

ƏLİ VƏLİYEV

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

**“AVRASIYA PRESS”
BAKİ-2005**

*Bu kitab Əli Vəliyev, "Samovar tüstülanır" və "Zamanın ulduzları"
(Bakı, Gənclik, 1971; Azərnəşr, 1976) nəşrləri əsasında
təkrar nəşrə hazırlanmışdır*

Tərtib edənlər:

**Tofiq Qaraqaya
Sevil Vəliyeva**

Redaktor:

Umud Rəhimoglu

894.3613 - de 21

AZE

Vəliyev Əli. Seçilmiş əsərləri.

Bakı, "Avrasiya Press", 2005, 320 səh.

Milli nosrimizin inkişafında xalq yazıçısı Əli Vəliyevin böyük xidmətləri olmuşdur. Bu kitaba onun müxtəlif illərdə qələmə aldığı bir sıra həkayələri ve povestləri daxil edilmişdir. Azərbaycan kəndi, onun özünəməxsus təbieti, insanların psixologiyası bu əsərlərdə aydın, sadə bir dillo bədii tacossümünü tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**"Azərbaycan dilində latin qrafikası
ile kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ile nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN 9952-421-30-1

© "AVRASIYA PRESS", 2005

ŞƏRƏFLİ YOL¹

Bütün yazıçılar bu və ya başqa şəkildə və dərəcədə mübariz olurlar. Azərbaycan yazıçıları da mübariz olmuşlar, maarifçiləri də, demokratları da, inqilabçıları da. Onlar xalqın həyatını yaxşılaşdırmaq, onu maarifləndirmək üçün çalışmış, xalq səadətinə əngəl olan qayda-qanunlara, ədalətsiz quruluşa, zülm və istismara qarşı mübarizə aparmışlar. Ən yaxşı yazıçılar xalqa xidmət etməyin gözəl nümunələrini göstərmiş, xalqın mənəvi, estetik tərbiyosundə tarixi rol oynamış, xalq azadlığının yolunu temizləmək sahəsində böyük işlər görmüşlər. Buna görə də xalq onların əməyini unutmur, adalarına və xatirələrinə hörmət bəsləyir. Ədəbiyyatımız isə onların gözəl əmənələrini davam və inkişaf etdirir.

Inqilabdan övvəlki yazıçılarımızla inqilabdan sonrakı və inqilabın ilk illərindəki gənc yazıçılarımızın, müasir ədəbiyyatı yaratmali və inkişaf etdirməli olan yazıçıların qarşısında, yeni nəslin qarşısında xalq səadətini qurmaq vəzifəsi bilavasitə durdurdu. Köhnəni yıxməq, yenini qutmaq şürənin ikinci hissəsi birincisindən heç də asan deyildi. Bu tarixi vəzifə əsasən yəni nəslin üzərinə düşürdü. İctimai-siyasi vəziyyətin özü yeni tipli yazıçıların – qurub-yaradan, əməli olaraq yeni cəmiyyətin yaranmasında iştirak edən yazıçıların və şairlərin yetişməsinə şərait yaradırdı.

Əli Vəliyevin həyatı və yaradıcılığı Azərbaycan yazıçılarının birinci noslu üçün səciyyəvidir. Bakıda neft mədənlərində fehlilik edən Qara kişinin oğlu Əlinin həyata göz açan gündən nəsibi yoxsulluq, muzdurluq, təhqir və söyüş olur: 1918-1923-cü illərdə Sovet hakimiyyəti uğrunda gedən ağır mübarizələr dövründə Zəngozur, Qubadlı, Zəngilan, Cəbrayıł, Ağdam və Şuşa zəhmətkeşlerinin çəkdikləri əziyyətlərə, achiğa və xəstəliklərə sına gerir, gözüuaçq, mübariz adamların köməyi ilə əsil həyat yolunu tapır.

¹ Məqale Əli Vəliyev haqqında "Yadda qalan xatirələr" kitabından götürülmüşdür. Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1996, səh. 64-68

1927-ci ilde ilk hekayesi "Gülara" nəşr olunanda Əli Vəliyev artıq on illik məşəqqətli, lakin çox maraqlı və şərəflü bir həyat yolu keçmişdi. 1931-ci ilde ali məktəbi bitirmək barədə diplom almasına baxmayaraq, Əli Vəliyev əsil ali məktəbi – universiteti yeni quruluş uğrunda mübarizələrlə dolu olan canlı həyatın özündə keçmişdir.

Əli Vəliyev özünü bu mübarizələrde xalqın taleyi ilə çox möhkəm bağlamışdır. Ondan səhbet düşəndə hamı bir ağızdan: "Əli Vəliyev xalq həyatını, kəndi çox gözəl bilir" – deyir. Bu bilik onda uşaqlıqdan bəri zəhmətkeş xalqla, kəndlilərlə birgə yaşıdadıqdan mübarizə və inkişaf yolunda emələ gəlmış, getdikcə zenginlaşmışdır.

Xalq həyatı ilə bağlılıq nəinki Əli Vəliyevin yaradıcılığının əsas mövzusunu, ideya istiqamətini, hətta bütün ifadə vasitələrini, dilini, üslubunu müəyyənənədirmişdir. Xalq tofəkküründən və yaradıcılığından gələn mənali sadəlik təbiilik, səmimilik onun bədii üslubunun əsas xüsusiyyəti olmuşdur. Həqiqi mənada xəlqilik Əli Vəliyevin fərdi yaradıcılıq keyfiyyətləri ilə qaynayıb-qarışaraq, özünəməxsus mahiyətdə, xalqın milli xüsusiyyətlərini, psixologiyasını, mənəvi aləmini adət və əhənələrini düzgün əks etdirən qüvvət və bacarıqda meydana çıxmışdır.

Azərbaycan kədinin oyanması, zülm və əsarət yükünü çiynindən atması, yoxsulluqdan, cəhalətdən xilas olub yeni həyat qurmağa başlaması, kədinin tərəqqisi, kəndlilərin mənəvi cəhətdən dəyişilməsi, kollektivizm ruhunda tərbiyelənməsi – bütün bunlar Əli Vəliyevin yaradıcılığının əsas mövzusunu təşkil edir. İlk hekayelerində ("Gülara", "Nənəmin cəhrəsi", "Həməyilin qızı", "Aprclın dədəsi" və s.) yoxsul kəndlilərin, muzdurların, kənd müəllimlərinin, gənc qadın və qızların ağır həyatını, kəndlilərin mütilikdən fəallığa, azadlıq uğrunda mübarizəyə qoşulmaq əzminə qələmə alan ədib, öz mövzusuna sadiq qalaraq ardıcıl surətdə inkişaf yollarını təsvir etmişdir. Onun "Qəhreman", "Çiçəkli", "Turachiya gedən yol", "Budağın xatirələri" romanlarının əsas qəhrəmanı kimdir? Öz vətənini, xalqını sevən, xalqın azadlığı və xoşbəxtliyi uğrunda ölümə getməyo hazır olan fədakar insanlar.

Bele qəhrəmanların mənəvi inkişafını yazıçı ən müvəffəqiyyətli əsəri olan "Budağın xatirələri" romanında çox inandırıcı, real lövhələrlə əks etdirmiştir.

Budaq, müəyyən mənada avtobiografik bir surətdir: romanda ədibin şəxşən yaşadığı, müşahidə etdiyi hadisələr və insanlar təsvir edil-

mişdir. Budaq müəyyən vaxtda və şoraitdə yetişən, xalqla bağlı olan və onunla birlikdə çətin yollarla addımlayan, mübarizolordə həqiqi vətəndaş kimi yetişən, formalaşan adamların ümumiləşdirilmiş surətidir.

Əli Veliyevin yaradıcılığı müasirlikdən ilham alır. Dövrümüzün adamlarının mənəvi həyatı: tələbləri, chtiyacları, onların xarakterində emələ gələn yeni gözəl keyfiyyətlər ədibi daim düşündürür, maraqlandırır. Həyatda daha çox müsbət və işıqlı hadisələrə meyl edən, müsbət qəhrəmanlar yaratmağa can atan yazıçı çətinlikləri göstərməyi də yaddan çıxarmır. Onun sədaqəti, işgüzər, fədakar, müsbət qəhrəmanları ədalətsizlikle mübarizədə imtahanından çıxır, öz gözəl sıfotları ilə parlayırlar.

Yazıçı ictimai həyatdakı ziddiyətlərdən, bəzən faciə ilə nəticələnən gərgin ictimai konfliktlərdən qaçmır, həyatı və insan xarakterlərini mürekkebliyi və təzadları ilə göstərməyə çalışır.

“Ürək dostları” romanında MTS direktoru Ənvər Rəsulov ilə arvadı Müşgünaz arasında baş verən narazılığın ictimai kökləri vardır. Xasiyyətə bir-birinə zidd olan adamların birgə yaşaması mümkün deyildir. Müşgünaz müasir baxışlı qadındır, xudpəsənd və şöhrətpərəst ərinin nöqsanları ilə mübarizə aparmaqdə çətinlik çəkən qadın özünü alçalmasına, təhqir olunmasına dözmür və ərindən ayrılib böyük arzularla Bakıya gedir. Əli Veliyevin personajları içərisində köhnə qaydalara yaşamaq istəyən, öz hüququnu cəsarətlə müdafiə edən qadınlar az deyildir. Belələrini yazıçı dərin rəğbet hissi ilə təsvir edir.

Əli Veliyevin “Cəbhə hekayələri” (1942) kitabı Böyük Vətən müharibəsi illərində yarandı. Kitabda toplanan hekayələr döyüşülərimizin rəşadəti, xalqımızın möhkəm iradəsi, vətən məhəbbəti alovlu bir publisist – hekayaçı qoləmi ilə rəsm olunmuşdur. “Irədə”, “Xədiconin dərdi”, “Dəhşət”, “Bala dağı”, “Aslan”, “Taran”, “Zəhra” və s. hekayələri yazıcının müharibə dövrü yaradıcılığı üçün səciyyəvi əsərləridir.

Böyük Vətən müharibəsi illərində Əli Veliyev cəbhə və cəbhə arxası həyatından yazdığı hekayə və ocerklərdə adamların vətənpərvərliyini, qəhrəmanlığını təsvir etmişdir. Onun “Irədo”, “Həcər”, “Bulaqlıya səyahət”, “Məhək daşı”, “Qocanın diləyi”, “Qeronfilin hədiyyəsi”, “Dədəmin yubileyi” və s. hekayələrini oxuyanlar Azərbaycan xalqının faşist qəsbkarlarına qarşı dərin nifratının və qəzəbinin şahidi olurlar.

Əli Veliyev müharibə illərində cəbhə qəzetlərində bir jurnalıst kimi diqqətəlayiq işlər görmüşdür. Ədibin yaradıcılığında müasirlik hər şeydən çox onun jurnalistik fəaliyyətində vacib məsələlərə aid koskin məqalə və ocerklərdə özünü göstəirdi. Bu xüsusiyyətlər ayrı-ayrı vaxtlarda müxtəlif qəzet və jurnallarda əməkdaşlıq etdiyi zaman onda emələ gelmişdi. Yüksek prinsipiallıq, məsələni özünəməxsus təhkiyə ilə işıqlandırmaq - Əli Veliyevin jurnalistik fəaliyyətinin əsas xüsusiyyətini təşkil edir.

Son illərdə əmək qəhrəmanlarına həsr etdiyi ocerklərdə Əli Veliyevin publisistikasına yaxşı misal ola bilər. Yazıçı bu qəhrəmanlıq ocerkləri ilə sanki gencliyə müraciət edir, ataların ibretli simalarını bir nümunə kimi onların gözü qarşısında canlandırır.

Azərbaycan kəndlərində əlli ildə baş verən ən mühüm hadisələr Əli Veliyevin əsərlərində - xüsusən “Şənət eşqi”, “Sizə kiindən deyim”, “Somavar tüstülenir”, “Ürək dostları” və s. povestlərində özünə geniş yer tapmışdır. Bu cəhətdən onun “Gülşən” povesti olduqca maraqlıdır.

Bu povesta yazıçı müharibədən sonrakı kolxozçularımızın səciyyəvi xarakterlərini müvəffəqiyyətlə qələmə almışdır. Əməyə iki cür münasibətin təzahürünü Əli Veliyev Gülşənin simasında canlandırmışdır. Əməkdə qəhrəmanlığın ilham mənboyı quru şöhrət deyil, xalqa sədəqət və xidmetdir. Əməyin, zəhmətin mənası şəxsi mənafedə ad çıxarmaqdə deyil, xalq təsərrüfatına xalqın rifahına xidmət etməkdir. Xanperə bu həqiqəti başa düşmür. Gülşən isə nəinki bunu yaxşı dərk edir, bəlkə öz gözəl fəaliyyəti və roftarı ilə Xanporini də başa salır. Bu böyük mənəvi bir nailiyyətdir. “Gülşən” povesti bu günki kəndimiz haqqında həqiqəti maraqlı, səmimi bir şəkildə təsvir etdiyi üçün böyük tərbiyəvi əhəmiyyətə malikdir. Heç də təsadüfi deyildir ki, bu povest üçün Əli Veliyev M.F.Axundov adına respublika mükafatına layiq görülmüşdür.

Əli Veliyevin yarım əsra yaxın zəngin yazıçılıq və jurnalistik fəaliyyəti ədəbiyyatda xəlqiliyin gözəl nümunəsidir. Onun əsərləri həmişə dövrlə, zamanla, xalqımızın qarşısında duran vacib məsələlərlə səslənmişdir. Hadisələrin önünde getməyə çalışan, həyatın nəbzini elindən buraxmayan yazıçı öz əsərləri ilə oxucuların estetik tərbiyyəsində əhomiyətli rol oynamışdır. Biz bu gün Əli Veliyevin ədəbiyyatımıza verdiyi gözəl romanlara, ədəbiyyatımıza zənginləşdirən gözəl və sadə

dile, ideallığa fikir və qiymət verməliyik Onu təsdiq etməliyik ki, Əli Veliyevin yaratdığı romanlar, povestlər, hekayələr, bədii oçerkler Azərbaycan ədəbiyatında şərəflü bir nəslin, ədəbiyyatımızın ilk nümunələrinin mənəvi sərvətidir

Azərbaycan ədəbiyyatı durmadan inkişaf edir, yeni yaziçi nəsilləri yetişir, onlar ədəbiyyatımızı daha irəli aparmalı, xalqımızın qarşısında duran böyük vezifelərə daha müvəffəqiyyətlə cavab verməlidirlər. Lakin hər bir yeni nəsl o zaman öz vezifəsini layiqinçə yerine yetirə bilər ki, özündən əvvəlki nəsillərin nailiyyətlərinə hörmət etsin. Bizə elə gəlir ki, gənc yaziçi nəsilləri Əli Veliyevin yaradıcılığı yanından ötüb keçə bilməzlər. Özünə məxsus maraqlı xüsusiyyətlərə malik olan bu yaziçıdan onlar çox şeyi öyrənə bilərlər.

Məmməd Arif



Hekayələr

ATLI QADIN

Düz otuz il bundan qabağın söhbətidir. Yazın ortası idi. Güneş güñorta yerinə yenicə qalxırdı. Beş yoldaşdıq. “Yazı” deyilən kövşəndə Səlim bəyin qoyununu otarırdıq. Hamımız cavan, biñ yeri təzəcə tərleyən oğlandıq. Aşıq Humay da bizimlə idi.

Qoyunlar güneylerdə görəniyir, keçilər həmərsin kollarının başını dişləyir, boynu qumrovlu erkəclər arabır səs cloyır, qoyun itləri gah həvirləşir, gah hürüşürdü.

El yolu ilə, altdan yuxarı, dağlara tərəf güclü tərekəmə köçü gedirdi.

Biz, əvvəlcə “diredöymə” oynadıq. İlan kimi şiv toqqalarla bir-birimizin qiçına o qədər vurdub ki, qara zolaqlar əmələ gəldi. Sonra “ziv ağac” başladıq. Hər kəs öz əl ağacını yerlə üzü aşağı şütüdürdü. Kimin ağacı dalda qalsayıdı – vay halına. Papağını yerə qoymalı, qalan yoldaşları ağacla onun papağına gücü göldikcə vurməli idi. Bu dəfə belə bir “bədbəxtlik” aşıq Humaya üz verdi. Onun papağına dörd tolamaz birdən dəydiyi üçün papağın sağanağı şilto-şiltə oldu. Aşıq Humay bir qodər mismininə salladı. Deyəsən o fikir edirdi. Biz onun üstünə bərk düşdük, hərə bir tərefdən onu danlıdıq:

- Aşıq, qəm yeme, onsuz da işe yarayan deyildi...
- Papağı qoyun dərisindən, xəbəri yoxdur gerisindən...
- Aşıq, papağın sağlığına de gəlsin...
- Aşıq, papağına yas saxlayırsan?..
- Aşıq, men ölüm, sazi dinqıldat...
Aşıq Humay sazi dösünə basdı və pəsdən oxudu:

– “Gün qalxıbdır günortanın yerinə,
Hecər xanım qalxdı atın belinə,
Əşrəfi düzdürüm onun telinə,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi,
Hacəri özündən ay qoçaq, Nəbi...”

Aşığın sözleri sazin simlərlə həmahəng olur, yazının düzlərinə yatalı, güneylərdə əks-səda tapırı.

Gün getdikcə yağılanır, qoyun kürnəc bağlayır, köç dəhmərlənib gedirdi. İri köç yolu ilə gedənlər də ayaq saxlayıb aşığın sözlerinə qulaq asırdılar.

Köç yolu ilə gedən ağlı-bozlu sürüllerin, say-hesabı yox idi. Haça buğurlar, dizi qara nərler, gözəl arvanalar, gözmuncuğuna oxşayan mayalar, caydaq daylaqlar qoyun sürülerinin dalınca gəlirdi.

Ağ mayaların üstündə oturub yayxana-yayxana gedən qoca qarıların qucağında camış balağı, çəpiş, yaxud it küçülüyü gözə deyirdi. Yəheri qəcərili, sağrısı enli madyan atları səyirdən tərəkəmə gözəllərinin sıfəti günün gözünü yandırır, paltarlar yazın çıçoklarını soldururdu.

Yorğa atları süzdürerek irəli ve geri çapan buxarapapaq, enli gümüş toqqalı bəy balaları özlerini gəlinlərə göstərmiş kimi min cür büsət açır, köçü tələsdirir, nökerləri qamçılayırdılar.

Köçün dalınca yürüörək gedən və dilini çıxarıb ləhləyən köç illəri də arabir başlarını qaratikan kollarının kölgəsinə soxur və azca dincəldikdən sonra yenə də qaçmağa üz qoyurdular.

Aşıq Humay indi bu saat özündən çıxb yor-yoxsuluń başı üstündə qamçı oynadan mülkədar balalarına qan içdirmiş Qaçaq Nobidən deyir, Həceri terifləyirdi.

Gün qızır, qoyunun kürnəci qalınlaşır, isti bize əsər eyləyirdi.

Üç gün sonra biz də köçəcəkdik. Ağa xəber göndərmişdi ki, hazırlaşaq. Sevincimizin həddi-hüdudu yox idi. Yenə də azad, qarlı dağlara qonaq gedəcəyik. Ayaqyalın çıçeklər arasında gəzəcəyik. Ayazdan yorğanlı, çıçeklərdən döşəkli, güllərdən yastiqli, ulduzdan çıraqlı gecələr keçirib, heç olmasa, bir neçə ay sakit bir həyat sürəcəyik.

Ona görə də bu gün bu qədər şən idik. Aşıq Humay sazi döşünə basıb yanıqlı-yanıqlı çalıb oxuyurdu.

Get-gedə hava sərinləşirdi. Bayaqdan suyun yanında istidən dincələn qoyunlar indi yenə də şirin-şirin otlamağa başlamışdılar.

Yoldaşlardan birində bir rus beşatılanı, vur-tut on iki də patron vardı. El yolundan bir az aralıda nişana qoyub atıldıq. Mərc gəldik kim kibrütin qarasını vursa onun adını "Qaçaq Nəbi" qoyacağıq.

Adama iki gülle atdıq, heç birimiz vura bilmədik.

Hər kos özlüyündə port idi. Ancaq heç birimiz vura bilmədiyimizə görə arsılığa salıb gülürdük.

Bizim şirin gülüşdürülməz vaxt aşağı gədikdən bir atlı çıxdı. Da-lınca da bir böyük qoyun-keçi göründü. Aşıq Humay sazi döşünə basıb dedi:

"Əlimdə həvə,
Gedirdim evə,
Bir böyük dəvə,
Çıxdı gədikdən.

Əlimdə qayçı,
Gedirdim elçi.
Bir böyük keçi,
Çıxdı gədikdən.

Atlı bize yaxınlaşdı. Arvad idi. Altında bir boz at vardı.

Arvadın yaşı əllini keçmişdi. Buğdayı sıfətində təmkinlik, gözlərində qürur, alnında ozomot, duruşunda ığidlik sezilirdi. Sağ yanağında mərcimək boyda bir xal görünürdü. Başında nimdaş bir qara kalağay, əynində marnos büzmə, uzunqol bənöyüş çit köynək vardi. Ayağın-dakı çekmə dizindəndi.

Tuşumuza çatanda salam verdi. Nişan vurdugumuzu görüb atın başını yiğdi. Boz at baş aparı, dırnağı ilə yeri eşir, finxirirdi. Arvad isə ata fikir vermır, bizi dərindən süzürdü.

Biz isə bu atlı qadının nə üçün bu qəder veravürd etdiyinə mat-mat baxırdıq. Arvad birdən qasılarını çataraq dilləndi:

– Adınızı da cavan qoymusunuz...

Biz susduq. Susmaqdən məqsədimiz bu idi ki, bu "atlı xanım" ötüb getsin.

– Siz yaşda olanda Salvartıdan ata minirdim, işiqlaşanda Xudafərin körpüsündə olurdum...

Cavab verən olmadı.

Qadın bizim bu sükütumuza fikir vermədən atdan düşdü; beşatılanı istədi. Biz vermək istəmirdik. Ancaq həm üzə düşdük, həm də qadın olduğu üçün sözünü rədd edə bilmədik.

Arvad beşatılanı əlinə alıb ora-burasına baxdıqdan sonra dərindən kodorlı bir ah çökdü və öz-özüno: – Aynalı, aynalı, – deyə ağlamsındı. Qara kalağının ucu ilə gözlərini sildi. Anı olaraq adı vəziyyət aldı.

Tüfəngin çaxmağını geri çekdi. Tüfəngin boş olduğunu görüb soruşdu:

– Patron kimdədir?

Yoldaşımız bir patron verdi.

– Şərtiniz nodır? Nədən mərc gəlmisiniz?

Şərtimizi dedik.

Arvad duruxdu, alını qırışdırdı. Sifetini kədər buludları çulgaladı. Yenə də dərindən bir ah çəkdi. Ancaq bu doğə ağlamsınmadı. Patronu lüləye verdi. Çaxmağı çevirdi. Tüfəngi üzünə götürdü. Barmağı ile tətiyi çekdi. Gullə açıldı, kibritin qarasını üzüb apardı. Hamımız pərt olduq. Qıpçırımızı pörtdük. Bir qoca arvad bir patronla hamımızın ürəyindən vurmuşdu. Aşıq Humay özünü saxlaya bilməyib dedi:

– Bu kov deyil!

Arvad yenə patron istədi.

Yoldaşımız axırınca gülləni verdi.

Arvad tüfəngi üzünə götürən kimi yenə də kibritin qarası üzülüb düşdü.

Arvad tüfəngi yoldaşımıza verib ata səri gəldi. Qızılqus kimi sıçrayıb ata mindi. Biz onu aralığa aldıq və elini mehribanlıqla sıxdıq. O, atı mahmızlayıb aradan çıxməq istəyirdi ki, aşıq Humay soruşdu:

– Baş biz bilməyək ki, bu beş cavani sindiran arvad kim idi?

Qadın boz atı tərpətdi və gülümşünərək dedi:

– Mən Həcərəm.

O, yola düşdü, atını ağır-ağır surməyə başladı.

Hamımız onun daşınca baxa-baxa qaldıq.

Aşıq Humay sazi götürdü və yenə oxumağa başladı:

“Gün qalxıbdır günortanın yerinə,
Həcər xanım qalxdı atın belinə,
Əşrəfi düzdürrəm onun telinə,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi,
Həceri özündən çox qoçaq, Nəbi!”

Həcər keçmişləri, Nəbi ilə bir yerdo keçirdiyi günləri xatırlayırmış kimi dönüb kədərlə gözlərilə aşağı süzdü və gözdən itdi.

ASLAN

Krimda həlak olmuş
azərbaycanlı qəhrəmanlara

Aslanla mən kəndə girəndə gün çəst yerində idi. Düşmən qoşunları sıxışdırılıb kənddən çıxarıldı. Yandırılmış və dağıdılmış evlərdən qara tüstü qalxırdı. Kəndin ortasında müxtəlif işgənce və eziyyətlə öldürülmiş günahsız insanların meyitine baxanda adamin tükleri ürperirdi. Kəndə hər tərəfdən güllo atılırdı. Biz, kəndin ortasındaki bir evə girdik. Ayağımızı astanadan içeri qoyanda arxası üstə yerə serilmiş bir qadın gördük: onun paltarı cırıq-cırıq olmuşdu, saçları pərişan halda üzünü bürümüşdü, sıroşində üç sünkü yarası vardi. Evin ortasına çoxlu yorğan-döşək yunu, balış tükü tökülmüşdü. Divar sobasının yanında üç yaşı hələ tamam olmamış bir uşağın meyiti görünürdü. O, başdan-ayağa qan içinde idi. Bu körpənin ayaqqabıları çıxarılmışdı, corabının bir tayı iki addım aralıda düşüb qalmışdı.

Ev çox kasib idi. Köhnə, boz xaralın dibində üç-dörd kilogram qarğıdalı, qəzil çuvalda isə yarım puda yaxın günəbaxan toxumu vardi. İçəri otağın qapısı bağlı idi. İtələdik. Çətin açıldı. Qapının dalında uzun və zorba bir meyit vardi. Meyit üzüqçulu yıxılmışdı. Avtomat tüfəng onun altında qalmışdı. Sağ əli hələ də tutduğu dolu torbanı buraxmamışdı. Sol əli ilə otağın torpaq döşəməsini bir az cirmaqlamışdı, çiynindən axan qan dörd-beş qarış axıb laxtalanmışdı. Sol böyründəki torbanın ağızını açdıq. Bir cüt balaca uşaq ayaqqabısı və bir tay ağ corab çıxdı. Aslan nifrətlə meyito tübürdü. Onu çevirib avtomatını götürdü. Meyitin cibindən alman dilində yazılmış bir neçə məktub çıxdı. Paxır çay qaşığı, köhnə qayçı, pudra qutusu, rəngli karandaş və bu kimi “qənimətlər” istənilən qəderdi.

Arvadı və uşağı basdırmağı lazımlı bildik. Cöle çıxdıq. Düşmən uzaqlaşırırdı. Bizim qoşun kənddə yerləşirdi. Aslan nə isə fikirleşirdi. Onun açıq alını birdən qırışdı. Güler üzü tutuldu.

Onun laçın qanadlı xəyalı haralanı gezirdi? Onun geniş və dərin fikirleri nələr düşünürdü?

Yüyüre-yüyüre yanımıza gələn bir məktəbli onu fikirdən ayırdı. Məktəbli rus idi. O tez-tez, özünə moxsus bir əda, xüsusi bir maraqla

faşistlərin nə cür qacdığını nağıl etdi, ağlamsınaraq böyük bacısının öldürüldüğünü, evlerinin yandırıldığını söyledi və axırda duruxa-duruxa:

– Əmi, – dedi, – burada durmayın. Sol tərəfdəki evin zirzəmisində faşist avtomatçıları gizlənmişdir.

Aslan buna əhəmiyyət vermedi.

Ax, bu ehtiyatsızlıq... Düşməni saymamaq, onun hiyelərini və bılıklarını hesaba almamaq komandırın ən böyük nöqsasıdır.

* * *

Düz beş ay bundan qabaq şaxtalı dekabr gecələrinin birində Aslanla birlikdə Krima girdik. Çoxdan tanış idik. Əhd-peyman etmişdik: hərə getsək – bir gedək, harda qalsaq – bir qalaq!

Mən həmişə onun yaxşı xasiyyətlərindən danışanda o gülüb deyirdi:

– Bunlar hamısı sovet vətəndaşının sifeti dir.

Aslan, can qurban edilməli bir oğlandı. O, yaşamaq üçün ölümə nifret edir, ölməmək üçün düşməni qırırı. İgid idi, sol döşünün üstündə bir medal vardi. Ancaq eybsiz gözəl olmaz, ay üzündə ləkə var demişkər. Aslanın da bir eybi vardi: o da ehtiyatsızlıq idid. Düşməni saya salmış, düşmənin gülləsindən qorxmurdu. Cox dedim, az eşitdi. Yalvardım, yaxardım, danladım bir şey çıxmadı. Alay komandırına dedim. Komandır onu danladı, möhkəm tapşırıq verdi. Kime deyərsən...

– Bir gün yaranmışıq, bir gün də öleceyik. İki dəfə ölməyəcəyik ki? Öləndə də mərd lək... – deyirdi. Bildiyi kimi hərəket edirdi.

Özümü saxlaya bilməyi yənə də ona yanaşdım. Gülümsünədə:

– Dayana bilmədin ha... Nə oldu? Sənə kim minnət elədi? – deyə mənə tənə eləməyə başladı. Mən yənə də ona öyündə verməyə başladım. Ancaq bir nəticə vermədi. Bir sözü o çox təkrar edirdi: "Mən belə deməmişdim".

Bir gün ondan soruşdum:

– Bəs sən necə demişdin?

Aslan dərindən nəfəs alıb dedi:

– Mənim hesabımı görə, gərək faşistləri çoxdan qovmuş olaydıq. Mən güldüm, hətta zarafata salıb dedim:

– Sən də bu günkü Çapayevsən ki... Ay başına dönüm, müharibədir. Biz də müharibə meydanındayıq. Biz hazırlaşırıq, düşmən də yatırır. Biz plan çıxğıımız kimi, onun da min hiyləsi var. Biz hücum

etməyə ciddi teşəbbüs etdiyimiz kimi, onlar da əlindən goləni əsir-gemirlər. Biz bura çoxlu qüvvə və texnika getirdiyimiz kimi, düşmən də var-yoxundan çıxır. Ona görə də sonin tələsməyin yersizdir. Hər bir döyüşçüdən möhkəm iradə və səbr tələb olunur.

Aslan mənim sözlerimə diqqətlə qulaq asır və düşünürdü. Ancaq mən onu qane edə bilmirdim. O lap yaxına gelir, uzun və enli əli ilə sağ ciynimə möhkəm vurur və güllerək deyirdi:

– Ağlılı oğlan! Bunlar hamısı doğrudur. Bəs nə vaxt faşistləri buradan qovacaq? Axı gərək biz çoxdan onları, iti məsciddən qovan kimi, qovmuş olaydıq.

Mən əvvəlcə gülür, sonra əsəbiləşirdim.

– Əzizim! Unutma ki, düşmən təcrübəli və hiyəgərdir, ehtiyatla və tedbirle hərəkət etmək lazımdır.

Aslanı od götürdü. Məni lağla qoydu:

– Balam, sən böyük sərkərdə imişsən ki... Xəberimiz yox imiş... Krimin bu palçıqlı düzlərində özünə nəhaq yere əziyyət verirsən. Get Moskvaya, hərbi akademiyaların birində dərs de...

Aslanın səmimiyyəti, mordliyi, fədakarlığı hamı üçün bir nümunə ola bilərdi.

Bu anda düşmon minası yanımızda partladı. Mənim sağ qolum yaralandı. Aslan isə yerə sərdi. Məktəblı gənc yerli-dibli yox oldu.

Küçənin ortasında sürinə-sürünə Aslana təraf gəldim. Minalar beş-on addımlıqda partlayır, parçaları başımızın üstündən uçub gedirdi. Aslan qarınından yaralanmışdır. Özümü ona yetirdim. Sol qolumu kəmətinə keçirib süründüm. Köhnə su arxına saldım. Köynəyimi cirib yarasını bağlamağa çalışdım. Özü qorxudan yarasına baxa bilmirdi. Nə yaxşı ki, öz yarasını özü görmürdü. İki böyük dəmir parçası qarnına girmiş, bağırsaqlarını çölə tökmüşdü.

Mən onun yarasını görəndə qorxudan dilim tutuldu, əllərim əsdi, ciriq köynəyin yaraya basa bilmədim. Aslan inildəyir, yənə də məni danlayırdı... Mən güc və bəla ilə bir təhər onun yarasını sarıdım. Aslan dedi:

– Əzizim! Məni bağışla! Mən belə deməmişdim.

Mən onun başını dizlərim üstüno aldım.

Topçular düşmənin minaatan nöqtəsini susdurdular. Sol əlini əlimə alıb nəbzini yoxladım. Ürəyi get-gedə zəif işləyirdi. Başını tumarladım...

Aslan öldü. Canbir qəlb dostum oldən gedirdi. Sırdaşım, höyanım olmayıcaqdı... Hönkürdüm.

— Aslan! Axı mən də belə deməmişdim.

O, gözlərini üzümə zillədi. Danışmayıb mat-mat baxdı. Özümü saxlaya bilmədim. Əvvəlcə alnundan, sonra yaşılı gözlerindən, nəhayət, gəyərmiş dodaqlarından öpdüm. Başımı yuxarı qaldırınca Aslanın bir quş kimi uşub getdiyini gördüm.

— Aslancan! Axı mən belə deməmişdim! Men indi no eləyim?..

Sağ əlimlə Aslanın qızılqus gözlerinə bənzər gözlerini örtdüm. Ayaqlarını düzəltdim. Qollarmı yanına saldım. Çənesini bağladım. Plaşcadırımı üzünə çekdim. O ki lazımdır ağlayıb üreyimi boşaltdım.

— Aslan! Men belə deməmişdim! And olsun Qafqazın qapısında həlak olan yüzlərlə azərbaycanlı aslanların qəbrinə, and olsun gözü yollarda qalan anaların həsrəti könüllərinə, faşist nacınləri bu torpaqdan tamamilə təmizləməyinə silahımızı yerə qoymayacaqıq. Babalarımız “Ehtiyat ığidin yaraşığıdır” demişlər. Sən bu müdrik sözə qulaq asmadın. Sənin intiqamını faşist köpəklərdən almaq mənə borc olsun!

Krim, may, 1942

BALA DAĞI

Alman zabiti acıqlı bir halda içəri girdi. Burun deşiklərinin yanından başlayıb çənesinə tərəf enən cizgilər daha da qalınlaşmış, ovurları daha da içəri batmış, bütün sıfəti gorginləşmişdi. Gözleri qan çanağı kimi idi. Kənd aqsaaqqalları ona baxır, nə deyocoyını gözləyirdilər. “Nə oldu, yoxsa o arvaddan bir söz qopara bilmədi? Olmaya bir şey öyrənmişdir?” Onların hər biri ayrı-ayrılıqda belə düşünürdülər.

Alman zabiti iso danışmırıldı. İndi elə bil hirsı yumru və xırda başından iri və etli ayaqlarına enmişdi. O, sənki qəsdən çekməsinin dəbanlarını şiddotlə taxta döşəməyə vururdu.

Nəhayət yorulmuş kimi birdən lap ortada dayandı. Küçük zingiltisənə bənzeyən bir səslə dedi:

— Olmadı ki, olmadı! Yox bu arvad doğurdan da dəlidir.

Bu sözər zabitin deyəcəyi şycləri qorxu ilə gözləyen bələdçi ilə kənd aqsaaqqallarına yenə de ümid verdi. Zabit davam etdi:

— Mən belə düşünürdüm ki, bəlkə, işdir, evini tapdıq. Bu da ki, əsla mümkün olmadı; cünki biz hər hansı ucuq eve yaxınlaşdıq, arvad doluxsundu, ağladı vo ancaq; — Mənim evim budur, — deyib durdu...

— Zabit burada başını yırtgaladı və çox dərindən köks öttürərək:

— Ox!.. Bu ölkənin nə dəlisindən baş çıxarmaq olur, nə de ağıllısından, — dedi. Birdən özü öz zoifliyinə hirslenmiş kimi qışqırdı. Topıklarını yərə döyüb əlavə etdi:

— Yox. Gərək biz onu tanıyaq... Bu xalis bolşevik hiyləsidir, ancaq nə qədər hiylə işlətsələr baş tutmayacaq!..

Bundan sonra bir az da almanca deyindi. Bolədçi bilirdi ki, zabitin ayağını yərə döyməsi çox pis əlamətdir. Onun üçün də yaxınlaşıb dedi:

— Cənab zabit! Aqsaaqqallarla məsləhətləşdik. Ərzaq məsəlesi düzəldidi... Biz... gedək...

Zabit qışqırıb onun sözünü kesdi:

— Sus!.. O arvadı mənə siz tamidin!.. Deyin görüm o kimdir? Özü dəlidir, yoxsa bizi deli hesab edib ələ salır? Sonra bir soldata qışqırıb:

— Onu bura gönder!

Bələdçi aqsaaqqallara diqqət etdi. Elə bil hamını ildirim vurdu. Ancaq burada səbr etməkdən başqa əlac yox idi. Bumulla belə bələdçi yenə də son bir çaroyo əl atmalı oldu:

– Cənab zabit! Nahaq yerə siz qanınızı qaraldır, ovqatınızı telx edirsiniz... Dəlidir. Qoyun getsin işinə...

Zabit dərhal cavab verdi:

– Yox... Bir təcrübə də eləyəcəyəm... Hə, budur özü də gəldi..
Bura getirin, bura!

Soldat qabağında camaatın içində getirilən bu arvadın ürək parçalayan bir görkəmi vardi. Saçları pırtıdaş kiklənmiş, üstü-başı parça-parça olmuşdu. Gözleri qıpırırmızı yanındı. Bu gözler dolicsinə hərəkət etməkdə idi. Qızarmış gözlər məhzun-məhzun, intizarlı baxışlarla ətrafa nəzər yetirirdi. Vücudu bir az qabağa mail, əller sinəsi üstdə, elə bil o, kiçik balasını bağrına basırdı.

– Bəs hanı, hanı mənim balam?

O, bələdçi ilə ağsaqqalların qabağına gələn kimi, yenə də bu sual-larla sözə başladı:

– Məni aldadıb bura gətirmişsiniz ki, balam buradadır, bəs hanı, hanı?.. Verin mənim balam!

O, özünü zorla saxlayan bələdçinin qabağında dayandıqda ağsaqqallardan biri yavaşça onu kənarə çəkmək istədi. Zabit qışqırıb qoymadı. Dəli olmuş arvad isə sözlərinə davam etdi:

– Mənim tifil balam, niyo ağlayırsan? Yoxsa yaraların incidir? Qorxma, saqlacaqsan!.. Sən də saqlacaqsan, mənim ürək yaralarım da sağalacaq...

Bələdçi daha dözə bilməyəcəyini hiss etirdi. O bir an yaxın metodiki partizanların həyatını, əlaqədar olduğu hissə komandirinin tapşırığını unutdu. Beş nəfər yoldaşını, arvadını bu cəlladların əlindən qurtarmaq, ya da onlarla bir yerdə, elə buradaca ölüb ananın bu iztirablarına son qoymaq istədi. Lakin intiqam hissi bağrı yanmış vətənin, belə təhqir olunmuş ananın, düşmən gülləsilə ölmüş körpəcə balasının, sonra da yaxın cəbhədə vuruşan, sabah-birgün görüşəcəyinə ümid bəslədiyi oğlunun qisasını almaq hissi onu fikrindən saqındırdı. O, canını dişinə tutub gizlətməyə çalışdığı göz yaşlarını uda-uda üzünü arvadından o yana çevirdi. Ağsaqqallardan biri – dünyagörmüşü voziyyətin ağır olduğunu hiss etdi, zabitlə bələdçinin arasına girib dedi:

– Cənab!.. Biz bələdçi ilə gedək taxılı çıxarıb gətirok.

Zabit onu kənarə itəldi və:

– Yox! Maraqlı bir təcrübə qalıb... Durun!

Baxın!

Sonra həmin soldata işaret ilə dedi:

– Sən bunları bir sıraya düz görüm!

Soldat bələdçi ilə ağsaqqalları sıraya düzdükdən sonra zabit ol-duqca kobud bir halda arvadı onların qabağına itələyib dedi:

– Bax, bu adamları görürsənmi?

Ana sağına, soluna baxdı, məhzun nəzərlərlə etrafını süzdü, titrək seslə dedi:

– Balamı qan aparır.. Görürəm...

Senin o pencəyindəki qan deyilmə? Əllerinə bax!.. Əllerin də onun qanına bulaşıb!..

Bələdçi, danışmazsa bağının çatlayacağını zənn etdi.

– Cənab bu dəlini dindirməsən yaxşıdır...

Zabit arvada müraciətlə səsini qaldırdı:

– Artıq-əskik danışb baş-beynimi aparma, bax gör bu kişiləri tanıyrısanmı, bəlkə sənin ərin də bu kişilərin arasındadır?

Yaxındakı ağsaqqal yenə bələdçinin qabağıma keçmək istədikdə zabit onu kənarə itəledi:

– Hə, diqqətə bax, oğlunun atası bəlkə bu kişilərin arasındadır?!

Ana kişilərin qabağında durub onlara diqqət edərək dedi:

– Hə? Oğlumun atası? Var, var!.. Oğlum, sən atanı itirmisən? Bu saat mən onu tapacağam! Bax, o, bu böyük qəbristəndədir.

Zabit onu vurdı:

– Bax, gör ərin hansıdır?

Bələdçi dişlərini bir-birinə sıxdı:

– Cənab, - dedi, - onu Allah vurubdur, daha siz niyə vurursunuz?

Zabit qeyzlə arvadı tutub bələdçi ilə bir müddət üz-üzə saxladı. Arvadın çöhrəsində bir an sönük təbəssüm gəzdi, səsi endi, mehribanlıqla dedi:

– Timofey... Bəs sənin yoldaşın... ax... no vəfasızsan. Bu təzkən də yoldaş-yoldaşı unudarmı? - deyə birdən ana səsini qaldırdı. Bir anlığa, ləp kiçik bir anlığa Timofey onun gözlərində bir qığlıcıcm parladiğini gördü. Lakin bu bir anlığa oldu, həm də bir göz qırımındı. Elə o saat bəbəklər söndü. Hüzn dalğaları onu bu aləmdən alıb dəlilik dünyasına atdı. Ana dedi:

– Mon onu unutmamışam. Onun adını da bilirəm. Onunla biz görüşəcəyik. Ancaq indi yox, o vaxt ki, şəhərlərimizdən tüstülər kəsilecek,

yenə cavanlar şərqi oxuyacaq, qızlar mahni deyəcək, gedənlər qayıdaqdır. Mənim balamın da yaraları sağalacaq. O vaxt! Biz yeno də görüşəcəyik...

Birdən zabit əlini tapançasına atdı, onu qoburdan çıxarıb ananın gözü qabağına tutdu, qəhəhə çəkərək soruşdu:

– Bu nədir? Bilirsinmi?

Ana isə yenə etrafa baxaraq həzin səslə dedi:

– Məni aldadırlar. Deyirlər ki, balam buradadır...

– Arvad! – deyə zabit qışqırkı və sonra öz-özüňə danişirmiş kimi astadan dedi:

– Ax, bu ölkə, bu ölkə... Adamları dəmirdir, nədir?

Bu sözləri dedikdən sonra tapançanı yenə arvada sarı çevirdi.

– Bax, deməsən vuracağam! Bütün bu ağsaqqalları da, bələdçini də gülleleyəcəyəm.

Bunu deyərək tətiyi çekdi. Elə o saat bələdçi altdan zabitin qoluna vurduğuna görə gülle istiqamətini deyişərək ananın başının üstündən keçdi və düz Hitlerin divardan asılmış əksinin ortasından dəydi.

– Vay! Cənab zabit, – deyə bələdçi sünə bir təlaşla bağırıldı.

– Fürər... Fürərə bax...

Zabit dönbə əksə baxdı. Sonra içəridəkiləri hədəleyib bağırıldı:

– Çixin, rədd olun, bu dəli arvadı da aparın.

Həmçinin sonra zabit yenə əksə baxdı.

Tapançanı masa üstü atıb öz-özüňə mırıldandı:

– Ax! Bu ölkə, bu ölkə. Bircə sağ-salamat qurtarsaydım. Qorxum axırdı özüm də dəli olam!

Krim cəbhəsi, may, 1942

BULAQLIYA SƏYAHƏT

Xatirini istədiyim istedadlı cavan şairlə gənc nasır döne-döne mənə üz vurub deyirdiler:

– Bulaqlı kəndinizi ki, bu qədər tərifləyirsən, nə olar bizi oraya apar, kabab qonaqlığı ver.

Bu söz məni yüksə saldı, getməyi qət elədim.

Dostlarımın ikisinin də maşını vardi. Özləri də sürməyi bacarırlılar. Əlbəttə, nasır daha usta sürürdü. Şair dəfələrlə küçədə maşını saxlayıb məni minməyə dəvet eləmişdi. Bir dəfə zarafata salıb dedim:

– Yerin sünü peykində uçaram, sənin maşınını minmərəm.

– Niye?

– Çünkü sən maşın sürəndə yol göstərənlər yerlərindən qaçırlar...

Əlqərəz... boyca gödək, saçının tükləri tökülməyə başladığından təpəsi dazlaşan, yanlara tökülmüş tükləri ortaya yiğib “eybini” gizlədən yazıçının “Volqa”sına eyleşib Bakıdan çıxdıq. Şamaxıdan ötəndən azca sonra yüngül yedik içdik, “yolcu yolda gərək” deyib səfərimizi davam ettdirdik.

Avqust ayının ortaları idi. Şirvanın bürküsü Qarabağın istisine qarışıb bizi lələdağ eləsə də, gedirdik.

Ağdamda tanışımız çox, dostumuz kifayət qədər olsa da sərinləmək üçün birbaş Şuşa şəhərinə sürdük.

Qarabağın tacı, Azərbaycanın gözəl güşələrindən olan Şuşa şəhərində əsil dincəlməli vaxt idi. İsa bulağına getmək gec idi. Cıdır düzünə çıxıb xalis can dərməni sayılan havadan ududuq... Qayanın başında durub, etrafa xeyli baxdıq.

Şair geri daranmış gur qara saçlarına siğal, kolpan bişələrinə tumar çəkə-çəkə soruşdu:

– Doğrudan, Vaqifə oğlunu burada asıblar?

Nasır mənə göz vurub cavab verdi:

– Yox, asmayıblar, boyunlarını vurublar.

Gecə rahat yatdıq. Sübə tezdən durub dolayı yolları dolaq eləyib maşının çarxlarına sariya-sariya Darlardan ötdük, Turşuya çatıb dayındıq. Soyuq sudan içib stekanı bir-birimizə ötürdükcə şair deyirdi:

– Öz narzanımız ola-ola niyə Kislovodska gedirik?

Nasır bığ altından gülə-gülə deyirdi:

– Eşitməmisen, ev buzovundan öküz olmaz.

Şairin gözleri oynayır, yanağı allanırdı. Arabir quru ot, ya da ki, çöp qırığı ilə dişlərini qurdalayır, dağlara həsrətlə baxırdı.

“Sarı baba”dan Şuşa şəhərinə saxsı tünklə su çəkdirən Xan qızı Xurşudbanu Natəvanın barəsində danışdığımız zaman şair vəcdə gəlmış kimi dilləndi:

– Doğrudan, bu qədər uzun məsaflədən şəhərə su çəkdirmişdir?

Nasir dedi:

– On-on beş ilə qədər Xan qızının suyu Şuşanı sirab edirdi.

Güneş Salvartı dağlarından aşib Naxçıvan mahali ilə vidalaşlığı vaxt biz “Köpek daşdan” sola burulub üzüshağı getdik. “Dərəkənddən” adlayıb Daşlı dərəyə endik. Azca sonra Bulaqlı kendinə girdik...

Camaat işdən qayıdır. Məşhur “aran yeli” qara gedikdən kəndə dolur, havanın sərinliyini sabitləşdirirdi.

Kolxozi sədri bizi qonaq otağına apardı. Dincələndən sonra öz evinə getdik. Gecədən xeyli keçənə qədər şirin söhbət elədik. Burada qaldığımız müddət ərzində nə iş görəcəyimiz, haralara gedib nələri görəcəyimiz barədə məsləhətləşdik, hətta balaca bir plan da cirzıq. Kolxozi sədri mənə üz tutdu:

Vaxta ki özünüz zəhmət çəkib gəlmisiniz, qonaqlarla şəxsən məşğul olun. Buraları bizdən qat-qat yaxşı tanıyarsınız. Haranı lazımlı bilirsiniz göstərin, mendən asılı olanları isteyin... Biçinin qızığın vaxtıdır. Bu il taxılımızı yiğib-yiğisdirmaqla qurtaran deyil. Kombaynların üstündə olum ki, səmərəli işləsinlər...

Səhər gec ayrıldıq. Çay-cörək vaxtı saatə baxdıq. On bire işləyirdi. Kolxozi sədrinin qayınanası Yeter xala süfrəyə nə lazımdır qoymuşdu. “Bağışlayın, kənd yeridir, sizə layiq deyil”, sözlerini dedikcə, şair heyran-heyran arvada baxır, arabir məni yanlayıb deyirdi:

– Doğrudan, siz bu kənddə anadan olmuşunuz?

Menim əvəzimdə nasir dilləndi:

– Yox, anası bu kənddə doğub...

Yeter xala diqqətlə məni süzdükdən sonra dərindən köks ötürüb köröldi, gözlerini silə-silə deyirdi:

– Kaş, yazıq anan senin bu gününü görəydi.

Birinci gün sevimli dostlarımı kəndimizin bulaqlarını göstərdim.

Adı şairanə, suyu az “Arzu” bulağından başladıq. Az-az axıb çala

daşın içində tökülen bulağı görəndə nasir təəccübləndi, şair isə güle-güle dilləndi:

– Doğrudan, bura bulaqdır?

Mən cavab verməyib onları yaxınlıqdakı Əlimərdən bulağına apardim. Suyu gur olmasa da yaxşı içəmli və soyuq idi. Kolxozi bulağı “mədəniləşdirib” kran qoydurmuş, axıb tökülen daş novlar gətirmiş, görkəmini qoşengələşdirmiş, suyunu qat-qat azaltmışdır... Çəmənli bulağa getdik. Dörd gözdən gələn su dəyişman işlədir. Vaxtı ilə biz bu bulağın suyunu növbəyə qoyub yoncalıqları sulardıq. Soyuq, dadlı sudan içib ictimai xırman samanlıqdan keçib (keçmişdə buralara “Lələ bağı” deyərdilər), yolun altındakı qaynama bulağın üstünü kəsdik. Kiçik bir çalada sekkiz-doqquz yerdən qaynayıb çıxan su özu ilə bərabər narın qumu da qaldırır, astadan seslənirdi.

Sağın dönbür böyük qəbiristanlığının arası ilə gedən yoxuşa dikləndik. Çox çəkmədi “Yovşanlı düz” deyilen kövşən ayaqlarımız altına sərildi.

– Yerlər haqqında ayrıca danışacağımızdan bu gün ancaq bulaqlara baxacağığ, – deyə onları yalnız beli ilə sola təref apardım. Kondin baş ucalığı, dillər əzbori məşhur “Yeddi novlu” bulağa yetişəndə şair təəcübünü gizlədə bilmədi:

– Bax, buna mən müştəri. – Sonra mənə müraciət elədi: – Doğrudan, bu suyun hamısı bir yerdən çıxır?

Nasir mənə göz vurub dedi:

– Bir yerdən çıxmasa bu qədər gur olar?

On sayınca içində barmaq saxlamaq mümkün olmayan sudə adamın bir stekan içdik, al-üzümüzü yuyub sərinləndik.

Buradan baxanda kondin müəyyən yerləri yaxşı görünürdü... Ətrafi dağ-daş, qaya, yaşıllıq, bağ-bağat olan Bulaqlı kəndi qonanqla in xoşuna gəlmişdi, desəm sehv olar, kənd, şairlə nasırı mostun etmişdi.

Bir cüt göz kimi qaynayıb daşan, bütün budaqlardan yaşılı sayılan “İki gözlü”nün yanında durub altdan yuxarı baxanda bolluca daş, qaya, quru torpaqdan başqa heç nə görünmürdü. Di gel ki, qurumuş sinənin altından sizilib gələn soyuq su şaqqıldayıb axırdı.

Biz də həmin arxin qırığı ilə addımlayıq, arabir durub kəndi seyr edirdik. Bulaqlı kəndinin gözəlliyyinə tamaşa eləmək üçün buradan sərfəli yer yoxdur. Yamadca döşdə, düzdə, cığırda tikilmiş evlər bir-birindən qoşeng, ürəye yatan idi.

“Yamac bulağı” çatanda şırıltı ətrafa yayılmıştı. “Qızıl qaya”nın altı ilə əlib iri daşların arasından yol tapan, üzüshağı axan bulaq, şəlaləyə oxşayırdı...

Şair xeyli baxandan sonra cib döftörçəsini çıxarıb no iso yazdı. Nəsir ona sataşmağa başladı:

– Doğrudan bu böyüklükdə bulaq olar?

Şair gülə-gülə dedi:

– Görmürsən necə ses eləyir?

Bu suyun da dadına baxıb “Gülcahan” bulağına endik. Üzüshağı o qədər çaylaq daşı vardı ki, ayaq basmağa torpaq görünmürdü. Gah qumma batıb görünmoyen, hərdən açılığa çıxıb süzüle-süzüle axan su arxa sığışmayıb hara gəldi özünə yol eləyirdi.

“Yamac bulağın” kiçik bacısı “Gülcahan” bulağının suyu nisbetən az olsa da oturmaq üçün ətrafda yer düzəldilmiş, üstü və yanı sahiməna salınmışdır.

Şairin cöhrosini təbossüm bürüdü. Məndən xəbər aldı:

– Bulağın adını niyə “Gülcahan” qoyublar.

– Gülcəhan adlı bir qızı bulaqdan su aparanda götürüb qaçıblar.

O vaxtan bura “Gülcahan bulağı” deyirlər.

İlk dəfə dünyaya gelib göz açdığını, böyüküb boyaya çatdığını, uşaq-hıq illərimi, cavanhıq çağlarımı keçirdiyim atalı-analı üç bacının bir qardaşı olduğum evimizi axtardım. Yerində başqa bina ucalmış, özgə küləfət yaşayırıdı.

Böyründən ötəndə ayaq saxlayıb dedim:

– Sağ torəfdəki binanın yeri bizim ev id. Monim tərcüməyi-halimin ilk sehifəsi buradan başlayır.

Düzü budur ki, kövrəldim, qəhər məni boğdu. Özümü saxladım, yenə də şair başladı:

– Otuz il qabaqkı yerlərin adlarını doğrudan unutmamısınız?

Bu dəfə nəsirin müdafiəsini gözləməyib özüm dilləndim:

– Ömrüm boyu bu yerləri yaddan çıxartmayacağam. Bu yerlərlə bağlılığım olmasaydı, həlkə de yazıçılığa qurşanmaddım... Hər nə ki, cizma-qaram, yazım-pozum vardır, hamısı Bulaqlı kondinin məhsuludur.

Qonaq evinə gəlib istirahətə başlayanda hələ gündüz saat ikinin yarısı idi.

Nahara dostlarının ürəyindən keçən kabab hazırlandı. Şair yağlı tikələri lavaşın arasına qoyub dişləyəndə altdan-altdan naşırə baxır, mənə işarə eləyib söz atırdı:

– Bu cür kababı, doğrudan da Bakıda bişirmək olmaz?

Mon cavab vermeyib qabırğa ile ağ etdən hazırlanmış tikələri şaire terəf ötürür, “bunlar yemelidir” deyirdim.

Məclis o qədər də böyük deyildi. Süfrədə vur-tut iki butulka araq, üç butulka konyak bir neçə butulka çaxır göze deyirdi. Dörd bulağın suyu doldurulmuş qrafinlər sanki duruluğu, soyuqluğu, dadı ilə fərqlənirdi.

Sağlıqlar söylənildi, təriflər “Qızıl qaya” qəlbiliyində qalxıb “Tənəzzül” dağı boyda ucaldı. Ev yiyələri yağlı sözləri qonaqların bədəninə sürdü, qonaqlar qanadlı cümlələrlə ev yiyələrini ruhlandırdı... Hamidian çox danışan şair, hamidan çox adamları güldürən nasır oldu.

İkinci gün görməli yerləri gözdi. “Qala yeri” deyilən uzun və enli təpənin üstüne çıxıb Bazarçayına baxdıq. “Tənəzzül” dağının başına toplaşmış buludları nəzərdən keçirdik. “Mirixda” mərmərək dərdik. “Kicitkenli”dən baldırqan içi yiğdiq. “Çuxur bağ”dakı qayalıqların arasından quzuqlığı təpib yedik. Qoşa kaha, Qarapir, Cəvizlik deyilən yerləri gördük. Ağızımızın döşü ilə Yovşanlı düzə getdik. “Su tökülenlər” dərindən və maraqla göz qoyan şair məndən sual etdi:

– Bu yerləri niyə kinoya çəkməyiib?

– Bu sualı kino komitosine vermək yaxşıdır.

Kövşənimizdə piyada getməyib maşına mindik. Məşhur Arpa və Buğda təpələrini göstərmək istəyirdim. Arpa təpəsi yoxa çıxmışdı. Əla tikinti materialı olduğundan dövlət idarələri istifadə eləyib təpəni ortadan götürübllər. Qaraçınqlı görəndə şair başını bulayıb dedi:

– Doğrudan, bu qədər daşı bir yerə necə yiğməq olar?

Bu barədə cəitdiyim efsanəni nəql etədim:

– Deyilənlər görə, bu yerlərə basqın edən azığınlardan birisi neçə atlı ilə bu torpaqları tapdadığını sübata yctirmək, adını tarixə saldırmaq məqsədi ilə qoşuna əmr edib ki, hər atlı bir daş getirib sağ ayağını qoyduğu yere atsın. Əvvəlcə yüz daş yan-yana düzülsün, sonra içərisi çinqilla doldurulsun.

Gözünü ağızından çəkməyen şair maraqla sual etdi:

– Doğrudan, bu torpaqlara da yadəlliər basqın eləyib?

Mənim əvəzimdən nasır dilləndi:

- Kişi uzun bir hekayət danışdı, bəs fikrin harada idi?
 - Fikrim Qaraçınqlıñ yanında.
 - Ele isə sən burada qal, biz Buğda təpəsinə sarı gedirik.
- “Volqa” bizi “Sulu yerlər”dən keçirib “Arazdibeye”, “Çöplü çuxura”, “Çinqıllıya”, “Öyrənceye”, “Ayıkahası”nın üstünə, “Əkinlər düzüno”, “Şixaliya toy olana” apardı...

Yuxarı, orta, aşağı cadalardan ötüb yenə də Bulaqlıya qayıtdıq.

Ədəbi-bədii gecə keçirməyi lazım bildik.

Qonşu kənddən aşiq çağırıldıq. Mozeli söz deyib camaati güldürən ağsaqqal, ağıbirçeklərin siyahısını tutduq. Yaxşı şeir deklamasiya elə-yən şagirdləri, kiçik hekayeləri oxuyan müəllimləri siyahıya saldıq.

Keçmişdə bu kənddə sinədeftər arvadlar, şüəra kişilər çox idi. “Görəsən indi eləlori qalıbmı?” – sualını özümə versəm də, cavabına inamım az idi.

Aşağı qonşu kənddən çağırduğumuzu eşidəndə şair dedi:

- Doğrudan, bu kənddə aşiq olmayıb?
 - Məşhur aşıqların hamısı bu kənddə qonaq olub, dastan danışıb...
- Nasır söhbətə qarışdı:
- Bu böyüklikdə kənddən nə təhər olub ki, şair çıxmayıb?

Mən dərhal cavab verdim:

- Dostu xanın oğlu Fərəc sağ olsayı, bu sualı verməzdiniz.
- Şair idi?
- Şair demək bəlkə də mübaliğədir. Ancaq yaxşı söz qoşurdu, özü də sərrast satirikdi.

Şair yenə də xəbər aldı:

- Aşiq Ələsgər bu kondə gəlib saz çalıbmı? Məclis qurub qərəvəlli damışımı?
- Bəli bir nəçə dəfə olub.
- Nə üçün bu barədə əsər yazmırısnız?
- Mən aşiq Ələsgəri görinəmişəm. Görünədiklərimi yazmaqdə çetinlik çekirəm.

Nasır mənənə göz vurub şaire işarə elədi:

- Bəziləri altı yüz il əvvəl yaşamış şairlərin həyatından neçə min misra poema yazdığını halda siz Aşiq Ələsgər barədə kiçik bir hekayəyə nəhaq yerə xəsislik eləmisiniz.

Şair gülümsünüb dedi:

- Hardasan ay subaylıq!

Nasır alınbı dedi:

- Deyəsən bostanıma daş atırsan?

Şair cavabsız qalmadı.

- Xeyr, öz bostanıma atılmış daşı yerinə qaytarıram.
- Azca sükut oldu. Ara verdik...

Yenə də şair soruşdu:

- Doğrudan, bu kənddən ayrılaçaqıq?

Nasır gülə-gülə dedi:

- Getmək könlüldür. Kim istəsə gedər, getməyen qalar. Belkə də bu kənddə qalıb müəllimlik edər. Özün keçmiş ədəbiyyat müəllimisən. İki-üç il burada qalsan, dörd poemalıq həyat materialı toplayıb Bakıya qayıdarsan.

Şair zarafata başladı:

- Gəlsənə ikimiz də qalaq... İnandırıram bircə il qalsan beş musiqili komediyanın materialı maşına yerleşməz.

Dostlarımız şirin zarafatı qızığın mübahiseyə çevirir, mən camaatla görüş gecəsini düşünür, adamları gözümüzə canlandırır, inqilabdan əvvəlki kendimizi xatırlayır, yaşıdlarını yada salırdım.

Qabaqcıl fikir sahibi, elm-ürfan tərəfdarı olan ağsaqqallarımız boy-boy dayanıb mənə baxırdı. Toylardə oyunları, yaslarda yanğılı ağıları ilə məşhur olan ağıbirçeklərimiz yan-yanı durub nəzərlərini məndən çökəmirdilər. Cıdrılarda at bağırçılarından, atdıqları yəmənmayan kibritin qarasunu nişan alanda düzgün vuran, güləşəndə arxalarını yero dəyməyən igidilərimizlə dostlarını tamış eləmək istəyirdim. “Özü gedib adı qalan” qoçaqların nəsilləri topa-topa otafımı bürüyürdü. 1914-cü ildə ilk dəfə getdiyimiz birinci kərə “oturun, durun”, sözlərini rusca öyrəndiyimiz məktəbi, yaşıdlarım olan tələbələri gözirdim. Bəzilərinin müəllim, alim olduğunu bildiyimdən iftiخارla başımı diktutub dostlarına demək istəyirdim:

- Bu gün gördüyüünüz cah-calallı Bulaqlıının keçmiş zəngin, adamları çalışqan, cavanları zehinli idi. “Uçmuş bina kalafasından mölum olur” deyənlər haqlı imiş.

Bizdən və camaatdan asılı olmayaraq görüş baş tutmadı. Klubun qış binası təmir olunordu. Səhərdən başlamış sisqa yağış kəsmədiyindən yay binasında gecə keçirmək mümkün olmadı.

Bizim sözümüz, camaatın həvəsi könlündə qaldı.

Beş gün qahib o ki lazımdır, yeyib-içmiş, gəzmiş, görmüş, danışmış, səhbət eləmişdik. Bulaqlar demişkən tarçığumızı almışdıq.

Geri qayıtməq haqqında səhbət başlananda şair təklif elədi ki, Naxçıvana gedək. İrəvana baxaq, Göyçə gölündə balıq kababı yeyək, Qazaxda aşiq oxutduraq, Göy-göldə gezək, Gəncədə Nizaminin türbəsini ziyaret eleyib Bakıya qayıdaq.

İki gündən sonra yağış kosmiş, dağ yeli başlamışdı. Buralarda dağ yeli əsəndə istidən nəfəs almaq çətinloşır.

Yetər xala şairin böyründə dayanıb yaşımağını aşağı endirdi. Ötkəm-ötkəm dilləndi:

— Qadan ürəyime! Bulaqlı bu cür isti olanda Naxçıvan indi cəhen-nəm kimi zəbanə çekir. Olmuya-olmuya yolunuzu o tərəflərə salası-nız, gəldiyiniz yol ilə qayidin...

Səhər erkən yola düşmək baredə götür-qoy eloyib şam süfrəsində əyoşdik... Yeyib-içəndən sonra mən Yetər xalaya üz tutdum:

— Şair dostumun adı Qadir, nasir dostumun adı Kalamdır. İkisi də canlara dəyən oğlanlardır. İstedadlı yazıçı olmaqla bərabər hər ikisi sədaqətli kişidir... Bunlara əlindən gələni əsirgomədin, çox sağ ol. Ancaq bir neçə gülməli söz demədin ki, yol uzunu danışib gülsünlər...

Yetər kürəkəninin üzünə baxanda kolxozi sədri qayınatasına işarə elədi. Evin ağsaqqalı Sevdim kişinin dodağı qaçanda kürəkən qayınanasını yanına çağırıldı.

Gözümüzü onlardan çekmir, baxırdıq.

Kolxozi sədri sual elədi:

— Yetər xala, neçə əre getmişən?

Sual qurtarmamış Qadir bir az da irəli gedib az qala arvadın böyrünü kəsdirdi.

Yetər xala yaşımağını yuxarı qaldırdı, başındaki yaylığı aşağı çəkdi. Guya utanıb haya cləyirmiş kimi danışdı:

— Pireli, Məmmədeli, üçü burlardan irəli, yun atan, pambıq satan, cəhrənin yanında yatan, rəhmətlilik sonin atan, başına dönüm, yazıq Yetər xala er üzü görməyib ki?

Şair sual elədi:

— Doğrudan, müsəlman arvadları doqquz əre gediblər?

Kalam gülə-gülə dedi:

— Məhəmməd pcyğəmbər özü yeddi arvad almağı dəb salandan sonra müsəlman arvadları nə üçün şüglüzümə qalaydlar.

Yetər xala mənə dedi:

— Bu da sizin yol səhbətiniz üçün xırda sovqat. Bulaqlıdan Bakıya gəlinco Qadirin verdiyi “doğrudan” sözü ilə başlanan sualı Kalam dəfərinə qeyd elədi.

Hüsü Hacıyev küçəsinə çatanda maşını saxlayıb hesabladı ve ciddi şəkildə dedi:

— Sisyanla Bakı arasındaki yolun hər kilometrinə azı beş “doğrudan” suali düşdü.

Mon dinmədikdə əlavə elədi:

— Şairin danışığına qoruq-qaytaq yoxdur ki?!

20 iyul 1969, Malayevka

KÖLGƏ

Kəndimiz meşənin etəyindədir. Gedib geldikcə yoluñ qıraqlarına baxıram. Sağda və solda o qədər ot, pencər bitib ki, gözünü çekmək istəmirsən: bağayarpağı çağığa, dəvedabanı xımıya, qıraq, şappıra, quşəppəyi yemliye qarışır. Tingilər kollardan qəlbi, ağaclar yığın, qabıqları çat-çat, budaqları uzun və saysız olmasayı, palid ağaclarını şimal maralına benzətmək olardı. Şaxəli buynuzları bəzən fəlakətləre səbəb olan marallar hənerti duyub ətrafa boylandıqda meşədəki palid ağaclarını xatırladırlar.

Ulaş, qarağac, ağaçqayın, ardıc, şam ağaclarının böyründən cürbecür kollar kəklik çolpası kimi baş qaldırmışlar. Bütün günü suların şiriltisi quşların mahnları ilə həməhəng axır.

Gec çiçəkləyib qoza tökən palid ağacı enə-boya verməkdə özüne korluq çəkdirməyib. Yarpaqları iri, qabığı qalın, boyu uca olduğuna görə daldasında nöşvnüma tapan ağac, kol bitki tufanlarının nəriltisindən qorxuya düşmür, çovğunların dəhşətindən lələdag olmurlar.

Yüksəklərdə dayandığından yarpaqları günəşin tellerini doyunca emir, sübhün mehini lazıminca udur, şəhdən istədiyi qədər sıgal çekirələr. Körpəlikdən tutarlı mayalandıqları, qidalandıqları üzündən davamlı böyüür, sağlam inkişaf edirlər.

İldirim çaxması, göy gurultusu, şidirgi yağış, qasırğa torpağa möhkəm kök atmış, yoğun gövdəli, uca qamatlı, qüvvətli qol-budaqlı, şaxələnmiş palidi qorxutmur, vüqarını poza bilmir.

Palid vüqarı ilə, lovğahlığı ilə öyünə bilməz... Hərçənd ona daldalanmışları təbii fəlakətlərdən mühafizə edir, yaşayışlarını qoruyur, zəif vücundlarda sino gərib saxlayır. Ancaq yeri geldikcə danlaq, eyham, giriz vurub “bircə gün kölgəmi üstünüzdən kəssəm, tufanlar sizi körlüköməcli qoparar, sellər her parçanızı bir dərədə nişan qoyar” deyə himayəsini başa qaxır...

Palidin kölgəsinə qisılmış nazik gövdəli ağaclar eynimoyib şivərəkliyində qalan tingilər, torpaqdan bir qanış qalxıb azca enlənən canaqına dolmayan, tikanları da kəsərsiz olan kollar danlağı udur, qəbul edir, eyhamları qulaqardına vurub girizləri sükutla qarşılıyırlar.

İller ötüb keçir, fosillər bezen mübah, arabir qəhəthlik olur... Palid yaşa dolur, təbiətin bütün nemətlərindən istifadə edib gündən-güne güclənir. Bütün günü günəşin ziyasında isinir, küləyin laylasında dincəlir,

yağışın suyunda çimir. Gecələr ayla söhbət eləyib ulduzlara baxmaqdan doymur. Şehin sərinliyini, qirovun soyuqluğunu hiss edir, dumaların sığalından xoşlanır, buludların qaşqabaq sallamasından kədərlənir.

Təbii qüvvəlerin müsbət keyfiyyətləri palidin firavanlığını artırır, mənfi cəhətləri ağacı sayiq dayanmağa, hər ehtimala hazır olmağa təhrik edirdi.

Palida arxalanıb onun kölgəsinə qisılmışlar isə təbiətdə mövcud olan həyat mübarizəsindən xəbərsiz kimi şəhəri axşam, gecəni gündüz eləyib baş girleyirdilər.

Yaşamaq, mübarizo aparmaq inkişaf üçün bərkə-boşa düşüb sınaqlardan keçmək zəif vücudlu ağac və kolların sanki nəzərindən qaçmışdır. Bəlkə də onlar qoltuğa qıslıb kölgəyə sığınmağa adət etmişdilər.

Vaxtında yarpaqlanıb yaşillaşan, qoza töküb daha samballı olan palid ağacı dərinlərə işləmiş, çox qüvvətli kökü, ildən ilə artan, zorlanan qol-budağı, sağlam yarpaqlarını yaşıł çətir kimi bədəninə bürüməsi, hədsiz qoza töküb nəsil artırması ilə fəxr edir, bürüzə verib göylərə yüksəldirdi.

Qozalar dəyib kara gələndə qaban sürüləri, donuz dəstəleri qozaları yedikləri kimi palidin dibini dırnaqları ilə eşir, oyuq-oyuq edirdilər. Heyvanların törediklərini palid duymurdu. Nazik ağaclar, şiv tingilər, kollar zərbə və sədəmədən sarsılır, bir çoxları kökündən qopub quruyur, məhv olurdu.

İldən-ilə azalan, inkişaf edib böyümək, çoxalmaq, meşənin bir talaşını tutmaq əvəzinə sayları barmaqla hesablanan gücsüzlər təbiətin ədalətsizliyindən şikayətlənir, “nə üçün bizi zəif yaratmışan”, deyə üşyan qaldırmaq iddiasına düşürdülər.

Elo ki, qabanların, donuzların dırnaq yarası sağalır, didilmiş yerlər bitişir, sağ qalmış bitkiler rahat nəfəs alırlı. Yenə də həmin su, həmin dibəyə dolub acızələr bacarıqlının, gücsüzlər qüvvətinin sayesində gün keçirməyə başlayırdılar.

İl quraq keçəndə palid topladığı nəmliyi vücuduna hopdurub kökləri ilə qol-budağına korluq çəkdirmir, yarpaqlarını daha da enledib özünü qızmar istidən qoruyurdu. Palida söykenmiş zoiflər isə ariqlayib taqətdən düşür, az qala iynələrə saplanmalı olurdular. Palid bu baredə narahat olmur, bəzən yarpaqlar bir-birinə sos verib piçildəşirdilər. “Gümrəh olsalar Allaha bəndəlik eləmez, daldalandıqları ağacın kökünü qazar”.

Bacarıqsız ağaclar, yazıq tingiler, əməzok kollar ise istinadgahlarına üz tutub şikayetlənmək fikrinə düşür, ocağa qalanmış qaratikan kimi bir-birini püleyib qızışdırır, bu qədər ədalətsizlik olmaz” deyib səslərini qaldırırdılar da, palidin əzəmətinə baxanda nitqləri qurayur, səsləri axıra çatmirdi.

Vay o gündən ki, il nemişlik olaydı. Yarpaqların üstüno yağan yağış palidin dibinə tökülfür, ağacların, tingilərin, kolların altına axırdı. Gur suyu saxlamağa heyleri olmayan gücsüzler selin içinde üzür, kökləri dayazda durduğundan suyu həpdura bilmir, uzun müddət gölmələrdə dik dururdular.

Uclarını aşağı əyib yağış suyunun hamisini qüvvəsizin başına en-dəren yarpaqlar hərəkatlarından pazi qalıb yenə də səs-səsə verirdilər: “Haqqını tələb eden gücsüzün iynəsi tikiş tutsa fələyo kelək gələr”.

Palid göylərə baş çökəmək istəyirmiş kimi qalxdıqça qalxır, qol-budağı hər il filan qədər uzanıb xeyli torpaq üstünü alır, filan qədər ağaç, kol, tingi ot, meyvəni kölgəsində saxlayırdı.

Lovğalıq damarı vücuduna sığmayıb qabıqlarını çatlatmış palid ağaç özünü öyür, hey qürürlenirdi. “Köküm bu torpağa basdırılmamasayıdı ildə nə qədər ağaç quruyar, kol bitmoz, tingi şivleməz, ot göyərməz, meyvə əmələ gəlməzdi... Kölgem sayesində bu qədər bitkiyə həyat verib saxladığıma görə məşənin şah ağaççı çağrılmağa layiqəm” deyirdi.

Gücsüzler, bacarıqsızlar, maymaqlar sözü bir yerde qoyub ürək sözlerini palida söyləmək, ədalətsizlikdən şikayət cəmək əvəzinə baş gırılmək üçün vəziyyətlərindən razi qalırdılar.

Barəsində söhbət açıb haqqında yazdığını palid məşənin qalın yerindədir. Vehsi heyvanlardan, quşlardan başqa heç bir canlı onu gör-mürdü. Budaqlarına qonub günəşdən qorunan, yağışdan daldalanan, küləkdən gizlənən quşlar ağaçdan narazı deyildilər. Qozasını yeyib kökələn, piylənmiş boyunları yanlara əyilməyen qaban və donuzlar palida minnətdar idilər. Kovuşunda yuva salıb qışı yaz, yayı payız elə-yən dələlərin paliddan yana dilləri ağızlarına yerləşmir, həmişə açıq görünən dişləri kəmçəne dodaqlarının arasından çıxırdı.

Palid ağaç balta səsindən uzaq, dəhərə taqqıltısından iraq idi. Yaşı əllini ötsə də bir civiri qurumamış, bir yarpağına ləke düşməmişdi. Saflığı, sağlamlığı ilə fəxr eləməye haqlı olan palid qayğısız ya-şayıdan həzz alır, ömrünün üstüne illər artırılır, aylar qalın palitar kimi qabıqə dönüb ağaç isti-soyuqdan qoruyurdu.

Yayda sərin, payızda yaraşlı, qışda can sıxıcı, yazda ürəkaçan manzərəyə çevrilən meşə yüzlərcə, minlərcə, milyonlarca ağaclar bəs-ləyir, insanların ehtiyacına verirdi. Tanıdığımız palid özündən güclü, qüvvəli, yaraşlı ağaç təsəvvür elemirdi. Barəsində deyilən bu mis-ralar qulaqlarına çatmışdısa da vecinə almamışdı:

“Səndə bitər bir neçə vecsiz qoza
Oda ancaq qismət olar donquza!”

İlk dəfə bu sözleri eşidəndə başı kükünə salama golmiş, yarpaqlar səslənmiş, budaqlar qıy çekmişdi. Get-gedə hirsı soyudu. Qəzəbi söndü, hər şey yaddan çıxdı. Palid özüne toxraqlıq verdi. “Havayı sözdür. Donuz qanacaqlıdır. Hərgəh qozamlı donuzları doydurub saxlayıramsa faydalı iş görürem”.

Günlər xoş, illər xətersiz keçdiyindən palid heç nəyi vecinə almındı. Günsü ilk salamlayır, təmiz havanı istədiyi qədər udur, küləkdə sərinleyir, quşların nəğməsindən dilgüşə olur, məşənin uğultu və gurultusundan nəşənənirdi...

Qabaqda durub diqqəti cəlb etmoyon, odunçunun nezərindən ya-yiman palid elə yerdə idi ki, yaşamaq üçün bu guşə misilsiz idi... ildə bir neçə dəfə donuzlar gəlib qozasını yeməsəydi, palid bəlkə də daxildən...

Quraqlıq və nemişlik illərindəki təlaş və hoyacanları, qəzəb və kinləri, narazılıq və narahatlıqları nəzərə almasaq, məşənin böyründəki ağaclar – kollar arasında dərin nifaq və meydan görünmürdü... axı, daxili narazılıq və nigarançılıq çox dərində olduğundan gözə gö-rünmürdü...

Nadir hallarda yol tapıb bu ətrafa gələn, çox duruş getirməyib tez əkilən bəzi böcekələr deyinə-deyinə geri qayırdılar. Palidin altında dayananda elə bil ağırlıq üstüne yixılır, nəfəs almaq çətinloşır. “Bu qədər də havasız yer olar?” deyirdilər.

Palidin kölgəsində yaşayanlar isə havasızlığa dözür, ağırlığa tab getirir, nəfəs almağa adət edirdilər. “Böcekərin nə vecinə, buranı boyonmirsə gedib başqa yerdə yaşayar. Biz bura bağlanmışıq. Özgə torpağa gedə bilmərik... Nə cür yaşamışıqsa, eləcə də ömür sürməliyik” sözələri ilə təskinlik tapırdılar.

Hərdən ağaclarla qonub şəhd çəkən, çiçəklərin etrini sorub bal qayiran arılar, bezi ağacları ziyarət eleyəndə zorba, qalın palidi görmür kimi yanından uşub gedirdilər. Palid ilk vaxtlar bu hadisə ilə maraqlanmır, arının hərəkətinə əhəmiyyət vermirdi. Ele ki, arının səfəri tökrər oldu, özü də saymazlıq göstərdi, palid istədi silkələnin qonduğu ağaclarıyla bir arını yixib axırına çıxsın. Vaz keçdi. Xcyr... hirsini boğa bilməyib budağının gücü ilə cökənen çiçəklərini tərpədib arını yerə saldı. Çiçəklə borabər yere düşmüş arı tez qanad əlib səsləndi. Başqa çiçəklərə qona-qona potəyinə qayıtdı.

Bal arısı gedəndən sonra palid ağaç gövdəsinə qarışqa daraşmış kimi qurcaldı. Arının hərəkəti ona bərk toxunmuşdu... "Bir də buralara güzəri düşsə bərk silkələyəcəyəm. Daşın, qayanın üstünə düşüb ölsün" qərarına gəldi.

Palid intiqama hazırlaşdı, məqsədinə çatmadı.

Hava qaraldı, səməni qara və qorxunc buludlar qapladı. Göy gurlutusu ildirim çaxması ilə noticələndi. Meşonin üzərində yuxarılarda bir haray-heşir başlanmışdı ki, qulaq tutulurdu. Tez-tez ildirim çaxır, sanki göy parçalanır, qopub yerə düşürdü.

Parçalanıb qopan, bir-birindən aralanıb tökülen güclü atəş palidin təpəsinə düşəndə ağaç bərk silkələndi, bəlkə də kökündən sarsıldı. Qəfil və sarsıcı zərbə palidi lərzəyə saldı. Ancaq özünü doğrultmağa macal tapmamış alov onu bürüdü. Yarpaqlar qarsır, budaqlar ütlür, civirlər çarthaçart yanır, gövdə qaralırı.

Çox keçmədən palid yandı. Gözəlliyi, güclülüyü, ucalığı ilə lovğalanan ağaç qaralmış kösəvə oxşadı. Gövdənin lap aşağısında budaqlardan bircəsi yanmayıb qalmışdı. Palid ağacını ildirim vurandan sonra kölgədə qalmışların üstüne gün doğmuş, ciyərlərinə təmiz hava dolmuşdu. Onlar sevinirdilər... illərlə başqasının kölgəsində yaşayanların qımlıdanıb sevindiyini eşidəndə salamat qalmış budaq gileyəndi:

— Yarım osrdən artıq kölgəmde yaşadınız, bundan sonra ki, haliniz moni düşündürür.

Ağacların dediklərini kollar tökrər elədi:

— Bizi kölgəndə saxlayıb inkişafımıza mane oldunuz. Günəşə hösrət, yağışa tamarzi, küləye möhtac qaldıq. Kölgəni tez-tez ağır yumruq kimi başımıza vurub danladın.

Yanmış palidla kölgəsində yaşamışların qızığın danışıçı vaxtı təcrübəli odunuñ əlinde təzəcə ovxaranmış balta böyürdən çıxıb ayaq saxladı. Yox, baltanı yanmış palida vurub dilləndi.

— Başqalarının inkişafına mane olub tərəqqisini ləngidənlərin axırı budur...

Balta palidin gövdəsinə işleyib qamqalaqları ətrafa tökdükçə üstlərinə pür, ələnmiş zəiflərin sümüyündə su oynayındı.

Quru palidləri yərə sərib budaqlarını doğrayan, çilonib tiğ vuran odunuñ palidin gövdəsi üstündə əyleşib fikrə getdi. Bir müddət dinib danişmadı. Ayağa durub baltanı əlinə aldı, zəif vücundlə, nazik gövdəli ağac və kollara üz tutdu:

- Başqasının kölgəsində yaşayıb qanadına sığınanların yaşamağa haqqı yoxdur. İti balta ilə hamıñızın boynunu vurub doğradığım odunuñ üstünə atardım. Yazığım gelir. Bəlkə də sizdə günah yoxdur.

Meşoni sükut büründü... Odunuñ dayanmayıb sözünü dedi:

— Qoltuğa qısılib kölgədə yaşamaq, minnetli çörək yeməyo oxşayır. Kim ki inkişaf əloyib irəliləmək istəmir, bacarıqsızdır. Bacarıqsızların axırı yoxdur.

Odunuñ gəlməzdən qabaq vidir-vidir əsen ağaclar və kollar dillərini kesmiş, deyilənləri dirləmək məcburiyyətində qalmışdır. Odunuñ isə son sözünü söylədi:

— Başqasını kölgəsində saxlamaqla lovğalananlara qoltuğa girib kölgədə yaşayanların təfavübü yoxdur. Her ikisi tüfeyli və artıqdır. Dünya böyük, torpaq çoxdur. Hər kos özü yaşamalı, inkişaf etməlidir.

Əlli ildən artıq palidin kölgəsində yaşayıb tərəqqi vo inkişafdan çox-çox geri qalmış ağaç və kollar əməllərindən utandılar, peşmançılıq çəkdilərmiş, odunuñ maraqlanmadı.

Ağac civirlə palidi yarmağa, yarmaçaları bir yero yığmaq üçün baltanı daha sorrast vurmağa çalışdı.

XARRATIN CAVABI

Biri vardı, biri yoxdu, bir xarrat ve onun usta aletləri vardı. Xarrat aletlərin, aletlər də xarratın dilini çox gözəl bilirdi. Onlar həmisi birlikdə evdən çıxar işləməyə gedər, təzə tikilmiş binalara qapı, pəncərə salar, taxta yonub döşəmə, tavan düzəldərdilər.

Bir gün yene xarrat öz aletlərini: mişarını, baltasını, zubulunu, guppunu, çəkicini, kəlbətinini, iskənosunu, qevrəsini, burğusunu, törpüsünü, rəndəsini, kərkisini götürüb yola düşdü. Xeyli yol gedib iş yerinə gəldi.

Xarrat hər bir aletini lazımi yerinə qoydu və dülər dostu ilə işə başladı.

Həyətin yuxarı tərəfində çinlənmiş taxtalara söykonmış mişar iti, iri dişlərini elə şax tutmuşdu ki, gören deyərdi, bu dəqiqə iki adam gelib onu götürəcək, hərəsi bir sapından yapışacaq, yoğun tirin üstüne qoyub kəsməyə başlayacaqdır. Çox çəkmədən tir iki, üç, bəlkə də çox hissələrə bölfünəcəkdir.

Bir azdan mişar, doğrudan da işə girdi. Onun ağızından çıxan püfo hər iki tərəfə tökülməyə başladı.

Bozi tırların ortasında düyüm olanda ustalar zubula el atır, balta ilə yer açır, zubulu qoyur, guppuna bir neçə dəfə vurur, tir parçalanırı.

Ağac saplı dəhronin əyri burnu ilə iti ağızı həməhəng deyildi. O, taxtaların nazik və lüzumsuz yerlərini kəsib yere tökməkdən həzz alırdı.

Çəkicdə kəlbətin bir yerde işlədiyi üçün dost görünürdülər. Əsil həqiqətde isə belə deyildi. Çəkicin vurduğu ağır zərbələrin bir çoxunu kəlbətin dəf edir, daha doğrusu, ağırlığı öz üzərinə götürürdü. Onun vurduğu kiçik mismarları çəkib çıxarmaq üçün kəlbətin neçə dəfə ağızını açıb yummah, dişlerini bir-birinə qıcamalı, dodaqlarını sıxmalı idi.

Eybini göstərən, səhvini deyən, nöqsanını düzəldən kəlbətin çəkic üçün dost yox, qüvvəti bir rəqib idi. Aletlərin arasındaki çəkişməni duyan usta həmisi çəkici sağ, kəlbətin sol böyründə qoyub, özü ortada dayanırdı ki, mərəkə qopanda harayçılıq eləsin.

Çəkicdə kəlbətin bir-birinin kəsirini düzəldiyi halda qovrə ilə iskənə səmimi yoldaşlıq eləyir, bir-birinə kömək dururdu. Pəncərolorə

tutacaq, qapılara kili dəlmaq üçün deşik açan iskənə korşalanda qəvrə tez özünü yetirib, dostunun ağızını itileyirdi. Bundan sonra iskənə rəvan işləyir, heç bir çətinliyə rast gəlmirdi.

Ancaq hər yerdə deşik açmaq iskənənin hüneri deyil. Misal üçün, qalın taxtalardan, nazik taxta divarlardan deşik açıb məftil keçirmək üçün burğunun nə əvəzi var, nə də misli-bərabəri tapılar. Əyri sapıdan yapışdır hərədikcə, polad ağız taxtaları doğrayır, işlədikcə, sanki siçan quru çörək gəmirirdi.

Törpünün buraxdığı səhvi rəndə düzəldəndə narazılıq dərhal hiss olunmur. Vay o gündən ki, törpünün ikiüzlülüyü ortaya çıxın. Yoğun dişli üzünün tuta bilmədiyi düyümləri nazik dişli üzü də hamarlaya bilməyən rendə özünü yetirir. Taxtanı cəl hamarlayır, elə düzəldir ki, baxmağa iki göz azlıq eləyir.

Rəndənin işindən razı qalan xarrat heç bir vaxt törpünü gözdən salmır. Çəkicdə kəlbətinin arasında dayanan dülər harayçılığa həzırlaşdıığı halda rəndə ilə törpünü yan-yanaya qoyan xarrat, aletləri olları ilə oxşayıb deyirdi:

— Ustanın üzünü ağ, dilini uzun eləyən tutarlı aletlərdir. Rəndə ilə törpüyə fərq qoyan, ögey-dəğmaliq eləyən usta işinin öhdəsindən gələ bilməz

Usta üçün aletin hamısı eziżdir, hər biri öz yerində evozsızdır.

Dülərlərdən birisi bıçqı ilə kəsir, digeri kərki ilə yonurdu. Bəyadın bəri ustaların işini seyr edən ev sahibini ən çox maraqlandıran və düşündürən mişarla kərki oldu.

Kəsilmüş taxtanın altına yarma irilikdə kepək töküldürdü. Kərkinin yonduğu ağacdən nazik yonqar çıxırdı. Yonqarın hamısı kərkinin qabağına torlanırdı. Dülərə xarrat iş görəndə, aletlərin hamısı uzaqlara el-qol atıb geniş meydən götürdükləri halda, nə səbəbə kərki həmisi öz qabağına yonurdu?

Kərki mişarın yanında çox kiçik idi. Balta ilə dəhronin işini görməyə acizlik çekirdi. Rəndə ilə törpüyə çatmadı. Çəkicdə kəlbətin ondan az və faydasız iş görmürdü. O, iskənə ilə qəvrənin, zubul ilə guppunun gördüyü işə de girişə bilmezdi. Bəs belə niyə?

Ev sahibi davam eləməyib xarratdan soruşdu:

— Nə üçün kərki həmisi öz qabağına yonur?

Xarrat belini düzəldib, alınının tərini silo-silə xəber aldı:

YONCALIQDA

- Doğrudan bilmirsən, ya məni imtahana çəkirsən?
Ev sahibi sualı ciddi şəkildə təkrar eləyəndə usta cavab verdi:
- Bu sualtı gərək kərkini icad eləyən ustaya verək. Ev sahibi cavabdan razı qalmadı. Usta qulağının dalına qoyduğu balaca karandaşı götürüb mişarlayacağı taxtanın üzərində bir neçə cızıq çəkdi.

Ev sahibi xarrata üz tutub bir də sual verəndə, o, əlindəki rəndəni yerə qoyub yanındakı kürsüdə əyleşdi. Çəşməyini çıxarıb sildi. Sağ əli ilə cod saçına tumar çəkib, qəlyanını yandırdı, şirin qullab vurub cavab verdi:

- Kərki öz qabağına yonmağı bəzi insanlardan öyrənib. Kərkini icad eleyenlər onu özlərinə oxşadılar.

Cavab ev sahibini narahat elədi, xarrat onun könlünü aldı:

- Kərki kimi öz qabağına yonan adamların ömrü güney qarının misalindandır... Belələrinə törpü çəkmək, rəndələyib düzəltmək hamının işidir.

Ev sahibinin rəngi özüncə gələndə xarrat rəndəni işə saldı.

İller ömrümün üstünə ağırlıq sahb məni yaşa doldurduqca, cavanlıq xatirələrim mənə təpər verib onu daha da gencləşdirir. Vüqarlıda yaşadığım dövrü yadına salıb, kondin loğman suyunu, saf havasını, zirək və işlek adamlarını gözlərim önünə gətirince, öten illerin qanadı qırılır, aylar, illər acılı-şirinli sədaya dönür.

Qızıl qaya, Qala yeri, Yovşanlı düz, Ağ yazı, Daşlı dərə ilə dövrlənmiş kənddə boy-buxunlu, cürbəcür xasiyyətli yaşıdlarım var idi. Onları düşündükə qanım qaralır. Dövranın yaxasından tutub sorğu-suala başlayıram.

Əsrin əvvəlləri idi. Sekkiz evli kənddə məktəb açılmamışdı. Oğlanlar mala gedir, qoyun otarı, əkinçilik eləyir, taxıl biçir, dərz daşıyırlar. Qızlar hana toxuyur, həşəm salır, vəl sürür, tığ sovurur, dən yuyur, deyirmanlıq hazırlayırdılar. Big yeri təzəcə tərləyən oğlanlar, qızlar bulağından su içən qızlar eşqin dadını, məhəbbətin lezzətini dadmağa başlayanda dünyadan nakam gedir, ata-anaların ürəyinə çalın-çarpaz dağ çəkirdilər.

Kəndləmiz Firuzənin taleyi belələrindən olmadı... Hərçənd o, qızların qənirsiz gözəlindən deyildi. Nə oğlanların dilinin əzborı idi, nə də barmaqla göstərilirdi. Qardaşları körpə olduğundan mal-qaralarını otarırdı.

Örüşümüz gen-bol, otlaqlarımız ucsuz-bucaqsız idi. Səhor tezden yerimizdən durub, azuqə ehtiyatı ilə dolu eyməni və torbanı boynumuzdan aşırı, heyvanları yoxuş yuxarı sürürdük. Düzə çıxandan sonra eşşəklərə minir, "Qaralar ölen" yerdə bənd alırdıq.

Belə bir xasiyyətim vardı: eşsəyə minəndən sonra mütləq oxumağydım. Bayatı çağırırdım, mahni oxuyurdum. Belə bir neqmə dediyim indi də yadimdadır:

Ay qız, adın Firuze,
Gedin, deyin xoruza,
Bu gecə banlamasın,
Yar gəlir məhləmizə.

Sən demə Firuze dabanqırma dalımcən gəlirmiş. O, həmişəki qaydası üzrə iki ineyi, bir cüt cöngə və üç dişi dananı otarmağa gətirirdi.

Örüşə çatıb eşşekden düşdüm. Heyvanlar düzə kəreniyib şirin-şirin göy otdan yediyi vaxt yaşça məndən altı yaşı böyük olan Firuzə yanına gəlib gülə-güle dedi:

– Məhlənizə yarının gəlməsini çox tez arzulayırsan Murtuza!

Cavab əvəzinə Firuzənin sıfetinə nəzər saldım. Gözləri “iki gözlü” bulağın suyu kimisi qaynayırdı. Alnı “Ağsaqqallar yurdu” adlanan yaylağı yada salırdı. Yanaqları “Sulu yerlər”in lalələrindən azəcə solğun idi. Cuna yaylığından altından çıxan saçları “Gicitkanlı”da biton körpə baldırğana oxşayırırdı. Telləri: “Ağ yazı”nın aşağıdakı yoncalıqlardan yiğib gətirdiyimiz yemliyi xatırladırdı. Qoşa dayananda mən ondan bir qarış qəlbə dururdum.

Susduğumu görəndə üstümə ayaq aldı, gülə-gülə davam elədi:

– Yarın var, yoxsa elə-belo oxuyursan?

Kəndimizdə Dostuxanım oğlu Fərəc adlı bir kişi vardi. Şairlik elərdi, onun “burnu gilan fındığı, kirpikləri kamana qoyulub atılan ox” sözlərini yadına saldım. Mənə elə gəldi ki, Fərəc əmi Firuzəyə baxıb bu sözləri qoşub.

Danişmamağım Firuzəyə təoccübüllü gəlirdi. Bizim kənddə mən yaşda oğlanların çoxuna nişan qoyulur, gərdək dalına keçirilirdi.

Anamın dediyinə görə on beş yaşımdan üç aydır ki, tamam olub.

“Qaraçılalar yurdu” İslıqlı dağın etəyindədir. Otu, suyu bol olduğundan, yazın gözü açılandan qaramalı burada otarırdıq. Yan-yana iki şumal daş qoyulmuşdu. Firuzənin təklifi ilə daşın üstündə oturduq. Firuzə məni dindirmək, söz almaq üçün soruşdu:

– Nənən çörəyinin arasına nə qoyub?

Mən qatıq dolu eyməni göstərəndə Firuzə bərkdən güldü:

– Qatıq məndə də var!

Susdum. Onu da deyim ki, evdə qaradınməz oturan deyiləm. Vaxt tapıb yoldaşlarımıla oynayanda hamı məndən əl aparıb qan gətirir. Bu gün iso Firuzəyə rast geləndən sanki nitqim bağlanmış, dilim tutulmuşdu. Qızın üzünə dik baxa bilmir, altdan-altdan göz qoyurdum. Di gəl ki, şiddətli soyuqda üşüyen əllerini ocağa sarı uzadıb qızınmaq istədiyi kimi mən də Firuzəyə yaxınlaşıb kəlmə kosməyə can atırdım. Ancaq elə bil məni əfsunlamışdılar. Əllerim heydən düşmüştü. Qiçalarım tərpənmirdi. Kara golən bir cüt gözüm idti. Yavaş-yavaş başımı qaldırıb Firuzənin üzünə baxdım. Qız buna bənd imiş kimi sual elədi:

– Deyəsen bərk üzümüsən? Gün vurduqca qırışığın açılır. Cavab əvezinə qımışdım. Firuzə başını buladı:

– Bu da adını cavan oğlan qoyub, müztərin biri müztər. Söz mənə toxundu. Dərhal dilim açıldı:

– Gərək sənin cesarətin məndə, mənim utancaqlığım səndə olaydı. Firuzə səsini qaldırdı:

– Cesarət oğlanın yaraşığı, şərm-həya qızın bəzəyidir. Utancaqlıq acizlikdir. Eşitməmisən deyirlər, utancağın oğlu olmaz.

– Eşidib öyrəndiyimi oxuyanda niyə mənə söz atdin?

– Bu qədər dəymədüşər olduğunu haradan bileydim?!?

- Mən çoxlu bayati, holavar, sayaçı sözü, qoşma bilirəm.

– Firuzə gözünü məndən çəkmədən xəbər aldı:

– Daha nə bilirən?

Onun yanağına derin nozor salıb şax dedim:

– Bir də böyründə oturub səninlo kolmə kesməyi bacararam.

Firuzənin siması dəyişdi. Nə oldu, deyə bilmərəm. Ancaq yanaqlarının rəngi allandı. Astadan dedi:

– Səsdən pergarsan, yaxşı da söz bilirən. Böyrümdə oturub kəlmə kesməkdə isə çox yönsüzsən.

Bu, sinəmə dəyiş məni yaralayan ikinci söz güllesi idi. Sözlərini cavabsız qoysayıdım, kənd cavanlarının arasına çıxa bilərdimmi?

– “Müztər” – əlindən iş gəlməyəndir. “Yönsüz” – fərasətsiz, bacarıqsızdır... – dedim. – Əlimdən hər iş gəlir, tay tuşlarının hamisində yönlü, fərasətli, bacarıqlı, hələ desən qoçağam.

– Bayaq dedin qoşma da bilirən. Aşıqlardan birisi İsmixinin toyunda bir söz deyib, heç yadından çıxmır. “Dilini bağla, əlini aç”. İndi, ay Murtuza, mən sənə nə deyim?

– Əvvəlcə gəl qatıq-çörök yeyək, sonra nə desən qəbulumdur.

Firuzə ayağa qalxdı. Mən də durdum. Özümdən asılı olmayaraq sual verdim:

– Yaşlı cavanların qoşa dayanması nəyə oxşayır?

Firuzə mənə elə baxdı ki nəzərləri ürəyimin dərinliklərinə işlədi. Şaxtaya düşmüş kimi titrədim. Məni tər basdı, gicgahlarım guppuldadı.

Ancaq hiss edirdim ki, qız da bərk təşviş keçirir. Handan-hana həyəcan duman kimi dağlıb getdi, üzünə şadlıq çohlimi düşdü:

– Yaşlı cavanların qoşa dayanması bir cüt tingiyo oxşayır, – dedi.

- Külək əsəndə budaqları görüşür, bax belə.

Firuzə əlini əlimin üstüne qoydu. Mənə ele geldi ki, yer ayağının altından qaçıdı. Canına dolan bayaqkı od yalan oldu. Bu şəfaverici yanğının misli-bərəberini sonralar da illərlə axtardım, tapa bilmədim. O unudulmaz duyğu sən demə qu quşumüş. Öz ilk və son nəgməsini yanıqlı-yanıqlı oxuyaraq əbədi getdi. Məni həsrət alovlarının arasında qoydu.

Firuzənin əlləri nə incəydi, nə yumşaq. Ancaq çox istiydi, üreyəyatan idi. O, qurumuş dodaqlarını zorla aralayıb dilləndi:

– Mən senin sualtı tapdım, indi də sən cavab ver. De görüm dünyada ən şirin, ən dadlı şey nədir?

İstədim yuxudan başlayam, cəsarət eləmədim. Balın, qaymağın adını çəkmək istədim. Axırda belə bir cavab verdim:

– Dünyada ən şirin, ən dadlı şey yaxşı dolanmaqdır.

Firuzo başını buladı. İndi də fikir-xeyal dünyasına qərq olan mən idim. Gün günorta yerinə qalxmışdı. İkimizdə naharsızdıq. Firuzə cavab gözləyirdi.

Mən İşıqlı dağın başına qalxıb xeyli müddət Qara gölə baxdım. Oradan Salvartı dağı görünürdü. Azərbaycanın bütün köçəri camaatının var-dövlətinə pasibənlıq eləyən, neçə milyon qoyuna örüş, arxac olan bu dağ ne qədər əzəmetli idi.

Dağdan enəndə də fikrim Firuzəyə verəcəyim cavabda idi. Axır ki, ürək eləyib dilləndim:

– Dünyada ən şirin, ən dadlı şey iki cavanın qoşa dayanıb söhbət cəməsidir.

Firuze gülümsündü. Gözünü gözümə zillədi:

– Yaxınlaşdırın, amma bütöv cavab verə bilmədin.

– Yaxınlaşmışamsa demək qapıdayam. İçəri girməye nə var ki...

Firuzə məni əziyyətdən qurtardı:

– Dünyada on şirin, ən dadlı şey sevməkdir.

Bu sözü elə bil ilk dəfə eşidirdim. Bu söz ürəyimizə təzə təpər doldurdu. Bu söz danışığımıza yeni rövnəq verdi.

Sevmək sözünün “esq”, “məhebbət” sözüylə eyniyyətini mən çox sonralar başa düşdüm.

Gün əyildi. Dağların kölgəsi düzlərə tərəf yeriməyə üz qoydu. Çörək yemek yadımızdan çıxmışdı. Eymələrin ağızı açılmamışdı. Lavaş bükümlərini qatına əl dəyməmişdi.

Gün batmışdı. Heyvanları qabağımıza qatıb kəndə qayıtdıq. Anam üzümə baxcaq xəbər aldı:

– Sənə nə olub, ə?

– Həç bir şey.

– Bəs niyə sıfətin bumbuzdur?

Cavab verə bilmədim, gözləri dolu cymə ilə çantaya sataşdı.

– Niyə qoşduqlarımı yeməmisən?

– İştaham yoxdur.

– Haran ağrıyr?

– Həç haram.

Çantam boynundan çıxarıb dirəkdən asdım. Eyməni qazanın ağızına çevrilmiş dəmkeşin üstüne qoyдум.

Anam inəyi sağındı. Əlləri inəkdə olsa da, diqqəti məndə idi. Yəqin birinci dəfə idi ki, mən bütün gün vaxtı dilimə öküz əməyi vurmaşıdım.

Anam işini qurtarıb sonra evə gəldi. Əlinin arxasını alnıma qoyub soruşdu:

– Məli harada otarırdın?

– Qaraçılalar yurdunda.

– Niyə bu qədər uzağa aparmışdin?

– Orada yaxşı ot var.

– Yoldaşın kim idi?

– Firuze.

– Firuze kimdir?

– Cəbrayılın qızı.

– Qız niyə mala gedir?

– Qardaşları körpədir.

– Qardaşları körpədir, malları camaat naxırına qoşsunlar. Qız da naxırda gedər?

Anam təzə südə yarma töküb bişirdi. Mən onu iştah ilə yedim, təz də yatdım.

Səher erkən durdum. Heyvanları yoxusda dabanqırma yiğib, düzə çıxmaga tələsirdim, çünki Firuzə moni gözloyocokdı.

Yaz ayları günümüz bir yerde keçdiyindən bir-birimizə o qədər öyrəşmişdik ki, gecələrin gəlməsinə ası kosılırdık. İmkanımız olساфыді günəşden təvəqqə edər, həmişə yanımızda qalmasını arzulardıq.

Üç ayda sevmek sözü neçə yüz dəfə müxtəlif şəkildə deyilmişdi. Eller görüşmüş, bir-birinə hərarət bağışlamışdı.

Yay aylarında taxıl biçmək, yolpa yolmaq, ullaq yüklemek, dərz daşıməq, həşəm salıb vəl qoşmaq, deyirmanlıq eləmək başımızı çox qatlığından ancaq şər qarışından sonra "Arzu" bulğında hal-əhval tutardıq.

Elo ki, payız geldi, dəmyə yerlerin otu qurtardı. Axşamlar qaramalı yoncalıqlara aparır, az müddətə "xam" a verib geri qaytarırıq.

Demək olar ki, hər gün Firuzə ilə görüşürdük. Bu səhbətlərin şirinliyi ilə də hər sohəri təzə bir ümidi açırdıq.

Vüqarlı kənd iri kənd idi. Camaati işlek və zirekdi. Xırmanları qarğısaltı, dəyirmanlıarda da növbə-növbəyə söykənekli... Payız fəsil həyətlorde zurna səsini saz, avaz, tamamlayıb, aşıqların başladığı dastan gecəyarısına qədər uzanırdı. Vüqarlı gəlinleri və orgənləri arasında o qədər yaxşı oynayan var idi ki: Hor kəsin də öz havası öz çalanı... Dostuxanım oğlu Fərəcən qoşduğu şeirlər Kamilə arvadın ağıları, Firdun əminin bayatırları, İsfəndiyar kişinin holavarları, Teymur oğlu Nəbinin "Bənek ha bənek" mahnısı uzun gecəli payızın gödək ömrü gündüzünə yaraşq verib ziynətləndirirdi.

Vüqarlıda bir adət var idi: biri xeyir iş başladımı, qurtarmamış başqa ehtiyat görməzdı. Kondə üç yeniyetmə var idi. Xanımağalı, İsmayıł uşağı və Nağdəli uşağının yeniyetməleri. Mən Xanımağalıdan, Firuzə İsmayıł uşağından idi.

Nağdəli uşağıgildə yeddi toy olacaqdı, yəni on dörd cavan vüsala çatacaqdı. İsmayıł uşağıgildə toya hazırlıq görən günlərdən birində yoncalıqda Firuzə məndən xəbər aldı:

- Anan nə vaxt əllərinə xına qoyacaq?
- Anam əllorinə gec-gec xına qoyur. Dədəm Bakıdan gələndə onun saqqalına xına yaxanda əlli qızarır, bir də ki...

Firuzə gülüb kürəyimə vurdı:

- O xınanı demitrom ey...

- Bəs ələ xına qoymaq necə olur?

- Ana oğlunu evləndirir, qızını ərə verir, o zaman əllerinə xına qoyur.
- Böyük bacımla ortancı bacımla çoxdan orə gedib, uşaqları da var. Üçüncü bacım məndən kiçikdir. Mənim isə on beş yaşım üç-dörd aydır ki, tamam olub.

Firuzə bikeflədi. Səsino kədər çökdü:

- Toyu olanların beşi sən yaşadır.

- Firuzə, əvvəla mən evlənmək istəmirəm. Bir də ki, dədəm burada yoxdur. Anam bilsə ki, mən bu cür sevdaya düşmüsem, ya məni boğub öldürər, ya da ki, özünü Bazar çayına atar.

Kədər Firuzenin üz-gözünü bürüdü. Dərindən ah çəkdi. Yaniqli-yaniqli dedi:

- Belə çıxır ki, fələk bizi güldürməyəcək, diləyimiz hasil olmayacaq. Mən dayana bilməyib dilləndim:

- Elə danışma, Firuzə. Adam taleyindən şikayət eləməz.

- O, üzümə baxa-baxa elavə elədi:

- Görünür mənim bəxt ulduzum çox qəlbidədir, səsimi eşitmır.

- Səhvin var. Sənin bəxt ulduzun yanındadır.

- Kaş bizi heç kim görməyəydi. Sənə deməli sözüm çoxdur, hamisini deyəydim.

Mən kənd cavanlarından eşitdiyim bayatını söylədim:

Mən aşiq, dalda yeri
Gün tutmaz dalda yeri

İki könül bir olsa
Tez tapar dalda yeri.

Firuzə elə bil bu sözə bənd imiş. Yüyürüb yanına gəldi, başını si-nəmə söykeyib hiçqırdı:

- Murtuza! Tap dalda yeri, apar məni, daha sobrim, qərarım kəsilib.

- Müsəkkil işə düşməsdüm. Bir az götür-qoydan sonra kişilənib Firuzəyə üz tutdum:

- "Çaylar"da dədəmin əmisi nəvəsi var. Onlara getsəm, yoldaşlıq elərsənmi?

Firuzə çox cəsarətlə cavab verdi:

- Səninlə dönyanın o başına da getməyə hazırlam.

- Məsləhətimiz belə oldu ki, iki ötür, üçüncü günü Vüqarlıdan çıxb Gorusa gedirik. Sonra da Çaylara yola düşürük. Dalısı nə olacaq, bu barədə fikirləşməmişdik. Yaxşı deyiblər ki, "cavanın beyni qan olur".

Məşverətimiz yoncalıqda olmuşdu. Axşam evə qayıdanda anam mənə bir kağız göstərib dedi ki, dədən tel vurub, sabah Gorusda səni gözləyir. Dayının atını al, get kişini götür.

Dədəm Bakıda fəhləlik eləyirdi. İlkən bir ay, yay fəsli kendimizə gələr, biçinə kömək elər, sonra təzədən Bakıya qayıdardı. Hər dofe geləndə deyərdi ki, "xozeyin ev verən kimi golib sizi də aparacağam şəhəre. Dolanacaq orada kənddən qat-qat yaxşıdır".

İlin bu vaxtında dədəmin gəlməsi mənə sevindirmədi. Anama heç nə deməyib dayımgile gətdim. Sarı madyanı götürüb öz tövləmizdə bağladım. Yaxşı arpa-saman verdim. Obaşdan durub mindim, sürdüm Gorusa.

Dədəmələ görüşəndə məlum oldu ki, golib bizi apartmağa.

Onun sözləri dağ olub üstümə uçu. Quyuya dönbü mənə içino saldı. İldirrimə oxşayıb başında çaxdı. Bulanıq sel kimi mənə boğaraq apardı.

İçimdən qırıla-qırıla dədəmin tərkində əyleşmişdim. Verdiyi suallara könülsüz halda müxtəsər cavab verirdim. Üz-üzə olmadığımdan dədəm vəziyyətimi görmür, bu səbəbdən də mənə acığı tutmurdu.

Daşlı dərəyə çatanda soruştum:

— Dədə, nə vaxt gedəcəyik?

O dərhal cavab verdi:

— Beş gün izn almışam. İkişi gedib, qalıb üçü. Gərek sabah tərpənək. Elə bildim dağlar baş-başa gəldi, arasında qaldım.

Evə çatandan sonra atı dayımgile apardım. Qayıdanda Firuzəni görüb, ağlamışmış şəkildə izahat verdim:

— Firuze! Sabah biz gedirik. Mon səndən həmişəlik ayrılmalıyam. Fələk bize kələk gəldi. Ürəyimi, dünyada olan ən şirin, ən dadlı neməti — sevgimi sənə əbədi yadigar verirəm. Hərgəh öldüm heç, sağ qalsam, görüşərik.

Firuze ağlaya-aglaya dedi:

— Ölsəm qara torpağın, qalsam, Murtuza, səninəm...

Ayrılığımız uzun çəkdi. Biz Bakıdan Vüqarlıya qayıdanda artıq Firuzənil doğma kendimizdən köçüb uzaqlarda yaşayırıdlar.

Qarabağın aranına tab gətirməyib, atamlı anam da mənə yetim qoyub, əbədi köçdülər.

Firuzədən yana burnumun ucu nanə yarpağı kimi təki əsirdi, amma ondan xəber tuta bilmirdim.

Şura hökuməti qurulandan üç il keçsə də, mən hələ mərkəzdən uzaq kənddə üzü danlaqlı, yediyi başına qaxıncı olan muzdur idim. Qarabağ bəylərindən birisinin mallarını otarı, odunuunu yarır, suyunu gətirir, təndirini, ocağını qalayırdım. Xanımların açı, istehzali sözləri, dargaların cırmatlığı, sərkarların lağa qoyması canımı boğazima yiğsə da dözürdüm. Firuzəni tapmaq ümidi itirmişdim.

Firuze isə bir tükə yağı əppəyə dönüb qeybə çekilmişdi, "gördüm" deyən yox idi.

Şura hökumətinin dördüncü ili bəyin evindən qaçdım. Məktəbə girib oxudum. Orta savad, ali təhsil aldım. Azərbaycanın ucqar dağ qəzalarından birisində məsul vəzifə sahibi oldum.

Yaşım iyirmi beşə yaxınlaşırırdı. Büyümüşdüm. Vüqarlıdakı palpaltardan əsər-əlamət qalmamışdı. Başqa yoldaşlarım kimi mən də kostyum geyinirdim. Ayaqlarım çarıqla çoxdan vidalaşmışdı. Quzu dərisində qoymuşum papaq elə bil kepəkdan qorxub yoxa çıxmışdı. Yazib-oxumaqda, danışmaqda, iş bacarılmaqda yaşıdlarından heç də geri qalmırdım... Şura hökumətinin sayəsində özüme görə hor şey qazanmışdım. Ürəyim isə həmişə narahat idi. Bu səbəbdən də qasqabağım açılmırıldı. Gözüm yolda, qulağım səsdə idi. Firuzədən soraq gəlmir, xəber eşidilmirdi.

Ürəyimle ağlım, şüurum hər gün neçə dofe mübahisə edirdi. Şüurum teləb edirdi ki, cavanlığın da vaxtı vədəsi var. Elə ki, dövrənim sürüb qurtardı, gərek özüne həyat qurasan, yəni evlənəsən, ürəyim hirsən az qalırdı partlasın: "Əhdə bivəfa nakişilik sıfətidir". Şüurum cavab verirdi: "Nisəyə girməz kiseyə. Firuzəni gözlemək əbəsdir. Kim bilir, onun başına nələr gəldi?"

Ürəyim dediyindən dönmürdü: "Əhdə vəfəsizliq namordlikdir. İlqarı pozmaq sevgiyə xəyanətdir".

Yaşım otuzu haqlayanda şüurum qalib gəldi. Evləndim. Bir il çəkmədi ki, qızım oldu. Adını Firuze qoyдум. "Özünü görməsəm də, hər gün adını eşidib təselli taparam", dedim.

Aspirantura illerini Leninqradda yaşadım. Firuze bir gün də olsun yadımdan çıxmırıdı. Dissertasiya müdafiə etdim. Elmlor namizədi kimi üç il institutda işlədim. Doktorluğa telesmedim... Mən alimliyə adı həvəs kimi baxanlardan deyildim. Gecə-gündüz çalışır, oxuyur, öyrənir, öyrənirdim. Alim olanda da gərek kamilindən olasan. Bu minvalla namizədlikdə doktorluğun arası beş ildən artıq çəkdi.

Bu illerde ömür yoldaşım dofelerlə mənə üz tutub demişdi:

– Senin ki, heç nəyə chtiyacın yoxdur, niyə həmişə fikirlisən?
Ürəyimdəkiləri gizli saxlamağa məcbur idim. İki qız, bir oğul atas
idim. Arvad sırrı sözümüz eşitsəydi, ailə dağla bilerdi.

O, isə yorulub usanmır, sualı sual dalınca verirdi. Axır ki, bir gür
həqiqətə başqa don geyindirib sırrı açası oldum:

– Qaçqın olduğum zaman böyük bacımı itirmişəm. Ondan yana ni-
garanam... Bu səbəbdən də qanım qaradır.

Arvad inandı. Balalarım ah çəkib mələl-mələl mənə baxdılar.

... İller ötür, yaşım artır, yaşılıq sərhəddinə yaxınlaşış qocalıq səm-
tinə boylanırdı.

Firuzə barədə fikir, xəyal nə qəder şirin və dadlı idisə, vüsalın
hicrana qovuşması qat-qat acı idi. Get-gedə daha qəti inanurdum ki,
Firuzə elçatmaz ucalıqdır, ünyetməz sonsuzluqdadır. Bir də onun ya-
naqlarına doyunca baxmaq, gözlerindən güc almaq mənə qismət olma-
yacaqdır.

Yaşım altmışa yetişəndo ali məktəbdə dərs deyirdim. Professor idim.
Altmış illik yubileyimi tətənə ilə keçirdilər.

Şadlıq gecəleri, tətənəli məclisler, xoş arzular, ürəyoyatan sözlər
ömrə tezə illər calayır. Bunu inkar etmək olmaz.

Rayonlarda olduğum, camaatla görüşdürüüm vaxtlar mən buna bir
daha inandım. Doğma kəndimiz uzaq olsa da oraya getməyi qət etdim.
Məni çox şadlıqla, gül-ciçəklə, duz-çörəklə, açıq ürəklə qarşılıdlar.

Qızıl qayanın altından axan Yamac bulağın şırtlısı laylaya dönüb
qulaqlarında səslənəndə, bir vaxt Firuzə ilə mal otaranda çağırduğum
bayatının birini dilə götirdim:

Mən aşiq, gülə baxdı,
Bülbüller güle baxdı.
Bir gözəl gülümsündü,
Ağzından güləb axdı.

Səher tezən durub kənddən çıxdım. Birbaşa yoncalıqlara sarı getdim.

Bu yerlərdə yonca ilde iki dəfə çalınır; iyun ayının əvvəllərində vo
oktyabr ayının ortalarında. Bir zaman Firuze ilə şirin səhbət elədiyimiz
yerdə dayamb xəyalə getdim. Düzünü deyim ki, kövrəlib ağladım.
Gözərimi silo-silə “Cevizli”yə, “Ağ yazı”nın qənşərinə nəzər saldım.
Hara qədəm basımsa “Firuze” sözü eşitdim.

Tənezzül dağının üstündən Vüqarlıya şaxıyan günəş təzə tikilən
ikimərtəbəli binaların yarasığına xüsusi rövnəq verir, kendin cah-cəlalını
daha da artırırırdı.

Doğulub dünyaya geldiyim, qarış-qarış gəzdiyim, tanıdığım Vüqar-
lıının ancaq adı qalmışdı. Kənd tamamile başqalaşmış, abadlaşmış, mə-
deniləmişdi.

Geri qayıdanda yoncalıqdə bir arvad gördüm. Salamlasmaq, hal-
ehval tutmaq istədim. Baxışımız ilişib qaldı. Mən onun gözlərini tanı-
dım. O, mənə çatıbaşı sinəmə söykədi. Firuzənin yaşı ötə də, o qədər
qocalmamışdı. Əllərimiz bir-birini buraxmaq istəmirdi. Boy-buxunu
yerində idi. Alnındaki, boyun-boğazındakı qırışlar, gözlerinin altın-
dakı köpoşiklər, əllerinin üstündəki göy nazik damarlar olmasayıdı,
Firuzədən ayrıldığım illərin bu təzliklə keçmosino inanmazdım... Görü-
şümüzdən xeyli keçməsinə baxmayaraq gözlər baxır, ürekler çarpınır,
diller susur, ancaq gözlər danışırırdı. Nəhayət, mən başladım:

– Axır ki, görüşdük, Firuze!

O kövrəlib hiçqırırdı:

Elə bilirom anadan indicō olmuşam!

Söhbəti davam etdirməyə cəsarətim çatmırırdı, çünki vədə xilaf çıx-
mışdım. Firuzə məni xilas elədi:

– Camaatın töhmət-tənəsine baxmayıb səni gözlədim. Cavanlığı-
mı oridib yoluñ gözledim. Taylarımın nəvəsi orta məktəbdə oxuyur.
Monimse “Ölsəm qara torpağın, qalsam Murtuzanınam” sözləri heç vaxt
yadımdan çıxmayıb.

Firuzənin sözleri sinəmi dəlik-deşik eleyirdi. O, vəfali çıxdığın-
dan gözümün içinə cürətlə baxırdı. Mən vəfəsizliq elədiyimden başımı
yerdən, körpə yoncalardan ayra bilmirdim.

Birdən qulağım nə isə aldı. “Qala yeri”nə torəf baxdım. Üç-dörd
kişi “Qoşa kaha”nın altına tərəf addımlayırdı.

Firuzə başına gələn ehvalatları nağıl elemədi. Mən çəkdiyim əzab-
əziyyətləri danışış onun qanını qaraltdım.

Firuzə olimi olindən buraxmadan bircə sual verdi:

– Altmış yaş nə tez gəlib səni haqladı? Mən cə bilirom mal otar-
dığımız günlərin biridir, burada dayanıb şirin səhbət eleyirik.

Sarsılmışdım. Firuzənin sədaqəti, məhəbbəti məni qarsılaşdı.
Firuzənin odlu eşqi dili mi bağlamışdı. Mən məglub olmuşdum. Bütün
məglubiyyətlər, bəlkə də, unudula bilər. Sevgidə vəfəsizliq, məhəb-

bətdə xəyanət, eşqdə dözümsüzlük, məğlubiyyəti isə unudulmaz! Susmaqdan başqa heç bir əlacım yox idi.

Firuzə yenə başını sinəmə söykəyib ağlamsındı. Ancaq tez özüpü ələ alıb dedi:

- Bayatıdan çox xoşun gəlirdi. İsteyirsən birini deyim:

Mən aşiq, Güleburdə.
Şəh düşə güle bir də.
Qurban ollam o yara,
Danışa, güle bir də.

Yoncalığın yuxarısından keçən arxin qırğına getdik. Çubuqla köhnə qanqalları budaya-budaya özümü gah qınayır, gah da toxdayıb arabır Firuzaya baxırdırm:

“Olan olub, keçən keçib, daha gecdir...”

Dedim ki, gedək qonaq qaldığım evə, dərdləşək. Başını bulayıb aralandı. Kəndde olduğum günlərdə Firuzə bir daha gözə görünmədi.

Ürəyim köksümü parçalayan mərmiyə döndü. Həsrətim kimi yanıb qızaran üfüqlərə baxa-baxa qaldım.

Dünya isə öz yerində idi. Unudulmaz görüş yerlərimizdən olan, yoncalıq heç dəyişmemişdi. Arxin suyu həzin-həzin sırlıdayırdı. Mənə elə gəldi ki, onun da səsində giley var. Cevizlikdə xəzel dize çıxırdı. “Qara pərin” üstü çılpaqlamışdı. “Qızıl qaya” əbədi keşikçi kimi elo öz əvvəlki yerindəcə dayanmışdı.

Yansam da dilim söz tutmurdu. Ürəyimdə piçildadım:

- Firuzə! Ürəyimi dünyada olan ən şirin, ən dadlı şey kimi, sənə əbədi yadigar verib gedirəm. Məni bağışla!..

Bakı, dekabr, 1973

DƏDƏMİN YUBİLEYİ

Dədemizə “qağa” deyə müraciət eddiyimizə görə çox vaxt onunla qardaşlarımı yanlış çağırır, dəlaşiq suallar verirdilər. Onu da deyim ki, bizim konddə ataya “qaşa”, “lələ”, “əmi” də deyirlər. Bəzən övladlar atalarını adları ilə çağırırlar.

Söhbətimiz bunun üstündə deyil.

Dədəmin dünyaya gəldiyi ili səhih bilən yoxdur. Bozi qocalar testin qıraqını, məcmeyinin ortasını, dəmkeşələri qazanın böyrünü nişan verirler. “Mənim adımı filan molla Quranın ağ yerinə yazıb” deyənlər də vardır.

Dədəm yaşıni gizlətmir, “Neçə yaşın vardır?” sualına “Səksənə sekirəm” cavabını verib canını qurtarırdı.

Dədəmin dişleri ağrımamış, saçı ağarmamış sıfətini, alınını, boyunboğazını qırış basmamışdı. Gözleri yaxşı göründü. Nazik iynə sapla-yanda oğula, gəlinə möhtac deyildi.

Dədəm nənəmə (bizim konddə anaya “nənə” deyirlər). “Ay uşaq” deyər, nənəm dədəmi “Əş”i çağırardı.

Altı oğlu, üç qızı, qırx iki nəvəsi, səkkiz nəticəsi olan kişi övladlarının və törəmələrinin üstündə zağ-zağ əsər, uşaqların səsi eşidiləndə bilməzdə canını haraya qoysun.

Dodomin böyük oğlu mənəm. Əllini haqlamışam, boy-a-başa gelmişəm, bir dəfə də görməmişəm ki, dədəm nənəmin üstünə qışqırıb ona ağır söz deyə, ya da ki, nənəm dədəmin üzüne qayıdır, təklifini yere sala. Ayrı-ayrılıqda hansı ilə söhbət eləmişəmso, bu sözləri çox cətmişəm. “Dədənə muğayat ol”, “nənəni gəlinin ayağına verme”.

Dədəmin səksən illiyini qeyd etməyə hazırlaşdığımız il nənəm əlimizdən getdi. Külfətimizin hamısı şivən qopardı. Qızlar, gəlinlər, nəvələr, nəticələr “ay nənə, can nənə” deyə fəryad edirdilər. Ancaq hamidan artıq göz yaşı töken, bayati çağırان, arvad təkin ağı deyib ağlayan dədəm idi. Oğulları, kürəkonları, nəvələri, yeddi gün üzü tüklü gəzdi, dədəm qırx gün üzüno ülgüe vurdurmadi.

Nənəmin vəfati dədəmi varından yox eləmişdi. Göz-gözə vurub, tez-tez yaşadıqları ev damına girir, nənəmin sovxasını taxtın üstünə töküb hönkürür, qan-yaş axırdırdı.

Qardaşlar bir yerə yiğilanda, bacılar qonaqları yola salandan sonra, kürəkənlər evlərinə gedəndə belə məsləhət görmüşdülər ki, kişini gözden qoymayaq, hər gün birimiz zəhmətinə çəkib qulluq eləyək.

Qardaşlarımın dördü ali tehsilli, biri orta savadlıdır. Bacılarımdan birisi həkim, birisi müəllim, üçüncüsü mühəsibdir. İkinci qardaşım qaramal fermasının müdürüdür. Üçüncü qardaşım zootexnikdir, Dördüncü qardaşım yol mühəndisidir, beşinci isə ali tehsilli iqtisadçıdır, rayon statistika şöbəsinin müdürüdür. Mən dəmiryol işçisiyəm, Bakıda çalışıram.

Yadırmda ikən deyim ki, oğullardan məni, qızlardan böyük bacımı, kürəkonlorden birincisini dədəm hədsiz isteyirdi. Böyük mamam bir dəfə zarafata salıb dedi:

– Qadir qaşa! Səbəb nədir ki, oğlun da, qızın da kürəkənin də böyüyüնu౤ çox isteyirsən?

Dədəm bacısına diqqətlə baxıb gülümsündü:

– Bilmirsən ki, meyvənin nübarı şirin olar?

Böyük yeznəmlə aramız açıq idi. Hetta arabir şit zarafatlarımız da olurdu. Bir dəfə məndən xəber aldı:

– Əqlince Qadir əmi evlənəcək, yoxsa...

Mən onun sözünü kəsiib ciddi ahənglə dedim:

– Yad oğlu ki, yad oğlu. Dilin necə bu sözləri deməyo razı olur?

Yeznəm cırnacığımı görüb səhvini düzəltməyə çalışdı:

– Seni yoxlayırdım.

Mən daha da qəzəbləndim:

– Nənəm ölündən bəri elə gün olubmu ki, dədəm onu yadına salıb aqlamasın?

Yeznəm cavab verməyib üzümə baxdı.

– Biz hamımız qırxını gözləmədən radioya qulaq asdıq, televizora baxdıq, deyib-güldük. Dədəmin qaş-qabağı açılmış, dumanlı dağ kimi üz-gözündən kədər qəm yağırdı.

Yeznəm ağ bir, qara iki cincirimi çıxartmış mat-mat gözünü məndon çəkmirdi.

Bu səhəeti mən ömrə yoldaşımdan gizli saxladım. Yeznom isə eynilə qoyur bacımanın ovcuna. Bacım əvvəlcə susur, sonra düşür ərinin üstünə. Necə deyorlər, eri döymüş arvadı, saxta da vurur bir yandan.

Mən dədomin böyük oğlu olsam da, üçüncü qardaşımın nəvəsi az qala ali tohsil ala, mənim böyük qızım orta məktəbi bu il qurtarır. Səbəb do bu olub ki, mən kiçik yaşlarımdan şəhərdə olmuşam, orta məktəbi qurtaran kimi ali təhsil eşqinə düşmüşəm. Namizədlik, doktorluq elmi dərcəsi almaq üçün neçə il boyu bu yolda Fərhad kimi külüng çalmışam.

Bakıda qalıb işləmək, mənzil almaq, pul yiğib toy elemək, daha nələr deyim... Hamisini indiki cavanlar gözəl bilirlər.

İndiki yaşayışından raziyam. Dörd uşaq atasıyam. Ömür yoldaşım həkimdir. Böyük qızım orta məktəbi qurtarır. Böyük oğlum səkkizdə, xırda qızım altıda, xırda oğlum dördə oxuyur. Uşaqlardan narazılığım yoxdur. Çalışıram ki, ömür yoldaşımıla münasibətim dədəmlə nənəmin münasibətinə oxşasın. Dədəmin yaxşı xasiyyətlərindən birisi də budur ki, oğul evləndirində əvvəl yurd düzəldər, gəlini öz evinə aparardı. Buna görə də qardaşlarım hamısı ayrı olur, bacıların öz əli, öz başıdır, yoni təsadüf elə getirmişdi ki, kürəkenlərin üçü də yetim idi.

Hamımızın anadan olub orta ocağın qırağındaqı qoyun dərilərinin üstündə oturduğumuz, sacın üstündə bişen yuxa çörəyə baxdığını, yükün üzünə çəkilmiş kılımə arxamızı söykədiyimiz, qoşa mis sənək-dən tez-tez mis parça su töküb içdiyimiz, bir qapılı, bir bacalı, dörd dirəkli ev damında dədəmlə nənəm yaşayırdı.

Nənəmin vəfatından sonra dədəm böyük bacıma dəfələrlə deyib ki: "Ev qurda dönüb, az qalır məni yesin",

Dədəm ömrü boyu kənddə yaşamış, ekin-biçinlə möşgül olmuş, kolxoz quruluşu illərində kəndin bağbanı işləmiş, quruyub tələf olmağa üz qoyan üç bağa həyat verib yönünü bəri qaytarmışdır.

Tay-tuşları, yaşıdları gah zarafatla, bəzən ciddi şəkildə soruştardılar:

– Nə təhər olub ki, bu cür gümrah qalmışan?

Dədəm qamətini şax tutar, gərdənini dartar, gözlərini kəndin yuxarısındaki uca qayaya zilləyiib deyərdi:

– Övladlarım fərasətlidir.

Bamezə Əbdül kişi sual verərdi.

– Fərasətli övlad ataları tanıyıram ki, oğullarından hər yere əriza yazırlar.

Dədəm əllərini ölçü-ölçə deyərdi:

– Bax odur ha! Deməli, övladları fərasətsizdir.

Əbdül kişi dediyindən dönməz, həmişə söz qopartmağa cəhd edordı:

– Nə isə bizdən gizlədirsen. Səni bu cür cavan saxlayan sırrı aç, söylə, bəlkə biz də istifadə elədik:

Dədəm bir az yumşalar, sert sıfetinə şadlıq təbəssümü yayılar, dañışdıqca sağ əli ilə sol əlinin çəçələ barmağını qatlayıb başlardı:

Mon arvadı qısqanmamışam, arvad mənə etibar edib.

Kənardan eşidənlər də yaxınlaşar, söhbətdə iştirak edərdilər.

– Bu yaşa gəlmışəm, həkim yanına ayaq basmamışam, dilimə dərman dəyməyib.

Əyyub adlı göygöz kişi bərkdən deyərdi:

– Onun üçün yeriyəndə ərkən oğlan kimi düz addımlayırsan da...

Dədəm davam edərdi:

– Yeməkdə, içməkdə, gəzməkdə, kefdə vədine xilaf çıxan olma-
mışam. Ancaq heç birində ifratə varmamışam.

Əbdül kişi başını bulaya-bulaya bərkden şaqqanaq çəkərdi:

– Bəxtəvər adamsan, Qadir!

Dədəm Əbdüle yanaşar, əvvəlcə sol oli ilə onun boynunu əlləşdi-
rər, sonra qışları ilə bığlarını göstərərdi:

– Qaşınla bigin tez ağarmaq üçün yarışa giriblər. Boynun bunların
dərdini çəkməkdən armud saplağına dönüb. Dilin ise qoruq qaytaq-
sızlığından sağa da çapır, sola da.

Qulaq asanlardan bəziləri güler. Bir parası da mismirini sallardı.

Dədəm sözünü deyib ürəyini boşaltmağa can atardı:

– Məni qıvrıq saxlayan ürəyimdir. – O, sağ əli ilə sinosinin sol tə-
rəfinə vura-vura deyərdi:

– Burada paxılıq, hosəd, kin, xəyanət, bodgumanlıq, mərdimə-
zarlıq, yalan yoxdur.

Halal zəhmətlə yaşamağa öyrəşmiş ürəyim həmişə sədaqət yuva-
sı, səmimiyyət yurdu, məhəbbət düşərgəsi olubdur. Sizə məsləhətim
və vəsiyyətim budur ki, ürəyinizi haram tikə ilə qazanılan yükü yük-
ləmeyin.

Kəndlilər arasında baş verən bu söhbəti uşaqlar nənəmə xəber
verəndə arvad direkdən asılmış üzərliliklərdən bir baş qoparıb ovcunda
ezər, orta ocağın közünün üstünə səpib bərkden dcyərdi:

Üzərliksən, havasan,
Çox dərdlərə davasan.
Qadirdo gözü olanın,
Gözlerini ovasan.

Nənəm vəfat eləyəndən sonra bir müddət dədəmin əli işdən so-
yudu. Yəni moşhur dəhrə ilə budaq ucu, tingi başı kəsən biçqi xeyli vaxt
eyvandakı mixdan asılı qaldı.

Elə ki, bağların qapısını açıb içəri girər, qapının daldan rəzəsini
vurur, cərgə ilə salmış meyvə ağaclarını yoxlayıb, bəzilərinin yanın-
da ayaq saxlayıb fikrə gedər, bir parəsinin quru budaqlarını kəsər, çox
keçməz ki, əvvəlcə bayatı çağırar, sözləri aydın eşidilərdi:

Sən məni ağlar qoydun,
Sinəmə dağlar qoydun.
Yixdin dədəm evini,
Qapımı bağlar qoydun.

Birdən bayatının səsi ele bil ağacların budaqlarına qonar, susar, lal
sükuta dönərdi. Gün çəşt yerinə qalxanda dədəm yavaş-yavaş alçaq-
dan zümzümə vurardı. Sanki iki-üç saat əvvəlki kişi deyildi. Yanaqların-
dakı kədərdən, gözlerindəki intizardan, sinəsini qaplamış nigarənlıqdan,
ürəyinə dolmuş narahatlılıqdan əsər-əlamət qalmazdı.

Guya bağlı gəzib ağacların ətrafına dolanıqca bir il qabaq bəhre
verməyən peyvənd armud ağacı da, hər il pitraq kimi meyvə götürən
almalar da, illər boyu qısır qalan ger tutular da dədəmlə damışib ona sərr
açar, məsləhət verərdilər. Arabir meyvesi payız derilən, il boyu kara
gələn, adamların böyründə durub əlini şumal budaqlara, körpə budaqlara,
ətirli çiçəklərə sürter, dərindən köks ötürər, öz-özünə toxraqlıq
verərdi: “Yaranan bir cana borcludur. Hami bu yolun yolcusudur. Ölən-
lə ölmək olmaz. Ölən getdi, qalana yaşıyış lazımdır”.

Bağdakı yaşılı dostları ilə, qocaman sirdaşları ilə uzun illər nəmişliyə
də, quraqlığa da düşüb. Qadirdən kömək əli uman meyvə ağacları da, öz
kəndliləri qarşısında Qadırın dilini uzun, başını uca, üzünü ağ eleyən barh
bağ da dədəmin dərdinə dərman tapmaz, yarasına məlhəm qoya bilməzdi.

Bağdakı ağacların hər budağında bülbüller cəh-cəh vurmus, bil-
dirçinlər nəğmə oxumuş, leylərin qorxusundan kolluqdan qaçıb bir neçə
günülliyo bağa penah gətirmiş turaclar bir-birini səslemiş, qaratoyuqlar,
şanapipiklər öz dillərində qehqəhə qoparmışdı. Nadir hallarda görüşən
oğlan və qızların söykendikləri, eşq ateşindən yan-yanaya bir-birinə
qovuşduqları ağaclar da var idi. Bunların heç biri bəlkə də dədəmin
ürəyindən keçənləri belkə də dərk etməmişdi.

Belə olan surətdə dədəmi narahat eləyən fikirlər ortaya çıxmali,
gözünün ilk ovu, sövdasının əzəli olan böyük oğlu ilə böyük qızının
məsləhət və möşvəreti ilə üzleşib rəy öyrənməliydi.

Dədəm Bakı şəhərini görməmişdi. İyirmi ilə yaxın idi ki, böyük
oğlu, yəni mən Bakıda yaşayır, işləyirdim. Hələ menim evimə gəlib

çöreyimi kəsməmişdi. Bir gün böyük bacımdan tel aldım ki, dədəm sabah Bakıda olacaq, qarşıla.

İdarə maşını ilə, o vaxtkı “Pobeda” ilə qabağına getdim. Qarşıladım, görüşdüük, öpüsdük. Kişi bir az qəherləndi, mən toxtdatdım, dədəmin nevəsi, mənim böyük oğlum babasından aralanmış, kişini gözdən qoymurdu.

Dədəmin gəlininə xəlvətdə bərk-bərk tapşırdım ki, elə eləyək, kişi bizdən razi qayıtsın. Dədomdən də bircə xahiş etdim:

– Bura öz evindir. Xahişimiz budur ki, ürəyin nə istəyirsin, yeməyə onu hazırlayaq.

Adətkerdə olduğundan hamıdan tez durur, hamıdan tez yatırıdı. Evdə oturanda bərk darıxırıldı. Hərdən böyük oğlum, ya böyük qızımla, hərdən üçü birlikdə kinoya, teatra, konsercə gedirdilər.

Mən idarə rehbəri idim. Səhər işo gedir, bəzən axşam saat yeddi-də, bəzən doqquzda qayıdırıdım. Dədəmin hər sözündən xəbersiz idim. Gəlin ilə olan damışqlarından, nəveleri ilə olan səhbatlərindən xəbersiz idim.

İstirahət günlərinin birisində ömür yoldaşım gülümşəyib dedi:

– Üç gündür Qadir emi oturub-durur, arvaddan səhbat salır.

Mən doluxsunmuş halda dedim:

– Dədəm nənəmi hədsiz sevirdi.

Yoldaşım sözümüz kəsti:

– Dədənin könlündən evlənmək keçir.

Elə bil məni ildırım vurdur. Bərk sarsıldım. Cavab vermediyimi görən yoldaşım davam elədi:

– Elə hey damışır ki, arvad cavanlıqdan çox qocalıqda lazımdır.

Düzü budur ki, mən dədəmdən bərk incidim. Nənəmizin qara bayramı çıxmamış dədəmizin bu yola qurşanması gözlənilməz idi, həm də yaşının bu vaxtında...

O gündən çalışdım ki, dədəm yerindən durmadan işe gedim dədəm yatandan sonra evə gəlim.

Qızımla dədəm kinoya getmişdi. Oğlum mənə dədi:

– Babam cavan gəlinlərle zərafatlaşır, onlara söz atır, elə mehriban-mehriban danışır ki, adamın xoşu gelir.

Uşağı yayındırmaq məqsədilə ağzına söz atdım:

– Baban sənin könlünü açmaq üçün eləyir.

Oğlum içini çekib sual elədi:

– Nə?

Mən cavabı tekrar eləmeye nə qədər çalışımsa da oğlumu inandıra bilmədim.

– Qadir baba cavan arvadları görəndə mən tamam onun yadından çıxıram.

Deyilənlər kifayət idi. Ancaq bu xüsusda mən dədəmlə danışmaq istəmirdim, çünkü utanırdım, eybimə gəlirdi.

Üç gün sonra Moskvaya getməli idim. Dədəm bu xəberi eșitcək pert oldu.

Əvvəlcə bir söz deməyib özünü sonraya saxladı. Saat yeddi də günorta yeməyini yedik. Çay süfrəsi hazırlananda dədəm gül ağzını açdı.

O mənimle zərafat eləyəndə “anasi göyçək”, acığı tutanda “Qaytaranın bacısı oğlu” deyərdi.

Dayının adı Qaytaran iddi. Özü də dəllək iddi. Dədəmin onunla arası yox idi. Ona görə də dayının adını çekib məni danlamadıdan həzz alırdı. Bu gün də elə başladı:

– Qaytaranın bacısı oğlu! Az qalıb üç həftə ola ki, buradayam. Niyə soruşturmışsan ki, dədə, nəyə gəlmisin?

Başımı yuxarı qaldırmadan könülsüz-könülsüz cavab verdim:

– Oğlunun evinə gələn ataya belə sual vermək yersiz düşər.

– Atanın yaman gündündə onu kim hövləmalıdır?

– Əlbette övladları.

– Bəs niyə mənimlə küsülü kimi dolanırsan?

İstədim gölindən və nəvəsindən eşitdiklərimi açıb ona söyləyəm, lənət şeytana dedim. Ağ bir, qara iki damışmadığımı görçək dədəm gileyəndi:

– Yaxşı deyiblər ki, toxun acdan xəberi olmaz.

– Nə olub ki?

– Nə olduğunu yaxşı bilirsən.

– Bir tek sənin başına golmoyib ki...

– Kənardan baxana savaş asan görünür.

Mən səhbatı ciddiləşdirdim:

– Açıq de görək, könlündən keçən nədir?

Dədəm bir az tutuldu. Muradını dərhal açıb söyləməyəndə bir sual da verdim:

– Yüz dərənin başını bir tap kəsər, de görüm, nəyə gəlmisən?

Həminiz külfətinizi yiğmisiniz başınıza, kefi kök dolanırsınız. Bəs suyu sovulmuş dəyirmanı oxşayan evdə tək-tənha gün keçirən atanın barəsində kim fikirləşəcək?

– Dədə! Allaha şükür bir çətən övladın var. Hansını üreyin istəyirsə, get, yanında qal. Həminiz səni gözümüz üstündə saxlarıq.

Dədəm dörindən köks ötürüb yazıq-yazıq danışdı:

– Allah həminizi xoşbəxt eləsin, öz evinizdə, öz külfətinizin yanında. Mənim o vaxtimdır ki, heç kimə ağır yük olmaq niyyətində deyiləm.

İndicə üreyindən keçənləri oxudum.

Duruxa-duruxa, yavaş-yavaş, kövrlmiş halda soruştum:

– Qaşa! Bəlkə yaşının bu vaxtında təzədon evlənmək fikrindəsen?

Mənə baxıb gözlərini elo ağartdı, sifetini ele ciddiləşdirdi ki, dedim sözün peşmanlılığını çəkdim. Dədəm vəziyyətini heç pozmadan, simasını həlimləşdirmədən dedi:

– Bəlkə ele bilirsınız qocalmışam? Yox... Hərçənd yaşım səksənə xaxınlaşib. Bununla belə qocalıqla mənim aramda çox yol var.

Gözümüz dədəmdən aralamayıb yerə baxır, dediklərini tərezidə çəkir kimi ağır-yüngül eləyib seçirdim. O isə məni saya salmadan davam edirdi:

– Kişi tayfasına arvad yaşı ötəndən sonra daha çox lazımlı olur... Sonra narazı bir tövrlə əllerini oynada-oynada əlavə elədi:

– Qınamıram, oğul... Mən gərək öz dərdimə özüm əlac eləyəm.

Bu söz məni tutdu. Bəlkə də yerimdən elədi.

– Mosələ belə idisə niyo zəhmət çəkib bu qodər uzunluqda yolu gəlirdin?

– Gəlmışdım sənlə məsləhət eləyəm, axı deyirlər: gənəşikli don gen olar.

Mən könülsüz halda son sözümü dedim:

– Öz vobalın öz boynuna. Ancaq bu vaxtında evlənmək fikrinə düşdüyüñü eşidəndo camaat səni qınayacaq, yaşıdların səni logaza qoymacaqlar.

O da axırıncı sözünü dedi:

– Hər kəs öz evinin qibləsini yaxşı tanırıy.

Səhər dodom kəndə qayıtdı. Onu nəvələri yola saldı.

İdarədə iş vaxtında bezen fikirlər bir-birinin üstünə yiğilib məni sixır, az qalırkı boğulam. “Dədəm niyə vəfəsizliq elədi? Nə üçün nənəmin qara bayramının çıxmasını gözləmədi?”

Bəzen ayrı-ayrı əməkdaşlar yanına gəlib pərtliyimin, pəjmürdəliyimin səbəbini soruşur, son günlər simxdığımı, həttə fikrimin dağınlığını da xatırladır, üstüörtülü şəkildə toxdadır, hamısı da axırdı bir cümləni təkrar edirdilər.

– Canınız sağ olsun! Bir sizin başınızda görünməyib ki...

Qağamın gəlini, ömür yoldaşım da gah məni danlayır, bezen toxdadır, hərədən də başıma ağıl qoyurdu. Deyilənlər bəcənime girmir, sözlər məni inandırırmırı. Çünkü dədəmdən bərk incimişdim...

Mən haqla idimmi, dədəm düzgün hərəkət edirdimi. Məndən ötəri tamam aydın deyildi.

Dədəmin – səksən yaşlı kisinin təzədən evlənmək fikrinə düşməsi cybimo gəldi. Ele bilirdim işdə mənə, kənddə qardaş və bacılarımı gülülər. Bizi lağa qoyub ele salırlar. Dədəm indiyə kimi kənddə hörmət və izzət yiyosi olub, başının tükləri sayı ting salıb, ağac yetişdirib, camaat onu aqsaqqal, dilbilen, kara gələn kimi tanırıy. Birdən-birə bu əhvalatın baş vermesinə kəndlilər necə baxacaqlar? Əməlli-başlı biabır olduq. Heç bilmirəm tanış-bilişlərin üzünə necə baxacağıq.

Dədəm kəndə qayıdanandan on iki gün sonra böyük bacımdan məktub aldım. Hərçənd heç də buna məktub demək olmazdı. Kimə yazılılığı zərfin üstündən bilinsə də içərisi məqalo kimi sərlövhə kimi başlanırdı: “Nalayıq hərəket”, “Qocalıqda yorğalıq”, “Kaftarın iştahası” kimi ifadələr gözümə sataşanda bacıma qəzeblənib dədomin torəfinə keçdim.

Böyük bacım döñe-döne təkid edirdi ki, “təcili şurətdə kəndə gel, köməkləşək, əlbir, dildir olaq, bəlkə kisini əyri yoldan qaytaraq”.

Məktubu ömür yoldaşımı göstərdim. Oxuyub bikeflədi. Bacımin qarasına danışdı, üzünü mənə tutub sual verdi:

– Həminiz kisinin üstünə düşüb onu təklesəniz, bunun xeyri olar?

Bacıma cavab verməyib çox götür-qoy elədim. Fikri fikrə caladım. Yüz ölçüb, bir biçdim, müəyyən qərara gəle bilmədim.

Bir gün işdən qayıdanda gördüm ki, ortancıl və kiçik bacılarım bizi dədir. İkişide kədərli idi. Kiçik bacım hamımızdan səbrli və sözgötürən idi. Bu səbəbdən də xatırını çox isteyirdim. Ortancıl bacım gözünü məndən çəkməyib söz gözləyirdi. Xirdaca ağ əllərini hövkələyib barmaqlarını şaqquşlaşdırıldı. Qəsdən söhbəti açmır, onların danışmasını gözləyirdim. Nehayət, ortancıl bacım açıldı.

– Qağam burada olanda niyə başına ağıl qoymadın ki, gəlib bizi el içində rüsvay elədi?

Xirda bacım onun sözünü yarımcıq qoymaq istəyəndə sağ əlimi qaldırıb dedim:

– Bir-birinə mane olmayın, biriniz danışın, o biriniz qulaq asın, mən eşidirom.

Bacılarım dədəm barədə çox danışdırılar, hırslı, qəzəbli danışdırılar, rəhmsiz, ədalətsiz danışdırılar. Düzdür mən dədəmdən incimişəm, ancaq demək var, demək var.

Nə isə bacılarım ürəklərini boşaldıb nisbetən sakitləşdirilər. Ele ki, toxtdılar, ikisi də gedib əl-üzünü yudu. Nahar edib, çay içdi. Yenə də dədəmi ortaya qoyub hər tərofdañ nişan aldıq, ancaq qabaqkı qaynarlıq azalmışdı. Şiddət gücdən düşmüdü. Sözlər nisbetən abır-həya pordəsinə bürünmüdü. Ortancıl bacım mənə müraciət elədi:

– Evin böyük oğlusun. Hamımıza köməyin dəyib. Qağamın günahı təkcə yaşıının bu vaxtında evlənməsində deyil. Özündən qırx yaş kiçik bir gəlini almaq fikrine düşməsidir.

Hərçənd kənddən çoxdan çıxmışam, ancaq camaatımızı yaxşı tanıyıram. Bunun üçün də bacımdan xəber aldım.

– Kişinin almaq istədiyi kimdir?

– Xeyrənsə qızı Güller.

– Hansı Xeyrənsə?

– Nəqdəli qızı Xeyrənsə, Yamac Səforin arvadı.

Qeyri-ixtiyari gülümsodı. Bacım yanlıqlı-yanlıqlı nəql elədi:

– Güllerin əri müharibədən qayıtmamışdı. Oturub gözlədi, bütün camaat ona “bəh-bəh” dedi. Son demə alan yox imiş...

– Qağamın Güllerini alması gerçəkdir?

– Üzümüzə gələn cümlə axşamı getirmək isteyir?

– Bura gəlməkdə fikriniz nədir?

– Bizimlə kəndə get kişini bu yoldan qaytarıq.

Mən zarafatsayağı dedim:

– Bilirsınız nə var? İş işdən keçib. Gəlin bacınız şahiddir ki, burada mən kişi ilə biabırçılhə elədim, hətta gedəndə görüşmedim, küstülü getdi.

Toxtaq kiçik bacım duruxa-duruxa soruşdu:

– Sən razı olursan ki, nənə yatan yorğanın altına kimso başqa arvad gırsın?

– Mən də siz deyənlərin hamısını artıqlamasıyla dedim, səmərosi olmadı. Qağam deyir: korluq çəkirəm, yaşının bu vaxtında mənə arvad lazımdır ki, qulluğumda dursun. Hətta acıqlı-acıqlı dedi ki, hamınız çəkilib oturmusunuz evinizdə, mən qalmışam tok-tənha, qara damın altında.

Ortancıl bacım kövrəlib dedi:

– Bunlar hamısı yalan-palandır. Yəqin çoxdan Gülləri gözaltı eləyibmiş.

Heç olmasa qoyayıdı nənəmin qara bayramı çıxayıdı, sonra özüne toy eləyeydi.

– Bacı, necə deyərlər vəlvəlodən-zəlzələdən nənəmizin ruhunu incitməmək xatırınə daşı ətəyinizdən töküñ, bu sövdadan əl çekin. Qoyun necə bilir ələ də closin.

Kiçik bacım susdu. Ortancıl isə daş atıb başını altına tutdu.

– Ə, nə danışırsan? Son nəşəsimə kimi çalışacağam ki, Güller həyat qapısından içəri girməsin!

Mən zarafatı qatlaşdırıdım:

– Gülləri qoymazsan, qağan gedər.

Qağam özbaşınadır?

– Böyük-kiçik məsələsi harada qaldı?

– Xeyir-şerini bilməyen böyüyü yerə gırsın!

– Bax burada başından yekə danışdın!

Kiçik bacım bacısına baxıb gözünü ağartdı. Mən söhbəti yiğisdiriməq, məsələni tamamlamaq məqsədile dedim:

– Sizi bilmirəm, mən qağamın işinə qarışmayacağam. Necə deyirlər, özü yixilan ağlamaz.

Bir gün öz səhvini dərk edər. Bizim dediklərimizi yadına salar, görər ki, düz danışırımsıq...

Bacılarım məndən narazı qaldılar, naümid halda kəndə qayıtdılar.

Aradan düz on il keçdi. Avqustun axırlarında Kislovodskidə ailəm-
lo birlikdə dincelirdim. Şəherin parka yaxın hissəsində üçotaqlı mənzil
tutmuşdum. Bir gün səhər bazardan qayıdanda gördüm ki, qardaşla-
rinla yeznələrim hamısı həyətdə oyləşib şirin söhbət cəyirlər. Hamısıyla
görüşüb-öpüsdüm.

Kiçik yeznəm arvadına görə çox səbirsiz, söz saxlamayan bir oğ-
landır. Gözünü məndən çəkməyib hey üzüme baxır, arabir bacanaq-
larına nəzər salır, heç kimin hərəkət etmədiyini görüb yenə de məni
hədəf alırdı.

Çay-çörəkdən sonra birlikdə parka gəzməyə getdik. Əlbəttə, buna
gəzmək demək olmazdı, çünki parka çatan kimi yan-yana qoyulmuş
oturacaqlarda oyləşib söhbəti qızışdırıldıq. Nə az, nə çox düz dördco
saat çənə döymüşdük. Danışığımızın doxsan faizi qağam, arvadı bare-
də idi. Büyük yeznəm bəməzənin birisi idi. Əlini ciynimə qoyub ürekdən
dedi:

– Əziz başın haqqı, kişi sənin üçün bir qardaş ekib ki, yaşıdlarının
hamisindən saytal.

Deyilənlərə inanmayıb gülə-gülə cavab qaytardım.

– Seksən yaşında evləndiyi hekayə idi. Sınınin bu vaxtında oğlu
olmasından roman yazılaceq.

Ortancıl yeznəm təmkinlə danışdı:

– Məhəmməd, özün əhli-halsan, rəhmətlik Aşıq Ələsgərin belə
bir kələmi vardır: “Keçən keçdi, olan oldu”.

Mən yeznəmin nə deyəcəyini gözləyib dinnirdim. O ise azca daya-
nınıb davam elədi:

– Sentyabr ayının iyirmisində kişinin doxsan yaşı tamam olur. Rayon
təşkilatları məsləhət görüb ki, əməlli-başlı, layiqli şəkildə bu tarixi
qeyd edək. Gelmişik səndən xahiş eləyək ki, vaxt müəyyəndə zohmet
çekib kəndə gelesen. Təkcə özün yox, bütün külfətinlə.

İkinci qardaşım ayağa qalxıb yanına gəldi. Boynunu qucaqlayıb,
üz-gözündən öpdü.

– Yedinci qardaşımızın on yaşı var.

Mən dedim:

– İki ildə bir oğul – qağam mohsuldar işləyir. Göz dəyməsin, əsil
millətekondır.

Büyük yeznəm sözümo qüvvət verdi:

– Yedinci qardaşınız olanda sənin sözünü mən kişiye dedim, üzümə
hırslı-hırslı baxıb dedi: “Mən sizin kimi öfkəmi papiroş tüstüsünə,
ciyərimi arağa qurban eləməmişəm... Mən canımı saxlamışam”.

Hamımızın ürəyindən deyilən bu sözə əlavə lazımlı deyildi. Ancaq
təsdiqləyib haqq qazandırmaq kifayət idi.

Qardaşlarım da, yeznələrim də analığımızdan razılıq eləyir, qağam-
dan yana dilləri ağızlarına girmirdi. Dədəmin əleyhdarı az idi: üç qızı,
bir oğlu. Tərofdarı ise hədsiz idi. Altı oğlu, üç kürəkəni, çoxlu nəvə-
neticələri, üstəlik, özündən yaşca kiçik qayınatlarıyla, qayınanaları...

Bizim ailə üzvlərindən fikir soruşmamışdım. Məncə, məndən savayı
hamı dədəmin xatirini istəyir, qarasına uçurdu.

Qardaşlar və yeznələrlə üç gün Kislovodskidə əməlli-başlı kef
çəkdik. Dördüncü gün məsləhət və məşvəret elədik. Əvvəlcə mən
danışdım:

– Qağamın doxsan illiyini qeyd eləmək, özü də leyaqətlə keçir-
mək, hər cəhətdən lazımdır. Bəri başdan mən deyirəm ki, gəlməyə-
cəyəm.

Dədəmin ikinci oğlu yerindən söz atdı.

– Üç gündür səninlə söz danışırıq, bize hörmətin bu qədər imiş?
Üçüncü qardaşım daha sərt danışdı.

– Dədəsinə hörmət eləməyen oğuldan hər şey gözləmək olar.

Mən sözləri udur, özümü alicənəb aparır, ev yiyəsi kimi qonaqlara
hörmət göstərirdim. Ortancıl yeznəm qardaşlarının üstünə düşdü:

– Ətlə dirnağın arasına girən iyənət çıxar. Büyük oğulla atanın
işino qarışmağa heç kəs bizi vəkil eləməyiib...

Büyük yeznəm bacanağımı cırnatmaq məqsədilə deyindi. Ancaq söz-
ləri tikanlı çıxdı.

– Sen də oxunu atıb yayını gizlədirsen... Gah nala vurursan, gah
mixa döyürsən. Fikrini açıq de görək təklifin nədir?

– Toklifim odur ki, Məmməd hamımızın böyüküdür. Onun məslə-
hətinə qulaq asıb geri qayıtmalı, hazırlıq görməliyik.

– Məmməd getmir axı,

– Bəlkə gedəcək?..

– Açıq dedi ki, getməyəcək...

Mən sözümü təkrar eləyəndə qardaşatımın sifətini kölgə bürüdü.
Hamının üstünə sanki su ələndi. Xırda qardaşım yeznələrinə dedi:

– Vaxt itirməyiniz havayıdır, durub gedək bilet alaq, bəlkə bu axşam
yola düşək.

Mən cinqirimi çıxartmadım.

Böyük yezno yenə aralığa sülh qoymağa çalışdı. Ancaq sözlər düz gəlmədi. Birinin dediyi o birisinin dösünə yatmadı. Papiroslar daşbadal yandı. Tüstülər müxtəlif semtlərə buruldu. Burun deşiyindən çıxan qoşa tüstülörin sayı daha çox idi. Təzə qırxılmış üzər, silinmiş ayaqqabları, ütülənmiş üst köynəkləri doqquz adamlıq məclisə əsla yaraşmırıd. Böyük yeznəm qoluma girdi, parkdan çıxdıq.

4

Sentyabr ayının üçündə rayon icraiyyə komitəsi sədrindən telegram aldım ki, Qadir kişinin yubileyini oktyabr ayının beşinə keçirmişik. Xahiş edirik zəhmət çəkib geləsiniz.

Fikir-xəyal məni əldən salmışdı. On il qabaq dədəm yanına gəlib evlənmək məsələsini ortaya atanda nə vəziyyətdə idimse, yenə də o güne düşmüştüm.

Sentyabrin iyirmi beşində istirahət günü səhər qapımızın zəngi əlində. Böyük qızım gedib açdı. Ucaboy, çatma qaraqaş, alagöz, xurtmayı saç, yaraşıqlı sıfət, könüloxşayan bir oğlan qızımla bərabər gəlib mənimlə görüşdü, elindəki çamadanı yərə qoyub şəstlə dedi:

— Kiçik qardaşın Cəbrayıl.

Mənim Cəbrayıl adlı qardaşım yox idi. Bilmədim nə deyəm. Oğlan harayıma çatdı:

— Qaşa, Güllerdən olan qardaşınam.

Yaxına çəkib üzündən öpdüm.

— Nə vaxt gəlmisən?

— Qatardan səhər düşmüşəm.

Yer göstərdim, oturdu. Mərifətli, qanacağı məni məftun eləmişdi. Geri daranmış qırımlığı qağamın cavaniğını yada salırdı. Özümü saxlaya bilməyib soruştum:

— Dədənin yubileyi nə vaxtdır?

— Dədəm rayonda deyib ki, Məmmədsiz yubiley eləmeyəcəyəm, gəlinişəm birlikdə dədəmin yubileyinə gedək.

Cəbrayila dediyim sözlərin xülasəsini rayon icraiyyə komitəsinin sədrinə yazdım.

— Dədəmin doxsan illik yubileyinə iştirak etmək üçün təyin olunmuş gündə gələcəyəm.

VASVASI

Əlli beş il əvvəl, yəni on yeddi yaşlı cavan olduğum vaxt başıma gəlmış ohvalatı danışmaq isteyirəm.

Kondımız dağların ətəyindəki gül-ciçəyin arasındadır, qabağından Bazar çayı axırdı.

Güzoranımız ağır, yaşıyışımız çətin olsa da, əkinçilikdən usanmır, çalışmadan yorulmurduq.

Əkin üçün yararlı olanlar bunlar idi: Öküz, qayış, gavahın. Hər kəsin bir öküzü cütə qoşulurdusa, iki avacısı olurdu. Bu o demək idi ki, bir öküzün müqabilində iki gün onun yeri şumlanmaz idi. Dörd boyun öküzə çatan qayış üçün iki avaca düşürdü.

Kəndimizdə yaxşı tanışdım, xatırımı hədsiz istəyen İsfəndiyar kişi ilə birlikdə cütə gedirdim. İki öküzümüz cütə qoşulur, dədəmin Bakıdan gətirdiyi zəncir qayışı evez edir, özüm isə, “əlaltı” adlanan öküzlerin boynuna minib dörd öküz və başına çatdırmaq üçün müxtəlif hərəkətlər edir, cürbəcür mahnilar oxuyur, bayatı və holavar çağırırdım. Müqabilində isə sekkiz avaca qazanıb yer şumladır, toxum səpdirir, qonşudan geri qalmamağa çalışırdım.

Cütçülükdə belə qayda var idi: kime işləyirdikse sohor və günorta yeməyini iş yiyesi verməli, cütə qoşulan sekkiz öküz üçün dörd bağ yonca kövşənə getirilmeli, heyvanlar yeməli idi.

Dədəm Bakıda neft mədənlərində fehləlik elədiyində ailəni dondurmaq, çörək qazanmaq mənim üzərimə düşmüştü.

İsfəndiyar kişiye “dayı” deyirdim. O məni “bacioğlu” çağırırdı. İsfəndiyar kişisinin xasiyyəti həlim, danışıçı yumşaq, sözleri yatımlı olduğundan sözündən çıxmır, “boli”, “xeyr”, “baş üstə” dən başqa cavab qaytarırdı.

İsfəndiyar dayının arvadını Abihəyat çağırırdılar. Orta yaşlı, təbiətən gözəl, incebel bir arvad kimi kənddə barmaqla göstərilirdi. Uşaqları südəcər olduğu üçün zarafata salıb, “xəlbiraltılar ara vermədən artır” deyəndə İsfəndiyar kişi söz altında qalmayıb toxraq-toxraq cavab qaytarırdı:

— Görünür ərlə-arvad arasında söz birliyi yoxdur.

İsfəndiyar kişisinin kövşənində yer ekirdik. Sübh tezden öküzleri dəhəmərləyib “Əkinlər düzü” deyilən yərə apardıq. Kəhər madyana sekkiz bağ yonca yükleyib yedəyimizə alıq. Birbaş əkin yerinə gəldik. Macgəl

ve hodaqlar işe başladı. Hodaqlar öküzləri qoşdular. Macgəl gavahını yerinə salıb, iri daşla bir neçə dəfə vurub bərkitdi.

Cütə səkkiz öküz qoşulur. İki öküze “bir boyun” deyirlər. Səkkiz öküz dörd boyun sayılr vo qoşulanların yerə görə adları olur. Lap qabaqdakılara “qabaq”, ikinci cərgədəkilərə “əlaltı”, üçüncü cərgədəkilərə “sazik”, dördüncü cərgədəkilərə “ambul” deyirdilər.

Gün çəst yerinə qalxanda yerin yaridan çıxunun boz rəngini qaraltmışdıq. Hodaq Abbasla elə ürəkdən və ucadan səs-səsə vermişdik ki, torağayların nəgməsi eşidilməz olmuşdu. Ambul ilə sazik Abbas, əlaltı ilə qabağı mən sürürdüm.

Yene də veri kefi saz başa vuranda İsfəndiyar dayı mənə üz tutdu..

– Bacioğlu! Yəqin ki, acmısınız.

Mən dinməyəndə o əlavə elədi:

– Abbasla mən birtəhər işlərik. Zəhmət çək, qalx kəhər madyanın belinə, sür evə. Abihəyat xalan çörəkdən-sudan versin, götür tcz qayıt. Elə get-gəl ki, günorta yemeyinə gecikməyək.

Mart ayının axırları idi. Kəndimizi aralığa almış dağlardan gelen küleklər buraya serinlikdən çox, soyuq gotirmişdi. Əyin-başım yuxa olduğundan üzüyürdüm.

Kəhər madyanı qəlbə bir daşın böyrünə çekib üstünə qalxdım. Yarım saat çəkmədən Daşlı dərədən sağa buruldum. Gilliyin döşü ilə gedib birbaş İsfəndiyar dayının həyat qapısında atın başını yiğdim. Sarıbaş onik bağlı idi. Atlını görən kimi qışqır-bağır salıb dartındı, bağlılığı dirəyin o torof bu torofino tullandı.

Haçandan-haçana Abihəyat xala göründü. Qapını açıb məni içeri çağırıldı. Atdan düşüb ev yiyəsinin arxasına getdim.

Abihəyat xala əvvəl “xoş gəldin” elədi... Dədəmi soruşdu. Anamı, bacılarımı xəbər aldı. Tez-tez içəri girib çölə çıxan arvad arabir mənə deyirdi:

– Teləsmə, südlü aş hazır olan kimi səni yola salacağam.

Mən eyvanın məhəccərinə söykənib heyətə baxır, azca aralıdakı gilənar ağaclarına nəzər salır, “sarıbaş” əniyin yal yediyi daş yalaqdan gözümü çəkmir, buxarının qıraqındakı sacayağını hədəf eləyir, çəpərə söykənmiş çalğının sariqlarını sayır, ev yiyosinin hərokotlarından bir an bełə ayrıla bilmirdim.

Südəcər uşaqlar göze dəymir, xəlbiraltılardan səs-soraq eşidilmirdi.

Abihəyat xala eyvana naxışlı küçə salıb üstünə dəstərxan sərdi. Su səpib bir-birinin üstünə yiğdiyi lavaşları ayırib bükümlədi. Köhnə qoyun

qarına xeyli üzlü pendir yiğib ağızını bağladı. Üç mis kasa, üç ağac qaşıq gətirib xırda bir ağ torbaya yiğdi. Çörəklə pendiri iri dəstərxana bükdü. Südlü aş qazanının ağızına dəmkeşti üzüqöyülü çevirib əvvəlcə qırığına yaşıl köbə tikmiş süfrəyə bükdü. Sonra tərk xurcumunun gözüne qoyub başqa şeyləri de üstən yiğib yerde sanballadı.

Mənə müraciötə dedi:

– Zehmət çək, çıx surahının üstünə, min ata.

Dediyyinə əmel elədim.

Abihəyat xala tez xurcunu atın üstünə aşırı-aşırı dedi:

– Sen sol ayağını xurcunun boş gözünə sal, var gücünə saxla, atı birbaş sür “Yamac bulağa”. Mən sənəyi bulaqdan doldurum, gotirib salıb xurcunun boş gözünə, atın başını boşla, bir də görəcəksən, Əkinlərin düzündəsən. Bu sözleri deyə-deyə o, bulağa sarı getdi, mən atı yavaş-yavaş onun dalınca sürdürdüm.

Gün xeyli qalxmışdı. Yəni kəndə gəldiyimdən azı bir saat ötmüşdü. Çox keçməmiş öküzlərə ot verilməli, cütcülər günorta yeməyinə başlamalı idilər.

Bizim kənddə bulaq çoxdur, hamisının da adı vardır. Məşhurlarının, suyu loğman olanlarının adını çəkəcəyəm. Yeddi Novlu, İki Gözlü, Gullü Cahan, Əlimərdən bulağı, Arzu bulağı, Soyuq bulaq, Yamac bulaq, Qaynama bulaq.

Kəndimizin obodi keşikçisi sayılan Qızıl qayanın döşündən çıxıb kənd aşağı cövlən edən – Yamac bulaq gur sulardan sayılır. Su qayanın altı ilə gəlib sal daşların üstündə töküldən rənginə baxmaq, səsini dinləmek, şirəltisindən həzz almaq istəyirson.

Abihəyat xala mis sənəyi həmin bulaqdan doldurub qayıtmalı, dolu sənəyi xurcunun boş gözünə qoyub məni yola salımlı idi.

Yayda naxırı kövşəndən kəndə gətirib həmin bulaqdan suvarar, yaxındaki söyüd ağaclarının altında gün əylənə qədər saxlardıq. Söyüd ağacları ilə bulağın arasına daşdan hasar çəkildiyindən mən söyüdlərin böyründə gözləyirdim.

Abihəyat xaladan səs-soraq eşidilmirdi. Qiçımı xurcunun gözüne salıb var gücümle ayağımı xurcuna dırəmişdim.

Az qalırkı qiçım qırılsın. Gün günorta yerinə qalxdı. Acıdan sərfəm qarışındı. Başım bərk ağrıydı. Tərslikdən bu arada adam gözə doymır, gedib-gələn qəhətə çıxmışdı.

Bulaq məndən aralı idi. Çağırsayıdım, səsim çatmazdı. Birincisi, aramız uzaq idi, ikincisi də suyun səsi etrafə yayılmışdı.

Altımdakı heyvanda bir yerde çox dayandığından cana doyub hərdən ayaqlarını yere döyməyə başladı.

Səhər erte hava soyuq idi. Sonra əməlli-başlı düzəldi. İndi isə hava yenə de sərinləməyə başlayırdı. Çünkü gün günortadan əyilirdi.

Kəndimizin qabağındakı "Tənəzzül dağının" kölgəsi "Ağ düz" deyilən yere adlayırdı.

Fikir məni aparmışdı. "Birdən arvadın başına bir iş golə".

İstədim yerə enəm. Ayağımı tərpədəndə az qaldı xurcun düşsün. Dərhal ayağımı yerinə qoyub əvvəlki vəziyyətdə saxladım.

Yeqin ki, kəndə gəldiyim vaxtdan dörd-beş saat keçmişdi.

Fikrimə geldi ki, bəlkə Abiheyat xalası gözləməyib çıxmı gedim. Cəsarətim çatmadı. Gözlədim, ancaq gözləmək nə qədər uzanar?

Nəhayət tab gətirməyib atın başını geri əvvəldim. Söyüdlərin üst tərəfi ilə uzanmış arxin qırığı ilə gedib el yolunun yoxusuna dırmaşanda gördüm İsfəndiyar dayı ilə Abbas öküzləri qatıb qabaqlarına, məlul halda mənə sarı gəlirlər.

Utandığımdan nə deyacəyimi bilmirdim. Bu səbəbdən də atın başını yiğib saxladım. Öküzlər böyrümdən ötdü. Abbas mənə yaxınlaşib eyhamlı şəkilde dedi:

– Çox sağ ol!

Özümü günahkar bilməsem də cavab qaytarmadım. İsfəndiyar dayı atın cilovundan tutub yavaşca dedi:

– Bacıoğlu! Bütün günahlar məndədir. Görək səni kəndə göndərəndə arvadımın xasiyyətini deyəydim.

Mən bir şey başa düşmədim. İsfəndiyar dayı xəbər aldı.

– Abiheyat xalan bulğa gedib?

Dilimi yox, başımı tərpətdim.

İsfəndiyar dayının dodağı qaçıdı. Bığları tərpəndi. Astaca deyindi:

– Zalim qızı, yəqin sənəyi yuyub suya çekir.

Abbas öküzləri bulğa sarı sürdü. İsfəndiyar dayı atın cilovundan yapışış yediyinə aldı, birləşdə həyatlarına getdik.

İsfəndiyar dayı xurcunun dolu gözündən yapışış dedi:

– Düş aşağı.

Atdan düşdüm, addım ata bilmədim, qışım keyimiş, heydən düşmüştüm.

İsfəndiyar dayı gülümşəyib dedi:

– Get, xalanı çağır, gelsin.

Ayaqlarımı ağır-agır atıb getdim. Bulağa yaxınlaşanda gözlərimə inanmadım. Abiheyat xala mis sənəyi doldurub-boşaldı, sənəyin qulpunu, tixacını yuyur, gövdəsini nərim qumla sürtürdü.

Lap böyründə gedib astadan öskürdüm. Eşitmədi, bərkdən çağıranda dik atıldı. Üzümə baxıb qərarından dönmedi. Soyuqqanlılıqla dedi:

– Demədim gözlö, bu saat galirəm?

Birdən qazan yadına düşdü, məni sorğu-sualı tutdu.

– Qazanı kimin ümidiñə qoyub gəlmisən?

– İsfəndiyar dayı gəlib çıxıb.

Abiheyat xala elə bil yuxudan ayıldı. Təlosdiyindən sənəyi doldurmayıb ağızını qapadı. Çiyninə alanda boş olduğunu duyub yero qoydu. Tez doldurub götürdü, bir yerdə gətdik.

Mən ciddi fikirləşdiyim vaxt Abiheyat xala dedi:

– Bir tıkə boyunla utanmırısan yalan danışırsan? Bəs hanı kişi? İndi də anan yaşda arvada kələk gəlməyə başlamırsan?

Mən dinib-damışmurdum. Abbasla öküzlər yanımızdan ötəndə Abiheyat xala gördü. Abbasdan soruşdu:

– Bəs kişi hanı?

Abbas narazı hafta cavab verdi:

– Getdi evinizə.

Abbas öz öküzlərini, mən özümüzküləri evimizə apardıq.

Anam məni görçək təşvişlə sual elədi:

– Bu nə sir-sifətdir düşmüsən?

Mən əhvalatı təfsilatı ilə danışdım.

Anam başını bulaya-bulaya dedi:

– Yaziq vasvasıdır.

Mən dedim:

– Mis sənəyin tixacını yumaq, gövdəsini qumla sürtmək təmizlikdir!

Anam razılaşmayıb izah elədi:

– Təmizlik sağlamlıq, vasvəliq xəstəlikdir.

Bir neçə gündən sonra öyrəndim ki, Abiheyat xalanın adı üstündə imiş: "Vasvası Abiheyat".

DƏVƏLƏR

Obamız Araz çayının sol sahilindədir. Bakı – Culfa dəmir yolu ilə aramız lap yaxındır.

Bakıya, Horadizə gedəndə qonşuluqdakı stansiyadan bilet alıb yola düşürük.

Əslimiz tərəkəmədir. Köçərilik peşəmizdir. Yazın qırx beşində arandan tərpenir, payız girənə kimi dağlarda qafır, yaylaqların gülçiçeyini heyvanlara ovladıb, geri qayıdırıq.

Ağlı-qaralı qoyun sürüleri, sağlamal-subay mal naxırları, erkekli-madyanlı at ilxıları dolanacağımızda əsasdır.

Dəvə karvanları barəsində həm çox danışmaq olar, həm də maraqlı əhvalatlar söyləmək mümkündür.

Şura hökuməti üç ildir qurulub. Özümüzdə məktəb olmadığından uşaqlar oxumaq üçün qonşu obaya gedirlər.

İki əmim, üç dayım oğlu ilə oturub-durur, dostluq eləyirəm. Söz qoşmaq, nağıl demək, əfsanə söyləmək, vaqie düzəltmək obamızda şakərə çevrilib. Əslinə baxsanız bura şairlər meskənidir. Maralyanlı aşiq Pərinin dünyaya gəldiyi obada yaşıyanlara bunu eyib tutmağın özü eyib sayilar.

Böyük əmim oğlu Seyyad sinədəftərdir. Ortancıl dayım oğlu Fərəməzin təbi vardur, şeir qoşur.

Mən bunlara nisbetən korazehin olsam da, hər halda çulumu sudan çıxara bilirəm. Yəni ora-burasına əl gəzdirib nağıl deyirom, hərdən əhvalat da danışram.

Araz haqqındaki bayatıları əzber demək, dəvə barodə olan şeirləri və əfsanələri bir nefəsə danışmaq özündən söz uydurub əhvalata çevirmek, vaqiyyə döndərib camaata danışmaq məharət sayılırdı. Maralyanlıda bizə "haqdan vergi verilib" adı qoymuşdular.

Yaylaqda cürbəcür yurdılara düşüb, hər kəsin başı öz heyvanına qarışığından məclis qurmaq qeyri-mümkündü. Elə ki, arana qayıdırıq, sürüləri çobanlar otarır, naxırları növbə ilə şamlığa sürürdük, ilxıları Geyən düzünə yollayırdıq.

Tez-tez iri çavustanlara yiğisir, deyib-damışır, tekce cavanlara yox, zohmet çekib məclisə gələn böyüklərə də "Aynaq Talib" demişkən, kef verirdik.

Yaylaqdan arana qayıtdığımızın ayı tamam olmamışdı ki, eşitdik Bakıdan obaya bir adam gelib. Axşam kend soveti sədri bizi idaresinə çağırıldı. Qonaqla tanış eləyib məlumat verdi:

— Qonağımız xalq ədəbiyyatını toplayır. Neçə deyerlər, əsl biz deyəndir.

Saçları ağarmış, alnında, boyun-boğazında qırışlar özünü göstərmış kişi hərdən bize baxır, təze qədlənmiş karandaşla ümumi dəftərə ərəb əlibəsiylə yazırıd.

— Kend sovetinin sədri mat-mat qonağa vərəvürd eləyir, altdan-altdan bize göz qoyur, yavaşca burnunu çəkir, sağ əlilə biglərini tumarlayırıd.

Qonağın danışlığından öyrəndik ki, professordur. İnstitutda işləyir, xalq yaradıcılığı ilə məşguldur. Bize müraciətlə dedi:

— Kim nə bilirsə danışın, yazım. Ancaq təvəqqəf eləyirem, növbə ilə danışın... Bir-birinə mane olmayın. Nə bilirsiniz, utanıb çəkinmədən söyleyin. Şeir, atmaca, bayatı, layla, sayaçı sözü, ayama, qarğış, və başqa eşitdiklerinizi əsirgəməyin, bildiyinizə korluq çəkdirməyin.

Kend soveti sədri ciddi bir görkəm aldı:

— Sizləri biz göydə axtarırdıq, yerdə əlimizə düşmüsünüz. Siz yazmaqda olun. Büyülü-kıçıklı, arvadlı-kışili Maralyan camaatı söz dəryasıdır.

Qonaq təsadüfi üzümə baxanda özümü itirmədim, Araz haqqında bildiyim neğmələri söyledim:

Araz-araz can Araz,
Soltan Araz, xan Araz.
Yarım gəmidə gedir
Gel eləmə qan, Araz.

Araz axar lıl ilə,
Dostə-deste gül ilə.
Yarımı dindirirəm,
Şirin-şirin dil ilə.

Araz çay axar gedər,
Səddləri yixar gedər.
Bu dünya pəncərədir,
Hər gələn baxar gedər.

Arazam Küre bəndəm
Muğana, Milə bəndəm,
Qeribəm ölkənizdə,
Bir şirin dilə bəndəm.

“Aynaq Talib” Səyyada baxıb qaş-göz eləyəndə o başladı, uzun bir şeri nəfəsini dərmədən söylədi:

– Ay camaat, tərəkəmə,
Bilirsiniz nəyim ola?
Yeddi atım, yeddi itim,
Yeddi dingim, yeddi dəyirmanım ola!

Hezərəli xan çoban körə,
Yüzbaş sarbanım ola.
Sarvanda buğdam əkile,
Meşgində düyüm çəkilə,
Tamam Muğanlı tökülə,
Bir gece qonağım ola!

Mən Allahdan nə istərəm,
Dağ dolusu bağım ola!
İçində mərmer hovuzu,
Dörd qıraq otağım ola!

Çıxam otaqda oturam,
Məktəbi hasil bitirəm,
Hər nə dessələr yetirəm,
İncə buyurmağım ola!

İncə-ince naz istərəm,
Hər qoynundan yüz istərəm,
Başı açıq qız istərəm,
Göyçədə yaylaşım ola!

Göyçə istər tərəkəmə,
Qoçaqları dəmə-dəmə,
Ləzgi qılınc, iti qəmə,
Bir qəşəng qolçağım ola!

Qolçağı taxam qoluma,
At minib düşəm yoluma,
Kəmər qurşayam belime,
Bir teze can yarım ola!

“Aynaq Talib” bərkdən dilləndi:

– Dayan, atının başını yiğ, saxla, dediklərimə qulaq as, sözümüz eşit.

Neynirsən yarı,
Bağçanı bari.
Deyinən bari,
Şahlıq taxtında,
Ölen vaxtında
Beşcə arşın ağım ola!

Elə bil hamının üstünə su ələndi. Bir müddət sakitlik başlandı. Elə ki, Fəramez əl-qolunu ölçə-ölçə qoşduğu şeiri oxudu, məclisdəkiler özünə gəldi.

Ürək

Mülkü-bədənin sahibi dövrəni ürəkdir,
Hökm ilə verən hər cürə fərمانı ürəkdir.

Dağlar qədəri olan qüdrətə bir bax.
Təslim eləyən əmrinə dünyani ürəkdir.

Həcmində kiçiksə, mülki cahandır tutarında.
Bir güzgü kimi əks edən hər yanı ürəkdir.

İllərlə sənə pasiban olsa bu cahanda,
Bir gün yorulub təslim edən canı ürəkdir!

Yüz il ola gər cisminə həmdəm yenə axır,
Bir quş kimi tərk eyləyen insanı ürəkdir.

Şair, sən özün dözməz idin hicrinə yarın,
Aləmdə çəkən möhnəti hicranı ürəkdir!

“Aynaq Talib” bize yox, məclisə üz tutdu.

– Dəvə, at, öküz, inek, qoyun barədə kim yaxşı söz bilirsə desin.
Heç kəs utanıb qızarmasın. Nə təhər deyərlər, varını verən utanmaz,

Mən dəvə barədə bildiyim, at haqqında eşitdiyim qoşmaları demək
istəyəndə orta yaşı, uzuntuman, burnunun sol yanında iri xal olan bir
arvad yerindən çox sərrast dedi:

Bu dərədən köç gedər,
Qaşqa madyan boş gedər,
Məni əro versələr,
Allaha da xoş gedər.

Məclisdə seyrək piçilti ilə narın gülüş bir-birinə qarışsa da, qayda
pozulmadı. Arvad bizim obadan deyildi.

Bes il qabaq qaçqın düşüb. Sisyan mahalindən gəlməşdi. Bu səbəb-
dən də yaxşı tanımirdim. Bu arvad qurtaran kimi aşiq Pərinin törəmə-
sindən olan cantaraq bir gəlin danışdı:

Tüfəngini yaxşı at,
Yaxşı doldur, yaxşı at.
İgidin başın ucaldar,
Yaxşı arvad, yaxşı at.

Gördüm ki, bildiyim qoşmaların hamısını xırıld eləyib məni quru
yurdda qoyacaqlar, heç kəsi saya salmadan dedim:

Ağ dəvə düzdə qaldı,
Yükü Tebrizde qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.

– Atla dəvədən dediyimiz bəsdir, başqa heyvanlardan da söz sahn.
Güllü oğlu Salman kolpan bığlarına sığal çəkə-çəkə dedi:
– Atalar deyib ki:

Pulunu verdin qoyuna.
Özünü saldın oyuna.
Pulunu ver ineyə,
Başını bağla dirəyə.

Uzun muxtar deyilənlərə haqq qazandırıb əlavə elədi:

Qoyun deyir qarnımı doyur, qara basdır.
Keçi deyir qarnımı doyur, qora basdır.

Qoyun var kərəzər,
Qoyun var kürəzər,
Gedər dağları gəzər,
Gələr evləri bəzər.

Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.

Keçi deyir adım Əbdülkerimdir,
Uzunqıç təkələr mənim ərimdir,
Qavalə çəkilen mənim dərimdir,
Qəlb-i-qəlb-i qayalarım var mənim,
Şeytan-şeytan balalarım var mənim.

“Aynaq Talib” ehmal-ehmal gülüb dedi:

– Davardan bu qədər dediyimiz bəsdir. İndi də gəlin dəvədən söy-
ləyək. Kim qabağa düşmek istəyir?

Səyyad ciddi tövrlə başladı:

– Bizim obada altı növ dəvə var; Nər, maya, lök, arvana, bugur, balxi.
Fəraməz aman verməyib əlavə elədi:
– Nərlə lök qışda qızır.
“Aynaq Talib” sağ əlini yelləyo-yelləyə dedi:
– Belində göyün olan devenin dişisində haça maya, erkəyinə isə bugur
deyirlər.

Səyyad bir az alındı. Altan-altdan Fəraməzə baxdı, əyri-əyri “Aynaq
Talib”ı süzdü, başını bulayıb danışdı:

– Adın nədir, Rəşid, birini de, birini eşit, məsəli bizə də aiddir.
“Aynaq Talib” güldü. Səyyadı lağla qoydu:
– Bacarana baş qurban. Kim neyə qadirdir, söyləyocək. Camaat
durub gözünü döyə-döyə gözləyəcək ki, görək Səyyad bəy nə vaxt söz
tapıb deyəcək?

Fəraməz Taliba etiraz elədi:

– Nahaq yere Səyyadın üstünə düşürsünüz. Kişiinin oğlu haqlıdır.
Biri damışanda başqası qulaq assın.

Sülh quşu ortalığa qonub aralığı sakitləşdirəndən sonra fəraməzə dedi:

— Norlə maya yük heyvanıdır. Hər birisi 15-25 put yük götürür. Ayaqları sürüşmür. On gün susuz yol gedə bilərlər. Bir dəfəyə iki-üç mis sənək su içirlər. Löklə arvana döllükdür. Ayaqları surçaq olur.

Fəraməz dayanan kimi Səyyad başlıdı:

— Balxı yazda qızır, özü də bərk adamçı olur. Obadakı ağısaqqallar danışırlar ki, balxı ile lök qızan zaman onlarca adamı qatlayıb dizlərinin altına qoymuş və tələf etmişlər.

“Aynaq Talib” Fəraməzə üz tutdu:

— Səyyadın sözünə qüvvət üçün bəzi nöqtələri açmaq istəyirəm.

Hamımız susduq. Talib danışdı:

— Qızmış dəvələri sakitləşdirmək üçün onların quyuqlarını ipək sağ və ya sol böyürlərinə bağlayırlar. Sonra da cahaza sarıyırlar ki, heyvanın hərəketi soyusun.

Uzun Muxtar yaxınlaşış Səyyadla Fəramozin arasında durdu, hər əlini cavanların birisinin çıynınə qoydu, onların könlünü alırmış kimi asta-asta, toxraq halda dedi:

— Külfətde nevə, dövlətdə dəvə şirin olar, məsəlini eşitmış olarsınız. Dəvə xeyirli heyvandır. Ancaq çox kinlidir. O böyüklikdə bədənin yiyesi çox nazik üroktdır. Dəvəyə köşəkliyində pislik eləsən qocalığında da olsa sondən intiqam alacaqdır.

“Aynaq Talib” yerindən söz atdı:

— Filankəs dəvə kinlidir, sözü nahaq yere deyilməyib ki...

Oturulanın qulaq aslığındı gərən uzun Muxtar davam elədi:

— Ev heyvanları arasında təkcə dəvələr sonsuz olanda xiffət eləyirlər. Dəvə bala üzü görməyəndə göz yaşı axıdib eməlli-başlı ağlayır.

Söhbətin bu yerində adamlar cincır çıxartmadılar. Uzun Muxtar maraqla danışdı.

— Dəvə balasını çox istəyir. Hətta tənbəl olmasın deyə köşək vaxtından özü ilə bərabər uzaq səfərlərə də aparır.

Dəvənin yaxşı xasiyyətlərindən birisi də təmizliyidir. Balasını həmişə təmiz yerdə yatar, təmiz yerdən su içməyə öyrədir. Bu cəhətdən karvan vaxtı tənbəl dəvəyə rast gəlməzsən. Dəvə birçə gece natəmiz yerdə yatarsa, ya da ki, altı təmiz olmasa çox keçmədən ona xəstəlik düşər...

Uzun Muxtar nağılı elədikcə fikri köyələrdə otlayan dəvələrin yanında idi. Görkəməcə gözəllikdən məhrum, boynu əyri, dodaqları iri,

qalın, haça dırnağı yox, vücuduna nisbətən quyuğu gödək, boyca hədsiz uzun olduğundan yükləyəndə yerə xixirdilan bu heyvanın südü dərman, yunu əvəzsizdir. Az yeyən, çox kara gələn dəvə tərəkəmə üçün olverişlidir. Bir camışın gündəlik yemi ilə dörd gün saxlamaq olar.

Yerişi qeyri-adi, hər otu boyənməyen, tikanlı ələflərdən xoşlanan dəvələr çox itaətkar, sözəbaxan, yiyesini yaridan heyvandırlar.

Bütün ömrünü dəvəçiliklə keçirmiş Cəlil kişi dediklərinə ciddi qulaq asandan sonra belə bir rəvayət danışdı:

— Dəvə balasını çox istoyır. Deyilənə görə Ərəbistanda uzaq yol gedən karvanda bir dəvə doğur. Sarban köşəyi aparmağı lazımlıbməyib yurdda qoyur. Karvansara sahibine tapşırır ki, “Köşəyin anasının yüğü çox qiymətlidir, burada saxlamaq olmaz. Doğmuş dəvə yük altında rahat gedir, ayağı sürüşmür, özbaşına yerə xixmir. Biz qayıdana kimi köşəyi başqa dəveyə əmizdirərsən.

Sarban, köşəyi yurdda qalmış dəvədən gözünü çekmirdi. Balasından ayrıldan dəvə hər gün göz yaşı töküb ağlayırmış, hətta yemək-dən kəsilmişmiş. Sarban kövələsə də, dəvəyə yazılı gelsə də dünya cifəsi mərhəmətdən güclü çıxır. Yüklü dəvə mənzil başına qədər gedir.

İyirmi-iyirmi beş gündən sonra karvan köhnə yurda qayıdır karvansarada düşür. Köşəyi anasının yanına getirirler. Əmizdirmək istəyəndə ana balasına yiyo durmur. Sarban əlində çörək dəvənin qabağında dayanır, hündürdən bir neçə dəfə çörəyə el vurub and içir ki, köşək sənin doğma balandır. Dəvə mat-mat sarbana baxandan sonra köşəyin üz-gözünü yalayıb əmizdirir. Balasını tapıb süd verən gündən kefi açılır, göz yaşı dayanır.

“Aynaq Talib” elavə elədi:

— Cəlil kişinin söylədiyi ağızdan-ağıza düşüb bütün obaya yayıldı. Arvanaların, mayaların hörməti qat-qat artdı. Dəvəçilik həmin vaxtdan obada durmadan çoxaldı. Bütün qapılarda at, qaramal, davarla yanaşı dəvə də göründü. Hər il yaylağa köçdürüümüz vaxt dəvələrə qoşa məfrəs yüksəlib arasına qarılırlar, qucaqlarına nəvələrini verədilər. Köç getdikcə baxıb həzz alar, söz qoşardıq!

Ağ devo alçaq gedər,
Qolunda qolçaq gedər,
Nənenin qucağında,
Nevo tumançaq gedər.

Qonağın başı yazıya bərk qarışmışdı. Azca ara verib nəfəsini dərəndən sonra yenə də karandaşı dəftər vərəqinin üstündə xeyli gezdi. Yəqin ki, qulağına səs golmədiyini hiss edib dayandı. Başını yuxarı qaldırıb bizo baxdı, gülümşəyib dillendi:

- Növbə kimindir, danışın yazım. - Elə ki, Cəlil kişini gördü, dedi:
- Siz davam edin, cavanlar da fikirləşsinlər.

Cəlil kişi cavab verdi:

- Mən qurtardım.

Danışan olmayanda qonaq bïkeflədi:

- Yaxşı danışdırınız, maraqlı sõhbet elədiniz, heyif doyumluq olmadı. Kond sovetinin sədri zarafata başladı:

- Doyumluq olmama yaxşıdır. Dadi həmişə damağınızda qalar. Sağlıq olsa bir də gələndə üç bu qədər eşidərsiniz. İndi zəhmət çəkin gedek evə, samovarın zümrüdəsinə qulaq asaq. Belkə orada da yazılmalı bir şey oldu.

Həmimiz qonaqla təmənleşib ayrıldıq. Bakıdan gəlmis professor isə bizdən qopmaq istəmirdi.

Bakı, dekabr, 1973-cü il

ON BEŞ ERKƏK

Atamın vəfatı münasibətli dostlar və tanışlar rayonlardan heyvan getirirdilər. Bu el adətidir. Heyvanların beziləri kəsilmiş halda, çoxu isə diri getiriliirdi.

Bələ günlərdə qonaq-qara qabağında utanmamaq üçün heyvan getirenlərə razılığımı bildirib, minnətdarlığını yetirdiyim kimi şəhər yerində diri heyvanları saxlamağın çətin olduğu da məni narahat edirdi.

Yaxşı ki, Binaqazıda yaşayan qohumumuz gəlib çıxdı, bu barədə mənə eqliili məsləhət verdi.

- Yaxşı bir qonşum var. Qəssablıq eleyir, toğluluq qoyun saxlayır. Hökumətdən xəlvət kəsib satır. Gen-bol həyatından başqa evinin böyründə əməlli-başlı otlanacağı vardır. Heyvanları göndər bize, uşاقlar qatsın onun heyvanına, lazımlı olanda kəsib getirək.

Atamın üçünü verəndə heyvanların sayı beş idi. Yeddisində səkkiz, qırxında on beş erkəyi qəssab Behbudun həyətinə göndərib heyvanına qatdıq.

Mən dünya görmüş, təcrübəli ağsaqqal olsam da oğlanlarım və kürəkenlərim sözümə baxmadılar. Mən deyəndə ki, erkəkləri nişanlayın, uşaqlar hamısı yekdil üzümə baxıb, "görməmişlik eləmə" dedilər.

Qohum dediyim kişi köhne Bakı fəhləsidir. Məndən iki-üç yaş kiçik olar. Söhbətimizi eşidəndə mənə üz tutdu:

- Nəvələrimin üçünü Behbudun quçağına qoyub kirvə olmuşuq... halal kişidir. Bu cür adamlara etibar eləməyi məsləhət görürem.

Ailə üzvlərinin ürəyindən xəber verən sözlər məni də qismən inandırdı. "Halal kişidir, bu cür adamlara etibar eləməyi məsləhət görürem" sözləri tamam-kamal ürəyimə yatmasa da səsimi çıxarıb "görməmişlik" eləmədim.

Rayondan getirilən qoyunların hamısı erkək idi. İri, kök, sağlam idi.

Böyük kürəkənim yeddi ilə qırx arasında getirilən heyvanlara baxanda dəfələrlə "bəh, bəh" dedi, aparıb Binaqazidakı heyvanlara qoşub qayıdanda qaşqabaqlı göründü.

Atamın vəfatundan qırx gün keçənə qədər hər gün səhər axşam bizi gələn, tez-tez mənə təsəlli verən qohum — anamın xalası oğlu Haşim döne-döne kirvəsindən söz salıb o ki lazımdır təriflədi:

- Heyvanları saxladığına görə sizdən umacağı yoxdur. Behbud gözü-könlü tox adamdır.

Böyük kürəkənim bir dəfə dedi:

- Haşim dayı! Behbuddan yox, dul bacısından əsla gözüm su içmir...
Haşim başını tərpədib cavab verdi:
- Dul bacısının erkək məsəlesi ilə nə alveri?

Kürəkənim dedi:

- Beş altı kərə mən onlara heyvan aparanda bacısı qəbul eləyib.
Həmişə də bir sözü təkrar eləyib: "bunları birçə ay saxlasan, hər biri
sinin azı ikicə put xalis etti olar".

Haşim təəccübə soruşdu:

- Burada nə var ki...

Kürəkenim cavab verməyəndə Haşının quşu ov aldı.

- Hər gün iki üç qoyun kəsib satan adamdan şübhələnməyə əsas
yoxdur. İndi ki şübhələnirsiniz, bəlkə heyvanları saxlamaq üçün başqa
adama verəsiniz.

Mən elacsız qalib ortalığa sülh qoydum. Haşına dedim:

- Bilirsən ki, mənim Bakı etrafında yaxın tanış və dostum yoxdur...

Vaxta ki, Behbud sənin kirvəndir, deməli bizi də yaxındır...

Haşim narazılıqla dedi:

- Hərdənbir ortalığa çəltik atıb qan qaralığı salmasınlar. Allah bən-
dəsi pulsuz-parasız müftə... on beş erkəyi saxlayır. Sağ ol demək əvə-
zinə şübhələnmək, düzü budur ki, əsla mənim xoşuma getmır...

Mən hesabı içəri verdim.

Aradan üç gün keçdi. Binaqazidən Behbudun bacısı telefonla xəbər
verdi ki, qoyunların birisi haram olub, neyləyək?

Mən cavab verməyəndə arvad dəsteyi alıb dedi:

- Haram olan heyvanı itə verərlər, bizdən niyə soruştursan?

Mələksima adlı bir qadının eri bir il olar ki, vəfat eləyib, üç uşağı ilə
qardaşının yanında olur. Behbud bacısı üçün geniş saray düzəltmiş, əməlli-
başlı şərait yaratmışdır.

Erkeklerin sayı bir baş azaldı. Ailə üzvlərinin hamısı böyüklü, ki-
çikli bir ağızdan dedilər:

- Cəhənnəmə ki...

Bir heftədən sonra eşitdik ki, qoyunlardan ikisi güclə bıçağa gəlib.
Səbəbi de budur ki, həm arıqdırlar, həm də naxoş...

Kiçik kürəkən maşın tutub Binaqaziya getdi. Tez qayıtdı. İki anq
toğlu... gətirmişdi. Hamımız bir-birimizə baxdıq... həc kəs danışmadı.
Arvadım özünü saxlaya bilməyib dedi:

- Bəs deyirdiniz rayondan gətirilən heyvanlar erkəkdir?

Mən uzada-uzada dedim:

- Qaldı on ikisi.

Qaynanam yavaşça dedi:

- Hər kəs o heyvanlara əyri gözü ilə baxsa on iki imam ona qonim
olsun.

Dünya civesi şirindir... Üzümü kürəkenlərə tutub dedim:

- Məsləhət görürem erkeklerin onunu satın, ikisini saxlayın qırxa...

Haşim sözümüz eşitse də cavab vermədi:

- İki gün sonra Mələksima bizo goldi, arvadı çağırıb nə isə dedi,
cibindən pul çıxarıb verdi. Qonaq gedəndən sonra arvad yanına golib
dedi:

- Mələksima bacı dedi ki, Behbud qoyunlardan beşini satdı. Be-
lodır ki, rayon heyvanları Bakıda deş eləmir... Bura gələndən hamısı
naxoşlayıb: gün-gündən arıqlayırlar. Üst-üstə birini əlli manatdan xırıld
eləyib.

Mən bu defə gülə-gülə dilləndim.

- Qaldı yeddi.

Böyük qızım əlavə elədi:

- Yeddi, olindən getdi.

Gün əyiləndə Binaqazidən zəng vurdular ki, qoyunlardan ikisi itib,
hər yeri əlek-vəlek eləmişik. Gördüm deyen olmayıb, nə eləyək?

Ailə üzvləri səs-səsə verdilər.

- Cəhənnəmə ki...

Cəhənnəmə getməmiş beş erkək qalmışdı.

Ərinmədim, həc kəsin dediyino baxmadım, düz bir baş bazara getdim.
Erkekleri satmaq üçün adam tapdım. Binaqaziya getdik. Heyvanları
göstərəndə müştəri xəber aldı.

- Birisini neçəyə deyirsən?

- Sen nə verirsən?

- Yüz manat

- İnsaf yaxşı şeydir.

- Sənin xatirinə iyirmi manat artırıram.

Razılaşdım. Beş erkəyi altı yüz manata satdım. İkisini maşına qoyub
şəhəre getirdim. Kəsib qırx üçün saxladım.

Haşim bizo golənde ehvalatdan xəber tutdu. Dediklərimə inanmadı.

- Bazaarda yüz iyirmi manata heyvan yoxdur.

- Bizə getirilmiş erkəklərin hər birisinə yüz əlli manat da verərlər... Hərçənd naxoşdular. Quzu boydadırlar, ariqdirlər, ancaq müştəri görən kimi əl çəkmedi.

Haşimin kirvesi Behbudla dul bacısı Mələksima boynumuzza minnət qoyub bizə xəcalet verdilər. Sağlam, iri, kök erkəkləri naxos, balaca, ariq qoyunları ilə dəyişdirdilər. "Satdıq" adı ilə özləri ucuz götürüb üst-üstə birisinə əlli manat verdilər.

Haşim yena də kirvesini tərifləyir, qiddini əldən vermir, hey deyirdi:

– Behbud elə adam deyil.

Böyük kürəkənim dedi:

– Behbud yox, Mələksimasi, dul bacısı eləyir.

Vaxtile rəhmətlik dədəmdən eşitdiyim dörd misralıq şeirlə səhbətə xitam verdim:

Yaxşı olar kirvə tutmaq,
Xeyirxalu olan gündə.
Kirvə də bir sımq çekdi.
Yoxsul yurdda qalan gündə.

Bakı, 1973-cü il

DƏMİRÇİNİN TALEYİ

Zəngəzurda kimdən soruşsaydırınız ki, mahalda usta dəmirçi kimdir, Fərhad oğlu Qaraşı nişan verərdi. Hər keşdən soraqlaşsaydırınız ki, mahir nalbəndi mənə göstərin, dərhal Arzu bulağının yuxarısındakı eyvanlı evi salix verib dədəmin adını çəkəcək, barəsində ağızdolusu tərif deyəcəkdi.

Külfətimizi ürkütmesən sanamaq olmazdı. Əre gedən bacılarımıla, evlənib bizdən ayrı tüstü çıxardan qardaşlarımı hesaba salmasaq, dədəmin qazancına göz dikən yeddi nəfər idi. Bunlardan üçü oğlan, ikisi qız, birisidə çölpalarının pərvazlanması üçün əlindən geleni əsirgəməyən nənəm Qarabırçək idi.

Dədəm nənəmdən on-on beş yaş böyükdür. Ancaq tez-tez eyvanımızın sürəhisi səykiñib qoşa dayananda derindən göz qoymuşdum. Elə bil yaşıddırlar.

Dədəm uocaboy, iri cüssə idи. Qolları yoğun, sinəsi qabarıq, ortası çəkikdi. Ovucları, barmaqları döyenək olmuşdu. Qonur sıfəti kürənin istisindən gilənar rəngi almışdı.

Nənəm dədəmin, necə deyərlər, qarasına uçur, oturub-durur, ərinə dua-səna eleyirdi. "Körpəlerini də böyüdüb boy-a-başa çatdırmaq üçün Allah mənim ömründən kəsib Qaraşın ömrünə calasın" deyirdi.

Dədəm işe ürəklə girisər, qayırıldığı alətlərin qüsursuz olmasına can yandırar, "İş insanın cövhəridir. İşləyən parlayar, işləməyən paslanan" deyib uzun müddət gözlerini sıfətimdən çekmezdi.

Mən dədəmin yanında işləyib, şagirdlik eləyirdim. Körük basmaq, kürəyə kömür tökmək, tekənin suyunu dəyişdirmək, müştərilərin sıyahısını tutmaq, sıfariş verilən alətləri yadda saxlamaq, hazır olma müdətini beynimə düzgün həkk etmək, bir sözə, dədəmin hesab-kitabını sinə dəftərinə yazmaq mənim borcum idi.

Gavahının zodlanıb dəmirçixananın qapısı dalısına qoyulması, baltaların ovxarlanması, dəhrələrin ağızına su verilməsi, oraqların sımq yerlorino qaynaq qoyulması, kərentilərin dabanlarının xeyli döyüllüb nazikləşdirilməsi, açar-kılıdin yaraşlılı görünməsi üçün dədəm addım-başı yaddaşımı yoxlayar, arabır də əlavə edərdi:

– Oğul, söz dediyin üzü örtülü gəlinə oxşayır. Sifte nə cür göründü təsiri axıra qədər elə qalacaqdır.

Nal kosmək, mix hazırlamaq, at nallamaq adı geləndə dədəmin sanki sümüyündə su oynayırdu. Bir qayda olaraq günortaya kimi dəmirçixanada tər tökə-tökə çəkic vururdu, nahardan sonra körük dincə qoyulur, küre istirahət edir, gürz sapını divara söykeyib sanki yeni güc toplayır, zindan uzun illerin səs-küyündən, acısından qurtarmış kimi sənəsini geniş açıb dərindən nəfəs alırdu. Nazik məftilə keçirilmiş hamar, bir boyda kesilmiş nallar, xüsusi torbaya yiğilmiş ucu nazik mixlar yerdən tərpenir, çəkicə qıracaq işə başlayır, qarayalın atları nallayan kişi quşa dönür, yaşının bu çağında o qodər çevik hərəket edirdi ki, kənardan baxanlar başlarını bulayırdılar.

Qonşumuzun arvadı söz düşənde deyirdi:

— Atalar sözüdür ki, var-dövlət göz açar. Fərhadoğlunun barmaqları qızıl kəsir. Gündə bir il cavanlaşır. Var kişini o məqama çatdırıb ki, handa bir cavan onun qolunu qanıra bilmir.

Kəndimiz İslıqlı dağının ətəyindədir. Havası mülayim, iqlimi mötədil, suyu soyuq, ruzisi bolḍur. Hərgah bu kənddə yoxsul varsa, üşretlə yaşıyan gözə deyirsə, yəqin tənbəldir. Buranın torpağı münbüttdür, işlək əkinçinin yanında utanmaz.

Dəmirçixana il boyu işleyirdi. Kürədə qızarıb sübh günəşinə oxşayan dəmir parçasını iri maşa ilə götürüb zindanının üstünə qoyan, gücü gəldikcə döyücləyən, arabir mənim çəkicimə de növbə verən kişi zərba altında enlənen qızmar dəmirdən istədiyi aləti hazırladıqca, elə bil canlı mexluq yaradır, boy-buxunundan həzz alırdı.

Rus padşahının taxtdan salındığından bir ildən çox keçirdi. Tərəkəmə dağdan qayıdanan sonra yaylaqlar qəribəsdi. Örüşlərə kədər yayıldı. Güneyləri dumdan bürüdü. Quzeylər qardan paltar geyindi. Kəndimiz suyu sovulmuş dəyirməni xatırladı. Payızda camaatın müəyyən hissəsi Qarabağa köcdü. Qış bərk geldi. Kiçik çilledə yağan qar qurşağı qəder qalxdı. Göydə ulduzları üzündə şaxta arxlardakı suyu dondurdu. Bütün bunlara dözdük. Bəlkə də darixmadıq. Elə ki mart ayı üzünü bozartdı, arxların bəndi isindi, kəndimizin əsil müsibəti başlandı. "Hürriyətçilik", hərki-herkilik, çapqınçılıq, quldurluq, qolugüclülük başlandı. Kəndlərin dağlığı, evlərin yandırıldığı, ığidlərin qəfil güləyə rast geldiyi xəborunu eşidənlər varından yox oldu.

Dədəm her şeyi içmə salıb biruze vermir, səbirlə görsənirdi. Ortaböylü nənəm isə cə bil her gün gödəlirdi. Arvad bərk qorxur, güney qan kimi əriyirdi. Yaşça məndən xırda uşaqlar vəziyyətdən baş çıxarma-

dıqlarından səhərdən axşama kimi həyat-bacada oynayır, bütün günü əllerindən şor dürməyi düşmüldü.

Nənəm qodər həyecan keçirməsəm də get-gedə qorxu, vahimo ürəyimə xal salır, gecələr yuxumu azaldır, gündüzler fikrimi çoxaldır, haçalaşdırırı.

Bir gün darvazam açıb içəri girəndə dədəmlə nənəmin eyvanda asta-asta danışdıqlarını eşitdim. Ayaq saxlayıb qulaq asdım. Nənəmin dediklerini dədəm təsdiqləyir, dədəmin sözləri nənəmin beyninə girmirdi. Arvad ərinə məzəmmət eleyirdi ki, "nahaq yerə camaata qoşulub Qarabağa getmədin". Dədəm cavabında deyirdi:

— Cavadın qızı, köçlü-külfətli özgə qapısına qonaq getmek mənə ar gelir.

Məni görən kimi söhbəti kəsib özlərini gülerüz göstərdilər. Heç bir şeydən xəbərim yoxmuş kimi evə getdim. Qulağıma çatmış sözlər məni bərk narahat elədi. Hətta iştahamı da küsdürdü.

Gecə vaxtsız yatdıq. Kəndimizin qənşərindən axan Qıjov çayının qılıltısı qulaqlarından təzəcə kəsilməşdi ki, gülə səsinə ayıldım. Dədəmlə nənəm danişa-danişa geyinirdilər. Atışma güclənir, səs-küy çoxalırdı. Darvazamız bərk döyüldü. Nənə püfərək yüyürdü.

— Kimsən? — deyə soruşdu.

— Açıqapımı, bilərsən kiməm!

Nənəm geri qayıtdı. Evə girməyə cəsarət eləmeyib təkrar darvazaya yönəldi. Sual verməyib darvazanın xırda gözünü açdı. Üç nəfər tüfəngli iri addımlarını yeyin atıb eyvana girdi. Dədəm onların qarşısına əliyalın çıxmışdı.

— Bəyalı yüzbaşı səni hüzuruna çağırır. Düş qabağımıza gedək.

Nənəm yaşmağını aşağı salıb danışmaq istəyəndə dədəm gözəğartması verdi. Nənəm susub içəri girdi, hönkür-höñkür ağladı. Səsə uşaqlar oyandı. Hamidan qabaq durub geyinən, bayaqdan eyvanda dayanıb gülə səsinə, insan qışqırışına qulaq asan mən dədəm gedəndən sonra bərk üşüyürdüm. Dişlərim bir-birinə dəyiş taqqıldıyırdı. Əvvəlcə istədim dədəmin dalmca gedəm, cürətim çatmadı. Nənəm dəfələrlə demişdi ki, "Bəyalı yüzbaşı namərd adamdır. Bu mahalda kəsdiyi başın sorğu-sualı olmur. Yanında gəzənlərin hamısı anasının oğladur. İnsan ölümüylə quş ölümünə təfəvüt qoymurlar". Kədin yuxarı tərəfində yerləşən yüzbaşı divanxanası bizim kənddə olsa da bura kiçikdir. Yetmiş evli kəndimizdə nə üçün yüzbaşı idarəsi yerləşirdi, mənim üçün məlum

deyildi. Dədəmin deydiyinə görə bura ortaçıq olduğundan yüzbaşı seçkisində iri kəndlərdə ki, camaat bura toplaşırı.

Nənəm hıçqıra-hıçqıra mələyir, mən toxtaqlıq verir, qardaş-bacıları uranalarının dizini qucaqlayır, başlarını sinəsinə qoyurdular.

Dədəm sağ-salamat qayıdırıb gəldi, hamımız sevindik. Dədəm olduqca bikef, dedikcə kəderli idi... Orta ocağının qırağında dik dayanıb nənəmə dedi:

– Namərd oğlu məni buyurur bitməz işə, adımı qoyur yarıtmaz.

Anamın sualına atam meseleni ətraflı izah elədi.

– Beyalı yüzbaşı yüz atı ilə Qəhrəmanlar kəndinə basqın eləmek niyyətindədir. Mənə tapşırı ki, “gün چəsde qalxana kimi yüz atı ipçin nallamalısan”.

Nə qədər delil-sübut gətirdim, inanmadı. And-aman elədim, məni lağla qoydu. Axır sözü bu oldu:

– Hergah başın bədəninə ağırlıq elemirsə get nal-mix hazırla.

Nənəm çox maraqla və təəccübə dədəmin üzünə baxıb başını buladı. Kövrəlmış halda dedi:

– Onu görün yəhəri qanla dolsun. Səhərə salamat çıxməsin. Gün چəsde qalxanacaq o qədər atı nallayıb qurtarmaq olmaz, o ki qalsın nal-mix kəsməyə. Yüz atı ipçin nallamaqdən ötrü dörd yüz nal, iki min dörd yüz mix lazımdır.

Elə bil kənddəki soyuğun hamısı bizim eve dolub künc-bucaqda gizlənmişdi. Sessiz-səmiriz durub qorxu içərisində dayanmış dədəmizə baxır, ərinin ağır günündə məsləhət verməyə çətinlik çəkən nənəmizin duruştandan nəzərimizi çəkmirdik. Soyuq evdən, sərin sıfətlərdən qopmadığı zaman nənəm qeti bir ahənglə dedi:

– Fərhadoğlu, yüz fikir bir borcu ödəmeyib. Soyun gir yerina. Pənah pərvərdiyara. Allah bəndesini heç vaxt darda qoymayıb.

Dədəm sözə baxıb soyundu. Yerinə girib qollarını başının altında çarparıdı. Körpələr yuxuya getdi. Mən dinib-damışmir, atamla-anamın vəziyyətini düşünürdüm. İşıqlaşdı. Yəqin ki, gün kəndə yayılırdı. Kölge hər yerdən çəkilir, xoruzlar təkəmseyrək banlayır, itlər hərdən hürüşür, arabır müxtəlif səsler eşidilirdi.

Atamla anam yavaşca damışdıqları vaxt darvaza döyüldü. Dədəm tez geyindi. Nənəm macal vermədi. Kişi onunla halallaşdı, körpə balalarının üz-gözündən öpdü. Mənim yanımı gələndə durub oturdum. Dədəmə baxıb ağlayanda kişi dizlerini yerə qoyub berkən ah çəkdi.

Dədəm nənəmə dedi:

– Başına bir iş gəlsə uşaqlara atalıq elə.

Sağ əlini ciyinimə qoyub əlavə elədi:

– Borcluların siyahısı Aqildədir. – Bu sözləri deyib, məni bağrina basdı. İsti göz yaşları yanağıma toxunanda varından yox oldum. Dədəmin boynunu qucaqlayıb tüklü üzündən, enli alnından öpdüm. Anam matmat baxır, heç nə demirdi.

Darvaza açıldı, iki nəfər eyvana girib dədəmi çağırıldı. Kişi onların tuşuna çatanda biri könülsüz halda dedi:

– Gecə, yaxın adamlarından biri Beyalı yüzbaşını öldürüb. Tabutuna vurmaq üçün üç-dörd mismar lazımdır. Onları qayır, meyiti tezliklə kenddən çıxarmalıyıq.

Dədəm üreksiz addımlarını yavaş atıb gələnlərlə bir yerde darvazadan çıxdı. Nənəm başını açdı, əllerini göye qaldırıb bərkən dedi:

– Ey mixi mismara döndərən, şükür sənin kərəminə. Sekkiz yüz evli Qəhrəmanları dağıtmak istəyən quldurun meyitini kulfətinə sovgat aparırlar...

ÜC "M" MƏSƏLƏSİ

Sənətim baytarlıqdır. Kənd təsərrüfatı institutunu bitirəndən sonra dostum, rayon icraiyyə komitəsinin sədri vəsiti ilə dörd ildir ki, maliyyə şöbə müdürü işləyirəm. Gəlirim girlı, kefim kök, işim sazdır. Rayonumuz böyükdür. Xüsusi peşə sahiblərinin evlərdə gördükleri iş müqabilində verdikləri vergilərin hesabına aylıq, rüblük, illik planları doldurur, özüm mükafat, bəzi işçilərim təşəkkür alırıq.

İş yaxşı gedəndən, plan ödəniləndən sonra kimin haqqı vardır mənə "gözün üstə qəşin var" desin? Heç kimin. Axı men rayonda ikinci şəxsin dostu, birinci ağsaqqalın məsləhətçisi, yerli kadrların dil biləniydim.

Sövgəliş, bəzi əhvalatları danışmaq, hadisələri nəql etmək, müeyyən düyümləri açmaq istəyirəm. Hərçənd artıq damışqdan xoşum gelmir, nağlılıqlıdan zəhləm gedir, xəberçiliyi alçaqlıq sayıram, bununla belə şirin söhbət xırıdan olduğumdan çalışacağam ki, vaxtınız boş keçməsin. Əhvaliniz qarışmasın, ovqatınız təlx olub sizi kədərləndirməsin...

Gelək metləb üstünə...

Qala dəresi ilə Turşsu arasındaki dolaylarla diklondik, Turşsu ilə Şuşa arasındaki döngələrlə endik, Büyük Yarmadan keçib sola burulduq, çox getməmişdik ki, İsa bulağının qarşısında tikiilmiş müasir üsullu binanın rəngli şüşəsinə düşmüş günəş ziyasının müxtəlif telləri sıfətimizi bürüyüb gözümüzü qamaşdırmağa cəhd elədi, mümkün olmadı. Biz irəlilədik, binaya yaxınlaşıb şüşələrə yazılmış yazıları oxuyandan sonra arxa tərəfə keçib balaca stolların ətrafında dörd kürsü qoyub əyleşdik. İki maşında altı adam geldiyindən iki stolu birləşdirdik.

Yoldaşlarımın kim olduğunu sonraya qoyub əsil həngamədən başlamaq məqsədə müvafiqdir.

Dükən müdürü neçə şiş kabab çəkməyi təklif etdiyində suala müraciət etdim:

– Ət təzədirmi?

Müsahibin hərəkət və sözləri şübhə doğurduğundan gülo-gülə dədim:

– Diri heyvanın varmı?

– Dükən müdürü könülsüz dilləndi:

– Vardır, ancaq...

Mən ona macal vermədim:

– Heyvanın qiyməti, sizin zəhmətiniz barədə narahat olmayın. Başayağa, dəriyo ol vurmayaçağıq, sizi razi salıb yola düşəcəyik.

Erkək toğlunu bire üç qiymətinə bize sıriyan, saçı pırtdaşıq, xətbaşı qulağının tuşundan aşağı enmiş, arğaz oğlan, nazik, uzun, dəmir-saplı bıçağı dəmirə çəkib bir ncə dəfə baş barmağının dırnağına sürəsürə yoxlaşıqdan sonra boynu qatmalı toğlunu aralıda yıldırı, qıçlarını möhkəm bağladı, köməkçi oğlan bağlı əl-ayaqdan yapışdı, ariq oğlan bir türfədə heyvanı kəsib şaqqaladı, doğradı, şışə çekdi, qıpqırmızı köz dolu manqalın üstünə qoydu.

Yadımdan çıxmamış deyim ki, özümüzə qovun, qarpız, müxtəlif meyvə, gøyərti, pomidor, bibər getirmişdik. Bir gün qabaq salınmış lavaş nə az, nə çox səkkizcə büküm idi. Özlüyümde hesablaşdım gördüm, hər birimiz dörd lavaş yesək, yənə də iki büküm qalacaq.

Hər şey qaydasında idi. Narahathığa səbəb, narazılığa əsas olmadıqdan boşqablar düzülür, cəngəllər cingildeyirdi. Pomidor qırımızı sıfətini, bibər göyormış yanağını göstərmək istəyəndə keşniş, şüyüb, reyhan ensiz yarpaq qanadları ilə onların parçalanmış hissəlerinin harayına çatırıldı. Ayrıca doğranmış xiyarın körpələri əyri, acı, saralmağa başlayanların toxumu irilmədi. Axtarma pendir yarımkiloluq küpeyə yiğildiğindən çəngəl ilə çıxartmalı olduq, bu səbəbdən de bəzi yumru tikələr özlib didildi.

İçkimiz üçuldüz altı konyakdan, dörd "staliçm" araqdan, beş "kəmşirin" dən, səkkiz litr içki tutan boçka dolu yerli məhsulumuz cecə arağından ibarətdi.

İçkilərin dəqiq rəqəmini yazmağım sizə qəribə gəlməsin, bu gələcəkdə mənə lazım olacaq, bəlkə de sizi maraqlandırırdı.

İsa bulağının suyu o vaxt gur gəlirdi. Bazar günü olduğundan, nəcə deyərlər, iynə atsaydım adam çoxluğundan yerə düşməzdi. Meşədəki ağacların altında qalan ocaqların tüstüsü hər tərəfdən qalxır, yerde salınan süfrələrin bəzəyi göz qamaşdırır, bəzənən stolların zinəti meşəyə xüsusi gözəllik verirdi. Çalıb oxuyanların, əl vuranların, oynayanların sayı-hesabı yox idi.

Kabab şışları köz üstündə ciz hacız bisəndə, İsa bulağına cib kamal-ədəbələ əl-üzümüzu yuduq, hər keç bacardığı qədər su içib bir az tox-tadı. Sonra hərləmə yol ilə stolumuzun başına toplaşdıq.

Masabəyi özüm oldum. Boynuma aldım böyükliyündən-kicikliyindən asılı olmayaraq hər cür vezifəyə qanım qaynar. Stol dalında oturub göstəriş verməyi, avtomat qoləmle əmr imzalamağı, zəng vurub katib çağırmağı, sürücü tələb edib kəndlərə getməyi ürekdən sevirəm.

Özümüzle getirdiyimiz iki yüz qram tutan stekanlara araq süzdük. Birinci sağlığı özüm dedim:

– Hamınız bilirsiniz ki, indi irəli getmek üçün təhsildən, bacarıqdan, təmizlik, namusluluqdan olavə iki mühüm amil, bəlkə də əsas vəsitə lazımdır. Birinci adam, ikinci pul...

Mənimlə qarşı-qarşıya eyləşmiş rayon qəzetiñin məsul katibi Tərə Qələndər ləqəbli gödək oğlan altdan-altdan mənə baxıb başını bula-yanda əhemiyət verməyib davam etdim:

– Quş qanadla uçduğu kimi insan da yardım, kömək, arxa vasitəsi ilə yaxın dost, sirdəş səbəbinə irəliləyir.

Rayon xəstəxanasının baş həkimi Kazım Biləndərli sağ böyründə oturmuş rayon icraiyyə komitəsinin sədri Qaraqaşlıya nezər salıb güllümsündü, mənə göz vurub dolu stekanı əline götürdü.

Sağlıqla yiyesinin arasındakı məsafəni gödəltməyə çalışdım:

– Rayonumuzun rəhbərlərindən sayılan Qaraqaşlı yoldaşın həqiqətən qaşları həm qaradır, həm çatmadır, həm də qalındır. Bu zahiri elamətlər onu gözəl göstərdiyi kimi batını nişanələri de xeyirxahlıq, səxavət, alicənablıq, ələlxüsus qolundan yapışib adamlara dayaq durmaq onun əsil rəhber olduğuna qat-qat rövnəq verir. Ömrüm boyu özüm, ailəm qohum-əqrəbam, törəmə və tayfam Qaraqaşlı yoldaşa min-nətdarıq. Arzum budur ki, o qədər ömrüm olsun ki, onun yaxşılığının müqabilində kiçik bir iş görüm. Gəlin, badələri qaldıraq rayonumuzun həqiqi rəhberi, el ağısaqqalı, camaat dilbiləni, bacarıqlı işçi, istedadlı təşkilatçı, tanımış bolşevik, əvəzsiz sədr olan Qədir Qaraqaşlı yoldaşın sağlığını.

Ayaq üstdə durduq, stekanları öpüşdürüb boşaldıq. Kimi pomidor, bəzisi xiyar, kimisi biberlə ağızının acısını aldı. Qaraqaşlı dalbadal üç iri gavalı yedi.

Stekanlar rəngini dəyişib nisbətən qızardı. Üçuldüz konyak dolu badəni əlimə alıb söz deməyə hazırlaşdıǵım vaxt rayon icraiyyə komitəsinin sürücüsü “baş vəzir” ləqəbli Behbud söz istədi.

Tərə Qələndərdən savayı beşimiz də Behbudu dinlədik. Bəlkə də dediklərini huş-kuşla sinə dəftərimizə yazdıq. O, müxtəsər danişdi, daha doğrusu, bu sözleri dedi:

– Qaraqaşlı yoldaş qayğıkeş və xeyrxah adamdır. Onunla işləyənlərin hamisinin karına gelir. Şəxson onun köməyi sayəsində ikimərtəbəli

evi bildir tikib içine yiğmişsam. Uşaqlarım seher-axşam onun canına dua eləyir. Deyirəm, içək kərgün kişilərin sağlığını.

Yenə də ayaq üstə stekanları boşaldıq. Kabab şişləri bir-bir təslim olub meydandan çıxır, sekil tikeler “kabab qanlı, igid canlı” sözlərində sığallanıb ağızlara ləzzət verə-verə yeyilir, sibe qabırğalar, bel ətləri ayn, kürək, ağ ətlər ayrı bişir, övkə, ciyer, böyrək, gödən bağırşağı quyruqla birlikdə ortaya gelir, tuncü et yumşaqlığı, ləzzəti, təmi ilə araq və konyakla hemahəng xırıd olunurdu. Çaxır butulkalarının ağız açılmadığından kədərli şəkildə boyunlarını burub pəjmürdə görkəm almışdı.

Üç konyak, iki araq butulkasını tərksiləh eləyib döyüş meydanından çıxarthaçıxartda idik ki, Kazım Biləndərli mənim barəmdə sağlıq dedi.

Sözler bedənimə sarı yağı kimi yayılır, uşaq vazelini təkin endamımı yumşaldıb şumallaşdırıldı. Ele bil həkim də bunu duyub bərqəst qanadlı ibarələrle damışığını dolğunlaşdırmağa cəhd edirdi:

– Rayon maliyyə şöbəsinin müdürü İsfəndiyar Alagözlü elə şoxsiyyətlerdəndir ki, onunla bir süfrədə tikə kəsənlər özlərini xoşbəxt sayırlar. Onunla bir məclisdə olub dediklərinə qulaq asanlar xüsusi kurs qurtarırlar. Oununla bir idarədə çalışanların hamısı dərd və kədərdən uzaq, ehtiyac və çətinlikdən aralıdır. İsfəndiyar həm də qayğıkeş külfət başçısıdır. Onunla qonşuluq eleyonların ağızlarına girmir. Həmişə Alagözlünü terifleyirlər. İçək ön atəş cəbhəsi qədər əhemiyəti olan maliyyə orqanına başçılıq eleyən usta, qara daşdan çörek çıxaran, hər üzüne bacarıq yiyoşı İsfəndiyarın sağlığını!

Hamı stekanı boşaltdı. Tərə Qələndər dilinə vurmadi. Mənə elə gelir ki, həmin gündən “xiyar əyri bitməyə” başladı.

Bir olar ki, jurnalistika fakultəsini ela qiymətle bitirib öz rayonumuza gələn, rayon qəzetiñde əvvəlcə ədəbi işçi, iki-üç ay olar ki, məsul katib işləyen, gödək olduğundan Tərə Qələndər ləqəbli bu oğlan nə səbəbə sağlığıma qaldırılan badəni içməsin? Ona heç bir pisliyim dəyməyib. Aramızda rəncidəlik olmayıb. Qohumlarından evdə işləyəni yoxdur. Subaydır. Yaxşı qələmi vardır.

Həmin gündən mənim ürəyime xal düşdü. Düzünü bilmək istəsəniz həmin məclisdən sonra iştaham küsdü. Qovun-qarpızı yarı könül yedim...

Yaxşı ki, mənim “qazikimi” süren Tekə Muxtar əlli tərpənib söz aldı. Ayağa durub vidir-vidir əsdi. Elə danışdı ki, Törə Qələndərin ağızı açıla qaldı. Ancaq jurnalist avtomat qələmlə no isə xirdəcə bloknotuna yazdı. Muxtar məhəl qoymayıb ürək sözlərini bərkdən dedi:

— Mən bu idarədə on beş ildən artıqdır işleyiram. Alagözlü mənim on birinci müdürümdür. Bundan qabaqçıların hamısı qorxaq idi. Alagözlü həm kişi adamdır, həm də qorxu ondan həmişə gen gəzir. İçək təpərlə, dördböyrək kişilərin sağlığına. Bu kişilərdən birincisi mon deyərdim bizim rayonun maliyyə şöbə müdiri Alagözlüdür.

Qaraqaşının simasını qalın koder çulğadı... Buna nə oldu? Sualını cavabını tapmayıb yenə də rayon icraiyyə komitəsinin sədrinin sağlığına badə qaldırmaq istyəirdim ki, Qaraqaşlı ayağa durub dilləndi:

— Altımızdan dördümüzün ali təhsili vardır. Ancaq üçümüz dildən pərgar, qələmdən yoxsuluq. Törə Qələndər adı qoyub bəzən lağ-lugaz elədiyiniz həmin oğlanın həm dili həm də diyrəcəyi vardır. Təklif edirəm içək istedadlı jurnalıstin sağlığına.

Törə Qələndər ayağı durub stekanını hamının stekanı ilə toqquşdurdu, içməyib yerə qoydu, başı ilə razılıq eləyib diliyi tərpetmədi.

Kazım Biləndərli sürücülərin sağlığına badə qaldırmağı təklif edədi, içdik...

Müxtosəri budur ki, konyak və araq butulkaları bari-həmllərini yerə qoyub azad oldular. Boçkanın ağını açıb yarı elədik. Toğlu etinin kababları son yağlarını köz üstüne damcılatdı. Qovun-qarpız libasını soyundu. Gavalı, şəftalı yanaqlarındaki əlvən rəngləri göstərib yoxa çıxdı.

Kababçıya istədiyi qədər pul verdim. Xırda qaytarmayıb xoş sözlə məni geri qaytardı. Yadında qalanı bu oldu ki, “Balalarının toyunda xərcleyək”, “Sağ olun”, “Səxavətinizə ehsən!”

Rayon mərkəzinə qayıdanınan üç gün sonra dəfim döndü. Maşının təkəri geri fırladı. Rayon partiya komitəsinin birinci katibi yanına çağırıb müləyim halda təklif edədi:

— Yaşın əlli doqquzdan öüb. İş ağırdır, vəziyyət çətinləşib, vezifə sənəcənə güc eləyir. Bu barede nə fikirdəsən?

Mətləbi dərhəl anladım. Mən quşu quşla tutmağa adət eləmişəm...

Katibin dediklərini çürütəmek, sözlerini bir-bir nişan almaq istədim. Amma “sən” deyə müraciəti qolumu boşaldı. İstədim sualını cavabsız qoym “mədəniyyətsiz”, “qanacaqsız” kəlmələri qulaqlarında taqqıl-dayanda yarıkönüldən danışdım:

— Yoldaş katib! Öz sözünüzdür ki, “əlarifi minəl işaro, olhadanı minəlkötək”... Təklifiniz aydın və səhihdir. Hərçənd mən yaşdan, vəzifənin ağırlığından, vəziyyətin çətinliyindən qorxmuram. Bununla belə, partiyanın osgoriyəm. Hər hansı emrə eməl eləmək, göstərişi icra etmək borcumdur.

Sözümü qurtarıb nəfəsimi dərməmişdim ki, katib təklif şəklində dedi:

— Ərizə yaz öz xahişinle vəzifədən get.

Bələ yumşaqlığı ilə deyilməsinə baxmayaraq katibin sözləri ağır daş tekin gicgahlarına dəydi. Məni sarsıldı.

Təklifə müəyyən cavab verməyib razılıq eləyə-eləyə kabinetdən çıxdım. Birbaş evə gəlib paltarımı soyndum, yerimə girəndən sonra arvadı çağırıldım, “xəstələnmişəm, həkim çağır” dedim.

Müsibətimi arvaddan gizlətdim, həkimə sərr vermedim. Yazılan dərmanların nüsxələrini saxladım. Bir həftə çöle çıxmadım, işə getməyib fikri fikrə calayıb yaşadığım evlə raykom binasına qədər uzatdım. Birinci katibin kabinetinə çatanda xəyal şəhərim qırıldı. Arabı qızdırıbm qalxdı. İştaham küsdü.

— Görəsən peyimi kim vurdı? Məni arxadan qofil güllo ilə kim nişan aldı?

Çox götür-qoydan sonra Törə Qələndərin üzərində dayandım. İsa bulağındakı hərəketləri gözlərim qabağında “mirzəyi” havasına oynadı.

Bir istədim yanına gedəm şənimə sığışdırmadım. İstədim idarəyə çağırıldırıram, cəsarətim çatmadı.

On gün tamam olanda yenə də mizam-tərəzi qoymıldı, sorğu-sual başlandı, təkliflər ilan dili çıxartdı. Ələssiz qalıb boğazdan yuxarı cümlələrə dolu ərizeni yazdım. Bir gün frencimin cibində qalıb mənə qonaq olan yazılı kağız özü ilə bərabər ruhu-rəvanımı da apardı. Büronun qərarı ilə öz xahişimə görə maliyyə şöbə müdirliyi əlimdən getdi.

Sonralar rayonda ən çox işlənilən üç “M” məsəlesi də həmin gündən ortaya çıxdı.

“Alagözlü müdirlikdən çıxb. Maşına başqa adam minir. Möhürü tezə adam qoyub-götürür”. Mənim birinci fəlsəfəm: Müdir + maşın + möhür müsavidir Alagözlünün uca boyuna.

Aradan xeyli keçdi. Qətiyyən sakitleşə bilmədim. “Gəzməyən gəzə bilməz, gəzəyen dözə bilməz” misalını sanki mənim üçün çəkiblər. Oturub-durub fikirləşirdim ki, necə ola bilər ki, “...müdiri” sözündən sonra qol çəkməyim. Seyfi açıb möhürü götürüb lazımı sənədlərə vurmayan günü ömrümüzən hesab ələməmişəm. Təkcə Muxtarın sevdiyi qazikə minib çayaşığı-çayyuxarı səyirtdiyim vaxtları yaddan çıxartmaq mümükün deyildir.

Köhnə il qüssəm, kədərim, qəmim, siziltim kimi son günlerini sayırı. Təze il ümid və arzularım təkin gülümseyirdi. Yeni ilin ilk həftəsində raykom katibinin yanına gedib məsləhət və məşvəret donu geymiş sözleri bir-birinə bənd eleyib dörd pencerəli, üç qapılı, işıqlı və təmiz otağa səpələdik. Hərgah künclərdə daldalanmış, ləmpəyə qommuş, döşəməyə yapışmış kelme və cümlələri bir yerə yığıb kağız üzərinə köçürmek mümkün olsaydı, təqribən bu cür məna verərdi: “İsfəndiyar Alagözlü vəzifədən yana az qalib saz götürüb aşıqlıq cləye”.

Aradan çox keçməmiş məni raykomun şöbə müdirlərindən biri çağırıb katibin adından bildirdi ki, səni əmanət kassasına müdir qoymaq niyyətindəyik.

“M”-in, biri çatışmadığından razılıq vermədim.

Daş quyuya düşəndən sonra səs-səmir eşidilmədiyi kimi vəzifə məsələmdən xəbər-əter danışılmadı. Məni heç hara çağırmadılar. Kiminlə danışdımrsa vəzifədən söz salmadı. Yeməkhanada nahar elədim, demək, gülmək, zarafat, lətifo istənilən qədər oldu. Vəzifə barədə işarə də olmadı.

Nazirliyə ərizə yazdım, cavabı raykoma göndərildi. Katibin yanında oldum... Tərəkinli və müləyim ahənglə dedi...

– İctimai təminat şöbəsində işlərsənmi?

– Ne işdə?

– Müdir.

Yenə də “M”-in biri qəhətə çıxmışdı. Maşın yox idi.

Dilimin əvəzine başımı tərəpdəndə katib gülümsündü.

– Hələlik rayonda üç “M”-li vozife yoxdur.

Naümid qayıtdım.

Nazirlikdən yuxarılara üç ərizə göndərdim. “Haqqımızda ədalətsizlik olub. Məcburiyyətdə qalib ərizə vermişəm. Çox sağlamam. İşləmək, vətənə, xalqa fayda vermək üçün gücüm, təpərim çatar. Mənə layiqli vəzifə vermək barədə göstərişinizi xahiş edirəm”.

Rayon rəhbərlərinə qaytarılan ərizə hay-küyə səbəb oldu. Narahatlıq və narazılıq doğurdu. Giley-güzər atmaca, eyham, düyüdüşmüş kələfə oxşadı.

Vaxtile havadaram olan, istinadgahım sayılan, məclislərimə yarasıq, xeyir işlərimə zinət verən Qaraqışlı niyyə səsini çıxartmadı? Kazım Biləndərli nə səbəbə raykom katibinə dil yetirmirdi? Təkcə Muxtar nə üçün aidiyyətinə xəbər vermirdi?

Yenə də birinci katibin qəbulunda oldum. Bu dəfə çox müxtəsər danışdı.

– Peşən baytarlıqdır. Rayonun hansı kolxozunda işləmək istəyir-sən göndərək.

Balta kökündən vuruldu. Deməyə sözüm qalmadı. Matı-qutu qurmuş evə qayıtdım.

Siftə vaxtlar işdən çıxdığım arvada yaman yer eləmişdi. Get-gedo öyrəşir, hadisələr köhnəldikcə açıq soyuyur, hirs qaynardan düşürdü.

Gur qaynayan təkcə mənim ehtirasım, vəzifə iştaham, stol tama-him idi.

Moskvaya yolladığım şikayət ərizəsi göy təkin guruldayıb ildirim kimi çaxdı. Dalbadal çağırılan cürbəcür iclaslarda müzakirə edilən məsələlər yoğunlaşı. Kabinetə yerləşməyib salonlara keçdi. İsa bulağında sağlığına bədə qaldırıb ona hər cür tərif libasına bürdüyüm. Qaraqışlı ən qorxulu müarizim çıxdı. Əleyhimə damışb tutarı söz dedi. İnandırıcı dəlil olaraq İsa bulağında düzəltdiyimiz məclisin təsvirini verdi.

Sədrin sözüne Kazım Biləndərli qüvvət verdi. Düz yeddi dəfə məni “qudurmuş əyan”, “harınlamış ünsür” adlandırdı.

Diqqətə iclasa göz gezdirdim, jurnalist görünümdür.

O ki lazımdır dedilər. Tənqid tezyiqi ile döyülen çəltik təmiz düyü verdi. İclasdakılar ele bildilər məni rüsvay edib utandırdılar. Ancaq səhvləri vardı. Onlar güman elədilər ki, “artıq tamah”, “iştahası qılıncañdan iti” kimi sözləri üstümə yağıdırmaqla dilimi gödək eləyəcəklər. Ancaq necə deyərlər “dəveni zinqirovla qorxutmaq çətindir”.

Görünür ki, iclasın qərarı yumşaq, məndən ötrü ədalətli oldu. “Alagözlüyə xəbərdarlıq edilsin ki, deyilənlərdən ciddi nəticə çıxarıma haqqında şiddətli ceza tədbiri görüləcəkdir”.

Bir-iki ay ara verib ərizəbazlığın odunu söndürdüm. Rayon mərkəzindəki küçələrde səhər-axşam gəzdim. Həftə bazarında seyrək göründüm. Tanışlar güney qarına döndü. Dostların sayı sıfır qədər oldu. Qonaqlar azaldı. Teke Muxtar salam vermedi... Hərden rast geləndə hal-haval tutub veziyətimi soruşan Tərə Qələndər idi.

Raykoma getməyə utanırdım. Rayon icraiyyə komitesinə ayağımı basmirdim. Rayon nəzarət komitəsinə cığır aćdım. Komitə sədri cavan, xoşrif, gülərüz bir oğlan idi. Men içəri girəndə ayağa qalxıb qarşuma gəldi. Boğaz damarları bir az yoğunlaşdı. Altındakı nazik cizgilerdə ter göründü. Bir-iki dəfə udqunub dili ilə dodaqlarını islatdı. Haçandan-haçana danışdı, mənə “əmi” deyə müraciət etdi.

– Yavan yerə getmirsən, yağılı yer də yoxdur.

Gözümü ağzına zilləyib dinləyirdim. Dinməzə dayandığımı görüb davam etdi.

– Niyə baytarlıq elemirsən?

Cavaba acızılık çekmədim.

– İşlətmədiyimdən yadımdan çıxıb.

– Əmanət kassasında, ictimai təminat şöbəsində niyə işləmədiniz?

– Cavabını raykom katibinə vermişəm.

– Düzü budur ki, yaxın vaxtlarda siz deyən vəzifələri tapmaqdə çətinlik çəkirom.

– Canınız sağ olsun.

– Məsləhət görürəm, münasib işdə çalışın.

– Gözləyək görek nə olur?

– Nağdi qoyub, nisəni gözləmək məqbur sayılır.

– Canınız sağ olsun.

– Kolxozlardan birisində hesabat işçisi işlərsəm?

– Sənimin bu vaxtında buyruq qulu olmayı necə rəva görürsünüz, oğul?

– Vəzifə sahibini yox, sahibi vəzifəni şöhrətləndirir?

– Xeyir, men eksini iddia edirəm.

– Raykom katibini narahat etməli olacaqsınız.

– Bir az utanıram.

– Dil yetirərem, sizi çağırar.

Katib məni gec çağırıb soyuq qarşılıdı. İki sözün bir başında eyham vurdu. “Oturub-durdugun adamları yaxşı tanımadısan. Sırt verdiyin, bir yerde yeyib-içdiyin dostları saf-cürüük eləməyi bacarmadısan. Gəlhagəl günlərdə səni tərifləyib göylərə qaldıran şəxslərin hamısı “çörəyi dizinin üstündə” çıxdı.

Katibin dedikləri gerçekdi. Bununla belə ağrıyan ürəyimi toxtat-mır, coşğun ehtirasımı söndürmürdü.

Men vəzifə davası eləyirdim, o mənə öyünd-nəsihet verirdi.

Utanmağın yeri deyildi. Yüz dərənin başını bir tap kəsəcəkdi. Hərəaya getsəm, kime erzi-hal eləsəm axırı gelib bu kabinetə girəcək, bu stolun dalında əyleşmiş kişiə söykənəcəkdi.

– Yoldaş katib, el mənim, ətek sizin, ya əlimi kəsin, ya ətəyinizi.

– Başa düşmədim.

– Məni necə yixmisiniz, eləcədə əlimdən tutub durğuzun.

– Yenə də bir şey anlamadım.

– Məni üç “M”-i olan bir idarəye müdir qoyun.

– Üç “M” ne demekdir?

– Müdir, maşın, möhür.

Katib gülümsündü. Əlini telefon dəstəyinə təref apardı. Götürmek istədi, fikrindən vaz keçdi. Uzun və qəlin kirpikli gözlərini stol üzərindəki təqvimin qoşa yarpağına zillədi. Birisində 20, digərində 21 yazılmış varaqlara nə isə qeyd edib ciddi veziyətdə dedi:

– Bir həftəyecən cavab alarsınız hər halda tələbiniz ödəniləcəkdir.

Razılıq eləyə-eləyə, alqış tökə-tökə çıxıb birbaş restorana getdim. Əməlli-başlı toqqamın altını bərkidim. İşdən götürüləndən bəri birinci dəfə idi ki, həm iki yüz qram ağ gözələ öpüşdüm, həm də iştahla ilə iki adamlıq piti küpəsinin üzünü astarına əvvirdim. Kefi kök, damağı çağ evə qayıtdım. Arvad yox idi. Soyunub yerimə girdim. Necə yatdığımı bilməsem də nə qədər yuxıldığım məlum idi. Saat ikidə soyunmuşdum, indi saat altıya işləyirdi.

Vəzifədən yana ürəyim əsir, burnumun ucu göynəyir, gündə neçə dəfə təbdən-təbə düşürdüm.

Katibin dediyindən soraq gəlmir, verdiyi vədi doğru çıxmırı.

Günler həftələrə çevrildi, həftələr ayları tamamladı. Bütün idarəvo müəssisələr rüblük planı doldurub qəlebə raportu veren günər ürəyimdən qara qanlar axır, az qala qan beynimə sızırdı.

Tay-tuşlarının hamısı plan doldurub ad-san yiyesi olur, mən isə vəzifə davası döyürem... "Gör axırın haraya getdi İsfəndiyar" – deyə hey fikirleşirəm. Ancaq "yüz fikir bir borec ödəməyib" deyiblər.

Günlərin birisində poçtla göndərilmiş zərfi açmaq istədim, bacarımadım. Dartıb cirdim içərisindəki sözləri eynən yazıram.

"Hörmətli yoldaş Alagözlü. Rəhbər orqanların göstərişinə esasən sizə üç "M"-i olan vəzifə tapa bilmədik, iki, "M"-i olan vəzifə ilə təmin edirik. Sentyabr ayının birindən vəzifəyə şuru etməlisiniz, qəbul aktunun surətini bizə göndərin".

Buradaca dayanıb mabədini oxumadım. "İki "M"-i olan vəzifə hansıdır?" Xeyli müddət özümü yorub kəlləmi sindirəndən sonra sualtı cavabsız qaldı. Məktubun dalını oxuyanda cavab aydınlaşdı.

Qeyd: iki "M"-in mənası – Müvəqqəti mühasib.

İstədim kağızı cirib küləyə verəm, büüküb cibimə qoydum.

Gələcəkdə yazacağım ərizələrə bu məktubu da əlavə ələsem, belkə də üç "M"-li vəzifənin bir də görüşünə gedib ziyanət edər, keçmişləri xatırlar pəstəha və həngameleri təkrarlar, dostların paxırını açar, yanına yadi tanıyar, harada, kimin yanında, nə yeməyi, nə qəder içməyi, nə danışmağı ölçüb biçərəm.

Müdirlik eşqi ürəyimdən çıxmır, maşının təkerləri başında firlanır, dəyirmi möhür öz boyunda yara kimi bədənimin hər yerində xal-xal görünürdü.

Üç "M"-li vəzifə azarının nə vaxt, haradan, kimlərdən mənə sırayet etdiyini bilmirəm. Onu bilirom ki, mən çox bədbəxt və yelbeyin adamam. Nahaq yere idarələri əldən saldım. Üzümün də suyu töküldü. Axırıncı fəlsəfəm belə oldu:

– Üç M+iki M= tufeyli ünsürlərin tamahkarlığına...

Şuşa şəhəri, 7 avqust 1970



Povestlər

SAMOVAR TÜSTÜLƏNİR

Bəşir əmim dəmişirdi ki, kəndimizdə qəbiristanlığın üst terəfində yatanlara – güdəza gedənlər, alt yanında dəfn olunanlara – öz əcəli ilə ölenlər deyirlər.

Kiçik bir obada qəbiristanlığının iki yere bölünməsi məni çox düşündürür, həm də hədsiz kədərləndirirdi.

1

Gizlətmək mənasızdır. Qoy hamı – dost da, düşmən də, isteyen də, istəməyən də başına gələnləri, daha dürüstü, doğma əmim oğlunun başına gətirdiklərini bilsin.

1958-ci il mart ayının doqquzunda əlli sekiz yaşım tamam oldu.

Anadan olduğum gün münasibəti ilə qohum-əqrəbanın, dost-tanışın, yaxın adamların bize toplaşdıqları vaxtdan üç saat qabaq eşitdim ki, Türkiyəyə bir dəstə səyyah gəlib, aralarında azərbaycanlılar da var. Özləri də İstanbulla təşrif buyurublar. Düşdükleri mehmanxanaya gedib gördüm. Qonaq dəvət etdim. Başçıları qaradınməz kişi idi. Yavaşça dedi:

– İki saatdan sonra zəhmət çək, qətiləşdirək...

Adımı, familiyamı, ünvanımı yazıb götürdü. İki saat məndən ötrü iki ildən çox çəkdi... Tekrar rastlaşanda mən kişinin sifatində kədər qatlarının qalınlaşdığını gördüm. Kiçik bağışlamamı mənə bağışlayıb üzr istədi:

– Belədiyyə rəisinin görüşündə olmalıyıq. Ad gününüzdə iştirak edə bilməyəcəyimdən məni məzur tutun.

Başqa bir gün görüşməyə izin istədim.

– Məmmənuniyyətə. Nə vaxt istəsəniz, telefonla zəng vurun.

Telefon nömrəsini yaddaşımı həkk etdim.

Evdəkilər məsələdən xəberdar deyildilər. Lakin üzümü görən kim hər şey onlara agah oldu.

Kimse bir şey soruşmadı. Mən də bikefliyimi uddum. Sağlıqlar deyildi. Şərablar nuş olundu. Axır ki, gecəni səhərə təhvıl verdik...

Üçüncü dəfə görüşdük və otuz il ürəyimdə qövr eləyen derdlerim açıldı.

Anadan olduğum Qarabağ, oxuduğum cavanlar, gözü yolda qalmış qohum-qardaşım barədə o ki var damışdım.

Kişi tez-tez seyrək saçlarını geri sıggallayır, köks ötürürdü. Toxtamağa çalışırdım, amma bacarmırdım. Alışib yanıldım. Ağzımdan nəfəs əvəzinə od püskürürdü. İstim kişini də vurdugundan mənə yaxınlaşdırı, kənarda dayanıb qəmli-qəmli tamaşa edirdi.

Axır ki, üreyimi boşaltdım.

Kişi əllerini hövkeledi. Bir-birinə sürtdü. Yaxınlaşıb böyrümde dayandı. Qırıq-qırıq yamıqlı şəkildə dedi:

– Biz iki həftə burdayıq. Başımıza gələnlərin hamısını yazın, mənə verin.

Dedim:

- Mən rus əlifbası ilə yaza bilmirəm.
- Zərər yoxdur, latin əlifbası ilə yazın.
- Ərəb əlifbası ilə yazsam oxuya bilərsinizmi?
- Əlbette, əlbette mən özüm də əsərlərimin hamısını ərəb əlifbasıyla yazıram.

Məni inandırmaq üçün masasının üstündə qalın bir ümumi dəfər götürüb göstərdi. İri hərflərle yazılmış “Türkçe xatirələri” sözlərini oxuyanda, məni fərəh bürüdü. O da gülümşündü.

– On beş ötəcək, on altinci gün təyyare ilə vətənə qayıdacağıq...

Evə dönüb başına gələnləri qələmə aldum. Otuz ilin hamısını yox, beşcə ilini yazdım.

Ərəb əlifbasıyla doxsan səhifəlik yazıya baxanda kişi bir müddət fikrə getdi. Haçandan-haçana dilləndi:

– Əlyazmasından istifadə edib bədii əsər yazacağam. Bəlkə də o povest çıxdı. Adınızı dəyişdirib oxşarını qoyacağam. Bəşir əminin ismmübarekini saxlayacağam. Qalan adlar, hadisələr, eynən göstəriləcək.

Povestin adını da indidən düşünmüşəm: “Samovar tüstülenir”. Hansı məcmuədə çap olunsa mütləq bir nüsxə size çatdıracağam. Əsəri qürbət ölkələrdə yaşayıb doğma vətənləri üçün çalışan namuslu övladlara ithaf edəcəyəm...

* * *

Türkiyədən qayıtmış jurnalist xatirəni hissə-hissə jurnalda verir, şöbə müdürü material hazırlayır, redaktə üçün mənə verirdi. Əvvəldən axıra qədər oxudum, bəzi düzəlişlərlə çap etdim...

Aşıq, çəten yaxşıdır,
Köynək kətan yaxşıdır,
Qürbət cənnət olsa da,
Yenə vətən yaxşıdır...

Bu bayati ilə başlanan yazı adı xatirə deyildi. Bir şəxsin tərcüməyi-halından parçaya oxşamırı. Əmisi oğlundan namərdlik görmüş bir cavanın giley-güzərindən çox uzaq idi. Bu yazı otuz ilə yaxın qürbət ölkədə ömür sürüb bir dəfə ürəkden gülmeyən, vətən haqqında eşitdiyi, xalqın barəsində oxuduğu əsəssiz böhtənlərdən, iftiralardan sarsılan, milletinin ucalığı, mədəniyyətinin qədimliyi, zənginliyi ilə, xalqının mərdliyi, qəhrəmanlığı ilə həmişə vəcdə gələn, qarlı dağlarımız kimi vüqarla dayanan vətənpərvərin həsrət, nisgil, hicran və intizar dolu qəlb çırıntılarıdır...

2

... Qarabağ çaylarının şiriltisi ana laylası təkin qulaqlarında səslənmedədir. Qarqarın yaz aylarındaki bulanıq dalğaları, Xaçının həzin ləpəleri, Tərətim qızılıltı axımı bir an belə yadından çıxmır.

Əslimiz Muradbəyli dir. Atamgil dörd qardaşdır. Əmilerimin hamisindən çox Bəşir əmini isteyirəm, bu da səbəbsiz deyildir. Yeri gəldikcə bu barədə söhbet açacağam.

Böyük əmim Hüməmet Əyricə obasında olur, bəyə qulluq edirdi. Məmməd əmim Soltanbudda ağlıqda yaşayırıdı. Bəşir əmimlə atam Əşref Muradbəyli sakınları idı.

Sağ tərəfi bağat, sol tərəfi şəhərə yaxın Qarqar çayında o qədər çimmişəm ki, yəqin şəklim sularda qalmışdır.

Bəşir əmimin qızı Tavatla dombalan yığmaq üçün tez-tez Soltanbuda getdiyimiz, Xaçın çayının sinəsi boyu el-ələ verib bənövşə dərdiyimiz günlərdən ötrü burnumun ucu göynəyir.

Eh... şəkli sularda, rəddi küçələrdə, çəhlimi meşələrdə, ləpəri düz-lərde qalan Cavad. Əzəlin ezziz, axırın ucuz oldu. Nə üçün? Ata-ananın and-müsaf yeri sayılan mədar oğul vətəndən didərgin düşdü. Səbəb nə idi. Pərvənə şəmin ətrafına fırlanan kimi tək bacının başına dolandığı tək qardaşın eldən-obadan üz döndərməsinə bails kim oldu.

Nə isə... Bəşir əminin bircə qızı, Məmməd əminin iki oğlu, Hüm-mətin üç oğlu vardı. Bəşir əminin böyük qardaşlarından xoşu gəlmirdi. Tez-tez deyirdi: "Özgə qoltuğunda yaşayan kişinin axırı ya oğraş olar, ya da dəyyus". Atam qardaşının sözlərinə "he", "yox", deməz, dodaq tərpədib danışmazdı. Hüməmət əmim qardaşların hamisindən boyca uca, sıfətcə göyçək idi. Asta danışanda kəndlilər ona peygəmbər deyir-dilər. Elə ki, hirsəndi, acığa tutdu, qışqırmağa başladı, camaat arasında danışıldılardı ki, pələng nəre çəkir... Bununla belə bir dəfə Bəşir əmim qardaşına tənə vurdu: "Bəyin quşunu götürünce, çıynıñə torba sal, dilən". Mən əvvəlcə bu sözün mənasını dərinən dərk etmedim. Atam başa saldı ki, Hüməmət əmim Əyricə bəylərindən birisinin quşbazıdır, yəni bəy ova gedəndə qızılıqlısu əmim götürür...

Bəşir əmimin tekidi ilə molla məktəbində oxudum. Quranı çıxdım. Yazılı-oxumağı öyrəndim...

Əmim qızı Tavat məndən üç yaş kiçik idi. Atası oxumasına razı idi. Bəşir əmi arabir məni yanlayıb qulağıma deyərdi: "Tavata da yazılı-oxumağı öyrət". Bir gün səher məktəbə gedəndə Bəşir əmiyə sual verdim:

– Tavatın oxumasını istəyirsənse niyə məktəbə qoymursan.

Əmim xəfifcə gülümsündü. Sağ elinin şəhadət barmağı ilə kolpan bigalarını tumarlaya-tumarlaya cavab verdi:

– Evdəki əzrayıllın qorxusundan.

– Əmidostumu yola gətirmek mənim boynuma, – deyib aralandı.

Əmidostum Qarabırçayı çox çətinliklə, "mən ölümlərlə" yola gətirib Tavatın məktəbə qədəm açmasına razılıq aldım.

Mollaxanada exz etdiyim biliyi üsuli-cədid məktəbində cilalayıb artırmışdım. Otuz cüz Quranın mühüm surələrini əzbərdən bildiyim kimi şeriatın müəyyən qaydalarını, bir sıra üsul və yollarını da öyrənmişdim. Savadlanmışdım. Səhvsiz oxuyur, yazırdım. "Uşaq gözlüyü" kitabındaki "Gap" şerini bədahətən söyləyəndə Tavatı gülmək tutur, başını bulaya-bulaya deyirdi:

– Savadın çox olsayıdı, müəllimlik elərdin...

Əlime keçən məcməvə ve kitabları oxumaqdən xoşum gelir, dastan-lara qulaq asmaqdən həzz alırdım.

Atam bəyə rəncəberlik eleyir, anam xanımların çörəyini bişirirdi. Bəşir əmim Qarçar çayının sağ yanındakı Qasimlı kəndində dul bacısının bağına qulluq eleyir, bol meyvə götürürdü. Gilas çıxandan əzgil sovulana qədər Bəşir əmim becərdiyini Ağdam bazarında satır, bacı-stıyla yetim bacısı qızını, öz ailəsini dolandırırdı.

Bəşir əmimin gəzməkdən, söhbət eləməkdən, təzə ehvalat eşit-məkdən, xeyir xəbər üçün adam muştuluqlamaqdən xoşu gelirdi.

Axşam sıdırğı yağış yağırdı. Qoyun derisindən tikilmiş, zağarası getmiş yasti papağından damcılayan su küreyini də islatmış, doqqazı açıb həyətə girən, eyvana daxil olcaq papağının suyunu çırpan Bəşir əmim hamidən qabaq mənimle təmenləşdi. Uzun illərin ayrışı kimi əlimi bir müddət ovcunda saxlayıb gülə-gülə gözümüzün içini baxdı. Sonra yavaşça dedi:

– Babalı danışanların boynuna, deyirlər Urusetdə padşahı taxtdan salıblar.

Men, sıfətə bu xəbərə o qədər də ciddi əhəmiyyət verməyib, əmi-min soyunub qurunmasına kömək elədim.

Şam süfrəsi açılıb, iki ailə deyə-gülə Qarabırçayı bisirdiyi işğənəni yeyirdi. Bəşir əmim həyətdə mənə dediyini təkrar eleyəndə atam Əşrəf qardaşına gözünü ağardıb, soyuq-soyuq dilləndi:

– Bəşir, ağızını Allah yoluna qoyub, her şeyi danışma. Daş-divarın da qulağı var. Eşidən olar, birinin üstünə də yüzünü yığib qoyar bəyin ovcuna. Sonra Qurandan don da geysən dediyine inanan tapılmaz...

Atam uzatmadı, əmim mübahisə eləmədi. Yağlı işğənənin üstündə samovar çayı içib evimizə qayıtdıq. Yol boyu bikef idim. Atam öz böyük qardaşına göz ağartması könlümə toxunmuşdu. Lakin bunu ona deye bilmirdim. Atam ürəyimdən keçəni üzümdən oxudu. Böyrümə galib gözümüzün üstünə tökülen saçımı sığallaya-sığallaya dedi:

– Uşaqsan, çox şeyi bilmirsən... Bu dediklərimi unutma.

Allah saxlaşın
Şeytan şərindən,
Arvad məkrindən,
Bəy qəzəbindən,
Gor əzabından...

Söz beynime batdı. Fikirleşə-fikirleşə soyunub yerimə girdim.
Aradan bir həftə keçmişdi ki, Bəşir əminin xəbəri doğru çıxdı.
Keştaziдан, Şixbabalıdan, Muğanlıdan gələnlər danişirdilar ki, rüus
padşahının taxtdan düşməsi Qarabağ bəylərinin belini sindirib...
Muradbəyli mülkədarları mışmırıqlarını sallamışdalar. Şixbabalıda,
Evvazxanbəylidə, Göytəpədə tez-tez bəylərin qonaqlıq məclisləri düzəlirdi. Deyilənlərə görə bu məclisler qonaqlıq pərdəsinə bürünmüş
məsləhət və məşvərət yığıncağı idı. Hətta Bəşir əmi deyirdi Hindarkından
Fərrux bəy, Ağdamdan Qara bəy də bu məclislərə iştirak etməyə dəvet
olunur.

3

Rus padşahı taxtdan salınandan sonra ele bil Qarabağ bəyləri yumşalmışdı. Reyyəti sayıldıgımız bəy məni taxıl anbarlarından birləşən anbar-dar qoyub her ay iki keviz¹ buğda cire kesdi, aldığı taxıl həm özümüzü, həm də Bəşir əmigili gen-bol görürdü.

Yeni-yeni üzümüz gülür, qəddimiz düzəlirdi. Payızın sısqa yağılı
gülənlərindən birində obaşdan xoruz banlayan vaxt həyətimizə atlı girdi.
Atamı çölə çağırıdı. Xisin-xisin danişdi. Bəşir əmi Qarqarın o tayında
idi. Atlı atamı tərkine alıb küçəyə çıxdı. Külfət bir-birinə dəydi. Eltilər
əllərini qoyuna qoyub boyunlarını bükdülər. Çok keçmədi qardaşlar
gözüyaşlı eyvandakı taxtın üstündə oturub hönkürdülər. Məlum oldu
ki, Soltanbuddakı Məmməd əmimi gecə evində yatdığı yerde vurub-
lar. Qanlısı məlum deyildi. Qatıl tutulmamışdı.

Tamış-biliş, dost, qohum yiğışib Soltanbuda getdilər. Meyiti
Muradbəyliyə getirib öz qəbiristanlığımızda – güdaza gedənlər tərəf-
də dəfn etdilər.

Bir həftə çekmedi ki, Məmməd əmimin külfətini Muradbəyliyə
köçürdüler.

Məmməd əmimin birinci oğlu Şahlar məndən beş yaş böyük idi.
Boyca uzun, qamətcə nazik idi. Gur qara saçlarını geri darayar, gün-
aşırı üzünü qırxdırar, nazik biğ qoyer, şışburun çarıq geyər, anasının
toxuduğu uzunboğaz naxışlı corabı dizinə qədər çəkərdi. Əyin-bası
nimdaşdı. Penceyinin boynu ilə qollarının ağızı süzülmüşdü. Şalvarının

dizləri yamaqlı idi. Qonur quzu dərisindən qoyduğu papağın sağana-
ğına üç-dörd yerdən gül düşmüştü.

Ağamız hesab olunan bəyin yeznəsi xatırımı çox istəyirdi. Üz tutub
xahiş elədim ki, əmim oğluna münasib bir iş verin, yetim qardaşları ilə
anاسını saxlasın.

Üç gündən sonra onu bəyin iki atına mehtər qoydular. Ayda üç
keviz buğda cire kəsdilər. Şahlar gecələr kəndin cavanlarına qoşulub
xoruz banlayana qədər nağıl danişir, qaravəlli söyləyirdi. Səhər yuxu-
dan gec qalxır, atların qaşov-tumarının vaxtı ötür, suvarılıb yemlən-
məsi gecikirdi. Bunu bəyin yeznəsi neçə dəfə üzümə tutdu. Mən əmim
oğluna eyham vuranda Şahlar altdan-yuxarı üzümə baxıb hikkəli şe-
kildə bozardı:

— Yaxşı ki, bəzi əmi oğlanları kimi böyük fədakarlıq göstər-
məmisən... Atam Məmməd heç vaxt minnətlili çörək yeməyib, mon də
yeməyəcəyəm...

Dediyi kimi də elədi. Gedib bəyə xeber verdi ki, mehtəriyi bacar-
miram...

Şahların bu hərəkəti mənə toxundu. Bununla belə əmimin külfəti
yetim qalmışdı. Onlara yardım göstərmək, maddi kömək eləyib sax-
lamaq lazımdı.

Bəşir əmiyə bu barədə danişdıqda üzümə yox, yere baxdı. Kişinin
sifeti bozardı. Xeyli düşündü, əlindeki qamış qırığı ilə ocağın qira-
ğında çapraz ciziqlar çəkə-çəkə dedi:

— Şahların gözüne baxanda ürəyim bulanır. Bu gözler – Mir Sahib
ağanın gözlərinə oxşayır. Bizim törmədə bu cür yoxdur. Bizim nəsil-
də bütün günü səyriyen göz olmayıb. Sabah yox, biri gün təzə il daxil
olur. Mən ölü, sen diri, Şahlar heç yerde çörək yeyə bilməyəcək. Hərgah
o, iş başına keçib qulluq yiyəsi olsa çox papaqlar yiyəsiz qalacaq, neçə
igidler isti yuvalarından didərgin düşəcəklər.

Ele bildim, əmimin qardaşı oğluna acıqı tutub, o səbəbdən bu cür
qəzəbli danişir...

Bəşir əmimin dediklərinə baxmayaraq bəyin yeznəsinə yenə dil
yetirdim. Bu dəfə Şahları sərkara köməkçi göndərdilər. Ciresi azal-
mamışdı.

Kiçik çillənin şaxtalı günlərində birində eştidim ki, sərkər
Muradbəyliyə gəlib, əmim oğlundan narazılıq və şikayət eləyib. Demə,

¹ Bir keviz – otuz kilogramdır.

Şahlar sərkərin qızına eşq elan edib. İşə getmek, naxırçılara, çobanlara, ilxiçilərə nəzər yetirmek əvəzinə bütün günü alaçıqdə arxası üstə uza-nıb fikrə gedir, Sərkərin qızını yanına çağırıb yalvarırmış ki, gəl bir yerde buradan gedek Muradbəyliye. Bey əmim arvadını çağırıb ağızına gələni deyir. Sonra atamlı Bəşir əmimin abrını etəyinə bükür.

Sərkərin yanından qayıdış gələndən sonra Şahlar utanıb-qızarmaq, heya eləmək, tutduğu əməlin peşmanlılığını çekmek əvəzinə anasına xəlvətə piçildiyir: "Ne qeder ki, Cavad bu həyətdədir, mene çörək yoxdur. Əmin oğlu paxılığımı çəkir. Göyçək olduğum üçün bütün qızlar mənim dərdimden ölürlər, Cavadı adam yerinə qoyan olmur. Ona görə yeri düşdükcə mənim peyimi vurur".

1918-ci il Sovet Rusiyasında "Vetəndaş müharibəsi", "daxili ve xarici düşmənlərin basqını" kimi məşhurdur. Azerbaycanda işə bu "hürriyət" sözü ilə bağlıdır. Əslində "hürriyət" azadlıq deməkdir. Azərbaycanın başqa yerlərini deyə bilmərəm, Qarabağda "hürriyət" dedikdə talan, çapqın, uğurluq, quldurluq başa düşüldü. Silahlı olan-lar güclü, ciyni və sinəsi patronaşlılar kişi sayılırdılar. Yevlax-Şuşa, Yevlax-Qaradağlı, Yevlax-Hindarx, Yevlax-Ağdərə yollarında o gün olmazdı ki, soyğun olmasın, adam öldürüləməsin. Bəşir əmi arabir süfrə üstündə əllerini yuxarı qaldırıb iniltili səslə deyirdi:

– Xudaya, kərəminə şükür. Məsləhət özünündür. Bəndələrin az qalıb bir-birinin ətini yesin.

Atamlı anam bərk narahat olmağa başlamışdılar. Muradbəyli kəhrizinin böyründəki anbardan evə gəlib çıxmışım kişi ilə arvadın ürək döyüntüsünü daha da şiddetləndirdi. Gündə iki dəfə sağ-salamat eve qayıtmagım atamlı anamın ömrünə illər artırırdı. Heyf ki, biz deyən olmadı.

Əmim oğlu Şahlar günortaüstü (imarət minarəsindən azan səsi eşi-dilmirdi) anbara gəlib qapını örtdü. Asta-asta mənə dedi:

– Nə vaxta qədər anbarın tozunu udacaqsan. Əsl biz deyən zaman gəlib... Qolumuzda qüvvət, dizimizdə taqət, gözümüzdə işiq. Üç qardaş biz, bir də sən. Gəl qoşulaq bir-birimizə, özümüzü verək ya Qurudərəyə, ya da ki, Xidirli qəbiristanlığına, gündə bir neçəsini soyaq, gətirib sataq, xan kefində dolanaq...

Şahların sözlerini eşitdikcə üreyim əsir, başının tükəri biz-biz olur-du. Özümü saxlaya bilməyib dilləndim:

– Əmioğlu, atalar deyib ki, su sənəyi suda sınar. Yol kəsənlərin, talaçılıq eleyənlərin axırı yoxdur.

Şahlar soyuq-soyuq məni süzəndən sonra əllərini pencəyinin qıraq-ları getmiş yan ciblərinə qoyub dedi:

– Əlindən iş gəlmeyənlər hemişə atalar sözünə arxalanırlar... Təklifimi eleyib ürək sözümü dedim. Sonra məndən incimə.

Aradan üç gün keçmişdi. Qarantlıq gecə idi. Şəhər az qalırdı. Mart ayının soyuğu evlərdən çıxmamışdı heyətdə səs eşitdim. Tez durub qapıya səri gedəndə atamın yanavdan çöle baxıb başını buladığını gördüm.

Dinməzce qayıdış yerime girdim. Atam köhnə qara çuxasını ciyinə salıb yerindən tərpənmir, heç nə danışmır, hey baxırdı...

Gəlib yerinə girən kimi dərindən köks ötürüb deyindi:

– Öz xatan öz başında partlasın, Şahlar.

Şəhər bir yerdə anbara gedəndə atam (o, cirə hesabını bugda getirib üzüdecekdi) mənə müraciət elədi:

– Sənə dediyim sözü anana da demə.

Mən razılıq verəndən sonra atam ürəyini açdım:

– Üzü qara olmuş əmin oğlanları bu gecə dörd qoyun gətirdilər, iri bir torba dolusu da...

Sanki qıçlarım bıçqlandı. Addımlarımı atmağa çətinlik çəkdim.

Atamın dedikləri məni lap sarsıtmışdı:

– Qalmışam məttəl, bilmirəm bu qəliz süd əmmişləri qorxulu yoldan neçə qaytaraq.

İstədim, neçə gün qabaq Şahların elədiyi təklifi açıb deyəm, özümü güclə saxlaşdım.

Atama məsləhət gördüm:

– Qardaşınla birlikdə anasının yanına gedin. Başına ağıl qoyun. Yəqin əmirlərinin və anasının sözünü eşidib düz yola qaydar. Yazı-pozusu olsayıdı, qoyardıq anbarda işlərdi.

Ele bil atamın boynunun dalından qüvvətlə zərbə ilə vurmuşdular, kişi başını yuxarı qaldıra bilmirdi.

Anbarın qapısını açdım, iki pud bugdanı torbaya yiğdim. Atam torbanın ağızını samı bağı ilə bağlaya-bağlaya mənə üz tutdu:

– Cavad! Ata-oğulluqda xəbərdarlıq eleyirəm, olmaya-olmaya sən də Şahlara qoşulasan.

Atam getdi.

Günorta azanı veriləndə nahar eləmək üçün mən də evə qayıtdım. Şahların yatdığını bilib kiçik qardaşları ilə danışmaq istədim. İkişidə divara söyklənib çariqlarının sökülmüş köşəsini bərkidir, döşünə və dabanına yamaq salırdılar. Başlarını yuxarı qaldırmadan salamını aldılar. Yerlərindən qırmızıdanmadılar. Üst-başları yaş idi. Şahlardan xırdaşının boğazı, sol qulağının dibi, sağ gözünün altı çizilmişdi.

Zərerdidə Əmioğlumu eyvana çağırıb sorğu-suala tutdum. Dediklerim cavabsız qalırdı. Xanlar adlı bu oğlan sanki qəfildən lal olmuşdu.

Mən əl çəkmir, sözləri bir-birinin ucuna düşür, yox, ilgək eləyib Xanların boğazına salmağa çalışırdım. Elə bil o, boğazına keçəcək ilgəyin siyirməsindən qorxub, dilinin çıdarını açdı, müxtəsər bir cümle ilə söhbətimizə yekun vurdu:

– Nə sözün varsa Şahlar qağama de, hamisini o bilir.

İştaham qaçmışdı. Süfrəyə qoyulmuş qatıq-çörəyi könülsüz yedim. Sanki boğazım kılıdlanmışdı, udquna bilmirdim. Mən qurtarsam da Şahlar yuxudan oyanmamışdı. Gözləyə bilməzdim. Birbaş anbara yollandım.

Buğda anbarı... Tozlu taxıl... Sarı buğda... qaraqılıçqı... yazılıq... Bir-birindən qiymətli nemət, azuqə, ruzi, çörək... Her kəs çörəyi halal zəhmətle qazanırsa xoşbəxtidir. Ağır əməyin sınaqlarından çıxıb çörək yiyəsi olanlar bəxtəvərdir.

Vay o gündən ki, qazancın yüngül yolla gele... Yediyin canına yatmaz. Ürəyin həmişə səksəkeli, gözün kölgəli, dilin gödək olacaq.

Torbalara dolub arabalara yüklənən buğda taylarını saydıqca, eki-ləndən biçilənə, döyüldəndən anbara daşınana qəder tozlu buğda uğrunda çəkilən zəhmət barədə düşünürüm. Bu taxılı becərib hasile gəti-rən minlərlə adamı doyuran zəhmət adamlarına şükür-sənə eləyirdim. "Ar olsun özge zəhmətinin hesabına dolanınlara, haram qazancıla gün keçirənlərə".

Bu sözləri deyəndə birinci növbədə əmim oğlanları Şahlar, Xanlar, Beylər gözümüz qabağında boy-boyaya verib əl barmaqları kimi şax dayanırdılar.

Uzun yaz günləri batmaq bilmirdi. Dərd çəkməkdən, fikir eləməkdən, düşünməkdən çörəkdən kesilmişdim.

Atamdan gizlətsəm də anam hamisini görürdü. Bu uzun gündə yarı tədir çörəyinin başını ağırtmayan oğulun baresində anası təşvişə düşür, əhvalatı ərinə bildirib onun da rahatlığını pozurdu. Əslində üç qardaş

ailesinin rahatlığını pozan Şahlar adlı şahmar ilan idi. Zəhərli dişi ilə bütün həyətə ağlı səpmişdi. Böyüklü-kicikli, kişili-arvadlı, oğlanlı-qızlı hamı ah çəkib qan tüpürürdü. Kişiər nigarən, arvadlar intzar, uşaqlar ürkək elik kimi gözlerini doqqazdan çəkmirdilər.

Bəşir Əmim hər axşam evə qayıdır, hamını yerində görəndə səmimi-qəlbən deyirdi:

– Şükür xudanın kerəminə...

Axır günlər atam kədərli, anam qəmli görünürdülər. Səbebini heç kim soruşturmdu, onlar da açıb söyləmirdilər. Yəqin ki, xəbər alan olsa uzun bir vaqıt başlanardı.

Bəşir Əmimin dədiyinə görə ramazan ayının beşinci günü idi. Atam, anam, Bəşir Əmim, Məmməd Əmimin arvadı oruc tutub namaz qılırdılar.

Hər gün obaşdan durub axşamdan hazırladıqları xörəkləri, müxtəlif yeməkləri yeyən, çay içen möminlər bəzən məni oyadıb lezzətli müzvərədən doyunca yedizdirər, yerimə salıb üstümü örtər, özləri isə dəstəməz alıb sübh namazına başlardılar. Əsla yadımdan çıxmaz. Namazdan fariq olandan sonra böyük qardaşın dediyi aşağıdakı sözleri kiçik qardaşı Əşref təkrar edirdi:

– İlahi, sən bizi şərdən qoru, nahaqdan xilas et.

Pərvəndigara birliyin, min bir adın xatırınə bizi haram tikedən uzaqlaşdır, yamanın yolunu bağla. Bize sataşmaq istəyənə özün ədalət divanı qur...

Ramazan ayının axırlarında, yəni bayrama iki gün qalmış əmimlə atam sübh namazını yenice qılıb qurtarmışdı ki, doqqazımız bərk döyüldü. Quş qanadlı Bəşir Əmim gedib qapını açdı. Bir atlı, iki piyada içəri girdi. Hal-xoşdan sonra gələnlər qardaşlara təklif elədilər ki, bir heftə qabaq qardaşımız uşağı (Şahlarla qardaşlarını nəzərdə tuturdular) sağlamal bir camışımızı Keştazlıdan aşağıda gönleyib, balağı mələyə-mələyo qalıb. Gəlmisiş oğrunu verəsiniz aparaq, hökumət oli ilə malımızı alaq.

Atam dinmədi. Bəşir Əmi xəber aldı:

– Nedən bilirsiniz ki, camış gənləyən qapısına gəldiyiniz adamdır. Gələnlərdən atlısı narazı şəkildə cavab verdi:

– Deyiblər.

Bəşir Əmi bir sual da verdi:

– Oğrunun adı, yaşı, boy-buxunu sizə məlumdurmu?

Atlı hırslı-hırslı dedi:

– Ya oğunu verəcəksiniz, ya da Qurana and içəcəksiniz ki, bu işdən xəbəriniz yoxdur. İkişindən birisini eleməlisiniz, yoxsa bizi sorğu-suala tutub vaxt keçirməyə dəymez.

Bəşir əmi gülümüşünəndə piyadalarдан birisi açıldı:

– Əmi, deyəsen bizi ələ salırsan, axı.

Atam dilləndi:

– Nahaq yerə hirslenirsiniz. Mənim üçün məsələ qaranlıqdır. Hər-gah camışınızı gönleyənin adını, atasının adını bilmirsinizsə, hansı əsasə görə bu həyətə girmisiniz.

Atın yedəyindən bərk-bərk yapışan kişi səsini qaldırdı:

– Camışımızı gönleyən, Muradbeyli sakini Şahlar Məmməd oğlu-dur. Aydındır, yoxsa bir də deyim.

Bəşir emini küçədən çağırıdlar. Gedib qayıtmadı. Düşdüler atamın üstünə. Kişi naəlac qalıb and içməyə razlıq verdi. Gələnlər tələb elə-dilər ki, bazara çıxaq, molla qəsəm yazsın. Məscidə gedək, orada Qu-rana and iç!

Atam iqrar elədi ki, qəsəmsiz and içəcəyəm.

Anam deyirdi ki, qəsəmsiz and içmək qoçaqlıq sayılırdı. Atam dəstəməz alandan sonra Quramı əlinə götürüb məscidə girir, üzünü qibleyə tutub üç dəfə and içir: "Sizin camışın gönülnəməsindən qardaşım oğlanlarının elm-güman xəbəri yoxdur".

Kişilər gəldikləri yol ilə geri qayıtlardı. Atam rəngi-ruhu qaçmış halda evimizə döndü.

Bayramdan bir gün qabaq Şahlarla qardaşları gözə deydi. Anaları əhvalatı oğullarına danışanda kiçik qardaşları Beylər ağızından qaçırıb, əmim nahaq and içib, camışı biz gönləmişik, gönüñü də dünən Əs-şərənda satdıq...

Əmidostum bunu anama, anam da atama çatdırır. Kişini qorxu bürüyür. Bir ay oruc tutub ac qalmış kişinin zəif canı üzülməyə üz qoyur. Hətta bayram günü arvadına deyir ki, "ürəyim qırılıb, yəqin çox yaşaya bilməyəcəyəm". Arvad kişisine ne qədər ürek-dirək verib toxdadırsa da təsirsiz qalır.

Orucluq bayramından beş gün sonra atam yorğan-döşəyə düşdü. Yeməkdən kəsildi. Oturub-durub dedi:

– Quran mənə qənim oldu. Nahaq yerə qəsəmsiz and içdim. Qardaşım oğlu mənim qanlımdır...

Atam can verir, qonşular hamısı görüşə gelir, kişinin vəsiyyətini eşidirdiler. Şahlar bir dəfə də olsun emisinin yastığının dibini kesmə-di, toxraqlıq verib əsil həqiqəti açıb demədi.

Bağatın meyve bağlarını dolu vuran gün axşam azanının hezin nəğ-mələri altında atam gözlerini əbədi yumub məni yetim, anamı dul qoydu.

Atamın qırkı olmamış anam ərinin həmişəlik məskənинə köcdü. Bacımla mənə Bəşir əmi atalıq elədi.

Anamın vefatından sonra da həyatımıza iki cavan oğlanın cənəzə-sini gətirdilər.

... Zülmet bir gecə idi. Doqqaz bərk döyüldü. Bəşir əmi açmağa gedəndə küçədən deyilen sözləri qulağım çaldi: "Xanlarla Beyləri Qara bəyin deyirmanı ağızında doğrayıblar". Kişi geri qayıtdı. Heç nə demək istəmirdi. Mən durub geyinəndə emim gördü.

– Niyə durdu, ağın üreyime.

– Sən tək getməyəcəksən ki.

– Hara.

– Hamisini eşitdim.

– Bəlkə yuxu görmüsən.

– Xanlarla Beylərin meyitini gətirməyə gedirik.

Dərinden çekilən ah gülleyə dönüb düz sinəmə dəydi. Son günər bu həyətə neçə sədəmə toxundu. Daha doğrusu, Şahlar neçə sədəmə toxundurdu.

Qonşulardan bir neçəsini götürüb arabaya mindik. Birbaş dəyir-mana sürdük. Dəyirman işləmirdi. Əmim oğlanlarının bədənində sağ yer yox idi.

Meyitləri birbaş məscidə apardıq. Dükəndən kəfənlək ağ aldıq. Yudurdub kəfənə bükdük. Arabaya qoyub həyatımıza gətirdik. Əmidostum o qədər qorxmuşdu ki, səsi çıxmır, gözlərindən yaş gelmirdi. Hərənbir balalarının yarasından öpür, hıçırırdı:

– Bəs Şahlar hanı. Yəqin onu tutub diri aparıbiar.

Əmim oğlanları atalarının yanında – güdəza gədenlər tərəfdə dəfn olundular.

Aradan xeyli keçdi. Şahlardan xəber çıxmadı. Anaları böyük oğlu-nu yada salmir, bu barədə heç nə demirdi. Gündə azı iki dəfə Xanlarla Beylərin paltarını ortaya tökürlər, o ki lazımdır mələyir, nehayət, qəş elə-yib soyxaların üstüne sərilirdi.

Böyük filosof şairimiz sayılan İmadəddin Nəsiminin məşhur bir kəlamı vardır:

Məndə sıgar iki cahan,
Men bu cahana sıgnaram...

sözləri bol və kəsərli, fikri dərin və geniş, eşqi intəhasız, sevgisi sonsuz, həqiqi vətənpərvər şairin bu dünyaya sığmaması şübhəsizdir...

Cünki kelamları çox dərindir, sənəti yüksəkdir, amalı ucadır, istəyi olçatmazdır, vətəndaşlığı qüdrotlidir.

Məni qınamayın. Vətənimin bir guşəsi Qarabağ mənə bəslik eləyir. Qarabağ deyəndə Arazdan daşış Küre tökülən kəndlər, obalar, oymaqlar nəzərimdə canlanır. Mil düzünün quş səkməz qoruqları gözümüz qabağında dayanır...

Soltanbud təpəsinə qalxıb Soltanbud məşəsinə baxanda qürurum güclənir. Şomulu təpəyə çıxıb Əfəndiliyi nəzərdən keçirəndə quş kimi qıvrıq, ceyran misali qaçar, peləng tekin qüvvətli oluram... Mərzili düzlərindəki yovşanların qoxusu burnumdan getmir. Şah bulağın duru suyuna baxanda anamın baxışı, Lənbəranın girecəyindəki çinarlara gözüm sataşanda Bəşir əminin vüqar və duruşu mənə bənd edir.

Yevlaxdan Şuşaya, Gələbedindən Ağdərəye, Tərtərdən Cəbrayıla, Bərdədən Horadızə, İsa bulağından Ağcabədiyə, Turşusdan Kolanıya, Əsgərandan Xındırıstanı, Xankendindən Abdal Gülablıya, Baharlıdan Horovluya, Ağa körpüsündən Hindarxına, Korun karvan sarayından Gəyen düzüne qədər uzanan, enlənən torpağın adına Qarabağ deyirler.

Məktəbdə oxuduğum vaxt müəllimlərin birindən soruştum ki, "Qarabağ" sözünün mənası nədir, cavab verdilər ki, onun bir mənası "qarabəxtidir".

Görünür, hemin qarabəxtlərdən birisi mənəm... Özünüz deyin, sevimli vətənidən perikdirilib qurbət ellərə didərgin salmış şəxsden qarabəxt adam olarmı?

Ancaq çox götür-qoydan sonra qət elədim ki, Qarabağın mənası qarabəxt deyil.

Yazın qırx beşindən el yollarında tərəkəmələrin ağılı-qaralı sürüleri gedis-golis eləyən bir torpağa qarabəxt demək ədalətsizlikdir.

Maralyanlı Aşıq Pəri ilə güləblı Aşıq Valehi boy-a-başa çatdırın guşə qarabəxt sözünü üzərine götürməz.

Xındırıstanlı Qasım bəy Zakirlə əhmədalılar Qaçaq Süleymanı per-vazlandırib uçuran məskən xoşbəxtidir.

Şairlər, rəssamlar, bəstəkarlar, nəğməkarlar, alimlər, sərkərdələr di-yarı kimi şöhrət qazanmış Qarabağa qarabəxt deməyə dilim var gəlmir. Əsl qarabəxt mənəm ki, qurbət ellərdə ömür sürürəm.

Məni görməmiş hesab eləməyin... Tez-tez Qarabağı teriflədiyim üçün darılmayı... Vətən həsrəti ağır, nisgilli olur. Vətəndən uzaqda yaşadığın zaman köhnə xatirelər canlanıb dile gelir, sənə ilk dəfə baş vermiş hadisələrə qaytarır, köhnə sərgüzəştləri yada salır, unudulmuş vaqıelərdən xəber verir, yaddan çıxmış ehvalatları olduğu kimi göz qabağına getirir.

Atam-anam ebədi ayrılib son mənzillərinə gedəndən sonra Bəşir əminin yükü ağırlaşdı, vəziyyəti çətinləşdi. Bacım irilir, mən hər şeyle maraqlanırdım. Qarabağda hökm sürən özbaşınalıqlar, haqsızlıqlar bugünkü kimi yadımdadır.

Tez-tez eşidirdim ki, Çarlı dərədə soyğun olub, adam öldürüb'lər. Qərvəndə Tərtər çayı arasında quldurların at oynatdığıları, karvan soyduqları haqda Bəşir əmi hər gün neçə dəfə xəber getirirdi. Ağdamdan malakan bazarnı gedən satlıq qoyun sürüsünün Qaradağlı yanında talan-qarət edildiyi, üç nəfər sövdəgər, iki nəfər çodar qəfil güllənin zavalına gəldiyi xüsusda əmidostum üreyi atlana-atlana damışdırı.

Sisyan mahalindən didərgin düşüb, uzun illər bəhre verdikləri ağalarının bucağına qışılın qaçqınlara həqaretlə baxan Eyvazzanbəyli, Üçoğlan, Göytəpə bəylərinin ayaqları Ağdam bazarından yiğilmirdi. Qasımlıda yaşayan mamam deyirdi ki, qaçqınlar arasında yatalaq, vəba xəstəliyi o qədər şiddetlənib ki, yazıqları ot kimi biçib tökür, meyiti kəfənə tutmaqdən ötrü dükənlərdə ağ tapılmırdı.

Şahlardan xəber eşidilmirdi. Anası onu yada salıb əmisindən heç nə soruştur, Bəşir əmi isə bu barədə cincirini çıxartmırı.

Qasımlıdakı mamam üzdən fağır, zahirən yaziq görünürdü. Ancaq Bəşir əmim bacısı barədə çox gözəl demişdi: "Suyun lal axanı, adamın yerə baxanı". Yerə baxan mamam qardaşından və məndən xəbərsiz bacımı əre verdi. Bizim razılığımız və məsləhətimiz olmadan qız qoşulub qaçıdı. Təzə yeznəmiz Qurdlardandı. Şelli-Qurdlar obası barədə

çox eşitsəm də oralara getməmişdim. Mənim təkin yetim olan yeznəmin bir dəst köhnə yorğan-döşək, iki paxır qazan, bir aftafə, sıniq sac, qara çiraqdan başqa heç nəyi yox idi. Dayısından acıq eləyib köhnə çovustana köçmüdü. Heç harda işləmirdi. Üstəlik, qızdırma naxoşluğunandan təzəcə durmuşdu.

Bacımın hərəkətinə bərk acıqlanmışdım... Özlüyümde söz vermişdim ki, ömrüm boyu adını çəkib üzünə baxmayacağam.

Bir axşam yemek əsnasında Bəşir emim misal çəkdi:

- "Qar yağıb ayaq üşütməkdən ötrü". – Mən ona baxanda:
- Sözüm sənə aiddir, gözümün işığı – dedi.

Əlimdəki lavaş tikəsini məcmeyiyə qoyub diqqətən dinlədim.

– Ziba ilə Əvəzi (Ziba bacımın, Əvəz yeznəmin adı idi) yanımıza gətirib otağın birini onlara verməliyik. Maman deyir ki, gədə sağ-sökəl gəzir, əlimiz üstündə olmasa, uşağa sədəmə toxunar...

Deyirlər, əfsunçu var, ilani cızığa salıb oynadır. İlən əfsunlanır, əmre tabe olur. Məndən ötrü Bəşir emim həm də əfsunçu idi. Bir sözünü iki eləməz, dediyini əvvəlməz, təklifini yerə salmazdım.

Barışğa gelmək, toy eləmək, gəlin köçürmək müqabilində bizim yoxsul aileyə bir yoxsul da əlavə olundu.

Ziba ilə Əvəzi bizim otağa köçürendən iki gün sonra Bəşir emi məni yanına salıb Ağdama (bazarə) apardı. Şuşa qalasının məşhur sövdəgərlərindən birisinin yanında işləməyə başladım. Bir gün el-üzümü yuyanda gördüm ki, hülqumum irilib, yumurta boyda olub. Bişlərim əməlli-başlı bitib. Üzüme tük gəlib. Dükana gedəndə bədennüra güzgüsüne baxıb gülümşündüm. Başımı bulayıb, iki-üç dəfə elimi yanaqlarima ve hülqumuma sürtdüm.

Sövdəgər ayda mənə nə qədər məvacib verəcəkdi, bilmirdim. Gülnorta azanı veriləndə saç-birçeyinə xına qoydurub üzünü ülgüclə təmiz qırxdıran, yaşı qırx-qırx beş, sifetində qırış olmayan kolpan bigləri iri burnunun qabağını örtmiş kişi sağ elini gümüş toqqasının aşağısından məndulə arxalığının iri ağızlı gen cibinə salıb xirdəca bir kisə çıxarar, abbasıdan, yarımla manatdan mənə uzadaraq "Get, Xoruzoğlu-nun dükənə, yağılı piti al ye, tez qayit, gal dükənə aç, işində ol", – deyərdi.

Bir abbası ilə ażi iki gün, yarımla manatla beş-altı gün dolanırdım.

Yaşayışından razı idim. Bəşir emimin hərəkətindən başa düşürdüm ki, aylığımın vəchindən pul alıb. Əre getmiş bacımın əynində təze çitdən kofta, tuman vardi. Yeznəmin şalvari ilə çarıqı dəyişmişdi.

Öz əyin-başım barədə onunçun söhbət açmırıam ki, ister ata-anamın sağılığında, isterse də indi Bəşir emimin eli üstümdədir. Bütün külfəti ac qoyer, pencek, şalvarımın yamaqlı olmasına razılıq verməz, həftələrlə havan çörəyin ümidiñə yaşayıraq, çarıq-corabımın yırtılmasına dözməz... Ağdama işləməyə gedən kimi ayda iki dəfə saçımı dəlləyə vurdurardı; hamama göndərərdi. Ele ki, bazara gəlib güzgüyə baxanda sifətimdə emələ gəlmış dəyişiklikləri gördüm, üzümə ülgüt dəydi... Deyəsen kişiye oxşamağa başladım.

Aradan xeyli keçdi. Yeznəm Əvez kankan yanında quyu qazdı. İki çətin olsa da oğlan nə yorulur, nə də dariıldı.

Mən sohər Muradbəyliyən çıxır, yarımla saat keçməmiş dükanı açır, mis aftasını arxdan doldurub torpaq döşəməyə səpir, çöl terəfdən qapının ağızını sulayırdım. Balaca yovşan süpürgesi ilə sulanmış yerleri süpürür, piştaxtanın üstünü yaş əsgisi ilə silir, arşın əlində dayanıb müşteri gözləyirdim.

Sövdəger xasiyyətimdən, işimdən razı idi. Qəpiyi-qəpiyə verməz, haqq-hesabı düzgün saxlar, özge puluna, malına gözümüz qulağı ilə baxmazdım. Dükan sahibi içəri girən kimi oturmuş olsam durar, o gedincə eyleşməzdim. Danışığımın əsasını "bəli", "xeyir" sözləri təşkil edərdi.

Məni sövdəgərə sevdirən əsas cəhətlərdən ümdəsi bacarığım, hesab-kitabı əla bilmeyim idi. Arabir əqəidi-islamdan, üsuli-dindən xəber alar, cavablarına heyran qalardı.

Biləndə ki yetiməm, atam-anam çoxdan ölüb, gülə-gülə deyərdi: "Yetim pis-yaxşı iriləcək, yamanlıq Əzraile qalacaq".

Həmin gün axşam Muradbəyliyə qayıdır həyətimizə girendə adamlar gözümüzde başqalaşdı. Ələlxüsus Tavat ayrı görkəm aldı. Uşaqlıqda Qarqar çayında bir-birimizdən xeyli aralı cimdiyimiz günər hara, bu gün hara. O vaxt Tavat balaca idi. Gödək idi, nazik idi. İndi irilmişdi. Uzanmışdı. Xeyli ətə-qana gəlmışdı. Qoşa dayananda mən ondan beş barmaq ancaq uca olardım.

Mən otağa girib pencəyimi soyunanda Tavat yumşaq qoyun dərisi üstündə oturub corab hörürdü. Müşteri gözüyle çohresinə nəzer saldım. Qənirsiz gözəl idi. Qaşında, gözündə, dodağında, yanağında, əllerində, barmaqlarında qüsür yox idi.

Bu günə qədər emi qızı kimi xatirini istədiyim Tavat indi, qəflətən özgələşdi. Üzünə çox baxa bilmədim, utandım. Millərin ipləri bir-birinə calaması, barmaqların süretlə işləməsi məni valeh etdi. Pencək

əlimdə dayanıb baxırdım. Nə eleyəcəyimi bilmirdim. Tavat, deyəsən, qəsdən başını qaldırıb mənə baxınır, heç nə soruşturmdu. Bu vəziyyətdən istifadə edib mən də o ki var onun çöhrəsinə baxdım. Nəzərimdə heç bir pəri, məlek, çıçək bu qeder qəşəng, gözəl ola bilməzdi.

Özüm də bilməden penceyi geyinib əmim qızının böyrüne gəldim, yavaşça əlimi ciyinə qoyub dedim:

— Hamı bilir ki, gözəlsen, bu qeder naz eləmek nəyə gərəkdir.

Tavat altdan-yuxarı üzümə baxıb gülümşündü və nazlı bir ahənglə soruşdu:

— Cavad, sənə nə olub. Elə bil məni bu gün görürsən.

Əmim qızı ürəyimdən xəbər verdi. Həqiqətən mən onun gözəliyini bu gün birinci dəfə yaxşı görürdüm. İşi, hərəkəti, danışığının incə olan, ucadan danışmayan Tavat bu gün büsbütün yeni bir görkəm almışdı. Sesi titrəyir, dodağı əsir, danışığının sanki dən-dən olurdu. Əmim qızının alını nemçimişdi. Siz deməyin, mənim boyun-boğazım tər içində imiş.

Tavatını sualını cavabsız qoyub çöle çıxdım. Bəşir əmi heyətdə odun yarırı. Əvəz hələ gəlməmişdi. Əmimin yanına gedib salam vermek, baltanı əlindən alıb düyünlü yarmaçaları yarmaq əvəzinə — qapının ağızında dayanıb baxır, içəridə corab toxuyan qızın barəsində düşünürdüm.

Doğma əmim, mənə atalıq əhliyyəti göstərmış Bəşir əmi də gözündə qeyriləşmişdi. Yanına getməyə utanır, danışmağa xəcalet çekir, söz soruşmağa cəsaret ələmirdim.

Yay təzəcə girmişdi. Qarabağın bürküllü günləri özünü bürüzə verirdi. Buna baxmayaraq sanki bizim həyətdə hələ qış idi. Yeznəm Əvəz gələndə buz salları əridi, havanın bürküllü olduğunu mən də hiss etdim. Əvəzin salamını həm Bəşir əmi, mən də mən aldıq. Yavaş addımlarla odun yarana yaxınlaşdıq. İri çivlərdən qoyub düyünlü yarmaçaları yaran Bəşir əmi bizi görçək misal çəkdi: "Ağac ağacı yarar, odunu özünü yorar". Bize baxmadan çivi çıxarıb başqa yerə balta vurdu. Dayanıb bir misal da çəkdi: "Balta ağac kəsməzdə, sapı ağac olmasa".

Əvəz baltanı əmimin əlindən alıb özü yarmaq istəyəndə kişi baltanı quru kötüyə sancıb dedi:

— İkiniz də yorulmusunuz. Gedək, soyuq su ilə yuyunaq. Xudakerimin qızı (arvadının adını o cür çağırardı) bayaqdan gedəndir, gəlməyib. Gəlsin, görək toqqanın altını nə ilə dolduracağıq.

Əmimin bu duzlu sözləri mənə çox yavan görünürdü.

Sövdəger məndən razı olduğu kimi mən də onun barəsində ancaq yaxşı söz deyə bilərəm. O, bəzi alverçilər və tacirlər kimi məni güdmür, hesab kitabına şübhə ilə yanaşmırı. Mən də onun qəpiyinə gözümüzün quyuğu ilə baxınır, qarışdan arşına, rübdən girvenkeyə qeder icazəsiz və razılıq almadan dükandan heç ne götürmürdüm. Bir sözlə, o mənə inanır, mən də sidqət ona qulluq eleyirdim.

Yay qurtarmaqda idı. Büyük yolun kənarındaki iri çarsıda yerleşmiş dükən siliq-süpürüb, qaydaya salandan sonra yenice alverə başlamışdım ki, sövdəger qapıda göründü. Məni yanına çağırdı. Salam verib əhvalımı soruşdum. O, məni bəzən adımla, bəzən "bala", hərden "oğul" deyə səslədiyi halda, mən onun adının evveline və axırına "Məşədi dayı" sözlərini qoşub "Məşədi Salman dayı" deyə cavab verir, müraciət edirdim.

Məşədi Salman kişi əlində hazır saxladığı qızıl onluğu mənə uzadıb toxraq şəkildə dilləndi:

— Get bazara. İki çolpa — fərik olsun, yarım girvenkə motal pendiri — üzlü olsun, bir girvenkə kərə yağı — inek mehsulu olsun, iki təndir çörəyi — üzü xəşxaşlı olsun, bir girvenkə zoğal al, apar ver bize. — Sonra ahəngini azca qaldırdı: — Evimizi tanıyırsanmı?

Mat-mat üzünə baxanda ünvanlarını təfsilatı ilə söylədi:

— Kötəl çayının qıraqında iri hasarlı, ikimərtəbəli binadır. Üstü qırmızı dəmir taxtapaşlı evdir. Darvazası göy rəngdədir. Xırda qapının üstündən asılmış balaca çəkicə oxşayan dəmir nali xatırladan dəmire üç-dörd dəfə vurarsan, gəlib açarlar. Hər kəslə rastlaşsan deyərsən, məşədi göndərib.

Bazarlığı eleyib nişan verilən yere getdim, tapşırılan kimi elədim. Qapını açan arvad elə bil üzünə ənlik sürtmüdü. Qıpqrıtmazı idi. Bir müddət mənə baxdı. Yox, təpədən-dırnağa süzdü. Bəlkə də süzə bilmədi, nəzərləri sıfətimdə ilişib qaldı.

Mən hərəkətsiz dayanıb gözleyir, arvad baxışını məndən qıraqa çəkmirdi. O, heç nə xəbər almır, mən isə sual yükü altında dayanıb gözləyirdim.

Arvadın saç birçəyi yaş idi. Tez-tez əlindəki rəngli yaylıqla boyun-boğazım, alnını, üzünü silir, arabir əlli ri ilə saçını yoxlayırdı.

Həyət həm iri, gen, yaraşlılı, həm də çox temiz və ürəkaçan idi. Limon ağacılarının sayı-hesabı yox idi. Cürbəcür yesiklərdə və saxsı qablarda müxtəlif gülər basdırılmışdı. Böyük bir dəhliz doğranmış quru odunda çıtemə idi. Arıxananın ətrafinı bürümüş armud, alma, gilas ağacılarının üstündə meyvə yox idi. Yeqin almalar yazılıq olduğundan bəhrəsinə yığmışdılar. Atılar vızhavızla işləyir, hərdən hasardan aşır şəhd çəkmək üçün çiçək axtarırdılar.

Deyəsən arvadın üreyinə rəhm gəldi. Kənələsüz halda soruşdu:
– Şeyləri kim göndərib.

Meşədi Salman dayının adını çekəndə üzünü ikinci mərtəbəyə tutub çağırıldı:

– Diləfruz, Diləfruz. Aşağı en, tez bura gel.

Çağırıldığı adamın gəlməsini gözləmədən arvad aralandı. Çox keçmədən çəkmələrinin səsi balkonda eşidildi, tezliklə üst evlərdən birisinə girdiyindən heyəti süküt bürüdü.

Xeyr, heyəti süküt bürüyə bilməzdi. Diləfruz deyilən qız gözəl bir turac kimi qarşında dayanıb baxır, az qalırdı “xanım taxçada, boxçada” mahnısını oxusun...

O, əllerini uzadır, çolpaları alımağa cəhd edirdi. Qeyri-iradi olaraq mən quşları geri çəkir, qızı acgözlükle baxırdım.

Boynundakı mirvarilərin arasına imperial salınmış, gərdənbənd, qulaqlarındaki qırmızı yaqtı sırga, sağ əlinin iki barmağındakı qızıl, sol əlinin bir barmağındakı zümrüt üzük, nazik ağ kiseyidən tikilmiş paltar onu çox parlaq göstərirdi.

Diləfruz şeylərin hamisini birdən almadı. Əvvəlcə fəriklerle çörəyi aparıb yaxındakı otaqcaya qoydu. Sonra nəzərlərini təzədən mənə dikib boy-buxunuma, təzə qırılmış üzümə, irəli çıxmış hülqumuma, sifətimə xüsusi qəşənglik veren bığlarımı, geri daranmış xurmayı saçımı hey baxır, sanki tamaşa eleməkdən doymurdu.

Qız məni bu qədər acgözlükle süzdüyü zaman, mən də ona daha odlu nəzer salıb, yaxına gedib əllərindən yapışmaq isteyirdim. Geyindiyi hər şey ona yaraşır, taxdiqləri xüsusi zinət verirdi.

Dillər susur, dodaqlar kilişdirir, gözlər baxmaqdən, ürəklər döyünməkdən doymurdu...

Gözler dərinliklərdəkini oxumağı bacarsalar da, ürəklər daxildeki təşvişə, həyecan və iztiraba tab gətirsələr də dilin yerini vermirdilər.

Diləfruzla kəlmə kəsmədən ayrılmak isteyirdim. Səbəbi də bu idi ki, atası dükanda gözleyirdi. Həm də, yəqin ki, ikinci mərtəbəyə qalxan arvad gözünü bizdən çekmirdi.

Düşündüyüm kimi də oldu. Arvad balkona çıxıb səsləndi:

– Diləfruz, nəyi gözləyirsən. Çolpaları kəsdirmək lazımdır.

Qız tələsik geri döndü:

– Ana, bu saat gelirem.

Atası məndən, anası Diləfruzdan yana nigaran idi.

Cəsəret toplayıb dilləndim:

– Çolpaları kəsə bilerəm. İti biçaq verin.

Qız anasına muraciət edib razılıq alanacaq ürəyim az qalrıdı sinəmin altından ona sarı qaçın.

Anası eyni səsle dedi:

– İti biçaq aşpazxanada, stolun gözündədir. Dünən çarxa çəkilib, ehtiyatlı olun.

Qız aşpazxanaya gedəndə qollarımı çırmadım, çolpaları götürüb hasarın dibi ilə axan suyun qıraqına getdim.

Çolpanın birisinin qanadlarını qatlayıb sol ayağının altına qoyanda çəşib biçağı mənə uzatmaq əvəzinə fəriyin qıcıdan yapışmaq istədi.

– Qoy, mən ayaqlarından tutum, sən kəs. Biçaq ülgüc kimi dır. Əlini gözle...

Qızın danışması sanki qollarıma qüvvət verdi. Cəsərətimi qat-qat güvvətləndirdi. Birbaş yox, dolayısıyla söz atdım:

– Siz bu gün neçə qan eləmək istəyirsiniz.

Diləfruz çəş qaldı. Haçandan-haçana dilləndi:

– Bir cüt kekilli fəriyin qanına bais özünsən...

Mən quşların başını arxın duru suyu ilə yuyur, ayaqlarını kəsir, həm də işi ləngidib, söhbəti uzadırdım.

– Biçaqla quş başı kəsmək adətdir, qorxulu deyil... Baxışla ürək odlamaq, gözlə sinə oxlamaq, yerişlə qəlb yaralamaq, ancaq gözəl qızlara nəsib olur... Birinci görüşdən sinəmə od salıb ürəyimi yandırdın. Axırı nə ilə qurtaracaq Allah bilir.

Diləfruz xəbər aldı:

– Atam səni haradan tanıyır?

– Mən dükanınızda qulluq eləyirəm.

– Adın nədir?

- Cavad.
- Əslin haralıdır?
- Muradbəyli.
- Bey oğlusan?
- Allah eləməsin.
- Nə üçün?
- Var yoxun üstündə bəylərin başı qovğa çəkir.

Diləfruz dinməz-söyleməz kəsilmiş çolpaları götürüb aşpazxanaya gedəndə anası aşağı enib bizə sarı gəldi. Mən Diləfruza "salamat qahn" deyib darvazanın xırda gözündən çıxdım, birbaş dükana gəldim.

Məşədi Salman dayı piştaxtanın arxasında oturub kəhreba təsbehini çevirir, hərdənbir müştüyünə taxdıığı papirosu sümürürdü.

Məni görçək dükandan çıxdı, sanki qeybə çekildi...

Parça ölçüdə əllərim əsirdi. Şirniyyat və başqa şeyləri çəkəndə bəzən hesabı dolaşdırırdım. Ömrümüzdə birinci dəfə idi ki, haqq-hesabda yanılırdım. Təzə alıcılar heç nə hiss etməsələr də, köhne müştərilerin beziləri mənə şübhəli nəzər yetirir, xeyli vaxt durub baxır, dükandan çıxmırlılar.

Bir neçə gün idi ki, Tavatın surəti gözümüzden aralanmış, mənə rəhatlıq vermir, səbir-qərarımı əlimdən alırdı. Çok əsəbi idim. Tarıma çəkilmiş sim misalında idim. Toxunan olsa bərkdən səslənər, çox çəkmədən qırıldım. İştahadan kəsilmişdim. Bir öynəm yarım stekan şirin çay, naharım pendir-çörək, şamıım ah-nałə idi. Bəşir əminimlə arvadı sübh namazına başlayanda evdən çıxır, gecənin bir şəri ötmüş qayıdırıb yerimə girir, uzun müddət yata bilməyib, o tərəf-bu tərəfə qurcalanırdım.

Mən tufanlara sinə gerib, çovğunlarla vuruşduğum vaxt Bəşir əmi çox səbrli və təmkinlə hərəkət edirdi.

Mənimle bacardıqcan az danışır, arvadıyla qızının gözümə görünməsinə yol vermirdi. Bəzən özümdən zəhləm gedirdi. Hey deyinirdim: "Sənə nə olub, Cavad. Öz evindən, doğma ailəndən niyə soyumusun? Yumurtalar kəklik deyilsən ki, insan nəfəsi yuvana toxunanda küsüb gedəsen. Yaxşı-yaxşı fikirləş, papağını qarşına qoy, düşün. Gör ki-minlə, hansı ailə ilə soyuq münasibət yaradırsan".

Bütün günü dükanda işleyəndə, hərdən küçəyə çıxıb yol ilə gedib-gelənlərə tamaşa eləyondə, nişanlısı ilə qoşa yeriyyən cavanlara baxanda,

körpəsin qucağında tutmuş analara nəzər yetirəndə də son günlər bütün bədənimi qaplamış, püsədən, təvərədən çıxartmış vəziyyət barədə götür-qoy edir, qəti nəticəyə gələ bilmirdim. Əlacsız qalmışdım. Kimdən kömək ummali idim. Kime müraciət etməli idim. Çətinlik çekirdim. Axşam həyətə girəndə eltilərin danişdiqları sözlər məni lap diksindirdi.

Məmməd əminin arvadı tez-tez köks ötürüb deyirdi:

– Ürəyim Şahlardan yana toxraqdır. Bədbəxt hadisədən üç həftə qabaq anası ölmüşlərin yanında güle-gülə mənə dedi: "Ana, ənim qızı Tavat ölsə qara torpağın, qalsa mənimdir".

Bu sözü eşidəndə elə bil gur yanın ocağın üstüne bir parç dağ olmuş yağ tökdürlər. Az qaldım təbdən çıxam. Güclə toxtdadım. Birtəhər gecəni sehər elədim. Özümü xəstəliyə vurub Əvəznən sıfariş göndərdim ki, işə gələ bilməyəcəyəm. Bəşir əmi ilə arvadı Qasımlıya getdi. Məmməd əminin arvadı qəbir üstüne yollandı. Həyət qapısını bağlayıb Tavatı yanına çağırırdı.

Yatdığını otağın astanasında üzləşdik.

Tavat başını qaldırıb üzümə baxmayanda bu hərəkətə başqa məna verib, tikanlı ahənglə soruşdum:

– Şahlarla əhd-ilqar bağlılığını indiyə qədər gizlin saxladığına görə sənə min əhsən.

Ənim qızı diksindi, sanki nə işə onu qəfildən sancdı. Dik üzümə baxıb qızardı. Qırıq-qırıq danişdı:

– Cavad, sen ki düz danışmağın terəfdarisan, indi niyə nahaq söz deyirsən?

– Şahların anasının dediklərini dünən gece qulağında eşitdim.

– Şahların könlündən nə keçibəz özü biler.

Əmmim qızını sorğu-suala tutdum:

– Tavat, düzünü de görüm Şahlarla aranızda bu barədə söz olubmu?

– Olub.

– Bəs niyə məndən gizlətmisen?

– Lazım bilməmişəm.

– Səbəb?

– Şahlar mənə eşq elan eləyondə cavab vermişəm ki, könüle zor, məhəbbətə güc yoxdur.

– Şahlar razi qaldırmı?

– Maraqlanmadım.

– Nə üçün.
– Çünkü mənim könlümde başqa oğlanın ruhu rəvandır.

Tez soruşdum:
– Kimdir o oğlan?

Tavat geri qayıdı, öz otaqlarına girib üzüqoylu taxtin üstüne sərildi və hıçkırdı.

İstədim gedim ayaqlarına düşəm, üzr isteyəm. Qıruruma sığışdırmadım. "Qoy ağlasın, məhəbbətinə dönük çıxan qızlar nə qədər göz yaşı axıtsalar günahları bir o qədər azalar" dedim.

Gün çəft yerinə geləndə Tavat otağa girdi, süfre hazırladı. Süfrədə nə vardısa yedim. Elə bil iştahamın açılması bugünkü səhbətə bənd imiş.

Günorta azanı veriləndə Bəşir əminlə arvadı gəldi. Tavatın gözləri qızarmışdı. Nahar vaxtı çörəyi iştahasız yeyirdi. Bunun müqabiliində atası heç nə soruşturmdu.

Məmməd əminin arvadı şad xəbər getirdi. Aşqabaddan gələn iki oğlan bir həftə qabaq Şahları görübər.

Bu şad xəbər qatı bir sükütlə qarşılandı.

Anasından başqa kim sevindirməyən bu xəbər bir həftə çəkmədən yalana çıxdı. İndi de şayiəvardı ki, Şahları Daşkəndlə Quşqa arasında alver eleyen görüblər. "Yaxşı qazancı, girlı geliri var... Deyilənlərə görə bir il qabaq qaçqın düşmüs sisyanlılardan bir kişinin qızını alıb. Kefi kökdür... Ola bilsin ki, yaxınlarda gəlib anasını yanına aparsın".

Məmməd əminin arvadı yatmağa gedəndə Bəşir əmi güle-güle dedi:

– Şahlar barəsində deyilənləri eşidin, inanmayın. O elə adamdır ki, ıynəsi tikiş tutan kimi bir də görəcəksən girdi meydana.

Yazıçı anam sağlığında deyordə ki, qalmışam iki odun arasında. Mən isə neçə odun arasında idim, bilmirdim. Her tərəfdən alov qarsır, atəş yandırır, od yaxırı. Dükanda cürbəcür naxışlı parçaları səliqə ilə ölçüb müştərilərə satan, müxtəlif löyun, əlvən müzvərələrlə aħcılalar başını qatan mən indi balədçisiz yolcu, sarbandsız karvan misalında idim. Əlimdəki xan arşını – nə qədər desən parça ölçür, girvənkələr – özlərindən yüz qat artıq matah çəkirdi. Ürəyimdəki ağrını ölçməyə, dərdimi çəkməyə isə heç nəyim – nə arşının gücü çatırı, nə də girvənkələrin.

Bəşir əmi ilə arvadı, Qasımlıdakı mamamlı Məmməd əminin dul arvadı baremdə nə düşünsələr haqlı idilər. Axı, birdən-birə bu nə işdir ki, mən tuturam. Nə üçün evdən soyumuşam. Nə sabəbdən Tavatla ezelki təkin açıq-aydın səhbət eleməyə çətinlik çəkirem.

Əmim qızı dünən hıçqıra-hıçqıra taxtin üstüne uzananda özümü xeyli danladım. Ancaq bu, müvəqqəti hal idi. Arabir tənha qalib fikirleşmek, çare axtarmaq, yol tapmaq üçün düşünmək istəyirdim.

Şirin düşüncələrə dalıb düzgün yola çıxmaga hazırlaşdıgum vaxt sövdəger Məşədi Salman dayı içəri girib salam verdi. Könülsüz dil-ləndim. Məşədi iti nəzerlərini sıfotimə elə zillədi ki, gözlerim açıla qaldı. Bəşir əmim üzümə nə qədər acıqli baxsındı, (hərcənd o, üzümə acıqli baxdığını barmaqla saya bilsərəm) mənə təsir eləməzdii. Bilirdim ki, istədiyindən eləyir. Sövdəgerin acıqli nəzerləri məni qorxutdu. Maddi cəhətdən tabe idim.

Yaşca atam yerində idi. Pistlik görməmişdim. Bu səbeblərə görə yolunu saxlayır, sözündən çıxmırdım. Məşədi xeyli dayanıb çöhrəmdəki kəder cizgilərini, gözümüzdəki nisgilli törpənişləri derindən ve diqqətlə süzdü. Əqlı bir şey kəsməyəndə oturmaq üçün üstündə balaca döşəkə olən, oturacağı toxunma kürsünü ondan istədi. Yerini rahatlaşdırıb təsbehini elinə aldı. Üstü naxışlı ağar qutunu çıxarıb papiros bükdü. Barmağının arasında saxladığı qayırma papirosu uzun müddət müştiyyə taxıb yandırmadı. Hey fikirləşir, arabir alnındaki qırışlar gah yaxınlaşır, nazikləşir, herdən uzaqlaşır, yoğunlaşır. Kibritin bir dənəsini əlinde tutub qaraya yaxınlaşdırır, papirosu yandırıb damağına almir, bununla da tərmişa çəkilmiş əsəblərimi daha da oynadır, hırsımı, hik-kəmi çıxaldırdı.

Elə bil müştərilərin yolu bağlanmışdı. Alıcı olsa bəlkə veziyət dəyişir, sövdəgerin acıqi soyuyar, mənim fikrim sahmana düşərdi.

Bu vaxt kibrıt yandı, papiros od aldı, tüstü Məşədinin burun deşiklərində göründü. Derin bir kehilti eşidildi. Tesbeh səsi sükutu pozmağa çalışır, sövdəgerin həmirtisi isə buna mane olurdu. Fikirlərdən ayrılib, dükan sahibinin herəkətlərinə göz qoymaşa çalışırdım, lakin düşüncələr məndən el çəkmir, sanki qırsaqqıza dönüb şüuruma suvaşır, qopmaq istəmirdi.

– Allah atalara rəhmət elesin, çox gözəl deyiblər... – sözlerini razılıqla söyləyən Məşədi Salman dayı dayandı.

Bütün diqqət və müşahidəm ona çevrildi. Dediklərini tamam-karma eşidirdim. Ataların nə dediyi ilə maraqlanır, müsahibimdən söz soruş mağa cüret etmirdim. O isə sanki qəsden məni intizarda saxlayır, seyrək seyrək qullab vurur, papiroşun külünü döşəmeye çırkırdı. Haçandan haçana atalar sözünü eşitdim.

— Bir övladlı ilə bir öküzlünün üreyində yağı olmaz.

Özümü saxlaya bilməyib dillendim:

— Məşədi Salman dayı, Bəşir əmi həmişə deyir ki, bir oğullu ilə bi öküzlünün qurşağında çörək durmaz.

Sövdəger altdan-altdan baxıb başını buladı, son qullabı vurdı. Papiroşun kötüyünnü müştükdən çıxarıb küçəyə atdı. Müştüyü sol ovçunu qoyub üç dəfə sağ əli ilə üstdən vurdı, dodağına alıb bir neçə kərə pütlədi. Müştüyü arxalığının cibinə qoyub əlavə etdi:

— Üç oğlun ola — yüz manat borcun, bir qızın ola — min qızıl gəlirin Hansı sərfəlidir?

Üzünü mene tutmadığından sualına cavab vermək niyyətində deyildim. O isə xeyli səbr edib gözleyəndən sonra yenə dedi:

— Səndən soruşuram, bala.

Dərhal cavab verə bilməzdim. Gərək düşünüb-daşınmadım ki, sövdəgerin döşünə yataydı.

Aranı soyutmayıb dedim:

— Məşədi Salman dayı. Siz alver adamınızı. Həmişə gelir üçün maraqlanmışınız. Min qızıl gəliri qoyub yüz manat borc vermekdənə, bir qızı olmaq daha sərfəlidir.

Sövdəgerin dodağından qalxan təbəssüm yanaqlarını parıldadanda bildim ki, cavabından xoşlanıb. Bununla belə istərdim ki, onun dilindən razılıq eşidim.

— Züryet allah-taalanın bəxş etdiyi paydır. Xudanın göndərdiyi nemətə bəndənin etiraz etməyə haqqı yoxdur.

Dediklərini diqqətle dinlədiyimi görünce məşədi səhbətin məbədini dəyişdi:

— Yaradanın kərəminə şükür. Mən yerlə göy qədər təleyimden raziyam. Bir olsa da pirdir. Qız olsa da qızıldır...

Səhbət bu məqama gəlib belə cəreyan eləyənde yavaşca oturdum. Sövdəgerin hüzurunda olduğumu bilib, dərhal da qalxdım.

Məşədi Salman məndən soruşdu:

- Qardaşdan, bacıdan nəyin var?
- Birçə bacım var.
- Səndən böyükdür, yoxsa kiçik?
- Ərə gedib.
- Bəşir kişidən başqa qohumun varmı?
- Yaxın qohumum az deyil, ancaq candan yanani Bəşir əmimdir.
- Neçə ildir əmin səni saxlayır?
- Gözümü açandan evimizin böyüyü onu görmüşəm.
- Əminin oğuldan, qızdan nəyi var?
- Gözünün ağı-qarası Tavatdır.
- Oğlandır, qız?
- Tavat qız adıdır.
- Onu demə, Şirin, Xaver, Əziz adlı həm kişi, həm də arvad vardır. Men susub dayandım.

Məşədi Salman dayı dərin fikrə qərq oldu. Gözlerini döşəmədən ayırmadan baxır, arabir alının qırışlarını qurdalayır, hərdən bişlərini eşir, tumarlayır, bəzən desmalla dodaqlarını silir, altdan-altdan gah mənə, gah dükana göz qoyurdu.

Məşədi təsbehî əlinə alıb چevirdi. Muncuqlar tez-tez bir-birinə toxunduğundan qəribə səs qalxırdı.

Dalbadal alıcı geldiyindən sövdəger papiroso yandırdı, damağına alıb dükandan çıxdı.

Alverlə möşğul olsam da özündə deyildim. Məşədi Salman dayının səhərki səhbətinin, sorğu-sualının ve birdən-birə də tutqunlaşmasının sırrını aydınlaşdırmaq istəyirdim.

Övladdan söz salmaq, züryətdən səhbət elemək, tek qızından razi qaldığımı bildirmek, taleyindən şikayətlənməmək ata üçün, həm də sövdəger kişi üçün böyük xoşbəxtlik idi.

Mənçə dünyada ən bəxtovor ata-ana ağıllı övladı olanlardı. Vardövlət qazanıla bilər, çalışsan, zəhmət çökib eziyyətə qatlaşsan var-dövlət qazana bilərsən. Əqli, dərrakəni, zəkanı, sağlamlığı isə qazanımlar, yəni bunlar bazarda satılmır, hər bir şəxs özü oxz edir, inkişaf etdirir. Bezi dövlətlinin oğlu vəcsiz çıxır, yoxsuluñ oğlu böyük alim, qüdrətli sənetkar olur.

Sövdəger tek qızından bu qədər razılıq elədiyi halda Bəşir əmi bir dəfə də olsun Tavatın adını dilinə getirməyib, baresində bir söz söyleməyib...

1919-cu ilin ömrü sona çatırdı. Biğlərim qalınlaşır, üzümü tük basır, səsim kallaşırdı. Küçədən ötən qızlara baxmaqdan çəkinmir, yaşıdlarımla zarafatlaşanda evlənməkdən söz açırdım.

Öyin-başım qıvrıq, dolanışığım yaxşı idi. "Danlayıb-dansıyanım yoxdu. Evdokiler qarama uçurdu. Dükən yiyesi bir dəfə də olsun xatirimə dəyib qəlbime toxunmamışdı. Ancaq daxilən çox narahat, heyecanlı, hətta kədərli idim.

Diləfruzla Tavatın surətləri qoşa dayanıb gözüme baxanda kövrlirdim. Bezi yaşıdlarının, tay-tuşlarının çox savadlı olmalarını, məndən beş-on yaş böyük olsalar da hələ də subay qalmalarını görəndə bir cüt suret gözümüzden uzaqlaşırdı. Üstəlik Bəşir əmi bir neçə dəfə ortaliga demisi: "Əvvəlcə çörək ağacı – elm, sonra evlənmək. Qızı istədiyin vaxt tapmaq olar, elni isə həmişə öyrənmək çətindir. Cavanlıqda elm öyrənən qocalıqda bəhrəsinə yeyər".

Oxumaq üçün lazımlı məktəb Ağdamda yox idi. Bilik almaq, elni olmaqdan ötrü mütləq Bakıya getmək lazımdı. Yollar bağlı və xəterli idi. Tcz-tez toz hökumət qoşunları gəlib bazara çıxırdı. Bakıdakı hökumətin ağızına baxan yox idi. Qarabağdakı bəylərin hər birisi özü üçün hökumət başçısı idi. Şuşa qalasından gələnlər xəbor getirirdilər ki, Mağaviz bəylərindən Xosrov bay Sultanov adlı bir hərbi həkim Qarabağın general-qubernatorudur. Çox mədəni və bilikli adamdır. Müsəlmanların qeyretini çəkon kişilərdəndir.

Hərçənd Qarabağ bəyləri onu bəyənmir, lağa qoyurdular, bunun müqabilində Bəşir əmidon və Məşədi Salman dayıdan dəfələrlə eşitmİŞdim ki, Xosrov bay çox qanlı igiddir.

Muradbəyli bəylərindən hansısa birisi deyirmiş ki, ağacdən – təndir, kürddən – övliya olmaz. O ki qaldı hökumət başında durub millət idarə eləyəsən. Yəqin iş başında olanlardan kim isə birisi Xosrov bəyin adamlıdır...

Birdən ağılıma geldi ki, Bakının yolu qorxulu olsa da Şuşa qalasına gedis-gelis xətersizdir. Orada realn, gimnaziya məktəbləri vardır. Boşır əmi ilə məsləhətləşim, bəlkə oxumaq üçün Şuşaya getdim.

Axşam eynəsi açıq evə qayıtdım. Bəşir əmi ilə nəşəli görüşdüm. Altandan-altdan Tavata nəzər yetirdim. Şadlığından qanadı olsa uçardı. Qarabırçək xala ocağı qırğındında nə isə bişirirdi. Məmməd əminin arvadı evdə yox idi.

Xörək hazır olub süfrə salınmağını gözleməyərək, oxumaq fikrimi Bəşir əmiyi açdım.

Gülə-gülə üzümə baxıb dilləndi:

– Vallah, ağılli oğlansan, günü səhər Məşədi Salmandan xahiş elərəm, kəmoyını əsirgəməz...

Bikeflədiyimi görüb soruşdu:

– Məşədi Salman çox xeyirxah kişidir?

Başımı buladım:

– Məşədi Salman məni dükəndən buraxmaz.

Bəşir əmi ciddiloşdı:

– Sən onun pırkeşiyisen, qulu deyilsen ki, buraxmaya.

– Sövdəgersiz düzəlməz.

Bəşir əmi çox ciddi və inandırıcı şəkildə dedi:

– Xeyr, düzələr!

İstədim, Məşədi Salman kişinin dükanda mənimlə olan danışığını açıb deyim, üzündən gelmədi.

– Bəşir əmi, siz bilən yaxşıdır. Ancaq sövdəger bu işə pəl vuracaq.

– Şəhvin var, oğul. Hərgəh Məşədi Salman men tanıyan adamdırsa, sənin oxumağına ikioli ses verəcək.

– Yalandırsa, gerçek olsun, ancaq inanmırıam...

Bəşir əmi, adəti mövcibinə bölgələrinə siğal verə-verə qətiyyotle bildirdi:

– Sağlıq olsun, arada bir gecə var. Darıxma.

7

Yenə dükanda alverlə məşğul olduğum vaxt sövdəger gelib gülegüle salam verdi. Hətta yaxınlaşıb təmənloşdı. Adətim mövcibincə az danışıb deyilənlərə qulaq asdım. Məşədi Salman dayı danışa da fikri ayrı yerde idi. Hərdən ara verib dayanması, sözleri çətinliklə düzəməsi tez-tez "o ki qaldı" deməsi qayğılı, bəlkə də nigaran adamı xatırladırdı.

Nəhayət, əsl mətləbə keçib mənə üz tutdu:

– Bala, oxumaq fikrin var idisə niyə bir az qabaq demirdin.

Danışığı qırıb məni gözlədi. Cavab çıxmaya və davam etdi:

– İlin qurtarmasına beş-altı gün qalıb. Əqlim kəsmir, soni məktəbə götürələr.

Susdum. Mən danışmayanda Məşədi Salman dayı dedi:

– Gimnazianın müellimlərindən birisi bacım oğludur. Direktorun yanında sözünün biri iki deyil. Bəşir emin mənə deyən gün Şuşaya kağız göndərib xahiş elədim. Nə isə cavab ləngiyir. Gözləyok bir şey çıxmasa, bəlkə özün qalaya getməli oldun.

Sövdəgəro o ki lazımlı idi dil-ağız, razılıq elədim, minnətdarlığımı bildirdim. Sözümü kosdi:

– Tez darını kola tökmə, qoy işin düzəlsin, o zaman ətraflı danışib, ürək sözümüz deyərom. İndilik deməliyim ki, həm toxraq ol, həm də əlini işdən soyutma.

Gözümü onun sırlı sıfətindən çəkmirdim, o isə asta-asta, şirin-şirin danışdı.

– Əminlə mən oxumamışaq, möclisden qovmurlar ki... Doğrudur, savadsızlıq başımıza töhmətdir. Ancaq tökülen dolmayıb, günah bizdə olmayıb. Atalarımız oxutmayıb. Bizdə başa düşməmişik. Atamın fikri-zikri qonşusu tacir Qulamlı bəhsə girmək, çoxlu qızıl yiyesi olmaq üçün gecə-gündüz yatmayıb Urusetin böyük şəhərlərindən mal gətirmək, xaricdə alver eləmək idi. Zamanla get-gedo dəyişir, savadlı olmayanlar ac qalır. Uzağa getmək lazımdır, eger yazı-pozu bilməsəydim dü-kanda işləyib çörək yeməzdim.

Söhbət yeno də mənim üstümə gələndə özümü yığışdırıb soruştum:

– Məşədi Salman dayı, bacınız oğlu harada oxuyub.

Vəziyyətini dəyişmədən cavab verdi:

– Peterburqda incinarlıq qurtarıb, nodənsə öz sənətində işləməyib, gimma ziyyada dərs verir.

Qeyri-iradi köks ötürdüyümü görüb sövdəgər dedi:

– Yetim nə qədər ah çəksə bir o qədər xeyirdir. Ciyərlərində ləke qalmaz.

Məşədi Salman dayının ciddi sözü ilə zarafatını ayırd edə bilmədiyindən söhbətə qarışmaq istəmir, hərədan sual verməklə toxlayırdı. Sövdəgər isə birinci dofa idi dükanda var-gəl edir, baş qaldırıb etrafına baxırıb, mənə göz qoymur, dükana müştəri gəlib alver eləməyini saymırırdı.

Kim isə dükana girib hamiya salam verdi. Sövdəgərin gəzdiyini görüb dayandı:

– Məşədi, sənə Şuşadan kağız var, zəhmət çək al, - dedi.

Sövdəgər məktubu alıb ovcunda saxladı. Gelənə baxıb başı ilə razılıq elədi.

“Yəqin bacısı oğlundan gəlib. Barəmdə yazıb. Məşədi Salman dayı versəydi oxuyardım”.

Gözümü sövdəgərdən çəkmirdim.

Dükən iyəsi kükçəyə çıxanda oxumaq üçün kağızı istəməye cəsarət etmədim. Sövdəgər getdi. Ürəyimi də, sebir-qərarımı da özü ilə apardı. İntizar nigarançılığa qarışdı. Hövəsələm azaldı. Bərk dərixdim. Qızığın alver eləməyimə baxmayaraq, gözüm yolda, qulağım səsde idi. Şuşadan göndərilmiş kağız müştuluqdan qiymətli, mübarekbadlıqdan şirin və dadlı olmuşdu.

Məktubda nə yazılmışdı. Bəlkə heç bacısı oğlu göndərməyib. Mənim barəmdə olsayıdı, yəqin ki, deyərdi.

* * *

İmarətin mitnarəsindən azan sesi eşidiləndə Bəşir əmi yanına gəlib hal-xoş elədi. Vəziyyətindən başa düşdüm ki, sözlüdür. Nahar eləmək bəhanəsi ilə qapını bağladım.

Söhbət köks ötürməklə başlandı:

– Şahlardan kağız gəlib. Anasının üstünə yollayıb, harada olduğunu yazır, no iş gördüyündən bir kəlmə damşırı.

Əmimin pəjmürdə simasına baxa-baxa xəbər aldım:

– Nə yazır?

Bəşir əmi narazı ifadə ilə dedi:

– Əmin oğlunun ölüm xəbəri gəlsəydi, toy-bayram olardı.

– Elə demə, Bəşir əmi, cavandır.

– Allah onu bizim töreməyə çox görsün.

– Sənə nə pisliyi dəyib ki?

Bəşir əmi yazılıq-yazıq mənə baxdı.

– Anasına yazıb ki, Tavata de: “Ölsə qara torpağın, qalsa Şahlarındır”.

Özüm də bilmədən dedim:

– Bu, Şahların təzə təklifi deyil.

Bəşir əmi mənə elo açıqlı baxdı ki, üzümü yana çevirdim. O, ya-xamdan yapışdı:

– Bu qəleti qabaqcədan da eləyib?

– Bəlli, Tavatın özünə deyib.

- Sən də qulağınlı eşitmisən?
- Xeyr, Məmməd əminin arvadı deyib.
- Tavat ehvalatı bilir?
- Beli, bu barədə ikiilikdə danışmışıq.
- Onun da rəyi var?
- Bir söz deyə bilmərəm.
- Nə üçün?
- Bu xüsusda danışanda Tavat hıçqırıb ağladı, sonra üzüqoylu taxtın üstünə yığıldı.

Bəşir əmi qəddini düzəldib əlini ölçə-ölçə danışdı:

- Tutduğu bəd əmelin üstünü basdırmaq üçün qızların göz yaşı tökmesi, üzüqoylu uzanıb hıçqırması çoxdan dəb düşüb. Hər kəs qızın bu hərəkətinə göz yumursa, aldanır...

Tavatın müdafiəsinə qalxdım.

- Tavat bu cür danlaqlara layiq deyil.

Bəşir əmi yanıqlı halda dediklerimi təsdiqlədi:

- Mən də elo bildirdim. Ancaq sözünə inanıram, xoruzun da quyrugu görünür.

Yenə də dedim:

- Tavat günəşdən ləkəsiz, sudan durudur.

Bəşir əmi mat-mat üzümə baxıb sual etdi:

- Əmin qızı əmin oğluna getsə bu işə necə baxarsan?

Özümü güclə ələ alıb cavab verdim:

- Könüllə zor yoxdur.

Mesolə məlumdur.

Bəşir əmi "məlum məsələ" nəyə deyirdi.

Hansı məsələyo işarə eləyirdi. Məndən ötrü qaranlıq idi. Ancaq sözü çevirmək, söhbəti təzələmək yersiz olardı. Əminim narahat idi.

Qapını açdım, getdi.

Sövdəgər gedəndə od düşmüş üreyim indi alovlandı. Həyetinə bazarlıq aparanda sinəni oxlamış Dilefruz, özümdən çox inandığım Tavatın barəsində eşitdiyim sözlər, sövdəsma düşdüyüm oxumaq fəqrəsi, mənə əhliyyət eləyon Bəşir əmi ilə Məşədi Salman dayı, ticarətlə məşğul olduğum iri sövdəgər dükəni, Qarqar çayı ilə Kötəl çayının qıjılı və şiraltısına qulaq asan ev və həyetimiz ayda neçə dəfə bir cüt nakam oğulun soyxasını ortaya töküb saçını yolan, sinəsinə yüzlərlə durnaq yarası

vuran Məmməd əminin arvadının həzin nalesi, nəhayət, bütün ailəmizin sağlam bünövrəsini sarsıtmğa başlayan Şahların sıfarişləri, kağızları... hamısı, hamısı gözümüz qabağından gəlib keçdi.

Mən sevirdim. Bekar vaxtlarında əlimə düşən məcməə və kitabları oxuduğumdan, toylarda, aşıqların məhəbbət dolu dastanlarına qulaq aslığımdan, eşq, məhəbbət sözlərinin mənasını get-gedə anlayıb başa düşürdüm. Özlüyümdə bu qənaətdə idim ki, ömrümə bir gün qalsə belə əmin qızı Tavat mənimdir. O, sevdəmin əzəli, gözümün ilk ovu idi. Hərgah Tavat məni atıb Şahları tutsa ömrüm boyu üzünə baxıb adını çəkməz, heç bir qızə könül verib eşq yetirmərəm. Dayana bilməsəm Məşədi Salman dayının həyatındaki Dilefruza sarı yixılarım... Yox, Tavatdan ayrılməq, başqasına yön çevirmek, özgesinə məhəbbət yetirmək, qotiyyyən! Allah belə günü mənə qismət eleməsin.

Nahar eləməmişdim. Yaxındakı çayçıdan şirin çay, pendir-çörək istədim, yeyə-yeye düşünürdüm: "Bəlkə Şahlar qəfil gülle kimi yanında açıldı. Tavat mənim sözümü qoyub onunkunu dedi. O vaxt nə elo-rəm. Çıxış yolum nədir".

Çayın son qurtumunu içəndə qət etdim: "Baş götürüb qaçmaq. Göz işlədikcə, ayaq tutduqca getmək. Tanınmaz-bilinməz yerə çatıb baş gırılmək. Təmiz eşqə, müqəddəs sevgiye, ilk əhdə nifrət clomək. Bu barədə olan sözlərə gülmək, sifətləri qəzəble qarşılamaq..."

Aradan çox keçməmiş fikrim haçalandı. Başqa sövdaya düşdüm. Bakır və pak məhəbbətimə uzanan kirli əlləri kəsmək, Tavatla Cavadın arasına girmək istəyen şahmar ilanın başını əzib zəhərli dişlorını çıxartmaq, soyxasını qardaşlarının soyxasına qarışdırmaq... Məmməd əminin arvadının sinəsinə üçüncü dağ çekmek.

Gün uzandıqca narahatlığım güclənirdi. Axşamın qaranlığını arzulayırdım. Öz-özümə deyirdim: "Həyətə girən kimi Tavatla birlikdə Muradbəyliden çıxarıq. Qarqarın qəşərində oturub məsələni birlikdə holl etməliyik. O məndən sərr gizlətməz. Büyük əmisi oğluna dil veribsa, "xoşbəxt ol" deyib əbədi ayrılacağam. Bəşir əmiyi razılığımı bildirib, baş götürüb gedəcəyəm..."

Qırmızı kələğayı örtmüs bir gəlin kişmir parçadan paltarlıq kosdırında üzümu baxıb dedi:

- Senin kimi əryən qardaşım var, ona toy paltarlığı alıram. Qayçımı elinə alanda sidq-ürəkdən "Allah mübarek eləsin" de.

Gəlinin arzusuna əməl etdəm, qardaşına toy paltarlığı kəsdim, ana-sına da parça satdım. Qardaşının təzə qohumlarına xələt, oğlanın özüne arxalıq kəsdim. Xoruzlu dəsmala büküb pulunu alanda dəsmalın qiymə-tini qaytardım. "Dəsmalı qardaşı arvadına sovgat verirəm" – dedim.

Müştəri seyroklaşəndə fikirlər cəmləşir, başına dolub üzərimə ağırlıq salır, sinəmə yiğişib cızdağımı çıxardırdı.

"Tavat desə ki, Şahlarla mənimki tutmaz, bu başqa məsəledir, rəsmi belgedən, nişandan qoyub qızı özümə ad eləmək... Bəlkə arvad eləmək... Yox nə qədər ki, oməlli-başlı məktəb qurtarıb, təhsil almamışam, evlenmək məsələsinə qatlamaşıyam. Bəşir əmi dəfələrlə bu barədə söz atıb".

Qayıgm çox, nigarançılığım hədsiz idi. Məktəb barədə bu cür fikirləşəndə yadına düşdü ki, birdən sabah Məşədi Salman dayı xoş xəberlə məni müstəluqlasə na elərəm. Tavatı yiyəsiz qoyub Şuşa qalasındaki məktəbə gedim, yoxsa Şahların yolunu gözləyib Tavatın gözətçiliyini eləyim. "Məktəbə gedib oxumaq üzümə səadət qapılarını taybatay açar, emim oğlu ilə emim qızının əhvalatı həm onlar üçün, həm də məndən ötrü fəlakətə çevrilib hər üçümüzü də uçuruma yu-varlardı".

Ayrı bir fikir də baş qaldırılmışdı: "Bəlkə Şahlar ömürlük bu torpağa qayitmayacaqdı. Olmaya məktubu özü yox, onun adından yazıblar. Hansı əsasa mən xəberlərə uyub gələcək soadətimə göz yumum".

Fikirlər düşüncələrə, intizar nigarançılığa, ürək döyüntüləri qəlb çırıntılarına qarışib məni üzür, əldən salırdı.

Körpeliyim nə cür keçib bilmirəm, uşaqlığım həsrətlə başa çatıb yadimdadır. Onda vəziyyetim ağır olsa da, indikindən qat-qat qayğısız idim. Qarnım tox, eyni-başım qıvrıq olanda gündə neçə dəfə "Allaha şükür" eləyir, Bəşir əmiyə cansağlığı, uzun ömür arzulayırdım. İndi yemek, patlar dərdi çəkmirəm, qulluq eləyib məvacib də alıram. Ancaq rahatlığım yoxdur. Fikirlər ilan sürüsü kimi bir-birinə sarımb gah bir tərofdañ, gah başqa səmtdən baş qaldırır, bezən xallı, bezən qanadlı şəkildə gözümə görünür, ixtiyarımı elimdən alıb məni gücdən, qüvvətdən salır.

Əşqə tamarzi, məhebbətə həsrət, sevgiyə möhtac cavanlar yəqin ki, mənim təkin naşı olurlar. Özlorını tez qaynar sevdada qarsır, güclü odda yandırıb külə döndərirler.

Böyük şairlərin yazdığı eşq macəraları, sevgi dastanları, məhəbbət əhvalatları olmuş hadisələrdir. Qeysi Məcnun eləyib biyabanlara salan Leylinin eşq atası olmadımı? Kərəm Əslinin sevgi oduna yanıb bu dün-yadan nakam getmədim? Rövşən Nigarın məhəbbəti yolunda ölümün caynağından güclə qurtarmadımı? Yarının ayrılığına tab getirməyen Qərib neçə-neçə şəhərleri piyada gəzib Sənəmi axtarmadımı? Vüsal uğrunda Bisütun dağıni çapan Fərhad külüngü başına çaxib özünü öldürürendə son sözündə Şirini arzulamadımı? Həcəri Gorus qazamatın-dan qaçırmıq, özü ilə dağlara, mübarizə meydanına aparmaq məqsə-dilə Qaçaq Nəbi qoburnat və naçalniklərle, bəylər və pristavlارla neçə dəfə ölüm-dirim mübarizəsinə düşdü?..

Eşq atəsi sönməz olsa da onda yanalar tarixe düşüb əbediləşirlər. Cismən ölsələr də mənən dünya ilə yaşıdlasır, həmişə yaşayırlar.

Əşqdən bezmək, sevgidən yorulmaq, məhəbbətdən darılmaq cə-hillik, nadanlılıqdır. Tavatın ucundan hər cür əzab-əziyyətə, işgəncə və həqarətə düşməyə hazırlam. Bu gündən ürok sözümüz əmim qızına deyib onunla əhd-ilqar eləyəcəyəm... Eşqə naxəlef çıxməq namərdlikdir. İlqara arxa çevirmək nadirüstünlükdür. Sevgi əzəldən pak və ülvidir. Təmiz və ucadır. Müqəddəs kitaba and içilib, ülvi yerlər ziyarətgahına çevrilib... Təmizi kirləndirmək, müqəddəsi gözdən salmaq, paklığı cirk-ləndirmək, ülviliyi alçaltmaq isteyənləri ikiayaqlı insan yox, dördayaqlı heyvan saymaq münasibidir.

"Mən Tavatdan dönsəm öləndə torpaq mənə ağız vermez. Tavat məndən ayrılsa ömrü bir günlük olar. Şahlar bizim sevgimizə mane olsa qamı halaldır. Məhəbbətə zor eləmeye çələşsə məğlubiyyətə uğra-yar, uzun illerin həsrətlilərini ayırmaq iddiasına düşsə el qınar, camaat daş-qalaq edər".

Bu cür götür-qoy eləməkdə haqlı idimmi? Mən deyə bilmərəm. Tavatın rəyini öyrənməmişdim. Ürək sözümüzü bir-birimizə demə-mişdik. Ağzını arayıb qəlbini oxumadığım qızın əvəzindən danışmaq havayı idi.

Gün batdı. Axşam azam verildi. Dükəni bağlayıb küçə yuxarı azca addımlayıb sola buruldum. Muradbəyiye ayaq götürdüm. Böyük bağın yanında ayaq saxladım. Xəzel olub yerə tökülmüş yarpaqlar ayaqlanıb torpaqlara qarışdırı. Yazda-yayda ağacların qol-budağını əlvən gös-terən yaşıl yarpaqlar indi lazımsız olmuşdu. Çilpaq bədəno oxşayan

ağacların da baxılması qalmamışdı. At-eşşək qabığını gəmirmiş ağaclara tamaşa eleməyə göz xəcalet çəkirdi.

Ayaq saxlayıb baxmaq üçün könülaçan heç nə yox idi. Qara qarğaların sürü ilə qonduqları çinarda seyrək yarpaqların piçiltisi itib-batırıldı. Bəşir əmi deyir ki, qarğalar sürü ilə ağaca qonar və qarıldışmağa başlarlar. Guya biri səs salanda ikincisi deyir: "Səs salmayın, qoyun yataq. Başqları irad tutur. Beləliklə, axşamdan səhərə səs kəsilmir, qarlıtı eşidilir..."

Bağın qıraqı ilə ireliləyir, qarğaların səsini eşidir, özlüyümdə bu sözləri təkrar edirdim. "Səs salmayın, qoyun yataq". Sonra elavə eləyirdim. "Qarğa səsini kəsməz, axşamı sehər elər".

Heyətə girəndə gözlərimə inanmadım. Bəşir əmi, arvadı, Tavat yox idi. Yeznəmdən xəbər aldım. Könülsüz dilləndi.

— Gürorta üstü Qasimliya getdilər.

Soruşdum:

— Qayıdacaqlarmı?

Bacım cavab verdi:

— Heç nə demədilər.

Sözü uzatmadım. Əmidostumun dadlı bişmişinə adət elədiyimdən bacımın xörəyini könülsüz yedim. Götür-qoy edirdim: "Qasimliya gedimmi" hərçənd Qarqarda su az idi. Amma soyunmalı idim.

Bacımla yeznəm yorğun-yorğun mənə baxıb gözleyirdilər. Mən isə haçalanmış düşüncələrin arasında qalmışdım.

Qasimliya getməyə Bəşir əmi necə baxar. Məni yelbeyin hesab eləmez ki. Bəlkə qəsdən arvad-uşaqlı Qasimliya gedib, məni yoxlaməq istəyir.

Dayanıb balaca otağa, yanımdakılara nəzər saldım. Bayır soyuq idi. Sobanın gur yanması şiddetli soyuğunu unutdururdu.

Getməsəm qanacaqsızlıq olmaz ki. Bəşir əminin üreyindən keçməzni ki, qardaşım oğlu məni saymadı. On çox zəhləm gedən saymazyanalardır.

Özündən böyüyü sayımaq, yaxşılıq gördüklerini sayımaq, sədaqətli dostları sayımaq, istekli tanışları sayımaq, yaxın qohumları sayımaq, hörmət etmək vacib və lazımdır.

Fikrimi yanımdakılara söyləyəndə heç birindən səs çıxmadı: "Gecəniz xeyrə qalsın" deyib heyətdən çıxdım.

Qarqardan ayrınlarda hər yan qaranlıq idi. Çəqqallar elə ulaşırkı ki, adamın əti ürpəsirdi.

Qasimliya çatı mamam evinin həyətinə girəndə cıraqlar sönmüşdü. Qapını itələyəndə mamam soruşdu:

— Kimsən.

Səsimi çıxarddım. Dərhal qapını açdı. Cıraqı yandırdı. Özündən, ballarından savayı göze dəyən görmədim.

— Bəşir əmimgil haradadır.

Mamam gülə-gülə dedi:

— Yarım saat olmaz, Muradbeyliyə qayıtdılar ki, Cavad nigaran qalar. Mamam nə qədər üz vurdu, oturmadım, təkrar evimizə gəldim.

8

1920-ci il şiddetli çovğunla başladı. "Kiçik cillənin soyuğu tədirə təpir toyuğu" beytləri mahniya çevrilib obaları gəzdi, evlərdə oxundu.

Novruz bayramına qızığın hazırladığımız günlərdən birində Məşədi Salman dayı acınacaqlı görkəm, kədərləi çöhrə, pəjmürdə sifet dükana girib salamlaşdı. Künc-bucağa nəzər salıb mənə yaxınlaşdı. Gizli danışmış kimi başladı:

— Şuşadan gələn kağızda ürəkaçan söz yazılmadığından o gün sənə heç nə demədim...

Marağım qat-qat artdı. Hövseləm azaldı. Diqqətlə dinlədiyimi görüb davam elədi.

— Gimnaziyada dərs verən bacım oğlumun anası – ortancıl bacım sıfariş göndərib ki, bayramqabağı xeyir iş üçün elçi göndərəcəyik, razılıq verin.

Başımı qabağa uzadıb deyilənləri büsbütün udmaq istədim. Məşədi Salman dayı get-gedə maraqsız neqlə elədi. Qırıq-qırıq damışdı:

— Atalar deyiblər ki, sən saydırın qoy dursun, gör fələk nə sayır...

Nəyə işarə vurduğu məlum deyildi. Söhbətinə ağıra qədər qulaq asmaq, dediyindən məna çıxartmaq lazımdır. O isə get-gedə mənasızlaşdırır, daha yavan damışdırı:

— Qızla anası bu xəberi eşidəndə, nə təhər deyim, vallah, daş atıb başlarını altına tutdular.

Dayana bilməyib sözə qarışdım:

– Sizə xoşbəxtlik üz verib. Gimnaziya müəllimi qızınızı isteyir. Bundan sərfli nə ola bilər?

Üzüme tərs-tərs baxdı, narahılıqla başını bulayıb cavab verdi:

– Evlənmək, əre getmək qiyamət köynəyi geymək deməkdir. Tərəflərin ürəkdən bağlılığı, razılıq vermesi, əsasdır. Qızının bacım ogluna əre getməyə qətiyyən könlü yoxdur. Bacım oğlu barəsində onu deyə bilərəm ki, çox qanacaqlı, ağıllı, gözü-könlü tox, adam yeri bilən oğlandır. Heyf ki, qızın ürəyinə yatırıb.

– Bacınız oğlu xoşunuza gəlirsə qızı məcbur eləyin...

Gülümsünüb başını tərəfdən sövdəgər məni lağa qoydu:

– “Qızı məcbur eləyin”. Ay sağ olmuş, zorla əre verilən qızların hansı bəxtəvər gün keçirib. Mən əsla Diləfruzun xatirinə dəyib ona bu cür təklif eləyə bilmərəm.

Diləfruz adını eşidəndo sanki ürəyimə isti su səpdi. Özümü güclə saxladım. Sual-cavabı dayandırıb yenə qulaq asmağı üstün tutdum.

– “Könül sevən göyçək olar” deyiblər. Dövlətli, kasib, bəy, rəiyyət, elmlı, bisavad - bunların hamısı ürəyin müqabilində heç nədir.

– Yəqin kağızın cavabı ilə bacınızı da, gimnaziya müəllimini də peşman ehmisiniz.

– Xeyr, hələ kağıza cavab yazmamışam, bəlkə yazmadım. Bir də axı no yazım. Baş tutmayan sövdaya, düzəlməyen işə nə yazım. Bacım yaman dünyagirdir. Ogluna mənim qızımı almaqla var-yoxuma sahib durmaq istəyir.

Diləfruzun gözəlliyi, xoş xasiyyəti, səxavəti məni ilk görüşdən əfsunlamışdı. Hətta bir müddət əqlimi başından alıb tədbirimi çasdırmışdı... Elə ki, Şahlarla əlaqədar məsələlər ortaya çıxdı, fikrimi cəmləyib bu yoldan qayıtdım. Məşədi Salman dayı eyhamla danışıb hərdən Diləfruzun adını dilinə götirəndə sağalmaqdə olan yaramın qabıçı soyulur, ciy qalmış yerlər qanayır, zoqqultusu qəlbimə toxunub ağrıclarına səbəb olurdu.

– Bir az dərindən baxanda bacım oglunun simsar bilib mənə yaxınlaşması sən deyən kimi xoşbəxtlikdir. Öz uşağımızdır. Hal-xasiyyətinə bələdəm. Elmi var, böyük qulluq sahibidir. Şəhərdə yaxşı mülkleri vardır...

Sözlər yorğun at kimi dayandı. İrəli addım atmadı. Məşədi Salman dayı xeyli fikirləşdi. Kirpiklərini qırpmadan bir nöqtəyə hey baxdı. Mən onu gözdən qaçırmır, hərəkətlərini nezarətsiz qoymurdum.

– Qızımın gözü ilə baxanda elm, qohumluq, qulluq, var-dövlət qazanıla bilər...

– Qazanılmayan nədir bəs?

– Bir dəfə görməklə bənd olduğu oğlanın itirilmesi.

– Diləfruz itirən oğlanın gözləri kordur?

– Xeyr, çox gözəl ala gözləri vardır.

– Alagöz oğlan Diləfruzu sevməyib sə yeqin yaxşı görmür.

– Yeqin başqa cürdür.

– Nə cür ola bilər?

– Yoqin oğlanın gözaltı var.

– Bu ayrı məsələdir.

– Belə olmasaydı qızın gözünü bu qədər yolda qoymazdı.

– Nə isə bir az dolaşiq əhvalata oxşayır.

– Deyir, bir yandan bağlayan, bir yandan açar, oğul.

Sövdəgərin axırıncı sözünə istinad edib soruşdum:

– Mənim oxumaq məsələm də böyrü üstə qaldı. Heç bilmirəm nə dəloyim.

Məşədi Salman dayı gözüdolusu mənə baxıb, ah çəkə-çəkə dedi:

– Görürsən də, oğul. İşin asılı olan oğlan evlənmək iddiasına düşüb. Bu saat onun gözündə evlənmək müqabilində heç nəyin qiyməti yoxdur. Gözleyək, görək fələk nə göstərir?

Qardaşının razılıq kağızını gözləməyən bacı faytona minib birbaş Ağdama gəlir. Üçatlı faytonunu zinqirovları soslöndikcə ananın ürəyindəki sevinc artırdı.

Qonağı ev yiyəsi sərin qarşılıyor. Soyuq yola salır. Bacı doğma qardaşının evində gecələməyib qaynı evində qalır, seher kor-peşman Şuşa qalasına qayıdır.

Novruz bayramından sonra sövdəgər mənə xobor verdi ki, Diləfruz mamasına deyib ki, mən başqa oğlanı sevirmə, ona gedəcəyəm.

Damışdıqca Məşədi Salman dayı mənə dərindən göz qoyur, horokətlərimi birbəbir seyr eləyirdi. Mən isə bərk narahat və nigaran idim. Yenə də ürəyim parçalanmış, fikrim haçalanmışdı. İki gözəl surət gözlərimdə canlanırdı. Tavat Muradbəyliyə çağırır. Diləfruz Ağdama çəkirdi.

Sövdəgər son vaxtlar hesab-kitabla maraqlanmış, qazancın miqdəri onun vecinə deyildi:

– Bir şeydən həm qorxuram, həm də şübhələnirom.
Sualımı gözləməyib danışdı:

– Qorxuram ki, oğlan qızı aldatmış ola. Şübhələnirom ki, qızı cadžipiti elədipler.

Susub durdum. Sövdəgər bir az üstüortülü danışdı. Sözler aydın deyilmədiyindən özümə yaraşdırırmır, yaxına buraxmir, axırını gözleyirdim.

Müştərilər dükana doldu. Alverə başladığını görəndə Məşədi Salman dayı tanıdığımız kürsüdə əyləşdi. Çox çəkmədən durub küçəyə çıxdı.

Mal azalmış, alver zeifləmişdi. Kənddə və bazarda cürbəcür şayələr gezirdi. “Tezliklə Bakıda Urusətdəki Şura hökumətindən olacaq... Xozeyinləri, sövdəgərləri, tacirləri, bəyləri tutacaqlar...”

Düzünü deyim ki, bu xəberlər məni o qədər də narahat eləmirdi. Rahatlığımı əlimdən alan iki məsələ idi. Oxumaq, iki gözəl qızın birlisinə son söz demək...

Oxumaq üçün münasib vəziyyət və şərait yox idi. Yeganə ümid yolu Şuşa gimnaziyası idi ki, o da Diləfruzun sayeyi-mərhamətindən qapılarını möhkəm-möhkəm üzümə bağladı. İki gözəldən birisiniən son söz demək üçün qızların ikisi ilə danışmalı, şərtleşmeli, möqtə qoymalı idim.

1920-ci ildə keçirdiyimiz Novruz bayramı ilə axır çərşənbə yoxsul keçəsə də şən oldu. Həyətimizdə qaladığımız tonqalın üstündən mənənə yeznemdən başqa hoppanan olmadı. Hərçənd qovurğaya kişmiş əvəzinə tut qurusu qatdıq, ancaq ləzzətə yedik. Cövhər tapmadığımızdan yumurtaların hamısını saman suyu ilə boyadıq, bununla belə döyüşəndə udanlar gülür, uduzanlar qaşqabağıını tökürdü. Stolun üstündə şamlar yanır, süfrəni yeddi löyün ovezinə üç “löyünlük” bəzeyirdi.

Bəşir əminin arvadı çolpaplov yerinə südlüplov bişirmişdi. Dadlı idi. Şərbətimiz kifayət qədərdi. Əmidostum çoxdan saxladığı şəkəri torbasıyla süfrəyə qoymuşdu. Bəşir əmi döşü sıriqlı, qara düyməli məndule arxalığını geyindiyindən hamımız “mübərekdir, saqliqla geyəsiniz” deyəndə gülümşər vəziyyətdə üzünü mənə tutub cavab əvəzinə dedi:

– Təzəsini geyib toyunda oynayım.

Mən emime yox, Tavata baxdım. Atasının sözləri nəşəye çevrilib qızının yanaqlarına sığal çəkmişdi. Əmim qızı mənə baxır, mən onu gözdən qoymurdum.

Boşır əmi əlini arxalığının iri qara düymələrinə sürto-sürte əlavə elədi:

– Məktəb məsələnlo toyunu da eləsəydim, bu dünyadan nigaran getməzdim.

Ürəyimdən xəbor verən bu sözler şadlıq süfrəsi üzərinə müjdə gətirmiş qaranquşu xatırlatdı. Qəlbim xoş hissələr, nəcib duyğularla doldu. İstədim durub omimin boynunu qucaqlayıb xəd qoyulmuş yanaqlarından öpəm. Bağrıma basıb duz kimi yalayam. “Sənə canım qurban, əmi. Son olmasan mən nə edərdim” deyib fərəh yaşlarını mord simasına axıdam.

Külfətin yanında düşündüklərimi eləmədim. Yeznəmə bacım doluxsunmuşdular. Əmidostumla Tavat sevinc içinde idilər.

Çillələrin şaxtalı soyuqları boz ayın ilk günlərində gizlənib qalır, mart ayı başa çatsa da, havalar isinmirdi. Muradbəyli cavanlarının bəziləri deyirdilər:

– Çayların başına nahaq qan axıdıldığından il savadır, suyun nəfesi qızımrı, insannın bədəni isinmir.

– “Mart çıxdı, dərd çıxdı, keçilər yaza çıxdı” sözləri urvatdan düşüb. Aprelin sərin günləri hərarətliləri ilə əvəz olunur. Qarqar bulanır, daşış ətrafa yayılır, bağlardakı ağaclar qalınlaşır, çiçəklər pitraq kimi hədsiz olurdu.

Çiçəyini tökmüş ağacları yarpaqlar gözəlləşdiridikleri zaman kənd və şəhərlərdə xəbor əsidildi:

– Bakıda müsavat hökuməti yixilib. Fəhlə və kəndlilər birləşib Şura hökuməti qurublar. Urusətdəki Lenin Bakıdakı Şura hökumətinə təbrik teli göndərib...

Xəber gerçəkləndi. Kəndlərdə inqilab komitələri yarandı. Tanıdığımız bir çox kişilər iş başına keçdilər. Bunlara kommunist deyirdilər. Danışqlardan öyrənirdim ki, Məhəmməd peyğəmbərin zəmanəsindən yaxşı dövran başlanır.

Sevincim sonsuz idi. Bəşir əmim hər gün, axşam-səhər təzə şad xəbor gətirir, hər gün üzümdən öpür, tez-tez deyirdi:

– Cavad, allah-taala adıldı, Muradımı gözündə qoymadı. Yaxın vaxtlarda Bakıya gedib istədiyin məktəbə girəcəksən.

Bir cüt gözəlin arasında dayanıb son söz demek fikri ikinci cərgədə dayanmışdı.

Bakıdan gəlmış bir nümayəndə Şuşada yay pedaqoji kursları açılağımı söyləyib savadlı adamları ora getməyə dəvət clayırdı.

Oxumaq üçün o qədər təşənələb idim ki, kursa getmək meylinə düşdüm. Axşam Bəşir əmiyə söyləyəndə razılıqla dedi:

– Nəqdi qoyub nisyə dəlincə gedənlər iki yol aynısında qalarlar. Kursa yazılı, iki ay oxu, sağlıq olsun, payız biz deyən məktəb olarsa Bakıya gedərsən.

Alverçilərin, bəylerin, mollaların “müəllim fabrikası” adı qoymuşları Şuşa yay pedaqoji kursları iki aylıq idi. Şəhərdəki qız gimnaziyasının qabağındakı realni məktəb binasında oxuyur, “Çəmçərov xəstəxanası” deyilən binada yatırıldı.

Bize dərs verənlərin hamısı keçmişdə Qori seminariyasını qurtarmış ziyahıllar idı. Kurs müdavimləri savadca müxtəlif idilər. Mən de savadlılardan və çalışqanlardan sayılırdım. Zehinli olduğum üçün müəllimlərin də, yoldaşlarının da rəğbetini qazanmışdım.

Məşədi Salman dayının bacısı oğlu da həftədə iki dəfə bize rus dilindən dərs deyirdi. Zəhmli idı. Ancaq biliyinə söz yox idi. Boy-buxunca nümunə ola bilən oğlanlardan idi. Güldüyüնü görmədim, həmişə bikef olur, qaşqabağı açılmırıd.

“Yəqin Dilefruzun xiffətini eləyir, sövdəgər nəhaq yerə fürsəti əldən verib, bu gözəllikdə oğlanı buraxdı” deyib hey düşünürdüm. “Qız getməyəndən sonra ata yaziq nə eləsin. Könülə güc yoxdur” sözlərini deyib sövdəgərə haqq verirdi.

Yadından çıxmamış yazım ki, Bakıda Şura hökuməti qurulması Məşədi Salman dayını (öz sözü ilə desək) “açmadı”.

Mənim Şuşaya oxumağa getmək xəbərimi də ürekdən alqışlamadı. “Öz vəbalın öz boynuna. Getsən yolundur, qalsan işindir” dedi. Razılıq eləyə-eləyə hesab-kitabı göstərib yerine qoymum. Açıq-kılıdı verib bərbərk əlini sıxdım. “Nə günahım varsa, bağışla. Ədəbsizliyim olubsa toqsırımdan keç” deyəndə dərindən ah çəkdi:

– Xoşbəxt ol, bizi unutma.

Şuşada təhsil məsələlərimi qaydaya salandan sonra Məşədi Salman dayiya müxtəsər bir kağız göndərdim. Bacısı oğlunun (adı Yusif id) mənə rus dilindən dərs dediyini, bilikli, ağıllı oğlan olduğunu yazdım.

Həftədə bir dəfə Bəşir əmi qonşuların arabasına minib yanına gəlir, meyvə, çolpa, lavaş getirir, arabı də cibimə xərclik qoyub qayıdırıd.

Şuşada dərslerimiz qaydasında gedir, müdavimlər qızığın hazırlaşır, müəllimlər vicedan və tələbkarlıqla dərs verirdilər. Cümə günləri bazar başına enib tanış-bilişlərlə görüşəndə gələcək məktəb barəsində səhbət salırdım. Maarif komissarlığının inspektoru çağrılan bir kişi (30-35 yaşı olardı) mənə dedi ki, sentyabr ayının birindən Bakıda fəhlə fakültəsi adlanan orta məktəb açılacaq.

Vəziyyətimi danişib xahiş eloyəndə bir az susdu. Haçandan-haçana dedi:

– Maarif komissarının adına ərizə yaz. Vəziyyətini, isteyini etrafı göstor. Çalışıram ki, fəhlə fakültəsinə girib oxuyasan, orta təhsil alasan.

Deyilənlərə eməl elədim. Birçə çətinlik vardi: kənd məkteblərində dərs demək üçün müəllim çatışmırıd.

Bəşir əmi yanına geləndə sevincək halda bu xəbəri söylədim. O, bir müddət duruxdu. Sual-cavaba başladı:

– Müəllim oxudub fəhlə fakültəsinə göndororlərmi?

– İnspektor söz verdi.

– Əqlim keşmir.

– Ne üçün?

– İki ay sənə çəkilən xərc hara getsin?

– Nə böyük xərcdir ki.

– Onu deyici olma.

Özümü sindirmədəm. Ötkəm-ötkəm danışdım:

– Gəndərərlər gedərem, göndərməzələr müəllim işlərəm.

Əmimin gözleri işıqlandı.

– Bax, bu, başqa məsələ.

İyul ayının iyirmisində kurs müdirinin yanına çağırıldım. Xəbər verdilər ki, maarif komissarlığına yazdığını ərizəyə əsasən sizi Bakıda açılan fehle fakültəsinə qəbul ediblər. Zəhərət çəkin, kursu qurtaran kimi Bakıya gedin. Hansı sonadələr lazımdır, siyahısını yazdım. Razılıq və minnətdarlıq edib çıxdım. Tərləmişdim, havanın hərərətindən idi, yoxsa şad xəbərin təsirindən – ayırd edə bilmədim.

Bəşir əminin gəlməsini gözləməyib ona kağız yolladım.

İki ötüb üçüncü gün geləndə özü ilə görüşdüm. Hər iki yanağımı öpüşlərə qorq edib axırdı da hönkürdü:

– Dörd il aylılığa necə düzəcəyəm, gözümün işığı.

Şuşanın sərin və ürəklərə yatan havasından ayrılib Ağdamın bürküsnə düşmek, yarı canı Bakıda qalmış cavanın arzusunun birisi qı-

zılgılı dönbür qonçelonır, açılırdı. Əvvəlcə orta məktəb qurtarmaq, sonra mütləq darülfünunun tibb fakültəsinə girmek, oxuyub həkim olmaq, Ağdamda işləmək...

İkinci arzu daha çətin və məsuliyyətli idi. Çünkü bu, təkcə məndən astı deyildi. Tavatın razılığı, ata-anasının rəyi lazımdı. Bu səbəbdən əmim qızı ilə məsləhətləşib əmimlə danışmalı idim.

Axşamüstü birlikdə Muradboylidən çıxb Qarçarın dikdirində oturduq. Müqəddiməsiz başladım:

– Bəxtimə gün doğub, Tavat, Bakıya gedirəm.

– Eşitmisəm, dədəm deyib.

– No fikirdəsən?

– Uğur olsun.

– Mənsiz darixmayacaqsan?

– Bu suah mən verməli idim.

– Mən darixanda balaca şəklinə baxacağam, yanağından öpüb dəfərimin arasına qoyacağam.

Tavat dinmədi. Başını aşağı salıb çöplə torpağı qurdaladı. Sual verdim:

– Bəs son? Mənsiz darixanda nə eləyocəksən?

– Uzandığın taxta, yatdığını yorğan-döşəyə, paltarını asdığını dırəyə baxıb təselli alacağam.

– Bakıya təkcə getmirəm. Sənin varlığını qəlbimdə, özümle aparaçağam. Nə qədər canım sağdır, sən mənimləsen.

Tavat başını qaldırıb üzümə baxanda elə bildim məni ildirim vurdı. Gözləri qaynayır, danışanda sözləri titrəyir, kövrləirdi.

– Cavad, bir dəfə sən meni yaralamışan, ikinci dəfə sağalmamış yaramın qaysağıntı qopartmışan. Üçüncü dəfə yarama məlhəm qoyub saaltımaq istoyırson.

– Tavat bu sözlərin də yeri deyil. Mən Bakıya oxumağa gedirəm. Dörd il təhsil alacağam. Səni bura gətirməkdən məqsədim əhd-peyman eləmək, ilqara, vəfaya and içib bir-birimizə sədaqətlə olmaq, deyilənlərə inanmamaq, vaxtlı-vaxtında kağız yazmaqdan ibarətdir.

– Cavad, atamın canına, halal çörəyimizə and içirəm ki, ölsəm qara torpağınam, qalsam səndən başqa heç kəsə könül verməyəcəyem.

– Tavat. Atalıq əhliyyəti anlıq qayğısı gördüyüm. Beşir əmimin canına, bütün dünyalardan ezip tutduğum sənin varlığına and içirəm ki, dörd ilə kimi hesretimiz qovuşacaq, çatacağımız vüsala and olsun səndən başqa heç bir məxlüq mənim qəlbimə yol tapa bilməyəcək.

Sağ qolumu boynuna salıb özümə təref çəkdir. Gözlərindən, alnından, yanaqlarından, dodaqlarından öpüb bərk-bərk bağırma basdım.

– Sabah avqust ayının yeddisidir. Mən hazırlaşmaq üçün Bakıya getməliyəm.

– Sağ get, salamat qayıt...

Eva dənondə əmim qızı dedi:

– Bu barədə atamla anama heç nə demə.

– İstəyirdim əmimo məsləhət eləyim.

– Lazım deyil.

– Qoy sən istəyən təkin olsun.

– Nə qədər pərdəli, həyali horəköt cəsəm, o qədər hörmətli olarıq...

Bir-birimizə toxraqlıq verə-verə Muradboylıya qayıdır, cinciramların özünü yeyib-tökəkləri ağacların böyründən keçdikcə, əllerimiz bir-birini möhkəm sıxır, ürəklərimiz şiddetlə döyündür...

Yüksək ixtisaslı müəllim azlıq elədiyindən ali və orta məktəblərdə dərs demək üçün Türkiyədən müəllimlər çağırılmışdı.

Fehlə fakültəsində odobiyyat və riyaziyyatdan dərs verənlər də türkdü. Fevrala şubat, aprelə neysan, maya mayıs, iyuna həziran, iyula temuz, sentyabra eylül deyən ədəbiyyat müəlliminə yaxşı pedaqoq olduğundan xüsusi hörmət eləyir, dərsdən sonra qoluna girib mənzilinə qədər ötürürdü. Yol uzunu o, mənə öyünd-nəsihət verir, “yavrum”, “zavallı cocuq” – deyə müraciət edir, arabır də fikrini genişləndirirdi.

– Millətin tərəqqi və inkişafı birliyindədir. Ağızıbir millət, sözü bütöv xalq heç zaman itaetdə qala bilməz. Hər millətin gölocoyi sayılan ziyalıları bu xüsusda daima mahir mübəllig olmalıdır.

Müəllimin dediyi sözlər türəyimdən xəbər verir, təhsil və tolime daha şövqə yanaşır, tapşırıqları ləyaqətlə yerinə yetirir, seçilməyə, bolşə də barmaqla göstərilməyə cəhd edirdim.

Sinifdə müəllimlər, yataqxanada tələbələr məndən razılıq eləyir, biliyimdən, əxlaq və xasiyyətimdən ibret götürürdülər. Boş vaxtimın hamısı kitab oxumaq, məsələ həll etmək, coğrafiya xəritəsinin qarşısında dayanmaq, tez-tez çağrılan tələbə yığıncaqlarında olmaq, məruzə və mühazirələrə qulaq asıb bozi nöqtələrini xüsusi dəftərimə qeyd etmək, teatrлara qədəm qoymaqla keçirirdim. Yoxsul tələbənin bundan savayı nəyi olardı.

Oktyabr inqilabının ildönümüne şəhərdə ciddi hazırlıq görüldüyü günlərdə birdən-birə dörd məktub yola saldım. Bəşir əmiyə, Tavata, yeznəm Əvəzə, bir də Məşədi Salman dayıya. Kağızların uzun sözlüsü Tavatinkı, gödək boylusu Əvəzinkı idi.

Bəşir əmiyə dörd dəfə yazmışdım ki, "səni öpürom" Məşədi Salman dayıya yazdığını da göstəmişdim ki, "haqq-sayıñız heç vaxt yadimdən çıxmayacaq". Əvəzə döne-döne xatırladırdım ki, olmaya-olmaya Bəşir əminin sözündən çıxasın, əmim qızına yazdıqlarında "Sözümüz sözdür" cümlələrinə daha çox rast gelmek olardı.

Fehlə fakültəsində oxuyanlar çox idi. Kendlerdən gəlonların arasında çox "piyadaları" vardı. Bu cür tələbələrdən ötrü ayrıca vaxt ayrılmış, xüsusi dərs keçilirdi. Maarif komissarlığından her gün fəhlə fakültəsinə adam gəlirdi. Bəzən komissarın müavini də görünürdü.

Şəhər heyəti, tələbəlik dəmləri məni elə aludo eləmişdi ki, günün nə vaxt batlığı yadında qalmırı.

Göndərdiyim kağızlara ilk cavabı Bəşir əmi yazmışdı. Başdan-ayağa qayğı, toxraqlıqla dolu olan bu məktubda bir cümlə bədənimə üşütmə saldı: "Deyirlər Şahlar ilan Bakıdadır. Ehtiyatlı ol, özünü gözle".

Şahlardan chtiyat edirdim. Bəşir əmi isə açıqdan-açıga qorxurdu. O, bir neçə dəfə mənə demişdi: "Şərçil adamdan nə qədər uzaq olsan, o qədər xeyir görərsən".

Bəşir əminin kağızını oxuyandan sonra elə bil həvəsim azaldı. Marağım səndü. Gözmək, dolanımaq, danışib söhbət eləmək meylim sərinlədi. Nə iş gördümse qulağında əmimin sözlerini eşitdim. "Ehtiyatlı ol". Dərslerimi hazırladığım zaman "özünü gözlə" ifadəsi iri hərflərə görümün qabağına gəldi. Şahmar ilan cildinə girib moni sancaq, zə-hərlemək fikrinde olan doğma əmim oğluna mən nə pislik eləmişdim.

Üreyimdəkiləri kimsəyə aça bilmirdim. Bir-birinin üstüna qalaqlanmış təkidlər, tövsiyələr, öyüd-nəsihətlər, xəbərdarlıqlar qolbımı sıxır, hədsiz əziyyət verirdi.

"Şahlar Bakıya gelibsə mütləq səni axtarıb tapacaq" fikrini "Bəşir əmi bu xəbəri haradan bilib?" cümləsi tamamlayır, sual işarəsi daha da böyükürdü.

Narahatlıq məni əldən salır, nigarançılıq üzüntülərə səbəb olurdu. Boyca məndən uca olmayan, buxunca yaraşıqsız görünən Şahlar qara kabus kimi fəhlə fakültəsinin üzərində dolanır, tələbə yataqxanasının

etrafında ağır-agır addımlayırdı. Hənirtisini duyur, ayaq səslərini eşidirdim. Çoxdan bəri görmədiyim əmim oğlu amansız pələng, zəhərli ilan qədər qorxulu idi. Əqlime gelirdi ki, ilk görüşümüzden məni parçalayacaq. Gücü çatmasa zəhər verib öldürəcəkdir.

İsti aşima soyuq su qatıldıqından ovqatım korlanmışdı. Şəhərin səsküyü, etrafda eşidilən fit sədaları, qarqaşalı məktəb və yataqxana sanki uzaq guşələrdən birisində idi, heç nə hiss eləmirdim.

Kədərli sıfətim, pəjmürdə görkəmim ədəbiyyat müəlliminin nəzərindən yayınmadı.

— Zavalı cocuq sənə nə olmuş? Fəlakət üz vermiş?

Başımı bulayanda əlini çıynımə qoyub dedi:

— Yahu. Nahaqdan bu kadar sixıntı çekməyə deyməz. Axşam yanımı gəl, deniz kənarına çıxıb sahil boyu gəzib laf yapalım sözlərini gülə-gülə üstüme ciliədi.

Payız olsa da havalar sərinləmək bilmirdi. Xəzər dənizinin quzu kimi yavaşılığı, həzin piçiltələrini sahile güclə çırpdığı günlərdən idi. Müəllim şıq geyinmişdi. Bahalı paltarın altından dümək köynek görəsənir, naxışlı qalstuk gözə dəyirdi. Qara çəkmələrini təzəco sildirdiyindən parıldayırdı. Qara şlyapası ilə qara əsası həməhəng idi. Əsanı əlinə almayıb qolunun üstündən aşırıydı.

Söhbəti müəllim başladı. Qız qalasının tarixi əfsanəsini müfəssəl danişdi. Huş-guşa dirlədiyim söhbət çox maraqlı idi. Diqqotla qulaq asır, həzz alırdım. Fikrimi deməye hazırlaşdıgım vaxt sinəmə bir əl toxundu. Başımı qaldıranda Şahları gördüm. Sevinmək əvəzinə ürək döyüntüm şiddetləndi. İster-istəməz əl verdim. Müəllimlə tanış elədim. O vaxtin dili ilə desək "rabfakda" oxuduğumu söylədim. Yataqxananın ünvanını verdim. Anasının sağ-salamat olduğunu deyib toxadım. Sözlərim Şahları nə vəcdə gətirdi, nə kədərləndirdi. Hərdəm qoluna girdiyim uzunboy, güləşsifət müəllimi maraqla süzür, danışığma qulaq asıb başını ehmalca terpedirdi.

Cox gəzməyib bizdən ayrıldı. Harada işlədiyini, harada yaşadığını gizli saxlayıb aralandı.

Qız qalası əfsanəsi barəsində deməye hazırlaşdıgım fikir Şahların qorxusundan hara isə uçu. Yanımdakı istekli müəllim olmasayı, dərhal yataqxanaya qayıdar, soyunub yerimə girər, əllərimi başının altında daraqlayıb dörin düşüncələrə qorq olub gelecəyim barədə fikirləşərdim.

Müəllim hal əqli idi. Təcrübəli pedaqoq olduğu kimi, dərin müşahidə qabiliyyətli psixoloq idi. Əmim oğlu gedəndən sonra dedi:

– Yavrum, şu hərif pezovəngin birisi, çohrəsindən şeytanət, gözlərindən iblislik yağıyor. Nasıl olmuş ki, sənin kadar məsum cocuğun şu kimi abdal qohumu yaranmışdır.

Cavab verməyə söz tapmadım, tapsam da danışmadım. Çox bərk tutulmuşdım.

Müəllimi mənzilinə qədər ötürüb yataqxanaya çatdım. Gözətçi mənə kağız verdi. Şahlar yazmışdı: "Cümə günü səher saat 10-da məni gözlə, gələcəyəm səhbətə". Sabah yox, birisi gün vaxt tamam idi... Yaman yerdə axşamlamışdım. Nə isə yüz fikir bir borcu ödəməz məsələsinə riayət eləyib gözlədim.

Cümə axşamı yaman bürkü oldu. Şahların qorxusundan dəniz kənarına çıxmadım. Altı tələbenin yatdığı otağın küçə açılan pencərəsini təybatay açdım, hezin meh əsdi. Əynimde gödək tumandan başqa heç nə yox idi. Dayana bilməyib duşun altında durdum. Sərin su bədənimə xeyli çırpdı. Toxtadım, qurulanıb yerimo uzandım, get-gedə hava qarlırdı. İşıq yanmadığından küçənin qaranlığı içəri dolub həm havanı ağırlaşdırmışdı, həm də mənim qanımı qaralmuşdı.

Dilimə heç nə vurmayıb yatdım. Cümə günü oyananda hələ səher saat yeddi deyildi. Əmim oğlu gəlince yeyib içdim. Birinci mərtəbədəki dəlləkhanada üzümü qırxdırib saçımı düzəldirdim. Qoca dəllək məni etirli odekolona qərq elədiyindən ətrafimdakıların hamısı mənə baxıb gülür, "yəqin görüşə gedəcəksən" deyirdilər.

Doğrudan da mən görüşə hazırlaşırdım. Bu görüşün sonu nə ilə qurtaracaqdı, bilmirdim.

Ətir qoxusu otağımızdan çekilib qurtarmamışdı ki, növbətçi gəlib məni çağırıldı, Şahlar köhənə kətilin üstündə oturmuşdu.

Görüşdük, yuxarı qalxmağı təklif eləyəndə razılıq vermədi.

– Bineqədidi yaxın dostum var, bizi nahara dəvət eləyib. Oraya getməliyik, – deyib qolumdan yapışdı, küçəyə çıxdıq.

Zavağzalı stansiyasında kukuşkaya minib çağırılan yero getdik.

Ev yiyəsi İran Azərbaycanı fəhləsi idi. İki qardaş, bir ana, bir bacı iki otaqda olurdular. Torpaq döşəməli, tavansız mənzil bir mərtəbə idi. Mətbəxi, ayaqyolusu, həyəti ümumi idi. Bir sözlə – fəhlə yataqxanası idi.

Qardaşlardan kiçiyi Əsgərxan bizi mehribənliliklə qarşılıdı. Anası xörek bişirir, 17-18 yaşlı bacısı kömək eləyirdi. Böyük qardaşları bazaraya getmişdi.

Şahlarla Əsgərxan nərd atır, mən "Bəradəran Orucov" metbəəsində çap olunmuş köhnə məcmüələrdən birisini vərəqləyirdim. Hava sərin idi.

Arabir külək içəri daxil dolub pəncərələrin köhnə pərdələrini tərpədirdi.

Əsgərxan Şahlara göz verib işiq vermedi, dalbadal üç dofa mars elədi.

Əmim oğlu sünə gülüşü dodaqlarına yaxıb dilləndi:

– Cavadın ayağı mənə heç düşmədi. Birinci dəfədir ki, nərdtaxtada uduzuram.

Əsgərxan buzlu suyu qrafınə töküb bize təref itələdi.

– Oynayanın birisi uduzar da...

Şahlar səhbətə ciddi don geyindirdi:

– Ayağın düşməsi şərtdir, yoxsa məni udan olmayıb.

Bir stokan su içib xeyli sorinlodim. Mübahiso elomok meylim yox idi. Nə isə tələyə düşmüştüm. Nə cür çıxacağımı düşünürdüm.

Əhmədxan adlı qardaş gəlib çıxanda yoxsul mənzil sanki mənən zənginləşdi. Kədər, qüssə, qəm pərdələrin arasından həyətə çıxıb neft buruqları arasında gözdən itdi.

Deyib gülən, cəld terpenən, stolun üstünü ləyaqətlə bəzəyib qaydaya salan, aldiqlarından cürbəcür qəlyanaltı hazırlayan Əhmədxan məni gözdən qoymur, tez-tez Şahlara müraciət edirdi:

– Cavad canlara deyən oğlana oxşayıb.

Şahlar özüñə boy verib lovğalanırdı...

– Əmisi oğluna oxşayıb.

Əhmədxan Əsgərxana dedi:

– Nərdtaxtanın səsi çıxmır.

– Şahlara yas saxlayır.

Əhmədxan bərkdən güldü:

– Öyünləri həmişə döyülen gördüm.

Şahlar yenə də təkrar elədi:

– Cavadın ayağı mənə heç düşmədi. Yoxsa məni udan anasından olmayıb.

Əsgərhan dinmeyəndə Əhmədxan irşdi. Tez ciddiləşib çiyinlərini çəkdi. Elə bil tikan üstündə oturmuşdum. Qardaşların hədsiz məhman-nəvazlığına, deyib gültmələrinə baxmayaraq məclis mənə lezzət vermir, otaq dəriq eleyir, hava çatışmırı.

Əsgərhan iri sarı samovarı çöle çıxarıb od saldı. Əhmədxanla Şahlar nərdtaxtanın arxasına keçilər. Samovar qaynayıb çay dəm alana qədər Əhmədxan da iki dəfə mars eloyib Şahların kin və qəzəbini artırdı.

Ətirli vo lezzətli çay buglanır, çarxla işləyən neft buruqlarından səhbət gedir, Şura hökumətinin fəhlələrə xüsusi qayğı göstərdiyindən danışılırdı. Qardaşlar bu xüsusda yana-yana söz deyir, əmin oğlu ağız-ucu dillənir, mövzunu dəyişirdi.

Fəhlələrin iqtisadi vəziyyəti ağır olsa da Əsgərhanla Əhmədxan qonaqlarını bol və lezzətli çolpaplovla yedirib üstündən cürbəcür çəroz verdilər. Bir cüt qardaş əmin oğlunu günbatana kimi eyləndirib saxladı. Anası dənə-dənə üzrxahlıq elədi: "Yoxsulluğun üzü qara olsun, mən deyən olmadı" sözleri ilə bizi yola saldı.

Kukuşkanı xeyli gözlədik. Şahların suallarına əsasən dörd illik tərcüməyi-halımı ətraflı danışdım. O heç kimi soruşmur, qardaşlarının ölümünü belə xatırlamırdı. Anasından yana narahat olmur, əmisinin adını dilinə gətirmirdi. Kukuşkanın səsi gələndə, gülə-gülə dedi:

– Evləndiyin neçə il olar?

Men toxraq cavab verdim. Ancaq bədənim gizildədi:

– Hələ ki, subayam.

– Deyiklin var?

– Əlbətə.

– Haralıdır?

– Öz kəndimizdəndir.

– Kimlərdəndir.

– Yəni tanıyarsan?

– Adını de, bəlkə yadına düşdü.

– Tavat.

Elə bil qabanın kal yarasına neşər soxdular. Yoğun səslə soruşdu:

– Tavat hələ əre getməyib?

Dillənmədim. O susdu. Ancaq fisiltisi kukuşkanın səsindən zəif deyildi. Başını qaldırmadan gözünü yerə zilləmişdi. Nəzarətçiye bilet-ləri göstərdiyimdən xəber tutmadı. Qaraqayğı canımı almışdı. Kukuş-

kadan düşəndən sonra mən haraya aparacaq, nə soruşaqaqdı. Görəsən harada işləyir. Nə peşənin yiyəsidir.

Ünvanını bilsəydim, mənzilinə gedər, qonşularından bəzi məsələleri soruşardım.

Zavağzal stansiyasına yaxınlaşırırdı. O, altdan yuxarı mənə baxıb sual elədi:

– Tavat mənim barəmdə sənə bir söz deməyib.

Cəsəratla cavab verdim:

– Deyib.

Kukuşka dayandığından səhbət qırıldı. Piyada yeridik. Addimlarımızın səsini özümüz çətinliklə eşidirdik.

Şahların dedikləri isə yaxınlıqda olanların hamısına çatırdı.

– Əmin qızı məsələni açıb deyəndən sonra namusun necə qəbul elədi ki, əmin oğlunun nişanlısına nəzər saldın?

Men istəmədim səsimiz gəlsin.

– Şahlar, bu səhbətin yeri deyil. Mənzilə çatanda otralı danışarıq, – dedim.

– Nə danışacaqıq, məsələ məlumdur.

– Sənin üçün məlum olsa da məndən ötrü qaranlıqdır.

– Özünü tükülyə qoyma!

– Ağızını təmiz saxla!

Vağzala çatanda dayandım. Nəfəsimi dərib xəber aldım:

– Sənin mənzilinə gedirik, yoxsa mənim yanına?

O, gözünü uzaqlara, Xəzər dənizinə sarı zilləyib dinmirdi. Bərk külək qalxmışdı. Küləkli şəhər xasiyyətini əlinə almışdı.

Tozanaq burulur, gedib-gelenlərin üst-başını batırır, üz-gözünə çırplırdı.

Şahların danışmadığını görüb ondan aralandım. Birbaş ya taqxanaya gəlmək fikrində idim. O məni çağırırdı.

– Fəhlə fakültəsində oxumaq şortdən deyil, adamda gərək qanacaq ola... Ayrışında xudahafizləşərlər.

Bəşir əminin bir məsəli yadına düşdü və dərhal onu çökdim:

– Oğru elə çığırkı, doğru künco qıslıdı.

– Bu nə sözdür deyirsən?

– Eşitməmisən ki, hərdə sözün, hürdə cavabı olar.

– Oxumuşlardan bundan artıq nə gözləmek olar.

– Mənim sualımı cavabsız qoyub Xəzər dənizinə baxan oğlan nə haqla məni məzəmmət eləyir?

Dayanıb kinli-kinli baxdı, açıqlı-acıqlı dedi:

– Görüşdük oldu yaxşı. Sən məni görməmişən, mənim də Cəvad adlı əmim oğlu yoxdur. Əhmədxanla Əsgərxan səndən soruşalar deyərsən əmim oğlu subaydır.

* * *

Aradan üç gün keçdi. Məktəb müdürü məni çağırıb dedi:

– Maarif komissarlığını da, məktəb müdiriyyətini də aldatmışan, yay pedaqoji kursunu qurtarıb kəndə müəllim getmək əvəzinə fohla fakültəsinə gəlmışən. Bu barədə geniş izahat yaz, sabah məktəb şurasında müzakirə ediləcək.

İzahatı yaza-yaza təsdiqləyirdim ki, Şahların əmelidir. Cümələləri qurtarıb, nöqtə-vergülü yerinə qoyduqca cə bilirdim birlikdə addım-layınq. O, Tavat əhvalatını xəbər alır, mən cavab verəndə kəmsiyini qırmış ənik kimi üstüme cumur.

Maarif komissarlığı nümayəndəsinin ad-familiyasını göstərdim. Dediklərinə istinad edədim. Nə zaman, harada söylədiklərini aya getirir, heç bir təqsir və günahım olmadığını sübuta yetirir, təhsilimi davam etdirmək üçün imkan verilməsini xahiş eləyirdim.

İri kabinetin deyirmi stolu arxasında on-on beş adam vardı. Danışanların hamısı tərəfimi saxlayırdı: "Zehinlidir, çalışqandır, istedadlıdır, mərifətlidir, ədəblidir, intizamlıdır" sözlərini bir-birinə calayanda az qalırkı kabinetə yerləşməyəm.

Məktəb müdürü mənə söz verəndə ayağa durub bir cümlə dedim:
– Heç bir olavom yoxdur.

Məktəbdə qalıb təhsilimi davam etdirməyi lazımlı bildilər. Materialı verən kim olduğunu gizli saxladılar. Məktəb şurası açıb deməsə də mənim üçün aydın idi ki, materialı Şahlar verib. Çünkü bu məsələni Şahlardan başqa heç kimə deməmişdim.

Yataqxana yoldaşlarım gözaydınılığı verib məni təbrik eləsə də ürəyim sakitləşmirdi. Mənə elə gəldi ki, bu materialı ciddi hücum əməliyatına keçən qoşunun hazırlıq üçün atdığı seyrek atasıdır.

"Ehtiyatlı ol, özünü gözle" – sözüno əməl eləmədiyimin altını çəkir, ağrısını duyurdum. Dörd illik tərcüməyi-halimi Şahlara danışmasam nə itirərdim. Tavat məsəlosində onu aldatsayıdım dünya dağılmazdı ki.

Nə isə, Muradbəyliyə kağız yazmağın arasını kəsmedim. Ancaq seyrekliydi. Bəşir əmi məktub yazmaqdə xəsislik elemir, hər şeydən xəber tutub mənə çatdırırırdı.

Yenə də qəmli günlər keçirirdim. Bir gün ədəbiyyat müəllimi mənə yaxınlaşışb soruştı:

– Yahu. Pəzəvəng qohumun nərdədir.

– Ünvanını bilmirəm.

– Nasıl qardaşınız,

Susdum. Cavaba çətinlik çəkirdim.

– Abdal hərifin iblis gözləri bir an yadından çıxmır. Allah hər ikimizi o cür eclafların şərindən xilas etsin.

Müəllimin dediklərində həqiqət çox idi.

Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi Şahlar yoxa çıxmışdı. Elə bil bir tikə yağılı çörək olub... Yox, yox omu yağılı çörəyə oxşatmaq günahdır, kor bayquşa dönmüşdü.

1921-ci ilin may şənliklərində Əsgərxanla Əhmədxanı nümayişdə gördüm. Xəbər aldılar.

– Şahlardan xəbərin varmı, tez-tez kağız yazırı?

– Şahlar haradadır ki?

– Xüsusi tapşırıqla xaricdə işləyir.

– Birinci dəfədir sizdən eşidirəm.

– Xahiş eləyirik, heç kimə danışma... Bizim yeznomiz sonin əmin oğlu...

– Lap arxayın olun, – dedim.

Bu əhvalatdan on gün sonra Bəşir əmidən kağız aldım.

Yazmışdı ki, "deyilənlərə görə Şahlar Gəncədə işləyir".

10

Taxıl anbarında işlədiyim vaxt Bəşir əmi ciroları çanaqlarla ölçüb torbaya yiğardı. Çanağı torbaya boşaltdıqca sayardı. Elə ki, on üç çatar, deyərdi: "On üç deyil". Soruşanda ki, nə üçün "On üç deyil" söyləyirsin, cavab verərdi ki, oğul on üç nəhsdir.

Fəhlə fakültəsinə qurtarıb diplom alanda ayın on üçü idi. Əmimin sözləri yadımı düşdü, üreyim sancıdı.

Tibb fakültəsinə qəbul olduğum gün də ayın on üçü idi – yenə əminin dediklərini xatırladı, təzədən qəlbim yaralandı.

Ədəbiyyat müəllimi vətənə qayıdır. Qatara mindirib yola salan-da bildim ki, yenə ayın on üçüdür.

Dünya görmüş qocanın söyledikləri qulağında guruldadı.

Teyinat alıb Gülablı kendinə həkim gələndə də ayın on üçü idi. Ağdam bazarında Bəşir əmi ilə görüşdüm. Başını torpədə-torpədə mənə üz tutdu:

– Sənə deməmişdim ki, on üç nəhsdir. Nə üçün belə gündə səfərə çıxmışan?

Nə qədər toxtdım, təsirsiz qaldı.

Birlükde evə getdik. Hamidan çox şadlanan Tavat idi. Fərəhi hə-yotə siğmır, Muradbəyliyə yerləşmirdi. Görüşdük. Ata-anası yanında olduğundan baxışlarımıza öpüşürdük.

Sentyabr ayının 10-da iş yerimdə – Zərnigarın vüsali üçün sinə-sindo saz, piyada Dərbəndə gedən Aşıq Valchin kəndində – Gülablıda olmalı idim. Avqust ayı yarı olmamışdı. Tavatın intizarına son qoy-malı, toy edib nişanlımı özümlə aparmalı idim.

Orasını da qeyd edim ki, əmim qızı bu illər ərzində savadlanmış, Şuşa seminariyasını qurtarıb müəllimlik vəsiqəsi almışdı.

Həkimlə müəllimin ülfəti tutar, sözü düz gələr, omi oğlu ilə emi qızının ulduzu əbədi barışar, səhbətləri müqəddəs, ülvı və qaynar olar...

Toya ciddi hazırlaşdığınız günlərdən birində Bəşir əmi məni həyətin künçünə çekdi, cibindən iri və qalın cildli bir dəftərcə çıxartdı. Açıb arasındakı pulları toplu mənə uzatdı.

Sövdəgerdən aldığı məvacibdən qalan pulsdur, al.

Utandığımdan, yəqin ki, pörtmüsdüm. Danışmağa xəcalet çəkir-dim. Dədim:

– Bəşir əmi, qazancım da canım da sənə qurbanıdır.

Gerİ qaytarmaq istəyəndə saxladı:

– Bexşış var tūmən-tūmən, hesab var, dinar-dinar.

Cavab qaytarmayıb evə döndüm.

Oturub düşünür, göləcək planlarım barəsində fikirləşirdim. Tavat yanımı gəlib bir qom kağız uzatdı. "Soyunanda cibindən düşüb" dedi.

Bir-bir oxuyub qatlayır, cib dəftərcəsinin arasına yığırdım. Türkiyəyə qayıtmış ədəbiyyat müəlliminin ünvanı yazılmış parçaya gözüm sataşanda uzunboy müəllimin ala gözləri, nurlu sıfoti bütün əzəməti ilə gözlərim qarşısında dayandı.

"Gülablıda yerimizi rahatlayandan sonra xoşbəxt yaşayışımız, bəxtəvər günlərimiz barosunda etraflı məktub yazıb ustadımın qəlbini fə-rəhə dolduracağam" metləbini döñə-döñə vird eləyəndə Tavat mənə göz qoyurdu.

Toyumuz adına günü başlanacaqdı. Çərşənbə günü Bəşir əmi kə-dərləi və qüssəli halda xəbər verdi ki, "Şahlar Ağdamə gəlib, özü də palitbüroda işləyir".

Desəm ki, bütün sevincim sıvrilib bədənimdən çıxdı, təccüb-lənmeyin. Çünkü bu adamın adı gələndə vücudumu əsməcə tuturdu.

Toyu başladıq, qurtardıq, Şahları çağırmadıq.

Ağdamda olmasına baxmayaraq anasının yanına gəlib halını soruş-mamışdı.

Qayımatımla qayınanam bizi faytona mindirib Gülablıya yola sa-landa Bəşir əmi dedi:

– Ehtiyatlı olun, özünüzü gözləyin.

Əmidostum arxamızca su ata-atə sosləndi:

– Xoşbəxt olun, düşməninizin gözüne bıçaq batsın, dili qəfildən lał olsun.

Fayton Qarqardan keçib Şixbabalı altındakı daş yola çıxanda fay-tonçudan xahiş elədim, atları saxlaşı.

Gah Tavata baxdım, gah Qaratəpoyo, 1919-cu ildə təpənin böy-ründəki qırımızı dəmir taxtapaşlu evə gəlib Bəşir əminin qardaşlığından borc pul almışdım. Aradan on ildən çox keçib. Qanlı-qadəli illər vaxtsız yarpaq tekin xozan olub töküldü, çürüməyə üz qoydu. On il ərzində özüm ali təhsil, Tavat orta savad aldı. İndi biz də insan olub cəmiyyət arasına çıxa bilerik. Əzablı, eziyyotlı illər, qayğış, rehmdil Bəşor əmi. Mənə atılıq elemiş, ölümün boğazından çəkib çıxarmışdır. Üstümdə nano yarpağı kimi əsmiş, terlan körpə balaları qanadı altına alıb saxladığı, pərvazlandırib uçurduğu tekin o da mənim yolumdan kirpikləri ilə qor götürdü. Yalın ayaqları ilə od tapdaladı. Öz tikəsini mənim boğazımı qoydu. Dost deyen olsa, gerek bunların əvəzini çıxam.

Atlar tərpəndi. Fikrim süretlə işleyirdi. Əmimlə arvadı xoyalımdan ayrılmır, hey bizi baxıb gülürdüler: "Yay girəndən payız çıxana qədər qocaları Şuşa qalasına göndərəcəyəm... Bəlkə bir yerdə köçdü... Onlar bızsız danixarlar. Biz onlarsız nigaran qalarıq... Heç bilmirəm Gülablıda necə dayanacağıq... Yaxşı ki, yaxındır".

Novruzluya yaxınlaşanda atlar sağa buruldu. Altdan yuxarı getdi. Gün əyiləndə dağlar döşündəki yaraşıqlı kəndə girdik. Evinde olacaqımız dul arvad bizi qarşıladı. Kömək eləyib çamadanlarımızı mənzilimizə apardı.

Adətən, bu yerlərə "Abdal Gülablı" deyirlər. Kəndə çatanda iri bir dərə görünür. Sağında Abdal, solunda Gülablı yerləşir. Kəndləri birbirində cəmi bir dərə ayırdığına baxmayaraq, əsla oxşarları yoxdu. Adamları da dorhal seçilir. Xasiyyətləri tutmur. Danışqları bir-birin bonzemir...

Gülablının peyvənd zoğalı adıdadır. Laliqlayanda yedikcə yeməl isteyirsən. Evdarımız bize həm mürəbbə bişirir, həm də axta qurudur. Qarabağın bəzi kəndlərində müxəşər adlanan zoğal axtası faydal və gərəklidir.

Tavat ev yiyəsindən – Sənəm xaladan xahiş etdi ki, axtanı çox qurut anamgilə də göndərəcəyəm. Sənəm xala isə əlini sağ gözünün üstüne qoyub astadan güldü.

Hər ayın iyirmi beşində ikimiz də Ağdama gedib maaş alır, Murad-bəylidə gecələyir, qocaların xorcliyini vərib qayıdırıq.

Sənətim can həkimi idi. Kənddə naxoş az olduğundan mütləkəyə çox vaxt qalır, Bakıdan getirdiyim elni, bədii kitablarla ünsiyyətim artırdı.

Yadimdən çıxmamış deyim ki, fəhlə fakültəsində tar çalmağı öyrənmişdim. Məşhur tarzən Qurban Pirimovun vətənində tar çalmaq asan deyil. Mən isə "Varımı verən utanmaz" misalina əmol eləyib boş vaxtımı tar çalmaqla keçirirdim.

Gülablı tibb məntəqəsində dörd şəxs dövlətdən maaş alırdı: mən, tibb bacısı, sanitər, süpürgoçi...

Uzunboy, yekəpər, bir az da köntəy məktəb müdürü bütün müslimlər tez-tez üz-göz olurdu. Tavatla hələ pordəni götürməmişdi. Yəqin həm meni müləhizə eləmişdi, həm də Tavatın qadınlığını nəzərə almışdı.

Xasiyyətə kobud olan Səfər müəllim el qabiliyyəti etibarilə incə və zərif idi. O, mizrabı simə vurub tari dilə gətirəndə mən mat-mat baxır, tari öz köynəyindən çıxartmamaq qərarına gəlirdim. Səfərən yanında tar çalmaq, müəllim yanında başqasından imtahan görmək kimi idi.

Məktəb müdirinin mahir tarçı olduğunu görəndə "Gülablının bulağından su içənlərin hamısı tarzən, Şuşanın Xan qızı bulağından içənlərin hamısı noğməkar olur" qənaətinə gəlirdim.

1929-cu il dekabr ayının 15-də Səfər müəllim bizi qonaq çağırıldı. Nə qədər bəhane düşündümse, doğruluğunu sübuta yetirməkdə çətinlik çəkdir, axırdı razılıq verdim.

... Bir mərtəbəli iri otaq zongin bəzənmişdi. Kiçik otaqda bir körpə usaq arabıt məqqildiyardı.

Demir soba gur yanındı. Səfər müəllimin ömür yoldaşı Nazxanım süfrə ehtiyatı görür, biz nördaxta oynayırdıq. Tavat dayana bilməyib ev yiyəsinə el uzatdı.

Süfrələrimizin bəzəyi, məclislerimizin şah tacı, milli xöroyimiz səylan plov bağlananda iştaha qat-qat artır, xəstə də yemek isteyir.

Gülabluların qoyduqları müxtəlif şorabalar bir-birindən dadlı və ola idi.

Iştaha ilo doyunca yedik. Ətirli çaydan istədiyimiz qədər içdik. Nazxanım körpə oğluna – Aydına döş verib kiridir, biz səhbəti şirinləşdirir, gecənin ömrünü gödəldirik.

Sözarası, Səfər müəllim sual elədi:

- İkinizdən də famili Qasımov olmaqdə yəqin qohumsunuz.
- Əmioğlu, Əməqiziyiq.

Məktub müdürü azca ara verdi:

– Rayon siyasi şöbəsində işləyən Şahlar Qasımovaya qohumluğunuz çatmır ki.

Danmağa ehtiyac yox idi, düzünü dedim.

– Əmim oğludur.

Səfər müəllim elə bil səhbəti yarı böldü. Daha doğrusu, başqa mövzuya keçdi.

– Danışrlar ki, kəndlərdə kolxoz qurulacaq, kəndlilərin nəyi var, hamısını bir yero yiğacaqlar. Vəbalı deyənlərin boynuna, guya hamı bir yorğan altında yatacaq, monim, sənin olmayıacaq. Bu sözü dilinə gətirənləri palitbüro işçiləri tutub ağızbırə salacaqlar...

Danışq ürəyimə yatmadığından o qədər maraqlanmadım. Buna baxmayaraq müəllimə bir sual verdim:

– Deyilənlərə inanırsınız mı?

Səfər müəllim başını bulayanda səhbəti tamamladı:

– Bu yəqin ki, düşmən sözüdür. Şura hökumətini istəmeyənlər gece yatıb səhər təzə şayia yayırlar. Bu hərəkət, camaat hökumətdən ikrəh eləmək, adamların əlini işdən soyutmaqdır.

Səfər müəllim oyunu zəiflədir, cavabı kasadlaşdırır. Oyunu udduğuma baxmayaraq, o qədər də razı qalmamışdım. Onun səhbəti məni tutmamışdı. Bu səbəbdən müəllimə dedim:

– Çalış, sözün əsas menbəyini tap, “küy” buraxanı müəyyən ele. Belkə iclas çağırıb camaata həqiqəti söyləyək, ya da ki, rayon şirkə komitəsinə birlikdə məlumat yazaq.

Hiss edirdim ki, dediklərim Səfər müəllimin üreyindən deyil. Qırıq-qırıq sözlor danişdi. Sözlərə razı olub olmadığını bilmədim. Bizi yola salanda söylədikləri isə şübhəli idi.

– Hər danişğa, hər sözə mənə versək bize ömür-gün çatmaz.

Evə çatanda Tavat tövşək halda dedi:

– Cavad, bu yolu bağlanmış haradan gəlib çıxdı Ağdama.

Əmim qızına təskinlik versem də özüm ondan betə həyəcan keçirirdim. Tavat gözünü məndən çəkmədən baxdı. Yəqin keçirdiyim iztirab və təlaşı hiss etdi. İndi o məni ruhlandırdı:

– Müəllime verdiyin cavab tutarlı oldu. Yaxşı elədin, onu yerində oturdu... Təklifin də xoşuma gəldi.

Mən yeni-yeni hoyata göz açan, berke düşüb sınaqdan çıxmayan, göyərçin qədər yazılıq, kəklik tokın ürkək, turac misalında ağofkə Tavata bildiklərimi danişdım:

– Tavat, on-on iki il əvvəlki həyatımız yadından çıxmayıb, çıxmayaq da... Nələr olurdu. İnsanla xəzəlin arasında təfavüt qalmamışdı. Xəzəl payız ayları töküldüyü halda insanlar hər gün əcəlsiz tökülfürdü. İnsanın düşməni təkcə achıq, naxoşluq, nadanlıq deyildi. İnsan cildində olan vohşilər adamı boğur, məhv edirdilər.

Mən bunların hamisini görmüşəm. Bizi qanadları üstüne alıb qaranlıq dünyadan çıxaran əfsanələrdəki zümrüd quşu olmayıb. Bizi işıqlı dünyaya gətirib bəxtovor günlərə qovuşdurən Şura hökuməti o'ub. Kim bir qurtuluşu bəyənmirsə doğma ata-anasını tanımır. Kim Şura hökumətinin düşmənidirsə mənim yağı düşmənimdir. Kommunist şirkəsinin siyasəti ilə razılaşmayanların kişiliyi çatırsa, qoy açıq desinlər.

Bir-birimizə ruhən güc, mənən qüvvət verib gecəni səhər elədik.

Dekabr ayının maaşını almaq üçün Ağdama getdiyimiz gün eşitdik ki, rayondan gəlmış siyasi şobə işçisi gecə Səfər müəllimgildə qalib, axşamüstü Abdala adlayıb.

Bəşir əmigilde bildik ki, üç gün qabaq Şahlar anasının yanına gəlib, qayınatamlı uzun-uzadı danişib, gileyənib ki, nə səbəbə Cavadla Tavatın toyuna onu çağırmayıb. Hətta güle-güle eləvə eləyib ki, her halda hökimlə müəllimin toyuna gətirəcəyim sovgat başqalarından, hətta sövdəgerinkindən də zabın olmazdı.

Bəşir əmi qurcalana-qurcalana nəql elədi:

– Belə çıxır ki, təzə ildən kəndlərdə kolxozi qurulacaq, kəndlilərin var-yoxunu bir yerə yiğib, ellik eləyəcəklər. Şübhəli şəxslərin hamisini bir gecənin içinde yoxa çıxaracaqlar. Birinci növbədə savadlıların səsini batıracaqlar ki, hay-küy qaldırmaları.

Bəşir əminin dedikləri Səfər müəllimin sözlərini xatırladırdı. Fərq orasında idi ki, müəllim rəngləri qatılışdırırdı. Əmim isə aldığıni sətirdi. Ancaq hər iki danişığın içinde həqiqət vardi. Qəzetlərdəki bəzi məlumatlardan da hiss olunurdu ki, kənd təserrüfatı fərdi halında inkişaf edə bilməz. Cəmiyyətin bütün üzvlərini maddi cəhətdən təmin etməz. Bunun üçün fərdi teserrüfatı müstərek teserrüfatda birləşdirmək, ellikcə kollektivləşmə əsasında kədindən əsas hakim sinfi olan qolçomaqları bir sinif kimi məhv etmək lazımdır.

Na qədər çətin, məsul işdir, qolçomaq adı qoyub tutulan yüzər, minlərcə adəmin bütün qohum-əqrəbəsi, yaxın dostu, oğlu-qızı olacaq. Mübarizo kəskinləşəcək, qüvvətlenəcək, haqla nahaqqı ayırdı eləmək çətinləşəcək... Bəzən qurunun oduna yaş da yanacaqdır...

1930-cu il yanvar ayının ortasında Bəşir əmim adam göndərmişdi ki, ötən gecə bir dəstə quldur hasardan aşib Maşədi Salmanın özünü də, arvadını da doğrayıb, var-yoxunu, qızını götürüb gediblər.

Piyada torpəndim. Yolu yarı eləmişdim ki, yanında hənerti duydum. Baxanda gördüm Tavatdır.

– Sən nahaq yerə gedirsen.

Təngnəfəs halda cavab verdi:

– Səni tek buraxa bilmərəm.

Birbaşa sövdəgerin həyatınə getdim. Bəşir əmi burada idı. Camaat ünnəşmişdi. Şaxsey, şivon səsindən ah-nalə göye ucalırdı. Özümü saxlaya bilməyib hönkürtü ilə ağladım. Maşədi Salman dayının üstündə

haqqı-sayı çox idi. Xatırlayıb ağlayırdım. Diləfruzla bu həyətdə ilk görüşümüzü səhbətimizi, bazarlıq verdiyimi, kəsdiyim ferikləri mətbəxə qoyduğumu yada salıb mələyirdim.

Ürəyim yanırı, axıtdığım göz yaşı yanğınu söndürmürdü. Tez-tez burnumu çəkir, gözlerimi silirdim. Yaş yanaqlarımı göynədir, gözlərim qızarırdı. Qatillər kişini doğram-doğram eləmişdilər. Arvadının bədənində sağ-islahat qalmamışdı...

Qəlbi, üstünə qalın şüşə parçaları basdırılmış hasardan kim ora girebilərdi.

İkindi vaxtı mcyitləri qəbiristanlığa aparıb dəfn etdilər. Səhərdən dilimə heç nə dəymədiyindən başım ağrıyırdı. Həyətdə mağar düzəldib ehsan verirdilər. Mən aşağı başda oturmuşdum, məclisin yuxarısında eyloşonlər arasında Şahları da gördüm.

Ona baxmamağı qət etsəm də hərdən ixtiyarsız olaraq nəzərlərimiz qabaqlaşırırdı. Baxışlarımızın arası az çəksə də mənalı qayıdırırdı.

Şahlar gözünü mendən çökmir, hərəkətlərimə nozarət edirdi. Qızarmış gözlərimle, kallaşmış səsim daha çox diqqət mərkəzində idi. Fatihe veriləndə dodaqlarımın tərpəndiyini, Salavat çevirəndə sağ əlimi üzüm aşağı getirib saqqalımda saxladığımı da sinə dəfterinə yazırırdı. Molla quran oxuyanda peygəmbərin adını çəkəndə camaatla birlikdə ayağa dardıguna, şübhəsiz, şüruna hekk edirdi.

Gecədən xeyli keçmiş Bəşir əmigile qayıtdım. Məmməd əminin dul arvadı yatmamışdı. Məni görən kimi ağlamısın başsağlığı verdi. Razılıq eləyib eve girəndə əmidostum yavaşca soruşdu:

— Cavad, sən bilən bu qan kimin işi ola.

Qəzəbli şəkildə dedim:

— Atasından xəbəri olmayan naməndlərin, baş kesməyə adət eləyib, bu yolda ad çıxaranların.

Arvad ah çəkə-çəkə öz evinə getdi. Mən ayaq saxlayıb göye baxdım. Hava bərk qaralmışdı. Sanki nahaq Qana təbiət də yas saxlamışdı.

Bəşir əmidən savayı hamı yatmışdı. Gəldiyimi görçək səsinə rövnəq verdi:

— Gəlib çıxdın, qadan mənə.

— Niyə yatırısan.

— Yuxum gəlmir.

— Mən də yatmaq istəmirəm.

— Gör yerinə, tezden dur, işinə get...

— Hüzr yerində sehiyyə şöbə müdirindən iki gün rüsxet aldım.

— Yaxşı eləmisən, həmişə işini tədbirlə gör.

Səhbət əsnasında qulağıma sos gəldi, dərhal qalxıb qapını açdım.

Şahların anası arxın qıraqına təref püfərək gedirdi.

Əmimə heç nə deməyib yerimə girdim, haçandan-haçana yuxu məni apardı.

Məşədi Salman dayının qatili tapılmırkı, qanlısı dərin quyuya salınıb ağızına suvaq salınmış axır xəbər kimi itkin düşmüşdü. Diləfruzla var-dövlət, qızıl, lol-cavahirat, bahalı daş-qası, qızıl toqqa və kəmor, imperial, boyun bağları, ətəklilik, çarşab qıraqları, üzük, sırga harada gizlədilmişdi. Soyğunçuların bələdçisi və ya başçısı kim idi. Nə üçün bu rəzalətə qol çəkmişdi. Məşədi Salman dayı çörəyinin düşməni, səxavət kanı idi. Bu il Kərbələya, bir il sonra Məkkəyə getmek, çehardəh məsumu tamamlamaq fikrində idi. Arzusu qızını halal süd əmmiş oğlana verib evinə salmaq, var-yoxuna sahib eləmek idi.

Hökumət adamlarının bu hadisəyə nə don geyindirdikləri məlum deyildi. İki adam qətlə yetirilmiş, bir cavan yoxa çıxmış, böyük bir sövdəgerin girli vari qəsb edilmişdi. Bununla ciddi maraqlanmaq, şid-dətli cəza tədbiri görüb günahkarı yerin tərkindən, gøyün qatından tapıb ədalət məhkəməsinə vermək lazımdı.

Rayonda müxtəlif rəvayətlər eşidilirdi: "Sinfı düşmənin cəzası budur", "Zəhmətkeşlərin qanını zeli kimi soranlara bu da azdır", "Ata-anasını güdəzə verən əndamı yanmış qızın işidir".

Deyilənlər beynime girmirdi. Bu fitnə-fəsadı hər kim tövədibse Diləfruzun ucundan eləyib.

Məşədinin yeddisi verilən günü çitdim ki, Şuşada onun bacısı oğlunu tutublar. Qırxına qədər qırxdan artıq adamdan şübhələndilər, hamisini həbs elədilər.

Tutulanların çoxusunun adı bize tanış idi. Heç birisinə gümanım gəlmirdi.

Qatil kimdirse qatır yemiş qurd kimi təcrübəlidir. Özü bilavasitə qətlə iştirak etmeyib. Əli qana bulaşmayıb. Ancaq fitva verib qan tökdürüb. Haradadırısa, nə iş yiyesidirse, yəqin hüzr yerində başda oturub, lazımlı gələndə "Allah rəhmət eləsin. Ehsanınız qəbul olunsun" da deyir.

Kolxoz qurulması xəbəri gerçekləyir, kənddə camaat səbətdən çıxmış bal arısı kimi vizildəşirdi. Səfər müəllim yanına gəlib güle-gülə deyirdi:

— Camaatin ağızı faldır. Nə deyirlər, doğru çıxır.

Yenə də sözünü çürütdüm:

— Nə qədər ki, firqə və hökumətin rəsmi qərarı yoxdur, deyilənlərə inanıb və şayiələri yaxına buraxmaq maymaqlıq olar.

Cüme axşamı Qasimlıdakı mamamgilə gedib Bəşir əmimi oraya çağırtdırdım. Ürəyimə dolub nəfəsimi təngləşdirən şübhələri açıb demək, məsləhət almaq üçün buraya gəlmışdım.

Həyətdəki gilas ağacına söykənib asta-asta danışındıq. Söhbəti mən başladım:

— Şahlardan bərk şübhələnmişəm.

— Əsasın varmı.

— Kölge kimi məni izləyir.

— Misal göstər.

— Məşədi Salman dayının yaşında gözünü məndən çəkmirdi.

— Dəlilin inandırıcı deyil.

— Toyumuz barədə sənə dediyi inandırıcıdır mı?

Bəşir əmi cavab verməyəndə tutarlı sübut kimi onlara əsas şübhəni dedim:

— Mənə elə gəlir ki, Məşədi Salman dayı ilə arvadının ölümündə Şahların əli vardır.

Bəşir əmi sol əlinin dalısını ağzının üstünə qoyub: "Suss..." dedi.

Qayınatam qulağıma tərəf oyılıb piçıldı:

— Danışırlar ki, əsl qatil sənsən.

Əvvəlcə mənə təsir ələməyən söz get-gedə sanki içimə düşüb od aldı, məni yandırmağa, qovurmağa üz qoydu. Özümü itirməyib soruşdum:

— Kimdən eşitmisiniz.

— Şahların anası Qarabırçeyə deyirmiş.

— Deyəndə nə olar. İt hürər, karvan keçər...

Əmim başını buladı. Narazı halda cavab verdi:

— Karvan keçib gedər, hürən it yatanları oyadır, səs-küy çoxalar, xəberin müdafiəçisi artar.

— Dəfələrlə özün demisən ki, nahaq ayaqlanar, yeriyə bilməz.

Əmim bu gece kəndlidən çox hüquqsuna, savadsızdan artıq filo-sofa oxşayırdı. Dediklerimin hamısına düşünülmüş cavab verirdi:

— İndi elə vaxtdır ki, yeriyə bilməsən əlindən tuturlar. Dura bilməyənin qolundan yapışırlar.

— Əqlin nə kəsir.

— Səbr eləyən fərəc tapar.

Özümü saxlaya bilmədim:

— Məni bağışla, daha sebrim tükənib...

— Tələsiyənələr çox vaxt uduzurlar.

Günü seher həm raykoma yazacağam, həm də palitbüro naçalnikinə, Şahların bütün işlərini açıb deyəcəyəm.

— Mənə gənəşirsənse lazımlı bilmirem.

— Küçələrə düşüb həyətləri gezən, qapıları açıb evlərə dolan, qan qoxusu verən xəbərin qabağını almaq üçün nə ələməliyik.

— Üçcə gün möhlet ver.

Cümə günü Qasimlida qaldıq. Hava, çöhremizi qaplamış kədər kimi tutqun idi. Kənddəki səs-küy qəlbimizdəki tügəyanın eks-sədəsinə çevrilmişdi.

Əmimlə mənim qüssəm mamam evini elə qaplamışdı ki, bütün günü qapısı açıq qalmışına baxmayaraq kəsif hava yüngülləşmirdi. Tavatla anasının əli işdən soyumuşdu. Bütün ağırlıq mamamın üzərinə düşmüdü.

Qayınatam arabir köks ötürür, həyətə çıxb gəzinir, ağacların yanında durub ətrafi yoxlayırdı. Ürəyimə dammışdı ki, dünənki sözləri kimsə axşam eşitdi. Bəlkə də səhv eleyirdim, ancaq darmçı get-gedə irilir, yayıldığça ləkə salırı.

Bəşir əmi möhlet istəyəndə damışmadım. Sabah tezdən Gülablıya yox, Ağdama getməyi, Şahların ifasıyla məşğul olmayı qət etdim. Təlaş etsəm de xeyli toxtdadım, heyəcan keçirsem də təskinləşdim.

Səher yeməyi vaxtı bir milis nəfəri həyətdə atdan düşdü. Məni soruşub bağlı zərfi uzatdı. Qol çəkdirdiyi kağızı cibinə qoydu. Ayağını üzəngiyə qoyanda Bəşir əmi çox üz vurdusa da milis çay içməyə qalmayıb getdi.

Evdəkilerin marağı altında zərfi açıb içindəkini oxudum. Yazı müxtəsər olsa da bəd xəber idi.

Bəşir Əmiyə uzadıb eyhamla danışdım:

- Səbr eləyən qəbre gedər.
- Təmkinli ol.

- Sabah səhər saat doqquzda prokurorluğa çağırırlar:

Qayımatam əl-ayağa düşməsini gizlətməyə çalışır, altdan-altdan Tavatla anasına baxırı. Özümü sindirmayıb himlə Tavatı həyətə çıxardım:

- Heç nədən qorxub elemə, atangılı də inandır. Sabah gedib Şahların iç üzünü açacağam. 1918-1919-cu illərdə törətdikleri cinayet və vəhşiliklərin hamısını deyəcəyəm. Bir cüt qardaşının ölümünə bəis olduğunu, məni yetim qoyduğunu yazıb verəcəyəm...

Tavat sözümüz kəsdi:

- Bəlkə dediklorinə inanmadılar, onda nə clərik.
- Nə üçün inanmasınlar. Dediklərimin hamısı olmuş işleklerdir.
- Birdən sizi üzləşdirselər necə.
- Üzləşdirməsələr, mən tələb eləyəcəyəm – ruberu danışaq.
- Üzünə şahid durğusalar necə.
- Mənim dilimi pişik yemeyib ki.

Bəşir Əmi hövəlesini basmayıb yanımıza gəldi.

- Damşanda səbirli ol.

Gülə-gülə dedim:

- Yenə də səbrin yaxasını buraxmirsan.

Kötəl çayının körpüsündən adlayıb el yoluna girəndə sol tərəfdə dayanmış başıaçıq, piylənmiş göbəyini enli toqqa ilə dartmış, bigları yarıya qədər qırılmış mahud üst köynəyinin boğazı açıq cavan bir oğlan yaxınlaşış müləyim ahənglə müraciət etdi:

- Siyasi şöbə rəisi sizi gözləyir. Zəhmət çəkin, mənimle gedin.

Prokurorluğa çağrıldığımı deməyi yol yuxarı addımladıq. Qara bəyin evinin qabağındakı ikimərtəbəli binanın darvazasının xırda gəzündən içəri girib yuxarı qalxdıq. Oğlan kabinetə getdi. Xeyli gözledim. Qapı açıldıqda başqa oğlan məni çağırırdı. Tanış deyildik. Əl verdi. Oturmaq üçün yer göstərdi. Halımı soruşub iş-güçümlə maraqlandı. Tərcümeyi-halimdan xəbərdar idi. Tavatın adını, vəzifəsini xəbər aldı. Gulablıda işlediyimizin üstündən adlayıb əsas məsələyə keçdi.

- Tərcümeyi-halınızla eməliniz düz gəlməyəndə bizi əsəbiləşdirir.

Sualı keçdim.

- Anket doldurub sizə vermədiyim halda tərcümeyi-halımı hərədan bilirsınız?

- Siyasi büro idarəsi elə orqandır ki, adamların şüurunda gəzənləri, ürəyindən keçənləri görür, bunun əsasında tərcümeyi-hal düzəlir.

Söz altında qalmadım.

- Tərcümeyi-hal sözü bir qədər gurultulu çıxır. Bəyin taxıl anbarının tozunda yoğrulub sövdəgərin dükanında hövkələnen, təzə-təzə xoş günlərin əlini sıxan bir cavan bu dünyada nə yatıb ki, ağıllı-başlı da yuxu görsün.

- Xahiş eləyirəm, suallara dəqiq cavab verin.

- Ömrümde dilimə yalan gəlməyib.

- Məşədi Salman kişinin qızını tanıydınızmı?

- Bir dəfə görmüşəm.

- Adı nə idi?

- Dilefruz.

- Onu almaq istəmisiniz?

- Xeyr.

- Bazardan aldığınız fərikələri kəsen vaxt dedikləriniz yadınızdan çıxmayıb ki?

- İndiki kimi yadımdadır.

- Demək Dilefruzu almaq fikrində imişsiniz.

- Cavanlıqda, bəlkə də uşaqlıqda çox işlənən sözləri evlənmək üçün zaqs şəhadətnaməsinə, kəbin kağızına çevirməye ehtiyac yoxdur.

- Məşədi Salman kişi ilə bu barədə danışığınız olubmu.

- Məşədi Salman dayı bir neçə dəfə işarə vurub, cavab almadığın-dan vərəqi qatlayıb.

- Sövdəgərin ölümü sizi nə üçün sarsılmışdır.

- Sövdəgərlikdən çox insanlıq eləyib, məne həyan olduğu üçün:

- Sınıfı düşmənin ölümüne göz yaşı axıdan yoxsul oğlunun Şura hökumətinin çəkdiyi zəhməti yera vurduguna necə baxırsınız.

- Mən sövdəgərin ölümünə yox, rəhmdili, qayğılaş insanın ölümü-nə ağlamışam. Ömrüm boyu onun yaxşılığını yadımdan çıxarmayacağam...

- Fehlə fakültəsində oxuyanda Türkiyədən gəlmış ədəbiyyat müəllimi ilə yaxınlıq ələmisinizmi?

- Bəli.
- O müəllimin kim olduğunu bilirdinizmi?
- Xeyr. Məni maraqlandıran, ona bağlayan kimliyi deyil, müəllimi idи.

- Həmin müəllim ingilis hökumətinin casusu imiş.
 - Təessüf edirəm ki, casus dörd il Bakıda fəhle fakültəsində dərs deyib, amma qazdan ayıq orqan işçiləri onu ifşa etməyib.

Siyasi büro idarəsinin əməkdaşı (sonralar öyrəndim ki, o, mühüm işlər üzrə müstəntiqdir) sözümüz kəsmir, məni tələsdirmirdi. Danışanda heç nə yazmır, diqqətən dinleyirdi.

- "Məşədi Salman dayı" çağırığınız sövdəgerlə arvadını qətlə yetirən, qızını qaçıran, var-yoxunu aparan barədə kimdən şübhələnirsiniz?

- Bu suali Şahlar Məmməd oğlu Qasımovaya versəniz dəqiq cavab alarsınız.

- Şahlar Qasımovu haradan tamıyrısınız?
- Doğma əmim oğludur.
- Səhviniz vardır.

- 1918-1919-cu illərdə oğurluğa qurşananda öyündə verdim, acığına getdi. Quldurluqla məşğul olanda düz yola çağırıdım, məndən incidi. Qonşu kəndlinin carşısını gənlədi, yaziq atam Qurana and içəndən sonra məlum oldu ki, Şahlar gönü zollayıb satıb.

Qorxudan atamın üroyi partladı. Atamın qırkı tamam olmamış anam vəfat etdi.

- Dediğinizin Şahlara dəxli yoxdur. Çünkü həmin illər gizli inqilabi təxəllüsü siz deyən, əsil adı Qulam Nişan oğlu Bərqərarov olan adam Şura hökumətinin düşmənlərinə qarşı vuruşur, inqilabı qoruyub saxlamaq üçün Türküstan çöllərində basmaçılara sinə gorirdi.

- Başqın edib karvan taladığı zaman bir cüt qardaşının meyitini Qara bəyin dəyirmanından biz tapıb getirmişik. Öz əlimlə dəfn etəmişəm...

- Vətəndaş Cavad! Nahaq yerə günahlarınızı sədaqətlə etiraf etmək əvəzinə duru suda çimir, çirkinizi namuslu işçilərin üstünə atıb onları ləkələməyə çalışırsınız...

- Muradbəyli camaatından əlavə Bağat əhalisi səgirdən kobire, unasdan zikura dediklərimi təsdiqləyir.

Adını bilmədiyim oğlan, mədeniyyət pərdəsine bürünüb mərifət maskası taxsa da arabir daxilini bürüzə verirdi.

- Türkiye müəllimindən öyrəndiyin əreb, fars sözlerinin müqabili də öz dilində danışmaq şənинə kəsir gətirir?

Gülümşünüb izah elədim.

- Məlumat üçün deyirom ki, türkler əreb və fars sözlerini dillərdən büsbüütün çıxarmaq, yeni sözlərlə əvəz eləmək iddiasındadırlar.

- Olmaya həmin istəkli müəllimlə yenə əlaqə saxlaysan?

- Aşıq aranı dağlar,
Təbib yaranı bağlar.
Könül sevər, göz görməz,
Kəsib aranı dağlar...

Üzümdən nəzərlərini ayırmadan bayatını təkrar elədi.

- Zəhmət çək, get. İki gün möhlət veririk. Danışdığımız məsələlər barəsində etraflı yaz, üçüncü günü yanına gəl.

Xəbər aldım:

- Bağışlayın, siyasi büro rəisisiniz?
- Xeyr.
- Mənə rəis lazımdır.
- İzahati yazıb gətirəndən sonra görüşərsiniz.
- Mən indi görüşmək istəyirəm.
- Xoruzluya gedib.
- Şəhərdə qalıb gözleyəcəyəm. Mütloq rəislə görüşməliyəm.
- Rəisi Bakıdan gələn adam axşam Yevlağa çağırıb.

Hara el atdım, qarşımı möhkəm sədd çekdi.

Siyasi büro idarəsindən prokurorluğa getdim. Prokurorun yanına girdim.

Ariq, uzun bir kişi idi. Üst qabaq dişləri qızıldan idи. Nəfəsi çatışır kimi hərdən udqunurdu. Boğazında yara yeri, alnında tikiş vardı. Qara saçını tezəcə darasa da tükü, cod, qıvrıq olduğundan darağa yatmamışdı.

Salam verib adımı deyəndə ciddiləşib yerində qurcalandı:

- Səhər doqquzla gündüz üçün arasında xeyli fərq var, vətəndaş doktor.

Təklif gözləmədən kürsü çekib əyleşdim. Eyni ahəng və tikanla danışdım:

– Üzürlü səbəblə gecikənlər məzur sayılır, vətəndaş prokuror. Qələmi götürüb mürəkkəbə batırdı, sual-cavab eləyib yazdı. Sonuşduqları tərcüməyi-halma dair idi. Onunçun də üstündən adlayıb, esil məsələyə keçirəm.

- Sövdəgər Məşədi Salmanla arvadını tanıyırdınız?
- Lap yaxından.
- Onun qızını almaq istəmisinizmi?
- Xeyr.
- Bir cüt fərik kəsəndə qızı dediyiniz sözləri yadınıza sala bilərem.
- Hafizəm yaxşıdır. Dediklərimi təkrar edərem.
- Məşədi Salman kişi ilə bu barədə danışmışınız?
- Məşədi Salman dayı bir neçə kərə eyham vurdur, cavab almaya da vərəqi qatladi.
- Eyham nədən ibarət idi?
- Məşədi Salman dayının könlündən keçirdi ki, Diləfruzu mənə versin, evinin üstüne salsın, var-yoxuna sahiblik eləyim.
- Nə üçün razılıq vermediniz?
- İndiki ömür yoldaşım – emim qızı Tavata deyikli idim. Bir ürəkde iki məhəbbət yuva sala bilməzdə.
- Siz gərək şair olaydım, naħaq yere həkim olmusunuz.
- Bütün sənət sahibləri öz ixtisaslarında şair olmalıdırlar. O cümlədən hüquq işçiləri de...
- Məşədi Salman kişinin sizə pişliyi olubmu?
- Olmayıb.
- Sizi incidibmi?
- Xeyr.
- Məvacibinizi kəsibmi?
- Əsla.
- Sizi danlayıbmi?
- Qətiyyən.
- Haqq-hesabda sizdən şübhələnibmi?
- Özündən çox mənə inanıb.
- Şuşa qalasından məktub aldığıni görmüsünüz mü?
- Boli.
- Kim yazmışdı?
- Bir neçə gündən sonra Məşədi Salman dayı danışdı ki, bacısı yaxın günlərdə elçi göndərmək isteyir.

– Kime?

- Şuşa qalasındaki realni məktəbdə dərs veren bacısı oğlu Məşədi Salman dayının qızı Diləfruza elçi göndərmək istəyirdi.
- Elçi göndərildimi?
- Xeyr.
- Səbəb.
- Qız razılıq vermedi.

Siyasi büro idarəsinin əməkdaşı ilə olan səhbətə nisbətən bu dənmişığımız səthi və yavan, bir qədər müxtəsər və delil-sübutsuz şəkildə davam etdi.

Prokuror nedənsə müstəntiqi çağırıb işi ona tapşırmadı. Axırıncı sualı verməzdən qabaq xeyli dayandı.

Şalvar cibindən dəsmal çıxarıb nəmlənmiş dodaqlarını sildi, nohavət, chtiyatla danışdı.

- Razılıq elədiyiniz sövdəgərlə arvadının birgə qətl, qızının qaçırmılması, var-yoxunun qarət edilməsi barədə bizə nə kimi kömək eləyə bilərsiniz?
- Qatili size nişan verərəm.

Prokuror dike dırmaşlığı yerdə qarşısına nəsə çıxmış ayqır kimi dayandı.

Devikmiş halda ora-bura boylandı, yerini rahatlayıb qurtarandan sonra üzümə baxdı.

- Birçə şərtlə.
- Buyurun.
- Qatil adlandırdığım şəxslə məni dərhal, kabinetinizdə üzləşdirin.
- Bəlkə o adam şəhərdə deyil.
- Xeyr, şəhərdədir, idarədə işləyir.
- Ele isə buyurun.
- Şərtimi qəbul eləyirsinizmi?
- Mütləq.
- Rayon siyasi büro idarəsinin əməkdaşı Şahlar Məmməd oğlu Qasımov qətlin başçısıdır.

Prokuroru sanki don vurdu. Xeyr, don vursa az sonra tərpenər, hərəket edərdi.

Ele bil elektrik cərəyanı sinəsindən keçib üreyindən çıxdı. Rəngi dəyişdi.

Dodaqları təpdi. Neçə kərə udqandı. Alın nəmçidi, dəsmalını al-nında, boyun-boğazında gəzdirdi. Tez-tez qəlem mürekkebqabına grib-çıxdı. Telefonun buracağını hərlədi. Dəstəyi qulağına sıxıb dedi:

- Rayon siyasi idarəsinin reisini ver.
- Diqqətlə qulaq asır, vəziyyəti seyr edirdim.
- Telefon danışçıları aydın eşidilirdi:
- Buyurun.
- Kefiniz.
- Sağ olun.
- Sizdə Şahlar Məmməd oğlu Qasımov adlı əməkdaş varmı?
- Neçə bayəm?
- Bize lazımdır.
- Xeyirdirmi?
- Sövdəgerin qətlinin açılmasında köməyi olar.
- Rayonda yoxdur, qayıdan kimi xəbər verərik.
- Xudahafiz.
- Sağ olun.

Men gözləyir, prokuror susurdu. Haçandan-haçana dedi:

- Rəsmi olaraq yazın, prokurorluğa bildirin ki, sövdəger Məşədi Salmanla arvadını qotlə yetirən, qızını qaçıran, varidatını aparan Şahlar Qasımovdur.

Soruşdum:

- Daha nə yazmalıyam?
- Daha nə lazımlı olsa xəbər verərik.
- Sizdən bir xahişim və tələbim var.
- Buyurun.
- Şahlar Məmməd oğlu Qasımovla məni tezliklə üzləşdirir.
- Baş üstə.
- Hərgah istəyirsinizsə cinayətin üstü açılsın, nəhaq qan batmasın, filan qodər daş-qas lotu-potunun xəreliyinə çevriləsin; Şahlarla mənim üzləşməyimi süretləndirin.
- Nə üçün bu barədə tez-tez təkiddirsiniz?
- Cünki məşhur qatil və quldurun, canı və yağıının, firıldaqçı və zərərli ünsürün törediyi xeyanət və rəzaletin açılması üçün onunla mənim üzləşməməm elinizdə bir ilgək olacaqdır...

Geniş izahat yazdım. Üçüncü günü əvvəlcə prokurorun yanında oldum. Kabinetə soyuq, çohrəsi tutqun idi. Bağlı zərfi verdim. Çox təkiddim, oturmadım. Yaşıl rəngli zərfi əlinde samballaya-samballaya mızıldandı:

- Üzləşəcəyiniz şəxs Bakıdadır. Gələn kimi sizi çağırtdıracaqıq.
- Siyasi bürü idarəsinə gedə-gedə düyünlərin fikir kələfini açır, sonra yumaq şəklində sariya-sarıya addımlayırdım. Məni çox saxlamayıb reisin yanına buraxdırılar.

Mehribanlıqla qarşılandım. Mədəni rəftardan istifadə edib dilimi açdım.

- Sizdən bərk incimişəm.
- O, ciddi və sərt görkəm alıb soruşdu:
- Səbəb?
- İdarədə ola-ola məni qəbul eləmirsiniz.
- Ola bilməz.
- Dörd gün qabaq məni çağrırmışdiniz?
- Xəbərim yoxdur.
- Geldim. İşçilərinizdən birisi ilo saat yarımdan artıq danışdım. Sizi görmək istədim. Xoruzluya getdiyinizi dedi. Gözləmək istədim. Yevləğə gedəcəyinizi söylədi. Bir saat çəkmədi ki, rayon mərkəzində olduğumuza inandım.

- Mənə qulluğunuz?
- Tapşırığınızı yazıb gətirmişəm.

Soyuq-soyuq zərfi aldı. Könülsüz-könülsüz açdı. Sərin-sərin oxudu.

Kabinetə gözden keçirirdim. Sağa və sola xüsusi qapısı olan iri otağın dəhlizə açılan qapısının üzünə müşəmbo çökilmişdi. Açılib örtüldə səs çıxmırıldı. Sağ kündəki şkafda çoxlu kitab vardi. Əksəri siyasi ədəbiyyat və Leninin cildləri idi. Sol kündəki kassanın qabağında mor rəngli el çəmədəni nəzərimi cəlb etdi. Otağın ləmpəsinə baxmaq istəyəndə reisin səsindən diksindim:

- Orqan işçisi barəsində cəsarət eləyib bu cür yazmaq size baha oturacaq.

- Mötəbər orqanda işleyib onun adına ləkə getirənin barəsində belə həqiqəti danışana təşəkkür edərlər.

– Hörmətli doktor, siz çox cavansınız. Görünür, hələ burnunuz ovulmayıb. İsti-soyuğa düşmemisiniz...

Rəisin sözünü keşdəm:

– Ehtiram bəslədiyim orqanda vəzifəsindən istifadə eləyib şəxsi-qərəzliliklə məşğul olan, xoşuna gəlməyen adamları bədbəxt eleməyə can atanları size tanıtmaq üçün isti-soyuqdan çekinməmişəm.

– Orqana hörmət eləyən şəxs onun əməkdaşı barədə bu qədər böhtan və iftira yazmaz.

– Üzr isteyirəm. Mənə atılan şər, böhtan və iftira barəsində izahat vermişəm.

– Orqan işçiləri barəsində bildiyinizi şəxsən mənə desəydiniz olmazdım?

– Sizin işçi məni idarənizə gətirdim?

Rəis dinməyəndə mən davam elədim:

– Dzerjinski kimi sərkərdənin başçılığı ilə əks-inqilabçılar, xarici müdaxiləcılara, sinfi düşmənlərə qənim kəsilən, onların axırına çıxbardınmadığın edilinəsində misilsiz şücaət göstərmiş orqan işçiləri fir-qəmizin görən gözü, vuran qəlbidir. Təkrar edirəm; bu orqana sonsuz məhəbbətim vardır. Lakin Şahlar Qasımov bu orqana şöhrət gətirmir, ləkə vurur...

– On ildən artıq firqə stajına malik, varlığı ilə orqana bağlı, 1918-1919-cu illərdə hədsiz fədakarlıqlar, ığidliliklər göstərmiş şəxs haqqında nece rəva bilib o cür danışırsınız.

– 1918-1919-cu illərdə Qarabağda məşhur quldurlardan hesab olunan Şahların on ildən artıq firqə stajına malik olması büsbütün uydurmadır. Yaxşı olar ki, üzlösek. İndi çox söz demək istəmirəm, daldan danışmaqdan zəhləm gedir.

Rəis gah seyrək saçlarını burur, arabir stolun yeşiklərini qurdalar, herdən də mənə öyüd verirdi:

– Yazdıqlarınızı sübuta yetirə bilməseniz axını yaxşı olmayıacaq.

– Öz ayağımı yanınızza gəlməmişəm, tapşırın, həbs etsinlər. Əməkdaşınız gələndə üzlöşdirin.

Rəis üstüno qığılçım düşmüş qov kimi yanıb yerində qurcalandı; iynəli-iynəli dedi:

– Görünür, deyəson Gülablinin təmiz havasıyla bulaq suyundan zara gəlmisiniz.

– Bağışlayın. Yeni-yeni xoş gün gördüyüümüze həsəd aparıb yediyimizi İrin-qan eləyən, əlimizi işdən soyudub isti yuvamıza soyuq su calayan, işi-gücü material toplayıb tomiz vo sədaqətlə cavanları şere salan şahmar misallı Şahların kabus kimi üstümüzdə gezdiyindən cana doymuşuq.

– Haqqınızdə deyilənlərin içində düz olmayanları varmı?

– Başdan-ayağa hamısı yaşıdır.

– Türkiyə müəllimi ilə yaxınlığınız necə?

– Müəllim barədə unudulmuş iki əlavəni də yazmışam. Müəllimlə bir yerde şəkil çəkdirmişəm. “Novbahar” restoranında iüləkabab yeyib konyak da içmişik.

– Türkiyə casusu ilə yaxınlıq elediyiniz baş ucalığı deyil.

– Üç gün əvvəl əməkdaşınız türk müəlliminin ingilis casusu adlandırdı, siz isə Türkiyə cəsusunu hesab edirsiniz. Qorxuram get-gedə zavalı müəllim bütün dövlətlərin casusuna çəvril.

– Açıq və səmimi danışığınızdan xoşum gelir. Cəsur oğlana oxşayırısunuz. Yaxşı olar ki, müəllimlə nə barədə danışdığınıza açıb bize söyləyəsiniz.

– Müəllim danışdıqlarımızı artırıb əskiltmədən demirəmə anamın südü mənə haram olsun.

– Müəllim sizə nə barədə danışır, nə vəd verirdi.

– Sınıfda elm öyrədir, gəzdiyimiz vaxt ədəbdən, mərifətdən, qanacaqdan, böyükün yolunu saxlamaqdan, sədəqətdən, soxavətdən səhbot eləyirdi.

Dediklərim rəisi qənaətləndirmədi.

– Daha nə xüsusda qonuşurdunuz.

Son sözə xüsusi ahəng vuranda dalağım sancıdı. Özümü yiğisirdirdim.

– Müəllim döñə-döñə mənə deyirdi ki, votonini xüsusi eşqlə sev, millotino ata-ana qədər hörmət bəslə. Xalqınla fexr ele, dilini qoru, inkişaf elət. Özünü yüksək tutduğun kimi başqa millət və xalqların da varlığını yüksək qiymətləndirir.

Rəisin ağızı açıq qalmışdı. Cavabdan razı deyildi. Daha sual verməməsi şübhəmi dorinloşdırıldı. Son sözə, axırıncı təklifə müntəzir idim. Yuxusuzlar kimi gözlərini ovuşturub eləve etdi:

– Görünür, təkrar-təkrar görüşüb danışmalı olacaqıq.

Durub getməyə hazırlaşdıığım vaxt rəis soruşdu:

- İş yeriniz menzilinize yaxındır mı?
 - O qədər uzaq deyil.
 - Məktəblə həkim məntəqosunun arasında nə qədər olar?
 - Ölçməmişəm.
- Bu söz də xoşuna gəlmədi.
- Gözlərinin ağı ilə qarası tez-tez yerini dəyişməsindən biliirdim ki, rəis dediklərimə inanmır, Şahları ələ vermək istəmir.
- Cümə günləri Gülablıda qalırsınız, yoxsa Muradbəyliyə gedirsınız?
 - Acıqli cavab verdim:
 - Planlaşdırıbmamışam.
 - Üz verəndə astar istəmə. Suala düzgün cavab qaytar.
 - Yalan danışmağa adət eleməmişəm. Şahlar haqqında deyə bilərəm ki...

Üstümə qışkırdı:

- Səndən ayrı şey soruşuram.

Hırslı halda yerindən qalxıb dəhlizə açılan qapını göstərdi.

- Xoş geldin.

13

Başına gelən qəziyyələri Bəşir əmiyə dedim, Tavatdan gizlin saxladım.

Küləklərin gül-çiçəyə toxunub xoş rayihələri menzilimizə dol-durdugundan həzz almırıq. Soyuq bulaqların diş göynədən suyundan doyunca içib “oxqay” demirdik. Tavatın dərsindən şagirdlər, mənim işimdən camaat razı qalsa da, gözükögeli kimi dolanrırdıq. Tez-tez rayon mərkəzinə çağırıldığımızı, getdiyimizi, işə gecikdiyimizi yəqin ki, maarif və səhiyyə şöbələri bilir, haqqında dodaqaltı gileylənirdilər.

Yatanda səksekeli, işləyəndə nigaran, yeyib-içəndə heyecanlı olmaq nə qədər uzanacaqdı. Bunlara tab gətirib dözmək mümkün idi. Şahlarla nə vaxt üzləşib üreyimi boşaldacaqdım. Haçan haqla nahaq ayırd ediləcək, böhtən və iftiraya son qoyulacaq, maskalar cirilacaq, sıfətlər aydın görünəcək, hər kəs öz əməline cavab verəcəkdir?

Günlər ötür, vədə tamamlanır, Şahlardan xəber çıxmırı. İntizar-dan üzüldürüm. Hərdən, dərman getirməyi bəhanə eleyib, Ağdamə gedir, göz-qulaq olur, heç bir şey öyrənmədən peşmanlıqla geri qayıdırdım.

Qasımlıya gedib mamama qonaq olduğumuz günlərdən birində Bəşir əmi məni müştuluqladı: “Diləfruzun yaralısını “Şişpapaqlıdan”, qatil-ləri “Tornöyündən”, qızıl bahalı daş-qaşa dolu mücrünü Eyvazxan-bəylidən tapıblar. Diləfruzu Ağdama gətirib xəstexanaya qoyublar”.

Hərçənd toxradım, ancaq qanlıların kim olduğunu bilmədiyimdən hələ sakitleşmirdim. Tutulanlar beş nəfər idi. Başçıları ələ keçmədi-yindən qatillərin adları deyilmirdi.

Diləfruz yavaş-yavaş sağalırdı, lakin yanına adam buraxmırıldı. Şuşa qalasından faytonla qardaşı qızının görüşünə gəlmiş maması nə qədər can atıb qışqırq salmışdısa da sözüne baxan olmamışdı.

Yay girdi. Havalər isindi. Meşələrin qucağında, dağın döşündə özünü günə verən Gülablı kəndi daha da gözəlleşdi, yaşamaq üçün sərfeli güşəyə çevrildi. Bəşir əmi ilə arvadını yanımıza getirdik. Hoyət-bacanı gözləyib otaqlara baş çəkməyi bacımgilə tapşırıq.

Tez-tez sual-cavabla özümü yorur, başımı çatlaşdırırdım. “Günahım nədir? Şahlar məndən nə istəyir? Ona nə pisliyim dəyib? Bu suallar bəzən Gülablıdan Bakıya qədər uzanırı.

Bəşir əmi dinib-tərpənib deyirdi:

- Bes nə vaxt ədalət ortaya çıxbı bu işləri ayırd edəcək? Axi sən günahsızsan.

Bunu özüm də bilirdim. Amma sübuta yetirməyə gücüm çatmadı. Belkə də sübuta yetirən yox idi. Olmaya delillərim tutarlı deyildi... Yox, Şahların cinayətləri üçün dəlil-sübüt lazımlı deyildi. Bütün Muradbəyli şahid idi.

Çox vaxt ələcsiz qalıb kövrolır, özümü güclə saxlayıb göz yaşlarını yanan ürəyimo sıxıb təskinləşirdim.

Qoz ağaclarındaki cırçıramaların səsindən camaat təngə gəldiyi halda mən bu qeyri-ahəngdar sədalara saat'arla qulaq asır, ürək dö-yüntüm də bunlara uyğunlaşdırıb işleyir, gəzir, mütləci eləyirdim.

Külfətinə Ağdamdan Gülablıya köçürümuş məsul işçilərdən birisi xəber verdi ki, Diləfruzu danışdırıblar. Deyib ki, ata-anamın qanlısı və qatili Şahlar Qasımovdur. Darvazanın dalında durub ata-anamı doğradan da odur.

Sevincə kədər çək-çevir oldu. Sual ortaya çıxdı: “Şahlarla Məşədi Salman dayının nə əlaqəsi? Diləfruz ifadə verib ki, Şahlar anasını bize elçi göndərib məni istədi. Ata-anam razılıq vermədi. Mən isə anasına dedim: “Oğluna de ki, onun itkisi bizdə tapılmaz. Getsin tayıtı tapsın”.

Bu əhvalatdan çox keçməmiş, Məşadi Salman dayının barışındar aşib arvadı ilə özünü qanına bulayırlar, qızını qaçırlar, var-dövləti silib-süpürüb aparırlar.

Şahların əlaltıları – siyasi büronun vaxtılı tutub buraxdığı duştaqlar günahlarını yumaq. Şahlara sədəqət göstərmək məqsədilə onun dediyinə əməl edib Diləfruzu Şahlara qaçırmışlar, talan-qarətə yol vermişlər.

Cinayətkarların dediyinə inanan, Şahları ortaya çəkən olmadığından iş uzanırdı...

Diləfruz sağalıb xestəxanadan çıxandan sonra qızılı və bahalı daş-qışlar dolu mücrünü özünə verirlər. Ağzına dil atırlar ki, Şahların adını çəkməsin. Qatilləri məhkəməyə verib gülleləyəcəklər.

Bu təklif müsbət notico vermır. Diləfruz dediyindən dönmür, həbs-xanada yatanlar isə “bizi tehrik edir, silahlandırıb sövdəgerin həyatına salan, ərlə arvadı qətlə yetirmək üçün silah verən Şahlar oldu, çağırın gəlsin, üzüne deyək”.

Şahlar təkcə mənimlə yox, bir çox adamla üzləşməli idi. Onu qanadı altına alıb saxlayanlar isə nahaq qanı batırı, Şahların dağlardan ağır günahını təqsirsiz şoxslərin üstünə yığmağa cəhd göstərildilər.

Haqla nahaq, xeyirle şər, yaltaqla ötkəm, cesurla qorxaq, soadətlə satqınlıq üz-üzə durmuşdu.

Şuraların ədalet bayraqı yüksəklərdə vüqarla dalgalandığı zaman fırıldaqçıların himayedarları nəyə əsaslanıb geniş meydan oxuyurdular.

Şura hökumətinin sayesində oxuyub tehsil alan, sonet qazanıb xalqına xeyir vermək istəyən cavanları hansı əsasa ürəkqopmasına salırdılar.

Dayanmağa ehtiyac yoxdu. Birbaş Bakıya, Moskvaya, əqlim kəsən yerlərə siqnal verib rəzəlatləri göstərməliyəm.

Gecə sakitcə eyvana çıxıb çırığı yandırdım. Kağız-qeləm hazırlayıb ürək sözlerimi geniş və ətraflı yazdım ki, Moskvaya göndərim. Rayonda başıma gələnlərin hamisini, töredilən cinayətləri tamamile kağıza köçürdüm. Səhər poçta salmayıb bir qədər fikirləşdim. Yadımdan çıxanları əlavə etdim.

Bakıdakıların hərəkətimdən xoşlanmayacaqlarını nəzərə alıb yazdıqlarımın bir surətini Bakıya, Mərkəzi Komiteyə hazırladım.

Men kağızları poçta salmağa gedəndə Səfər müəllimlə qabaqlaşdıq. Xeber verdi ki, Şahları tutublar, yaxın günlərdə mühakiməsi başlanacaq.

Bağlı zərfəri kitabın arasında saxlayıb geri qayıtdım. Əhvalati Bəşir əmiyə deyəndə kişi əsla sevinmedi.

— Qorxuram bu da bir cür firtdaq ola.

Əmmimle razılaşmadım. O, dediyinin üstündə bork durdu.

Zərfəri dərs kitablarının arasına qoymuşdum. Səher işə gedəndə yoxlayıb, axşam geləndə baxırdı. Zərfər saralır, məhkəmə uzanırdı.

Yay qurtardı. Bağlardakı meyvələrin hamısı döydü. Qoz qabıqdan çıxdı. Zoğal lahıqladı. Böyürtkənin yanagna qara xal yapışdı. Cır meyvədən hazırlanmış mürəbbələr şüše qablara dolduruldu. Cürbəcür şorabalar küplərə yiğildi.

Gülablıda təşkil edilmiş kolxozun növbəti ümumi iclası çağırıldı. Məktəb müdürü ilə mən maarif, səhiyyə işçiləri baredə məruzə elədik. Mənemlik olmasın, danışığımı bəyəndilər, kəndlilərin hamısı əlimi sıxıdı.

Iclasdan xoşal qayıtmışdım. Boşir omi ilə Tavat evdə yox idi. Sənəm xala dedi ki, meşeyə, cır alma yiğmağa gediblər.

14

Günlərimiz qanadı yolumuş quşa oxşayırı. Uçmaq isteyir, bacarımir, sekir, gözü orada-burada qalırı. Qorxu, vahimə bizi əldən salmışdı.

Mühakimədən xəber çıxmadığından şikayət ərizələrinin tarixini dəyişib Moskvaya, Bakıya göndərdim. Havalər sərinleyirdi. Bəşir əmi ilə arvadı Muradbeyliyə qayıtdı. Sənəm xala Muğanlıdakı bacısının yanına getdi. Təcrübəsiz iki cavan gah bikefləyir, herdən də bir-birini toxradırdı.

Yolladığım kağızların günlərini sayır, mühakimənin başlangıcını sebirsizliklə gözləyirdim. Gülablı poçtuna zərf saldığımın doqquzuncu günü, axşam üstü yeznəm bizi gəldi. Yorğun idi. Bərk tərləmişdi. Müxtəsər hal-xoşdan sonra əl boyda kağızı mənə uzatdı. Qıraqları qırmızı ipək sap ilə hörülmüş əl dəsmalına bükülüb çalın-çarpaz bağlanmış baratı isə stolun qıraqına qoydu.

Diləfruzdan idi. Yazdıqlarını eyni ilə köçürürem. “Unudulmaz Cavad, salam. Sən etibarsız çıxıb vəfəsiz olsan da mən ömrüm boyu

sənə sədaqətli qalacağam. Toyuna məni çağırmasan da incimədim. Bə kiçik sovqat nişanlına məndən yadigar olsun.

Cavad, mühakimə yubanır. İki gündür Şahları buraxıblar. Bu gün sabah səni tutacaqlar, başına çarə qıl. Yazdıqlarım səhihdir. Dilefruz?*

Yeznəmin yanında Tavata söz demədim, büküllünü açmadım. Çayçörek yeyəndən sonra Əvəzi geri qaytardım. O soruşmadı, mən do Beşinci emiye söz tapşırmadım.

Deməli, mühakimə pişik başı bezəmək üçündür. Qarabağ kəndlərində körpə usaqları ovundurmaq, ağlayanda kiritmək, anasından ötrü qışqıranda sakitleşdirmək üçün ağbirçək qarılar cindirdən pişik başı düzəldib rəngli sapla bezəyir, atıb-tutur, körpelərin sevincinə səbəb olurdular. Ağdamda düzəlmüş "Pişik başı bezəmək" oyunu isə oyunculardan savayı heç kəsi forəhləndirmirdi.

Yeznəm gedəndən sonra sovqatı açdım. Beş onluq qızıl, iki bacaklı, bir imperial, bir cüt brilyant sırga, qasıları firuze iki qızıl üzük idi. Xəberi söyləyəndə Tavat ağladı: "Tez, qaçaq atamgilə, görək nə məsləhət eləyir".

Başımı buladım: "Gözümüzün işığı Tavat. Atangılı getmek gecdir. Öyin paltarımızı yiğisdir, vəznəcə yüngül qiymətce ağır, pula gedenləri götür, başqa səmtə yollanmaliyiq".

Tavat hiçqırır, sözlərim başına girmir, dediklərini tekrar edirdi:

— Atama geneşmədən heç yana ayaq basan bilmərik.
Men təbliğata keçdim.

— Atanın məsləhəti bizim xeyrimizə olmaz. Ələ keçərəm, bir də üzümü görməzsən. Şahlar bu gecə üstümüzü alacaq. Biz ondan cəld tərəpməliyik.

Tavati güclə yola gətirdim. O, yır-yığış elődiyi zaman Senəm arادın iri səri samovarını su ilə doldurub eyvanın görkəmli yerinə qoydum. İki köz, xeyli nəm kömür, bir yaşı təzək salıb dudkeşi qoydum.

Dağlardan töklüb meşələri bürüyen, buradan Gülablı kəndinə dolub həyətlərdə ayağını yerə bərk-bərk dirəyen qaranlıq köçündən insan gözünə uzaqdan görünən bizi bir-birimizdən ayırmayan iki qanad qopardıq. Çamadanları elimizə alıb kənddən çıxdıq. Siftə gələndə bizi sevinclə, gülerüzlə qarşılayan Gülablı, yola salanda səsini içinə çəkdi, cinqirini çıxartmadı.

Novruzlunun yuxarısındaki daş yolun qıraqında durub gözlədik. Yük maşını görünən kimi əl qaldırb saxlatdırırdı. Malakan bazarına

getdiyimizi deyəndə razılaşdı. Şeyləri yiğdiq, özümüz də mindik, maşın yelləndi.

Mərzili başından ötəndə istədim bayati çağırıram. Vaz keçdim. Qaradağlıdan adlayanda üreyim durmadı. Ah çəkib əmim qızının başını sığalladım. Zərgərdilağardaya çatanda dərindən nefəs alıb toxtdadıq. "Hələlik xatadan sovuşmuşuq, sonrasını Allah saxlasın" deyib Tavatın gözlərinə baxdım.

Qıraqdına, oradən Araz qırağına gedib çayın o tayına adladıq. O vaxtlar Arazı keçmək, sərhədi pozmaq o qədər çatın deyildi.

Bir müddət İranda dolandıq, nehayet, Türkiyəyə getdik. İstanbulda müəllimin ünvannı tapıb darvazasını döyəndə ağbirçək arvad qapını açıb bizi içəri çağırıdı. Müəllimi soruşanda doluxsundu. "Bir ay deyil rehmətə getmişdir". Dayana bilməyib ağladım.

Müəllimin arvadı dilaver, bacarıqlı qadındı. Yanında ərlik qızı, üç yaşlı nəvəsi olurdu. Dörd otaqları vardı. Birisini bize verdi.

Həftə tamam olmamış kirayəsi ilə ev tutduq. Hər ikimiz ixtisasımıza görə qulluğa girdik. Müəllimin ailəsi ilə yaxınlıq edib ehtiyacımız barede onlara ağız açırdıq.

İstanbulda yaşadığımızın ayı qurtarmamışdı ki, Tavat utana-utana xəbər verdi:

— Cavad, ağzım dadsızdır.

Böyük nəvəmin atası Həsret 1931-ci ildə dünyaya gəldi.

Türkiyə vətəndaşlığını qəbul etməyib, mühacir təkin ömür sürürdük. "Qapını bağlayan, bir gün açar" ümidiyle üzümüzü vətənə sarı tutur, qulaqlarımızı şəkleyib xeyir xəbərlər gözləyirdik.

Türklər Sovetlər Birliyi söylədiyi Şuralar İttifaqından, doğma vətənim Azərbaycan ictimai Şura Cümhuriyyətindən yaxşı, könülaçan xəbərlərlə yanaşı bəd xəbərlər də eşidilirdi. "Koixoza könülli girməyenləri sürgün edirlər". "Firqənin siyaseti əleyhinə damışanları gülələyirler", "Şəhərlərdə qara çörək cırə ilə verilir", "Kəndlərdə sənaye malları tapılmır".

Hərçənd eşitdiklərimizə inanmırırdıq. Bununla belə xəbərlər axını şohəri və mətbuatı ağızına götürmüştü. İstanbulda çıxan iki-üç qəzet Sovet hakimiyyəti əleyhinə ciddi təbliğat aparırdı. Məqalelə müəlliflərinin bir neçəsi inqilabdan qabaq Türkiyəyə oxumağa gəlib geri qayıtmayan vətənsizlər idi.

No qədər ki, ikimiz idik, darixirdiq. Uşaqların sayı artıqca qayğımız çoxalırdı. Xoşbəxtlikdən övladlarım fərasətli, ədəbli idilər. Bir-birindən çalışqan, zirək, mərifətli idi. Həsrət isə Bəşir əmi ayağını götürdüyü yerden rədd salmışdı. Toxtaqlıqda, az danişib çox iş gör-məkdə babasının yerini tutub, 25 yaşına çatanda evləndirdim. Gəncəli müəllimin qızını aldım. Həm gəlindən, həm qudalarımızdan çox razı-yam. Əsil mən deyən adamlardırılar. Onların da gözleri yoldadır, vətənə qayıtməq ümidi ilə yaşayırlar.

İstanbulda on il yaşadıqdan sonra altı otaqlı mülk aldım. Əməlli-baş tanındım. Evdə xəstə qəbul etdiyimdən gəlirim yaxşı idi. Məni dindirib-dişdən, sözümüz danişan yox idi. Tavat ata-anasının xiffətini elədiyindən vaxtsız qocalsa da bacarıqlı övladlarına baxdıqca fərəh-lənirdi.

Vətəndə təqib olundum, azadlığımın elimdən gedəcəyindən qorxub baş götürüb qaçdım. İndisə yediyim canıma sinmir, dünyanın füsunkar şəhərlərindən sayılan İstanbul qətiyyən ürəyimə yatırı, denizin gur-dalğası Qarşarın həzin ləpəsi yanında zeif görünür. Muradbəyli kəh-rizinin, Gülbələ bulaqlarının suyu qədər soyuq, dadlı su tanımırıam.

İki dəfə Bəşir əmiyi məktub yazdım. Sanki dərin quyuya düşdü. Cavab almadiğimdan aranı kəsdim. Gündəlik yazmaq həvəsinə düşdüm, bir ay yazdım. "Qərib qızsan qırvıl yat" misali yadıma düşdü. Davam etdirmədim.

Tez-tez Bəşir əmi yadıma düşür, burnumun ucu göynəyirdi. O qədər ömrüm olaydı ki, Bəşir əmi ilə Diləfruzun yaxılığından çıxayıdım. Sizi inandırıram Diləfruzun gönderdiyi sovqat olmasayı, qurbət ellərdə acıdan ölürdik.

Gülbəldən çıxan axşam (daha doğrusu qaçan vaxt) Tavat məni yükə salmaq, sabaha qədər dözbü Bəşir əminin yanına getməyi təklif etdiyəndə dedim:

– Böyük sərkərdəmiz, qəhrəman və cəngavərimiz Koroğlu deyib ki, qaçıb ortadan çıxməq da igidlikdir.

Vətəndən qaçmaq namərdlikdir. Ancaq vətən övladına vətəni qa-zamata döndərdilər. O qədər ölməyəydim ki, Şahların cezasına çatdı-ğını eşidib sonra bu dünyadan köçeydim. Yox, mən qurbət ölkədə ölmək fikrində deyiləm. Ata-anamın yanında qazılmış məzarda basdırılmaq son arzumdur.

Eh, üstüne çıxdığım daşlar. Yeqin məndən o yana o qədər darix-misiniz ki, yosun bağlamısınız... Qarşarın sinası boyu kol altında bitən bənövşəler, həsrətimə dözməyib boynunu bükmüşünüz... Qulağıma çatır ki, Soltanbud meşəsini qırıb qurtarıblar. Xaçınçay bundan küsüb quruyub. Heyf Soltanbud meşəsinə! Səd heyf Xaçınçayına! Köv-şəndən dərz daşıdıgım vaxt yun corabımın boğazına daraşib qiçına batan pitraqlar, böyük bağın qıraqlarında bitib gündən-günə enə-boya verən dəvədabanılar, Muradbəyli kəhrizinin quyularında yuva qurub balalayan göyörçinler, Gülbəldən əsən külək, Mərzili düzlərindəki yov-şanlıqdan qalxan qoxu, Malakan bazارında satılan üzü yumurtalı, xaşxaşlı buğda çörəyi, Əsgərəndən yuxarı qalxdıqca sineyə dolub adamları toxtadan hava, Şuşa şəhərinin məhlələrində ilin bütün fəsillərində eşidilen bülbül cəh-cəhindən seçilməyən avazlar.. Bir də, bir də sizi ziyanat edəcəyəmmi?

Dörd oğul, üç qız atasıyam. Tavat iki dəfə xahiş etdi ki, oğlanların birinə Bəşir əminin, qızlardan birinə Qarabırçək xalamin adını qoyaq. Razılaşmadım. Sağ adamin adını qoymaq nəhsdir.

Tavat dönə-döne soruşur: "Haradan bilirsən ki, atamgil sağdır". Cavaba acizlik çəkirom.

Almanlar vətənimizə basqın edəndə mühacir azərbaycanlılarının bəzisi sevindi. Hətta Zəkeriyyə adlı bir şəkili mənə gözaydınıňı verib dedi:

– Axır ki, mətləbimiz hası oldu. İntiqamımızı alan tapıldı.

Hırsımı dişimin arasında sıxbı cavab verməyəndə, dişləri mırıq kişi həyasiylığa başladı.

– Ele ki, Türkiyə hökuməti müharibəyə qoşuldu, xüsusi alay düzəldib Culfa körpüsündən adlayacağıq.

Mat-mat baxır, molul-molul dinleyirdim. Zəkeriyyə davam edirdi:

– Bir ay olar, xüsusi fond düzəldib pul yiğiriq. Nədənse qaynayıb qarışmırısan. Ha gözləyirik ki, görək nə vaxt bir neçə qızıl gətirəcək-sən. Səs-səmirin eşidilmir.

Qeyrət məni tərpətdi. Cavab verməyə vadar oldum:

– Zəkeriyyə qardaş. Atalar deyib ki, dəvə yaxında otlayar, uzağa baxar.

Məni lağa qoyub ağızını oynatdı. Gözağartması vermiş kimi üzü-mə baxıb, xəber aldı.

- Hitlerin qəlebəsinə inanmırsan?
- Dilimi bağlayıb başımı buladım.
- Səni vətəndən didərgin salan Stalin nə vaxtdan belə əziz-xələf olub.

Danışmalı oldum:

- Məni vətənə həsrət qoyan Stalin deyil.
- Bəs kimdir. Ondan da böyüyü var?
- Mənim düşmənim doğma əmim oğludur.
- Sehvin var.
- Görünür, Şura hökumətinin qayda-qanunlarından sənin xəberin yoxdur.
- Hər gün beş qəzeti başdan-ayağa oxuyuram.
- O səbəbdən də dediklərin həqiqətə uyğun deyil.
- Belə çıxır ki, türk qəzetləri yalan yazır?
- Onu siz deyirsiniz.
- Alman qəzetlərinin yazdıqlarına sözünüz nədir?
- Alman qəzetlərinin yazdıqları yalan yox, bəhəndir.
- Sübut edə bilərsinizmi?
- Hər zaman hazırlam.
- Tamamilə inandım ki, kommunistlərin casususunuz.
- Hitlerin düşməniyəm. Nə ad qoyursan, qoy.

Zəkəriyyə bir qədər tutuldu.

Söhbət elədiyimizin ertəsi günü məni polis idarəsinə çağırıldılar. Birinci dəfə idi ki, Türkiyə hökumətinin idarəsinə ayaq qoyurdum.

Məni qəbul eləyib danışdırın fəhlə fakültəsində müəllim olmuş kişinin oğlu idi. Müləyim qəbul elədi. Nəzakətlə başa saldı ki, kiminlə, nə barədə danışdığını yaddan çıxartma.

Mümkün qədər siyasetdən uzaqlaş, müharibə xüsusda söz salma. Səni mübahisəyə çəkəndə cavab ver ki, "alman bilər, sovet bilər". Yoxsa sizi şərə salarlar.

Razılıq eləyib ayrılanla bərk-bərk dedi ki, Hesreti axşam yanına göndər.

Müəllimin oğlu böyük qızımı oğluna adaxlamaq niyyətində olduğunu Hesrətə deyir, oğlum Tavata, Tavat mənə xəbər verəndə gicgahlarından ağrı qopdu. "Başına gələn felakətlərin hamısı qızla, qadınla başlayır" deyib deniz kənarına çıxdım.

Üçüncü günü polis məmuru bize gəldi. Nə vaxt xeyir işə başlamaq təklifini cədi. Külfətin hamısı susub məndən cavab gözləyirdi. Deməyə sözüm çox idi, dilim gəlmirdi. Babasından yana od ayaqladığım bir oğlana qız vermək həmişəlik İstanbula bağlanmaq, Türkiyədən asılı olmaq idi. Mən bu müləhizələrdən çox uzaq idim. Gec-tez vətənə qayıtmak, Şura pasportu almaq, doğma ana dilində oxuyub-yazmaq, danışmaq əqidəsində idim.

"Hə" deməyə dilim var gəlmədiyi kimi "yox" sözünü ifadə etməkdən də çəkinirdim. Birincisi bu idi ki, qərib idim, köməyim yox idi. Qızı qaçıra bilərdiler. İkincisi, qızı belim bağlı deyildi. Məni pis vəziyyətdə qoyub qoşulub gedərdi. Nehayət, en ümdəsi bu idi ki, polis məmurunun bacısı oğluna verməsəm, olacaqdım siyasi şübhəli adam, adımı qoyacaqdılar sovet casusu. Gündə neçə dəfə polis idarəsinə çağırıb sorğu-sualı tutulacaq, dilimdən iltizam alınacaq, get-gedə xüsusi tapşırıqla müəyyən vəzifələrə göndərilecekdir. Canımın qorxusundan müəllim oğlunu ikibaşlı, haça sözlərle yola saldım.

Polis məmurunun getməsi ilə evə dolmuş kəsif hava seyrəkləşdi, nefəs almaq asanlaşdı. Hesret mənə üz tutdu:

- Qəti qərarın nedir?

Qəti qərarım yox idi. Necə deyerlər, yuxarıda bığ, aşağıda saqqal. Hansına əlimi sürtürdüm cod tükə dəyirdi. Cavab əvəzinə fikirləşdiyimi gören oğlum vəziyyəti duyur, halıma yanır, dərdimə şərik olmağa çalışırırdı. Bacarmırırdı. Əlindən nə gəlirdi. Eldən ayı, qohumdan uzaq, vətəndən perikmiş aslan olsa da təkdir. Atalar deyib ki, aslan da : alqız olmasın.

Hesret yanından gedəndə Tavatı çağırırdı:

- Qızın rəyini öyrən, mənə de.

Ehtiyatla, çəkinə-çəkinə Tavat cavab verdi ki:

- Qız körpədir, oğlanla görüşüb, saqqızını uğurlayıblar.
- Fikrin nedir?
- Bir-birlərini sevirler.
- Qız üstündə Qarabağdan Türkiyəyə qaçdım. İndi hara baş götürüb gedim.
- Bir qız bir oğlanındır. Üç-dörd il gözler, toyunu elərem.
- Tavat, atanla ananın yaşadığı torpağı qoyub, İstanbulda məskən salmaq niyyətindəsen.

Əmim qızı gözünün qorasını axırdı.

– Əlacımız yoxdur, Cavad.

Köks ötürüb üz-gözümü turşutdum:

– Kaş qızım olmayıaydı.

Tavat yaxına gəlib əlini çıynıma qoydu. Mənə nəsihət elodi:

– Öz sözdür ki, bir yandan bağlananda, bir yandan açılar.

Deyilənlər yaramı sağalmır, dərdimə əlac eləmirdi.

“Vaxtı uzatdım, görüm başıma nə gelir” cümləsi körpə kəpeno-
yə dönüb gözlerim önlündə qanad çalanda başqa cür çıçəye toxunub
yere düşdü. “Qız qoşulub getsə nə edərsən? Son peşmançılıq fayda
verməz”.

Həsrəti çağırdım:

– Bacını istəyen oğlanı görmüsənmi?

– Görmüşəm.

– Nə cürdür?

– Çox mərifətli, dedikcə qanacaqlı və mədəni, olduqca bilikli bir
oğlandır. Ana dilindən başqa fransız və fars dillerini mükəmməl biliir.
Nə peşənin yiyesidir?

– Vəkillik eləyir.

Gülə-gülə dedim:

– Düzəldi hər yarağımız, qaldı saqqal darağımız.

Oğlum dik üzüme baxdı. Sanki ata-oğul bir-birindən rəncidə idi.
Söz qəhətliyi çəkirdilər. Həsrəti bilmirəm, mən danışığa daralırdım.
Məsələ ürəyimi açan deyildi.

– İstambuldakı gəncəlilər, şəkililər, qarabağlılar arasında babat bir
oğlan tapıb verə bilseydik, boyuna qurban olardım.

– Ata, oğul üçün qız axtararlar, qız üçün oğlan gəzmək qəbahət
sayılır.

– Orası elədir. Ancaq biçaq sümüyə dayananda, əlac nədir.

Həsrət naümid halda otaqdən çıxdı. Yenə də Tavat yanımı kəsdirib
məni dindirdi:

– Hər qızın üstündə bu qədər qan qaraltsan, ömrün tez gödələr.

– Düz deyirsən, Tavat, Boşır əmi həmişə qulağımı çəkərdi ki, hər
kəsin qızı var, qızdırması əskik olmaz.

Böyük oğlum Türkiyədə evləndi. Böyük qızım türk oğluna ərə getdi.
Vətən həsrəti əlçatmaz qədər yüksəlib dərdimin üstünə qem yükü
aşırı. Həmdəm axtardım gözə dəymədi. Dost harayladım – səs gelmə-
di. Vətəndaş çağırdım – əks-sədam sahillərdə eşidildi. Yoldaş gəzdim,
qəhətə çıxdı. Əlacsız qalıb, ad-san qoyub getmiş şəxsiyyətləri haraya
çağırdım.

Nisbəten yaxın qərinələrdə işıq saçan, şötlələnib parlayan ulduzlara
nəzər saldım. Bir-birindən şəfəqli, bir-birindən nurlu, olan kəvəkib
cismi əzəmətli görkəm alıb möhtəşəm heykəl misalında yan-yan
dayanmışdı.

Mirzə Camal bəy Qarabağı ilə Mirzə Adıgözəl bəy Qarabağının
hüzurunda baş eyib ərz bəndəciliyimi elədim:

– Yazdığınız “Qarabağname” iibrət məktəbidir. Baş vermiş haqsız-
lıqlar hədsizdir. İnandırıcıdır.

Otuz bir yaşılı cavanın məsud yaşayışını zehirləyib ana torpağa
həsrət qoyanların namərdiliyini görseydiniz, “Qarabağname”də yazdığınız
ləriniz özünüzə də solğun görünərdi.

Məğrur şahin kimi sinesini qabartmış Molla Pənah Vaqif elə bil
dediklərimi dinləyirdi.

Qarşısında təzim eləyib kövrəldim:

– Məktəbdə oxuyanda tərcüməyi-həlmizi öyrənib düşmənlerinize
nifşət bəsləyir, həyatınıza, yaradılığınız xüsusi məhəbbətlə yana-
şırımdı. Sevimli şair, Ağə Məhəmməd şah ədalətə güc gəlib sizi qanınızda
qəltən eləməkle dünya durduqca lənət hədəfi oldu. Kaş müsibət-
lərimdən xəber tutaydınız.

Ədalət bayraqı ucalıb, azadlıq, həqiqət bərqərar olmuş bir ölkədə
məsum gənclərin düçər olduqları nagəhan bəlaların Qarabağda yenidən
peydə olduğuna təəssüf eder, belkə də “Görmədəm” şerine bir neçə
əlavə misra yazardınız.

Siziltılı şeirləri siziltili qətblərə şerbet təkin axan, Qarabağda do-
ğulub, “Xan qızı” adlı ilə məşhurlaşmış Xurşid banu Natəvan pəjmürdə
görkəm alsa da çohrəsindəki gözəlliyyə, qamətindəki incəliyə məftun olub
səcdəyə getdim:

– “Ölürəm” qəzəlini yazanda doğma oğlunuzun ölümünü nəzerdə
tutmusunuz. Ana qəlbindən qopan şivən, sənet tellərinə qarışır daňa-

qüvvətə səslənmişdir. Doğma əmim oğlunun mənə qurduğu torun nə qədər hiyləger toxunduğuunu görseydiniz “Ölürəm” şerini mənim dilimdən davam etdirir, qərib vilayətdə nə cür sərgərdan gezdiyimə aciyardınız.

Taziyanə misallı satiraları kəsərlə, düşmən sinəsindən gülə kimi keçən həcvləri ilə mədəniyyət tariximizin böyük simaları sırasında dayanmış Qasim bəy Zakirə müraciət etdəm:

– Həcv etdiyiniz, satira atəş iilə damğıladığınız Qarabağ bəyleri ilə mollaları Şahların fitnə-fəsadi müqabilində aciz və zəifdirler. Əmim oğlunun cildə girib üstümə şər atdığını, yaşan feqərələrlə məni düşmən qələmə verdiyini, satqın və xainliyimi sübuta çalışığının birçə faizini görüb bilsəydiniz, iti qələminiz cuşa gelər, cild-cild satirik şərlə yazardınız...

Həyatda həlim və sakit, yaradıcılığında dorin və coşğun şəxsiyyət kimi tanınan Əbdürrəhim bəy Haqverdiyevə yaxınlaşdım.

– İstəkli ustad – deya xitab etdəm. “Marallarından” birti gözden yayınıb qalıb, cildini dəyişib ikiüzlü olub. Tülük kimi fəndgir, canavar misallı yırtıcı. Bu maralın adı Şahlar əslen şahmar iləndir. Vaxtında bunun barəsində size danışsaydım yəqin ki, “İlanları” yazardınız.

Elə bil şair əsil mənim üreyimdən keçənləri duybə demisdir:

Dərdimi dağa desəm, dağ əriyər,
Piltə yanar, şolə saçar, yağ əriyər.

Maralyanlı Aşıq Pəri ilə Gülablı Aşıq Valeh sazlarını sinələrinə basıb mızrabı əllərinə almışdır. Şikayetimi onlara da etdəm:

– Yazmalı, söyləməli, el-obaya danışmali dastan vətən həsreti ilə qıvrıla-qıvrıla qalan bir cavanın mübtəla olduğu dərddir. Əmim oğlu Şahların xəyanətindən dastan düzəldib şəhərlərde, kəndlərdə nağıl eləyin. Qoyun, hamı agah olsun ki, mən haqsızlığın qurbanıymam. Çekdiyim iztirabların bütün təqsirləri nakişi və nacins adamlardadır.

Sovetlər Birliyinin səfirliliyinə gedib ərizə verdim, vətənə qayıtmak üçün Sovet hökumətindən icazə istədim, başına gələnlərin hamısını yazdım.

Mühərribə qurtarmışdı. “Məğlubedilməz” alman orduları təslim olmuş, Sovet qoşunları Şərqi Avropa ölkələrinin bir çoxunda özünə müttəfiq tapmışdı.

Zəkəriyyə gözə dəymir, mən özümdən razı halda hər axşam sahil-də gəzir, ərizəmin cavabını gözləyirdim.

Türkiyə ilə Sovet hökuməti arasında münasibətlər ləngərlenir, bir nöqtədə sabit dayanmırı. Əlaqələrin qeyri-sabitliyi yəqin ki, ərizəyə cavabı yubandırırdı. Ruhdan düşmür, qiyabi olaraq Vətən torpağının qorxusunu duyur, vüsalına qovuşurdum.

Hökumət nümayəndə heyətinin tərkibində Türkiyəyə gəlmış Azərbaycan mədəniyyət xadimlerinin yanına gedib, orz-halımı bildirdim. Kömək edəcəklərinə söz verdilər.

Vaxt uzanır, həsrət qövr eləyir, yara qaysaqlanırdı. Cavab gəlmir, məsələ həll olunmur, intizar məni üzürdü.

1959-cu ildə Türkiyəyə gəlmış yazıçı ilə görüşəndə ərizə verdiyi-mi deyəndə köks ötfürdü. “Əlimdən gələni əsirgəməyib vətən qayıtmağına çalışacağam. Xahiş eləyirəm narhat olmayasan” – dedi.

Yazıcı Vətənə qayıtdan ay yarım sonra yenidən doğulub dün-yaya gəldim...

Böyük oğlumu Türkiyədə mühacir olan gəncəli müəllimin ailəsinə, böyük qızımı türk kulfetine əmanət verib doğma vətənə qayıtdım.

Məni qınamayıñ, sərhədi adlayanda dizin-dizin iməkleyib vətən torpağını öpdür, bir ovuc götürüb qoxuladım, bir çımdık dilimin üstüne qoyub uddum.

Muradbəyli yaraşıqa minmişdi. Heyf ki, Bəşir əmi ilə arvadı yox idi. Qasımlı abadlaşmışdı. Mamamın evindən tüstü çıxmırıldı. Gülablı gözəlləşmişdi. Sənəm xala gözə dəymirdi. Məktəb müdürü dərs demir, kəsimət alırdı.

Görüşümüza gələnin ardı-arası kəsilmirdi. Birinci gün gələnlərin arasında bir boyda iki qız vardı. Sifətlərindən Dilefruzun cavanlığına oxşayırdılar.

Bir həftədən sonra Tavatla birlikdə Dilefruzun yanına getdik. Günnorta idi. Heyətə girəndə o qəder həyəcanlandım ki, az qaldım yixılam. Özümü elə alıb, eyvanda oturmuş ev yiyəsinin yanına qalxdıq. Tavatla görüşüb öpüsdüllər. Başındaki qara yaylığın ucu ilə gözlərini silib, başını sinəmə söykədi. Çiynini, küreyini sığalladım, heç nə deyə bilmədim.

Biz Muradbəyliyə gələn günü ili verilən ərinin şəklini göstərdi. Cox yaraşıqlı idi. Diləfruz ərinin xeyli tərifləyib dil-ağız elədi.

Görüşümüze gəlmış qızlar çay ehtiyatı görür, həyətdə gəzirdilər. Heyətdə dəyişiklik az idi. Həmin arxdan su axırdı. Mətbəx, odun anbarı, eyvan, balkon, uca barı...

Məşədi Salman dayı ilə arvadı gözə dəysəydi, elə bilərdim iyirmi səkkiz il qabaq bazarlıq eləyib ilk dəfə qədəm qoyduğum, Diləfruzla görüşüb danışdığını bir neçə gündür.

Darvazanın rengi xeyli solmuş, göy rəng silinib getmişdi.

Çay içə-içə Diləfruz keçmişləri xatrılayıb kövrək səslə nəql eləyirdi.
– Həmin gecə qaçmasaydınız ya tutulub qazamatlarda çürüyəcəyiniz, ya da ki, “qaçırdı vurdum” deyə sizi məhv edəcəkdilər.

Adını dilimə gətirməyi özüm üçün təhqir saidığım adam haqqında mən soruşmur, Diləfruz isə Şahlar barədə hələlik heç nə demirdi.

Diləfruz xörek tədarükü görəndə biz razı olmadıq. Nə qədər əlləşdikse inadını qıra bilməyib oturduq.

Süfro yığılandan sonra bəzi nöqtələr aydınlaşdı. Bir sıra hadisələr canlandı.

Gecənin bir şəri keçəndə Ağdamdan maşınla çıxan Şahlar və adamları (dörd nəfər imişlər) dan yerinə səda düşənə qədər gözləyir. Səhər yerindən qalxan kimi evi mühəsirəyə alıb məni həbs etməyi qərara alırlar. Yaxınlaşanda görürler ki, samovar tüstülenir. Arxayı və toxtax irəliləyib qapını döyürlər. Evdə heç kimin olmadığını görəndə bərk narahat olub məktəb müdürüni çağırırlar. Hara getdiyimi soruşurlar. Səhih bir şey bilməyəndə tez Muradbəyliyə, Bəşir əmigilə gəlirlər. Kişi bir az nasaz imiş hədə-qorxu gəlib məni teləb edirlər. Əmim cavab verir:

– Ay oğul, iynə-sap deyil ki, yaxama taxıb gizlədim. Nəyə inanırınız and içim, bir həftədən çoxdur Gülablıdan qayıtmışam, o gündən xəbərim yoxdur.

Qasimliya gedib mamamı sorğu-suala tuturlar. Əlleri carda qalandan sonra akt yazıb qol çəkdirirlər ki: “Türkiyə hökumətinin casusu olduğundan, ifşa ediləcəyindən qorxub xaricə qaçıbdır”.

Məşədi Salman dayı ilə arvadının öldürülərinin mühakiməsi bir həftə çəkir. Diləfruzun və qatillerin təkidlərinə baxmayaraq Şahlar şahid kimi dindirilir. Qatillerin hamısına ölüm hökmü çıxarılır. Ali məhkəmə ikisinin qərarını təsdiqləyir, qalanlarına beş il həbs cəzası kəsir.

Laçın rayonunun Daşlı kəndindən bir oğlan Ağdamda yerli təsərifat idarəsində baş mühəndisi işleymiş. Diləfruzla görüşüb danışandan sonra evlənir, xasiyyətləri tutur. Yaşayışları xoş keçirmiş. İl yarım sonra

iki qızları olur. Bildirçin və Sığırçın çağrılan qızlar adalarından qat-qat yapışıklı və gözel idilər.

Tavatla mən bir könüldən min könüle qızlara vurulduq. Bu xüsusda söz açmayıb Diləfruzun söylediklərini dinlədik.

– Atamgilin ölümündən üç il keçəndən sonra ədalet divanı quşuldu. Şahlar məhkəmə qarşısında ifşa olundu. Ölüm cəzasına layiq görüldü.

Mən susur, Tavat cincirini çıxartımdı. Diləfruz oyalana-oyałana nəql edirdi.

Mən xəbər aldım:

- Şahlar güllənəndən Bəşir əmi harada idi?
- Deyirlər, məhkəmədə iştirak etməyib.
- Şahların anası nə eləyirmiş?
- Hərdənbir qışqırır, gözündən yaş çıxmırmiş.
- Demək, bizim qisasımızı alıblar.

Diləfruz dərindən nəfəs alıb toxladı:

- Allah gec eləsə də güc elədi.

Ona toxraqlıq verdim. Axırda ürəyimdəkili dili me gotirdim:

– Diləfruz, Məşədi Salman dayının ürəyindən keçirdi ki, məni özünə oğul eləyib evinin üstünə sala. Taleyimiz belə getirdi ki, baş tutmadı. Ömrüm boyu boynumda haqqı olan, əhliyyətini unutmayacağım, bir kişinin evinə sahiblik, qızına oğulluq üçün iki oğlumu senə bağışlayıram. Xahiş eləyirəm Bildirçinlə Sığırçın əvvəlcə uğub bize gəlsinlər, sonra nişanlıları ilə bir yerdə Məşədi Salman dayının ev-əşiyinə gözetçilik eləsinlər.

Diləfruz hıçkırdı. Mən göz yaşımı saxlaya bilmədim. Tavat bize qoşulub ağladı.

Qızlar həyətdə qab-qacaq yuyur, çay dəmləyir, qazan sürtürdülər.

- Rəşidin ilini təzə vermişik, bu barədə sonra məsləhətleşərik...
- Sözü çevirmədik.

Altmış yaşına qədəm qoysam da Türkiyədən vətənə qayıdan günü təvəllüdümü sayırdım.

İndi arzum, vətəni qarış-qarış gəzim. Əzizlərimin – qayınanamla qayınatamın mezarını layiqli hala salıb uca başdaşı qoydurum.

Məşədi Salman dayının həyətində Diləfruzun yetirdiyi bir cüt qızın, Bəşir əminin həyətində bir cüt oğlanın toyunu görm...

Moskva vilayəti, Malayevka kəndi, iyul-avqust, 1969-cu il

SƏNƏT EŞQİ

Dədəm yetmiş beş illik ömrünün elli ilindən çoxunu Bakının ne medənlarında fəhləlikdə keçirmişdi. Hər il bir ay kendimizə gələncə anama və bacılarımı daşırdı ki, Balaxanıda Mantaşovda dərtayçı işləyibdir. Güzəranımız o qədər də fərehli deyildi. Dədəm, necə deyərlər, bir çəmən külfəti başsız qoyub Bakıda fəhlilik eləyirdi. Dogrudur, hər ay bize otuz manat pul yollayırdı, ancaq uşaqlar atasız xiffət eləyir, arvad ərsiz darixirdi.

Dayım, xalam, mamalarım əvvəlcə dədəmi qınadılar, sonra dilə tutdular, məsləhət elədilər ki, fəhləliyin daşını at. Qala kənddə, camaat necə, sən də elə dolan. Sözlər nəticə, öyüd-nəsihət səmərə vermedi.

Dədəm fəhləlik yaşayışından ağızı acı idi. Ancaq kənddə qalıb cütə getmek, mac tutmaq, oraq götürüb biçin biçmək, dəryaz tutub ot çalməq, ulaq yüklemək, həşəm salıb taxıl döymək,sovuruq atmaq, dəyirmənləq eləmək, heyvan üçün ələf, küləf üçün yemək ehtiyatı görmək fikrində deyildi. Bu cür fikirlərdən çox-çox uzaq idi.

Dədəmin savadı olsayıdı, Bakıda işləyən bəzi kəndlilərimiz kimi, xüsusi dükan açıb fəhlələrə borc mal satsayıdı, galiri hər ay çoxalsayıdı, şübhələnerdim ki, yəqin kişiye tamah güc gelib, bu səbəbdən də pulu bizdən üstün tutur. Belə deyildi. Onun aylığı elli manatdı. İyirmi manat özünə saxlar, otuz manatı müntəzəm suretdə bizo göndərərdi.

Dədəmi Bakıya bağlayan yəqin ki, başqa məsələ idi.

Dədəmin üç bacısı var idi. Ortancı bacısı vəfat etmişdi. Xırda bacısını hədsiz dərəcədə istəyirdi. Bir dəfə mamam bizi qonaq çağırmışdı. Dədəm bacısına dedi: "Hamınız məni qınayırsınız ki, kənddə qal. Burada qaya və daşdan savayı nə var ax? Səkkiz kəndə baxan yüzbaşını hər dəfə dindirəndə gərək ya elini cibinə salasan, ya da üzüne yağılı bir sillə vursun. Bakıda belə deyil. Tez-tez fəhlələr bir-birinin evinə gedir, məsləhətləşirler. Arabir tətil eləyir, yığıncaq çağrırlar, ağıllı sözler damışırlar, gələcəkdən xəber verirlər. Xozeyinlər, mədən sahibləri fəhlələrdən tük salır. İt yiyəsindən qorxan kimi xozeyinlər fəhlələrdən qorxurlar... Düzü budur ki, kənddə bir ay qalıb dincəlsəm də bərk darixoram".

Dədəmin sözlərinə qulaq asıb, Bakını görməyə cidd-cəhd eləsəm də, əlim carda qalırdı. Ömründə birçə şəhər görmüşdüm; Zəngəzur qə-

zasının mərkəzi Gorusu şəhərini. Bakı ilə Gorusu müqayisə eləyə bil-məzdəm. Əvvəla ona görə ki, Bakını görməmişdim. İkincisi də ki, Bakı dünyanın məşhur neft yataqları olan iri şəhərlərdən idi. Bu barədə dədəm döñə-döñə demişdi.

1915-ci ildə dədəm kendimizə gələndə arpaya təzəcə çin çeki-lirdi. Yaz yağlılı olduğundan taxiş yaxşı idi. Böyük bacımdan başqa hamımız biçinə gedirdik. Kövşənimiz dəmyə olduğundan arpanı el ilə yolur, baş-ayaq qoyub bağlayırdıq. Anam, iki bacım, atam yolur, men əvvəlcə bəndəm eşir, sonra bafaları bəndəmin arasına qoyub bağlayırdım. Gün çəşt yerinə qalxanda dədə-oğul iki eşşəyi yükleyirdik. Men yüklü ulaqları kəndə aparır, xırmandan düşürür, böyük bacımin hazırladığı xöreyi, su dolu saxsı sənəyi, baldırqan içi və soğani, eymə-yə yiğilmiş qatığı, lavaş çörəyi xurcuna yiğib ullağın üstünə salır, geri qayırdırdım. Hava isti olsa da, həveslə işləyir, deyə-güle yolpa yolur, arabır dədəmin teklif və tələbi ilə bayati çağırırdı.

Axşam evə gələndən sonra dədəm soyuq su ilə başını yuyar, qurulanar, darvazanın ağızına çıxıb yol ilə gedib-gelənlərə baxar, gülə-gülə geri qayıdırıb anama söz atardı:

– Xasməmmədin qızı, kənddə qalıb kefə baxırsınız. Men naħaq yerə bu kefdən nařmid olmuşam.

Ərinin dediklərini ciddi sayan arvad gileyli dilləndərdi:

– Dayı tərefin sünnüdür. İnad eləyib küləfətin yanında qalırsan. Səkkiz yüz ev Vüqarlıda necə dolanır, biz də onların biri...

Dədəmin sıfətini kədər culğalardı. Qara bənizi bir az da tutqunlaşdırı. Aradan çox keçməmiş dədəm mənə sataşardı:

– Savadın olsayıdı, səni yanına salıb aparardım, xozeyinlərin birinə mirzəlik elərdin.

Mirzəlik nə idi, mirzo kimə deyirdilər, başım çıxmırıldı. Ancaq "savadın olsayıdı" sözündən sonra yəqin elərdim ki, mirzə savadlı adama deyirlər.

Uzun müddət uzaqda olduğundan ata məhəbbətinə yadırğadığım dədəmə get-gedə qanım çox qaynayıր, istoyim qat-qat artırdı. Orasını da deyim ki, yeddilər üstündə tapıldığımdan, yəni yeddi qızdan sonra dünyaya gəldiyimdən dədəmin yanında çox əziz idim.

Göz qoyurdum: qızların hamisindən çox mənimlə zarafat eləyirdi. Mənim bir toklifim iki olmurdu. Sözüm yerə düşmürdü. Xahişlerimin

hamisina əməl olumurdu. Mən də bundan şirnikib ağ eləyir, dədəmə çox ağır suallar verir, onu çətin vəziyyətdə qoyurdum. Hətta bir dəfə dədəmə dedim: "Yəqin kənd işlərini bilmirsən, ona görə Bakıya qaçırsan"

Dedəm portliyini üzə vurmayıb dərindən köks ötürmək məsələnin vərəqini bükdü.

Arpanı yolub qurtardıq. Buğdanı biçib xırmando taya qurduq. Pərinc – yazlığın vərinə tozəcə girməyə hazırlaşdıq ki, dədəmin vaxtı qurtardı. Həmişə kirayəçi ilə Gorusa qədər gedən kişi bu dəfə mənə üz tutdu:

– Yekə oglansan, kirayəciyə verdiyim pulu özünüz xərclərsiniz. Meni Gorusa özün apar.

Balaca xurcunu palanlı atın üstüne saldıq. Dədəm mindi, məni tərkine aldı. Bizim yerlərin axar-baxarı könül oxşayır. Daş yoluñ alt və üstündə o qədər əvan gül-ciçək bitir ki, baxmaqla doymursan. Ətri, qoxusu addimbaşı səni məst eləyir. Biz kənddən çıxanda xoruzların ilk banı idi. Göbekdaşdan ötəndə işıqlaşdı. Yan topeye çatanda gün doğdu.

Günəşin qudrötini, gözəlliyyini, həyat mayası olduğunu dağlarda daha aydın hiss edir və görürson. Dere'lərdəki şəh get-gedə götürülür, quzeylərdəki gül-ciçeyin qəddi açılır, sürü, naxır, örüşdə dize çıxan otun üstündə gerəniyir, doyandan sonra yatıb gövşəyirdi. Çobanların tütek səsi quşların nəğməsinə qarışib dağlarda əks-səda tapirdi. Yol boyu bələdçilik eləyirmiş kimi, üstümüzdə mahni oxuyan torağayların səsi-nə arabir mürgüləyirdim. Atam bunu duyuğundan məni dürtməleyib ayıldırdı: "Yatma yixılsan!"

Üçtəpəyə çatanda dədəm danışmağa başladı.

– Adaşına da tapşıracağam, Gorusa pul almağa gələndə gecikmə.

Mənim üçün danışığın iki yeri qaranlıqdı. Birincisi, kişinin adaşı kimdir? İkincisi, nə səbəbə gec gəlməyim?

Mən sual vermək istəyirdim, dədəm qabaqladı:

– Məşədi əmini yoqın ki, tanıyırsan.

– Məşədi Qaranı deyirson?

– Bəli, adaşım o kişidir. Bilirson də niyə gec gəlmə deyirəm?

– Xeyr.

– Üçtəpədə çoxlu canavar olur. Bir də ki, qaranlıq gecədən hər şey gözləmək olar.

Qara bulğa çatanda dədəm sözünü tamamladı:

– Sağlıq olsun, gələn il sizi də yiğib aparacağam Bakıya, yanımı. Çox taparam, çox yeyersiniz, az taparam az.

Mən xəber aldım:

– Dədə, Bakıda da örüş var? Orada da heyvan saxlamaq olar?

Dədəm güldü. Geri qayıdır mənə baxanda atın noxtası olindən çıxdı. Dərhal sıçrayıb düşdüm. Noxtanı götürüb kişiyyə verdim. O, atı qəlbə daşın yanında saxladı, məni tərkine alıb danışdı:

– Orada çoxlu kənd-kəsək var. Hamının da inəyi, öküzü, qoyunu, keçisi, hətta dəvəsi də var. – Diqqətlə qulaq asdığımı görən kimi gülgüle davam etdi: – Kənddə qara neft satan dəvəçilərin hamısı Bakı kəndlərindəndir.

Bakı kəndlərini görməmişdim. Ancaq bu gözəl yerdən, bu saf abhavadan bərəkəti torpaqdan, qohum-əqrəbadan, dostlarından ayrılib Bakıya getmək əsla ürəyimdən deyildi. Hərçənd "savadin olsayıd, səni yanımı salıb Bakıya aparardım" təklifini eşidəndə çiçoyım çirtlamışdı. Dükanda oturub yazı yazmaq, xozeyinin tapşırığına əməl eləmək, səndən asılı adamları buyurmaq, borc vermək, pul saymaq, axşama qədər pul ilə hesab çəkmək ürəyimdən keçirdi. Ancaq yadına düşəndə ki, dədəm beş-on fəhle ilə yerde qalır, mənzilləri neft buruqlarının yaxınlıqlarındadır, bütün günü qoxlaçıqları qara mazutdur, o dəqiqə fikrimi deyişir, yoxsul ailəmizi kasıb güzəranımızı üstün tuturdum.

Şəhərə enendo ikimiz də atdan düşdük. Dədəm atın yedəyini çəkir, mən yanınca tullana-tullana gedirdim. Kişi hərdən altdan-altdan mənə baxır, gülümseyirdi. Enişin ortasında ayaq saxlayıb dedi:

– Anan nigaran qalmasayıd, səni özümə götürüb aparardım Bakıya.

Dərhal başımı bulayıb narazılığımı bildirəndə bikeflədi:

– Belə çıxır ki, ananı məndən çox isteyirsin, he?

Dik dədəmin üzüne baxdım gözləri yaşarmışdı.

– Düzünü bilmək istəsən, hamidan çox səni isteyirəm.

– Ele isə niyə mənimle Bakıya getmək istəmirsen?

– Bəs kənddə qalan başkəsikləri kimin ümidiñə qoyuruq?

Dədəm tutuldu. Atın başını çekdi. Sualım cavabsız qaldı. Şəhərə girəndən sonra dədəm ata mindi, mən yanınca yeridim. Məşədi Qaranın dükənəna çatdıq. Atı karvansara həyətində rahatlayıb qayıtdım. Gorus şəhərində səs-küy idi. Məşədi Qara kişi mənə dedi:

– Sən kənd məktəbin qurtarandan sonra bura gələrsən, bizdə qalıb oxuyarsan.

Dədəm onun sözünü kəsti:

– Yox, Məşədi! Fikrim budur ki, külfəti yiğib aparam Bakıya.

– Bakıda bu böyüklikdə külfəti saxlaya bilərsənmi?

Dədəm ürekdən ah çəkə-çəkə cavab verdi:

– Allah kerimdir, Məşədi.

Məşədi dədəmi elə salmağa başladı:

– Kərimin quyusu dərtindir, düşən çıxmır.

Dədəm gözləmədiyim cavabla adaşını yerində oturdu.

– Kərimin quyusu neft quyusunun müqabilində çox dayazdır. Dartayıçı bütün quyuları elinin içi kimi tanır.

Haçandan-haçana məşədi dilləndi:

– Öz vəbalın öz boynuna.

Dədəm adaşının üstünə ayaq aldı:

– Gorusdakı dükanın Bakıda olsayıdı, kasıbçılığın daşını çoxdan atmışdır.

Məşədi dədəmə müştəri gözü ilə baxdı. Elə bil kişini birinci dəfə görürdü.

– Görünür Bakıda yel əsib, qoz tökülb.

– Xeyr, səhviniz var. Bakıda qoz ağacı yoxdur. Ancaq orada hər kəsin az-maz savadı varsa, kefi saz dolanır.

– Təklifin nedir?

Dədəm adaşının üzünə xeyli baxıb, başını bulaya-bulaya cavab verdi:

– Hər kes öz evinin qibləsini daha düzgün bilir.

Məşədi Qara bizo piti götürirdi. Təndir çörəyi ilə yağlı pitini iştahla ilə yeyib qurtardıq. Adama iki stekan çay içdik. Mən kəndə qayıtmaga tələsi, dədəm Qaraoglana getməyə can atıldı.

Çox keçmədi ki, ağaclar arabalar dükanın qabağında dayandı. Ara-baçular piti yeməyə gəldilər.

Dədəm məni çöle çıxarıb dedi:

– İndi ki mənimlə getmədin, onda sənə bir-iki tapşırığım, həlkə də vesiyyyətim var.

Vəsiyyət sözündən heç xoşum gelmirdi, çünki kənddə çox aqsaq-qal ve ağbirçokdən eşitmışəm: filankəs öləndə vəsiyyət elədi ki...

Dərin düşüncələr şüurunda hərcmərcilik salanda dədəm dedi:

– Ananı və bacılarını sənə tapşırıb gedirəm. Sağlıq olsa, gelən il bu vaxt gəlib sizi aparacağam Bakıya, özümde əldən düşmüşəm, sizi də avara eləmişəm...

Kövrəldim. Yəqin ki, gözlərim nəmlənmişdi. Dədəm üzümə baxmir, sözünə davam edirdi:

– Gorusa gələndə nə vaxt yola salınacağını məşədiyə tapşırdım. Eştidim qonşu kənddə rus məktəbi açacaqlar. Hərgah doğru çıxsa, mütləq get, oxu. Bir də, böyük bacının toyunu mənsiz eləməyin. Əmioğlu tə-ləssə, razılıq vermə...

Özümdən asılı olmayaraq ağladım. İsti yaş soyuq yanaqlarından aşağı damcılayırdı. Hiçqırığımı dədəm eşitdi. Məni qucaqlayıb bağına basdı. Əlini kürəyimə sürtür, üz-gözümü duz kimi yalayırdı.

Kişi məni azca itələyib gözlərimə baxanda mənə qoşulub hönkür-dü. Dükənci çöle çıxıb dədəmi danladı:

– Yekə kişisən. Körpanın üreyini niyə qısırsan?

Dədəm cavab vermir, ağlayırdı. Cibində dəsmalı olduğunu büsbütün unudub, köhnə penceyinin uzun qolu ilə gözlerini silirdi. Haçandan-haçana dədə-bala toxtdıq. Dədəm mənə ürek-direk verdi, mən dədəmi arxayıń saldım ki, dədiklərinə can-başa əmel olunacaq. Nohayət, dədəm məni sinəsinə sıxıb yavaşca dedi:

– Düzlərdə atı çapma, xasiyyətinə bələd deyilsən. Başını saxlaya bilməzsən səni yixar...

* * *

Dədəmdən ayrılib kəndə qayıdanda ilkindi çagi idi. Atı yiyəsinə verib eve geldim. Göz yaşları yanağımda iz salmışdı. Görünür, dədə-min ayrılığı canımdan çıxmadiğindan, şidirgi yaşı yağcaq hava misallı idim. Heyətdə boyun-boyuna verib yolumu gözləyən ana və bacılarımı məhəl qoymayıb, “dibek daş” deyilən yerdə oturdum. Onlar mənə baxdilar. Mən onlara nezer salmadım.

Heyətdəki sükütu böyük əmim oğlu, gələcək yeznəm Əbdülün ayaq səsləri pozdu. Anam və bacılarım dik qalxdılar. Mən yerimdən tərpen-mədim. Gelənə məhəl qoymadım. Əbdül aralıda dayanıb məni sorğu-suala tutdu:

– Əmmim Qaraoglana nə ilə getdi?

– Ağ at arabasıyla.

– Yoldaşı var idи?

– Bilmədim.

– Gorusdan nə vaxt çıxdılar?

- Günorta üstü...
- Nə dedi, nə qoydu?
- Dedi ki mensiz toy eləmeyin.

Anam böyük bacıma baxdı Əbdül susdu. Sanki dəstələnməkdə olan sicim iti bir xəncərə toxunub qırışdı. Əbdül yerindən tərpənmir, kelmə kəsmirdi. Anam içəri girdi. Ortancıl bacım ocaq qalayıb qara aftafanı üstünə qoydu. Aftafa zümzümə vurur, anam içəridə lavaşa su səpir, böyük bacım ətəyinə enli qara lent qoyulmuş, ağ qırış parçadan məzə tikilmiş tumanın palçıq sıçramış yerini hövkələyir, hərdən altdan-aldan Əbdülə göz qoyurdu.

Aftafa qaynadı. Keklikotu çayı dəmləndi. Təzə şorla kərə yağı süfrəyə qoyuldu. Hamımız yedik. Əbdül ilə Yaxşı bacım könülsüz hərəkət edirdilər. Biz isə iştahlı idik. Şəhər yediyim pitinin üstündə olduğumdan acmışdım.

Əbdülün evi bizimkinə bitişikdi. Atası vaxtsız ölüb. Anası əre gedib. Tezə kişidən iki oğlu, bir qızı olub. Əbdülü atamlı anam böyüdüb. İçində olduğu ev atasından qalıb.

Əbdül gedəndən sonra anam məni xırda mamamın yanına göndərdi.

Yuxarıda dediyim kimi, atam xırda bacısının sözündən çıxmaz, dediyindən dönməz, təklifini yerə salmazdı.

Mamam evdə yox idi. Gözlədim, gəlib çıxdı. Mamam həm ağıllı və sənətkar, həm zirək və dilaver idi. Amma yarımmamışdı. Dayısı oğluna əre getmişdi. Əri şəhərlərdə işləyər, ilde bir dəfə, iki ilde bir dəfə kəndə gələr, küləfətin gözüne görünərdi. Ancaq təkcə bu olsa derd yarı idi. Mamamın iki oğlu var idi. Böyük oğlu canlara dəyən cavan idi. Bir qızı istədi, anası razi olmadığından baş götürüb dədəmin yanına qaçıdı.

Mamam kənddə həm xalı-gəbə ustası idi, həm məşhur ağıçı idi, həm də türkəçarə həkimlikdən baş çıxarırdı. Mənə sataşanda həmişə deyərdi: - Saqqalın ağarsın, dizində, dirsəyində ağ tük bitsin.

İndi də görüşüb öpüşəndən sonra sözləri vürd edib xəber aldı:

- Dədən getdi?
- Bəli.
- Nə dedi, nə tapşırı?
- Bərk-bərk tapşırı ki, mən gəlinçə Yaxşının toyunu eləmeyin.

Həvə ilə kirkidi əlinə alıb hanaya sarı getmək istəyən arvad sözü-mü eşidəndə əlindəkiləri yərə qoyub bərkdən dedi:

- Nə təhər?
- Mən dediklərimi tekrar edəndə mamam acıqlı şəkildə deyindi:
- Kişi getdikcə yolunu azdırır. Nece yəni mən gəlinçə toy eləmeyin. Belkə sən gecikdin...

Mən qulaq asır, mamam danışa-danışa təzə büzməsini geyinirdi. Nəhayət, mənə üz tutdu:

- Gedək sizə, görək nə eləyirik.

Yol uzunu heç nə danışmadıq. Arabır mamam başını bulayır, nə isə deyirdi:

Anam mamamdan qorxurdu, çünki mamam dilli-dilaver idi. Anam yazığın birisi idi. Hərgah dalaşsaydılar mamam yüz söz deyər, anam ucunu tapıb uc-ucə düyə bilməzdı. Hərçənd anam mamamdan boyca uca, vücudca dolğun, sıfatcə qat-qat gözəldi, bunların hamisının müqabilində mamam anama dav gelərdi. Mamamı evimizdə görəndə anamın gözü işıqlandı. Arvada elə gəldi ki, böyük qızın toyunu günü seherdən başlamaq olar, çünki mamamın sözü atamin yanında yerə düşməzdi. Mamam xeyli götür-qoydan sonra Əbdülü çağırıldı.

- Sabah gedərsən bazara, dediklərimi alıb gətirərsən. Sağlıq olsa, cümə axşamı xeyir işini qurtararıq.

Əbdül utancaq halda xəbər aldı:

- Bəs əminim tapşırığı?

Mamam bərkdən güldü:

- Əminin evəzindən maman vəkildir.

Əbdülün üç bacısı vardı. Ortancıl bacısı dövlətli arvadı idi. O cəhotdən də Əbdülün cibində xərclik tapılardı. Bacıları ilə məsləhətləşəndən sonra qonşu konndəki bazara gedib geline toy paltarı, şənlik üçün şirniyyat almalı idi.

Bazardan bir gün qabaq dövlətli bacının qayınatasını yaylaqda ildirim vurdu. Beleliklə də Əbdülün toyu uzandı. Adət və ənənəyə görə azi qırx gün gözləməli, ya da ki, qara bayramın çıxmasına qədər dözməlisən.

Əbdül kədərinin bürüzə verməyib gizlədirdi. Bacım Yaxşının qaşqabağı ycrə gedirdi. Anam qızına öyünd-nəsihet versə də arabır ona qoşulub ah-uf eləyirdi. Hamımızdan dözümlü tərpənən, əsla müvazinətini itirməyen mamam idi. Onun bir xasiyyətdən xoşum gəlmirdi. İri gilizə doldurub çəpkəninin qoltuq cibində saxladığı burunotunu

tez-tez çıxarıb sol ovcuna tökər, sağ əli ilə bir çimdik götürüb burnuna çəkər, aradan çox keçməmiş iki-üç dəfə asqrardı. Axşamüstü yas yerinə getməyə hazırlaşdıqları vaxt anama və əmim qızlarına toxraqlıq verərdi:

— El ilə gələn qara gün toy-bayramdır, — deyib darayı çarşafını başına saldı, — yeqin xeyir bundadır.

Yaşlılar hüzür yerinə getdilər. Evdə bacılarımla mən qaldım.

Kendimiz dağların arasındadır. Günəş həyətimizə tez düşmür. Elə bil bizdən aralanmaq istəməyib gec batır. Kendin ətrafi bağ-bağat, yoncalıq, bostandır, hər yandan şaqqıldayıb axan bulaq suları hara düşürsə göyərti baş qaldırır. Yazın gözü açılandan payızın üzü döñəne kimi pencer, baldırqan, tərəvez, meyvə bütün heyətlərdə iştaha ilə yeyilir. Tənezzül dağından əsən külək, Üçtəpədən gələn meh kendin havasını həmişə eyni tərzdə saxlayır.

Ağlim kəsəndən bəri sekkiz yüz evli kənddən üç şəxs vəfat etmişdi. Bunlardan biri 150 yaşı Hacı Bayram kişi idi. Sisyan mahallindən birinci dəfə Məkkəyə gedib hacı ləqəbini qazanan bu kişinin dəfnni çox izdihamlı oldu. Böyük qəbiristanlıqda basdırıldılar. İkincisi cavan bir qadın idi, eşidir ki, Bakıda fəhlə işleyen əri ona xəyanət edib, Bazarçayı daşan vaxt özünü selə atıb öldürür. Üçüncü ölen uşaq idi. Anası gecə yatanda altında qoymuşdu. Bizim kənddə uzunömür-lük adı hal idi.

Adamlar ölenə qədər diş ağrısı bilməz, diş çəkdirməzdilər. Kişiərin saç, saqqalı 70-80 yaşından sonra çallaşdırı. Qadınlar gözəlliklərini özləri bilməden qoruyub saxladılar.

Tez-tez saç darayıb tel düzəltmək, ənlək-kırşan sürtmək bizim qadınlara yad idi. Səhərdən axşama kimi ev işlori goren, çöl işlərində kişilərə el tutan zəhmətkeş qadınların, necə deyərlər, başlarını qaşımağa macalları olmazdı.

Kendimizin zahiri gözəllikləri ilə yanaşı, batını çatışmazlıqları da az deyildi. Torpağımız deməyo olduğundan, həmişə əllərimiz göydə, gözlerimiz buludlarda idi. "Yağmadı yağış, bitmedi qamış" el məsəli elo bil bizim yerlərə deyilmişdi. Meşələr bizdən çox-çox uzaqda olduğundan oduna, kömüre də möhtac idik.

Bu yerlərdə orta ocağı olmaz. İl in yeddi-sekkiz ayı təndir yandırıar, üstündə kürsü qurardıq.

Varlı-halluların həmişə üç-dörd gərmə, bir neçə yapma qalağı olardı. Kasıbların, yoxsulların isə taxılı, ələfi qıt olduğu kimi yan asası da çatışmazdı.

Kendimizin batini qüsurlarından birisi də əlef azlığı idi. Doğrudur, sulu yerlərdəki yoncalıqlardan, xəşəlliyələrdən, bulaqların altındaki baldırqanlıqlardan çalınan otu qışda asma oraqda doğrayıb samana qatır, miçə şəklində heyvanın axuruna doldururduq, ancaq yeddi-sekkiz ay tövlədə yatıb əlef istəyen heyvan, doydum demək bildirdi. Orası da deyim ki, bizlərə qaramalı çox yaxşı saxlayırdılar. Hətta qış fəslində öküzlər o qədər kökəlirdilər ki, tükünü tüleyir. Novruz bayramından beş-altı gün sonra cütə qoşulacaq heyvanlar çole çıxanda oynağa gedirdilər.

Bizim camaat biçini qurtarib döyümün başını əker, dəyirmanlığı sona çatdırıb Naxçıvana duza, Ordubada ərik, çaylara düyü almağa yollanardılar.

Qiş aylarında yollar bağlanar, qonşu mahallara gediş-geliş kəsi-lərdi. Heyvan saxlamaqdan başqa ayrı işi olmayan camaat havalar açılıb xoş keçəndə "Dik daş" deyilən yere toplaşar, ordan-burdan söhbət edərdilər.

Bakıda çoxlu adam fəhlə işlədiyindən, danışığın çoxu Bakı bərəsində olardı. Hətta belə bir söhbət qızğın mübahisə doğurardı: "Deyir quyu fantan vurub, bir həftədir ki, hər tərəfə neft axır".

"Elə söz deyirsən ki, bışmiş toyuğun gülməyi gelir. Hər tərəfə bir həftə neft axsa, quyunun nefti çoxdan qurtarar".

"Fantan xozeyin üçün xeyirli deyil, ona görə quyunun üstünü el-üstü bağladır".

"Xozeyinləri bildikləri qədər çəksinlər".

"Deyirlər Nəcəfqulu adlı bir qoçu var, fəhlələrə qan uddurur. Sözünün biri iki deyil. Qılıncının dalı da kəsir, qabağı da. Hətta bunun bir keçisi var, bazarda camaatin kişmişini, noxudunu yeyir, qab-qacağını sindirir, heç kim cesareti eləyib keçiyə bir söz demir".

Dostuxanım oğlu Fərəc ariq və uca vücudunu azca ləngərlədib qabağa çıxar, əllerini ölçə-ölçə deyərdi:

— Yeqin qoçu Nəcəfqulu özündən güclü kişiye rast gəlməyib. Vüqarlının dəli-dolu oğlanlarından birisinə him eləsen, görərsən ki, üçcə günün içinde Nəcəfqulu necə yumurta yükü aparar.

Aralığa söz atmaq, danışığa duz qatmaq, məzəli söz deyib camaatı güldürmək Xudaqulu kişisinin şakəri idi. Elə ki Dostuxanım oğlu Fərəc qurtardı. Xudaqulu kişi xirdaca gözlərini qiya-qiya azca irəli çıxar, altdan-altdan bəzi şəxslərə göz qoyub cir səslə deyərdi:

— Fərəc yaxşı oğlandır, ancaq necə deyim, amması var... — Sonra başını dik tutub Fərəcə müraciət elərdi: — A sənin saqqalın ağarsın. Neçə il Bakıda fəhləlik elədin, niyə qoçu Nəcəfqulunun otunu-suyunu verib haqq yola çağırmadın?

Xudaqulu sözünü kəsib dayandı. Camaat maraq içinde idı. Fərəc gözünü torpaqlı yoldan çəkmir, başını qaldırıb danışana baxmirdı.

Xudaqulu cinqır çıxmadığını görüb əlavə etdi:

— Salavat gücə bağlıdır, oğul. Qoçu Nəcəfqulu arxasını xozeynləre söykeyib bildiklərini eləyir, indi onun ele vaxtidir ki, Vüqarlı kəndi onun nəzərində balaca neft gölməçəsidir. Ele əzazil nainasafları öz haqqına tapşırmaq lazımdır.

Bic İskəndər adlı qızırmışsaqqal bir kişi başını bulayıb, yerindən söz atdı:

— Xudaqulu, Allah sənin ətinə töksün.

Təkəmseyrək gülüş eşidilirdi. Dostuxanım oğlu başını qaldırıb Xudaquluya baxdı.

Ağlağan Firudun irişə-irişə dilləndi:

— Xudaqulu əmi, halındır, dəmin?

Xudaqulu söz altında qalmayıb cavab qaytardı:

— Dədən İmamqulunun getdiyi Xorasan haqqı, İskəndərin sözünü mən danışq saymıräm.

Firudun başını buladı:

— Yox, Xudaqulu əmi, buna deyərlər “mən teslim”.

Xudayar əmi həm ciddileşdi, həm də hırslandı:

— Bir adamın ki, leqəbi bic ola, ondan hər söz gözləmek olar.

İskəndər də söz atdı:

— Biçlik ağıllılıq nişanəsidir.

Camaat arasında narazı qalanlar oldu. Neçə il yüzbaşılıq eləmiş Məşədi Oruc bərkədən danışdı. Xır-xır olduğundan alçaqdan söz deyənde eşidilmirdi:

— Dədəsindən xəberi olmayanlar nə vaxtdan bəri ağıllı cərgəsində dayanıblar?

Aralığa sükut çökdü. Dostuxanimoğlu Fərəc aralığı necə cuşa getirmişdə, eləcə də ipə-sapa yatırıldı. Daha doğrusu, söhbatın mövzusunu Bakıdan öz kəndlərinə götürdü. Açıq illərini xatırlayıb, dərindən köks öttürdü. Çox yanğılı ah çəkib dedi:

— Arpa çörəyi ceyran belinə çıxıb, bizdən üz dönderən zaman Xudaqulu əminin başına bir qeziyyə gelib. Təvəqqə eləyirik onu artırıb-əskiltmədən öz şakəri ile danışın.

Məşədi Oruc nə isə müzildəndi. İskəndər saqqalını tumarladı. Firudun bigini eşdi. Xudaqulu duruxdu.

Gün çəşt yerinə qalxdıqca hava isinirdi. Tənəzzül dağında qar var idı. Vüqarlı dalda olduğundan hərarət babət idı. Dik daşın yanına toplاشanlar çox idı.

Ağsaqqalların üzü nurlu, cavanlar qoşa kürəkli, ərgənlərin üzünə tezəcə ülgüt dəyirdi. Yeni evlənmişlər var-yoxlarını geyinib gəlmisdilər. Bakıda işləmişləri ayaqlarındaki dizli çəkmə ilə tanımaq mümkündü. Çoxusunun ayağında aşa qoyulmuş camış gönündən tikilmiş üçburun çarıqla uzunquncu, naxışlı corab var idı. Dörd nəfər yaşının ciyində boz palto gözə dəyirdi. Bir həftə irəli toyu olmuş Ağayaların belindəki gümüş toqqa hamının diqqətini cəlb etmişdi. Baxmayaraq ki, Vüqarlı cavanlarının çoxusu gümüş toqqa qurşardı. Ağayaların toq-qası ortaya çıxarılmalı idı, heç kəsin toqqasına oxşamırıldı. Sonralardan eştidim ki, qayınatası bir qoyun satıb bu toqqanı Şuşa qalasında hazırladıb.

Qərəz, mətləbdən uzaqlaşmayaq, Xudaqulu kişi bir müddət camaati süzəndən sonra yasti-yasti danışdı:

— Getsin o günlər, bir də qayıtməsin. Arpa çörəyi ilə dari cadı olmuşdu atlı, biz qalmışdıq piyada. Nə əlimiz çatırdı, nə tuta bilirdik. Külfət böyük vəziyyət ağır idı. Cörək yox, arvad mənə baxırdı, mən onun suallı gözlərinə elə bir gündə aži üç dəfə sulanıb süpürülən evin tən ortasında, təndirin qalın badlarından cavab isteyirdim. Bir gün arvad mənə dedi:

— A kişi! Bilirsən nə var? Deyirlər istəyənin bir üzü qara, verməyənin hər iki üzü qara. Dur get Məşədi Alış arvadı Güllünün yanına. Deginən Güllü bacı, bir il bir illikdir, necə deyərlər, gedər üzüm qarasi, qalar üzün qarasi... Bize bir az əl tut. Peşqurd çıxana kimi əliniz uşaqların üstündə olsun...

Məşədi Alişın oğlanlarının dördü də burada idi. Xudaqulu danışdıqca böyük oğlu Allahqulu ilə kiçik oğlu Əliqulu baxır, İmamqulu Həzrətqulunun çuxasının eteyindən çekirdi. Xudaqulu söhbətin dalişini danışanda Məşədi Aliş uşağı sakit dayanıb qulaq asıldılar.

— Arvadın sözü beynimə batdı, başqa əlacım yox idi. Durub asta-asta çıxdım Qaraağac bağının üstünə, oradan tamarçı-tamarçı baxdım Məşədi Alişgilin eyvanlı evinə. Haçandan-haçana azca aşağı enib üç-dörd daş götürdüm. İkisini dalbadal atdım damın üstünə. Xeyli gözledim. Bir də gördüm Güllü bacı bərkdən xəbər alır:

— Kimsən, ay daş atan?

Mən cavab verəndə tamidi. İtlərin qabağına keçib məni içəri buraxdı.

Camaat elə huş-guşla qulaq asırdı, elə diqqətlə dinleyirdi ki, milçək uçsaydı səsi eşidilerdi.

— Bəli, Məşədi Aliş evi deyilmışkən var imiş. Yük qəlbi, unluq dolu, kündə-bucaqda hər nə desən vardi. Qapının ağızında qoşa, üzlü pendir motalı, yanında da bir dəri yağı. Düyü çuvalları yarma xaralına söykənib, qurut yiğilmiş iplik çuvalın ağızı közənməyib. Lavaş çörək tiğlanıb yuxarıdan asılmış qulplu təknəyə baxanda özümü saxlaya bilməyib ağladım. İlahi, nə qədər çörək var idi! Bir-birinin üstünə qalanmış lavaş çörəklər evdəki bütün şeylərdən hem urvatdı, hem də qiymətli idi. Dünyada çörəkdən ezziz və qiymətli ancaq ata-anadır.

Güllü bacı ruh ehli idi, heç nə soruşmadan bir büküm lavaş sulayıb dəsderxana bükdü. Motaldan yavanlıq çıxarıb qalayı mis kasaya qoydu. Məni söhbətə tutdu. Cox çəkmədən süfrə açdı. Özünün eli getdi-gəldi, mən lavaşın dördünü də istahə ilə yedim, düzdü, doymadım, ancaq alaşarin olduğumdan kefim kökelmişdi. Gözləyirdim ki, ev yiyəsi məramımı soruşsun, nədənsə Güllü bacı qəsden buna əhəmiyyət vermir, söhbəti ordan-burdan salırdı. Mən özümü saxlaya bilməyib dərdimi söylədim. Güllü bacı ağ bir, qara iki söz demədi. Vəziyyətini dəyişdirmedi. Özünü onda qoymayıb zarafatınya bir şəkildə sual verdi:

— Neçə uşağın var, ay Xudaqulu?

Özümü utancaq gösterib, dediklərimi abır-həya pərdəsinə bükəmə-yə çalışdım:

— Üzüm ayağının altına, beşcə.

Güllü bacı gülümşündü, sonra ah çokdi:

— Yaziq, azcadır.

Mən özümü onda qoymayıb vaizləndim:

— Nə eləyim, ay Güllü bacı? Allah verən paydır.

Güllü bacı, deyəsən məni dolamağa başladı.

— Gərək ki, ikisi ekizdir.

— Elədir ki var.

Ev yiyəsi yaşımağını aşağı salıb başındakı cuna yaylığın ucu ilə cəhənglərini sile-sile dedi:

— Qoçaq kişisən, Xudaqulu.

— Hardan oldum qoçaq?!..

— Bu qədər uşağı ki, belə ildə saxlayırsan, çox-çox qoçaqsan.

Mən dərindən köks ötürüb, yazıq-yazıq danışdım:

— Saxlaya bilmirəm, Güllü bacı. Yanınızda da elə ona görə gəlmisəm.

Güllü bacı dinmədi. Elə bil məni birinci dəfə görürdü. Üzümdən gözünü çəkmir, hey baxırdı. Nəhayət, məni sorğu-suala tutdu:

— Xudaqulu, adam ayağını yorğanına görə uzadır.

Onun sualının mənasını yaxşı başa düşməyib, öz qanacağıma görə cavab verdim:

— Yorğanlarımızın hamısı uzundur. Böyük uşaqlar ayaq-baş yatan-da da kara gelir.

Güllü bacı başını bulayıb könülsüz halda dedi:

— Bize gəlməyin xeyir ola?

— Xeyir deyil, Güllü bacı.

— Nəyə gəlmisən?

— Gəlmisəm peşqurd çıxana kimi bize bir az taxił verəsən.

— Peşqurd çıxmaga ażi qırx gün var. — Mən dinməyəndə ev yiyəsi sözünü qurtardı: — Bu gedişle ki, sən gedirsən, uğluğum iki gözünü dəversəm, sizə çatmaz.

Utana-utana ayağa durub getməyə hazırlaşanda Güllü bacı məni saxladı. Bayaq üstündə çörək suladığı dəsderxana altı gərdiyar qalın, iki büküm lavaş büküb mənə uzatdı:

— Xudaqulu, adın qulağına dəyməsin. Get arvadınlı məsləhətləş, ekiz uşaq ekib doğmağa son qoyun.

Deyilən sözlər ürəyimdən olsa da, cavab qaytarmayıb həyətdən çıxdım. Gəldiyim yol ilə yox, kəsə yol ilə qayıtdım. Cox aralanmadıq ki, bir də gördüm ki, Məşədi Aliş evinin üç ənyi pürfəng galır. Dərhal dəsderxanın qatını açıb gərdiyar çörək kəsdim, hərəsinə

bir parça atdım. Çöreyi itlərə atanda ürəyimdən qara qanlar axsa da, can şirindir. Ancaq parçaları zorun gəldikcə uzağa tullayırdım. Itlər yürüüb çöreyi dərhal aşırı, tez yanına cumurdular. Gərdiyar çörəklər qurtaranda yolum yarı olmuşdu. İstədim əyilib yerdən bir neçə daş götürüb, itləri aldadam. Uzağa atam, itlər daşın dalınca gedəndə mən qaçıb gözdən itəm. Ürək eləmədim. Lavaş çörəklərdən kosib itləre atdıqca elə bil ettim qoparırdım. Qurtararı budur ki, lavaşın axırıncısını kəsib itlərə atanda, gördüm həyatımızın girəcəyinə çatmışam. Çənbər adlı itümüz yanına yürürendə Məşədi Aliş evinin ənikləri hövürləşib Çənbori boğmağa başladılar. Külfət çöle tökülb iti güclə araladı, əniklər quyuqlarını bellerinə qoyub geri qayıdanda dallarınca dedim:

– Könülsüz verilən çöreyi itləri əlimdən aldı, axırdı öz həyatında itimi bogdu.

Söhbətə gülənlər də oldu, qəzəblənenlər də.

Günəş günorta yerinə gələndə nahiye mərkəzindən poçtalyon gəldi. Dədəmin göndərdiyi kağızı orada açmayıb cibimə qoydum. Camaatdan aralanıb evimizə gəldim. Anam evdo yox idi. İçeri girib iri duz dibeyinin qıraqında oturdum. Məktubu oxudum. Dədəm yazmışdı ki, xəstələnmişəm, ola bilsin ki, iki-üç aylığa kəndə gələm. Gəlməyim səhih olsa, tel vuracağam.

Əvvəlcə istədim məktubu gizli saxlayam. Bu mümkün deyildi, çünki poçtalyon kağızı verondə görənlər çox olmuşdu. Həmin günü anama və bacılara heç ne demədim. Gece narahat yatdım, hətta bir-iki dəfə hıçqırıb ağladım. Bütün övladlar təkin mən də ata-anamı hədsiz istəyirdim. Üstəlik dədəmi az-az gördüyümdən ürəyimdə dərin niskil var idi ki, kişi kendimizin can dərmanı olan ab-havasından doyunca istifadə etəmir.

Anam eşidəndə ki, əri xəstədir, özünü saxlaya bilməyib ağladı. Bacılardım da ona qoşuldular.

– Kağızı oxu görüm nə yazıb.

Mən məktubu başdan ayağa bir də oxudum. Anam gözlerinin yaşını sile-sile dedi:

– Mən ona bələdəm, holəm-holəm belə şey yazmaz. Bərk naxoşdur.

Mən anamı toxtatdım. Bacılara ərkyana açıqlandım. Tez gedib kiçik mamama xəber verdim...

Qış çıxdı, yaz geldi, yaz əkini başladı. Səpin qurtardı. İl mübah gəldi. Gecə yağış gündüz gün elədi. Taxıl hər gün bir boy qalxdı. Güneylər, quzeylər, dərələr, təpələr, yallar gül-ciçəyə büründü. Göy çəmən dizə qalxdı. Hər yerdə ot çalındı. Bacarığı olanlar boi ot-əlef topladılar. Tayalar bir-birinə söykəni bəndə qəşəng görkəm verdi.

Arpaya oraq çəkiləndə dədəmdən tel aldım ki, ayın filan günü Gorusda olacağam, qabağıma at gətir.

Bir at kiraya eləyib obaşdan yola düşdüm. Gün Gorusun başına düşəndə şəhərə endim. Birbaş Məşədi Qaranın karvansarasına getdim. Dədəm burada idi, hələ durmamışdı. Özümü saxlaya bilməyib yanına getdim. Yatmışdı. Oyatdım. Ağlım kəsəndən birinci dəfə idi ki, ata və oğul bu cür mehriban görüşürdük. Mən dədəmi öpməkdən doymur, o məni özündən aralı buraxmırıdı. Kişi əməlli-başlı arıqlamışdı.

Cay-çörəkdən sonra Bakıdan getirdiklərini ata yüklədik. Dədəm ata mindi, mən böyrünce yeridim.

Şəhərdən çıxb Yeddi bulağça çatanda dədəm atdan düşdü. Bulaq suyundan bir neçə ovuc içdi. Göz yaşını gülüşlə gizlətməyə çalışdı. Məne baxa-baxa dedi:

– Daha ölmərəm. Ölsəm də o dünyaya tamarzı getmərəm. Gəlib balalarının üzünü gördüm!

Mən ona ürək-dirək verib deyirdim:

– Dədə, bu il o qədər taxılımız olacaq ki, yiğib-yiğisdirmaqla qurtarmayacaq.

Üçtəpə yaylaqlarındaki obalardan ötdükcə Yan təpəyə yaxınlaşdıqda dədəmin sıfəti açılır, elə bil yanaqlarına qan gelirdi. Göbək daşa yetişəndə kişi məndən soruşdu:

– Yeməyə bir şey götürməmisən?

Mən heybəmdəki pendir dürməyini çıxarıb ona uzadanda dedi:

– Yarı böл.

– Mənim iştaham yoxdur.

– Sən yeməsen mən dilimə vurmayaçağam.

Təklifi qəbul etədim.

Vüqarlı kövşəninə adlayanda dədəm bir bayatı çağırıldı:

Mən aşiq çətən yaxşı,
Köynəyo ketən yaxşı,
Gezməyə qurban əller,
Ölməyə vətən yaxşı.

Axırıncı misraları deyəndə boğuldı, səsi çıxmadi, gözlərindən yaş axdı. Yaşının ele vaxtı idı ki, dədəmə öyüd verməyə haqqım yox idı. Bununla belə, kişi tez-tez kövrəlir, qəherlənir, özünü saxlaya bilməyiib ağlayırdı. Qorxurdum kənddə də özünü belə apara, anamı ve bacılarnı ürekqopmaya sala. Biz dədəmi 'cox möhkəm, toxraq, iradeli bir kişi kimi tanımışq. İndi özünü belə aparsa, anam yəqin edəcək ki, kişi ağır naxoşdur.

Bir həftə evimiz dolub-boşaldı. Kenddə dədəmin xətrini çox isteyirdilər. Bunun da əsasən bircə səbəbi var idı; dədəm kişi adam idı.

Dədəm biçine getmədi, anamda evde qaldı. Bacılarımıla mən biçinə getdik. Anam atama mügəyat olur, yeməyinə fikir verirdi. Orasını da deyim ki, kişi gündən-günə yaxşılaşırıdı.

Bir həftə sonra kənddə danışdırılar ki, Rusiyada padşahı taxtdan salıblar.

Müəllimimiz Əhməd Sultanov padşahın şəklini gündə üç dəfə ipək dəsmal ilə sildirər, sinfə girən kimi "ilahi, ya ilahi, ya ilahi, səlamet qıl həmişə padişahi" duasını oxudardı. Padşahın taxtdan düşmək xəberini eşidəndən beri hər gün işdən sonra nahiyyə mərkəzine gələr, çox pejmürdə geri qayırdı. Biz müəllimdən bu xüsusda heç nə soruşmağa cəsaret etməzdik, müəllim isə dərsini deyib qurtarandan sonra mənzilinə çəkilərdi.

Padşahın yixılması xəberini eşidəndən sonra dədəmin sümüyündə su oynayırıdı. Kişinin üstüne sanki gün doğmuşdu, hətta bir dəfə dedi:

— Gündün qabağımı kəsmiş qara bulud həmişəlik çekildi! — Heç birimiz sual vermədik, kişi isə sevincini gizlətməyiib mənə dedi: — Məktəbinizdə padşahın yixılmasından nə danışırılar?

Ciyinlerimi çəkib dedim:

— Heç nə.

Dədəm xeyli duruxub birdən dedi:

— Müəlliminiz bəy oğludur axı.

— Padşahın yixılmasının bizim müəllime nə dəxli var?

— Padşah bəylərin pərəstəri idı. Padşahsız bəy yiyəsiz it misalıdır.

Dədəmin dedikləri beynimə girmirdi, çünkü mən müəllimlərin xatirini hədsiz dərəcədə istayırdım.

Sisyan mahalindəki kəndlərin hamısı padşahlıq idı. Tekcə bizim Vüqarlı kəndi böylük idı. Kəndimizin ağası Qarabağın məşhur mülkədarlarından biri idı.

Bizim kənd hökumətə vergi vermirdi, bəyin darğası nə lazımdırsa hamısını kəndlilərdən yiğib ağasına yollardı. Kəndimizin ağası sayılan bəyi görməmişdim. Ümumiyyətlə bəy nə cür olur, kimə bəy deyirlər, sualı mənim üçün cavabsız idı.

Bir dəfə dədəmdən xəber aldım:

— Bəy kime deyirlər.

O, açıqlı halda danışdı:

— Kendlinin var-yoxuna darğa vasitəsilə süpürgə çəken adama bəy deyirlər. Rəiyyətlərinə zülm eləyen, onları yoxsul edən adama bəy deyirlər. Çoxlu torpağı, qoyun sürüsü, naxırı, at ilxısı, dəvə karvam olan, yayda yaylaqlarda, qışda qışlaqlarda kef sürən adamlara bəy deyirlər. Kifayətdir, yoxsa yenə deyim?

Dədəm danışdıqca əsəbileşir, hirsindən az qalırıdı ürəyi partlasın, Bir dəfə də dedim:

— Dediyindən belə çıxır ki, padşah yixılandan sonra bəy olmayıacaq?

Dədəm səsini ucaldıb ürekdən dedi:

— Bezi nakişi və namərd rəiyyətlər satqınlıq eləməsələr, bəylərin külünü göye sovuracaqlar.

— Kim sovuracaq?

— Kəndlilər.

— Bu nə vaxt olacaq?

— Rusiyada olub, bizdə də tezliklə gözlənilir.

— Bəs niyə kəndlilər bu barədə heç nə bilmir?

— Hər halda bilənlər vardır.

— Niyə danışmırlar?

— Məqam gözləyirlər.

— Məqam nə vaxt geləcək?

Dədəm məni bağırna basıb üzümdən öpdü, başıma sıgal çəkib dedi:

— Mənim ağıllı balam, o qədər ölməyəydim ki, seni savadlandırıb neft incinəri eləyeydim!

Başımı sinəsinə bərk söykədiyimdən ürek döyüntüsünü aydın eşidirdim. Bu vaxt dədəm həm sevinirdi, həm də çox həyəcanlı idı.

Anam yanımıza gelib dayandı. Gözlərini dədəmin sıfətində saxlayıb dedi:

— Arzum budur ki, həmişə belə mehriban olasınız...

Dədəm arvadına açıqlı baxıb başını buladı.

– Gözümün ağı-qarası bircə oğlum var. Özü də ağıllı baladır.
Anam ərinin sözünü qaytarmaz, dediklərini “Allah əmri” sayardı
Bu dəfə nedənse dilləndi:

– Oğlunu bu qədər istoyen dədə oturar külfətinin yanında, başqa
kişilər kimi bir yere kül tökər. Bilmirem bu Bakıda nə görmüsən ey?..

Elə bil bu sözlər gülə olub ürəyinə dəydi və onu ağır yaraladı.
Anamın bu sözlərindən mən de incidim. Bu barədə neçə dəfə söhbət
salarlar?..

Dədəm hırslınəndə papiros bükər, uzun müştütüyünə taxıb çekerdi.
Yenə də müştütüy damağına alıb heyətə çıxanda mən ondan aralanma-
yıb söz sorusдум.

– Gələn il kənd məktəbini qurtarıram. Yoldaşlarından ikisi Gorusa
oxumağa gedəcək. Mən də onlarla getmək fikrindəyəm.

Dədəm bikeflədi. Nisgili, kəderi bənizinin rəngini daha da tünd-
ləşdirdi.

– Gorusa oxumağa gedənlərin atalarının çanaq-çanaq qızılı var. Sən
neyə arxalanıb onlarla bəhs eləyirsen, ay yaziq bala?

Var-dövlətimiz bir cüt öküz, bir buzovlu inek, üç uzunqulaq idi.
Pula gedib, qiymət qoyulan ancaq Maral adlı məşhur öküz idi. Bunu
isə satmaq qeyri-mümkündü, çünki Maral öküz çörək ağacımız idı.
Xına inəyi ortaya çəkməkdən danışmağa dəyməz, çünki ağız ağartı-
mızı satmağa heç kim razı olmazdı.

Belə çıxırdı ki, Gorusa oxumağa getmək əbədi nisgilə dönüb
ürəyimdə həmişəlik bərqərar qalacaqdır. Buna görə də dədəmin yaziq-
yaziq, utana-utana söylediyi sözdən çox bu barədə nağıl açmağa nə
ehtiyac var idi?!

Dədəm eməlli-başlı sağalmışdı. Rənginə qan gelmişdi. Yaxşı,
iştahla yeyirdi. Xına inəyin süd-qaymağı, qatığı dədəmi diriltmişdi.
Üstəlik bacılarımın hər gün yiğib gətirdikleri təze pencərlərdən ana-
nın hazırladığı cürbəcür yeməklər dədəmin gözlerinin işığını, dizinin
taqətini artırırdı.

Dədəm, anam, mən və bacım Yaxşı da narahat və nigarandıq. Dədəm
Bakı üçün darixırıldı. Anam ərindən yana nigaran idi ki, kişi yene kənd-
dən üz döndərəcəkdir. Mən bərk narahat idim ki, gələn il dövlətləi
oğlanları Gorusa gedib təhsillerini davam etdirəcəklər, mən isə kənd-
də qalıb naxırçılıq eləyəcəyəm.

Novruz bayramı qabaqkı illərə görə o qədər də gutah keçmədi,
həmişə “şah taxtında” əyləşib əmr verən, buyruq buyuran, acıqı tutdu-
ğu şəxslərə şah divanı tutan qırmızısaqqal kişi azarlamışdı. Onun yerinə
qoyulan yamac Əbülhəsən söz deyib yerində tərpənincə gün bir qarış
qalxırdı.

Rəngli yumurta döyüşdürüən, aşıqların çaldığı havalara sindirib süzen,
döşü sıralı malisgin arxalıqlarını ilk dəfə geyinib qız seçməyə gəlmış
cavanların oyundan ötrü sümükləri yanmışdı. Bunun müqabilində Qızıl-
cığdan çağrılmış aşiq dəstəsi cavanları şövqə götirmək evəzinə onların
qanını qaraldırdı. Gah havanı yanlış çalırdılar, hərdən oyunçu çıxmamış
muziqini kəsirdilər. Arabir də yallı oynayan cavanların xahişini
yerinə yetirməyib narazılıq törədirdilər.

Bir gün camaati məscidin həyətinə yiğib dedilər:

– Hər evin tüfəngi olmalıdır. Beşəçilan, üçaçilan, osmanlı məzəeri.
Kimin hansı tüfəngi almağa mağduru çatırsa, ona yiyələnsin. Bu işə on
gün möhlot verilir.

Dədəm hədsiz qəmgin idi. Özünün dəfələrlə israr etdiyi kimi, elə
bil qarına qara sancı dolmuşdu: “Tüfəng mənim nəyime lazımdır? Bu
yaşa gəlmışəm toyuq başı da kəsməmişəm”.

Sirr sözünü hamidan qabaq arvadına açan kişi xəlvətcə deyirdi:

– El içində, ölü içində məsəlini eşitmisənmi?

Anam cavabını bu cür qaytardı:

– El ilə gələn qara gün toy-bayramdır, ay kişi.

– Yüzbaşı deyir öküüzü satmalı olsan da tüfəng almalısan. Mənim
isə əsla ürəyimdən deyil. Heyif deyil, Maralı satıb evəzində atılan
alasan!

– Bəs yüzbaşından soruşmadın ki, tüfəng nəyimizə lazımdır?

– Niyyə soruşmadım. Cavab verdi ki, düşmən basqının qabağını
almaq üçün.

– Hansı düşmən hayandan basqın eləyir?

– Xasmənnədin qızı! Uşaq olma! Bunlar hamısı Gorusdan gələn-
lərin kəloyidir. Mənə də Vəli oğlu Qara deyərlər. Ömrümə bir gün qalsa
da tüfəng alası deyiləm!

– Qorxuram axını yaxşı olmaya.

– Məni sürgün eləməyəcəklər ki?

– Nə isə, məsləhət özünündür.

Eşitdiyim bu sözlərdən ürəyim qıṣıldı. Dədəmə yazığım geldi...

1918-ci ilin nəhs cəhətləri ilə yanaşı, birçə ürek açan tərəfi var id. Yaz faraş geldi. Yaz tez başlandı. Ara verməyən sisqa yağışlar yazılı bitkilerin bolluğuına səbəb oldu.

Birinci il idi ki, səkkiz avacamız olmuşdu. Arpa, yazılıq pəring zəmilerimizə baxanda “oxqay” deyirdim.

İyun ayının ortalarında arpaya oraq çəkildi. Dədəm oraqların ağzını yağ-daşla itilədi. Dəri önlükləri yamadı. Ulaqların palan və qulların sökülmüş yerlərini tikdi. Anam sicimləri dəstələyib qapının ağzına yığıdı. Örkənləri palanların üstünə qoydu.

Dədəm mənə üz tutdu:

– Ananı biçino aparmayacaq. Yaxşı ilə evdə qalsınlar. Qızlar yolar, mən biçərem, sən bağlarsan. Elə ki ulaqlara yük düzəldi, kömək-laşış yüksəlik. Sən daşıyarsan, qızlarla mən vəri başa vurarıq.

Anam ərinin sözünü kəsib müləyim bir tərzdə dedi:

– A kişi, bəs Yaxşının xeyir işini nə vaxt qurtaracaq? – Əl-ayaq yığışandan sonra. – Belkə buğda biçininə kimi iki baş, dörd ayaq eləyek.

Dədəm bərkdən dedi:

– Nə olub? Dəsderxanla tabaqları qoltuqlarında qalmayıb ki?..

Anam dediyindən dönməyib əlavə elədi:

– Özün deyirsən ki, zəmanə xarablaşış, yaxşı xəberlər qəhətə çıxıb. Hər kəsin ağızından bir avaz gəlir. Atalar deyib ki, qalan işə qar yağar.

Dədəm bir az yumşaldı. Anama cavab vermədi, ancaq razı olduğunu da gizli saxladı.

Arpa zəmilişimizdən biçdiyimiz daşınb xırmando taya vurdugumuz dərzləri yerində götürmək çətin idi. Sünbüllər yaxşı dən tutmuşdu. Heç vaxt xırmanımızda üç arpa tayası görünməmişdi.

Arpa tayaları həşəm olub döyüldü.Tİğa dönüb sovruldu. Saman samanlığa töküldü. Dən evimizə daşındı. Dədəm hər dəfə ağ arpayə baxdıqca astadan deyirdi:

– İlahi, kərəminə gündə min kərə şükür.

Buğda biçini yaxınlaşdı. Kiçik mamam bize gəlib qardaşının ürəyinə rəhm saldı. Yaxşı ilə Əbdülün xeyir işini qurtardı.

Yaxşının toy axşamı dədəm üzünü qırxdırmış, Bakıdan gətirdiyi təzə paltarı geyinmiş, həttə şibilitini ayağına almışdı.

Buğda biçini başlayandan ikicə gün sonra milət xainləri şuluqluq saldılar. Kəndimizdən didərgin düşüb Mağaviz dərəsinə aşdıq. Kəndə qəfildən basqın olduğundan öküzlər, inək, dana, ulaqlar qaldı. Dolu evimizdən bir su camı da götürə bilməyib el-əle verdik, kondin yuxarısındaki dağlara, oradan da Hacisamilli mahalına pənah apardıq.

Suşa qalasına beş günü çatdıq. Gecə karvansarada yatdığımız vaxt dədəm kiçik mamama, bacıma və yeznəmə dedi:

– Mən Bakıya gedəcəyəm, kim getmək istəyirse, sehər tezdən dursun. Getməyənə zor yoxdur.

Əbdül ilə Yaxşı bizdən ayrıldı. Mamamlı oğlu şəhərdə qaldı. Biz beş nəfər Qarabağın cəhənnəm istisinin ağuşuna atıldık. Ağdama çatanda eşitdik ki, Bakının yolu bağlıdır. Bakıda tez-tez hökumət dəyişir. Dədəm gecə-gündüz ah-uf eləyir, az qalırkı hirsindən ağlasın.

Bir müddət Qarabağ bəylərinə muzdurluq eləyib başımızı saxladıq. Yaşayışımız o qədər də fərəhli deyildi. Ancaq ac qalmırıldıq. Dədəm isə hər gün Bakı yolunun nə vaxt açılacağı ilə maraqlanırdı. Bakı yolu üzümüzə bağlanmışdı. Ağdamda cürbəcür əsgərlərə, zabitlərə rast gelirdik.

Yay qurtardı. Payız gironde, anamın xahiş və ricasına görə dədəm Əbdül ilə Yaxşının dalınca Çaylara getməyə razı oldu.

Bizdən ayrıldan sonra bacımla yeznəm Həkeri çayının üstündəki kəndlərə getmişdilər. Horadız kəndinə çatanda yatalaq bizi yaxaladı. Əvvəlcə məni tutdu. Xəstəlikdən ayılanda gördüm ki, bacılarım və dədəm artıq yoxa çıxıb. Anam sehərdən axşama mələyir, göz yaşı tökürdü.

Yavaş-yavaş gözümü açıb ətrafa baxır, yemek istəyirdim. Yemeye heç nə yox idi. Həyetində qaldığımız sonsuz kişinin üç arvadı var idi. Hərdən boyat çörək, qovun, bezən ayranlı aş verib gözümü qapıdan yiğirdilar.

Azca dirçələndən sonra anamdan soruşdum:

– Dədəmin ölümünə səbəb nə oldu?

Anam ağlaya-ağlaya dedi:

– Sənin xəstələnməyin, bir də Bakı yollarının bağlanması.

– Bacılarım qabaq öldü, yoxsa dədəm.

– Sən azarlayanda dədənlə, bacıların da gündə neçə dəfə başına firlanır, üz-gözündən öpürdüler. Əvvəlcə Gülbahar, sonra Selənet öldü.

Onlardan beşə gün sonra dədən evimizi başımıza uçurub, qapımızı həmişəlik bağlı qoyub bizdən ayrıldı.

— Dədəm vəsiyyət elemədi?

— Vəsiyyət elemədi, ancaq sən naxoşlayanda döne-döne deyirdi “Heyif, ağıllı balam, səni Bakıya aparıb neft incinəri eleyeceyim ürəyində həsrət və nisgil qaldı”.

— Ana, öldüm, heç, sağ qalsam mütləq Bakıya gedəcəyəm. Mədəndə işləyib dədəmin yolunu davam etdirəcəyəm. Görünür Bak yaxşı şəhərdir. Dolanacaq asandır.

Dediklərim anamın ürəyindən olmadı:

— Dünənə kimi dədən idi, indi də sən olacaqsan gözleyən quş. Anam çox fikir eleyirdi, çox dərd çekirdi...

Mən yataqdan qalxıb heyətə çıxandan bir gün sonra anam bərk xəstələndi. Bir həftə çəkmədi ki, eri ilə qızlarının görüşünə gedib məni yetim oydı.

1918-ci ilə 1923-cü ilin arası beş il çəksə də məndən ötrü azı yarım əsre bərabər oldu.

Ələ baxan qulluqçu, ciro ilə çörək yeyən muzdur, karvana nabələd sarban, əzəli əziz, axırı ucuz nökər sanki boyuma biçilmişdi. Başım qapazlı, hər gün üzüm danlaqlı idi. Yeddi arxa dönenimə söyülen söyüşləri eni-boyu görünməyən qarğış, bəddüa tamamlayırdı. Haqsız təhqirler, yersiz hədə-qorxular, saysız-hesabsız eyham və ələ salmlar, müxtəlif aldatma və cırmatmalar cana doymuşdu.

Azerbaycanda azadlıq günü üç il idil ki, yetim və yiyesizlərin, sahibsiz və kimsəsizlərin bədənindəki soyuğu həmişəlik qovmuş, yoxsul və muzdurların ürəyinə təpər, gözüne işiq, dizine taqət, şüuruna aydınlıq getirmişdi. Güclü aydınlığı, qüvvəti və gur işığı Şuşa şəhərində hiss elədim. Ancaq yanğın sonsuz, həsrətim hədsiz, nisgilim intəhəsiz idi. Dədəmin vəsiyyətinə əməl edib, onun qırx ildən artıq neft mədənlərində dartayçılıq elədiyi Bakı şəhərinə gedib atamın işlədiyi buruqları, yatdığı mənzili ziyaret etməli, dostluq elədiyi fəhlə yoldaşlarını tapmalı idim. Vaxtı ilə Bakının yolu dədəmin üzüne bağlanmışdı. İndi də mənim Bakı səfərim baş tutmurdu.

Bir dəfə yoldan qaldım. Bacımla yeznəm gəlib çıxdı. Üç ay yanlarında qalıb dərdlərinə şərik oldum. Başına gelən qəziyyələri nağıl elədim. İkinci dəfə səfərim xəterli oldu. Yeganə bacım əlimdən getdi.

İki qızı ilə emim oğlu Əbdüllü mənim ümidi me qoyub ruhən valideynlərinin qonağı oldu. Üçüncü səfərim məni sarsıldı. Törəməmizin son kişişi məndən xəbərsiz bacımin ziyarətinə yollandı.

Sinəmə dağ-dağ üstündən çəkilirdi. Dərd yükünü aparmaq üçün vücudum zeifləmişdi. Bacımin körpə balalarını mamamın ümidi me qoyub Bakıya yola düşdüm. Fikrim var idi ki, Bakıda işə girib, əlimi başıma yiğandan sonra bacım qızlarını yanına getirib saxlaram.

“Sen saydığını qoy dursun, gör felək nə göstərir” misalını elə bil mənim üçün çəkiblər. Əlim ürəyimin üstündə vağzalda düşüb birbaş Bineqədiyə yollandım.

Bizim kənddən Bakıda çoxlu fəhlə işləyirdi. Onlardan on-on beş aile Binəqədidi yaşayır, kefləri də pis deyildi. Bunların arasında üç mamam oğlu, bir xalam nəvəsi, iki-üç nəfer məktəb yoldaşım vardi. Çox ərkələ mamamın böyük oğlunun qapısını açıb içəri girdənə uocaboy, incəbel, gözəl və yaraşıqlı gəlin məni gülərzüzə qarşılıdı. Görüdüük. Hal-xoşdan sonra ağladı. Təzədən durub boynumu qucaqladı. Məni bərk-bərk öpdü. Tərcüməyi-halimən əsas nöqtələrindən xəberdar idi.

Mamam oğlu həm qazma fehləsi, həm də yerli komitə sədri idi. Ortancı qardaşı ticarət malları anbardarı, xırda qardaşı komsomol özəyinin katibi, qazma kantorunda müfəttiş idi.

Üç qardaş bir yerde yaşadıqlarından həm pulları bol idi, həm mənzilləri geniş idi, həm də yekdil olduqlarından sözlerinin qabağına söz deyən olmurdu.

Mamamın böyük oğlu kənddən çıxdan çıxmışdı. Hətta uzun müddət dədəmin əlaltı olmuş, yaxşı işləmiş, ad-san çıxarmışdı. Neçə il “o tayda” (Xəzər dənizindən Türkmenistan, Özbəkistan tərəfdə olan yerlərə bizim camaat “o tay” deyirdi) yeni Qızıl Arvad və Quşqa şəhərlərində dədəm-lə bir yerde fəaliyyət göstərmişdi.

Mənə clə gəlirdi ki, mamam oğlu məni tutiya misalında qəbul edəcək, boyumla sevinəcək, savadımla fəxr edəcək, sağ-salamat qalmağımı qurban kəsəcəkdir. Ancaq təəssüf...

Mamam oğlu rəsmiyyət xatirinə mənimlə görüşdü. Könülsüz halda məndən kefimi soruşdu. Çox vaxt başını yuxarı qaldırıb mənə baxmadan xəber alırdı:

— Bakıya gəlməkdə məqsədin nədir?

Mən əsas fikrimi açıb söylədim:

— Gelmişəm oxuyam.

Mamam oğlu damağını şaqqıldadıb güle-güle dedi:

— Axmaq köpək qaysabadan pay umar.

— Ele bildim qəfil gülə üreyimden keçib kürəyimden çıxdı.

Mamam gəlini ərinə göz ağartması versə də mamam oğlu dediyindən dönməyi b söylədi:

— Yeqin oxuyub incinar olacaqsan.

Mən yene üreyimden keçənləri danışdım:

— Dədəmin de vəsiyyətidir ki, oxuyub incinar olam.

— Əlbəttə, elbette, bilirsən fəhlələr neçə ildir sənin yolunu gözləyirler?..

Danışılan sözlər əsəblərimə toxunub məni təbdən çıxarsa da dözür, danışığın axırını gözleyirdim oxumaq məsələsini yarımcıq qoyub başqa mövzuya keçdi:

— Eyb olmasın soruşmaq, bəs hörmətli incinar harada yatıb duracaq?

Yenə də düzünəqulu hərəket elədim:

— Şəhərdə menzil tapana qədər sizdə qalacağam.

Mamam oğlu mənə baxanda qorxdum. Əlbəttə, özündən yox, ondan yana, çünki o qədər acıqlanmışdı ki, gözləri kəlləsinə çıxmışdı. Gözlerinin qarası elə bit itmiş, yerini ağ tutmuşdu.

Evde ərlə arvaddan savay başqa şəxs yox idi. Ərinin qışqırtısına və naqafıl hərəkətlərinə tab gətirməyən mamam gəlini ərinin yanına gəlib narazı şəkildə dedi:

— Burada kar adam yoxdur, niyə qışqırırsan? Qonşular eşidirlər, eyibdir, axi...

Mən üzümə üz bağlayıb mamamoğluna sual verdim:

— Bəs qohum qohuma nə gündə lazım olar? Mənə bir iş düzəlt, işləyim, məktəbə qoy oxuyum.

Dediklərim onun başına batmadı. Arvadı sözlərimə qüvvət verdi.

— Sənin kimi maması oğlu olan yetim bəs hara getsin, kimə ağız açıb üz tutsun?..

Mamam oğlu sağ elini yellədə-yellədə cavab verdi:

— Bextəvər başıma, hər gün bir yetim gelecek ki, mənə kömək elə.

Mamam gəlini ərinin qınatı:

— Bilirsən bu kimdir? Dayın oğladur. Atasının sonə elədiyi yaxşılıqları yadına sal. Bilirsən, dayın seni ne qədər istəyirdi? Yadindadırı, sən Quşqada ağır xəstə olanda var-yoxunu satıb səni kəndə getirmişdi?

Mamam oğlu pörtlənmiş kələm halına düşmüşdü. Sözlər onu tutmuşdu, bir az qabaqqı hirsinden eser qalmamışdı. Gah papiroş çekir, gah da altdan-altdan arvadına nəzər salırdı.

Sükut sevmeyən mən otaqda özümü qərib saysam da mamam oğluna müraciət elədim:

— İki-üç ay gözün üstümde olsa, əlimi başıma yiğib özümə bir gün ağlaram.

Cavab çıxmayanda mamam gəlini dilləndi:

— Nə çoxdur medənlərdə iş. Kime desən düzəldər. Nə qədər ki, evi yoxdur, qoy bizdə qalsın. Otaqlar bomboşdur. İçinə taxıl yiğmayaçağıq ha...

Mamam oğlu susmuşdu. Mən yalvarışlı tərzdə xahiş edirdim. Arvadı sözlərimə qüvvət verirdi. Haçandan-haçana mamam oğlu arvadına dedi:

— Sehərdən yedyimin üstündəyəm. Acıdan beynim qaralıb. Bir loğma ver mənə, iclasa gedəcəyəm.

Birinci dəfə idi, "iclas" sözü eşidirdim. Süfrəyə çörək, pendir, qoyuldu. Bişmiş geldi. Mamam gəlininin hazırladığı küftə-bozbaşın dadına baxdım. Bura gələndə bərk acmışdım. Mamam oğlunun sözlərini eşidəndən sonra iştaham küsmüşdü. Büruzə verməmək üçün iki-üç dəfə əlimi çörəyə uzatdım. Qaşığı dörd-beş dəfə yağlı su ilə doldurub ağızımı apardım.

Mamam oğlu heç nə deməyi b getdi. Çay dəmləyi ortaya qoyan gəlin mənimlə qabaq-qənşər oturub əvvəlcə ağlamsındı. Sonra ərinin qarasına söyləndi. Axırda da məsləhət şəkildə dedi:

— Maman oğluna ümid olma. Bundan kar aşmaz. Dur get Səlimin yanına .

Səlim bizim kəddən idi. Qohumluğumuz çatmadı. Ancaq ü : il rus məktəbində bir yerdə oxumuşduq. Dərslərində köməyim dəymisdi.

Mamam gəlini təklifinin dalınca əlavə elədi:

— Səlim indi mənim yeznəm, mamam oğlunun bacanağıdır. Bacım Zohranı bildir ona vermişik.

Mən Səlimin evini tamımdıram. Ayrılığımızdan çox keçirdi. Mamam gəlini Tutı bələdçilik eleyib məni bacısı evinə – Səlimin yanına apardı. Səlim işdən gəlməmişdi. İki darisqal otaqları vardı. Zəhra məni səmimi qarşılıdı. Bacısı kimi bu da ağladı, çünki mən ağlar vəziyyətdə idim. Yادında ikən deyim ki, Tutunun iki bacısı vardı. Birisini Səlim almışdı.

Tutu bacısını motbəxə aparıb yəqin ki, əhvalatı nağıl elədi. Sonra mənim yanımı goləndə gülə-gülə dedi:

– Sən qal Səlimi gözlə, mən gedim, maman oğlu gəlib görə ki, evdə yoxam, səsi qonşuları köçürəcək.

Tutu gedəndən sonra Zəhra çay hazırladı. Pendir-çörək qoydu. Doyunca yeyib-içdim. Süfrə hələ yiğilməmişdi ki, Səlim gəlib çıxdı. Gözləri sataşan kimi məni qucaqladı. Bərk-bərk öpüşdük.

– Cox şükür ki, görüsdük. Evimizə gün doğub, unudulmaz dostumun üzünü görürem.

Gülüşlər göz yaşında islandı. Ər-arvad həm deyib gülürdü, həm də için-için ağlayırdı.

– Eh... Vəfasız dünya, – deyib söhbətə başlamaq isteyən Səlim birdən dayanıb üzümə mənalı nəzər saldı.

– Bakıya nə vaxt gəlmisən?

– Bu gün.

– Bilirsən də, maman oğlanları da burada işləyirlər. Kefləri kökdür.

– Mən susub dinməyəndə Səlim gülə-gülə dedi: – Həsənəli ilə də qohum olmuşam.

Yenə də dilimi çıdarlayıb danışmadım. Səlim əsas söhbətə keçdi:

– Bacılarından kim qalır, haradadır?

– Bacılarının üçü də ölüb. Böyük bacının iki qızı var, Qarabağda maməmin yanında qoyub gəlmisəm.

Səlim dərindən köks ötürdü, məni süzdü.

– Üzün əməlli-başlı tükənləib. Yaxında dəlləkxana var, get taraş etdir. – Sonra gülə-gülə elavə elədi. – Bilirsən burada dəlləkhanaya nə deyirlər?

– Bilmirəm.

– Bərbərxana... 1920-ci ildə birinci dəfə bu sözü dəlləkhanaların qapısında görəndə, bərbər əvəzinə bir-bir oxuyurdum.

– Bərbər nə söyüdür?

– Fehlələr danışır ki, osmanlılar bura goləndən bərbər sözü yaranıb

– Səlim arvadına cyham vurdu: – Boş süfrəyə xeyir-dua verməzlər.

Zəhra da bacısı kimi küftö-bozbaş bişirmişdi. Səlim iştahı ilə qasıqladı, mən dilimə də vurmadım. Bir az qabaq şirin çayla pendir-çörəkdən yeyib qarnımı doyurmuşdum. Səlim keçmiş günləri xatırlayıb, rus məktəbində oxuduğumuz vaxtları yada salır, məni terifləyib göylərə qaldırırdı.

– Vüqarlı məktəbinin parkaq ulduzu, nə yaxşı oldu gəlib çıxdın.

İş, təhsil, ev-eşik baredə Səlim söz salır, mən özümü onda qoymurдум.

– Dostun Təhməz də qonşumuzdur.

– O da evlənib?

– Məndən qabaq.

– Uşağı yoxdur ki?

– Üç aylıq oğlu var.

– Tanışlardan daha kim var?

– Məktəbdə oxuyanlardan kim kənddən salamat çıxıbsa, hamısı buradadır. Bakıya Allah versin, keçmişdə bizi hovlayırdı, indi isə bize dayaq durub dolandırır...

Özümü saxlaya bilməyib ağlaya-ağlaya damışdım:

– Yazıq dədəm ölüne kimi Bakı dilindən düşmədi. İstəyirdi bizi Bakıya getirsin, yollar üzümüze bağlandı. Mənə vəsiyyəti bu oldu ki, mütləq Bakıya get. Oxu, incinar ol.

Səlim çox toxraq, olduqca səmimi halda dedi:

– Sağlıq olsun, oxuyarsan, incinar olarsan. İncinarlar tanıyıram ki, sənin əlinə su tökməyə də layiq deyiller.

Gördüm ki, söz açılıb, əsl mətləbə keçdim:

– Səlim, kənddən gəlmisəm, əlim bixərcdir. Mənə yüngül bir iş düzəlt. Qalmağa yerim yoxdur. Əvvəlcə bunlardan başlayaq, oxumağı sonra məsləhətləşərik.

Səlim sağ əlini sağ gözü bərabərinə qaldırıb dedi:

– Gözlerim üstündə.

Zəhra boxçaya təzə tuman-köynək, corab, əl dəsməli qoyub qoltuğuna vermek istəyəndə eri əlindən alıb özü götürdü. Əvvəlcə dəlləkhanada üzümü qırxdırb, saçımı düzəldirdim. Sonra hamama gedib yuyundum. Eva qayıdanda Səlim mənə baxıb gülə-gülə dedi:

– İndi sənin birinci məsələn evlənməkdir.

Gülümsündüm, ancaq tez dedim:

– Düzəldi hər yarağım, qaldı saqqal darağım.

Gecə şirin söhbət elədik. Dadlı xatirələr danışdıq. Kəndimizdə keçirdiyimiz fərehli günləri yada salıb məktəbdə töretdiyimiz nadinciliklərdən deyib doyunca güldük. Kənddə oxuyanda bütün şagirdlərə ad qoymuşduq. Mənim adım “hacileylək” idi. Boyumun uzunluğuna işarə idi. Səlimi “çəllək” çağırırdı. Eni-boyu bir idi. Həbibə “qaçaqan” deyirdik. Qaçarağına at çatmadı.

– Evdən heç haraya getmə, bəlkə dalmca gəldim.

Bakının ab-havasına nabələd idim. Heyətə çıxıb yan-yörəyə baxdım, her tərefdə neft buruqları görünürdü. Arabir alçaq təpələr də gőzümə sataşırdı.

Şiddətli külək əsirdi. Ömrümüzde bu cür külək görməmişdim. Ətrafdakı toz-torpağın hamısı üst-başına doldu. Tez gözlərimi yumub içəri qaçdım.

Zəhra güle-gülə dedi:

– Qaşa, heyif bu şəhəre ki, küləyi eskit olmur.

– Külək yaxşı şeydir, bu şərtlə toz-torpağı gözünə doldurmaya.

– Qaşa, bir də görürsən elə olur on gün dalbadal ya xəzri osir, ya dagilavar.

– Xəzri, gilavar nə deyən sözdür?

– Külək şimaldan – dənizdən əsendə xəzri, cənubdan əsendə gilavar olur.

İlk dəfə eşitdiyim bu sözlərdən xoşum gəldi. Qoyulan adlar şairanı idı.

İçəridə oturub düşünürdüm: “Bəs dəyirdilər Bakıda neft mədənlərinin hər yerindən mazut iyi gəlir, nəfəs almaq çətindir. Nə səbəbə düşəndən beri mən bunu hiss etməmişəm? Sonra yəqin elədim ki, şiddətli küləyin müqabilində mazut iyi gəlməz, hərgah külək əsməsə, həqiqətən mazut iyindən dayanmaq çətin olar.

İlin yaxşı fəslidi. Yazdan bir ay ötmüşdü. Ağaclar yarpaqlamış, çöller göyərmişdi. Fəhlələrin bostanlarında əkilən pencerələr cürcəmişdi. Əhali may bayramını şəhərdən kənardə keçirirdi. Şənlikdə iştirak edənlərə hökumət müftü yemek və şirniyyat verirdi.

Səlim məni də yanına salıb camaat arasına çıxarmışdı. Mənə baxan var idi deyə bilmərem, mən isə bacardığım qəder tamaşa eləyir, gözlərim yorulunca nəzər salırdım. Əhali müxtolif, diller ayrı-ayrı idi. Gezintiyə çıxanlar arasında yaşı da var idi, big yeri təzəcə terləyen də; kişi də var idi, arvad da; geyinənlər də gözə dəyirdi, kasib görkəmlilər də.

Gün eylənə kimi çalıb-çağırdılar, oxuyub-oynadılar, deyib-güldülər, yeyib-içdilər. Səlimin dili ilə desək: “əməlli-başlı kefə baxıb” evə qayıtdıq. Ömrümüzdə nə bu cür ürəkdən şadlanmışdım, nə də yorulmuşdım. Zəhra zarafata salıb dedi:

– Qaşa, amma xeylaq gəzdik ha!

Mən Səlimin üzünə baxıb cavab verdim:

– Gəzdik yox, düzləri əldən saldıq...

Səlim gülümşünmüs halda dilləndi:

– Günü səhərdən gedirsən usta Heydərin yanına. Bizim mahaldan-dır. Canlara dəyen kişidir. Onun yanında işləyəcəksən.

Usta məni doğma övladı kimi qarşılıdı. Müəllim misallı dərs verdi.

İşimin nədən ibarət olacağı xüsusda xeyli səhbət elədi.

– Hələlik bir müddət qazmacılarla işlərsən, sonrasına baxarıq...

Keçib gəldiyim ömür yolunun çətin və ağır olduğunu biləndə qasıları düyünləndi. Danışığına ara verib üzümə baxdı, haçandan-haçana soruşdu:

– İndi yaxın qohumundan kimlər vardır?

– İki bacım qızını məməmin ümidiñə qoyub gəlmişəm.

Heydər kişi (mən ona ilk görüşümüzdən əmi deməyə başladım) nəzərlərini yazıq görkəmimdən çəkməyib hey baxdı.

– Səlim neyindir?

Kəndləmizdir. Məktəbdə bir yerdə oxumuşuq. Dostumdur.

– Dostluğa layiq oğlandır. Fəhlələr hamısı xatırını isteyirlər. Nədən ki, işləkdir, çalışqandır.

Heydər əmi Səlimi tərifləyərək “işləkdir”, “alışqandır” sözlərini ürəkdən deyəndə mən özlüyümdə hesabımı aparır, vurulan eyhamlardan, edilən işarələrdən nəticə çıxarırdım. Düzü budur ki, Heydər əminin Səlimi tərifləməsi məni həm sevindirir, həm də qeyrətə gətirirdi. Usta düz deyirdi: “İşləyəndə gərek ürəklə çalışasan. Can-dildən yanasan”. “Ürəklə görülən işdən gül ətri gələr” misalını nahaq yerə çəkməyiblər.

Heydər əmi bir sual da verdi:

– Qalacaq yerin varmı?

– Xeyr, yoxdur.

– Bizim mədəndə cavən bir oğlanın yanında boş çarpayı var, gedib onun yanında yatarsan.

– Kənddə yaşadığım illər dəmir çarpayıda yatmadıdım. Kənddən beş dövlətlinin ikisində ağac çarpayı var idi.

İki gün sonra həmin otağa keçdim. Burada yaşayan oğlan zəngəzurlu idi, ata-anasından acıq eləyib Bakıya gəlmişdi. Mənimlə soyuq

görüşdü. Yavan danışdı. Günün quyruğu batmamış soyunub yerine girdi, az çekmədən xornə çekməyə başladı. Yoldaşımın hərəkətlərindən narazı idim. Burası var ki, bu vəziyyət üzün sürə bilməzdi. İkimiz də işləyirdik. Tezliklə Bakıdan getməyəcəkdik. Bahəm bir mənzildə yaşayıb nə qədər küsüllüvari dolanmaq olardı?

Yaşca hansımız böyük idik, demək çətindir. Hərçənd Eyvaz adlı oğlan üzünü tez-tez qırxdırır, nazik big qoyurdu. Ancaq bu cür nərmə-nazikliklərle məşğul olmağa nə həvəsim vardi, nə də vaxtum. Fikrim-zikrim bu idi ki, işimlə, xasiyyətimlə usta Heydərin tərifini eşidim. Səlim barədə dediklərindən bir neçə kəlmə də mənim haqqında desin. İşdən qayıdanan sonra əlime keçənlərdən yeyib qarnımı doyurur, sonra da Səlimgildən götürdüğüm "Poçt qutusu" kitabının yarımcıq səhifələrini oxuyurdum.

Axşam Eyvaz nədənsə tez gəldi. Amma yenə də qasqabaqlı idi. Paltarını dəyişib qurtarmağa macal verməyib sorğu-suala tutдум:

— Sən kendə olanda da bu cür qasqabaqlı idin?

O, şalvarının üstündən çəkdiyi toqqamı bağlayıb qurtaranda cavab verdi:

— Başına söhbət qəhətdirsə, hazırlaş teatra gedək.

— Teatr nədir?

— Gedərsən, görərsən.

— Haradadır?

— Bakıda.

— Nə ilə gedirlər?

— Kukuşka ilə.

— Kukuşka nədir?

— Minəndə görorsən.

— Kukuşkaya minib teatra getmək isteyən oğlanın əyin-başı olmalıdır. Geyindiym paltarı Səlim bağışlayıb.

Eyvaz geyinib-kecindi. Üst-başına etir səpib otaqdan çıxanda dedi:

— Sualına sabah cavab verərem.

O getdi. "Teatr" xüsusda xeyli fikirloşdım. "Kukuşka" haqqında o ki, var düşündüm. Axırın bir yana çıxara bilməyib bikeflədim. Yəqin teatr kef eləmeli yerdir. Kukuşkaya minənlərin yəqin ki, pulu çoxdur. Mən hələ bu cür ləzzətlərdən məhrumam, gərək dözəm. Tamahıma tit deyəm. Nəfsimə şüglüzüşmə olam".

Nə vaxt yatdığını, Eyvazın qayıtdığımı bilməmişəm. Səher oyananda gördüm ki, Eyvaz bərkdən inildiyir. Paltarımı geyinmədən yanına gedib əlimi başına qoydum. İstisi var idi. Öhvalını soruşdum. Dodaqlarını yalaya-yalaya dedi:

— Özümü soyuğa vermişəm.

— İşin-günün bu vaxtında soyuq səni harada vurdu?

Eyvaz gözlerini yumub inildədi. Halına acıdım. Çox yazığım geldi. Tanıdığım iki ev idi. Birinden həmişəlik çıxmışdım, ikincisine üz tutdum. Zəhraya öhvalatı dedim. Çay qoydu, şorba bişirdi. Əli dolu qayıtdım. Su getirib Eyvazın əl-üzünü yumaqda kömək elədim. Çay içdi, turşulu şorbadan xeyli yedi. Çox çekmədi ki, terlədi. Sanki soyuqdoyma ile birlikdə hirs, hikkə, açıq, əsəbilik, nərazılıq da bədənindən çıxır, qasqabağı açılır, aynası gülürdü. Bir istədim dünən verdiyim sualtı cavabını soruşam, hələlik vaz keçdim. Köynəyini dəyişdim, tərini sildim. O, yuxuya gedəndə mən boşalmış qablari, çaynik və stekan-nəlbəkini yiğişdirib Solimgilo apardım.

Səlim evdə idi, bostanda işləyirdi. Məni görəcək yanımıza gəlib zərafata başladı:

— Bakının küləyi xoşuna gəlirimi? — Mən gülümsündüm. O, yenə xobor aldı; — Gün saxıyanda özünü necə hiss edirson? — Cavab verməyəndə güla-güla dedi: — Qara mazutun ənber qoxusundan razısanmı?

Mən dinmər, o, üzülmə baxıb fikirləşirdi.

Eyvaz tək idi. Ondan yana narahat idim. Səlimlə bəzi məsələləri hökmən danışmalı idim, vaxt yox idi. Axır ki, marağım üstün göldi, Səlimə dedim:

— Usta Heydərdən razıyam. Mənə çox əhliyyət eleyir. Səlim dediklərimi təsdiqlədi:

— Çox xeyirxah kişidir.

— Səni bərk tərifləyir.

— Usta Heydər hər adamın işindən razılıq eləməz.

O, adam sərrafıdır.

— Görməzə-bilməzə mənə yer də düzəltdi.

— Ho, yaxşı yadına düşdü, yoldaşın kimdir?

— Zəngəzurdan gəlib, Eyvaz adlı bir oğlandı. Ürəyi mə yatmir. Çox qaraqabaqdır.

— Harada işləyir?

- Xəbər almamışam.

- Qazmada işləyirsə, tezliklə qaşqabağı açılar.
- O niyə?
- Mədəndə ən ağır iş qazmadır.
- Qazma mənim çox xoşuma gəlir.
- Yorulmursan?
- Nə tez?

Ayağa durub getməyə hazırlaşdığını görəndə dedi:

- Hara tələsirsen? Bu gün cümədir...
- Yoldaşım naxoşlayıb. Otaqda tekdir.
- Xəstəliyi nədir?
- Deyir soyuq deyib.
- Hara getmişdi?
- Dünən deyirdi teatra gedirəm.

Səlim uzada-uzada dedi:

- Teatra... - Utandığımdan teatrdan söhbət salmadım. Səlim başını bulaya-bulaya əlavə elədi: - Teatra getmek üçün pul lazımdır.
- Nə qədər pul gərək olur?
- Heç olmasa yarımla manat.

Səlim məni oturdub söhbəti qızışdırıldı. Zəhra xörək hazırladı, çay qoydu. Bakının firtinalı küleyi başlamışdı. Yenə də tozanaq həyat bacaya dolur, qapı-poncərədə səs-küy salındı. Zəhra stolun üstüne süfrə salanda Səlim dedi:

- Qaşa, biliyəm darixırsan, işin ağırdır, çətindir. Vəziyyətin hələ qaydasında deyildir. Ancaq, necə deyərlər, "bir tərəfdən bağlayan bir tərəfdən açar".

Sözlər üroyimdən xəbər verdiyindən qanadlandım.

- Səlim, qapı çoxdan açılıb, sənin kimi varlı yoldaşa pənah gotırıbməm, usta Heydər təkin arxam vardır!

Səlim sözlerimin səmimiliyinə inanıb dediklərimi tamamladı:

- O ki qaldı sənin oxumağınə, Allah qoysa, payız mütləq girərsən rəbfaka.

"Rabfak" sözünü də təzə eşidirdim. Bakıya təzə gəldiyim günlər istədim özüm üçün cib dəftəri düzəldib yeni eşitdiyim, mənasını bilmədiyim sözləri yazam, təhsilli-savadlı adamlardan soruşam. Ey-bimə gəldi.

Səlimlə yaşdaş, yaxın idik. Bu səbəbdən də utanıb çəkinmədən xəbər aldım:

- Rabfak nə deyən sözdür?

- Rabfak rus sözüdür. Yəni raboçi fakültet. Bizim dildə iki adı vardır. Fehlə fakültəsi də deyirlər, əmələ fakültəsi də.

Mən də düzoliş verdim:

- Əmələ fakültəsindən fehlə fakültəsi yaxşıdır.

Səlim dedi:

- Fehlə fakültəsinə savadlı fehlələri götürürler. Oxumaq müddəti bilmirem dörd ildir, yoxsa beş il. Oranı yaxşı qurtarsan, ali məktəbə girib incinardan, həkimdən, müəllimdən olarsan.

Həmin vaxtdan "rabfak" sözü dövlət quşuna dönüb, - başım üzərində hərləndi, rahatlığımı pozdu.

Geri qayıdanda Eyvaz qalxbı oturmuşdu.

- Berk darixıram, harada qaldın?

- Kəndlimgildə idim.

- Sənin də burada kəndlin var?

- Bir yox, bir neçəsi.

- Mən günlüsən ki.

Onu azca tanıdım, barəsində eşitdiklərim bir yana qaldı, təzədən tərcüməyi-halına əl uzatdım. Dədiyindən məlum oldu ki, məndən üç yaşı böyükdür. Ata-anası sağ-salamatdır. Dolanacaqları pis deyil, bizim mahalın Naxçıvanla sərhəd kəndlərindəndir.

- Niyə oxumamışan?

- Oxuyub molla olmayıacağam ki...

- Molla yox, həkimdən, incinardan olardın.

O tutuldu, cavab verməyə çətinlik çökəndə mən harayına çatıb əlavə sual verdim:

- Bizim taylarımızın çoxusu mədənlərdə əməlli-başlı işdədir.

Eyvaz yenə də üz-gözünü turşutdu. Narazı şəkildə üzümə baxıb qışkırtı ilə dedi:

- Bakıda qalıb mədənlərdə fəhləlik eləməyi Allah istəmeyənlərinə qismət elesin.

- Onda niyə Bakıya gəlmisən?

- Olub da...

- Tay-tuşuna niyə ürəyini açmırısan?

- Sənin mənə köməyin dəyməz...
- Əyin-başımı nimdaş görüb məni ağılsız sayma, bəlkə köməyim döydi.

O, dərindən ah çəkib başladı:

- Uşaqlıqdan anam qardaşı qızını mənə ad eləyib. İndi dayım qızı da irilib, mən də yeko oğlan olmuşam. Kiçik çillə girəndə nişanlım məni görüb xəbər verdi ki, ata-anası onu başqa oğlana vermək niyyətindədir. Mən anama dedim, anam atama deyondə atamın sözlərini eşitdim: "Qazanc gətirməmiş oğulun indidən bu sövdaya düşməsi bizim nəslə yaraşmır". Anam təkidlə bildirdi ki, qızı deyesen başqa-sına vermək isteyirlər. Atam soyuqqanlıqla dedi: "Kənddə qız qəhətliyi deyil ki?".

Mən yaxınlaşış atamın üzünə qayıtdım.

- Dayım qızını almaq istəyən oğulun anasını ağlar qoyaram!

Atam mənə iki möhkəm sillo vurub, gücü gəldikcə qışqırdı:

- Südü qəliz küçük! Elə get ki, bir də gözüm səni görmesin!

Mən də Bakıya gələnlərə qoşulub bura gəlmisəm. Az qalır üç ay ola ki, işləyirəm. Ancaq əlim işə yatmir, yarı canım qalib kənddə. Dayım qızı, bir deqiqə gözümüzden aralanırmı. İndi de görüüm, nə kim köməyin dəyer?

Sual çətin, həlli müşkül idi. Bununla belə öhdəsindən gəlmək mümkünündü, çare tapmaq olardı. Doğrudur, mən o saat məsləhət gormədim, gərək düşünüb-dاشınaydım, ölçüb-biçəydim. Eyvaz tələsmek-lə heç nə qazanmırı. Bəlkə də itirirdi. Tələsmek zərərli hərəkətdir. Bu yaşda ərgən oğlanların tələsməsi isə fəlaketlə nəticələnə bilər. Atalarımız həmişə deyiblər: "Səbr eleyən fərəc tapar, səbr cənnətinə kiliididir".

Aradan bir həftə keçdi, Eyvaz gözüm görə-görə şam kimi oriyirdi, çox xiffət eleyirdi, həmişə fikirli idi. O dərəcəyə çatmışdı ki, öz dərdimi unudub onun haqqında düşünürdüm, hətta bu barədə Səlimə də dil yetirdim. Səlim bu məsələyə evvəl o qədər də əhəmiyyət vermədi. Ancaq sonradan münasibətini bildirdi:

- Bilirsən nə var?
- Xeyr, bilmirəm.
- Eyvazın birçə əlacı var.
- Nədir?

- Rüsxət alıb qayıtsın kəndə. Dayısı qızını götürüb qaçsın, özünü də gətirsin birbaş Bakıya.

- Eyvaz Bakıda qalıb işləmək istəmir.

- Niyə?

- Deyir buralara quşum qonmur.

- Bəlkə dayısı qızı gələndən sonra quşlar qonub yuva tikdilər.

Mən də güldüm. Zehra göz vurub dilləndi:

- Qaşa, eşidirsən neler danışır?

- Ustadır do...

- Bu şirin dilini işo salıb məni yoldan çıxartdı...

Mən Zəhranın sözünü kosdım:

- Allaha şükür, xoşbəxt olmuşsan.

Səlim dinmədi, Zəhra başını aşağı salıb işlə moşgul oldu.

Səlimin dediklərini söyləyəndə, Eyvaz diqqətlə qulaq asdı. Elə ki, Bakı ilə əlaqədar səhbətlər ortaya çıxdı, başını buladı:

- Yox, baş tutan sövda deyil.

- Özün bilən məsləhətdir. Ancaq Səlimin dedikləri ağla batandır.

Yoxsa o qədər fikir çəkərsən ki, bir də aylıb görərsən əməlli-başlı qocalmışsan.

- Orası düzdür.

- Bəs düz olmayan nədir?

Eyvaz xəstəliyini tamamilə unutmuşdu. Günü-güne satır, nə işi yarıdır nə yediyi canına yatrı, nə də qəti qərara golirdi. Hətta son günlər papirosu bir-birinin oduna yandırırdı.

Usta Heydər bir gün buruqda iş vaxtı yanımıza gəlmişdi. Təzə balta ilə quyu qazırıq. Fehləlorin hamısı yaşca məndən böyük, bədəncə sağlam, boyca uzun idilər. Amma onların hər birisindən çox işləyirdim. Çalışırdım ki, gördüğüm iş səliqəli olsun, qüsür tapmasınlar. Buyruqları vaxtında yerinə yetirirdim. Haraya, nə işə yollanırdım, dərhal gedib düzəldir, yarıdır qayıdırırdım.

Usta Heydər bir yerde çalışdığımız fəhlənin beşindən də məni soruşdu. Hamısı yaxşı danışdı, böyüyümüz isə dedi:

- Allahın altında bu bacarıqda, bu fərasətdə fəhlələr mədənde çox ola... Bilirsınız, usta, oğul deyil, qızıl qırıtmacıdır.

Usta Heydər bunların yanında mənə nəinki söz demədi, hətta üzümə də baxmadı. Usta gedəndən sonra fehlələr o ki lazımdır məni yene təriflədilər. O ki lazımdır işlədib tərlətdilər, axırda da dedilər:

– Bəxtəvər adamsan ki, elində savadın vardır. Bu zəmanədə yazıpozusu olan hər yerdə çörək tapar.

“Adam altdan söz, qazan aldan köz” misali yadına düşdü. Sözün yaxşısı, tutarlısı, teriflisi adamlara qanad verib göylərə qaldırır. Sözün pisi, zehərlisi adamların ömrünü gödəldir. Köz qazanı qaynaşan kimi, pis söz də insanları yerindən eləyir, müvazinətini pozur, hədəqədən çıxarıır, axırdı da qorxulu yollara salır.

İş yoldaşlarımın sözü qoluma qüvvət verib, məni gücləndirmişdi. Dizimə taqət getirib, addımlarımı yeyinləşdirmişdi, gözümün işığını artırıb fikir və düşüncələrimi aydınlaşdırmışdı.

Yay girdi, istilər başlandı. Mən Qarabağın istisini görmüşəm, çayların bürkündə tər tökmüşəm, isti məndən ötrü qorxulu deyildir. Bununla belə yay aylarında Bakıda qalmaq, neft mədənlərində işləmək o qədər də asan deyildi. Ancaq mən asanlıqlara bel bağlamır, çətinliklərlə üzleşmək, onların təzyiqinə davam gətirmək məqsədi ilə işimin süretini yavaşıtmır, xasiyyətimdəki dəqiqlik və düzgünlüyü, serrastlıq və birüzlülüyü həmişə qabarıq şəkildə bürüzə verməyə can atırdım.

Məməm oğlanları məndən xəber tutmur, mən onları itirib axtardım. Onlar harada işlədiyimi, harada qaldığımı yəqin ki, bilmirdilər. Mən də eşitmışdım ki, böyük oğlunun qızı olub. Ortancılı subay gezir, xirdası isə əvvəlki vəzifəsində çalışır. Bunu da eşitmışdım ki, Zəhranın erlik bacısı, həm də baldızı vardır.

Movaciblə başımı dolandırırdım. Öyin-başımı bir az təzeləmiş, bir dəst təzə yorğan-döşək saldırmış, üç-dörd dəst yastıq üzü, məhrabə almışdım. Tay-tuşlarımın hamısı papiroş çəkir, mon isə acı tüstünü ciyərlərinə çəkən kişiləri qınayırdı.

Usta Heydər nəzərimdə peyğəmber idi. Dilinə yalan gelməz, heç kimin pişliyini istəməz, hamiya yaxşılıq eləyər, əli aşağı olanlara yardım göstərər, dara düşmüsələrin karına gələrdi. Usta da papiroş çekdiyindən arabır qarasına danışdım. Düzünü deyim ki, bu səbəbdən o, nəzərimdə istənilən yüksəkliyə qalxa bilmirdi. Onun nurlu sıfətinə tənbokinin acı tüstüsü qonanda mənə toxunurdu. Muştuga taxıl iştahı ilə sümürdüyü papiroza sərf elədiyi vaxta heyifim gəldi. Həmişə cavanlara düzgün yol göstərən, ağıllı məsləhətlər verən ustanın şirin dilinə acı tüstü dəyirdi. Saf və möhkəm dişlərini tüstü qaraldırdı. Kənddə rus

məktəbində oxuyanda müəllimlər nəzərimdə əvəzsiz olduqları kimi indi də usta Heydər məndən ötrü əlcətməz dağ misalında idi. Heyif, heyif ki, papiroş çekirdi...

Ustanın evi harada idi, tanımındı. Külfəti neçə baş idi, bilmirdim. Orasını eşitmışdım ki, bizim tərəfdəndir. Əşli iranlıdır. Savadı yox idi, mömin idi, namazını keçirmez, orucluqda bir ay oruc tutardı. Qəribə bir xasiyyəti vardı. Molla adı çəkilendə gülündü, yada ki, əleyhinə danışdı. Hətta bir dəfə məhərremlik vaxtı camaatın yanında dedi ki, mollalar fırıldaqçıdır.

Bakının qorabışırən günləri bir-birindən hərəketli, qızığın keçirdi. İş yoldaşlarımdan birisi günorta üstü dedi ki, usta Heydər sən yanına çağırır.

Usta yerində yox idi. Köməkçilərindən birisi evinin yerini nişan verdi. Getdim. Biz qalan evlərdən xeyli uzaqda, mədəndən aralı ikimərtəbəli bina idi. Ətrafına taxta hasar çəkilmişdi.

Qarabağda evlərin darvazası olur. Çöldən iri bir dəmir taqqılabə asılır. Ev yiyəsini çağırmaq isteyənlər həmin dəmirlə darvazanı döyürlər. Burda darvaza yox idi ki, döyüm, çağırmağa da utanırdım. Gözləmeli idim. Nə vaxt heyətə çıxan olar, özümü nişan verərəm. Bəxtim getirdi. Həyətə uzunboy bir qız çıxdı. Ora-bura boylanırdı. Yəqin etdim ki, məni axtarır, özüm qabağa yeriyb salam verdim. Qızın başı açıq idi. Daranıb, hörülmüş uzun saçlarını çıynından sinosinə aşırımişdi.

Salamımı alıb mənə baxanda ixtiyarsız olarıq ürəyim siddətələ döyündü, qızın yanaqları elo bil od tutub yanırırdı. Çatma qara qaşları o qədər də nazik deyildi. Bizim kənddə aşıqlar arvadları, qızları torifləyəndə “burnu gilan findığı” dedikləri yadımdan çıxmamışdı. Bu qızın burnu xalis, gilan findığı idi. Əynində naxışlı çitdən kofta-tuman vardi. Ayağı yalnız idi.

Bir-birimizə baxır, elə bil ilk dəfə görüşə gələn oğlan nişanlısı ilə danışmaq üçün söz qəhetliyi çekirdi. Qız özünü ciddi aparmağa cəhd edirdi. Mən ondan utanırdım. Ancaq gözümü ondan çekməyib, uzun kırpikli qara gözlerinə, boyun-boğazına, qara saçlarına baxmaqdən həzz alırdım.

- Usta Heydərin evi buradır?
- Bəli.
- Usta tapşınb ki, yanına gələm, evdədirmi?

— Bəli.

— Gedin deyin gəlmisəm.

O, tez geri qanrlıb gözdən itdi. Müveqqəti ayrılığı dərhal hiss etdim. Bakıda yaşadığım günlərdə ilk dəfə idi ki, başı açıq qız görürdüm. Özü də cavan oğlanla kəlmə kəsirdi. Mən fikrimi uzada bilmədim. Usta özü həyətə çıxıb məni çağırıdı, içəri apardı.

Ortayaşlı bir qadın mənə “xoş gəlmisin” dedi. Arvadın ağızında yaşmaq yox idi. Geyimi miyanə, ancaq təmiz idi. Geniş və işiqli otaqda qoyulmuş orta stolun üstündə bir qrafın ayran var idi. Üç qalın stekan üzüquylu çevrilmişdi.

Usta Heydər arvadına dedi:

— Qızyetər, sənə dediyim oğlan budur.

Ustanın arvadı yaşa ərindən kiçik idi, nishbetən cavan qalmışdı. Qıvrıq, gümrah idi. Cavanlığında qaşlarının arasını döydürdüyündən xırdaca göy xəflər aydın görünürdü.

Nə arvadın, nə qızın boğazında boyunbağı, nə qulağında sıraq, nə də barmağında bahalı üzük vardı. Qızyetərin danışıığı da, oturuş-duruşu da hərəket və eyhamları da xanım-xatun idi. Ərinin danışığını gözlemədən soruşdu:

— Yaxın qohumun varmı?

Mən ixtiyarsız olaraq ucuz cavab verdim:

— Coxdur, hürkütmesən sanamaq olmaz.

Arvad güldü. Əri müştüyü damağına aldı. Qız görünmürdü. Qızyetər arvad fikrə getdi.

Nə haqda düşünürdü? Özü bilərdi. Məncə qohumlarımızın çoxluğunadan razı qalmamışdı.

Usta Heydər arvadına üz tutdu:

— Danışq danam qurda verər. Əlli tərpən, yemək ver, bir azdan araba gələcək. Elə olsun ki, bizi çox gözləməsin.

Heç nədən xəberim yox idi. Günortadan keçmişdi. Axşama hələ var idi. Araba ilə hara gedəcəkdilər? Məni bura niyə çağırmışdı? Suallarımı cavab axtardığım vaxt tənek dolması iri çala boşqabda ortaliga qoyuldu. Qız əlindeki içi qatıqla dolu çini kasaya dolma qabının böyründə yer düzəltdi.

Cox ağır vəziyyətdə idim. Ustanın, birinci dəfə gördüğüm ana ilə qızın yanında süfrədə yemək yeməli idim. Tər məni basmışdı. “Yemirəm” deyə bilməzdəm, ustanın xatirinə dəyər, arvadı inciyər, qızı küsərdi.

Usta “Bismillah” deyib boşqabına dolma çəkdi. Xəcalətimdən nə eləyəcəyimi bilmirdim. Əllərim əsə-əsə beş-altı dolma götürüb qaba qoydum. İki qasıq qatıq töküb çəngali əlimə götürəndə gözüm qızə saatıldı. Çəngəl yera düşüb səs eləyəndə köynək-köynək ət tökdüm. Təndir çörəyini görəndə kəndimiz, təndirimiz, anam, bacılarım yadına düşdü. Doluxsundum. Çətinliklə çörəkdən kəsib dolmaları yedim. Elə bil dolma yemir, ətimi yeyirdim.

Usta bir söz demir, arvadı gözünü məndən çəkmir, qızı hərəkatlaşdırımdən dilxor olurdu.

Süfre yiğışılana yaxın həyətdən səs eşidildi. Qız tez çölə çıxıb yenidən qayıtdı.

— Arabacı gəlib, — dedi:

— Deginən içəri gəlsin.

Vücudca yoğunaraq, boyca gödək, üzü tüklü bir kişi içəri girib salam verdi.

— Əyliş. Adama bir stekan çay içək, sonra tərpənək.

Kişi dinməyəndə usta zarafat şəklində dedi.

— Qayınanan sənə çox istəmir.

Kişi söz altında qalmadı.

— Cox istəsəydi, qızını mənə calayıb axınmı bu günə qoymazdı ki.

Qızyetər arvad söz atdı:

— Kazım qardaş, arvadına bu sözləri necə qiyib deyirsən?

— Usta Heydərin sözünün qabağına çıxmayaında üstümüze ayaq alır.

Bağlamaları daşıyıb arabaya yığıdıq. Dördümüz də arabanın içine salınmış köhnə döşəkçənin üstündə oturduq. Araba tərpəndi. İkialtı araba idi. Qabaqda gördüğüm üçatlı ağ arabalardan deyildi. Araba köhnə, atlar arıq idi. Arabaçının görkəmi də, hərəket və sözləri də ürəyimə o qədər yatmadı.

Gün batandan sonra bir kəndə çatdıq. Adına Novxanı deyirdilər. Bağ deyəndə mənim nəzərimdə kondımızdəki gilas, gilənar, alma, armud, ərik, heyva, şəftəli, alça, gavalı, zoğal ağacları ilə çitenmiş böyük gülüstən canlanırdı. Gecələdiyimiz yerdə üzüm təneklerindən, oncir pöhrelərindən, bir neçə qaraağac və qaleməden başqa heç nə gözə dəymirdi. Bina iki otaqdan ibarət idi. Nimdəş bir evvani, hər otağın iki pəncərəsi var idi. Bir-birindən aralı iki su quyusu görünürdü. O qədər də dərin olmayan bu quyulardan əl ilə çəkilən su duzlu idi. Usta Heydər buranın nəyinə bənd olub gəlmışdı, məlum deyildi.

Ev yiyəsinin külfeti içəridə yatdı, mən qaraağacın altında gecəledim. Müləyim külək əsirdi. Düzü budur ki, külək əsdikcə yuxum şirinləşir, yorğunluğum çıxırdı. Ay doğandan sonra etraf aydınlaşdı, gözəlləşdi, meynələrin yarpağı səslenib bir-birini çağırıldı. Çinarın budaqları silkelənib ahəngdarlıqla qaraağaca xəbərdarlıq elədi. Qaraağaca qonub qırıldaşan, gecənin bir şəri keçənə kimi ses-səsə verən qarğalar uçub gedəndən sonra hamının qulağı dincəldi. Mən pambıq yorğanın bir ucunu altına qoyub yatdım. Oyananda gördüm gün doğub.

Quyudan su çəkib sərin su ilə yuyundum. Samovara od salıb qaynatdım. Çayniklə çay içəridə olduğundan gözlədim. Ustanın arvadı Qızyster yanımıza gəlib salam verdi.

- Nəcə yatdin?
 - Yaxşı.
 - Dildili yox idi?
 - Xeyr.
 - Bağ xoşuna gelirmi?
- Əlacılıqlıdan düz danışmadın.
- Pis deyil.

Arvad cavabından razı qalmadı. Quyunun başına gedib nə ise qurdadı... Çox keçmədən qız ananın böyründə dayanıb mənə baxdı. Qalmışdım iki daşqın çayın arasında, qızə nəinki baxmaq, uzun müddət onu nəzərdən keçirmek, nadir sənət incisi, qiymətli tutiya kimi sitayış etmək isteyirdim. Ancaq anası burada idi, atası isə bir azdan görünüb dağ tekin dayanacaqdı. Hərçənd mənə pisliyi dəyməmişdi, ancaq zehmi ilə gözümün odunu elə almışdı ki, yanında cincirimi çıxarmaq, ləb tərpetmək, danışmaq, başımı qaldırıb doyunca baxmaq məndən ötrü həlli çətin məsələ idi.

Çay dəmləndi. Dünəndən qalmış dolma isindi, süfre hazırlandı. Usta bağıni gəzib quyunun yanında mənə sorğu-suala tutdu:

- Bağ xoşuna gelirmi?

Qızyster arvada verdiyim cavabı yenə təkrar eləyəndə usta Heydər dedi:

- Bakı bağları əvvəller mənim də ürəyimə yatmadı. Ancaq on-on iki il olar, bağısız yaşaya bilmirəm, hər il aži üç ay burada dincəlirəm. Bakı bağlarının havası əsil can dərmanıdır.

Deyilən sözler başına girib ürəyimə yatmasa da eşidir, cavab vermır, təsdiqləmirdim.

Usta əl-üzünü yuyub süfrəyə gəldi. Yeyib-içəndən sonra mənə dedi:

- De görüm dənizdə çimmisənmə?
- Xeyr.
- Üzmək bilirsən?
- Xeyr.

Usta güldü.

– Daha bunun harası xeyir oldu. Bağa gelib dənizdə çimməmək günahdır. – Men yazılıq-yazılıq baxanda usta dedi: – Hazırlaş, gedək çıxməye. Tanış uşaqlardan olsa, deyərəm sənə üzəmək öyrədərler.

Şənbə günü araba gelib usta ilə məni işə götürdü. Qızyetərlə Qaratel bağda qaldı.

İki gün ərzində iş yoldaşlarım gözümüzdə başqalaşmışdı. Özümü hamidan sözü öter sayırdım. Tapşırıq gözləmədən hərəket edirdim. Çağışrdım ki, mənə göstəriş verib, buyruq buyurmasınlar.

İşdən sonra Səlimgilə getdim. Zəhra məni danlayıb dedi:

- Həbib qaşa, gözümüz yolda qalıb, hardasan?
- Başına gələnləri nağıl eleməyib uydurduğumu danışdım:
- Otaq yoldaşım kəndə gedirdi, onu yola saldırdım.
- Yoldaşın bu vaxt kəndə nəyə gedir?
- Nişanlısı var, gedib götürüb qaça.

Zəhra şaqqanaq çəkib güləndə Səlim altdan-altdan mənə baxıb bicbic dedi:

- Özünə umac ova bilməyib başqasına orışta kəsən arvadlardan sənin nəyin artıqdır?

Sualın mənası mənə çatmadığından cavabında aciz qaldım. Zəhra ərinin sözünü tamamlayanda mətləbi anladım. Zəhra belə dedi:

- Allaha şükür, elini başına yiğmişən. Tay-tuşlarının bu gün, sabah uşağı olacaq. Bəs sən ne vədəni gözləyirsən?

Sözlər ürəyimdən xəber verib məni yüke salsa da “hə” deyə bilmədim, çünki mən oxuyub məktəb qurtarmadan belə məsələlərə vaxt sərf eləmək sövdəsindən çox uzaqdım. Vaxtı ilə ikilikdə Səlimlə olan bir səhbəti xatırlayıb dedim:

- Ərin yaxşı bilir ki, mənə əvvəlcə savad, bilik fazımdır.

Zəhra söz altında qalmadı:

— Sən Səlimdən də savadlısan, qağam Fərmandan da...
— Nə olsun? — deyib Zehraya yox, ərinə baxanda Səlim başını bulay: bulaya əllerini oynatdı:

— Eşşəyə minorlər ata çatinca. Belə bir misal eşitmisən?
— Bəli.

— Mən ölüm, düzünü de görüm, usta Heydər damağına şəkər əz məyib ki?

Söz mənə toxundu:

— Usta Heydər mənə atalıq eləyir. Onun haqqında ədalətsiz danış diğindən səndən berk inciyərəm.

Zəhra narazı tövrədə cavab verdi:

— Düz söz acı olur.

Mən özümü saxlaya bilməyib ürəyimi boşaltdım:

— Dedikləriniz başdan-ayağa sehvdir. Usta Heydərin mənə yazığ gəldi, həm iş düzəltdi, həm də qalacaq verdi. Doğma mamam oğl bircə gecə evində məni saxlamadı.

Söhbət çox uzanmadı. Ərlə arvad geyinib təklif elədilər ki, Fərmangıl gedirik, sən da bize qoşul.

Men təklifi rədd etmək isteyəndə Səlim inadla dedi:

— Getməsən yaxşı düşməz. Əvvəla, Fərmanın xətrinə dəyər. Bi də ki, qızların hamısı səni görmək istəyir.

Yol uzunu düşünürdüm: "Qızlar mənim nəyimi görmək istəyir. Uzun boyum xoşa gelən deyil. Ariqlığımızdan boğazım armud saplaşmış oxşayır, sıfətimdə göze doyen bir şey yoxdur. Boyun-boğazımı basmış seyrək sarı tüklər məni licimdən çıxarıb. Öyin-başım o gündədir ki görənlərin yazığı gəlir. Hələlik bircə ürəkaçan cəhətim var ki, onu da qızlar göre bilməyəcək. Mən işə can yandırıram, namusla çalışıram.. Bu səbəbdən də usta Heydərin yanında əziz-xələf olmuşam".

Fərman da mənim məktəb yoldaşlarından idi. Evli-eşikli kiş olub. Arvadından başqa iki qız da mənə əl verdi. Sonradan öyrəndim ki, qızların birisi Zəhranın bacısı, digeri baldızıdır, daha doğrusu, Səlimin bacısıdır.

Fərmangilda nə çay qoyulmuşdu, nə də xörək bişmişdi. Biz gələndən sonra çaydan doldurub mazutla yanmış plitənin üstünə qoydular. İki toyuq kəsib, yemək hazırladılar. Arvadlar işləyir, qızlar kömək eləyir, biz isə keçmişləri şirin-şirin xatırlayı, indidən söz salır, gələcək

barədə ürək dolusu söhbət eləyirdik. Əslinə baxsanız danışanlar yeznə-qayın idi. Mən qulaq asırdım, hərdən birdə deyirdim:

— Sentyabr ayı tez gəlsəydi, gedib girərdim rəbfaka.

Səlimlə Fərman bu söz deyiləndə sevinmirdilər... Fərman ağızma dil atıb dedi:

— Ə qaşa, rus məktəbində oxuyanda sən hamımızdan zirək idin. Müəllimlərin sevimliyi idin, amma indi Səlim, mən hara, sən hara?

Mən də bu eyhamdan yapısdım:

— Sizi bu məqama çatdırın Bakı olub. Sizə çatmaq üçün mənim bircə yolum vardır. O da rəbfaka girib oxumaq, ali məktəb qurtarib mühəndis olmaq.

Səlim gülə-gülə söz atdı.

— Bəlkə həkim oldun?

Mən etiraz eləyib dedim:

— Dədəmin vəsiyyəti bu oldu ki, oxu, incinar ol... Mən dədəmin sonetini öyrənəcəyəm.

Fərman sözə qarışdı:

— Dədən incinar deyildi ki, qara fəhlə idi, dartay çəkirdi.

Mən cavab verdim:

— Dədəm incinar deyildi, qara fəhlə idi, dartay çəkirdi. Quyudan neft çıxarırdı. Mən oxuyub incinar olacağam. Dədəmin işlədiyi mədəndə təzə quyu qazdırıb, oradan neft çıxardacağam. Nə olur-olsun, hərgah ecəl aman versə, dədəmin sənətini bir oğul kimi davam etdirəcəyəm.

Yeznə qayına baxdı, qayın yeznəni süzdü. Baxışlar çal-keçir oldu, mənalı-mənalı üzümdə gəzdi. Qızım birisi çayla dolu stekanları naxışlı, təzə padnosda saxlamışdı, o birisi stekanı nelbəkiyə qoyur, stolun üstünə düzürdü. Vaxtı ilə kendimizdə Dostuxanimoğlu Fərəc'in çoxluşunu əzbərləmişdim, onlardan beziləri indi də yadimdadır. Hətta qızları görəndə bir şerin iki misrası yadına düşdü:

İkisi bir boyda,
Zəhra, Zibeydə.

Qızlar bir boyda olsalar da adları nə Zəhra idi, nə də Zibeydə, birisinin adı Çiçək, o birisinin adı Goyçək idi. Əslində isə Çiçək Goyçəkdən gözəl idi.

Bir haşiyə çıxmış istəyirəm. "Keçi can hayındadır, qəssab piyaxtarır" misali yadına düşdü. Ehtiyac üzündən ölüm məngesindən təsadüflər nəticəsində xilas olub Bakıya ponah getirmiş, yavaş-yavaşdırçələn Həbib nə tez qızlara baxır, gözəlliklərini təyin edir, boy-buxununu ölçüb-biçir, hərgah, doğrudan da sentyabr ayında rəbfaka girib oxuyacaqsa, azi dörd il bura gedəcəkdir. İncinarlıq məktəbi deyilənə görə beş-altı il çəkir, azi on il, oxumalı olan oğlan hələ arxi sıçramadan nə tez bərəkəllah gözləyir, nəyə arxayın olub bu sevdaya qurşanıb, bu yola düşüb meydana girmok istəyir?..

Deye bilərsiniz ki, Həbibin günahı yoxdur... Əgər belədirse zehmet çəkib əvvəller nə cür hərəkət edirdiše yenə də o cür davam etdirsin. İşə getsin, can-dildən çalışın, qayıdib mənzilə gəlsin, kitab oxuyub biliyini artırıns.

Bir də Həbib qınamalı deyil. Otaq yoldaşı birinci gündən nişanlıdan söhbət salıb bundan kömək və məsləhət isteyəndə Həbibin ürəyində eşq qırğıncımları parladı. Cavanların ergənlük çağы yaz vaxtı şidirgi yağan leysana oxşayır... Ancaq Həbible otaq yoldaşını qətiyyən bərabər tutmaq düz olmaz. Həbib yetim və tavanasız, yoldaşı ata-anası, dala arxayın, Həbib savadlı, yoldaşı savadsız, Həbib ölçüb-biçən, gələcəyini düşünən, yoldaşının fikri-zikri dayısı qızını özünə arvad eləyib yaşıdları arasında kişi çağrılmaq.

Usta Heydərgildən qayıdanan sonra xeyli vaxt qızının barəsində fikirləşmişdim. Zəhra ilə Səlim məni yolun yarısına qədər ötüründə Çiçəklə Goyçəyi Qoşa qoyub baxır, hansının üroye yatımlı olduğunu müəyyenləşdirməyə, dəqiqlişdirməyə çalışdım. Qızların ikisi də gözəl və göyçəkdi... Ciçeyin boğazında iri bir xal da vardi. Goyçək daha dilavar, ləhcəsi şirin idi. Ciçək az danışındı. Hərəkəti cəld, işi səliqəli idi. Qızların Zəhra ilə Səlime qohumluğunu öyrənən də hansının bacı olduğunu bilmirdim. Yolda iki-üç dəfə qəsdləndim ki, soruşam vəz keçdim. Onlardan ayrınlarda Səlim mənə dedi:

— Fermanın dedikləri yadından çıxmışan.

Mənzilə çatanda heç kimi görmədim, yoldaşım gecə gəlmədi, səhər gözə dəymədi, axşam görünmədi, narahat olduğum da ebəs idi. Harada işlədiyini bilmirdim. Bilsəydim də vaxtim harada idi ki, gedib ondan soruşaydım. Yəqin kəndlərinə, dayısı qızını götürüb qaçmağa getmişdi.

Birinci gecə Çiçəklə Goyçək haqqında fikirləşib, o qədər də dərinliklərə getmədim. İkinci gecə və sonralar bu xüsusda döñə-döñə, uzun-uzadı fikirləşdim. "Usta Heydər savadsızdır. Gör ne qədər fehlənin böyüyüdür, hamı ondan məsləhət alır, onun dediyi ilə oturub-durur. Şura hökuməti böyük bir mədəni ona etibar eləyib".

Üreyim bu cür şəhadət verir, şüurum baş qaldırıb deyirdi: "Müvəqqəti parıltılar gözlərini qamaşdırmasın, Həbib, vəzifə, şöhrət seni aldatmasın. Savadsızların, təhsili olmayanların hamisinin iş başında dayanmaları, güneydəki qar misalındadır. Güneş şaxdıqca qar əriyib suya döñəcəkdir".

"Usta Heydər kimi arxa ələ düşmez. Bəxtinə doğmuş ilk parlaq ullaşa sevin, dua-səna ələ, üzünə var-dövlət qapısı açılıb, öz əlinlə qapını kilidləmə. Sonra gec olar. Açıar tapmazsan". Üreyim məni məzəmmət eləyənde şüurum ona cavab verirdi:

"Qollu-budaqlı pahid ağaclarının kölgəsində bitən tink və pöhrelər, ot və əlefərin heç birisi ucala bilmir, çünki həmişə kölgədədirlər. Başqasının kölgəsinə, həm də özündən varlısının və güclüsünün kölgəsinə ümidi olanların ömrü gödək, həyatı puç olar".

Üreyim dediyindən dönmürdü: "Səlimlə Fermanı mədəndə barmaqla göstərirler. Onlara yaxınlaşış dediklərinə əmal etsən, çox şey qazanarsan. Fermanın arvadıyla Səlimin arvadının məsləhətini eşitsən, direyin qızıldan olar. Sən çox yuxasan. Köməyə ehtiyacın var. Yardım eləyən, əl tutan olmasa tezliklə adam içinə çıxıb mənliyini göstərə bil-məyəcəksən".

Şüurum son sözünü söyləyir, qəti qərarını deyirdi: "Qonşuya ümid olan şamsız yatar" misalını unutma. İşindən namusla yapış, zəhmətindən zövq al. Bilmədiklərini öyren, yoldaşlarının xoşbəxtliyinə sevin. Bərkə düşəndə fehlələrdən imdad dilə, dara düşən yoldaşlarına əl tutmaqdən çekinmə. İstəyirsen ki, tezliklə adam içinə çıxıb mənliyini göstərəsən, oməkdən möhkəm yapış. Sən öz əməyin ucaldacaq. Sən zəhmətinlə ad-san sahibi olub adam içinə çıxacaqsan. Yaşayışı parladan zəhmətdir. Adamları yüksəldən əməkdir. Zəhmət çəkməyən, tər axıtmayan lezzət görəməz. Təmənnalı sözlərə inanma, qadınların ikibaşlı, haçaqanad məhəbbətlerinə uyma. Dediklərim yadında qalsın. Senin xilasın da, gələcəyin də, ad-san sahibi olmanın da hamısı özündən asılıdır.

Ürəyimin, şüurumun dediklərini qızıl çekilən tərəzinin gözünə qoyub çəkdim. Şüurum qoyulmuş göz ağır gəldi.

Bakının məşhur üzüm və encirləri dəyməyə üz qoydu. Avqust ayının qızımar günləri bir-birindən daha isti keçdi. Usta Heydər məni axtarmadı. Dalınca adam göndərmədi. Desəm ki, halima təfavüt eləmədi, doğru olmaz. Ancaq şüurumun hökmüne sadiq qalmağa can atdım. Səlimgile getmədim. Fərmanla görüşməyin daşını atdım. Zəhranın gileylərini cavabsız qoydum. Səlimin xırda mamam oğlundan göndərdiyi sıfarişi qulaq ardına vurdum.

Avqust ayının axırlarında şəhərə gedib rəbfaka ərizə verdim. Üç gündən sonra bildim ki, qəbul olunmuşam. 28 aprel küçəsindəki ümumi yataqxanada qalırdım. Məktəbə girdiyim üçün o qədər sevinirdim ki, başuma gələn müsibətlərin hamisini unutmağa hazır idim.

Oktyabr ayının ortalarından mamam oğlulgılə göndərilmiş kağızı aldım. Mamam yazmışdı ki, bacının xırda qızı ölüb. Hədsiz narahatlıq və heyecandan sonra Qarabağa getmek fikrinə düşdüm.

Məktəb müdürü çağırıb mənə başsağlığı verdi. Getməyimi məsləhət görmedi.

İşimdəki dəqiqlik və intizam, cami-dildən çalışmaq və tapşırıqları müəyyən olunmuş vaxtda yerinə yetirmək dərslərimdə adət şəklinə düşmüşdü. Müəllimlərin xatirini hədsiz isteyirdim. Onlar məni əzizləyir, tez-tez tərifləyirdilər.

Ürəyimdə birçə nisgil qalmışdı. İşdən çıxıb oxumağa geləndə usta Heydərin yanına gedib minnədarlıq eleməmişdim. Günahımı yumalı, sədaqətimi doğrultmalı idim. Oktyabr inqilabının ildönümü münasibətələ çağrılmış tətentənəli iclasda görüşdük. Doğrudur, usta mənimlə sərin görüşdü. Mən isə ürəyimin sönməz hərarəti ilə sərinliyini işıqlandırdım. Yanında oturub üzrxahlıq eləyəndə usta yavaşca gülümsünüb dedi:

– Həbib, bala, heç gözləməzdim ki, sən bu yola qurşanasan.

Utancaq şəkildə olsa da ürək sözlərimi dilimə gətirdim:

– Usta, günahımdan keçin, bağışlayın.

Usta xal vurub gül buraxdı:

– Kəndlilərinle görüşəndən sonra onların məslohəti daha qüvvətli çıxdı.

Ustanın nurlu sıfətinə baxa-baxa dedim:

– Nəyə inanırsınız and içim, bu dünyada en çox sevdiyim atanamdan sonra sizsiniz. Yaxşılığını itirsem, yediklərim burnumdan gələr. Haqq-sayıınızı yaddan çıxarsam, namərd olaram.

Usta dərindən ah çəkib, diqqətə üzümə baxdı:

– Təzə ilde mütləq biza gəl.

– Söz verirəm, hüzurunuza gələrəm.

O əlavə elədi:

– Bir yerdə qaldığınız oğlan kənddən gəlib, özü də evlənib.

Başımı aşağı salıb dinməyəndə zəng çalındı. İclas başlandı.

Ustanı vaxtsız yola salıb yataqxanaya qayıdanda hava sərin idi. Yoldaşlarım golməmişdi. Otaqda dörd nəfər qalırdıq. Yoldaşlarımın ikisi nisbətən yaşılı fəhlə idi. Birisi isə məndən beş-on yaşı böyük idi. Hamisindən savadlısı mən idim.

Dərsler ana dilində olurdu. Həftədə üç gün, səkkiz saat rus dilini öyrənirdik. Mənim təkin rusca bilənlər üçün yüksək tipli siniflər var idi.

Fəhlə fakültəsi orta savadlı tələbə buraxırdı. Buranı qurtaranlar ali məktəblərə imtahansız girirdi. 1924-cü ilin yanvarı yaxınlaşındı. Usta ya söz vermişdim, vədime əməl etməli idim. Bir gün qabaq bir qırmızı kəlağay, beş arşın naxışlı parça, bir cüt qadın ayaqqabı, iki cüt corab alıb otaq yoldaşımın arvadının görüşünə getdim. Beş-altı saat oturub səhbet elədik, xeyli dərdləşdik. Mən dil-ağız elədim, o razılığını bildirib güle-güle dedi:

– O gün olsun ki, əvəzini çıxıb toyuna gəlim.

Mən evlənmək barədə söz açmayıb şəhərə qayıtdım.

1923-cü il dekabr ayının 31-de axşam saat yeddidə ustanın hasarlı evinin qapısını döydüm. Qızı ilə üzleşəndə elə bildim məni ildirim vurdum. Qız bu müddətde eməlli-başlı irilib, dedikcə boy-boxun atıb, olduqca gözəlmişdi. Bir-birimizə baxdıq. Diller susdu, gözler cövlən elədi. Baxışlar odlu, nəzərlər intizarlı idi. Sorğu-sual elemədən mən içəri girdim.

Usta Heydərlo arvadı məni qucaqlayıb öpdüler. Hər ikisinin nəfəsi həm hərarətli, həm də etirli idi. Arvad döne-döne məni təpədən-dırnağa süzür, altdan yuxarı boynuma baxıb köks ötürürdü. Usta Heydər arvadından gözünü çəkməyib başını buladı, sonra da mənə üz tutdu:

– Gelişini gözləmirdim, çünki səndən bir az soyumuşam.

– Sizə söz vermişdim ki, gələcəyəm, necə ola bilər ki, vədimə eməl
ələməyəm?..

– Vədine naxəlef çıxanlar o qədərdir ki...

Mən ustaya dil-agız eləyə-eləyə könlünü alır, əvvəlki etimadını
doğrultmaq isteyirdim.

– Yaxşılığı itirənlər, haqq-sayı yaddan çıxaranlar analarına arxa
çevirən nakişilərdir. O gün də sizə dedim, nə qədər ki ömrüm var, size
minnətdaram, nə qədər ki yaşayıram, sizə borcluyam...

Ağzımdan çıxan sözləri təsdiqləmək məqsədilə ustanın arvadı ba-
şını terpədir, özü müştükdəki papirosun tüstüsünü ciyərinə çəkib mənə
baxır, gözleri fərəhdən gülürdü.

Arabir altdan-altdan qızı nişan alırdım. Ata-anasının yanında başı
aşağı dayanıb sakit-sakit hərəkət eləyən qız o cür davranırdı ki, guya
məni nə görüb, nə də tanıyrı. Tez-tez durub çay getiren, arabir mət-
bəxə baş çəkən, anasının tapşırığına eməl eləyən qız hərdən ata-anasını
nəzerdən keçirib mənə baxır, ahəstəcə gülümşəyib, yeno də işlə
məşğul olurdu.

1924-cü ilin birinci gecəsində usta Heydərlə uzun danışdıq, şirin
söhbət elədik. Ürək sözlərimizi açıb dedik. Düzü budur ki, arvadı ile qızı
yatandan sonra ev yiyəsi lap böyrümədə əyləşdi. Dadlı söhbətinə sənki
nabat qatıb dodaqlarına sürtdü.

– Sifte gündən sənə qanım qaynayıb...

Bu sözü deyib kövrəldi. Üzünü yana çevirib divardan asılmış iri
şəkla baxdı. Arvadı ile yan-yana oturub körpə qızını qucağında tutmuş-
du. 10-15 il qabaq çəkilmiş bu şəkildə arvadı cavan, usta gümrah, qız isə
hələ inqə idi. İndi ata-anə xeyli ahillaşmış, övlad isə qızlar bulağından
su içib gözəlliyi qat-qat artırmışdı.

Usta Heyder şəkər baxıb fikirləşdi. Ürəyindən nələr keçdiyini özü
bildi. Elə ki, üzümə baxıb danışığının dalısını söylədi, bayaqkı vəziyyət
büsbütin yoxa çıxdı.

– Yaşım almışı haxlayıb, qırx ildən çoxdur ki, neft mədənlərinində
ömr eləyirəm... Üç ildir ki, insan təkin yaşayırıq... Əsil fəhlələr görüb-
lər, bilirlər ki, xozeyinlərin vaxtında nə gün çəkmişik... – Tərcüməyi-
halına dərindən bələd olan usta məndən heç nə soruşmayıb öz baresində
söyledi: – Bakıya Zəngəzurdan gəlsəm də əslim Qaradağlıdır. Nəslimə
qaradağlı şahverən deyərlər. -Diqqətlə qulaq asdığımı görüb davam

elədi. – Qarabırçək xalam Novxanı kəndindəndir. Köçdüyümüz bağ
onun ata mülküdür. Qaratəl də elə həmin bağda dünyaya gelib. Yaxın
qohum-əqrəbam yoxdur. Dostların sağlığına kəfim pis deyil... Ancaq nə
olsun ki?..

Sual şəklində qoyulan bu cümlə bəlkə məndən cavab almaq üçün-
dü. Özümü onda qoymayıb gözlerimi qırpmadan usta Heydərin ağzına
zillədim. Usta sualın cavabını dərhal, açıq şəkildə verməyib sözlərin
ağzını bəzən yoxşa salıb dikkirə çıxarırdı:

– Oğlum yoxdur... Hərçənd deyirlər, oğul da, qız da allah payıdır,
şükür eləmek lazımdır. Bununla belə oğulun öz yeri vardır.

Özümü saxlaya bilməyib dilləndim:

– Yaziq anam həmişə deyərdi ki, oğlumun işığı yansın, sağ sədası
gəlsin. Ataya-anaya çox yanın qız olur.

Usta dilini sürüyüb sözlerinin herəratını azca azaltdı:

– Orası bəlkə də doğrudur, ancaq oğul atanın evində oturub tüstü
çıxarırtı...

Sözlərin hamisində mənə vardi. Söhbət eyhamlı idi. Gece keçir,
usta cümlələri bir-birinə calayıb söhbəti uzadır, əsil mənəni açıb söy-
ləmək üçün nə qədər girəvə axtarırdısa da, ürəyindəkiləri dilinə getirə
bilmirdi.

– Qarabırçəkde de məsləhətleşmişəm. – Bu sözdən sonra usta Heydər
iri gözlerini geniş açıb mənə elə dərindən, elə zəndə baxdı ki... Mən
gözlerimi stolun üstündəki naxışlı süfrənin saçqalarına zilləyəndə usta
davam etdi: – Qarateli gərək eləsinə verəm ki, həm oğlum olsun, həm
də kürəkənim...

Ela bil bədənimə qor doldu. Ürəyim şiddətlə döyündü. Vücudum
çimçismeyə üz qoydu. Usta başladığı söhbətə narazı don geydirib dedi:

– Belə cavan tapmaq xoşbəxtlikdir... mən beləsinə tapmışdım,
ancaq qismət olmadı.

Canımın həşirinə qalsam da, ustanın halına acıdım:

– Qismətdən artıq yemək olmaz. Başqasını tapın, oğlan qəhətliyi
deyil ki...

– Ürəyimə yatanı o idi.

– İndi həmin oğlan haradadır.

– Cox uzaqda deyil.

– Bəs niyə çağırıb ürək sözünüzü ona demirsınız?

Usta üzümə şübhəli nəzər salıb dedi:

– Örlü-arvadlı bizim üreyimizə yatan sənən.

Usta ilə bu barədə kelme kəsdiyimə görə xəcalət çəkdim. Onun qəfildən bu haqda dediklərini eşidəndə köynək-köynək et tökdüm. Ancaq ustanın əlindən qurtarmaq, yanından çıxməq üçün dedim:

– Usta, mən dəfələrlə demişəm, yenə də təkrar edirəm. Ömrüm boyu siz mənim atamsınız, ne qədər canım sağdır, qabağında qolu bağlı qul kimi dayanacağam.

– İstəyirəm məne oğulluq eləyən şəxs var-yoxuma sahib olsun. Evi-mə, bağımı yiye dursun. Qarabırçeyi bu yaşında toxatsın.

Öz düşündüyüm mənada ustanı razı elədim:

– Qarabırçək xala doğma anam, usta Heydər istəkli atamdır.

– Usta ayağa durub məni bağrina basdı. Üz-gözümüzden öpüb dedi:

– Ölmüşdüm, məni diriltdin, de görüm xeyir işinizi nə vaxt başlayaqq?

– Mən məktəbə təzə girmişəm. Buranı qurtarandan sonra mühəndislik oxuyacağam.

Usta kəderli bir ah çekib, oyalana-oyalana dedi:

– Oxumaq həmişə vardır. Mühəndis olmağın iş görməyə mane olmaz.

– Usta mənə, ixtiyar ver gedib fikirləşim, sonra gəlib deyərəm.

Şəhərə gəlmək istədiyimi görən usta bərk etiraz elədi:

– Kukuşka işləmir, gecənin bu vaxtında şəhərə piyada getmək olmaz.

Hazırlanmış dəmir çarpayıda yatdım, amma gözümə yuxu getmədi, çünki fikir məni götürmüdü. Üreyim şiddetlə vururdu, bədənim isti tər basmışdı. Gicgahlarım ağrıydı. Tez-tez quruyan dodaqlarımı dilimlə isladırdım, el barmaqlarımı burub sıqqıldadırdım.

Usta Heydər Qarateli mənə vermək istəyir. Bu fikir soyuq suya dönüb isti bədənimə sərinləndirdi. “Usta Heydərlə arvadı məni ürəkdən isteyirlər”. Bu sözlər mənə ilham verib qanadlandırır, uca dağların başına qaldırırdı. Yüksök zirvədən baxanda yaraşıqlı bir bina gördürüm. Bu usta Heydərin imarəti idi. Həyətdə üç qaraltı məni maqnit kimi çəkirdi. Al qumaşdan tozə don geymiş bir qız günəşin gözünü qamaşdırırdı. Bu Qaratel idi...

Şəhər Qarabırçək xalanın istəyi qaynarlaşmışdı. Mən onlardan ayırlanda çox baxdım, dərindən göz yetirdiyim, ciddi nəzər saldım Qaratel oldu.

Usta məni stansiyaya qədər ötürdü. Bilet alıb yola salanda dedi:

– Bizi yaddan çıxartma. Nə vaxt istəsən gel.

Yol uzunu ustanın sözleri sərin su olub ürəyimə axır, məni toxtdırdı... Düzünü dəyim ki, yenə iki daşqın və coşqun çayın arasında qalmışdım: Ustanın ailəsi, bir də rəbfək! Ustanın ailəsi mehriban, mənim təkin pərəstəsizlərin dayağı idi. Rəbfək isə həyat yolun id. Rəbfək qurtarıb mühəndislik məktəbinə girmədən, eməlli-başlı mühəndis olub dədəmin sənətini davam etdirmədən mənim yaşamağımın mənası yox idi. Şura hökumətinin vaxtında menasız yaşamağa haqqım var idimi?

Kukuşadan düşüb məktəbə çatana qədər bu suali dəfələrlə özümə verdim. Həmişə də ceyni cavabı aldım:

“Mənasız yaşamaq insanlıq xüsusiyyəti deyil”.

Yataqxana yoldaşlarım üç nefər idi. Birisi qarabağlı idi. İkincisi Lənkərandan gelmişdi. Üçüncüsü Bakının Balaxanı kəndindən idi, özü də canlara dəyən oğlan idi.

Hər gün dərsdən çıxıb yataqxanaya qayıdır, yuyunub özümüzü “kişi” həddinə salır, yeməkxanaya gedib nahar eləyirdik. Bu gün balaxanlı Cəbi məni yanlayıb dedi:

– Cümə axşamı bir yerə getmə. Sənilə işim var.

Qarabağlı Şamil lonkoranlı Nemətə göz vurub bərkdən dilləndi:

– Yəqin ki, görüşə hazırlaşırılar.

Cəbi qayıdırıb əyri-əyri baxdı, başını bulayıb dedi:

– Cümə axşamı hamınız mənə qonaqsınız. Balaxaniya gedəcəyik.

Balaxaniya getmək usta Heydərin bir neçə gün qabaq dediyi söz-lərdən de təsirli oldu. Vaxtılı dədəm Balaxanıda həm işləmiş, həm də qardaşlığı ilə burada dostlaşmış, kəndə gələndən sonra dostuna yazdığı məktubları Balaxaniya göndərmişdi.

Şamil Cəbinin böyründə dayanıb gülə-gülə soruşdu:

– Bəlkə bizi xeyir işə aparasan?

Cəbi başını bulayıb cavab verdi:

– Keçəlin dərdi-başı, bir qazan ayran aşı.

Nemət də sözə qarışdı:

– Şamilin sözünü qəribliyə salmayın. Bu il olmasın, üç il sonra olsun, balam, hamımız evlenəcəyik də...

Mən ağızımı açıb kəlmə kəsmeyəndə Şamil yoldaşlarına üz tutdu:

– Həbibin fikri başqadır. Ali məktəbə girib incinar olacaqdır.
Bu sözdən sonra üçü də susub, gözlərini yerə zillədilər. Haçandan-haçana Şamil yene də vidir-vidir ötdü:

– İki avand olsun, incinarlığı qurtarsın. Əvvəl-axır yene evlənəcək də...

Dilaver Cəbi dedi:

– Şamil, sənin də fikrin-zikrin evlənməkdir. Yaxşı, evləndik, sonra nə eləyəcəksən?

Qaradınməz Nəmat aram-aram doğradı:

– Nə eləyəcək kasib oğlanlar? İldə birçə övlad dünyaya getirəcək, milletin sayını çoxaldacaqlar.

Cəbi gülə-gülə dedi:

– Bəlkə ildə bircəsi yox, ikicəsi dünyaya göz açdı, onda nə eləyəcəklər.

Şamil özünü sindirmayib cavab verdi:

– Şura hökuməti sağ olsun, uşağı da saxlayacaq, ata-anasını da...

Nemətin sıfəti xeyli açıldı. Qaradınməzlik nisbətən ayazdı, mənə baxıb aralığa dedi:

– Belə ki başlamışınız, qorxuram rəbfakda dərs yarımcıq qala.

Cəbi ciddiləşdi:

– Xeyr, rəbfakı qurtarmamış heç kəs bu sövdaya qurşanmaz!

Nahardan qayıdanda yataqxana komendantı mənə bir bağlı zərf uzatdı. Tələsik açıb oxudum. Mamam yene də mənə vay xəbəri yazmışdı. Böyük bacının ilki – mənim ümid və təsəllim, dünya gözəli, yaraşıqlı Havva da ebədi olaraq məndən ayrılmışdı.

Özümü saxlaya bilməyib ağlaya-ağlaya otağa girdim. Çarpayımin üstünə uzanıb o ki var ağladım. Təkcə Havva üçün yox, kəsilən töre-mə, qurtaran nəsil üçün göz yaşı axıdirdim.

Yanvar ayı ürəyimi nisgil ilə doldurdu. Usta Heydərin məsləhətləri bu nisgillerin müqabilində təsirini xeyli azaltdı.

Cəbi hamidan qabaq eşidib yanımı kəsdirdi, toxraqlıq verib, dil-ağız eləyir, ah çəkə-çəkə deyirdi:

– Yaranmışın hamısı bu yoluñ yolcusudur. Bir az səbr elə...

Cəbinin qonaqlığı baş tutmadı, cümə günü bazarda Zəhra ilə qardaşına rast gəldim. Zəhra çox soyuq münasibət göstərdi. Qardaşı söz atdı:

– Əlin böyükər eteyinə çatandan bəri daha kasıbları arayıb axtar-mırsan.

Mən əndəzədən kənarə çıxmamağı məqsəd qoyub, ürəyimdəkili dilimə götirdim:

– Əvvəla, başım qarışib vaxtim olmur. Bir də ki, bacının böyük qızı ölüb. Gecə-gündüz fikir dəryasındayam.

Zəhra xirtdəkden yuxarı dedi:

– Başınız sağ olsun. Nə eləyek? O qədər ezipziramımız vaxtsız qırılıb ki...

Qardaşı bir az heyalı şəkildə dənişdi:

– Fikrin nədir, Qarabağa getmək istəsən, sənə yoldaşlıq elərəm.

– Xeyr, məktəb müdürü məsləhət görmür. Sən demə çoxdan ölüb.

Mamam qəsdən gec xəber yazıb.

Zəhra qardaşına eyham vurdı.

Qağamın başı elə qarışib ki, qohum-əqrəbəni tamam yaddan çıxarıb.

Söz mənə bərk toxundu:

– Mən unutmuşamsa, qohum-əqrəba yada salsın.

Zəhra dayanıb mənə əyri-əyri baxdı. Qardaşına getmək işarəsi verdi. Mən sözümun dalısını söylədim:

– Doğma mamam oğlu bir gecə evində qalmağa razı olmadı. Bacılı-qardaşlı sizdən də ancaq bəzi işaretlər eşitdim.

Bacısı susdu, qardaşı davam elədi:

– Bizim təqsirimiz nədir ki? Sən bacarıqsızsan. Biz evli-eşikli kişi olmuşuq, sən hələ onun-bunun qarşısında burnunun suyunu axıdırsan. Biz istədik səni də özümüz kimi evli-eşikli adam eləyib kişilər arasına çıxaraq, Allah ağlımlı aldı, bize sən gelmədin.

Zəhra yavaşça dedi:

– Ağlı var idi ki, Allah da ala?

Mən cavab qaytardım:

– Səlimə tapşır, mənə bir-iki girvənkə ağıl borc versin.

Qardaşlı-bacılı üstüme düşdüler. Qardaş bacısına imkan vermədi:

– Ele bilirson ki, o qoca həmişə usta olacaq?

– Onun bura nə dəxli var?

– Sən ancaq usta Heydərin səbəbinə guruldayırsan.

– Beş aydır ki, mən rəbfakda oxuyuram. Usta Heydərlə mən az-az görüşürəm.

Zəhra qardaşına baxıb danışdı:

- Sənin bızdən inciməyə haqqın yoxdur.
- Mən sizdən inciməmişəm.
- Biz isə səndən incimişik. Özü də çox möhkəm. Bilirsən də, umai yerdən küserler.

- İndi ki, sözü özünüz açmışınız, günahımı deyin, təqsirimi boynuma alım.

Qardaş başını bulayanda bacı danışdı:

- Günahını özün yaxşı bilirsən.
- Mən özümdə bir misqal da günah bilmirəm.
- Əvvəller bize tez-tez gəlirdin, sonra nə oldu, pişik asqırı, yoxsa toyuq tərs yumurtladı?
- Əvvəller üzümə xoş baxırdınız, sonra gördüm məni adam saymırınız.

Bu dəfə qardaşı çapıq alt dodağını gəmirə-gəmirə dedi:

- Adam sayıb səni narkom qoyacaqdıq? Sən bizi tanıyırsan, biz də səni, heç kimə nə borclu deyil, nə də bir-birinin yanında gözükölgəli.

Mən sözlerimə zarafat ahəngi verdim:

- Dərindən qurdalasaq siz mənə borclu çıxarsınız. Yaxşısı budur söhbəti burada kəsək. Bir daş altdan, bir daş üstdən.

Qardaş razılaşmadı:

- Yox, gərək deyəson görək, borcumuz nədir?
 - Kəndinizdə rus məktəbində oxuduğumuz yadındadır?
 - Bəli, yadimdadır.
 - Kim yaxşı oxuyurdu? Sən yoxsa mən.
 - Sən hamidan yaxşı oxuyurdun.
 - Hər gün məni evinizə çağırırdın?
 - Doğrudur.
 - Dərslərinə kömək eleyirdim?
 - Nə olsun?
 - Demək, mənə borclusan, zəhmət haqqımı verməlisən.
- Fərman eləcəz qalıb tutuldu. Üzümə ciddi baxıb dedi:
- Zarafatın yeri deyil.
 - Eşitməmisən sözün düzünü zarafatda deyərlər?
 - Sənə sözümüz yoxdur.
 - Sözün yoxdursa bu qədər umu-küsü neyə lazımdır?

- Umu-küsü ayrı barədədir.

- Sizin məndən umub-küsməyə nə haqqınız var, nə də ixtiyarınız!
 - Belə oldu...
 - Öz gözünüzdə tiri görmürsünüz, özgənin gözündə qıl axtarırsınız.
- Zəhra Fermanın qulağına nə isə piçildədi. Qardaş da məni yanlayıb dedi:

Cümə günü Binəqədiyə gəl, hamısını açıb qoyaq ortalığa. Bazarda bu məsələni ayırd etmək mümkün deyil.

Mən təklifi cavabsız qoyanda onlar bazardan çıxdılar.

Bir zaman dünyanın ən bədbəxt məxluğu sayılan cavanın səsi indi xoşbəxtlərin arasından eşidilir, öz əlinin əməyi ilə yaşayırı, əyninin paltarı, cibində pulu vardi. Özüne o qədər dost tapıb ki, fəhlələr üçün açılmış orta məktəbdə - rəbfakda təhsil alırdı. Üç-dörd ildən sonra ali məktəbdə oxuyacaq, çox çəkməyəcək mühəndis olacaqdı... Yox, indi özümü bədbəxt hesab eləməye haqlı deyiləm. Heç kəsin malını otarmıram, heç kəse su gətirib xörək hazırlamıram. Heç kimin uşağını saxlamıram, heç kimə bazarlıq əlmərim. Öz elim, öz başımdır. Fikrim budur ki, mühəndis olandan sonra bir halal süd əmmiğini alıb ailə quram. Şəhərdə ev alıb başqaları kimi yaşayam, hələlik iki nisgilim vardı: bacım qızlarının qəbrini ziyarət etmək, Balaxaniya gedib Məmmədyar əmini tapıb görüşmək, dədəmin işlədiyi buruğa doyunca baxmaq...

Cəbigilə bir il sonra getdik. Düzünü deyim ki, Balaxanı kəndi o qədər də xoşuma gəlmədi. Bəlkə sentyabrın isti günləri işləri korlamışdı. Bəlkə mədənlər arasında qərar tutmuş kəndin görkəmi ürək-açan deyildi. Olmaya alçaq evlər, qurdan düzəlmüş daşlar kəndi gözümüzden salmışdı.

Bütün bunların müqabilində kənddən razı qayıtdım. Cəbinin anası yaxşı düşbərə, qutab bişirmişdi. Birinci dəfə dilimə vurdugum bu xəmir xörəklərindən razı qaldım. Dədəm işləyən buruğa gedib diqqətlə baxdım. Gözlerim yaşırdı. Ətrafa döñə-döñə nəzər saldım. Yəqin dədəmin ayaq redləri buralarda qalıb. Yağış vurub, külək döyüb yoxa çıxarıb. Görəsen kişi işləyəndən sonra harada yatıb-dururmuş? Məmmədyar adlı kişi ilə görüşəndə boy-buxundan, danışığından dədəmə çox oxşadı. Tanışlıq verib əl tutandan, öpüşüb görüşəndən sonra gözünü məndən çəkməyib hey deyirdi:

– Rəhmətlik Qaranın eynidir. Elə bil bir almanı yarı bölmüşən. Nemət, Şamil, Cəbi, Məmmədyar əminin dediklərini eşidir, altdan-altdan mənə baxırdılar.

Məmmədyar Məmmədyarov Kommunist Fırqəsinin qocaman üzv-lərindənidi. 1902-ci ildə bolşeviklərə qoşulub Bakının neft mədənlərində gizlin işləmiş, dəfələrlə tətil və nümayişlərə başçılıq edib fəhlələri çar hökuməti və neft sahibkarları əleyhinə mübarizəyə qaldırmışdı.

Məmmədyar emi yoldaşlarının yanında dədəm barəsində dedi:

– Tetil etmiş fəhlələrin qabağına düşüb addımlayanda həmişə bayraqımızı Qara götürərdi. Hərçənd o, fırqəyə girmədi, ancaq bütün varlığı ilə bolşeviklərə bağlı idi.

Arađan bir həftə keçmişdi ki, Məmmədyar emi dördümüzü de qonaq apardı. Bağı Xəzər dənizinin lap yaxınlığında, Əncirli stansiyası deyilən yerde idi. Hava çox isti idi. Bir saatdan artıq çımdık. Dənizin suyu o qədər iliq idi ki, aralanmaq istəmirdik. Gün əyilənde süfrəyə əyleşdik.

Məmmədyar emi söhbətin yaridan çoxunu dədəm barədə elədi. Haqqında deyilən sözləri eşitdikcə yəqin edirdim ki, dədəmi Bakıya bağlayan nə imiş! Demək, kişinin burada namusu, səmimi dostları varmış, onlar fəhlə yoldaşlarına qoşulub padşahı və sahibkarları yıxmak barədə güclü birlik yiyəsi imişlər.

Yataqxanada pəncəre qarşısında düşünəndə evvəlcə anam yadına düşdü. Kaş bircə saatlığa dirilib yanında durayıd, atam haqqında eşitdiklərimi nağıl eləyeydim.

Usta Heydərlə Qızıyeter xala da mehribandırlar. Amma dədəmle nənəmə gəlməzdilər. Dədəm anamı olmazın dərəcədə isteyirdi. "Xasməmmədin qızı" sözünü deyəndə kişinin gözlərindəki təbəssüm sifətinə yayılır, üzünü işıqlandırırırdı. Onların bərkden danışdıqlarını, bir-birinin xatırına dəydiyini nə görən, nə də eşidən olmuşdu. Yoxsuluq, küləfət qayğısı, yemək və əlef çatışmazlığı onların mehriban xasiyyətinə xələl getirə bilməmişdi. Səlimlə Zəhranın, Fermanla arvadının rəftar və münasibətinə azca beləd olandan sonra dədəmle nənəm uca dağların zirvəsində dayandı.

Balaxaniya gedib dədəm işləmiş buruğu görəndə sonra xeyli toxadım, Məmmədyar eminin söhbətinə qulaq asıb dədəm xüssusda dediklərini sinə dəftərimə yazandan sonra tərlən misallı qanad çalmaq

iddiasına düşdüm. Mən qəlbə qayaların şümal sıfətlərinə el çəkmək, uca dağların ağ örtüyünü götürüb həqiqi sıfətini göstərmək fikrində idim. Orta məktəbi – rəbfakı qurtarmağa səkkiz ay qalmış mənə qəfil gülə atıldı.

Nişan alan naşı olduğundan gülə başıma dəymədi, sinəmi tutmadı yan keçdi, bununla belə qanad çalmaq ehtirasımı qat-qat azaltdı, yüksəklərə qalxmaq iqtidarımı zəiflətdi.

Rəbfak müdürü məni yanına çağırtdırib qəmgin halda gününü stolun üstünə qoyduğu yazdan çəkmedən dedi:

– Həbib, sənə güvəndiyim dağlar, sənə də qar yağarmış, heç səndən gözləməzdim!

Özümü toxraq aparmağa çalışımsa da, bacarmadım. Töhşək halda soruşdum:

– Nə olub ki?

Müdir nezakətlə cavab verdi:

– Sağlığın. Tərcüməyi-halında yazdıqlarının heç birisi düzgün deyil.

Mən nisbətən sakitləşdim, yerimi rahatlayıb xəber aldım:

– Məsələn?

– Yazmışan ki, atam inqilabçı bolşeviklərə yaxınlıq eləyib, dost olmuşdur...

Müdirin sözünü kəsib cürətlə dedim:

– Bəli, yazmışam.

Müdir mənə baxdı, tez də başını ayıb qarşısındaki yazıya nezər yetirib sual elədi:

– Məşhur Bakı qoçusu Nəcəfqulu nə vaxtdan inqilabçı bolşevik olub?

Mən osəbi şəkildə dedim:

– Bunu mən yazmamışam.

Müdir sakit halda dədi:

– Əlbəttə, yazmamışan. Sən atanın Nəcəfqulu ilə dostluğunun inqilabçı bolşeviklərin ayağına yazmışan.

– Dədəm qırx ildən artıq Balaxanıda dərtayçılıq eləyib. Onu tanıyan yaxın dostlarından bir çoxu sağdır.

– Sənin barəndə yazılın materialda göstərilir ki, Qara Vəli oğlu heç zaman inqilabçı bolşeviklərə yaxınlıq eləmeyib. Onun dostu qoçu Nəcəfqulu olub, Nəcəfqulunun göstərişi ilə bir çox Bakı fəhləsi, Qaranın güləsinine qurban gedib.

Əsəbiliyim azaldı. Yazılmış sözler mənə gülmeli gəldi. Müdir üzüme ciddi baxa-baxa sual elədi:

- Materialı kim yazmış olar?
- Deyə bilmərəm.
- Bakıda sənin qohumun, tamışın, yaxın dostun varmı?
- Şəhərdə olanlarından xəbərim yoxdur. Binəqədidiə çoxdur.
- Nə iş görürər?
- Hamısı vəzifə sahibidir.
- Cavandırlar, qocadırlar?
- Cavanı da var, ahılı da.
- Oxumağını haradan bilirlər?
- Tez-tez görüşürük.
- Binəqədidiə işləyəndə qaldığın mənzildən niyə qaçmışan?
- Qaçmamışam, mənzil yoldaşım evlənmışdı, başqa yere köçdüm.
- Oradan gedəndə hökumətin yorğan-döşeyini kimə verdin?
- Mənzil yoldaşımı.
- Niyə?
- Çünkü arvadı kənddən gələndə yorğan-döşək gətirməmişdi.
- Usta Heydər sənin neyindir?
- Heç nəyim deyil, ancaq boynuma atlıq haqqı qoyub.
- Usta Heydərin qızı ilə yaxınlıq eləmisənmi?

Ela bil başından bir qazan qaynar su tökdülər. Birinci dəfə yaşça, vəzifəcə özündən böyüye "yoldaş" deyə müraciət elədim:

- Yoldaş müdir! Xahiş etdiyəm bu barədə məni sorğu-suala tutmayasınız.

- Materialda yazılılanların hamisini mən soruştimalıyam, sən cavab verməlisən.

- Usta Heydər ehtisə ki, mən onun qızı barəsində artıq-əskik dənişmişam, ömrü boyu üzümə baxmaz.

- Onun qızı varmı?
- Vardır.
- Qızla görüşmüsənmi?
- Ustanın çağrışına gedəndə həyət qapısını qızı açıb.
- Aranızda ayrı söz-söhbət olmayıb ki?
- Əslə.
- Xalan oğlu Orta Asiyada bolşeviklər əleyhinə üsyən qaldırb, qızıl əsgər öldürüb mü?

Xalam oğlu olmayıb.

Xalan haradadır?

Xalam da, qızı da 1919-cu ildə Zengəzurda məhv olub.

- Yaxın qohumların kimlərdir? Harada yaşayır, nə iş görürler?

- Üç məməmə oğlu var. Üçü də Binəqədidiə yaşayır, işləyirlər vəzifələrini bilmirəm, çünki gediş-gəlişim yoxdur.

- Bəs nə təhər mama oğludur?

- Eybsiz gözət olmaz.

- Atanın inqilabçı bolşeviklərlə yaxınlıq eləyib dost olduğu barədə üç partiya üzvündən arayış gətir, yorğan-döşəyi haradan, kimdən almışan təhvil ver, qəbzini göstər. Usta Heydərdən kağız gətir ki, səndən şikayətçi deyildir. Üç günə kimi bu kağızları çatdırmasan, məktəbdən çıxarılaqsan... - Azca ara verib fikirli-fikirli dedi. - Yaxşı-yaxşı fikir-ləş, gör materialı kim yazmış olar.

Mən xəbər aldım:

- Materialı yanan məlum deyil?
- Materialın altında "fəhlə" yazılıb. Ünvanı yoxdur. Poçta şəhərdən salıb.

Mən sözü çevirməyib yaxın bir adam kimi dedim:

- Mən kağızların hamisini gətirəcəm. Xahiş edirəm Məmmədyarovaya zəng vurub, özünüz də soruşasınız.

Müdir Məmmədyarovun iş telefonunu istədi. Dedim, yazdı.

Müdirin kabinetindəki söhbət qurtardı. Müdirdən başqa firqə özəyinin katibi, yerli komitə sədri, ictimaiyyət müəllimi də burada idi. Müdirdən savay heç biri mənə sual vermədi, müdir danışanda hamısı baxır, heç bir elamət göstərmirdilər.

Fikir-xəyal məni nə qədər ora-bura aparıb gəzdirsə də, materialı kimin yazdığını elimin içi kimi aydın idi. Mən bunu Fərmanla Səlimin namərdiliyi hesab etdiyəm. Mən bunu Zəhranın həyətizliyi sayırdım. "Mən tozə-təzə etə-qana gelirəm. Orta savadım yoxdur. Bu saat mənim yadımıma evlənmək düşmür. Söz vermişəm ki, mühəndisliyi qurtarmayıncə evlənməyəcəyəm"... Zəhra baldızını, Fərman bacısını mənə vermək istəyir... Düşübürdüm ki, çox tez başlanmış sövdadır. Məsələ hələ çox ciyidir. Fərmanla Səlim işləyib qazanc gətirse də, evlənib aile qursa da, kıldırlar. Özləri buraxdıqları səhvi təkrar edib məni də öz köklərinə salmaq istəyirlər. Ciçək də, Goyçək də qəşəngdir... Məktəbi

qurtarandan sonra məsləhət-məşvərətdən sonra könül sevənin birisi ilə evlənmək fikrində idim, bunlardan gözəlini haradan tapacaqdım?! Bunların yeddi arxa döneninə bələdəm. İkisini de yaxşı tanıyıram. Yəqin ki, birisini alacaqdım. Əri ilə qardaşını öyrədib mənim barəmdə material yazdırdı. Məqsədləri budur ki, məktəbdən qovulum, gelim yixilm bunların ayağına, kömək istəyim, bunlar da boynuma minnet qoya-qoya işə düzəltsinlər, bir ay tamam olmamış gərdəyin dalısına salsınlar. Səhv edirlər. Şura hökumətinin vaxtında, fehlə-kendli hökumətinin dövründə nahaq ayaq tutar, ancaq yeriye bilməz... Məni yandırıb cızdağıma çıxaran dədəmin qoçu Nəcəfqulunun əlaltı adlandırılması idi. Veli oğlu Qara hara, əlaltı olub fehləyə gülle atmaq hara? Səhv elemirəmse, dədəm tüfəng atmağı bilmirdi. Kenddə hər evə bir tüfəng almaq məsləhət görüləndə kişi dəfələrlə dedi: "Mən tüfəng atmağı bilmirəm. Mən tüfəng lazım deyil. Öküzü tüfəngə vermək mənə yaraşmaz".

Əhvalatı yataqxana yoldaşlarından gizlin saxlayırdım. Çalışırdım ki, onlarla üzleşməyəm. Onlar mənə baxan kimi duyacaqdılar ki, nə isə var, çünki mən hemişə batınimdə baş vermiş hadisəni tez zahire çıxardıram.

Məni sarsıdan ikinci zərbe usta Heydərin ailəsinə atılan böhtən idi. Bu cəhətdən de müdirin tələb etdiyi kağızların hamısını gotirəcəkdir, ancaq usta Heydərlə bu xüsusda danışmağa nə cürətim çatar, nə üzüm geler, nə dilim açılardı. Çox berkə düşmüştüm. Dərdimi heç kimə deyə bilməzdəm. Sirimi açmağa ən yaxın ürək dostu lazım idi. Bu da ki yağlı çörəyə dönüb yoxa çıxmışdı.

Kukuşkaya minib Binəqədiyə getdim. Bir müddət yaşadığım mənzilin qapısını döydüm. Qapı açıldı. Göyçök bir gəlin üzümə baxaraq dedi:

– Kimi istəyirsiniz?

Mən əhvalatı danışab dedim ki, gərək yorğan-döşoyi, yastığı, həsiri aparıb komendantə təhvil verəm, qəbz alam.

Gəlin tərəddüd içinde qalanda mən dediklərimi təkrar etdim. Gör-düm gəlin yorğan-döşeyi vermək fikrində dəyiildir. Söz gülesdirməyib birbaş komendantın yanına yollandım. Salam-kələmdən sonra xahişimi bildirdim. O da heç nə soruşmadan qəbz yazıb mənə verdi. Qəbzdə göstərilirdi ki, fehlə Həbib Qara oğluna müvəqqəti istifadə üçün verilmiş

bir ədəd yorğan, bir ədəd pambıq döşək, bir ədəd yastıq təhvili alındı. Altında komendantın qolu, üstündə dəyirmi möhürü olan qəbzi cibimə qoyub çölə çıxdım. Azca gedəndən sonra yol iki yerə ayrıldı. Birisi məşhur kukuşka yoluna gedirdi, birisi isə usta Heydərin həyat qapısından ötərdü.

İki yolayıcında qalmaq çox çətindir. Məni istəyen dostlarının heç birisi ömründə iki yolayıcında qalmışın. Xeyirxah, mərd, sedaqtli, namuslu, düz, sözü bütöv kişilərin yolu hemişə açıq, aydın, sefəri xə-tərsiz, işi avand, canı sağ, ömrü uzun olsun. Bəs namərdlərə necə qarğış tökülmə?.. Onlara qarğış özleri töküblər ki, adlarına namərd, na-kışi deyirlər. Bizim kenddə ağbirçək qadınlar namərdlər, nakişilər haqqında deyərdilər: "Onları heç artıb ağarmasınlar. Çox qazanıb az yesinlər, külfət yanında xəcalət, qonaq qabağında şərməndə olsunlar".

Örlə arvad, qardaşla bacı, yeznə ilə qayın mənə sərrast gülə ata bilməmişdilər. Doğrudur, onlar məni vurub öldürmək, intiqam almaq fikrində imişlər. Ancaq birinci gülələri qəlp çıxmış, əlləri əsdiyindən ikinci gülə dəyməmişdi.

Məmmədyar əmi ilə görüşüb əhvalatı söyləyəndə, gülümsündü:

– Səndən material verən hərcibetəri belə-bele olsun. Məktəb müdürü mənə zəng vuranda, nə lazım idi dedim. Gedib özək katibi ilə bir yerdə karlı bir arayış yazdıq. İkimiz də qol çəkib raykomda təs-diqlətdik... – Qoltuq cibindən çıxartdı: zərfə qoyulmuş sənədi mənə verib boynumu qucaqladı, üz-gözümüzən öpə-öpə dedi. – Heç neyi ve-cinə alma. Nə qədər ki, Şura hökuməti var, sənin kimilərinə zaval yoxdur, çünki dədən bu quruluşun inqilabçılarına çox kömək etdiyib. Şura hökuməti deyir ki, heç kim unudulmur, heç nə yaddan çıxmır. İşinin nəticəsini mənə xəber ver.

Razılıq eleyib ayrıldım. Səndləri məktəb müdürüne verdim, baxdı, sual etdi:

– Usta Heydərin kağızı hanı?

Mon yaziq-yaziq dilləndim:

Yoldaş müdirdə, mən usta Heydərlə bu barədə kəlmə kəsə bilmərem. Ya mənə inanın, bu məsələnin üstündən adlayın, ya da ki, özünüz usta Heydərlə söhbət eleyin.

Müdir azca fikirleşib dedi:

– Zərər yoxdur, Həbib! Son deyən olsun. Get sinfə, dərslərinə fikir ver. Sağlıq olsun, fikrimiz budur ki, səni sənaye institutuna göndərək.

Sənaye institutunun hansı mütəxəssis buraxdığınına dərindən bədəyildim. Müdir dinmediyimi görçək əlavə elədi:

- Ne mühəndisi olmaq isteyirsən?
- Men sevincək halda cavab verdim:
- Əlbottə, neft mühəndisi.
- Neft mühəndisi cürbəcürdür. Qazmaçı, istismarçı?
- Qazmaçı.
- Bu niye?
- Atam həmişə buruq qazıb, dartayçı olub.
- Çox yaxşı. Atanın sənətini davam etdirərsən, Men durub getmək istəyəndə müdir xəber aldı:
- Material yazanı tapmadın?
- Bu barədə fikirləşmədim.
- Hər kim yazıbsa, ancaq paxılılıqdandır.

Müdir sözlü adama oxşayırdı. O, gözlərini üzündən çəkməyib baxıb, elə bil batınımə şúa səlib ürəyimdəkiləri oxumaq isteyirdi. Men hərəkətsiz dayanıb müdiri nəzərdən keçirir, hərəkətlərini götür-qoy edirdimse də, bir şey başa düşmürdüm. Elə ki, müdir danışdı, hər şey aydınlaşdı:

- Dünən usta Heydər bura gelmişdi. Səni soruştı. Bərk narahat idi, içəri çağırıb təkkidə söhbət elədim. Səndən yana çox nigarandır. Düzünü deyim ki, Həbib, səndən o qədər danışdı, barəndə elə ürəkden gələn sözlər dedi ki, utandığımdan materialda yazılışları yada salmaqdan çəkindim...

Doğrusu budur ki, mən də sənə hosəd apardım. Usta Heydər qohum olmalı kişidir.

Müdir yaşa məndən qat-qat böyükdü. Aramız açıq deyil. Bu səbəbdən də dediyi sözləri eşitməklə kifayetlənilər nəinki cavab vermədim, hətta cingirimi çıxartmadım. Ayrılmaq istəyəndə güle-gülə davam elədi:

- Məmmədyarov yoldaşa zəng vurdum. Atan haqqında nə lazımdır dedi. Tamamilə inandım ki, materialda yazılışlar başdan-ayağa yalan, uydurma, böhtandır.

İstədim razılıq eleyəm, gördüm çox kövrəlmışəm. Dinsəm, bəlkə də özümü saxlaya bilməyib ağladım. Odur ki, əlini sıxmaqla kifayətlenib çıxdım.

Yol uzunu fikrim haçalandı. Usta Heydərgilə gedib yenə də dil-ağız eleyim, razılığımı bildirim, yoxsa Səlimlə görüşüb material verdiklerini silləyə çevirib üzünə çırpıb?..

Kukuşka stansiyaya yetişəndə fikrimdən döndüm. Üreyim yummingsıldı. Zəhmətimə heyif silənilə, geri qayıtdım.

İyun ayının isti günləri başlanmışdı. Orta məktəbdə imtahan gedirdi. Ali məktəblərdə qızgın dörs keçirilirdi. Oxumağa maraq, elmə həvəs, mühəndislik eşqi məni o qədər alıbdə eləmişdi ki, əlimi başqa işlərdən soyutmuşdu. Bircə məqsədim var idi. Orta məktəbi qurtarıb ali təhsilə başlayım. Mühəndislik diplomu alıb, qazma quyuşlarının başında dayanıb fəhlələrlə işləmək, quyuşların dərin təkindən qara qızıl çıxartmaq, neft fontanlarına baxıb sevinmək həvəsim, arzum bir anda olsun məni tərk etmirdi.

Elmdir əhli-sənətin hüneri,
Elmsız sənətin nadir səmeri...

Seyid Əzim Şirvaninin bu kəlamını gündə neçə dəfə vird eloyirdim. Elm oxumaq, sənət öyrənmək, elmə dərindən yiyelemək, sənətə vurulmaq yolu ilə tanınmaq, məşhurlaşmaq olar. Özgələrinə paxılıq elemək, adsız material yazıb yalan uydurmaq nə kişilik nişanəsidir, nə de insaniyyətə yaraşan sifətdir.

Səlim və Fərmanla görüşməməkdə haqlı idim, çünki onlar elə üz qoymamışdır ki, mon astar çəkəm. Onlar özlərini düşünüb matahalarını xırıld etməklə məşğul olmaqdə bəlkə də haqlı idilər. Ancaq məni nəzəro almamaqdə, özlərini məndən çox yüksəkdə tutmaqdə, məni qohumluğa yox, nökorliyə çağırmaqdə böyük səhv edirdilər. Doğrudur, mən bəylərə, dövlətlilərə muzdurluq elemişəm, indisə Şura hökuməti hamiya azadlıq verib. Keçmiş muzdurlara böyük vəzifələr tapşırıb. Necə ola bilər ki, bu cür məqamda mənliyi özümdən qat-qat aşağı seviyyədə duran şəxslərə nökorçılık eleyim. Deməli, onlar bacılarını mənə əre vermir, bəlkə sıryırlar. Başa düşmürələr ki, mən hər ikisindən savadlıyam, indisə ali məktəbə girməyə hazırlaşıram. Qayınla yeznə isə gecə kursunda bir az oxuyublar. Kənddə oxuduqlarını büsbütnün unudublar.

Bəs usta Heydərgilə niyə getmədim? O ki mənə güldən ağır bir söz deməyib, hətta yaşımnın bu vaxtında məndən ötrü oxuduğum məktəbə

gəlib, müdirlə məni terifləyib. Usta Heydərlə arvadı mənə baxanda güney qarına dönbüb əriyirəm. Qızının üzünə baxanda varımdan yox oluram. Bu ailə ilə rastlaşanda elm, məktəb, sənət mendən üz döndərib uzaqlara gedir. Mən isə nə bu ailədən üz döndərə bilirəm, nə də elmdən aralanmaq isteyirəm. Orasını da bilirəm ki, usta Heydərin təklifini yere salmaqdə çətinlik çəkəcəyəm. Bəlkə də dərhal razi olaçağam. Usta Heydərlə Qızyetərin quşu ov alandan sonra mən məktəbdən soyuyacaq, elmdən aralanacaq, sənətdən uzaqlaşacağam.

Tərsinə olsa da, yeni elm dalınca gedib, sənət yiyəsi olsam, ömrüm boyu vicdanım mənə rahatlıq verməyəcək, hər an usta Heydər bütün əzəmeti ilə gözlerim qarşısında canlanacaq, nurlu sıfəti bir an gözündən aralanmayacaq, uzun, qara kiprikli gözleri gözümə zillənəndə xəcalət təri vücudumu bürüyəcək, həya pərdəsi qalınlaşib mənliyimi xırdayacaq, utancaqlıq yanaqlarımı qızardacaq, usta Heydərə hörmət və izzet dilimi bağlayacaq, kəlmə kəsə bilməyib, başımı yuxarı qaldıra bilməyəcəyəm.

Çıxılmaz vəziyyətdə idim. Elə vaxtum idi ki, məsləhət və məşvərət kara gəlməzdi. Təcrübəli şəxslər bəlkə də kömək əli uzadıylar. Ancaq elmə həvəs ailə qurtmaqdən qüvvətli idi. Bəlkə Məmmədyar əmiyə dil yetirib məsləhət alıb? Birdən dedi ki, usta Heydərin təklifini qəbul etə. Onda nə eleməliyəm? Elmın daşını atmalı, təhsili yarımcıq qoyub, arzularımın arxasında həsrətlə baxmaliyam?.. Birdən məsləhət gördü ki, hələ evlənmək vaxtı deyil, ali məktəbi qurtarandan sonra toyunu özüm eləcəyəm. O vaxt vezifəm nə olacaqdı?.. Usta Heydərlə haqq-salamı keşməli, obədi olaraq yaxşılığın üstündən qələm çəkməli idim.

Məmmədyar əmi ilə bu barədə danışmaq məni onun gözündən salardı. Bəlkə usta Heydərə ürək sözümüz deyib, beş il möhələt istəməli idim?.. Bəlkə usta Heydərin qızı başqasına könül verib, ata-anasının xəbəri yoxdur, məndən də gizli saxlayır?..

Təlatünlü fikirlər beynimdə cövlən edən günlərdən Bakının şiddətli küləyi açıqlı halda qabağına keçənə gücünü göstərir, küçələri təzanağa basır, açıq pəncərələrin şüşələrini çılıklayıb yerə tökürl, dənizi, sahili döyüclənməye məcbur edirdi.

Tənqid-təbliğ teatrının qabağından ötəndə Fərmanı gördüm. İstədim görəməliyə vurub ötəm, qabağıma keçib saxladı, salam verib əl uzadı. Deyirlər üz ətdəndir. Doğrudur. Əl verdim. Məndən xəbər aldı:

– İndi haradasan?

– Qürurla cavab verdim:

– Rabfakı qurtarıram, sənaye institutuna girəcəyəm.

– Bəs eştidik səni rəbfakdan qovublar?

Mən ürək sözlərimi yumru daşa döndərib Fərmanın gicgahına çırpmaq istədim.

– Dədəsinən xəbəri yoxlardan birisi material vermişdi, sübut eləyə bilmədi.

– Nə yazmışdır?

– Yazmışdı ki, dədəm qoçu Nəcəfqulunun əlaltı olub, fəhlələrə gülə atıb... – Fərman susdu, mən davam etədim: – Yazdığınıñ altına adını qoymağa hüneri çatmayan naxələf olmazın böhtana əl atıb.

Fərman rəng verib-rəng aldı, bir sual da verdi:

– Bəs son ne elədin?

– Nə eləyəcəkdəm? Yazılanların hamisini tösdilənmiş sənədlərle batıl etədim.

Fərman könülsüz halda “yenə yaxşı olub” sözlerini desə də, ürəyindəkiləri söyləyib qurtarmamışdı. Mən yazılışların hamısı baredə etrafı danişmadığım kimi, Fərman da uzatmadı. Mən aralanmaq istəyəndə əl çəkməyib təklif şəklində, bir az da ərkyanə halda dedi:

– Bu axşam burada güləmli teatr var. Sənə də bilet alacağam. Bu mən ölüm, son cavan bacılarının əziz ruhu, axşam mütləq gəl...

Fərmandan ayrılib Bayılma səri gedəndə bir neçə dəfə özüm-özümə dedim. “Bunun üzü ətdən yox, qalın göndəndir”.

Bayıldı təzə qazılan bir quyu fontan vurmuşdu. Üç gün idi ki, fontanı bağlaya bilmirdilər. Fontanı o qədər tərifləmişdilər ki, baxmağı lazımlı bilmışdım. Yeməkhanadan çıxanda Cəbi ilə Şamilə rast gelmiş, azca səhbət elemişdik.

Yoldaşlarından heç birisi ali məktəbdə oxumaq istəmirdi. İşə girmək, evlənmək, ailə qurmaq barədə düşünürdüllər. Hətta Nemət belə sözdə demişdi:

– Cavan oğlan üçün oxumaq həmişə var, ailəni vaxtında qurmaq lazımdır.

Mən buna etiraz eləyəndə üçü də düşdü üstümə, hətta məni lağa qoyular:

– Qardaş, bir şəhər var Ordəbil, hər kəs özünü vəkil.

Mon onları qınamırdım. Doğrudan da her kəs özüne vəkildir. Bircə burası var ki, Şura hökumətinin vaxtında məktəblər zəhmətkeş balalarının üzünə açıq ola-ola oxumayıb elmdən mehrum qalmaq azı cəhatlədir. Əksinə, evlənmək hər vaxt mümkünündür. Maşallah, qızlarımız çox, bir-birindən gözəl. Çalışmaq lazımdır ki, onlar da oxuyub heç olmama orta savadlı olsunlar.

Təyin olunmuş vaxtda gəlib teatrın qapısında gözlədim. Hər gün geyindiym paltar, ayaqqabilar...

Fərman, Səlim, Zohra, Çiçək, Göyçək, Fərmanın arvadı Tovuz... Kişi lər də, qadın və qızlar da tozə və təmiz geyinmişdilər. Qızların qu-laqlarında sırga, barmaqlarında üzük vardi. Qadımların başında qırraqı saçaqlı iri ipək yaylıqlar işiqda berq vururdu. Səlimlə Fərmanın çökmələri teze silindiyi üçün parıldayırdı.

Kişi lərə ol verdim, qadınlarmın halını soruştum. Qızlara baş eyib dayandım. Altısı da gözlərini mənə zilləmişdi. Mən altı nəfərə birdən baxa bilməyəcəyimi yəqin edib Zehra ilə danışmağa başladım.

Birinci zəng vurulanda içəri girib yerimizi rahatlayanda Ciçəkla Göyçəyin arasında səyləsdim. Nə qədər üz vurdum ki, siz qoşa oturun, mən səhbətinizə mane olmayım razılıq vermədilər.

Yene də iki daşqın və coşqun çayın arasında qalmışdım. Qızlardan ikisi də gözəl idi. Əməlli-başlı bəzənmişdilər. Ancaq hansı ilə danışsam o birisi narazı qalacaqdı. Odur ki, heç birisinə baxmadan ortaya söz atır, fikirlərini öyrənir, biliklərini yoxlayırdım. Ciçək gözollikdə, Göyçək ağında üstün idi. İkisi də mən görən illerdən bəri çox böyümiş, boy atmış, qızlar bulağının suyundan doyunca içib, əte-qana gelmişdilər. Bu gecə teatra gəlməkdə məqsədləri yəqin ki, oğlan seçmək idi.

Birisini qardaşı arvadı, o birisini qardaşı bura getirməkde mənə göstərib könlümü ələ almaq, ürəyimə eşq-atəsi, məhəbbət alovu salmaq, məni tozadən evlərinə tərəf çəkib ram eləməkdi.

Düzü budur ki, qızları bu gün bu cah-cəllalda görəndən sonra evlənmək, ailə qurmaq bərədə Nemətin sözlərinə haqq qazandırmağa başladım. Hətta özüm sözlərimə beraət qazandırdım. "Evlənmək nə səbəbə oxumağa mane olsun? Evlən, ailə qur, arvadını gündüz qoy qohumlarının yanında, özün get təhsilini davam etdir. Axşam evə gəl, vur qoltuğuna, özünü ver teartların birisine. Necə ki, Səlimlə Fərman eləyib. Axi, mənim onlardan nəyim əskikdir? Onların heç düz-əməlli savadları yoxdur".

Sualları dərinləşdirib xeyli düşündüm: "Bunlar neyə arxayındır? Niye oxuyub tohsil almir, bilik dərk eləmirlər? Axi, həmişə belə sağlam, cavan qalmayacaqlar".

İstədim bu sözleri onların üzünü deyəm... Sonra vaz keçdim. "Özləri öz geleceklorini yaxşı görürler".

Bunlara yaxınlıq eləyib gediş-geliş qızışdırın günlər elm gözümüz-dən düşür, evlənmək qol-qanad açıb gözümüzde uçur, məni də uçurmağa can atıldı. Ete ki, bunlardan aralamb yataqxanaya qayıdırdım, olurdum həmişəki elm vurğunu.

Teatrdan çıxandan sonra stansiyaya qəder onlarla getdim. Qızların ikisinə də müştəri gözü ilə baxıb saf-cürüük elədim. Ciçəyin gözəlliyyinə aludə olsam da Göyçəyin hərəket və davranışından, danışq və ədasından daha çox razi qaldım... Gelən cümə gününe məni qonaq dəvət elədilər.

Qızların geyim-gecimi, qəmzə və nazi, süzgün baxışları, ürəyo yatan gülüşləri qəlbimi ovundursa da, material yazarın bunlar olduğuna şübhəm qalmamışdı. Bu səbəbdən de yaxınlıq və deyib-gülmək üzlərinə çekilmiş nazik pərdə idi. Qurdałayan olsayı pərdə cirilər, altdakıların hamısı görünərdi.

Özünü müqorrəb göstərib yaxınlıq eləyən yaşıdlarının məqsədi aydın idi. Qızlardan birisini mənə verib özlərindən asılı etmək isteyirdilər. Ancaq "keçəl suya getməz, getsə de bildiyini atasına verməzdi".

Rabfaki qurtarış şəhadətnamə alan günü Bakı küləyi cövlən edirdi. Yenə də küçələri tozanaq basmışdı. Bir-iki il əvvəl salınmış tramvay müntəzəm işləyir, tez-tez seslenib yolu düz keçməyən piyadalarə xəbərdarlıq eləyirdi.

Buraxılış münasibətilə ziyafət düzəlmişdi. Maarif komissarlığının, həmkarlar ittifaqı şurasının, Azorneftin, Bakı Sovetinin nümayəndələri də gəlmişdi. Məktəb müdürü məruzəsinin bir yerində bildirdi ki, rabfaki qurtaranlardan 15 nəferi sənaye institutuna göndəriləcəkdir. Adlar çəkiləndə alqış qopdu.

Müsəmətə vaxtı məni yanlayıb təbrik eləyenlerin içərisində Şamille Nemət də var idi. Bizim otaqdan Cəbi ilə məni ali məktəbə göndərirdilər.

Gecə sevindiyimdən yatmadım. Şəhər başım ağrıydı. İstədim Binəqədiyə gedib görüşəm, cümə günü gələ bilməyəcəyimə üzr iste-

yib birbaş usta Heydərgilo yollandım. Fərəh sinəmə sıqmır, nəşə bir yerdə də rahat durmağıma mane olurdu, aramsız halda gəzirdim. Çox çəkmədi ki, "Forum" kino-teatrının böyründə dayandım. Qabaq-qənşərdə iri mağazalar vardı. Kino-teatrın yanına niyo gəlmişdim, bilmirdim. Mağazalara nə üçün baxırdım, məlum deyildi. Birçə şey məlum idi ki, orta məktəbi bitirib, ali məktəbə göndərilirdim. Mənə elə gelirdi ki, xoşbəxt günlərimin möhkəm bünövrəsi qoyulur. Beş il də başa vursam, mühəndis olub dedəmin vesiyyətinə əmel edəcəyəm.

Amma... Bu "ammalar" qoysa, həm yaxşı oxuyaram, həm də, dərdsiz-dəmsiz ömür sürərəm. Axi, mən həmişə bütün günü kitab oxuyub məsələ və misal həll eleyə bilməzdəm. Uzanmaq, yatmaq öz qaydasında, gəzmək, səhbət eləmək, gülmek və zarafatlaşmaq da lazımdı. Bu səbəbdən də yaxın adamlarla görüşməli idim. Hərdən Çiçəklə Göyçəyin xətti xalına baxmaq pis olmazdı. Usta Heydərlə Qizyetəre baş çəkmək, Qarateli altdan-altdan süzmək də lazımdı.

Gözüm qorxmuşdu. Orta məktəbdə oxuyanda material yazarlarının indi artmış, paxılılığı çoxalmışdı. Suyu bulandırmaq, haqqında xoşagelməz rəy yaratmaq məqsədilə yenə də material yazar, məni diledişə salardılar.

Binəqədi məndən ötrü müqəddəs məbəd idi. Usta Heydərin atələq qayığını burada hiss etmişdim. Zəngəzurdan gəlmış qaraqabaq oğlanla bir müddət bir otaqda burada yatmışdım. Səlimlə, Fərmanla burada görüşmüştüm. Fikrimə yaxşı cəhətlər geləndə, Binəqədi ilə şəhərin arasını su yolu eləmək isteyirdim. Elə ki, adsız material yadına düşürdü, varımdan yox olurdum.

Binəqədiyə gətmək, kəndlilərimlə görüşüb cüme günü gələ bilməyəcəyimi deyib qayıtmak, usta Heydərin halini soruşmaq məqsədilə kukuşkaya mindim...

... Səlimgilin qapısı kiliqli idi. Fərmanın həyətinə girəndə beş-altı adam gördüm. Hamısı bikel idi. Salamımı könülsüz aldılar. Fərmanın arvadı gözə dəymirdi. Dinməz-söyləməz dayanıb vəziyyətin sonunu gözlədim. Haçandan-haçana Zəhra göründü. Məni yanlayıb yavaşca dedi:

- Yatan öküzün başına duran öküz quyuq çalar.
- Başa düşmədim, açıq danış.
- Ortancıl maman oğlu Göyçəyi qaçırib.

Zəhrani toxtatdım:

– Göyçək gedibse Çiçək buradadır.

Zəhranın rənginə təbəssüm yayıldı. İkinci cümləni deməyə hazırlaşdığım vaxt Səlim gelib çıxdı. Hərçənd əl verib görüşdü, ancaq üzümə əyri-əyri baxıb başını buladı. Arvadının ikibaşlı atmacası, ərinin mənə göz ağartması təklifimi söyləməyi sürətləndirdi. Səlimə yaxınlaşış dedim.

– Cümə günü sizə gələ bilməyəcəyəm, birinci kurs tələbəlerini "Lökbata" aparacaqlar.

Səlim mat-mat üzümə baxıb xəber aldı:

– Bunun sənə ne dəxli var?

– Mən də birinci kurs tələbəsiyəm.

– Oxumaqdan yorulmadın?

– Əksinə, elmin şirinliyini təzə-təzə dadıram.

Səlim alındı, sual verdiyinə peşman olmuşdu. Gah gözünü sıfətimdən çəkmir, hərdən altdan-altdan əyin-başına baxır, bəzən də boy-buxunumu nəzerdən keçirirdi.

Mən özümü onda qoymayıb adamları dinleyirdim. Səlim tab gətirməyib soruşdu:

– Nə incinari olacaqsan?

– Quyu qazmaq...

O, dinmədi, xeyli fikirləşib yənə sual verdi:

– Bəs Göyçəyin xeyir işinə gelməyəcəksən?

– Bəlkə gəldim.

– Bəlkəni əkiblər bitməyib, mütləq gəl...

Mən cavab vermədim... Səlim aralanıb qaynı evinə gedəndə mən şəhərə qayıtdım.

Məni geologiya fakültəsinə qəbul etmişdilər. Hərçənd yazmaq və çəkmək həddindən çox idi, bunun müqabilində həvəsim hədsiz idi. Dəslərdə müntəzəm və fəal iştirak edirdim.

Tapşırıqları vaxtında, təmiz, səhvsiz yerinə yetirib yaxşı, əla qiymət alırdım.

Oktyabr-noyabr aylarında həqiqətən bizi Biləcəri ilə Qaradağın arasındaki biyabana apardılar. Müəlliməmiz məşhur geoloq idi. Dedi-

yindən öyrəndik ki, Lökbatan adlı bu bıyabanda dərin və tükənmə neft yataqları vardır. Yaxın vaxtlarda geoloqlar bir neçə yerde quy qazacaqlar.

Bir dəfə dərs zamanı müəllimdən xahiş elədim ki, Lökbatanda qazilan quyulara baxmaq, fəhlələrlə bir yerde işləmek üçün mənə icazə versin. Müəllim gülümüşünüb dedi:

— İndi getməyə icazə istəyirsən, bir gün goləcək şəhərə qayıtmağı icazə alacaqsan. — Mən söz qaytarmayanda müəllim xeyirxahlıqla dedi
— Dərs olmayan saatlar gedə bilərsən.

İnstitutun auditoriyalarında mühazirələr oxunur, seminar məşğelələri davam edir, müəllimlərlə tələbələr əlbir məşğul olurdular. İclas salonunda gah tenteneli yığıncaq keçirilir, bəzən müsamirələr verilir, hərədən də sual-cavab gecəsi olurdu. Tələbələrin bir qismi institutdan kənara çıxmır, çoxu isə nəzəriyyə ilə təcrübəni elaqələndirib tez-tez Bakı ətrafindakı neft mədənlerinə gedir, yeni qazılan quyuların yanında boyunu burub görülen işlərdən nəticə çıxarırlılar.

Mənim günüm Lökbatanda keçirdi. Bu yer külək əsənde soyuq, gün səxiyanda qızmar olurdu. Qazılan buruğun yanında içməli su olmurdu, çox zaman şor su içirdik. Quyu qazan fəhlələr danışırlar ki, mühəndislərin arasında en çotin güzəran geoloqlarındır. Bunların gecə-gündüzü yoxdur. Yolu-ırizi olmayan yerlərə gedir, səsi dağlardan eşidilir, ayaq izləri qayalarda qalır.

Cötinliklər nə qədər çox olsa da üreyimi qürur hissile doldurduğundan heç nəyi vecimə almir, işlədikcə işləmek istəyirdim. Quyu qazan fəhlələrdən öyrənirdim, onların zehmətə bağlılığı məni dözümlü olmağa alışdırırdı. Onların emekdən həzz alması məni dərslerimdə daha fəal olmağa ruhlandırdı. Onların əlbir, yekdil işləmosi, can deyib-can eşitməsi hamısını nəzerimdə qat-qat ucaldırdı. Sözləri, söhbətləri iş barədə olan, Şura hökumətindən, azadlıqdan ürek dolusu danışan fəhlələr tez-tez mənə sataşır, güle-gülə deyirdilər: "Gərək dözsən... İndi gör-götür zəmanəsidir. Bizdən öyrəndiyin kimi, bize də çox şey öyrədirsin".

Fəhlələr beş nəfər idi. İkişi məndən bir neçə yaş böyük olardı. Üçü orta yaşı idı. Bəlkə əllini haqlamışdılar. Yaşının birisi yoldaşlarına hər gün deyirdi:

— Ağzınız isti yerdədir. Ele bilirsiniz fəhlələr həmişə belə işləyirdilər. Xozeyinin prikeşliyi kəsirdi boynumuzun dalını, səherdən axşama

kimi belimizi düzəltmədən qazırdıq... İndi səkkiz saat işləyib evinə gedirsin. Ayda iki dəfə məvacib alırsan. Yaxşı işləyəndə filan qədər mükafat verirlər...

İlin axırına qədər Lökbatan çöllerini buruq məşəsi bürüdü. Bol neft verən buruqlardakı mançanaqlar enib-qalxdıqca yazıq dədəm yadına düşürdü. O vaxt bunlar yox imiş, nefti fəhlələr əl ilə çıxarırmışlar. İndi işlər asanlaşıb. Get-gedə daha asanlaşacaq. Əl işləri yüngülləşəcəkdir.

İndi günlər həftəyə döñür, həftələr aylara çevrilir, illər ayları xor-tumuna çəkəndə ömründən bir il gedir, institutla vidalaşacağım vaxt yaxınlaşırırdı.

Rabfakda oxuduğum vaxt institutdan ötrü darixirdim. İndisi işləmək üçün narahat idim. Günləri sayırdım. İnstitutu tez qurtarmağı arzu-layırdım. Dəstəyə qoşulub işə getmək, çadır qurub yaşamaq, çöl işləri görüb hər gün üz qırxdıraq adətini yadrigamaq, gündüz dağlara, düzlərə, qayalara əks-səda salıb, axşamlar mezəli söhbətlər eləmək, gecələr arabir nağıl-dastan danışib vaxt keçirmək başından çıxmayan sevda, üreyimden getməyən həves idı. Mən misallı tələbələr az deyildi. Bəzi-lərinin isə özgə temənnaları vardı. Onlar yay məzuniyyətlərini istədikləri yerlərde keçirir, bir növ kefə baxırdılar.

Açıq havada könül xoşluğu ilə çalışan fəhlələrin arasında olub, zəhmetin şeriyatindən həzz allığı günər ömrünün üstünə mənalı illər artırırdı. Əsil kefi də mən bu zamanlar çekirdim. Bakı şəhərinin havasından narazı idim. Küləyindən dilxor olurdum. Lökbatanda quyu qazan zaman nə istidən dəriliyim, nə küləkdən usanırdım.

Bakı şəhərinə ömrüm boyu minnətdaram. Dədəmin cavanlığı burada keçdiyi üçün Bakı şəhəri mənim səcdəgahımdır. Dədəmin dostları burada yaşıdlılarından bu şəhərə hədsiz hörmətim vardır.

Orta məktəb qurtarıb ali təhsil aldığımin müqabilində havası neft qoxuyan, küləyi köklü ağacları qoparan Bakı şəhərinin pərəstişkarı-yam, səbəbi də budur ki, xoşbəxt həyatı, bəxtəvər günləri bu şəhərde tapmışam.

Bir dəfə Ferman zarafata salıb dedi:

— Həbib, Bakıya gəlməsəydin axırın nə olardı?

Mən düzünü dedim:

— Ya çoban, ya naxırçı.

Ferman əllərini bir-birinə vurub bərkədən dedi:

– Çoban, ya naxırçı... – birdən gülüş dodaqlarına yapışdı, təbessür yanaqlarında əridi. Üzüme hərətlə baxıb əlavə elədi. – Bir neçə ilin içində orta məktəbi qurtardın. Papağını hərələ, bir de görəcəksən, al təhsili də başa vurmusən. Yaxşı deyiblər ki, sən saydırığın qoy dursun gör fələk ne göstörir.

Mən cavab verməyib susanda Fərman qırıq-qırıq dedi:

– Biz yerimizdə saydıq, sən istədiyinə nail ol!

Fərman da, bacısı ilə yeznəsi də mənə hesed aparır, paxılığım çəkirdi. Tamamilə inanmışdım ki, materialı da onlar yazmışdır. Göyçeyin başqasına əre getməsi bunları daha da qəzəbləndirmişdi, halbuk mamam oğlu məndən cavan deyildi. Sağlam, həm də savad kursundə təhsilini artırdı. Hergah mən bunların sözünə baxsam, çaldıqları ilə oynasam, gerək məktəbə ayaq basmayam. Səherdən axşama qədər neft mədənlarında işleyib çoxlu pul qazanam, tez-tez qonaqlıq düzəldib Zəhranın istədikləri adamı çağırıb yedirдейdim.

Onlar, məndən tamam-kamal el çəkməmişdilər. Çiçəyi əre verməyib gözləyir, razılığıma bənd idilər. Dəfələrlə dedim ki, ali təhsili başa vurmayıncı evlənmək haqqında söz olmayıacaqdır. Bunu Səlimlə Zəhra, usta Heydərlə Qızıyetər də eşitmışdı.

Qozetlərdə ara-sıra “kolxoz” sözünə rast gəldim. Danışıldılardı, kəndlərdə ellik təsərrüfat düzəldib hamının nəyi var yiğacaqlar bir yere. Hətta yorğan-döşək də ümumi olacaq. Camaat əkinini bir yerde əkəcək, taxılı biçib ümumi xırmana yiğacaq, döyüb deni bir anbara daşıyacaq, samanını bir samanlığa tökəcəklər. Mən institutunun son kursunda oxuyanda qozetlərdə bu xüsusda yazırlara tez-tez rast gəldim. Yavaş-yavaş, asta-asta narazı səhbətlər də eşidilirdi...

Usta Heydərlə görüşəndə bu barədə səhbət saldım. Çox toxraq, təmkinlə danışıb bəzi qaranlıq nöqtələri izah elədi. Mənim narahatlığına təəccüb eləyən usta Heydər güle-gülə dedi:

– Bu haqda qolçomaqlar, dövlətilər başlarının heşirinə qalsın, sən nahaq yerə özünün qanını qaraldırsan, birləşdirilməli dövlətin, malın yoxdur ki...

Usta Heydərin soyuqqanlılıqla verdiyi cavab ürəyimi serinlətdi. Ancaq serinlik çox sürmədi, çünki usta Heydər danışığının axırını müəyyənləşdirib dəqiqləşdirirdi:

– Həbib, iki yana baxan gec qalar, bala.

Söz mənə çatmadı. Ustanın üzünə ciddi nəzər salıb dedim:

– Açıq danışın, usta!

– Birisini aranda qoyub, birisini dağa aparırsan,

– Əsla başa düşmədim.

– Kəndliləriniz səni evləndirirlər, niyə bizdən gizlədirsin?

Ustanın dedikləri xəncər kimi ürəyimi teyledi.

– Bunu kim deyir, usta?

– Səlimin arvadı Zəhra Qızıyetər xalanı görüb. Axırda hədəleyib ki, bu günlerdə Həbibin toyudur. Gözünüzü ondan çəkin...

Cavab verməyə çətinlik çəkmədim. Ancaq dediklərim ustani inandırmadı. Son vaxtlar başım Lökbatandernə qazma işlərinə qarışdıqından bu evə az-az gəlirdim. Bunların şübhələnməyə, Zəhranın dediklərinə inanmağa haqları var idi.

Mən ustanın ədalətinə arxayın olub, məsələni cyni ilə açıb dedim:

– Usta, Zəhranın dedikləri birtərəfli və uydurmadır. – Ustanın təkidi ilə bir çox cehotları aydınlaşdırıldı: – Zəhra baldızını, Fərman bacısını mənə sıriş eləmək fikrində idilər. Mənim isə nə o zaman, nə də indi evlənməyə fikrim olmayıb. İş elə gətirirdi ki, Zəhranın baldızı başqa oğlana qoşulub qaçıdı. Üzərimdəki qara buludlar bir qədər seyrekleşdi.

Usta Heydər uzun müştüyə keçirdiyi papirosu tüstüledə-tüstüledə qulaq asır, mən qurulan torun, atılan kəməndin bütün səmtlərini götürə-götürə danışırdı.

– Onlar paxılığımı çəkirələr, usta. Orta məktəbdə oxuyanda material vermişdilər, sizdən gizlətdim. Zəhranın əri də, qardaşı da yaşa məndən böyükdlər. Hərçənd işləyirler, qazancları da pis deyil, ancaq savadsızdırıllar. Mən onların dediyinə emel eləsəydim, orta məktəb qurtarıb institut bitira bilməzdim. Sizdən üzr istəyirəm, evlənməklə ali təhsil tutmaz. Ya gərək elmlərdən yapışb indidən başına çarə qılasan, ya da ki, Zəhranın hökmünə itaot edib onlarla qohum olasan... Mən do-fələrlə sizə də demişəm, ali təhsili başa vurmayıncı özgə xəyalə düşməyəcəyəm!

Usta Heydər sözümü kəsmir, heç bir işaret vurmurdı. Bu danışığından razı qaldığı üçün idi, yoxsa başına heç nə girmədiyindən idimi, bilmirdim. Ustanın üzünə baxa-baxa davam etdim:

– Lökbatandernə işimiz yaxşıdır. Qazdığımız buruqların çoxusu fantan vurur. Hökumət fealiyyətimizdən razıdır. Ola bilsin ki, bize mükafat versinlər.

Usta Heydər gülümseyib dilləndi:

- İnstitutu bu il qurtarırsan?
- Bəli.
- Harada işləmək fikrindəsen?
- Hökumət haranı məsləhət bilsə, orada.
- Bəlkə başqa yere göndərdilər.
- Canınız sağ olsun.

Ustanın qaşqabağı töküldü. Alnındaki qırışlar sıxləşdi. Boğazının hulqumu tez-tez qalxıb endi.

– İstəyirəm səninlə açıq danışam. Deyirlər örtülü bazar, dostluğunu pozar.

Ürəyim evvəlcə sıxlıdı, sonra sürətlə döyündü. Usta Heydər duruxa-duruxa danışdı. Düşüne-düşünə dedi:

- Nə qədər ki, subaysan, hökumət seni hara istəsə yollayar. Dinmedim. Usta gözünü məndən çəkməyib davam etdi:
- Evli olsan, səni dindirən olmaz.

Susdum. Elə bil usta Heydər ürəkləndi. Qoluna qüvvət, ürəyinə təpər geldi.

– Canlıdan qada əskik deyil... Yaşımın çoxu gedib, ažı qalıb. İstəyirəm öz elimlə onun toyunu eləyəm. Ölsəm gora nisgilli getməyim. Qaratəl irilib. Dəfələrlə elçi galib, hamısını ağızından vurub geri qayıtmışam.

Qəfildən ağızından bu sözler çıxdı:

- Nahaq yerə...

Usta diksizmiş kimi o tərəf-bu tərəfini yoxladı. Sual verdi:

- Nə dedin?

Mən dediyimi tekrar eləməyib, ustanın nurlu, mərhəmətli sıfətinə baxdım. Usta Heydər ürək sözlərini dilini altında hövkələyir, tamam bişirib hasılə getirendən sonra mənə deyirdi.

– Ata-ananın en böyük arzusu övladının toyunu görmək, xeyir işinə qol götürüb oynamaqdır. Ərli-arvadlı neçə ildir gözümüz yoldadır. Sənin institut qurtarmağını gözləyirik.

Ustanın fikri aydın ve qəti idi. Mənim qarşısında iki yol vardı. Ya gerek mənfi cavab verib usta Heydərlə əbədi olaraq haqqı-salamı kəsədim, yəni Qaratəldən üz döndərəydim, ya da ki yaxın günlərdə toy hazırlığı görəydim.

Qaratəl ilk görüşdən könlümə yatmışdı... Usta Heydərlə Qızysterə xala əsil mən deyən nacib şəxsler idi. Bununla bərabər iki çətinliklə üzləşirdim. Birisi bu idi ki, hələ məktəbi qurtarmamışdım, harada işləyəcəyim bəlli deyildi. Ən ümdəsi bu idi ki, menzilim yox idi. Usta Heydərin evində toy eleyib yanında qalmaq şənime kəsir gətirirdi.

Mən ustaya “ha”, “yox” deməyəndə o, cırnacı, hətta belə bir söz də dedi:

– İndiyə kimi menim haqqında dədiklerinin hamısı xırtdəklən yuxarı imiş...

Mən yaxına gedib ustanın əllərindən öpdüm. Boynunu qucaqlayıb bağrıma basdım. Kövrok halda dedim:

- Mən ömrüm boyu ata-anama, bir də sizə borcluyam, usta!
- Hərgah əger bu doğru sözündürsə, nə əcəb dediklərimə cavab vermirsən?
- Usta hər sözün yeri, hər işin məqamı var.
- Mənim səbrim tükenib, daha gözleməyə çərem qalmayıb.
- Məktəbi qurtarım, təyinatımı alım, menzil məsələmi yoluna qoyum, sonra təklifinize cavab verecəyəm.

– Yox, Həbib, ciy söz danışırsan.

– Dədiklərimin hamısı ürək sözlerimdir.

– Mənim sarayı öz başına qalıb, sən menzil məsələsindən söhbət sahrsən... Yox, deyəsən, qohumların saqqızını uğurlayıb, səni yoldan çıxarıblar.

İstədəm güləm, qorxdum ustanın xatirinə dəyər. Çətinliklə olsa da, ustanı inandırmağa cəhd etdim:

– Mənə atalıq eləmiş kişinin sözünü yero salıb qohumlarının dediklərin ilə oturub-dursam, gerək dost-düşmən arasına çıxmayam.

O mənə ciddi baxa-baxa papiroosa qullab vurur, hərdən də qara yüsür təsbehini çevirirdi. Yəqin papiroos çəkməklə təsbeh çevirmek hırsı soyudur, açığı söndürür, narazılığını azaldırırdı. Bu səbəbdən də danışmayıb baxır, dinməyi strafə nəzər salır, ustanın hərəkətlərinə göz qoyurdum. Ustanın nəfəs dərməsi uzun sürmədi. Eyni ahənglə müraaciət elədi:

– Özümə görə dost-düşmənim, tanış-bilişim vardır. Çalışdığım odur ki, adıma layiq məclis qurum.

– Hər şey istədiyiniz kimi olacaq, azca səbr eleyin.

- Düzungün vaxtını de ki, toxtayım.
- Düzungün vaxt məndən asılı deyildir.
- Bos kimdən asılıdır?
- Şura hökumətindən.

Usta əllərini yellədə-yellədə deyindi:

- Şura hökumətini nahaq yerə bura qatırsan.
- Teyinatı Şura hökuməti verir.
- Olsun.
- Olandan sonra dediklorınız düzələr.
- Deməli, bu ilin axırına hazırlıq görmək olar...
- Söz vermirəm.
- Həbib, bu oldu söz güleşdirmək.
- Usta, mən heç kəsə, ələtxüsus sizə natamam söz deyə bilmərəm.
- Nə deyirom, Allah sənə xeyir versin. Deyir, çirkin, sən burda dayan, gedirəm gözəl axtarmağa.
- İndi ki aramızdakı həya pərdəsini götürürsünüz, onda eşidin və inanın. Bu dünyada mənim nəzərimdə bir qənərsiz gözəl varsa o da Qarateldir.

Usta susub dinməsə də bu söz onun sinəsinə sarı yağı kimi yayıldı. Mən söhbətə nöqtə qoyub, ayrılməq istədiyim vaxt usta təklif eledi:

- Mənə dediklərini Qızyetərə də de, Qaratelə də.

Mən razılıq verməyəndə usta dedi:

- Zərər yoxdur. Dediklərini mən ikisinə də çatdıraram.

Ustdan ayrılib stansiyaya geləndə Fərmanı gördüm, hal-əhval tutanda Fərman açıqlı şəkildə dedi:

- Səni çörek tutsun. Çiçək də əldən çıxdı. Üç gün qabaq bir qara-bağlıya qoşulub gedib.

Mən gözaydındılıq verib təbrik eleyəndə Fərman açıqlı halda dedi:

- Cox karsız adam imişsən. İki gözəl qızın birinə yiyo durmadın.

Mən yavaş-yavaş dilləndim:

- Oxumaqdən başım ayazıyr ki...

– Oxumaq hər zaman vardır. Yaxından tanıyb əsil-kökünə bələd olduğun gözəl-göyçək qız tapmaq çətindir.

- Doğrudur.

- Elə isə nə üçün qabağa durub iş görmədin?

- Bu saat mənim elə vaxtimdır ki, başımı qaşımağa macalim yoxdur.

- Məktəbi nə vaxt qurtarırsan?
- Sağlıq olsa bu il.
- Harada işleyəcəksən?
- Hara qoysalar.
- Binəqədiyə gəlsən, gözün üstümüzdə olardı.
- Mən geoloqam. Sənətim qazmaqdır. Siz buruqda işleyirsiniz.
- Təfafütü yoxdur. Adamın hər yerdə adamı olmalıdır.
- Orası düzdür. Ancaq elə adam ola ki, közü öz qabağına esməyə.
- Közü öz qabağına esmeyən adam yəqin ki, bu dünyaya gəlməyib.
- Axtarsan, fəhlələr arasında kişilik eleyənləri çox taparsan.
- Ağlım kesmir.

– Məni işə düzəldib ağzımı çörəyə çatdırıran usta Heydərə sözün nədir?

Fərman əvvəlcə tutuldu, sonra cığallamağa başladı:

- Sənin ağızını çörəyə usta Heydər niyə çatdırıdı ki?

- Bəs kim çatdırıdı?

- Selimlə mən.

- Bir də böyük məməm oğlu!

Fərman söz tapmayıb xırtlaya-xırtlaya qalanda mən atı sürdüm daşlığa, tübürdüm bunlarla olan qohum-qardaşlığı:

- Siz mənim ağızımı çörəyə çatdırmanızın. Əksinə, yalan material yazış məni rəbfakdan qovdurmaq istədiniz. Ancaq kələyiniz baş tutmadı. İşiniz, gücünüz həmişə Ciçəklə Göyçəyi mənə sırimaq, sizdən asılı olmağımı çalışmaq, əlinizdə alet olub qapınızda nökər kimi işlətmek idi. Mən isə bu yolla getmədim, çünki xilasım oxumaqda, ali təhsildə idi.

Fərman elə baxırdı ki, yanımızda adam olmasayı üzərimə atılıb məni vurar, belkə də sədəmə toxuyardı. Yaxşı ki, kukuşka gəldi, mindim, bir söz demədən ayrıldım.

Oktjabr inqilabının ildönümü bayram edilən günü teatrın binasında Selimlə üz-üzə gəldik. Qaynı ilə aramızda olan ixtilafdan ya xəbərsiz idi, ya da üzə vurmurdu. İclasdan qabaq müxtəsər söhbət elədik. O soruşdu, mən cavab verdim.

- Məktəbi nə vaxt qurtarırsan?

- Bu il..

- Harada işleyəcəksən?

- Hara göndərsələr orada.

- Allah eləyə yaxınımızda işləyəsən.
 - Harada işləsəm, sənətim qazmaqdır.
 - Bəs incinar deyilsən?
 - Bəli, incinaram.
 - Bəs niyo quyu qazırsan?
 - Əvvəlcə harada neft yatağı var, onu tapıram. Sonra da buruq qoydurub quyu qazdırıram. Quyunu mən qazmırıam, göstərişimlə fəhlələr qazırlar.
 - Demək, ustanasın.
 - Xeyr, geoloqam.
 - Ustdadan böyüksən?
 - Belə çıxır.
 - Maşallah... Çox şükür ki, bizim kənddən də neft incinarı çıxdı. Mən qulaq asır, Səlim üyüdüb tökürdü;
 - Qaşa, bilirsən nə qədər sevinmişik!
 - Eşitdim.
 - Kim dedi?
 - Yazdığınız yaalan material.
 - Bu nə sözdür, qaşa? Bəlkə sənə yanlış xəber veriblər?
 - Materialı gözlərimlə görmüşəm, oxumuşam.
 - Kim yazmışdır?
 - Dədəsinən xəberi olmayan vələdüznalar.
 - Bunun bize nə dəxli vardır?
 - Materialda yazılınları ancaq siz uydura bilərsiniz!
 - Axi, nə yazmışdır?
 - Dədəmin qoçu Nəcəfqulunun ələltisi olmasından tutmuş özümün əxlaqsızlıq eleməyimə qədər hər şey yazmışdır.
 - Kime yazmışdır?
 - Rabfak müdürüne.
 - Bəs o vaxt bize niye demədin?
 - Size niyə deyəydim, özümü qorumaq üçün əsil kişilərdən imdad diləyirdim. Yادında varsa, kəndimizdə deyərdilər: "Yetim yaman- yaxşı böyüyəcək, yamanlıq Əzraile qalacaq". Mən ali təhsilli incinar olacağam, siz isə paxılıq eləyib yolumu kəsmək istədiniz, baş tutmadı.
- Səlim cavab versə də ürəyindən yaralanmışdı. Ancaq özlərini quruya çıxartmaq məqsədilə bəzi nöqtələrə işaret vururdu:

270

- Belkə Qara dayının fehlələrin qabağına düşüb, bəzi qudurğan- lara dirsek göstərdiyini yanlış sayıblar?
 - Qaşa, sən nahaq yere bızdən şübhələnirsən? Səninlə bir otaqda yatan zəngəzurlu Fərmana demişdi ki, usta Heydər sənin tərcüməyi- halınlı yaman maraqlanır. Bəlkə usta Heydər material yazmış olar. İnsanların hamısı çiy süd əmib.
 - Səlim, illərlə oturub yüz ayə təfsir etsen, inanmayacağam. Materialı siz yazmışdır. Məqsədiniz var idi. Baş tutmadı. Sağlıq olsun, yaşayaq, kimin aqibəti necə olacaq, bunu gelecek göstərəcək...
 - Səlim giley-güzər qarışqı sözləri üzərimə yağırdı:
 - Ali məktəb bitirmişən, incinar olmusan deyə bizi qırmayacaq- san ki...
- İclas başlananda ayrı-ayrı yerlərdə oturduq. İclas qurtarandan sonra mən deniz qirağına çıxbı gəzməyə başladım. Hava soyumuşdu. Dəniz dalğalı idi. Tekəm-seyrək ağacların yarpaqları tökülmüşdü. Nargin yaxında görünürdü.
- On ilə yaxın Bakıda yaşamığımı baxmayaraq, şəhər həyatına də- rindən alısmamışdım. Yayda bağlarından ləzzət almırdum, qışda dəniz kənarının seyrini lazımlıca duymurdum. Xəzer dənizi nə qədər tərif- lənsə də, xəyalım dağlarda gəzir, ayaqyalın şəhli çəmənleri ayaqlayıır, şidirgi və sisqa yağışlardan həzz alır, əlvən çiçəklerin ətrini qoxla- diqəcə ömrüm uzanırı. Bəlkə dağlar qoynunda dünyaya göz açdığını üçün geoloqluğa vurulmuşdum?
- Teyinatımı Azərnefte vermişdilər. Bakının neft mədənləri hər gün böyük, buruq meşələri çoxalır, neft hasilatı get-gedə artırdı. Lökbatan kəşfiyyatı Qaradağa qədər uzanırı. İliç buxtası dənizlə qurunu birləş- dirir, Bayilla Bibiheybat əl-ələ verib dağlara qalxır, yerin altındakı neft yataqlarının məhsüldar qatlarını nişan verirdilər.
- Bakının neft mədənləri əsil qəhrəmanlıq meydanı, igidlik cəbhəsi, işləyib çalışmaq, ad-san sahibi, şan-şöhrət yiyəsi olmaq meydanı idi. Ali məktəbi təze qurtarmış cavan mühəndisin təcrübəsizliyindən şika- yet elemek olmazdı, çünki iki il Lökbatanda qazmaçıların yanında iş- ləmiş, çox şey öyrənmişdim.
- İlk təcrübəni Vüqarlı kövşənlərinin bərəketli torpağından almışdım. Bakıya gələnə qədər çox yer gezib ezbə-əziyyət çəksem də öyrəndim. Kəndimizdə dərs verənim rus dili müəllimləri oldu. Bakıya gelincəyə

271

qədər dərsimi həyat məktəbində aldım. Müəllimlərim hədsiz idi. Hamisindan tədbirlisi “əmək” adlı müəllim idi. O, dəfələrlə məni sınadıqdan çıxartmış, həmişə də demişdi:

“Zəhmət meydanında hünər göstərənlər arxası yerə dəymeyən pəh-ləvan misallıdırlar”.

Bakıya gələndən sonra təcrübəni usta Heydordən, biliyi rəbfak müəllimlərindən, institut professorlarından öyrəndim. Bekar dayanmayıb həmişə işlədim, oxudum, yazdım, qulaq asdım, öyrəndim. Sınıfda müəllimləri dinlədim, auditoriyada professorun tapşırığını can-başa yerinə yetirdim. Dərslerin çətinliyindən darixmadım. Tapşırıqların çoxluğu məni ruhdan salmadı. Qazmaçılarla oturub duranda onlardan ibret alır, çox şey əxz edirdim.

Altı və üstü hər cür mədən və məhsulla dolu olan münbit torpaqla üzləşəndə özümü itaətkar kimi yox, qalib misallı nişan verdim. Torpaq münbit, məhsuldar olduğu kimi, daşlı, gilli, çöküntülüdür. Həmişə rahat qazılır, həmişə insana ram olmur. Ancaq insan hər şeyə qadirdir. Onu ram etmək qabiliyyəti güclü, təsir qüvvəsi hodisiddir.

İki-üç ay Azərneftdə baş mühəndisin yanında işlədim. Bu müddət ərzində usta Heyderin təklifinə əməl etdi, xahişini yerinə yetirdim

Qaratel Pedaqoji texnikumu qurtardı. Anasının könlündən keçirdi ki, həkim olsun. Atası müəllimliyə qoymuşdu. Bir gün özü məndən soruşdu:

- Müəllimlik yaxşıdır, həkimlik?
- Hansı üreyinə yatırsa, o yaxşıdır.
- İsteyirsən sənin fikrini biləm.
- Sənətin pisi, yaxşısı yoxdur. Sənətkarın zəifi, bacarıqlısı vardır.

İliç Buxtasındakı neft mədenlərində quyuların sayını artırır, buruq meşələrini qalınlaşdırır, çıxardığımız neftlə Bakının şöhrətini dünyaya yayır, Azerbaycanın tərifini dillər əzbəri eləyirdik. Bakının neft mədenlərində yeni həyat bulaq kimi qaynayır, çeşmə təkin çağlayır. Bunlar fərəhli əməklərindən hozz alan, qadir zəhmetkeşlərdən zövq alan neftçilərin şəriyyət dolu fəaliyyətlərinin noticəsi idi.

Mon bu sağlam və əbədi çağlayan aləmə qoymuşub işlədikcə, qurub yaradan fəhlələrlə oturub-durdurucə çəkdiyim əziyyətlərin ağrısı, acısı canımdan çıxırdı. Hər yeni quyudan bol neft çıxarınlarda məktəbdə və institutda oxuduğum illərin qarasına uçur, müəllim və professorların

adı ilə öyünürdüm. Ən ümdəsi budur ki, dədəmin vəsiyyətinə əməl etmişdim. Onun vəsiyyətinə əməl edib, vaxtı ilə qorxa-qorxa dərtayçılıq elədiyi illərdən qisas almışdım. Əindi quyuları texnika ilə qazır, çətin tapılıq qazılan nefti asanlıqla çöle çıxarıb çənlərə doldurur, qatarlara yükleyib ölkəmizin her yerinə göndəirdik.

Dədəmin sənətini davam və inkişaf etdirməklə yanaşı, elmdən aralanırm, ülfətimi yaxınlaşdırır, əlaqəmə möhkəmləndirirdim.

Usta Heydərlə Qızyster xala qızlarından yana toxraq idilər. Günün çoxunu bir yerde olurdular. Məndən nigaranlıqları və narazılıqları yox idi. Yəqin ki, olmayacaqdı da.

Usta Heydərlə yaxın qohum olmasaydın da onun haqqını itirməyə ixtiyarım yox idi. Ona ata demişdim. Atasına hörmət eləyən, anasının yolumu saxlayan övladların həmişə işi avand, canı sağ olsun.

Bir dəfə təsadüfen böyük mamam oğlu ile Kömür meydanında üz-üzə geldim. Başını yuxarı qaldırıb dəvə nalbəndə baxan kimi məni süzüb iynəli-iynəli dedi:

- Məclisini yaraşıqdan salacaqdı ki, bizi toyuna çağırmadın?
- Mən eyni ahenglə cavab verdim.
- Siz mənim nəyimsiniz yada salım?
- Çox sağ ol.
- Sən de sağ ol.
- Bele oldu.
- Çoxdan olub.
- Nə pisliyimi görmüsən?
- Yaxşılıqlarımı deyib barmağını qatla.
- Zərər yoxdur, bilmeyəni bitməsin!
- Sənin əvəzindən mən utanıram.
- Niyə?
- Bircə gecə qoymadın evində qalam, hələ dilindo var danışırsan?
- Əindi daha məni bəyənməzsən. Yükünü yüksən təpənin başına.
- Səndən köməklik görmədim. Kendililərim də əleyhimə material yazdlılar.
- Səndə əmolli-başlı sözlər varmış ki...
- Bəli, elə sözlərdir ki, ucu güləbətinli.
- Dayıoğlu, heç yaxşı iş görmürsən.
- Ataların sözü var: “Adımı sənə qoyum, səni yana-yana qoyum”.

Mamam oğlu gah başını gah da el-qolunu silkələsə də, mənə əsla təsir elemirdi. Bizim deyişdiyimizi, sözleşdiyimizi görən var idi. Eşidən çox idi. Mən əvvəlcə istədim abırı-həyanı gözləyib yavaş dinəm. Elə ki gördüm mamam oğlu topu meydandan çıxarıır, birinə beş dedim; əlinə şiş verdim.

Danışığımız qızğın başlandı, soyuq qurtardı.

Bir gün sonra İliç buxtasının böyründən ötəndə çoxlu fəhle gördüm. Mitinqə toplaşmışdılar. Kim isə xitabət kürsüsündən nitq söyləyirdi. Sözlər hərəretli və tutarlı, yatımlı və təsirli idi. Natiqin dedikləri fehlələrin alqışına səbəb olurdu. – Onların tez-tez çəpik çalması Bayıl-Bibiheybət arasına sığmayıb Xəzərin dalğaları ilə qucaqlaşır, Bibiheybət dağlarının sinəsinə yayılırdı.

Vaxtı ilə dədəmi ahənrüba kimi özünə çəken neft mədənləri indi də mənim ruhumu oxşayır, xəyalımı uzaqlara aparırı. Elə ki xəyalım Vüqarlı kendinə çatıb Dik daşın üstündə dayanıb şirin səhbet eləyən ağsaqqallara çatırdı, hamidan qabaq dədəm gözümə dəyirdi. O, üzümə mənalı-mənalı baxıb gülümseyir, asta-asta deyirdi:

– Həbib! Səndən çox razıyam. Vəsiyyətimə sədaqət göstərdiyin üçün ananın südü sənə halal olsun!

SİZƏ HARADAN XƏBƏR VERİM

Xatirə

I. YOLLAR AYRICINDAKI STANSİYADA

Heyvandarların həyatından, ferma qabaqcıllarının işindən yazmaq üçün Kəlbəcər yaylaqlarına gedəsi idim. Səhər saat sekkizə yaxın Yevlaxdakı avtobus stansiyasında durub minik gözləyirdim. Gün yenice doğsa də hava isti idi. Respublikanın bir çox yerlərinə müntəzəm gedib-gelen maşınlar müştəri gözlədikləri və çağırıldıqları haldə Kəlbəcərin adı dillərinə gelmir, elə bil bu yerlərə maşın işləmirdi. Bəlkə avtomobil nəqliyyatı nazırlığında oturan yoldaşlar uzaq dağ rayonlarını yaddan çıxartmışdır.

Xəyalən men Azərbaycan torpağını gəzib kəndlərə nəzər salırdım. Kəlbəcərdən Sabirabadə, Lənkərandan Qonaqkendə, Şamaxıdan Balakənə, Qazaxdan Şuşaya haraya gedirdim gecəsi gündüzündən seçilmeyən kəndlər diqqətimi cəlb edirdi. Torpağı münbit, adamları işlek, havası tozlu, suyu bol kəndlərimizin keçmişini xatırlasam da yada salmağı lazımlı bilmirdim. Cünki inqilabdan əvvəlki vaxtlardan yanğınlıyam. Cavanlığını fərəhsiz, gəncliyimi kədərlə hala salan o dövr oldu. Məni vaxtsız yetim qoyub qapılarda haqsız-muzdsuz nökərçiliyə həmin illər məcbur elədi. O zamanlar kəndlərimizin vəziyyəti acınacaqlı, camaatımızın güzaranı niskilli idi.

Özüm özümü sorğu-sual tuturdum. Müasir kəndlərimizdəki ürək-açan cəhət hansılardır? Cavab verəndə sevinc sinəmə sığmırı. Her şeyden əvvəl və əsasən çalışqan adamlar. Onların babaları Azərbaycanda yeni quruluş uğrunda mübarizə aparmış, fehlə-kəndli hökuməti yaratmış, ataları qalib kolxoz quruluşunun müzəffər bayrağını yüksəklərdə dalgalandırmış, özləri Böyük Vətən müharibəsi cəbhələrində alovlar içərisində metinloşmış, düşmənlər üzərində qələbə çalmış, döşü ordenli qayıtmış, təserrüfat sahəsində misilsiz igidliklər göstermişlər.

Əlimdə çamadan dayanıb ora-bura baxır, minik axtarırdım. Ümidiim puça çıxanda xəyalımın qanadlarını geniş açıb uçurdum.

Her işə qadir sovet adamlarının silahı qüdrətli texnika, sırdaşı elmlə mədəniyyətdir. İndiki kəndlərimizdə də diqqəti cəlb eləyən adamlar, texnika, elm və mədəniyyətdir.

Keçmişdə köçəri həyat süren tərəkəmələr, indi mədəni və abad kəndlərdə yaşayırlar. Hər bir evdə radio işleyir. Şəhərlərdə eşidilən neğmələr kəndləri de şənliyə və şadlığa bürüyür. Televizorla göstərilən kinofilmlər və konsertlərə tamaşa eləyən əhalinin texnikanın gücü və köməyi ilə möcüzələrin puç və əfsane olduğuna inanır. Elektrik vasitəsilə kəndlinin möişəti büsbüütün dəyişmişdir. Yayın qızmar günlərində kolxozçular istədikləri vaxt soyuducudan buzlu su içirlər. Ağır, çətin, əzablı əl işləri mexanikləşdirilmişdir. Heyvanların yemlənməsi, suvarılması, ineklərin sağılması, qoyunların qırxiılması buna canlı sübutdur. Elmin və texnikanın səbəbine indi kəndlərdə yem qəhetliyi də nadir hadisə sayılır. Namuslu və tədbirli rəhbərlər yayda hazırlıq görüb əlef toplamaqla yanaşı silos basdırısa, soyuq aylarda heyvan ac qalmaz.

Vağzal tünlükdü. Şuşa gedənlər böyük avtobuslara minirdilər. Şəkiye bilet alanların çamadalarını maşınların dal tərəfinə yığıldı. Fizuliye səfərə çıxanlar kassanın qarşısında durub haqq-hesab çəkirdilər. Bunları gördükçə hövəsələm azalır, səbrim tükənirdi. Ancaq nahaq yere...

Rayon mərkəzlərinə işləyen avtobuslardan başqa nırx maşınları da tez-tez yol aşağı və yuxarı şütyürdülər. Əlimi qaldırıb sanki hər gedənə səs verir, sonra da peşman olmuş kimi qolumu yanına salırdım. Əlacsız qalıb bir də vağzal rəisinin yanına gəldim. O, məni görçək yərində qurcaldı. Dedim ki, bəs məni tanıdığınıñdan utanır, olmuya həyəcan keçirir. Səhvim var idı. O, məni saya salmayıb hərdən sağ əlini kalife şalvarının cibinə uzadır, arabır də sürücülərin yanına gedib nə isə onların qulağına piçildiyirdi.

Gün çəst yerinə qalxanda vağzal əməlli-başlı scyrəkləşdi. Daha doğrusu avtobusların hamısı öz marşrutu üzrə hərəket etdi.

Vağzal rəisi aralanmaq istəyəndə səslədim. Dayandı. Yanına gedib salam verdim. Ağızucu danışdı.

– Kəlbəcərə, avtobus işləmir?

Rəis mənə gah mat-mat, bəzən şübhəli, hərdən də laqeyd bir şəkildə baxır, hələlik sualım cavabsız qalırdı. O isə gözünü məndən çekməden ele bil həlli çətin məsələ barəsində düşünürdü. Mən əsəbiləşir, o dinmirdi. İstədim sualımı təkrar eləyəm, rəis məni qabaqlayıb cavab evəzine sual verdi:

– İndi neçənci ildir?

– 1948-ci il.

– Atan oldu rəhmətlik. Bilmirsiniz ki, Yevlaxla Kəlbəcər arasında maşın yolu yoxdur?

Mən müdafiə yox, hücum vəziyyətində durub xəbər aldım:

– Niyə yoxdur?

Rəis məni lağa qoyurmuş kimi dedi:

– Bu suala mən yox, bəzi yuxarı təşkilatların rəhbərləri cavab verməlidirlər.

– Bəs mən Kəlbəcərə nə cür gedim?

– Bu baredə köməyim dəyməz.

Gözümü rəisdən çəkib bürkü basmış yollara baxana qohvayı rəngli pobeda maşınının getdiyini görüb əl qaldırdım. Maşın dayandı. Sürəcü çıxıb yanına gəldi. Salam verib əl uzatdı. Mən onu tanımirdim. O, isə adımla müraciət eleyib çamadanı maşına qoydu, məni yanında oturdub sürdü. Hara getdiyimi xəbər almadan dəmiryol vağzalına torof şütdü. Sağa dönəndə dedi:

– Yəqinkı acısınız. Gedek çay-çörək yeyək, sonrası danışarıq.

Cavab vermədim.

İkimərtəbəli binanın qabağında maşını saxladı. Düşüb əvvəlcə davazanı açdı, maşını içəri saldı, sonra da birləikdə balkona çıxdıq.

Təzə tamışının qırx yaşı ola, olmaya. Ortaböylü bir oğlan idı. Qabaq dişlərinin üst tərəfi qızıldan idı. Sol yanağında iri bir çapılı var idı. Cöhəsi yaraşıqlı, burnu azca iri, qulaqları nisbetən xırda, qaşları qalın və çatma, uzun qara kirpikləri ala gözlərinə xüsusi gözəllik verən oğlamməlli iri, barmaqları yoğun idı. Vücut o qədər də ince olmayan bu adamın səsi, yumşaq və həlim, müraciəti ürəyeyatan idı.

Əvvəlcə arvadı, sonra da iki oğlu, bir qızı mənimlə görüşdü.

Böyük oğlu atasına oxşayırdı. Hamisində kiçiyi qız idı. Adı da Sərvinaz.

Məlum oldu ki, mənimlə tanış çıxan müəllimdir. Orta məktəbdə ədəbiyyatdan dərs deyir. Adı Rəşid idı. Arvadı da müəllimədir. Coğrafiya şunasıdır. Uşaqların üçü də şagird idı.

Rəşid ömür yoldaşına dedi:

– Birgül, yeməyə nə var?

– Hər şey var, yeyən lazımdır.

Rəşid gülərzlə, erkyana bir halda cavab verdi:

– Zəhmət çək yemekləri düz süfrəyo, yeyən tapılar.
Süfrəyə qoyulan nemətləri saymayaçağam, çünkü siyahı uzun idi.
Süfrə yığılanda Rəşid yenə arvadına müraciət elədi:
– Yir-yığışını qurtar, mən Cabbar dayı ilə uşaqları aparıb qoyum
Şuşada, gəlim dalınca.

Birgül etiraz elemədi.

Bəzi bağlamalar maşının dalına qoyuldu. Mən Rəşidin yanına oturdum, uşaqlar arxada əyləşdilər. Maşın həyətdən çıxb şose yola düşəndən sonra çox rahat və sürətlə gedirdi.

Yoldakı səhbətdən anlaşıldı ki, Rəşid müəllim Şuşada Çölgala məhəlləsində üç otaqlı mənzil kirayə eləyib. İki ay ailəsi ilə dincəlib, avqust ayının axırlarında Yevlağa qayıdaqdır.

Ağa körpüsündən adlayıb, Şuşanın dolayları ilə irəliləyəndə Rəşid səhbətin mövzusunu dəyişdi:

– Cabbar dayı! Belə bir məsləhətim vardır.
Mən diqqətlə qulaq asır, Rəşid ürek sözlərini deyirdi:

– Siz uşaqlarla mənzildə qalırsınız, mən qayıdib şeylərin qalanını da gətirirəm, sefərimizin sonrası barədə götür-qoy edərik. Əqliniz nə kəsir?
Mən güle-güle dedim:

– Kor ne istər, iki göz, biri eyri, biri düz.
Uşaqlar qəhqehe çəkdilər.

Otaqlar ikinci mərtəbədə idi. Təmirdən yenice çıxmışdı. Yaşayış üçün her şey var idi. Aşağıda da yuxarıda da su kranti qoyulmuşdu. Mətbəxdə və şüəbəndin bir küncündə balon qazı yanırı.

Rəşid geri qayğıdan sonra uşaqlarla birlikdə Cıdır düzünə çıxdıq. Yevlaxda qızmar güneş adamları yandırıb yaxlığı halda burada sərin idi. Bir çoxları pencek geymişdi. Uşaqlar nazik paltarda, mən pencek-şalvarda idim.

II. NADİR MƏDƏNİYYƏT XƏZİNƏSİ

Qayanın başına təref getdik. Dərin derəni, çayı, yol-iriz görünməyən yerde tikilmiş binanı, o taydakı qəlbi qayaları – eşitdiyimiz bir çox xanların adı, azığlılığı və qaniçiciliyi ilə bağlı olan bu qayaları dindirmək mümkün olsaydı, uzun bir əhvalat, ucsuz-bucaqsız tarix, əfsanəvi və inanılmaz hadisələr eşidərdik. Məşhur şairimiz Molla Pənah

Vaqifin başına gələn müsibətlərin səbəblərini öyrənər, İran şahının taxt-tacının başına uçduğu ilə ətraflı tanış olardıq.

Vaxtile camaatin cıdırə çıxdığı, istirahət günlərində kefə baxdığı, qaçağan atların, minici ığidlerin müəyyənleşdiyi, tərifləndiyi, mükaftalandığı bu ürəkəcan guşəyə yerli təşkilatlar xüsusi “bəzek” veriblər. Cıdır düzünün dilgüşə yanağına ardıc kollarından siğal çəkmişlər.

İnqilabdan əvvəl tanıdığım, xüsusi hörmət bəslədiyim, dərin məhabbetlə sevdiyim Cıdır düzünün malizay edildiyi barədə fikirleşdiyim zaman uşaqların o tay-bu taydakı qayalar barədə verdiyi suallar xeyalimin qanadlarına toxundu.

Təzə düzəlmış qəhvəxanada yeyib-içdi. Şəhərin görkəminə, görməli yerlərinə baxdıq. Göyün üzü silinmiş ayna misallı idi. Şəhər, ətraf, dağlar elə sərrast görünürdü ki...

Uşaqların nə xüsusda düşündüklerini deyə bilmərəm. Mənim fikrimi çulğayan, xeyalimin qanadını gödəldən, düşüncələrimi laxladan Şuşa şəherinin veziyəti idi.

Əsas mədəniyyət mərkəzlərindən sayılan, bir çox görkəmlı xadimlərin yetişdiyi və fəaliyyət göstərdiyi şəhər qıymətləndirilmir, dünyanın ən nadir kurortlarından sayılan bu şəhərə adına layiq hörmət olunmur. İnqilabdan qabaq şəhərin aşağı hissəsində on yeddi məhəllə var idi. Hər məhəllənin öz bulağından su axır, hər məhəllənin öz hamamının müştərisi olurdu.

Şuşa şəhərinə xüsusi ziynət veren “Xan qızının suyu” qurumuş, meydandakı bulağın suyu qat-qat azalmışdı. Yuxarı hissədəki Tatevos suyu səhlənkarlıq və laqeydilik nəticəsində sıradan çıxmadı.

Uşaqlar tez-tez yerlərində qurcalandıqlarından uzun fikirləşməyə vaxt qalmadı. Durub gəzə-təzə şəhərə endik.

Şuşanı 1918-ci ildən tanıyıram. Qaçqınlıq illərində ilk dəfə bu şəhərin karvansarasında gecələmişəm. Bəy evlərində muzdurluq elədiyim vaxtlar yaz fəslində bu şəhərdə oxumuşam. Şəhərin bütün məhəllələrini əlimin içi kimi tanıyıram. Məşhur sövdəgerlərin və tacirlərin, axunduların və seyidlərin, məşhur qəssabların və çörəkçilərin, dərzilərin və əllafların hamisini ya şəxsən görmüşəm, ya da ki, barələrində eşitmışəm.

Şəhərin xoşuma gelən guşələri Dovtələb, Qırx pilləkən, Gəncə qapısı, Mixtökən, Sarıqaya, Ayaqyalın qurdalar, Cıdır düzü, Ərimgeldi, Xan qızının bağıdır. Qəlbilikdən xoşlandığım üçün adlarını çəkdiyim yerlərdən şəhərə baxmaq, ətrafi seyr eləmək ömrümü uzadır.

Təzə mehelliədəki bulağa çatanda uşaqlar sözümə baxmayıb su içdilər, gülüşə-gülüşə böyrüməcə yüyürdülər.

Rəşidlə Birgül təzecə gəlmışdı. Hal-əhval tutduq, sual-cavabı çox uzatmadıq. Birgül çay dəsgahı düzeltməye başladı. Rəşidlə mən nərd oynadım. Müellim sərrast atıldı. Dedikcə usta oyunçu idi. İstədiyi vaxt, istədiyi daşı atması gözümüzün odunu almışdı. Üç dəfə mars oldum. Hərçənd uduzduğuma görə pərt idim. Ancaq biruzə vermirdim. Rəşid də bunu nəzərə alıb dedi:

– Cabbar day! Oyunun doxsan doqquz faizini daş, bir faizini baş həll edir, düzü isə doxsan doqquz faizi zərdən, bir faizi sərdən asılıdır.

Toxtaqlıq mənə daha ağır geldi:

– Dediyiniz həqiqətdirsə səxavətli daşlar, rəhmdil zərlər nə üçün birçə dəfə də mənə qahmar durmadılar.

Rəşid yene də danışmaq istəyəndə mən macal vermədim:

– Yaxşı bina kəlafasından məlum olur. Pis oyunçuya daş da, zər də kömək elemir.

Müxtəlif mürəbbələr stolun üstüne salınmış süfrəyə düzüldü. Əla, pürrəng çay stekanlarda buglandı. İki yere qoyulmuş qənddanlar süfrənin yarasığını artırıldı.

Çay içə-icə sabahkı planımızdan danışdıq.

Rəşid məsləhət tərzində dedi:

– Sabah gedəcəyik İsa bulağına, et alaq, yoxsa heyvan. Məndən qabaq uşaqlar ağız-ağıza verib dedi:

– Qəşəng bir toğlu alıb aparaq.

Birgül əlavə etədi:

– Uşaqlar düz deyirlər. Yaxşı, cavan bir heyvan al.

Rəşid azca fikrə gedəndən sonra gülə-gülə cavab verdi.

– Onda gərək Misiri də aparaq.

Birgül bikeflədi. Uşaqlar sevindilər, yenə də səs-səsə verdilər:

– Misir dayı getsə bize kef verəcək.

Mənim sualımı gözləmədən Rəşid Birgülə baxa-baxa izahat verdi:

– Cabbar day! Fikrin çəşbaş olmasın. Misir Birgülün böyük qardaşı, mənim böyük qaynımızdır. Əsilləri Malibeylidir, çoxdan Şuşaya köçübələr.

Ər danışdıqca arvadın rəngi təbdən-təbə düşürdü. Rəşid bunu hiss etməmiş deyildi. Ancaq söhbəti davam etdirmək fikrində idi. Mən sual verdim:

– Qayıının barəsində təfsilatla danışmağa nə ehtiyac vardır?

Rəşid gözlerini Birgüldən ayırib mənə baxanda rəngi nisbətən bozarmışdı.

Nə isə ortaçıda ciddi məsalə vardi. Arvadın çöhrəsi allanır, kişinin sıfatı bozarındı.

Fikirləşdiklerimi dilimə getirmek, sualımı vermək isteyəndə darvaza döyüldü. Evin böyük uşağı tez aşağı enib darvazanı açdı. Ortaboy bir kişi içəri girib oğlanla görüsdü. Uşağı bağırına basıb dəfələrə üz-gözündən öpdü. Sonra birlikdə yuxarı, bizim yanımıza qalxdılar.

Gələn kişi yaşça Rəşiddən böyük olardı. Çox qıvrıq, rəngi açıq, gözləri qaynar bulağı xatırladırdı. Rəşidlə görüşdü. Mənimlə temənləşdi. O biri uşaqları qucağına alıb əzizlədi. Birgülə tərəf baxmadı.

Rəşid mənə müraciət etədi:

– Hamısını biləcəksiniz, əsla darixmayın.

Kişilərin ikisinin də üzü azca tükənmişdi. Bir-birinə baxanda görəsələr də heç biri bu xüsusda söz demədi.

Yadına düşəni deməsəm, ağırlıq çəkirəm. Odur ki, Rəşidə müraaciət etədim.

– Yeznə-qayıının üzü tüküldür. Bəlkə özümüzü verək dəlləkxanaya.

Onlar mənə baxanda əlimi üzümə sürtdüm. Tükər səsləndi.

Bazar başındakı dəlləkxanaya getdik. Üçümüzə də bir usta qulluq etədi. Burnunun sağ böyründə aşağıdan iri xal olan ustanın əli də, ülgüçü də torifə layiq idi.

Əvvəlcə bədənnüma güzgünen qabağında mən oturdum. Sonra Misir eyleşdi. Rəşid məni çölə çıxarıb gülo-gülə dedi:

– Qardaşla bacının küsüllüyü haqqında heç nə soruşmayın. Gecə hamisini danışacağam. Əhvalat həm uzundur, həm də maraqlı.

Rəşidin üzü qırıldırıqda Misir mənə yaxınlaşdı. Qoluma giri, bazar başına tərəf apardı. Köhne karvansaran yerində gül-ciçək okılmışdı. Gün ayıldıyından sərin başlamışdı. Şuşa şəhərinin yaddan çıxmayan günlərindən birisi idi. Haraya baxırdınsa aydın görünürdü. Heç yerde bulud göze dəymirdi. Əsgəran yuxarı gəlib Qarqardan keçən, Xan bağından adlayıb Xəlfəli meşəsi yuxarı qanad açan, get-gedə yuxarı qalxıb Şuşa şəhərinə hezin meh gətirən aran yeli aramsız halda əsirdi.

Misir Rəşidin qayını, evin böyük oğlundur. Atası uzun müddət aptek müdürü işleyib, dörd il qabaq vefat etdi. Anası böyük oğlunun yanında

olur. Misirin “bir çeten küləfti” var. Altı uşaqın dördü qız, ikisi oğlanıdır. Özü istirahət evində baş mühəsib vəzifəsinəndədir. Boy-buxununda, sir-sifətində, geyim-gecimində qüsürü yoxdur. Az danışır saz söz deyən, tutarlı, mənalı cümlələri ilə müsahibini əfsunlayan bu kişi ürəyimə yol açdı. Tərcüməyi-halıma yaxşı bələd olduğunu, yazı-pozularımı oxuduğunu söyləyəndə daha da yaxınlaşdıq.

Rəşid yanımıza gələndə gülə-gülə dedi:

— Cabbar dayı, görüsünüz də. Yeznə bizi qonaq elemekdən, onun də xərcini mən çəkməli oldum.

Misir cavab vermadı.

Üzü enişə, evə təref addımladıq. Rəşid Misirə dedi:

— Sabah istirahət günüdür. Cabbar dayımı İsa bulağına aparmaq istəyirik. Yaxşı bir cavan heyvan tap, sehər saat onda haraya deyirsən, dalınca golək.

Yeznə qayının dediklərini eşidəndən sonra müxtəsər bir cavabla səhbəti tamamladı:

— Avtobus stansiyasının dalmında gözləyəcəyəm.

Axşamkı səhbət şirin, yeməklər dadlı, oyunlar maraqlı idi. Rəşidlə Misirin oyununa baxandan sonra bu qərara geldim ki, bir də əlimə zər almayıacağam. Bu kişiler doğurdan da oyunçudurlar.

Çox çəkmədən uşaqlar yatdırılar. Radioya qulaq asdıq, Misiri yola saldıq. İri otaqların birisindəki qoşa kravatların yanımına soyunub yerimizə girdik. Rəşid işığı söndürməyib dedi:

— Hərgah yorulmamışınızsa əhvalatı danışım.

Mən razılaşdım. Sağ böyrüm üstə uzanıb Rəşidə huş-guşla qulaq asdım.

Rəşid yorğanı kürəyinə çəksə də balıncı dırseklenmişdi. O, arabir üzünə tökülen saçını əlleri ilə geri darayırla, gileyli və narazı şəkildə danışındı:

— Üzüm ayağınızın altına, böyük uşaqın bu il on beş yaşı tamam olur. Toyumuzdan az qala iyirmi il keçir, qayınatam menimlə küsülü oldu. Qayınanımla xırda qayının nə məni, nə də Birgülü danışdırırmı.

Kədər maraqlı güclü olduğundan bikeflədim. Bunu yəqin ki, Rəşid də göründü. Ancaq biruzə verməyib davam edirdi.

— Özünüz cavan olmuşunuz. Cavanlıq insan ömrünün şaqraq bülbü-lüdür. Gənclik insan həyatının ən qaynar və alovlu dövrüdür. Cavanlıq

əşq və məhəbbət tərlanının yüksəklərə qənad çaldığı zamandır. Sevgi cavanlığın yaşıdır. Hər bir gənc bu xəsteliyə mübtəla olur. Bəziləri dərhal dərdinə dərman tapır. Bu cür cavanlar xoşbextir. Elələri də olur ki, sevgilərinin qovuşması qarşısına ciddi engel çıxır.

Rəşid yerinin içində oturub yorğana büründü. Mənse qollarımı bəşimin altında daraqlayb daha diqqətlə dinledim.

— Mən Birgülü məktəbdə oxuyanda gözaltı eləmişdim. Onu hədsiz dərəcədə sevirdim. Eşqimi bəyan eleməye cesarətim çatmırı... Bu da səbəbsiz deyildi. Birgülün atası çox zabitəli kişi idi. Bütün şəhər ondan tük salır, hamı onunla məsləhətleşir, razılaşırı. Belə bir kişinin qızı ilə görüşüb damışmağa qorxurdum. Çox götür-qoy eləyəndən sonra bir axşam Birgül ciyində mis sənək bulaqdan qayıdanda ona söz atdım.

Divar saatı 12 dəfə zəng çaldı, nə mən, nə də Rəşid əhemiyət vermadık.

— Necə yəni söz atdım. Axı nə dedin?

— Nə deyəcəkdim, sənə kağız yazmışam, ayaq saxla, verim.

— O zaman qız nə elədi?

— Addımlarını yavaştı, başı bağlı məktubu aldı, koftasının qoynuna qoyub aralındı. Cabbar dayı! Əsil fəlakətim həmin vaxtdan başladı. Yuxum ərşə çəkildi. İştahdan kəsildim. Az-az yediklərim qarnımı isitmədi... Səbəb də bu idi ki, Birgül daha gözə dəymirdi. Elə bildim atası və qardaşları xəber tutub qızı ağızbırə salıblar. Üç gün bu orta voziyyət beləcə davam elədi. Mən hər gün eyni yerdə durub gözümüz bulaqdan çəkmir, suya gəlib gedənlərə baxmaqdan yorulmur-dum... Gün batmışdı. Hava qaralmışdı. Bir də gördüm Birgül ciyində boş sənək bulağa sarı gedir. Qarabaqara onu izlədim. Mis sənək nova qoyulub ağızı şırrana söykənəndə qızın qolundan yapışdım. Ürkək halda mənə baxdı, cincirini da çıxartmadı. “Kağızin cavabı nə oldu” sualına gülə-gülə cavab verdi:

— İxtiyar özümdə deyil. Atamın ağızını ara, razi olsa adam göndər...

Bayaqdan beri intizar içində qulaq asdığını hadisənin bu yeri məni xeyli toxtatdı. Rəşid də dərindən nəfəs alıb davam etdi.

— Razılıq alıb elçi göndərdim. Nişan qoymağa hazırlaşdığımız vaxt eşitdim ki, Birgülü böyük bacısının baldızı oğluna vermək isteyirlər. Bu quramanın əsil ustası, Birgülün böyük yeznəsi, mənim gələcək bacanagım idı.

Mən maraqla qulaq asdığım halda Rəşidin nitqi zəiflədi, danışığın sərinlədi, sözləri təsirdən düşdü. Azca ara verib davam eləmək istəyəndə kövrəldi. Mən qesdən onu toxtatmadım. Bilirdim ki, mən dillən-som Rəşid daha pəjmürdə olacaq. Odur ki, hadisəni beynimə həkk' edir, ürəymə yazır, Rəşidin hərəkətlərinə biganə qalmaga çalışırdım. Hərçənd bu vəziyyətə biganə qalmaq qeyri-mümkün idi. Bunun müqabilində sözsüz dayanmaq ən qüvvətli toxraqlıq idi.

Rəşid özünü bir az ələ aldı. Sınısinə qövrələmiş ah-tufu rədd elə-yəndən sonra hələlik zəif ahənglə danışdı:

— Xəber göndərdilər ki, qız oğlamı sevmir. Bu səbəbdən də qo-humluğumuz baş tutmaz. Bu xəberin qırışığı açılmamış Birgülə nişan qoydular. Bir ay çəkmədən Bakıda ali məktəbdə oxuyan nişanlısının yanına yolladılar. Orasını da deyim ki, oğlan əlaçı idi. Bir ildən sonra neft mühəndisi olacaqdı. Birgül qardaşı evində yaşayır, orta pedoqoji məktəbdə təhsilini davam etdirirdi. Mən kəndimizdə orta məktəb müəllimi işləyirdim. Birgülün ortancıl qardaşını həm karlı kişi, həm də böyük alim kimi tanıydım. Bir gün bu qənaətə geldim ki, qış tetilində Bakıya gedim, bir baş gələcək qaynımgılə gedim, professorla danışım, ağızını yoxlayım, görüm niyə belə oldu? Səfəre hazırlaşdıǵım gün eşitdim ki, gələcək bacanağım bir gün əvvəl Bakıya gedib, bacısı oğlunun toyu üçün ciddi hazırlıq görür. O günə qədər elə bil yuxulu idim, birdən ayıldım. Fikir məni çulğadı. Xəyal məni qanadları üzərinə alıb berk sikkələdi. Sanki Yer zəlzəlo elədi. Göydəki bütün buludlar toqquşdu. Nə qədər ildirim qüvvəsi var idisə hamısı başına uçdu. "Tay-tuşlarım içində hörmətdən düşdüm. Camaat yanında biabır oldum". Daha fikir-leşə bilməyib hemin gün Bakıya getdim. Birgül oxuyan məktəbin qapısını kəsdirdim. Səher saat ondan axşam saat yeddiyə qədər gözledim. Birgül yoxa çıxmışdı. Qardaşı evine yol aldım, döngələrin birisində Birgül ilə qarşılaştıq. Çox kədərli, olduqca bikef, dedikcə qəmgin idi. Məni görəndə eyni açıldı. Görüşdük. Birinci dəfə görüşəndə, necə hal-əhval tutmuşduq, o cür də məndən xəbər aldı

- Niyə gəlmisinə?
- Sənin dalınca,
- Fikrin nedir?
- Səninlə birlikdə kəndə qayıtməq.
- Nə vəde.

— Lap bu gün, belkə də bu saat.

Birgül ayaq saxladığımızın səhv olduğunu yəqin edib gedə-gedə dedi:

— Bugün olmaz. Sabah axşam saat səkkizdə burada gözleyəcəyəm. O aralanmaq istəyəndə sual verdim.

— Eşitdim toyə hazırlaşırsınız.

O dayanmadan cavab qaytardı.

— Onların başı toyə qarışlığından mənimlə işləri yoxdur. Sabah seni gözləyəcəyəm.

Birgülü kəndə, öz evimizə qaçırdım. Aradan birçə gün keçmişdi ki, ikimizi də milis vasitəsilə Bakıya qaytardılar. Qardaşının təkid və tələbi ilə çağırılmışdıq. Daxili İşlər Nazirliyində ciddi sual-cavab başlandı. Məni "nişanlı qız götürüb qaçmaqda" ittiham edirdilər. Birgül deyilənlərin hamisini puç elədi. Qardaşının ağızını boza verdi. "Mən əvvəlcədən Rəşidə nişanlanmışdım, indi də onu sevirem" deyəndən sonra iclas bağlandı.

Kənddə əməlli-başlı toy elədik.

Birinci uşaq olanda Misirle barışdıq. Hərçənd o hələ də Birgülü dindirmir. Ancaq mənimlə yaxın dostdur. Bacısı uşaqlarını da hədsiz dərəcədə isteyir. Qayınanamla bacanağım hələlik küsü saxlayır, necə deyərlər, yolumu qılınclayırlar.

Mən aralığa sülh qoyub öyüd-nəsihət eləyəndə Rəşid dədi:

— Bacanaq məndən yaşca böyükdür. Bir addım o yaxınlaşın on addım dizi-dizi qabağına sürünüm. Nə qədər ki, o, inadında dayanıb, mən də mənliyimi üstün tutacağam.

Mən xeyli fikirləşib götür-qoy elədim. Barışqı barədə düşündüm. Rəşidin fikri molum idi. Bəs Misir bu məsələyə necə baxardı.

Birgülün anası da, böyük bacısı ilə yeznosi də, hətta başqa rayonda yaşayan xalası da Şuşada idi. İsa bulağında qurulacaq ziyafəti, barışqı məclisine çevirmək əsil mən deyən olardı. Misiri dirlədim. O, fikrinin bəzi nöqtələrini gizli saxlamağa çalışsa da, hər halda əsas təklifini bildirdi.

— Anamla xalam sözünüüzü yerə salmaz. O ki qaldı Xanış qağama (böyük yeznəsinin adı Xanışdı) bir az inaddır. Düzünü bilmək istəsəniz adına "Sünni Xanış" deyirlər.

Şənbə günü "Cıdır düzü" səyahətindən qayıdanda Misirle birlikdə onlara getdim. Ərinin vaxtsız vəfatından sonra iki oğul, üç qız, iki bacı

saxlayan, saçının birisini ağ, birisini qara hörüb müxtəlif idarə və təşkilatlarda işləyən, hər yerdə ad-san sahibi olan ortaböylü, cavanlıq gözəlliyyini hifz edib saxlamış, abır və hoya perdesi yanaqlarına çöküb qalmış, yaşıının bu vaxtında danışanda utanıb qızaran Gövhər bacı, məni şəxson tanımasa da oğlunu təqdim və zəmanatından sonra dil-ağızla qarşılıdı.

Əl verib gördük. Balkonda yenice eyləşmişdik ki, Misiri içəri apardı. Ne barədə damışdıqlarını eşitməsəm də niyyətlərini bilirdim. Bərk etiraz edib yalvardım ki, heç şey lazım deyil. Təklifimi zor-gúc qəbul etdirdim. Samovar zümzümə vuranda əsil mətləbə keçib söze başladım. İlk cümləni yenice qurtarırdım ki, Rəşidin ortancı xalası Gülgöz də gəldi. Bacılar arabir göz-qasla bir-birinə bəzi xəberlər çatdırılsalar da mən yola nərdivan salıb qət edir, hərden təklifimi eloyır, bəzən eyhamlar vurur, aqsaqqal və ağıbırçıkları qınayır, möhkəm ailə-dən, yanlı qohum-əqrəbadan, sidq-dil qardaş-bacıdan, hörmətcil və istəkli bacanaqlardan tutarlı şokildə deyirdim, sözümüzün axırını belə qurtardım:

— Keçmişdə adam ölüb qan düşəndə deyordilar qanı qanla yox, qanı su ilə yuyarlar. İndisə ortaqliqda qan olmayıb ki, qanlılıq baş versin. Necə deyərlər, bir qız bir oğlanındır. Sevişib gediblər, gözəl balaları, səmimi ailələri, xoş güzəranları vardır. Ağbırçəklər günü sabah qabağ'a düşüb umu-küsülüyü həmişəlik son qoymalıdırılar.

Üzümü Misirə tutub onu köməye çağırırdı:

— Misir, eqlin nə kəsir? Sənin fikrin nədir?

Misir çox tödbirli hərəkət elədi:

— Su olan yerde təyəmmim batıldı. Sizin yanınızda bizim damş-mağımız günahlıq olar. Gövhərlə Gülgöz damışmayanda mən elə bildim məsələ müsbət hell olundu. Siz deməyin bu zahiri əlamətmış, batını isə bağlı imiş. Açıarı da Xanışın cibindo.

Misiri Xanışın dalınca göndərmək istədim. Gülgöz lazımlı bilmədi. İki bacı, cürbəcür yolla və təkliflərə mənim planımı pozmağa cəhd elədilər. Mən isə düyümləri aça-aça ayağa durub Misirin qabağıma salıb birbaş Mamayı məhelləsində olan Xanışın evinə yollandım.

Darvazanı döymədən içəri girdik. İkinci mərtəbənin balkonunda uşaqları ilə bir yerde Ağdamdan göndərilmiş təzə tut yeyirdilər. Görüşüb hal-əhval tutandan sonra dedi:

— Bidanədir, bəlkə siz də buyurasınız?

Mən ağızımı açmayıb əlimi tuta uzatdım.

Böyük bacı, böyük qardaşı himlə içəri çağırırdı. Xanış səhbətin mövzusunu çox uzaqdan götürdü. Olduqca ümumi şəkildə başladı. Arabir dərinlərə getdi. Hərdəm romantik boyalarla yüksək zirvelərə dayandı. Bezen mücərrəd müdəalələrə söykəndi. Nəhayət çənəsi yorulandan sonra səsinin ahengini yavaşıdıb soruşdu:

— Nə yaxşı, macal eləyib bu vaxt Şuşaya gelmisiniz?

— Şuşanı ürəyim qədər istəyirəm.

— İstəmeli şəhərdir.

— Həm də əziz istəklilərim buradadır.

— Şəhərdə kiminiz var?

— Bacanaqlarım, qayınanam, xalam qızları...

Xanışın yanaqlarına nazik bir kədər örtüyü büründü. Misir yəqin ki, bunu hiss etmədi, cünki bacısının təkliflərinə cavab hazırlayırdı.

Xanış özünü onda qoymayıb sual verdi:

— Neçə bacanağınız vardır?

Mən səhbətə zarafat mayası atdım:

— Neçəsini istəyirsən.

Xanış susanda mən dedim:

— Yeddi bacanaq məsələsini eşitməmiş olmazsan.

Xanış siziltili bir şəkildə dilləndi:

— Ucundan, qulağından bilirom.

Mən başqa tərəfdən başladım.

— Yaxşı bacanaq doğma qardaşdır.

Xanış yanıqlı bir ah çəkib danışdı:

— Atan oldu rəhmətlik, “yaxşı bacanaq!“.

Mən səhbətin hərarətini arturdum:

— Xanış! Yaxşı bacanaq kimə deyirlər?

O, mat-mat üzümə xeyli baxandan sonra dedi:

— Yaxşı bacanaq namuslu, qeyrətli kişiyə, qanacaqlı, söz eşidən oğlana, böyük-kiçik yeri bilən adama deyirlər.

— Bacanağın Rəsiddə bu sıfətlər varmı?

Xanış gözlenilmədən top buraxmış qapıcı vəziyyətində qaldı, dərhal cavab verə bilmədi. Qayını Misirə baxdı. Köməyə gəlmədi. Arvadına nəzər salmaq istədi, gözə döymədi. Əlacsız qalib özü cavab verdi:

— Gəlsəniz səhbətin mövzusunu dəyişək.

Güle-güle başımı buladım. Xanışın sıfetindəki keder örtüyü qalınlaşır, əməlli-başlı görünməz olurdu.

Çəhrayı rəngə bürünmüş barama irilikdə bidanə tutun saplığını qoparıb ağızma qoya-qoya dedim:

– Söhbətimiz təzə-tezə dişə dəyər olur. Ümmumi sözdən zəhləm gedir. Əsil hayatı məsələdən danışınq. Xahiş eləyirəm, söhbətə çəltik salmayasan. Suala cavab verəsən, öz fikrini ətraflı söyləyəsen.

Xanış məglub vəziyyətində idi. Ancaq təslim olmurdu. O, özünü haqlı sayan, nahaq göstərişlər verib araqaşdırın bəzi adamları xatırladırdı.

Xanışın adı qulağına dəymışdı, amma bilmirdi ki, tezliklə yumurta yükü aparmağa razı olacaqdır.

Mənim əslində nə bacanağım var, nə də yaxın qohumum. Mən yaxşı adamları tərifleyəndə Rəşidi, onun ailəsini nəzerdə tuturdum. Elə ki, mötərizəni açdıq, dırnaqların üzərindən dik qələm çəkdik, məsələlər çılpaqlaşdı, vəziyyət aydınlaştı. Sözlər yerinə düşdü, hədəf müəyyənənəşdi. İndi əsil atıcılar məharətlərini göstərdilər. Kim naşı idi, gülləsi gah başdan ötündü, gah da çox aşağıdan keçirdi.

Müxtəsəri budur ki, Xanış Rəşidin oleyhinə tutarlı ittiham vero bilmədi. Günahlandırdığı yerləri oldu. Ancaq buz üzərinə yazılıb Güneşin altına qoyulan nişaneler nə vəziyyətə düşürse, Xanışın qurama və uydurmaları da elo təsir bağışlayırdı. Tez-tez işlətdiyi və hər dəfə dörin ah-tufla dediyi söz bu idi:

“Bacım oğlunun nişanlısını əlindən almış adam”.

- Yaxşı, Birgülü sıftə kimə nişanlamışınız?
- İndiki ərine.
- Niye dəbbələdiniz?
- Qız razi olmadı.
- Düzünü de.
- Böyük bacısından soruşun.
- Birgül bacın oğlu ilə görüşüb söhbət eləyibmi?
- Deyə bilmərəm, bəlkə də görüşüb'lər.
- Xanış, atalar sözüdür ki, bəlkəni əkiblər bitmeyib.

Xanış nəhayət üzə durub xəbər aldı:

- Bu qədər danlanılmağımın səbəbi nedir?
- Ədalətsizliyin, insafsızlığın, inadkarlığıն

– Əlinizdə osas varmı ki, dediklərinizi sübuta yetirəsiniz?

– Axşamdan bəri danışdıqların inandırıcı dəlil və sübutdur.

– Əsla.

– Bəs məndən nə isteyirsiniz?

Söhbətin ahənginə həlimlik qatdım, müləyimliklə hövkəledim:

– Əvvəlcə de görüm, hırsın soyuyurmu?

Xanış qımışdı.

– Sizə söz ustادı deyirlər, mən sizinlə bacarmaram.

– Elə isə qulaq as.

Xanışın arvadı da balkona çıxdı. Bizdən aralıda dayambil qulaq asdı.

– Xatırımı isteyirsinizsə, gelişimi məzur tutun, Rəşidlə ailəsinin bu evə ayaq açmasına razılıq verin...

Xanışın əvəzinə arvadı cavab verdi:

– Elə də şey olar?

– Bəs nə təhər olar?

Xanış mənə baxanda çöhrəsindən yazıqlıq duyдум. Bu səbəbdən təklif şəklində dedim:

– Ürəyinizdəndirse Gövhər bacıgilə yiğışaq.

Xanış susdu, arvadının rəngi açıldı.

– Sabah bazar gündür. Hamımız bir yerdə İsa bulağına gozməyə gedəcəyik. Elə biliyəm bütün umu-küsülərə, narazılıq və deyiciliklərə son qoyulacaq, nə qədər ağrı-acı varsa hamisini Xəlifəli çayına tulayıb, yüngül, rahat nefəs ala-alə geri qayıdacyjıq.

Bayaqdan bəri bir söz deməyen Misir bərkədən gülüb yeznəsinə üz tutdu:

– İstoyirdik iki erkək aparaq. Bu cür yağlı, təsirli söhbətlərdən sonra bir erkəyin də qanına bais olacaq. Sağ olsun bacanaqlar və onların sarsılmaz ittifaqı.

Bacısı yavaşça dedi:

– Ömrü uzun olsun Cabbar dayının. Axır ki, Birgülü dindirəcəksən.

Mən aramla Aşıq Ələsgərin moşhur kələməni deyib, sonra ayağa qalxdım.

Kəçən sözü vurma üzə,

Kəçən keçdi, olan oldu.

Qızlar, bacılar, bacanaqlar, nəvələr, oğullar hamısı tozə məhəllədeki qəlbini evlərin birisində yaşayış Gövhər bacının həyətinə toplaşdı. Öpüş-görüş, giley-güzar, barışq burada icra olundu. Sonra İsa bulağına yola düşdü.

Mən Rəşidə, Xanış Misirlə gedirdik. Cavanlar, uşaqlar yüksək maşının içində, Gövhərlə Gülgəz şoferin yanında, üç erkək arxada şəhərdən çıxdıq.

Hava isti olduğundan İsa bulağının qiyməti daha da artmışdı. Xəlifeli çayının şırtlısı meşənin aşağıından güclü eşidilirdi. Bəlkə də hədsiz quş nəğməsinə qarışlığından yoxa çıxmışdı.

Erkəklər kəsilib soyuldu. İç qovurması hazırlandı. Müxtəlif pencer, göy xiyar, qırmızı pomidor, üzülü pendir, təzə lavaş süfrəyə xüsusi bozək versə də diqqətimi cəlb etmirdi. Gur yanmış ocaqların alovu, doğranan kabablıq et, silinib hazırlanan şişlər, cürbəcür danışqlara mövzu olan səhbətlər məni maraqlandırmırıdı. Fikrim həm uzaqlarda gezir, həm də yüksəklerdə cövlən edirdi.

Şuşa şəhərinin keçmiş barədə düşünməyə ehtiyac yox idi. İndisə haqqında fikirləşməli, gələcəyi xüsusda tədbir görülməlidir. Bu şəhərin barəsində az yazılmayıb. Böyük şəxsiyyətlər, görkəmli adamlar buranın suyundan, havasından ürəkdolusu damışmışlar. Dünyanın en gözəl dağ-iqlim müalicə kurortlarından saymışlar.

Düşünürəm. Götür-qoy edirəm... Nehayət, dərin inamla bu qərara gəlirəm ki, çox çökmez Şuşa kurort şəhəri olacaq. Burada tikilən sanatorilər, istirahət evləri, pioner düşərgələri, müxtəlif peşə və orta ixtisas məktəbləri vaxtılıq millət xainlərinin şəhərə vurduqları bütün yaraları sağaldacaq. Daima susuzluqdan şikayətlənən Şuşa şəhəri ətrafindakı çaylar üzərində elektrik stansiyaları tikəcək, gur işığı ilə ürəklərə nər axıdaqadır. Şəhər zəhmətkeşlərinin maddi rifah halını daha da yaxşılaşdırmaq məqsədilə bir sıra müəssisələr təşkil edilecek, artellər düzələcək, fabriklor yaradılacaqdır.

Xəlifeli çayının başındaki turş Sudan səmərəli istifadə olunacaq. Sanatorilərdə müalicə olunan əhalinin can sağlığı üçün kara gələcəkdir. Xəlifədə, Zarışlıda tikilmiş taxta zavodlarında yerli əhali can-başla işləyəcək, dövlət xeyir görəcək, camaat varlı həyat sürəcəkdir.

Bakıdan birbaşa Şuşa şəhərinə dəmiryolu ilə gedəcəyik. Təyyarəyə Bakıda minib Şuşada, Cıdır düzü təyyarə meydanında düşəcəyik. Şəhərdəki beynəlxalq turist bazasının evlərində, restoranlarında, meh-

manxanalarında xaricdən gəlmİŞ adamlar Şuşanın nə qədər tərəqqi və inkişaf etdiyini öz gözləri ilə görəcək, vətənlərinə qayıdanda bu barədə həm danışacaq, həm də yazacaqlar.

Şuşa şəhərində istehsal edilən bir çox məhsullar nadir hədiyyə mİsallı əcnəbi ölkələrə satılacaqdır. Şuşa şəhər filarmoniyası, Şuşa şəhər dövlət teatrı, Şuşa şəhər muzeyləri, Şuşa şəhər mədəniyyət sarayı, Şuşa şəhər dövlət kitabxanasının ictimai-faydalı işi, gərəkli və qazanclı fəaliyyəti barədə her yerdə danışılacaqdır.

Respublikanın adı idarə və təşkilatlarının rəhbər işçilərinin ayağı Şuşadan kəsilməyəcək, şəhərə gələn qonaqlarla, ələlxüs, əcnəbi qonaqlarla təz-təz görüş keçiriləcək, ağıllı təklif və təşəbbüsler dərhal nezəre alınıb həyata keçiriləcəkdir.

Şuşanın görkəmi daha da gözəlləşəcək, bir çox yelərin adı dəyişəcək, indiki vəzifəsi bùsbütün başqalaşacaqdır...

Misitin səsi ilə şirin xəyalдан ayrıldım. Onların başı işə qarışığından sual verməmişdilər. Mən isə bilmirdim nə cür razılıq eləyəm ki, məni dindirməyiblər. İndisə bəzi fikirlərin yarımcıq qalmasına o qədər də heyif silənmedim.

Kabab yeyildi, çoxlu İsa bulağı suyu içildi. Üstəlik samovar çayı ortaya gəldi.

Küsülülərin barışması, qayınana ilə kürəkənin, qızım, bacanaqla bacanağın, baldızın deyə-gülo səhbəti mənə ləzzət verirdi. Kaş əlimdə elə əlac, elə imkan olaydı ki, insanları həmişə məhrİban deyib-gülən görəydim. Kədərle qəm ömür gödəldir, acıqla hirs əsəbi korlaysı, təhqiq hədə-qorxu bədən üzvlərini yerindən oynadır. Hərgəh dərindən baxsaq, felsefi cəhətdən yanaşsaq, insanlar mənfiliklərdən çox-çox uzaq olmağa laqeyddirler.

Nə isə. İsa bulağında keçirdiyimiz vaxtlar, səhbət etdiyimiz dəmlərə xəyalə dəlbə xatırladıqlarım müqabilində çox kiçikdi. Bəlkə də dəryada dəmci misalında idi. Bununla yanaşı süfrə ətrafında oyləşib yeyib-içən adamlara baxdıqca üreyim açılırdı. Həm ağbirçək var idi, həm körpələr, həm ali təhsilli ziyahılar danışındı, həm azad fikirli, bərabər hüquqlu azərbaycanlı gəlin və qızları sözə qarışındı. Həm şəxsi məsələlər müzakirə olunurdu, həm də xəyalən gördükərinin bozılərinə toxunulurdu. Həm olub keçənlərin üstündən dik qolom çekilir, həm də xoş ümidi müjdöçisi gələcək xüsusda səmimi və inandırıcı sözlər bir-birinə caşanıb uzanırdı.

Gün əyilir, hava sərinləyir, yuxuya getmiş körpələr üşüdüklərin-dən ora-bura qaçıb qızışırılar. Qab-qacaq yiğisildi. Stəkan-həlbəki yuyulub silindi. Mis qazan qumla sürtülüb tomizləndi. Yük maşını nə cür gəlmışdı, eləcə də yükünü apardı. Kişilər bir az dik yuxarı gedən-dən sonra iki tanışın şəxsi "Pobeda"sına minib şəhərə girdilər.

Şuşanın axşamları ürəkaçan, gecəsi ana laylasını xatırladan, şəhəri xoş duyular tərənnüm edən mahnını yada salan, gündüzü isə kef çökmek, süfəsinin başında ayaşib demək, gülməklə ömür sərmək büsətinə başa vuran sehirlə, bəlkə də romantik romanı oxuyub qurtarandan sonra əsər müəllifinə təşəkkür məktubu yazan cavan bir qızın eşq və mehəbbətlə dolu həyat tarixçəsinə oxşayır. Yaxından tanıdığım, ömrüm boyu unutmayacağım Roşidlə, külfəti ilə yenə də tanış mənzildə gecələdik.

Düzünü deyim ki, osil ünvandan çox uzaqlaşmağıma baxmayıaraq əsla səfərimdən narazı və narahat deyildim. Səbəbi də budur ki, böyük bir ailəni, yaxın adamları barişdirib dostluqlarını yenidən, həm də çox möhkəm və əsaslı surətdə bərpa etmişdim.

Roşidin ömür yoldaşı da, balaları da no qədər sevinirdilər, onu mən dərindən hiss edirdim. Roşid isə üzərində dağ ağırlıqda yüksək götürülən insanlara bənzəyirdi. O, tez-tez dərindən köks ötürürdü, məncə bu onun nəticəsi idi ki, Roşid serbest nəfəs alırdı. İlər boyu möhnət çəkmək-dən daralmış sinəsi genişlənmişdi. Çox yüklənmiş ürəyi boşaldığından azad hərəkət ələyirdi.

Şəhər nisbetən gec oyandıq. Gecə vaxtsız yatlığımızdan yana şəhər çayını və yeməyini xeyli uzatmışdım. Çaydan sonra Roşidə dedim:

— Getmək qonaqdan, yola salmaq ev yiyəsindən asılıdır.

Motlobi dərhal başa düşən Roşid maşına benzin töküb əllerini sildi. Paltarın dəyişdi. Aile üzvləri ilə görüşüb Roşidin böyründə oturdum. İsa bulağında süfrədə əyleşənlərin hamısı ilə vidalaşmaq üçün qayınanası və bacanağılıq getdik. Görüşüb ayrıldıq.

III. PARLAQ VƏ XOŞ GƏLƏCƏKLİ ŞƏHƏR

Şuşa ilə Turş su, Qala dəresi ilə Laçın arasındakı əl yolu büsbütlən do-laylardan ibarətdir. sürücüler bu yola maşın salmaz, səfərə çıxmazlar.

Təbiətin zənginliyinə, gül-çiçəyin əlvanlılığına, ətrafin dilgüşahlığına baxmayıaraq yol narahatdır, gediş-geliş çətinidir.

Roşidin maşın sürməsi məni valeh etmişdi. Dolayı yollarda maşını ele döndərir, sağa-sola elo bururdu ki, gözlərimə inanmıyorum.

"Turş su" yaylaşına çatanda dayandıq. Düşüb xeyli hava udduq. Nefəsimizi dərdik. Ancaq bununla üreyimiz soyumadı, geri qayıtdıq. Bir az getdik. Sağa burulub enişə endik. Haçandan-haçana Turş suyun gözüne çatdıq. Adama üç-dörd stəkan su içdik. Evdən götürdüyüümüz soyutma yumurtamı lavaşın arasına qoyduq. Tər kişnişdən üstünə sərib dürməklədik. İştaha ilə yedik. Baxmaqla kifayətlənmedik, yənə də su içib geri qayıtdıq, yolumuza davam etdik.

"Qala dəresi" adını birinci dəfə 1914-cü ildə kendimizdə esitmışdim. Dədəm Bakıda idi. Danışındılar ki, Şaşa qalasına gəlib, bir gün sonra Qala dəresindən ötüb Gorusa çatacaq, axşam evimizdə olacaqdır. 1918-ci ildə vətəndən didərgin düşüb qaçqın olduğumuz vaxt Qarabağ'a bu yol ilə getmək mümkün deyildi. Qorxulu idi. Millet xainlərinin törətdikləri fitnə-fəsad sayəsində yollar bağlanmışdı.

İndisə "Pobeda" maşını şütyüb getdiyərək yol qıraqındakı, dağ döşündəki kondilərə baxıram. Fərəh sinəmə sığmir, dərindən nəfəs alıb ürəkdən şadlanıram.

Bakıda iki dərəcəli Şura firqə məktəbinə, mühəzirəçilər dəstosunu qurtarandan sonra 1925-ci ildə Şuşaya göndərilmişdim. Bir il sonra Laçın şəhəri tikilməyə başladı. Bir neçə il bu təzə şəhərdə məsul işlərdə çalışmışam. Abdallar poçtu ilə Qarı Kaha arasında salınmış şəherin birço küçəsi var idi. Hətta gecələr çıraq işığında oturub səhbət elədiyimiz dəmlərdə lətife düzəldib gülürdük. Lətifəmizin birisi də bu idi. Dün-yada iki şəhər məşhurdur. Moskva böyüklüyü. Laçın xirdalığı ilə.

İndisə qəribə bir menzərinin şahidi oldum. O zaman qəza xəstəxanasının yerləşdiyi Abdallar poçtunu tamıya bilmədim. Ətrafında o qədər bina, cürbəcür evlər tikilmişdi ki... El yolunun alt və üstündə salınmış teze məhəllələr, çoxmərəbəli ictimai binalardan gözümü çökmir, hey baxırdı. Roşid maşını saxlamış, ikimiz də düşmüştük. Saat ikiyə işləyirdi. Şaşa ilə Laçın arasındaki yol uzaq və narahat olsa da yaxşı gelmişdi. Maşını yol qıraqında qoyub ardılı təpəyə çıxdıq. Hava aydın, yerimiz qəlbi olduğundan həm Laçın şəhəri, həm də ətraf meşələr bütün füsünkarlığı ilə canlanırdı.

Diqqətlə Qarı kahalıların əkin yeri, biçənəyi olan dərələrə, güneylərə, üstü qırmızı kirəmidli dəmir taxtапuşlu evlərə gözüm sataşdıqca bu şəhərin salınmasında əvəzsiz əməyi, unudulmaz zəhməti olan adamları yada salırdım: qəza firqə komitəsinin məsul katibi Ağa İsa Əbdürəhmanov, qəza İcraiyyə Komitəsinin sədri Əsəd Qarayev, qəza İcraiyyə Komi-

təsinin daxili işlər şöbə müdürü Qara İlyasov sözün həqiqi və geniş mənasında canlarını foda edib quru torpaq üzərində şəhər salırdılar. Maşın yox idi, texnika yox idi. İnşaat materialları Yevlaxdan Laçına at arabasında getirildi. Bütün işlər el ilə görüldü.

Əsəd Qarayevlə Ağa İsa Əbdürəhmanovdan sonra bu işi Rəhim Hüseynov davam etdirdi, özü də həm geniş şəkildə, həm də çox sürətlə apardı. Yevlaxdan getirilmiş vannaları öküzlərə yükledib Kəlbəcər İstisuynaya göndərir, bu kurortun işləməsi üçün elindən galeni əsirgəmirdi.

Laçın rayon rəhbərləri tezliklə xəber tutub bizi aralığa aldılar. Şəhərin mərkəzinə, vaxtılık tək kükə adlandırdığımız yerə apardılar. Abad, mədəni, ləyqətli qonaq otaqlarında qaldıq.

Gecə şirin söhbət elədik. Laçın rayonunun gələcəyi barədə çox danışdıq. Əhalisinə nisbətən sahəsi çox olan bu dağ rayonunda nələrə nail olmaq mümkünüyü xüsusda götür-qoy elədik. Meşə, tütün, balıq, bal, ət, süd istehsalımı qat-qat artırmaq yollarını döne-döne gündəliyə salıb çıxardıq.

1930-1932-ci illərdə kəndlərə ancaq atla və piyada getmək mümkün idi. İndi əsas kəndlərin hamısına maşın işləyir. Əhalinin vəziyyəti xeyli yaxşılaşdırıb. İnqilabdan əvvəl "kurd" adlandırılan, payız Qarabağa köçüb, yazda qayıdan "Mağaviz" camaati indi mədəni kəndlər salır, ağ otaqlarda yaşayırlar.

Keçmiş qəzalardan birinin indiki Laçın rayonun mərkəzi Laçın şəhəri həm böyümüş, inkişaf etmiş, həm gözəlləşib xoşagəlimli olmuş, həm də mədəniyyət sahəsində nəheng addımlar atmışdır. Bu rayonun yetirmələrindən bir çoxu elmlər doktoru, elmlər namizədi kimi Bakıda fəaliyyət göstərir.

Əhalisi barəsində müxtəlif lətifələr düzələn "Yaz əkinçi, qış diləngçi" olan, Qarabağa köçməkdən öküzlərinin beli yağır, kişi və qadınlarının dabanını quru köşə döynək eləmiş Hacisamılı zəhmətkeşləri indi qabaqcıl, mədəni insan misallı həyat sürürlər. Keçmişdə cir meyvə, qax düzəltmək, qurut və şorū arpaya doyişmək, ibtidai halda hazırlanmış ağac çomçə, qasıq, təknə, tabaq satmaqla külfət saxlayan kəndlilər indi kolxoz fermalarında çalışır, müxtəlif idarələrdə işləyir, varlı və mədəni, firavan və xoş güzəran sürürlər.

Gecə gec yatmağımıza baxmayaraq səhər təzdən durduq. Raykom katibinin dili ilə desək, iki maşın təşkil olundu. Birisine raykom katibi, Rəşid və mən mindik.

İkinci maşına rayonun başqa rəhbərləri əyləşdilər Rəşidin maşını qonaq otağının həyətində qaldı.

Abdallar körpüsündən adlayıb şah tut bağlarının üst tərəfi ilə gedəndə, sürücü maşını saxladı. Düşüb bağlıra getdik. Hava bərk isti idi. Cincəramalar özünü yırıb dağıdırdı. Onların səsi Abdallar çayının şiriltisindən güclü idi.

Raykom katibi ürəyimdən keçənləri oxuyub gülümşər halda dilləndi:
– Bilirəm, soruşacaqsınız ki, bu qədər tutu nə eləyirsınız?

Mən ona səri baxanda o aktyor misallı hərəkət əleyib danışdı:
– Beşaltı il camaat doşab, irçal hazırladı. Neticəsi o qədot də fərqli olmadı. Bişirilmiş məhsuldan dövlət az xeyir gördü.

Mən tab getirmeyib xəbər aldım:

– İndi nə hazırlayırsınız?

Raykom katibi əvvəlcə qızarış-bozardı, üzümə baxmayıb gözləni yere zillədi. Haçandan-haçana cavab verdi:

– Ağ göz.

Mən ciddi şəkildə ona baxanda raykom katibi "Ağ göz"ün mənasını söylədi:

– Ağ göz, yəni araq. Bəzi yerlərdə buna cecə arağı da deyirlər. Mən başımı bulayanda Rəşid güldü. Raykom katibi vəziyyətini dəyişdirmədən davam etdi.

– Bilirəm, bizi danlayacaqsınız ki, sağ olun, mədəniyyəti astar tərəfdən başa düşmüsünüz. İndi də camaati araqaya öyrədirlər. Ne qədər dəlil-sübut gətirsem də axırı siz deyən olacaq. Ancaq burada bəzi iqtisadi göstəriciləri və maddi maraq məsələsini qeyd etmək zəruridır. Külək vurduqca ələnin yere tökülen tut xarab olmasın deyə kəndlilərə icazə verilib ki, qonşu erməni kəndlilərindən araq çəkməyi öyrənsinlər. Siz deməyin araq çəkmək o qədər də çətin deyilmiş. Bizim camaat bir neçə günə bu peşəyə yiyələndi. İndi hər kənddə bir neçə araq ustası əmələ gəlib.

Mən raykom katibinin sözünü kəsdim:

– Bir müddətdən sonra araq içmək ustalarını sayı qat-qat artacaq.

Raykom katibi ədəb-ərkanla izahat verdi. Dediklərini sübuta yetirmək üçün bəzi rəqəmlərdən yapışdı. Doğrudur, tut bağlarının meyvəsində ikinci məhsul araq hazırlamaq iqtisadi cəhətdən çox golirlidir. Bunun hökumət xəzinəsinə də, kəndlilərin cibinə də mənfiəti böyükdür. Ancaq əmməsi var. Şəxsən mənim en qatı düşmenlərim, insanların səhətə

üçün qorxulu düşmənlerim araqla papiroşdur. Arağı çay stekanı ilə içib gündə iki-üç qutu papiroş sümürən cavanlar özləri özlərinə vaxtsız ölüm hökmü yazırlar. Kəndlərdə bu “ağ göz” adı ilə məşhurlaşan araq nə qədər az çökilsə, bəlkə də heç çəkilməsə daha çox fayda götürürərik. Axı bize sağlam kişi nəsləi daha çox lazımdır. Həm təsərrüfatın müxtəlif sahələrində iş görürler, həm də millet əkib çoxaldırlar. Pul üçün, qazanc üçün, iqtisadi fayda üçün çəkilən, butulkalara doldurulub məğazalarda satılan, balaca boçkalara doldurulub idarə başçularına sovgat gönderilən “ağ göz” xeyirdən çox ziyan, faydanın artıq zərər vurur.

Raykom katibi ağsaqqal qonağa hörmət eləyib sözünü çevirmədi. İzahat verməyib maşına mindi. Dolayı yollardan ötdükcə araq içmişlərin əvezində mənim başım gicəllənirdi. Bircə bu fələsefəni başa düşmədim ki, cavanlar “ağ göz”ün hansı məziyyətinə görə onunla bu qədər yaxın sirdəş olmuşdur.

Zabuq kəndinə çatıb sola burulduq. Kolxoz idarəsinə getdik. Qapı bağlı idi. Hamı iş üstündə idi. Zabuq körpüsüne çatıb dayandıq. Sağa gedəcəkdir. Çay üzü aşağı xeyli axdıqdan sonra Abdallar çayı ilə birləşəcək, yeni adla “Hökəri çayı” adı ilə Araza doğru can atacaqdır. Abdallar və Zabuq çayları cürbəcür bulaqların suyundan yaranmışdır. Bu çaylarda əla və çox yeməli balıq olur. Əhalinin “qızıl balıq” dediyi, şəhərlərdə farel kimi məşhur olan balığı artırmaq üçün ciddi işlər görülməlidir, görülür də.

Maşınınımız çay yuxarı şütüyür, mənə tanış kəndlərdən keçirdi. Qarı Qışlaqda maşını saxlayıb, ən sədaqətli müəllim dostum İsa Həsənovun ailəsinə baş çəkdim. Ömür yoldaşı, qızları sağ-salamatdır. Bir neçə nəvəsi vardır. Kürdüstan qəzasının bacarıqlı və savadlı, bilikli və adlı-sanlı müəllimlərindən olan İsa Həsənov bəzi namərd və nakişilərin, vəzifəpərəst və əxlaqsızların şəxsi-qorəzlik və tamahkarlıqları ucundan havayı qurban getdi.

Çayın o tayindəki kəndlərdən birisi Sadınlar, digəri Əhməddidir. Birinci kənd İsmayıllı Mirzoyevlə Rza Mirzəyevin, ikinci kənd Ocaqqulu Musayevin dünyaya gəldiyi yerdir. Ocaqqulu Musayev və Azerbaycanın ən sədaqətli və dəyanətli şəxsiyyətlərindəndir.

Minkənd köpüsündən adlayıb sola burulduq, “Aqibəti xeyir” dərisindəki Turşsuyun üstüne getdik. Yonca və xaşa biçənəklerində körpə ot göz oxşayırırdı. Güneylərdə kərənmiş qoyun sürüleri aqlı-qaralı olduğundan baxdıqca baxmaq istəyirdik.

Yemek hazırlanana qədər Minkənd çayının üstünə endik. Məşhur İstisu xüsusi maşın qazıntı işləri görürdü. Beşaltı cavan oğlan maşına kömək edir, İstisuyun dərin qatlarından gur su çıxarmağa çalışırıdlar. Bu İstisu Kəlbəcərdəki isti suyun kiçik qoludur. Suyun ətrafında çoxlu alaçığ qurulub. Mövcud su üç-dörd iri çalaya dolub. Camaat bu çalallarda “vanna” qəbul edir. Bir neçə il dalbadal bu suyun üstündə gəlib içən, çımən xəstələrin çoxusu əməlli-başlı sağalıb. Bu cəhətdən də Minkənd İstisuyunu üstü hər gün, hər ay (yay fəsli) dolu olur. Maşının qazdığını görən camaatın sevinci hədsizdir. “Yəqin su çoxalacaq, hörmət sanatori düzəldəcək, abırlı halda gəlib müalicə olunacaq” deyənlərin səsində titrəyiş duyulur.

İstisudan azca aralı “Qotur suyu”, “Göz suyu” deyilən gölmeçələr də vardır. Birsi dəri xəstəliklərinin digori göz xəstəliklərinin loğmanıdır.

“Aqibəti xeyir” dərisində təbiətin yetirdiyi nemətlərdən caciq, çasıր, şoşan ən çox yeyilən, şoraba qoyulub qışa saxlanılan bitkilerdəndir.

Süfrəmizdə dadlı, təzə yemeklərə yanaşı baldırğan içi, körpə quzuqlığı, qızardılmış balıq da var idi.

Bu yerlərin bütün daşları, yolları biçənəkləri, Minkəndin küçələri, bazar günləri adamların alver elədiyi meydan, vaxtı ilə ailəliklə gecələdiyimiz dəyirman, 1918-ci ildə “Bu küm döyirmanları” adlanan çəmənliklərdə iyul ayında baş vermiş yatalaq xəstəliyindən qırılan saysız-hesabsız qaçqınların itib-batmaqdə olan qəbirstanlığı, bu arada çıxan çoxlu qaynama bulaqlar – hamısı mənə tanış və əzizdir. Bu yerlərə baxanda atamla anam gözlərim qarşısında dayanıb boy-buxunuma tamaşa elədiklərini görürem. Onlardan sonra sağ-salamat qaldığımı sevindikləri dodaqlarındakı təbessümündə aydın olur. Vəzifə sahibi olduğumu biləndə İslıqli dağı qədər ucalırlar. Yazı-pozuya meyl etdiyimi biləndə ikisi də məni qucaqlayıb bağıra basır. Onlar məni az-az öpərdilər. Dədəm ilde bir dəfə Bakıdan kəndimizə geləndə məni bağıra basardı. Anam isə o gündən məndən razı qalıb ömrümə dua edərdi ki, Xına adlı inəyi xam yerdə otarardım.

“Aqibəti xeyir” dərisindən qalxıb Minkənddən aralananda, Kamallı, Çıraqlı, Ağbulaq, Şeylanlı kəndlərinə gedən yollara gözüm sataşanda bacılarım, balaları, yeznələrim yadına düşdü. Məni sonsuz məhəbbət-lə sevən, adımla fəxr edən, canımı and-müsaf yeri eləyən bacılarım-dan ötrü burnumun ucu göynöyr. Böyük bacının iki, ortancıl bacının bir qızı var idi. Üçü də mənə dayı deyirdi. Defələrlə ürəyimdən keçmişdi

ki, bacım qızlarına təzə paltarlıq alıbm. Mümkün olmamışdı. Yoxsulluğun üzü qara olsun.

İndi nəinki paltarlıq, hətta hazır paltar, ayaqqabı, palto da almaq, olardı. Nəinki bacım qızlarına, bacılarımı da, yeznələrimə de hər cür kömək eləyə bilerdim. Ancaq heyif, mın heyif, atalar doğru deyib ki, "yetimin ağızı aşa çatanda, başı daşa dəyər".

Bacılarımı, yeznələrimə, balalarına nəinki maddi yardım göstərə bilmədim, hətta harada vəfat etdiklərindən də xəberim olmadı. Qəbirləri haradadır, deyə bilmərəm. Çünkü zəmanənin bütün qorxunc və sarsıcı buludları bizim üzərimizdə şaqquşdamışdı. Onlar məndən nigarın getdilər. Men onlara həsrət qaldım.

Alxashlı kendinə enəndo sanki yaramın qaysağıını qopartdılara. Ürəyimdən keçən bir bayatımı dilime gətirib ahestə dedim:

Mən aşiq bir-bir düşər,
Atlanan bir-bir düşər
Bura geldiyimiz ilk gün,
Yadına bir-bir düşər.

Raykom katibi zarafata başlayıb kefimi açmaq istədi. Rəşid gözüñü məndən çekməyib sorğu-suala başladı.

– Niyə buraları gören kimi qanınız qaraldı?

Raykom katibi macal verməyib dedi:

– Gərək ki, Alxashlıda bir neçə ay olmusunuz?

Mən danışmaq istəyirdim. Amma yaş məni boğduğundan cavab əvəzinə susurdum.

Rəşid vəziyyətimi dərindən dərk etdiyindən raykom katibinə işarə vurdu ki, səhbəti dəyişdir.

Raykom katibi başqa mövzuya keçənə qədər biz Alxashlıya çatdıq. 1918-ci ildə həyətində, iri alaçığı bizi vermiş kişini soruştum. "Vəfat cləyib" cavabını eşitdim. Arvadını xəbər aldım. "Kamallıda əre gedib, orada yaşayır, dedilər". "Bəs kişinin nəyi var" sualına kolxozi sədri toxraqlıqla cavab verdi: "Bir yaxşı oğlu vardır. Ferma müdürüdür. İndi yaylaqdadır. Xahiş eləyirəm, gecə qalıb qonağımız olun, dəlinca adam göndərim, gəlib sizinlə görüşsün".

Mən bəlkə də qalmağa razılıq verərdim. Ancaq Rəşidin ailəsi Şuşada qalmışdı. Onu geri qaytarmalı idim.

Bundan başqa Laçın rayonunun başqa bir qoluna – Kürdhacı qoluna da baxmalı idim. Bu cəhətdən də kolxozi sədrinin təklifini yerə saldım.

Qaçqınlıq illərində hər gün uzun enişlə enib ceviz yiğdiğimiz yerlərdən indi maşın keçirdi. Ceviz ağacılarının çoxu gözə dəymirdi. Alxashlı aralığa alıb görkəmino xüsusi sıqal verən meşə, pöhrətlik, tinglik necə yaxşıdır.

Laçın rayonunda balı ilə məşhur olan Mişni kəndindən ötəndə Rəşidə dedim:

– Payız olsayıdı bal alıb aparardin. Buranın balı can dərmanıdır.

Gün Hocaz dağının dalına adlayanda Laçın şəhərinin qabaq qonşurındakı dağlardan enir, Abdallar çayına yaxınlaşırırdıq.

Qarı Kahadan keçəndə raykom katibinə sual verdim.

– Alxashlıdan Tavat Hümmətova adlı bir qadın var idi. Qəza və mahal vaxtlarında böyük vəzifələrdə oldu. Rayon dövründə adı məbuat səhifələrində düşmürdü. İndi haradadır? Vəziyyəti necodır?

Raykom katibi duruxa-duruxa cavab verdi:

– Sizi sağ olasınız. Bu sual Alxashlıda verilməli idi. Qarı Kahada mən buna no deyim?

Mənim dayanıb baxdığını, cavab gözlədiyimi kəsdirən raykom katibi dedi:

– Tavat Hümmətova bir az qocalıb. Tez-tez xəstələnib Alxashlıda qardaşı uşaqlarının yanında qalır. Şəhərdə mənzili vardır. Ancaq ilin çox vaxtı kənddə olur. Öz dediyinə görə kəndin havası ona düşür... Tavatı haradan tanıyırsınız?

Mən Tavat barədə etraflı danışandan sonra suali sualla qarşıladım:

– Tavat hökumətdən şəxsi kəsimət alırmı?

Raykom katibi danışmağa çətinlik çökəndə mən inandım ki, cavab mənfi olacaq.

– Sabah sizə səhəh cavab verərəm – deyən raykom katibi Rəşidə müraciət elədi.

– Bu gecə səhbəti müxtəsər eləyək, sabahkı seferimiz uzaq olacaqdır.

Rəşidin əvəzinə mən dilləndim:

– Rəşidi səhər tezden yola sal, qayıtsın geri, uşaqları Şuşada təkdir.

Raykom katibi bərk etiraz elədi, mən dediyimdən dönmədim. Rəşid isə dinib-danişmirdi.

Qonaq otağının həyətində maşından düşdü. Əla mexməri çay süfrəmizə ziynət verdi. Rayon rəhbərləri yenə də süfrəni üzük qası kimi ortalığa aldılar. Bu dəfə görüşə gələnlər arasında çoxlu dost və tanışlarım var idi.

Raykom katibi dediyimə eməl eloyib səhbəti ixtisara saldı. Saat on birdə yere girdik, qabırğa səhbəti başladıq.

Rəşid Laçına gəlişində məmənun qaldığını söylədi. Kəndlərə sefərimizdən razı qaldığını bildirdi. Söz verdi ki, bu yerlərə bir də gelecek, özü də uzun müddətə. Mən ona təşəkkürümü yetirib minnetdarlığımı iqrar eləyəndə o qızarılıq-bozardı, təz-tez bu sözleri təkrar eledi:

- Mənim vəzifəm hər vaxt sizin qulluğunuzda durmaqdan ibarətdir. Rəşid ürek yanğısı ilə olavə eledi:

- Yaxşı olar ki, AİD təşkilatlar Minkənd Turşsuyunun üstündə sanatori tiksinler. Bundan həm dövlət qazanar, həm də camaatın sağlamlığı qorunur. Çox diqqətlə baxdım. Hər tərəf gül-çiçək, yaşıllıq, günəş, hava, bulaqlar – heç insaf deyil təbiətin bu qədər soxavətindən istifadə etməyəsen.

Mən ona toxraqlıq verdim:

- Təki sağlam olsun. Çox çəkməz ki, her şey olacaq.

Rəşid könülsüz danışdı:

- Biz nədənə ümumi surətdən çox geri qalırıq.

- Ürəyini qışma, o da düzələr.

Rəşid məndən qabaq yatdı. Uzun müddət yuxum orşə çəkildi. Fikir, xeyal içində idim. Qonaq otağının açıq pəncərolarından düşən işığı hədəf eləyib hey baxdım. Şəhərin küçələrini, rayonun kəndlərini, kolxoz və sovxoza fərmalarını, tövlələrini də aydın göstərən işıq barədə düşündükcə elə bil yüngülləşirdim. “Rəşidin sualları, arzuları sərrastdır. Bizdə abadlıq və mədəniyyət sahəsində hələlik ümumi sürətdən çox-çox gerilik vardır. Bunu dağ kəndlərinə baxanda, dağ rayonlarını gəzəndə daha dərindən görürsən. Nə üçün Minkənd isti suyunun məsəlesi otuz ilə yaxındır ki, həll edilməmiş qalır? Axi bunun üçün hökumət hər cür şərait yaradıb. Nə üçün Abdallar çayı ilə Zabuq çayıının birləşdiyi yerdə sünə dəryaça yaratmaq, elektrik stansiyası tikmək, Qubadlı, Cəbrayıł rayonlarının min hektarlarla demə torpağıni suvarıb yüksək məhsul görmək barədə olan hökumət təklifi indiyə qədər öz həllini almayıb? Laçın və başqa dağ rayonları nə vaxt əsl qiymətini açacaq? Bu rayonlarda maldarlıq, meşçilik, kartofçuluq, tüntüncülük,

arıçılıq inkişaf etdiriləcəkdir? İstənilen qodor mütexəssisimiz, ağılli və pürsavad rəhbər işçilərimiz, bacarıqlı rayon rəhbərlərimiz ola-ola nə sebəbə yollarımız bərbad, rayon mərkəzlərimiz çirkli, qəsəbələrimiz görkəm cəhətdən yoxsul, kəndlərimiz plansızdır? Elm və texnikanın sürətli inkişafı dövründə iyirminci əsrə yaşaşığımıza baxmayaraq çatışmazlıqlarımız kifayət qədərdir?”

Şəhərin kənarındaki evlərdən xoruz səsi eşidiləndə yerimdə eşələndim. Sağ böyrüm üstə çevrilib yatdım.

Rəşid məndən qabaq durmuşdu. Mən yuyunub həyətə çıxanda gördüm əsas adamların hamısı süfrədə oyloşmış gözləyirlər.

Rəşidi Şuşaya yola salıb biz Kürdhacı tərəfə getdik.

Rayonun bu hissəsində dövlət yolu işləyir. Bu yolun çəkilişində bilavasitə iştirak edib camaatı səfərberliyə alanlardan biri də mən idim. Yolun hər yerinə bələdəm.

Pircahan çayına çatdıq. Düşüb əl-üzümüzü yuduq. Sərinləndik. Rayon rəhbərlərinin fikri Pircahana dönmək, bəlkə də çay içmək idi. Əvvəlcə etiraz etmək istədim, sonra “qonaq ev yiyəsinin löküdür, harada yatırdar, orada çöker” misalını xatırlayıb dilimi kiliplədim

Pircahan kəndindəki dostlarım, necə deyərlər, məni duz kimi yaldılar.

Rayon maarif şöbəsi müdürü işlədiyim illerdə Alpovut, Alxashı, Pircahan, Ağbulaq kənd məktəblərində müəllimlərin qonağı club gündüz məktəbləri, gece savad kurslarını yoxlamışam, nöqsan və kesirləri yerində düzəldib müəllimlərə kömək etmişəm.

O vaxtki müəllimlərdən gözüme dəyen yoxdur. Siyasi dərnəkde dərs dediyim kommunistlərdən üçü gözə dəydi. İkişi yaşca məndən böyükdür. Amma elə yaxşı qalıblar ki...

Raykom katibinin danışığından belə çıxır ki, Kürdhacida dayanmayıb bir baş sovxoza gedəcəyik.

Bəylik dəyirmanının böyründən diklənəndə 1930-1932-ci illerdə bu yerlərdə baş qaldırmış quldur dəstələrinə qarşı aparılan mübarizələri xatırladım. Ermənistandan qaçmış quldurlar Laçın və Kolbocər rayonlarının Alaçaya və İstisu dağlarında özlərinə dayaq yeri təpib bildiklərini edirdilər. Xalqımızın qorxmaz və sədaqətli öğüllərindən sayılan Hüsü Hacıyevin başçılığı ilə horokət eləyən dəstələri bir çox qurbanlar bahasına Alaçayadakı quldurları yuvasından perikdirib pərən-pərən saldı. Qırılanlar qırıldı, sağ qalanlar ələ keçib ədalət məhkəməsi qarşısında

cavab verdilər. İndi bu yerlərdə Kirov adına ot-süd sovxozu yaranıb. Laçın rayonunun baş ucalığı sayılan sovxozi gəlirlə təsərrüfatlardandır. Namuslu, işlək, bacarıqlı, təşəbbüskar işçilər respublikanın hər yerində məşhurdur. Sovxozda inekləri cinsləşdirməklə ciddi məşguldurlar. Yaxın vaxtlarda sovxozi cins heyvandarlıq sovxozuna çevirmək barədə fikir vardır.

Sovxozi işçilərilə görüşüb səhbət elədik. Örüşlərini gəzdik. Otlaq və biçəneklerilə tanış olduq. Fəhlələrin yaşayış şəraiti bizi daha da maraqlandırdı. Nisbəten razi qaldıq. Əlbəttə, sovxozenin ümumi geliri müqabiliində fəhlələrin voziyyəti daha firavan olmalı idi. Nədənse orta həddən yuxarı qalxmamışdır.

Sovxozda qelbimi forehlə doldurən cəhətlərdən birincisi olan çoxlu sağlam, körpə balalar oldu. Sovxozi işçiləri arasında tokuşaqlı yoxdur. Azi dörd, yuxarısı 11-12 övladı olan oğulları öpmək və "sağ ol", "mərhəba" demək azdır. Bunlar üçün hər cür şərait yaratmaq birinci dərəcəli vəzifədir.

"Qəhrəman analara" qayğılı münasibət, onların qeydine qalmaq, balalarının telim-tərbiyəsində hər cür yardım göstərmək, uşaq müəssisələrini nümunəvi hala salmaq, anaların işləyib övlad tərbiyəsilə məşğul olması yolunda heç nədən çəkinməmək gerekdir.

Bu barədə raykom katibi ilə səhbətimizdə fikir ayrılığı oldu. O iddia edirdi ki, çoxuşaqlı ailələrin səadəti yoxdur. Ata övlad yanında gözü kölgəli, qadın ər yanında üzü danlaqlı olur. Ən çoxu iki uşaq bes cdər.

Raykom katibi yəqin öz torcumeyi-halından dəm vururdu. Sonradan öyrondim ki, bir oğlu, bir qızı vardır. Oğlu ilin çox vaxtı naxoşlayır, qızı isə Bakıda yaşayan qardaşının yanında olur. Hər il kurorta gedən, öz canlarını qoruyub övlad xüsusda fikirləşməyen, oğlunun qırx yaşı olmasına baxmayaraq evlənməsi ilə məşğul olmayan, mədəniyyət perdesinə bürünüb soyuqluq və xəsisliklərini gizlədən ata-analar raykom katibinin təbliğ və müdafiə etdiyi dərəcəyə daxildirlər.

İlk illər Nağdəli sovxozi adlanan tesərrüfat indi respublikada məşhurdur.

Laçın rayonunun coğrafi voziyyəti ictimai heyvandarlığı çoxaltmaq, məhsuldarlığı artırmaq üçün çox əlverişlidir.

Raykom katibi ilə bu xüsusda danışdıqda belə sözlər eşitdik. Yaz, yay fəsillərində bizim yaylaqlarda indikindən qat-qat artıq heyvan saxlamaq olar. Elə ki, payızın axır ayları gəldi, dağlar bizdən üz döndərir.

Bu vaxt biz heyvanımızı Qarabağa, Muğana, Milə köçürürtük. Qışlaq məsələsi həle də əsaslı həll olunmayıb. Qişda heyvandarların və heyvanların qalması üçün lazımi bina tikilməli, yem yiğilməli, su məsələsi qaydaya salınmalıdır. Hələ mən çoban və naxırçılara göstərilən mədəni xidmətdən danışmiram. Bilirsınız məhsuldarlığı artırmaq üçün bol, şirli, qüvvətli yem lazımdır. Yeri soyuq, qarnı ac, axuru boş inekdən süd sağmaq qeyri-mümkündür. Düzü budur ki, ictimai heyvandarlığı inkişaf etdirmək üçün Rusiya, Ukrayna, Latviya, Litva, Estoniya respublikalarının təcrübəsinə bizim respublikada geniş yaymaq lazımdır. Təkcə, heyvandarlığı yox, quşçuluğu də inkişaf etdirmək üçün ibtidai üsulların üstündən qəlem çəkmək, olunan bütün işləri avtomatlaşdırmaq vaxtı çoxdan çatmışdır.

Raykom katibinin fikirleri təqdir və tətbiq edilməlidir. Məhsuldarlığı artırmaq, plandan artıq ət, süd, yun, yumurta vermək üçün iclaslarda nitq söylemək lazımdır. Rayon və respublika təşkilatlarına həqiqətdən uzaq məlumat vermək viddansızlıqdır. Cins mal-qara, təcrübəli, təhsilli, namuslu mütəxəssis və işçi, bol, şirli, qüvvətli ələf, isti, təmiz tövlə və yataq, yeni və qabaqcıl üsullarlabecərmə, işçilərə maddi və mədəni xidmət – budur esas və ümde məsələlər.

Sovxozda adamlarla görüşüb səhbət elədik. Çobanlarla yaylaqlarda olduq. Süd zavoduna gedib işlərinə baxdıq. Qabaqcılların şəkli vurulmuş lövhənin qabağında xeyli dayandıq. Üçüncü gün Şəlvə, Daşlı, Qorcu sovetliyindəki kondlərə getdik. Kendlərin çoxusu zahirən gözəlmiş, batınən mənalı olub.

Çayın qırığında dayanıb suya tamaşa elədiyimiz zaman RİK sədri bize yaxınlaşış asta və aram halda ağzını açdı:

– Xoşa golməyən bir məsələ barədə danışmaq istəyirəm. Amma xahiş edirəm, səhvim olsa keçəsiniz. Məndən qat-qat artıq raykom katibi narahat oldu. RİK sədri bizim qulaq asdığımıza müntəzir imiş kimi başladı:

– Bakıya oxumağa gedən cavanların az hissəsi rayona qayıdır, kəndlərimizdə olan xəstexanalarda ali təhsilli həkim azdır. Tibb institutunu qurtarmış bizim rayonun cavanları Moskvada, Bakıda təhsillerini davam etdirir, elmi rütbə üçün var-yoxdan çıxırlar. Biz isə ali təhsilli mütəxəssislərin yolunu, əli çiraqlı gözləyirik.

Raykom katibi susdu. RİK sədri dayanıb mənə baxanda cavab verməyi lazımlı bildim:

— İndiki cavanların elm dalınca bu qədər ürəkə getməsi, əlbəttə, müsbət haldır. Müasir cəmiyyətin üzvləri hərtərəfli mədəni və bilikli olmalıdır. Ancaq “elmlər doktoru”, “professor” olmaq irsi xəstilik şəkli almışdır. Elmi rütbe qazanmaq sahəsində xoşagelmeyən, hətta ürək bulandıran cəhətlər olur. Bəzi biliksiz və bacarıqsız gənclər pul gücünə “alim” olurlar. Məne elə gəlir ki, tez-gec bu cür ləkələr silinməlidir. Əks təqdirdə şəhərlərdə yaşamaq üçün mənzil isteyir, evlənir, beşəliklə də şəhərin əsas vətəndaşı olur. Yaxşı olar ki, bu işə həmkarlar təşkilatları çox ciddi surətdə müdaxilə elősinlər. O cavanın ki, biliyi, istedadı, qabiliyyəti var, onlardan elm sahəsində istifadə etmək gərəkdir. Orta bilikli, istedadlı cavanları isə mütləq rayonlara, ehtiyac olan sahələrə yollamaq lazımdır. Aynı cür mümkün deyildir. Hamı şəhərə yığılb işləsə, bəs rayon və kəndlərin nəhəng işlərini kim görəcək?

Raykom katibi başını tərpətməklə dediklərimlə razılaşdığını bildirdi. RİK sədri davam elədi:

— Dağ rayonları üçün həkim, kənd tesərrüfatı mütəxəssisləri, rus və xarici dil müəllimləri, iqtisadiyyat işçiləri daha çox gərək olur.

Raykom katibi əlavə elədi:

— Onu deyici olma. İndi rayonlarda hər cür mütəxəssisə ehtiyac var. Birçə şərtlə. Öz biliyinin gücünə işləsin, qohumunun zenginə, təmşinin məktubuna arxayı olmasın.

Mən dərindən köks ötürüb dedim:

— Bəs atasının dolu cibinə söykənərək ortada yeyib ueda gəzen, dildən pərgar, işdən naqis cavanlara nə ad qoyursunuz?

Rayon rəhbərləri susub dinmədilər. Mən isə əyilib bir daş götürdüm, çayın ortasına ataraq dedim:

— Kaş insanların hamisinin qəlbini bu çayın suyu kimi duru və təmiz olaydı.

Bəşinci gün səhərdən axşama qədər Ağanuş altındakı Turşsuyun üstündə tikilmiş kiçik yay restoranında olduq. Bu su Laçın - Həkəri yolundan azca yuxarıdadır. Eynən narzandır. İldə yeddi-səkkiz ay işləyən bu restoran həm rayon mərkəzində yaşayanların, həm də Laçına qonaq gələnlərin, necə deyərlər, əlindən tutur. Meşənin içində, suyun üstündə yaradılmış üç-dörd kiçik bina əməlli-başlı kara gəlir.

Burada həm ibtidai şəkildə bişirilmiş dadlı yemeklər olur, həm də süfrəyə bəzək verən, pencerlər, ağartılar, meyvələr dincəyəni dindirir, gülməyəni güldürür. Məni bu saydıqlarından daha artıq yaşı yüzdən

adlamış bir qocanın söhbəti valeh etdi. Əsli Müsəlmanlar deyilən sovetlikdən idi. Ağanuşdakı qohumlarının yanına gəlmişdi. Kəndlər bir-birindən aralı olsa da, yolların narahatlığı “Dağlar qartalı”nı qorxutmamışdı.

Bizim görüşümüze təsadüfi rəng vermək həqiqətə uyğun gelmez. Belə müləhizə eleyirəm ki, qocanı Ağanuşdan bura endirib getirtmək rayon rəhbərlərinin göstərişi ilə idi. Yaşı ötmüş bu kişiye qoca yox, əhil demək daha düzgündür. Belə ki, kişi əməlli-başlı yeri yir, sərrast danışır, əsla çəşmir, yersiz hərəkət elemir. Özüne korluq çəkdirməyib əlinə keçənlərdən, ürəyinə yatanlardan yeyir. Hərdənbir stekanlara süzülüb dili deymədən mədəyə boşalan araq butulkalarına ayrı-ayrı baxıb gileyənir: “Bilmirəm bu nədir qurşanmışınız? Niyə özünüz öz ömrünüzə balta vurursunuz? Bədəninizi yazığınız gəlsin. Düşməni kanar yerlərdə axtarmayıñ, ən qəddar düşmən araqdır” — deyib məclisde diline içki vurmayan mənə baxır, deyəsən mənim içməməyimə şübhə eleyir, bəlkə də inanmır, təzəcə yığılib getirilmiş acığucunu yuxa çörəyinin arasına qoymuş pendirin üstünə sərib dürməkləyir, dişinə salmayıb əli ilə qoparır, yavaş-yavaş xırıldır eleməyə başlayır.

Məclis öz içinde idi. Səkil tike kababların qoxusu el yoluna uzanır, tüstüsü arabır bize “xoş gəldin” eleyirdi.

Hamımızın ağısaqqalı sayılan kişi əslen ucaboylu imiş, məncə vaxtilə cavanlar arasında gedən qovğada iller qalib gəlmış, cavanlıq müvazinətini saxlaya bilməyib indiyə qədər boyaya verdiyi halda yavaş-yavaş enə verib. Ancaq enlə boy taraz gəlməyib. Bədən get-gedə gödəlmək qarşısında qalib. Hazırda ortaboylu əhilin gödəkçə saqqalı vardır. Callaşib, büsbütün ağarmayıb. Sifetinin eti yox, dərisi sümüyə yapışmaqdadır. Boyun-boğazında, alında, əllərində, qollarının görünən yerlərində müxtəlif qırışlara və damarlara baxında dərindən ah çıxdı. Kişi ruh əqli idи. Yəqin ki, mənə sual verə bilsədi. Buna məhəl qoymayıb, özüm başladım.

— Yaşımız neçə olar?

Kişi azca ağır eşidirdi. Cavab verməyəndə səsimi qaldırıb sualı təkrar elədim.

— Şirəli Müslüm oğlunun başına gətirdiklərinizi mənim də başıma gətirmək fikrindəsiniz?

Raykom katibi zarafatı işə saldı:

— Səninlə danışan qonaqdır. Bakıdan gəlib, qozetdə işləyir.

Kişi raykom katibinin sözünü kəsib nisbətən ucadan dedi:

– Kim ki qəzet yazanlardan qorxmur, kişilikdə haqqı yoxdur. Şirəli Müşümovu da dünyaya tanıdan qəzet yazanlar oldu.

Raykom katibi fikrini davam etdirdi:

– Özün yaxşısını bilirsən. Bizim dediklərimiz artıqdır. Qonaq səndən yazmaq istəyir.

Kişi mənə əyri-eyri baxdı: paltarına, boy-buxunuma diqqətli nəzər saldı. Heç nə yazmadığımı, ancaq gözümü ondan çəkmədiyimi görüb ciddi ahənglə danişdi:

– Mən yaşda olanların hansı ildə dünyaya gəldiyini dürüst demək də, düzgün bilmək də çətindir. O yadimdadır ki, Sağsağanlı yaylağında mal otardığım il Mollu Nəbinin dəstəsi Nikolayın qoşununa Ərəfəsə başında divan tutmuşdu.

Kişinin külfəti haqqda oturanlar heç nə demədilər, həya edib mən də soruştadım. Kişi özü isə qəribə atmalarla söhbəti davam etdirirdi:

– Yaşımı nə üçün soruştursunuz? Özüm yanınızdayam.

Cümənin axırındakı sözlərdən sizlətə sizlətə. Kədər damcıladı...

Biz qulaq asır, kişi danişirdi;

– Yaşım otuz olanda fəleyə kələk demədim. Elə ki, qırxi qırxdım, gözüm ayağının altını görmədi. Əllini əlləyəndə nəvələrim yaylağda tez-tez yanımı gələrdi. Yetmişə yetəndə nəticələrin sayı göbələk təkin artdı. Səksənə sekəndə elə bil gözüm nurdan düşdü, doxsanı görməyib yüzə üzlesdim, hiss elədim ki, qocalıqla siğə qardaş olmuşam... İndi sinnim neçadir, düzünü deyə bilmərəm. Kojax qurulan illərdə Bakıdan üç-dörd cavan oğlan gəlmışdı yanımı. İçlərinde birisine professor deyirdilər. Həmin professor dişlərimi yoxladı. Gözlərimə baxdı. Bir neçə dəfə qollarını yuxarı qaldırıb aşağı saldı. Bir neçə məzəli sual məzəli sual verdi. Dəfələrlə də xəbər aldı. “Neçə arvadın olub?”

Hamımız gülüşəndə kişi özünü onda qoymayıb əlavə elədi:

– Məni bağışlayın, acığınıza getsə də deyəcəyəm. Cox arvadlılıq indi dəbdədir. Bizim vaxtimızda iki göz iki gözə baxardı.

Kişinin tərcüməyi-hali o qədər də zəngin deyildi. Orasını da qeyd edim ki, qocalara məxsus “hap-gop”, özündən demek, əsib-coşmaq, vurub yixdiğindən sicilləmə söyləmək bu qocada yox idi.

Yoxsul ailədən olub, cavanlıq çobanlıqda keçib, yazı-pozu bilmir, birinci arvadı ilə otuz il yaşayıb. Onun vəfatından sonra iyirmi il evlənməyib. Birinci arvadından yeddi, ikinci arvadından beş usağı olub.

İkinci arvadı ölöndo yeqin ki, yüzə üzləşmiş imiş. İndi böyük qız kötükçəsinin yanında yaşayır. Dəfələrlə istəyiblər qocalar evinə getsin, bircə sözü olub: “İsteyirsinizsə çox yaşayım, məni kənddən ayrılmayın”. Yaşının bu vaxtında hərədən toyuqlara dən səpməkdə, ulaqları alıqlamaqdə, heyvanları suvarmaqdə köməyini əsirgəmir. Oturmaqdən çox gəzməkdən xoş gəlir. Çayı az içir, ağarti ilə bağlı badaşdır. Süd, qatıq yeməyon günü olmaz. Pendiri yağıdan üstün tutur. Təbii pencələrdən elinə keçəni müzayiqə yoxdur.

Ağanusdan buraya piyada gəlse də tökrar getməkdə ağır olardı, çünki yol yoxdur. Maşına mindirib əvvəlcə onu Ağanusa göndərdik. Sonra biz Laçına qayıtdıq.

Maşına minəndə raykom katibinə üz tutdu:

– Atalar deyib ki, xasiyyətinə boləd olmadığın atın dalına adlama. Lətifəsi bizzən uzaq olsun, qonağınızın hal-xasiyyətini bilmədiyim üçün o qədər açıq danişə bilmədim. Hərgah məndən yazacaqsə iki xahişim var: birisi budur ki, düzünü yapsın. İkincisi də yazdığı qəzeti mənə göndərsin... Məndən şəkil istədi, cavanlıq şəkillərim kenddədir. Qo-cah şəklin yoxdur.

Raykom katibi söz verdi ki, sabah fotoqraf göndərib kişinin şəklini çəkdirdi.

Turşusdan Laçına gələndə uzun ömürlü qocanın boy-buxunu gözümdən aralanmir, hərəketləri xəyalından el çəkmir, danişqları şüurunda, qəlbimdə möhkəm yer tuturdu.

Uzun ömürlülü bəlkə də şorofli yoldur. Qocalıb yüzdən artıq ömür sürmək əsla üreyimə yatmır, belə ki, yaş ötəndən sonra bədən üzvləri qanuna uyğun şəkildə tez-tez ağrımışa üz qoyur. Xəstəliklər ara vermodən qapını döyüb qonaq gəlirlər. Övladlarının məhəbbəti get-gedə soyuyur. Yavaş-yavaş canlı insandan ölüb ağır və artıq yüke çevrilir-sən... Məncə yüzdən sonra yaşılanan illərə teessüf lazımdır. Əsrənə yaşıdlıq kifayətdir. Yüz ildən çox ömür sürmək niyyətində olanlar aldanırlar.

Bu xüsusda rayon rəhbərləri ilə heç nə danişmadım. Çünkü onların ağızı hələlik isti yerdədir, həm cavandırlar, həm də yaşayışları, güzəranları xoş keçir. Yüzdən yuxarı ömür süren qocalar onlar üçün bir növ dəstgah, efsanə, bəlkə də romantikadır. Nə iso, bu barədə nöqtəni qoyub səferimizin mabədi haqda raykom katibi ilə məsləhətləşdim. Hörmət xatirinə özü mənimlə getmək istədi. Mən qəti etirazımı bildirəndə o, dedi:

– Rayon qəzətinin redaktoru sizə bələdçilik eləyir.

Güldüm.

– Bəlkə mən ona bələdçi oldum.

– Axi onun şairliyi var.

Keçmişdə deyərdilər ki, bələdçisi şair olan zəvvər karvanı ya dərəyada batar, ya da ki, istiyə düşər.

– Bu barədə onu başa salarsınız.

Raykom katibini Bakıya çağırmışdılar. Mənimlə görüşüb ayrılanadəl-ağız elədi:

– Qüsurlarımızı bağışla, səhvlerimizdən keç, artıq-əskik danışığımız olubsa yaddan çıxart.

* * *

Rayon qəzətinin redaktoru haqqında bir neçə söz. Ali təhsilli jurnalistdir. Babot təbi də vardır. Hərdən ürəyə yatan şərləri metbuat üzü görür. Yerlidir. Boyca gödək olduğundan “tərə Selim” deyirlər.

Mindiyimiz maşın, kənd təsərrüfatı şöbosinin idi. “QAZ-69” deyilən bu maşın əsil bu yerlər üçün hazırlanıb, dolayı, dik, yoxuş, yamac bunun vecinə deyildir.

Dix kəndindən ötüb Kar daşa yaxınlaşanda Üç təpə küləyi mehbəubun boyun-boğazını silkoledi.

Gorus qışına çıxanda dərədə camalına baxdıqca həzz alınan bir şəhər canlandı. Bu şəhər kədərli cavanlığını yada saldı. Atam Bakıda fəhləlik eləyen illor hər ay müntəzəm surətdə bizo poçtla pul göndərirdi. Bir tanış kişisinin üstüne galən otuz manat almaq məqsədilə obaşdan kəndimizdən çıxar, gün əyilənde Gorusa çatar, kişinin dükanına gedib pulu istərdim. O da nəqd yerində birçə manat götürər, qalanını sayıb mona verər, bərk-bərk tapşırardı: “Yol ilə gedəndə göz-qulaq ol, pulu uğurladarsan”.

Mən Gorusa gələndə yolda anamın cibimə qoyduğu pendir dürməyinin birisini yeyər, yeddi bulağın sərin suyundan doyunca içər, dürməyin ikincisini qayıdan başa saxlardım.

Gorusdan çıxıb yan təpəye gələnə kimi birməfəsə ayaq döyör, heç haraya baxmazdım. “Alxanlı yurdı” deyilən yerdə nəfəsimi dörər, dürməyin başını ağrıdır bulaq suyu ilə sommimi alar. Göbek daşa çatan-də sola burular. Hovuz düzü aşağı xeyli gedib Dərəkəndən yuxarıdakı

selavdan adlar, naxır kəndə qayıdan zaman qapımızda səsimi çıxardar, pulu anama verib evə sevinc doldurardım.

– Bəlkə usta Arşağı deyirsiniz.

Dağları duman bürüdüyündən yaylaqlara qalxmaqdən imtina edib, doğma kəndimizə üz tutduq. Redaktoru bilmirəm, mənim planım belə idi ki, kəndə çatan günün sabahı redaktoru geri qaytarıb. Bu rayonun yaylaqlarına gəlmış ferma işçilərlə görüşəndən sonra mənzilbəmənzil Kəlbəcərə gedim.

Biz Gorus dolayları ilə gedəndə duman ətəyini yiğisdirib yuxarırlara qalxır, açıq və aydın görünürdü. Burunkənd və köhnə Gorusla bitişməyə can atan şəhər ildən-ilə deyil, gündən-günə genişlənir, gözəlləşir.

Maşın gedən yol təzə salınmışdır. Üst tərəfimizdə görünən köhnə yolla milyon adam getmişdir. Onların ayaq izləri, addım rədləri silinib getməyib. Yüz milyonlarla davar, qaramal, dəvə karvam, at ilxisinin çəhəlimi hər an diqqətimi cəlb etəyirdi.

Yayın orta ayında bezon qar yağı Üçtəpə düzlərində torağalar səs-səso vermişdi. Təkəm-seyrək alaçiq və çadırlar nəzəri cəlb cləyirdi. Qoyun sürüleri o qəder az idi ki, gözə dəymirdi. Dalımızca galən, böyümüşdən öten, qarşımıza çıxan olmadı. Yollar səssiz, yaylaqlar süküt içində idi. Eli köçmüş dağlar çox qərəngin idi. Çiçəkləri solmuş, gülləri qartalmış güneylərin yanağına kədər yaxılmışdı. Yazda körpə otunu, payızda güzdöyini quzulara saxlamağa öyrənmiş quzeyləri kölge basmışdı. Quzuya həsrət çəken xəsillər sünbül bağlamış, az qala qılçıqları tikani əvəz edəcəkdir.

İl quraq keçirdi. “Çatal kaha”dan sola burulanda ürəyim doldu. Uşaqlıq və cavanlığımın müəyyən illəri bu yorlərlə bağlıdır.

Daşlı dərədən ötüb “Torpaqlıq” deyilən düzə çıxanda kəndimiz göründü.

Aylarla, illərlə fikirləşib özüm-özündən xəbər almışam:

– Nə üçün Vüqarlını bu qədər sevirəm? Cavabım, Vüqarlıda dün-yaya gəlmışəm. Atam, anam məni bu kənddə ażizləyib. Bu kənddə məktəbə getmişəm. Yaxşı müallimlər, ağıllı ağsaqqallara, səmimi dostlara bu kənddə rast gəlmışəm. Zəngin təbii gözəlliyi, soyuq sulu bulaqları, yoncalıqları, bağ-bağatı olan kənddən hədsiz xalq ədəbiyyatı götürmişəm. Əməyin şərəfini, zəhmətin qüdrətini, çalışqanlığın fəziletini

bu kənddə öyrənmişəm. Müxtəsəri budur ki, mən bu kəndin yetirməsiyim. Mən bu kəndin vətəndaşı və vətənpərvərityəm.

Redaktor kəndə girdən bu yerlərə vuruldu. Bulaqlarımızın suyun- dan içdikcə “bəh-bəh”, “ehən” sözlerinin sayı-hesabı olmadı. Axşam- üstü “Kənd yeri” adlanan yaylağa getdik. Rahat, hamar yol çəkiblər. Şükürbəyli, Qayamadınlı, Kürdmahmudlu, Pəriçinqılı yaylaqları bizim kövşenlə bitişikdir. Hamisini redaktora göstərdim. Bu yaylaqda, “qu” deyirsən, qulaq tutulur. Dövlətsiz yaylaq suyu sovrulmuş dəyirman misallıdır.

Qayamadınlı yurdlarından azca yuxarı gedəndə Kilseli dağı görünü. Laçın rayonuna, Hacisamılı məşələrinə istədiyin qədər baxa bilərsən.

Kəndə qayıdanda planımı redaktora bildirdim. Diqqətlə qulaq asan- dan sonra başını buladı:

- Mənə nə tapşırılsa onu yerinə yetirməliyəm.
- Nə tapşırılb?
- Raykom katibi dönə-dönə tapşırıb ki, sizi aparıb Kelbəcər rayo- nunda qoyum, qayıdım. Başqa təklifə əməl eləyə bilmiyəcəyimi qabaqca dəyiş üzr isteyirəm, indisə sizi dinləyirəm...

Əlacsız qalıb susdum.

Kəndə qayıdib bacım oğlanlarının qonağı kimi təzə mənzilin balkonunda əyleşdik. Sumqayıtda yaşayış orada işleyən bacı oğlanlarının biri ədəbiyyatçı, biri riyaziyyatçıdır. Böyük qardaş töre, kiçik qardaş uzunboy olduğundan ilk həxişdə yaşlarını dolaşq salıb böyüyü kiçik, kiçiyi böyük hesab edirlər.

Bacarıqlı ve savadlı oğlanlar atalarını vaxtsız itiriblər. Anaları sa- çının birisini ağ, birisini qara hörüb balalarını böyütmiş, təhsil vermiş, evləndirmiş, indisə qazanclarını yeyib gündə neçə dəfə həmd-sənə eləyir.

Qaldığımız ev kəndin yuxarı hissəsindədir. Buradan kəndin hər yeri görünür. Bacı oğlanlarının ailəsi doqquz ay Sumqayıtda, üç ay Vüqarlıda olur. Bacım deyir ki, hərgah kəndə gəlib burada qalmasam, Yamac bu- lağın suyundan içməsem, Tənəzzül dağından əsən mehdən udmasam çıxdan ölmüşdüm.

Şəhərlərə qonaq gələndə adətən ilk əvvəl müzeyləri göstərirler. Bizim kəndin müzeyləri, haqqında döne-dönə yazdığım bulaqlardır. Yeddi növlü, iki gözlü Yamac bulaq, Gülcəhan bulağı, Əlimərdan bu- lağı, Arzu bulağı, Qaynama bulağı. Redaktor bulaqlara baxdı, suyun-

dan içdi. Vaxtilə dərs oxuduğum otağa baxanda redaktor altdan-altdan tək pəncərəyə nezər saldı. Həyat indi dəyişib. Bu balaca otaqdan akademiklər, yazıçılar, müəllimlər, mühəndislər pərvazlanıb. Bu balaca otaq gələcəkdə Vüqarlının əsil muzeyinə çevriləcedir.

Rayon mərkəzi ilə kəndimizin arası kilometrden azca çoxdur. Qonşuluğumuzdakı Uz kəndini Vüqarlı ilə Qarakilsənin arasındaki Qarabulaq suyunun üstünə köçürüb, təzə, nümunəvi qəsəbə salmışlar. Qarakilsənin adını Sisyan qoyublar. Özünü də müasir şəhər eləyiylər.

Bu yerlərin torpağı qızıl, suyu loğmandır. Körpə xiyar, göy soğan, təbii pencərlər, yeməklə doymaq olmayan gilanar və armud, əla hazırlanmış qaymaq və nehrə yağı məndən çox redaktorun xoşuna gəlmışdır. Hərçənd redaktor da dağ rayonunda yaşayır. Özü iqrar edirdi ki, buradakı yemeklər daha təbii və ləzzətlidir.

Redaktorun xüsusi hezz aldığı baldırğan içi ilə mərmərik oldu.

– Baldırğan bizlərdə də olur, mərməriki birinci dəfə görür, dilimə vururam, – deyəndə bacım oğlunun böyüyü güle-güle dedi:

– Mərmərik o yerlərdə bitir ki, orada Əсли ilə Kərəm çıxdan mura- radına çatıb.

Mən redaktora baxanda o zarafata salıb dedi:

– Qara keşşələrdən hemişə özünüzü gözlöyin.

Xırda qardaş ciddi ahənglə danişdi:

– Qara keşşələr şeytan cinsindəndir. Özləri kənardə dayansalar da, barmaqları hərəket edəcəkdir.

Mən də zarafata saldım:

– Lənət şeytana.

İçəridə iş görən bacım da səsimə qoşuldu:

– Min təsbeh lənət.

Kəndin görməli yerlərini gəzib qeydlər götürən redaktor bir neçə dəfə mənə eşitdi:

– Belə yerləri gəzib bu cür adamları görən şəxs gərək şair ola.

Mən də dərhal dedim:

– Bu sözlərin şair dilindən deyilməsi xoşdur.

Vaxtimız qurtarırdı. Qonağın tez gedəni daha urvatlı olur. Bu söz zarafatla deyilse də həqiqət idi.

Gəldiyimiz yol ilə deyil, “Kənd yeri”nə gedən yol ilə seferimizi davam etdirdik.

Yaylaqlarda yolların narahatlığı üzərinə nabəuledliyimizi də qoysaq, “İstisu”ya üç günə çatdığınışın səbəbi aydınlaşar.

IV. ALTI MƏDƏNLİ, ÜSTÜ ŞƏFALI DAĞLAR

Kəlbəcər İstisuyu haqqında çox eşitmışdım, ancaq bu yerləri görməmişdim. Boynuma alıram ki, sudan içəndən, vanna götürəndən sonra utanıb xəcalet çokirdim. Vannada üz-gözümüzən axan ter bəlkə də suyun hərərətindən deyil, xəcalet təri idi. Bu cür su, belə təbiət, gözəllik barədə az yazılıb, bəlkə yazılmayıb.

Qəzaların birində işlediyim zamanlar, qəza icraiyyə komitəsinin sədri Rəhim Hüseynov yoldaş İstisu barəsində tez-tez, həm də yanğılı şəkildə danışardı. Onun müsbət bir xüsusiyyəti də ondan ibarət idi ki, danışdığını elər, qaldırıldığı məsələni axıra çatdırardı. Söhbətin əvvəllərində qeyd etdiyim kimi Rəhim Hüseynov vannaları arabalarla Laçına daşıtdırar, öküzləre yüklödib İstisuya yollardı. İndi gördüyüümüz, qalib dincəldiyimiz, iki-üç binanı da vaxtılı Kürdüstan qəza icraiyyə komitəsi tikdirmiştir. Sanatorinin baş həkimi təcrübəli işcidir. Vəten müharibəsi illərində cəbhədə olmuş, böyük vezifələrdə işləmişdir.

Laçın rayonu qəzətinin redaktorunu yola salan günü Rəşidlə ailəsilə xüsusi çadırda rast gəldim. "Axtarmaqla deyil, rast gəlməklədir" deyib səmimi temənləşdik.

Gündə üç dəfə İstisuyun fəvvare verib ətrafa səs saldığı yerə gedir, su içir, Tərtər çayının içində fişqırıb göye qalxan nazik sütuna maraqla baxır, içərisinə havayı tökülen İstisuyu bağrına basıb hirsli-hirsli axan Tərtər çayının nələsini eşidir, acığını başa düşür, dördinə şerik olur, hələlik elacsız qalib səsimi çıxarmırdım.

İstisuyun vəziyyəti ağır deyil, dözülməzdi. Ən ümdəsi yolsuzluqdu. Yevlax, Bərdə, Ağdamla İstisu arasında abad maşın yolu yox idi. Atla, piyada buraya gəlmək çotin idi. Hərçənd İstisuyun üstündə alaçığa söykənmişdi, cəmi-cüməltəni altı vanna var idi. Xəstələrin, müalicəyə ehtiyacı olanların sayı-hesabı yox idi. Bunların əksəriyyəti köçərilər idi.

İstisu rəsmi sanatoriya adlansa da, şərait yaradılmamışdı. Poçt yox idi. Telefon müntəzəm işləmirdi. Mədəni-maarif ocaqlarından danışmağa dəyməzdi. Bu cür halda olan bir yərə kim gələrdi?

Professor Mirəli Qaşqay dəfələrlə İstisuda olub, bu yerləri qarış-qarış gəzib, torpağın altını da, üstünü də əlinin içi kimi öyrənib, yerin altında əsrlərle qalib üreyini qismış İstisuda azadlığa çıxb, öz xilas-karlarına minnotdarlığı bildirmək, ömrələrini uzatmaq, sağlamlıqla-

rını qorumaq fikrindədir. Təssüflər olsun ki, İstisuyun mərhəmətindən, hikmətindən, təsir gücündən hələlik istifadə olunmurdu.

İlk günlər İstisuyun acıñacaqlı hali məni ruhdan salırdı. Buradakı adamlarla söhbətlər acı olsa da, həqiqət idi. Bu sözler saf ürəklərdən gəlirdi. Bunları söyləyənlər halal əməkləri ilə yaşayan, qadir zəhmətləri ilə xariqələr yaranan adamlar idi. Bunların dediklərindən incimək olmazdı. Danışqlara qulaq asmaq, eyhamları dinləmək, giley-güzarlardan nəticə çıxarmaq üçün aid təşkilatlara bildirmək lazımdı.

Respublika rəhbərləri İstisuyun bu vəziyyətindən xəber tutular, təcili tədbirlər görərlər, ciddi nəticə çıxararlar. İstisudan səmərəli və düzgün istifadə edilsə dövlət külli miqdarda qazanc götürür, respublika dünya şöhrəti qazanar, əhalinin sağlamlığı qat-qat möhkəmlənər.

Kəlbəcər Azərbaycanın dağ rayonları içərisində, mən deyərdim, təbii sərvətcə ən zənginidir. Təkcə İstisudan götürülen qazancla nələr elemək olmaz. Heyif, heyif, can dərməni, şəfa qaynağı, Azərbaycan loğmanı – İstisu havayı yera axıb Tərtərə tökülr. Sözün həqiqi mənasında zavod tikilsə, butulkalara doldurulub şəhər və kendlərdə satılsa ən mühüm yanacaqlardan qat-qat ucuz başa gələn İstisudan nə qədər mənəfət götürmək mümkündür. Çoxlu Əhəmiyyətli sanatorilər tikib, zəhmətkeşlərin sağlamlığı ilə ciddi məşğul olmağa başlasaq dünya şöhrəti qazanmış "Karlovı Vari" suyuna ciddi rəqib çıxarıq, xarici ölkələrdən də İstisuya axışib gələrlər. Abad yol, mədəni istirahət, hər cür yaşayış şəraiti düzəlsə kurort il boyu işlər, milyon manatlarla gəlir verər, Azərbaycanın başını ucaldar, üzünü ağ elər.

İstisu yaylaqla yaxın qonşudur. Burada sanatorilərin bir çox rəsələlərini asan həll etmək mümkündür. Tərtər çayı İstisu kurortunun tacıdır. Bu çay üzərində, sahillərdə istirahətə gələnlərin əylenməsi üçün müxtəlif əyləncələr düzəltmək olar. Süni göl, qayıq seyri, cimərlik təşkili, balıq ovu və başqaları...

Kurortla yaylaqlar arasındaki yolu genişləndirmək, əməlli-başlı abırə mindirmək, maşınla gətmək, rahat və hamar saxlamaq məqsədilə qonşu respublikaların kurort yollarının təcrübəsindən istifadə etmək məqsədə müvafiqdir.

Fikirlər çox olduğundan məni əldən salsa da, şirinliklərdən doymur, arabır Rəşidlə görüşəndə onunla bölüşürdüm.

Rəşid istirahətə, mən ezamiyyətə gəlməmişdim. O müalicə olunmalı, mən yaylaqlardakı fermalara gedib emok adamları ilə görüşməli idim.

Hərçənd Rəşid mənimlə getməyə bərk can atırdı, ancaq razılıq vermediim. İstisuda üç gün qalandan sonra Bərdə, Ağcabədi rayonlarının bəzi kolxoz fermalarına getdim. Ürek açan cəhətlər çox idi. Fərma işçiləri kefi saz, davar, qaramal gümrah idi. Qoruqlardakı çiçekli otlar dize çıxırıdı. Dövlət planları artıqlamasıyla dolmuşdu. Ticarət dükənlərində can dərmanı tapmaq mümkün idi. İstisuyun qəşindəki həftə bazarı çox gürrah olurdu.

Cobanların narahətləri da var idi. Bir aydan artıqdı ki, musiqini yadırğayıblar. Xanəndə səsino həsrət qalıblar. Mədəniyyət briqadaları qohətə çıxıb. Onların kefini açan el aşıqlarıdır. Nə yaxşı ki, saz ustaları tez-tez onlara qonaq golırlar.

Üç çoban, iki sağıcı, bir naxırçı barəsində oçerk yazımaq üçün qeydlər elədim. Beş gün dağ havası udub bulaq suyu içdim. Yağlı, üzüllü yeməklər haqqında yazmağı lazımlıram, cünki yaylağa qonaq gədonlərin hamısı bu cür naz-nemət düzülmüş süfrə başında eyləşiblər.

Planım bu idi ki, Kəlbəcər rayonunun mərkəzində olan iki-üç kolxoza gedəm, geri qayıdam. İstisu ya galondən sonra bir gün ləngidim. Vanna otağının qapısınaelan yapısdırmışdır ki, Aşıq Şəmşirin rəhbərliyi ilə Kəlbəcər aşıqlarının konserti olacaqdır. Adını eşidib üzünü görmədiyim, şirlərini az oxuduğum, ancaq hozz alındığım bu şəxsle görüşmək, tanış olmaq xatirinə Kəlbəcər sefərini bir gün geri çəkdim.

İstisu zavodunun həyətində açıq havada oturub aşağı qulaq asmanın ayrı lezzəti vardır. Orta yaşılı, ariq vücud, yaşına görə saçı seyrək-leşməyə üz qoymuş bir kişi mənə tərəf gəldi. Başında xurmayı dəri papaq, köynəyinin üstündən bağlanmış enli toqqa, uzunboğaz çəkmənin içində ayağı salınmış kalife şalvar, salam verib təmənləşən şəxsin aşığına dəlalet edirdi.

O, adını deyəndə, qucaqlaşdıq. Tanışlıq verəndən sonra çiynindən aşırıdıq köynəkli sazi əlində saxladı.

Şagirdlərini və dəstesinin özgə üzvlərini də çağırıb tanış elədi.

Kəlbəcər rayonunun Ağdaban kəndində yaşayan bu kişi məşhur aşiq Qurbanın oğlu Aşıq Şəmşir idi.

Aşıq Ələsgərin yaxın dostu aşiq Qurban həm də Ələsgərin sırr yeri, məsləhətçisi idi. Aşıq Ələsgər özü iqrar edib ki, "Ağ Dabanlı Qurbanla Bozalqanlı Hüseyn dən başqa heç bir aşıqdan çəkinmirəm".

"Vaqif gözəlləməsi" ilə "Alt şərili"ni məharətlə çalan, sözləri iħħamla deyən, hərəkətləri ilə tamashaçıların rəğbətini qazanan, şeirlərlə ürəklərə yol açan aşiq Şəmşir çalışır, oxuyur, alqışlarla qarşılanırı.

Aşıq Ələsgəri görmədiyimə görə çox şey itirmişəm. Yazdığı ləl-gövhərləri oxuyandan sonra toxtamışam. Məncə, iyirminci əsrin aşiq Ələsgəri məclisimizin yaraşığı aşiq Şəmşirdir.

Konsert üç saatın yaxın çəkdi. Zavod direktoru aşıqların şərəfinə qonaqlıq verdi. Aşıq Şəmşirle yanaşı oturmüşdum. O, mənə çox söz dedi. Əvvəlcə dədəsinin el yazmalarından söhbət saldı. "İstəyirəm aşiq Qurbanın yadigar kitabını buraxdırıram" deyib üzümə baxdı. "Payızda Bakıya gəlin, köməyim dəyər" cavabını eşidəndə sevindi.

İstisuda bu gecə də narahat yatdım. Yenə də fikir-xəyal mənə dincilik vermində, hey düşünürdüm...

Cox çəkməz ki, İstisu ya yol çekilər. Sanatorilər tikilər. Mədəniyyət xadimləri axın-axın bu yerlərə gelib zəhmətkeşlərlə görüşərlər. İstisu haqqında, dağlarımız, yaylaqlarımız barəsində cild-cild kitablar yazılırlar. Neçə-neçə nəğmələr yaranaraq, mahnılar səslənər.

Məşhur nəğməkarlarımızın, tanınmış aktyorlarımızın, görkəmli şair-lərimizin səsi Tərtər suları üstündən, İstisu kurortundan, Kəlbəcərin osrənəngiz yaylaqlarından eşidilecekdir. Bu cür hissələr məni toxradırdı.

Keti dağına baxdıqca taşa qarları, hərdənbir görkəmə düşən boz dumanları, arabir çaxan ildirimi, gecələr bu yerləri bürüyon sükutu göz öünüə getirib dincəlirəm.

Kəlbəcərə gedəndə yolum aşağı İstisuyundan düşdü. Yolun qıraqında fəvvarə vuran İstisuyun aşağı tərəfində çoxlu alaçıl və çadır görünürdü. Burada yaşayanların hamısı İstisuya müalicəyə gələnlərdir. İki-üç balaca bina qurub içinde vanna götürürler. Şərait daha ağırdır. Hərçənd rayon mərkəzinə yaxındır, buna baxmayaraq əhalisi hor barədə korluq çəkir, cünki İstisu ya yiye durub ona əsil sahib olan idarə səsini çıxartır, özünü karlığa qoyub deyilenləri eşitmır.

Öllərində stekan, fincan, kasa, parç tutub doldurulan qurtum-qurtum içən adamlar bir-birinə baxa-baxa içərək cirələrini yecirir, bəziləri evlərinə qayıdır, bir parası yoluñ qıraqındakı iri sal daşlarının üstündə otururdu. Rayon partiya komitəsinin göndərdiyi kəhər ürkəni minib bələdçiim olan ərgən oğlanın dalınca Kəlbəcər kəndine sürdüm.

Kəlbəcər kəndində birinci dəfə 1926-cı ildə gəlmişdim, yaşayış binaları qara damlardan ibarət idi. Payız Qarabağ köçmək, yazda qayıtmak adət və dəbi davam etdiyindən kəndlərin bir çoxundan məktəbli uşaq az idi.

Kəlbəcər kendindəki ibtidai məktəbdə orta təhsilli iki müəllim dərs deyirdi.

İndi rayon mərkəzindəki orta məktəb respublikada məshhurdur. Ali təhsilli iki əməkdar müəllim bu məktəbin fəxridir. Kəndin əvvəlki görkəmindən nişan qalmayıb. Səliqəli və abad qəsəbəni xatırladan kənddə moderniyət evi vardır. Əsas tədbirləri burada görürler.

RİK sədri cavan oğlan idi. Zirek və çələşqan, təşəbbüskar və bacarıqlı idi. Kəndlərin abadlığından, yolların qaydaya salınmasından xeyli söhbət eləyəndən sonra araya İstisu məsəlosundan söz saldı. O da mən dərdli idi.

İstisuyun müalicə əhəmiyyəti, kurortun gələcəyi haqqında o ki lazımdır dedik...

Qılınçı, Başlıbel, Ağca kənd kolxozlarına getdik. İyirmi iki il qabaq gördükümüz kondlərde ciddi irəliləyiş var idi. Yeraltı qazmalarda, kahallarda ömür sürən “kürd” adı leke kimi üzərlərinə yapmış camaatın hali gümrəh, kefi kök idi.

Bu yerlerin əsas müsibəti olan “çörək dərdi” homişlik müsbət həll olunmuşdu. Arpa, dari, kərdiyar çörəyini cırə ilə yeyen əhali buğda çörəyinə naz satırdı. Kəndlərdəki saclar, vaxtılö arpa, dari cadi bişiridiklərinin xəcalətini çəkib cyvanların bir küncünə söykənmişdilər.

Ağca kənddə evinə düşüb qonağı olduğumuz şəxs hokim məntəqəsinin feldşeri idi. Yerli idi. Yaşı iyirmi beşden ötməsinə baxmayaraq subay idi. Söz arasında öyrəndik ki, təzə ev tikdirir, hazır olandan sonra evlenəcəkdir.

İnqilabdan qabaq bir qara ev damında bütün ailə yaşayırırdı. Ata-ana yaşayan evdə oğul ilə gelin də qalırırdı. Feldşerin hərəkətindən xoşlanırdı. Herçənd anası atalar sözü ilə bizi susdurmağa çalışdı. Ancaq necə deyerlər, atlığı deymədi. Feldşerin anası deyirdi ki, “birləş haradadır, dirilik oradadır”. Nə səbəbə oğlum özü üçün təzə ev tikib yad qızı ilə orada yaşasın.

RİK sədri gələcək qayınananın “yad qızı” haqqındaki cyhamından yapışdırıvə arvadı möhkəm qızardı. Arvad o qədər özünü itirmişdi ki, süfrəni hazırlayanda yeməkləri baş-ayaq qoyurdu. Əri isə, yəni feldşerin dədəsi isə dünya görmüş kişi idi. Sözü maqqacla qopardığımız bu şəxs Aşıq Ələsgərlə Aşıq Qurbanın bir çox şeirlərini əzberdən söyləyirdi. Yaşayışlarından hədsiz razı idi. Oğlu ilə fəxr edir, “fərasotlı baladır” deyib bığlarına tumar verirdi.

RİK sədri feldşərə zarafatla dedi:

– Bəlkə ananın sözünü yerə salmayıb qohumlarından evlənəsən.

Feldşer utancaq şəkildə gözlerini yerə zilləyib təklifi cavabsız qoyma dədəsi onun əvəzindən dedi:

– Evlənmək, necə deyim, qiyamət köynəyi geyməkdir. Bu işi tutanın ürəyi kimi istəyirsə onu almalıdır... Ata-ananın borcu odur ki, övladlarının xoşbəxtliyi üçün əlindən gələni əsirgəməsin.

Ana yenə atını meydana sürdü. Əsla təslim olmaq fikri yox idi. İndi bayaq dediklərini osaslandırdı:

– İndiki cavanlar köhnə bazara təzə nırx qoymaq istəyirlər. Bilmək istəyirom, qohumdan evlənməyin zərəri nedir?

RİK sədri bu dəfə gülə-gülə danışdı:

– Qohum qohumluğunda qalsın, evlənənlə əre gedən təzə qohum gətirsin. – Sonra ananın açıq sıfətinə, yaşımaqsız ağzına baxa-baxa əlavə elədi: – Feldşer üçün hansı qohumunu gözaltı eləmisən?

Ana dərindən ah çəkib gileyəndi:

– Fəloyin də muradı mənimki kimi hasil olmasın...

Kövrək-kövrək danışan arvad ərinə yaxınlaşıb nə isə piçildədi. Kişi RİK sədrinə müraciət elədi:

– Uşaqların nənəsi soruşur ki, kabab quru bişsin, yoxsa qanlı olsun. RİK sədri kişidən xobor aldı:

– Nə üçün özün cavab vermirsin?

Ev yiyisi gülə-gülə dedi:

– Məndən olsa igid canlı, kabab qanlı gerək.

RİK sədri gülə-gülə sözünü tamamladı:

– Vaxta ki atam yaşlı kişi özünü cavan sayır, bize nə olub ki, onun yanında özümüzü sindirəq.

Kişi RİK sədrinə üz tutdu:

– Qonağımız haralıdır, kimlərdəndir, nə iş sahibidir, niyo qaradın-məz oturub?

RİK sədri ciddi ahənglə danışdı:

– Qonaq Bakıdan gəlib, böyük adamdır. Gördüklorini qəzetə yazır.

Arvad sağ olilio uzunətək, cüçə gözü çit tumanına vura-vura yavaşca dedi:

– Dilimi dilim-dilim olsun, niyə farağat durmadı.

Feldşerin atası özünü onda qoymayıb sual etdi:

– Adı nədir?

RİK sədri ad və familiyamı deyəndə kişi mənə çox diqqotlə baxıb duruxa-duruxa xəber aldı:

Bizim tərəflərdə maarif işində olmamışınız?

- Olmuşam.
 - Bizim kəndə gəlmisinizmi?
 - Gəlmışəm.
 - Dünənki uşaq gör nə günə düşüb. Elə bil əlli yaşı vardır.
- RİK sədri ev sahibinə dedi:
- Sizi gümrah saxlayan Kəlbəcər dağları ilə bulaqlarıdır. Səhərdən axşama kimi oturmadan işləmək ömrümüzü uzadır.
- Kişi dərin fikrə getdi və bir söz deməyib kababın sokil tikələrini dirişinə çəkdi.

Axşam Kəlbəcərə qayıtdıq, RİK sədrinin mənzilində gecələdik. Səhor İstisudan Kəlbəcərə gələndə mindiyim türkənin üstündə oturub bələdçinin dahinə sürfərdüm. Tərtər aşağı getdikcə xəyalım gah sulara qarışır axır, gah qəlbi qayaların başında möğrur dayanmış qartal kimi havalanıb ənginliklərə uçurdu.

Şuşa şəhərinin, Laçın və Kəlbəcər rayonlarının gələcək inkişafı xüsusda fikirloşırdım. Bu şəhər və rayonların istiqbali mənə çox işli və fərqli görünürdü. Bütün varlığımıla inanırdım ki, mədəniyyətimizin tarixində konservatoriya adlanan Şuşa şəhəri də gələcəkdə adına layiq mərtəbəyə qalxın. Laçın, Kəlbəcər rayonlarından olan yeraltı mədənler üzə çıxsın. Ümumxalq malı, ümumdövlət sərvəti olsun.

İstisu kurortu o yüksəkliyə qaldırılsın ki, dünya şöhrəti qazansın. Azerbaycan neft, pambıqla yanaşı esas kurortlar diyari kimi tanınsın. Respublikanın bir sıra şəhərlərində xarici səyyahlar bazası yaransın. Üstündə "İstisu" yazılmış butulkalar dünyanın qabaqcıl şəhərlərində satılsın. İstisu haqqında clmi monoqrafiyalar kütłevi tirajlarla buraxılsın. Adları çəkilən rayonlardakı qiymətli mədənləri tapıb üzə çıxaran professor Mireli Qaşqayın axtarış dəstəsinin səsi həmişə Kəlbəcər və Laçın rayonlarının dağlarında eks-səda versin.

Fikirlərimi uzada-uzada bir gün sonra Bakıya qayıtdım. Aradan çox keçmədi ki, "Kommunist" qəzetiňin üç nömrəsində dalbadal "İstisudan məktublar" adlı yazılarım çıxdı.

Səfərim uğurlu olmuşdu. Yazmalı maraqlı hadisələr, göstəriləməli qabaqcıl adamlar çox idi. Xeyli götür-qoydan sonra "Size haradan xəbər verim" başlıqlı xatirələrə əl atmağı qət etdim.

KİTABDAKİLAR

Şərəflər yol	4
--------------------	---

HEKAYƏLƏR

Atlı qadın	11
Aslan	15
Bala dağı	19
Bulaqlıya soyahət	23
Kölgə	32
Xarratın cavabı	38
Yoncalıqda	41
Dədəmin yubileyi	53
Vasvası	67
Dəvələr	72
On beş erkək	81
Dəmirçinin taleyi	85
Üç "M" mosoləsi	90

POVESTLƏR

Samovar tüstülenir	103
Sənət eşqi	192
Sizo haradan xəbər verim	275

Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piriyev*
Kompyuter sehifələyicisi: *Azər Quliyev*
Korrektor: *Maral Quliyeva*

Yığılmağa verilib 27.11.2004. Çapa imzalanıb 17.06.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqə 20. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 153.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.